

# DƏDƏ QORQUD KİTABI

*Ensiklopedik lüğət*

“ÖNDƏR NƏŞRİYYAT”  
BAKİ-2004

*“Kitabi-Dədə Qorqud Ensiklopediyası” (2 cild, II cild, Bakı, XXI-Yeni Nəşrlər Evi, 2000) əsasında təkrar nəşrə hazırlanmışdır*

Nəşrə hazırlayan:

**Tofiq Hacıyev**

*AMEA-nın müxbir üzvü,*

*Türk Dil Qurumunun həqiqi üzvü,*

*filologiya elmləri doktoru, professor,*

*əməkdar elm xadimi*

Elmi redaktorlar:

**Tofiq Hacıyev**

**Cəlal Bəydili**

**894.36 - dc 21**


**AZE**

**Dədə Qorqud Kitabı. Ensiklopedik lüğət.** “Öndər nəşriyyat”, Bakı, 2004,  
368 səh.

“Kitabi-Dədə Qorqud Ensiklopediyası”nın ikinci cildi əsasında hazırlanan bu nəşrdə “Dədə Qorqud kitabı” mətnində rast gəlinən ən müxtəlif anlayışların elmi izahı verilir. Filoloji və türkoloji fikrin bir çox mühüm nailiyyətlərini özündə əks etdirən həmin izahlar eyni zamanda qorqudqünaslıqla bağlı zəngin məlumat mənbəyidir.

**ISBN 9952-416-13-9**

© “ÖNDƏR NƏŞRİYYAT”, 2004



Azərbaycan Respublikasının Prezidenti  
İLHAM ƏLİYEVİN  
**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**  
12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

## **ENSİKLOPEDİYA HAQQINDA ENSİKLOPEDİYA**

Azərbaycanşunaslıqda çoxları “Dədə Qorqud kitabı”nı haqlı olaraq milli-etnik varlığımızın tarixi-ədəbi ensiklopediyası sayırlar. Bu mənada iki cilddə hazırlanmış “Kitabi-Dədə Qorqud Ensiklopediyası”nı ensiklopediya haqqında ensiklopediya adlandırmaq olar.

Təqdim etdiyimiz bu kitab “Kitabi-Dədə Qorqud Ensiklopediyası”nın 2-ci cildi əsasında hazırlanmışdır. Məqsəd 2-ci cildin əsas məzmununu elmi-kütləvi tirajla geniş oxucu kütləsinə çatdırmaqdır. Bilindiyi kimi, “Kitabi-Dədə Qorqud Ensiklopediyası”nın hər iki cildi yubiley tədbiri olaraq nəfis şəkildə və yüksək poliqrafik keyfiyyətdə məhdud tirajla (2 min nüsxə) buraxılmışdır. Tirajın az qala hamısı hədiyyə olaraq yubiley iştirakçılara paylandı, bir qismi də seçmə kitabxanalara verildi və oxucular üçün satışa çıxa bilmədi. İndi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin latin əlifbasında kütləvi nəşrlərlə bağlı məlum fərmanı fürsət verdi ki, həmin ehtiyac ödənilsin.

Hər bir ensiklopediya kimi bizim bu ensiklopediyamız da həm lügətdir, həm də elmi məlumat verən əl kitabıdır. İşin gedişində cildi sərf lügətçilikdən təmizləməyə, bununla da tərəzinin elm gözünün çəkisini ağırlaşdırmağa səy etmişik. Eyni zamanda “Dədə Qorqud kitabı” ilə bilavasitə bağlı olmayan, yaxud ona az dəxli olan və ya bir-birini təkrar edən ocerkləri ixtisar etməli olduq. Redaktə və ixtisarlarda bir sıra texniki və aşkar elmi qüsurları nəzərə almışq. Əlavələr azdır,ancaq var.

Böyük tirajla nəşr olunan bu kitabın vasitəsi ilə elmi-oxucu kütləsi “Kitabi-Dədə Qorqud Ensiklopediyası”nın 2-ci cildi barəsində dolğun təsəvvür alacaqdır.

***Tofiq Hacıyev***

## İXTİSARLAR

<b>AAK</b>	- Ali Attestasiya Komissiyası	<b>fil.e.n.</b>	- filologiya elmləri namizədi
<b>ABŞ</b>	- Amerika Birleşmiş Ştatları	<b>h.</b>	- hissə
<b>ad.</b>	- adına	<b>h.t.</b>	- hicri tarixi
<b>akad.</b>	- akademik	<b>iqt.</b>	- iqtisadi
<b>APDİ</b>	- Azərbaycan Pedaqoji Dillər İnstitutu	<b>in-t</b>	- institut
<b>ADPU</b>	- Azərbaycan Dövlət Pedaqoji Universiteti	<b>İst.</b>	- istanbul
<b>AKM</b>	- Atatürk Kültür Mərkəzi	<b>Jur.</b>	- jurnal
<b>ASE</b>	- Azərbaycan Sovet Ensiklopediyası	<b>KDQ</b>	- Kitabi-Dədə Qorqud
<b>AYB</b>	- Azərbaycan Yazıçılar Birliyi	<b>KDQE</b>	- Kitabi-Dədə Qorqud Ensiklopediyası
<b>Azərb.</b>	- Azərbaycan	<b>q.</b>	- qərb
<b>azərb.</b>	- azərbaycanlı	<b>qəz.</b>	- qəzet
<b>Azərb. EA</b>	- Azərbaycan Elmlər Akademiyası	<b>L.</b>	- Leninqrad
<b>B.</b>	- Bakı	<b>məs.</b>	- məsələn
<b>b.</b>	- başqları	<b>M.</b>	- Moskva
<b>BDU</b>	- Bakı Dövlət Universiteti	<b>Nax.</b>	- Naxçıvan
<b>c.</b>	- cild	<b>NDU</b>	- Naxçıvan Dövlət Universiteti
<b>DQ</b>	- Dədə Qorqud	<b>P.</b>	- Peterburq
<b>D. (D.n.)</b>	- Drezden nüsxəsi	<b>prof.</b>	- professor
<b>Dis.</b>	- dissertasiya	<b>Resp.</b>	- Respublika
<b>e.ə.</b>	- eramızdan əvvəl	<b>s.</b>	- səhifə
<b>fəls.e.n.</b>	- fəlsəfə elmləri doktoru	<b>SPb</b>	- Sankt-Peterburq
<b>fəls.e.n.</b>	- fəlsəfə elmləri namizədi	<b>ş.</b>	- şəhər
<b>fil.e.d.</b>	- filologiya elmləri doktoru	<b>TDQ</b>	- Türk Dil Qurumu
		<b>TTQ</b>	- Türk Tarix Qurumu
		<b>un-t</b>	- universitet
		<b>və s.</b>	- və sair
		<b>V. (V.n.)</b>	- Vatikan nüsxəsi
		<b>vil.</b>	- vilayət



**ABDƏST** – namazdan qabaq alınan dəstəməz. Hər bir müsəlman namaz qılmaq üçün əvvəlcə dəstəməz almalıdır. Sağ əllə sol, sol əllə sağ qol dirsəkdən üzüaşığı barmaqların uclarına qədər yuyulur. Sonra yenə sağ və sol əllə, uyğun olaraq, üzün sağ və sol tərəfi yuyulur. Sağ əllə başın ortasından alınca qədər və hər iki ayağın pəncələrinə məsh çekilir.

KDQ-də kafirlrlə vuruşa başlamazdan öncə Oğuz qəhrəmanları abdəst alıb hacət (qısaltılmış) namazı qılırlar: “Arı sudan abdəst aldı” (D-63), “Qalın Oğuz bəgləri arı sudan abdəst aldılar” (D-120).

*Bəhlul Abdulla*

**ABQAZ ELİ** – IX-XI yüzilliklərdəki Gürcüstanın KDQ-dəki adı. Bu toponimə KDQ-də IV boyda rast golinir: “...qarşuna baqdin, bəni gördün, ağladın. Səbəb nədir, degil mana, Qara başım qurban olsun, babam sana! Denməz olursan, qalqubanı yerimdən mən turaram. Qara gözlü yigitlərimi boy nimə aluram. Qan Abqaz elinə mən gedərəm, Altun xaça mən əlümi basaram” (D-124<sup>6</sup>).

Kutaisi mərkəz olmaqla yaranan Qərbi Gürcüstan knyazlığı “Abxaz carlığı”, Şərqi Gürcüstan isə “Kartli carlığı” adlanmışdır. 975 ildən Abxaz hökməarı olan çar Baqrat (anası Abxaz qızı idi) 1008 ildə yuxarıda adları çeki-lən iki siyasi vahidi birləşdire bilmişdi. Birləşmiş Gürcüstan çar sülaləsi bundan sonra “abxaz nəslü” sayılırdı. Gür-cü carlarının rəsmi titulunda isə “Ab-

xazlar hökməarı” sözləri “Kartvellər hökməarı” sözlərindən qabaq yazılırdı.

H.1056 (m.1646) bu məmləkətlə yaxından tanış olan Övliya Çeləbi belə məlumat verir: “Abaza diyarının başlangıcı Faşa (Riyən) çayı, axır hündüdu ... Taman cəzirəsinin qurtaracığında Anapa qalası limanıdır”. Faşa (Riyən) çayı menqrel ilə Abaza (Abxaziya) sərhədlərini təşkil edir. Fürsət düşəndə menqrellər abxazları, abxazlar da menqrelləri əsir edib tacirlərə satırlar. İki min kənddir. Onlara kafir desən, insanı qətlə yetirərlər. Müsəlman desən həzz alıb səni sevərlər. Bunlar əqli kitab olmadıqları kimi heç bir məzhəbə tabe deyillər”.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Kitabi-Dədə Qorqud. B., 1988, s.261.

Krzioğlu M.F. Dede Korkut Oğuz-nameleri. İst., 1952.

#### AÇIQ DÖYÜŞ, MEYDAN DÖYÜŞÜ

– Yağı qoşunu ilə açıq döyüş qaydaları bütün hallarda gözlənilən və demək olar ki, döyişməyən savaş taktikasından və müəyyən rituallardan ibarətdir. KDQ-də sağdan, soldan və mərkəzdən yağıya hücumu hazırlaşan igidlər savaşdan əvvəl dua mərasiminə qatılırlar (“Arı sudan abdəst aldılar. İki rikot namaz qıldılar. Adı görklü Məhəmmədə salavat götürdüler”) (D-63<sup>1</sup>).

Bu dua mərasimində deyilən sözər döyüşçüləri ruhlandırmaya xidmət edir (“Yucalardan yucasan, yuca Tanrı! Kimsə bilməz necəsən, Görklü Tanrı”). Sonra qoşun düzülür, tuğ (bayraq)

qaldırılır. Tuğ adətən mərkəzdə yerləşir. Bir qayda olaraq qoşuna başçılıq edən sərkərdə-bəylərbəyi də mərkəzden hücumda keçir. Hückumdan əvvəl düşmən tərəfin sərkərdələri ilə təkbətək döyüş olur. “...Qazan at meydana sürdi, qırım diledi” (D-286<sup>3</sup>). Düşmən sərkərdəsinin təkbətək döyüşdə möğlubiyyətdindən sonra açıq döyüş başlayır: “Daş Oğuz bəogləriylə Dəli Dondar sağıdan dəpdi. Cılasun yigitlərlə Qaragünə oğlu Dəli Budaq soldan dəpdi. İç Oğuz bəogləriylə Qazan dopa dəpdi” (D-63<sup>13</sup>). Yağı üzərində qələbəni təsdiqləyən amillərdən biri düşmən tuğunun qılıncınab yerə salınması (“Qazan bəgün qardaşı kafirin tuğyla sancığı qılıcladı, yerə saldı”) və düşmən qərarğahının alınmasıdır (“Aqınçilar kafirin elin-günin urub qızın-gəlinin əsir etdirilər”). Oğuz igidləri döyüşdən sonra qəçanı qovmaz, aman diləyəni öldürməzdilər.

Yaşar Məmmədli

**ADAXLI, NİŞANLI** – KDQ-də yavuklu da deyilir. Əsasən, “Qam Börenin oğlu Bamsı Beyrok boyu”nda daha çox xatırlanır. Baybörə bəyin övladının dünyaya gəlməsi üçün Qalın Oğuz bəyləri Allaha dua edirlər. Baybican bəy deyir: “Bəglər, Allah-Təala mana bir qız verəcək olursa, siz tanış olun, mənim qızım Baybörə bəg oğluna bəşkərtmə yavuqli olsun!” (D-69<sup>2</sup>).

KDQ-də adaxlı, nişanlı həm də sədaqət rəmziidir. Baniçiçək Beyrəyi on altı il gözləyir. Nişan mərasimi isə sı-naqdan (yarış, güləş, atçapma, oxatma) sonra keçirilir. Nişan üzüyünü oğlanın özü taxır. Təkbətək yarışa qələbə çəalan Beyrək “Ortamızda bu, nişan olsun, xan qızı!” – deyir (D-80<sup>5</sup>).

Beyrək əsirlikdən qayıtdıqdan sonra Baniçiçəyə bu üzüyün nişanəsini bildirir və qız onu tanıyır.

**ADAM** – KDQ-də ideal insan. İsləm dinində peyğəmbər səviyyəsinə qaldırılır – müsəlman ruhaniləri “Adəmdən xatəmə (Məhəmmədə)” formulunu tez-tez işlətmisələr.

Azərbaycan folklorunda “Adəm ata” obrazı vardır ki, onu KDQ-nin ofsanəvi müəllifi “Qorqud Ata” obrazı ilə müqayisə etmək mümkündür. “Kitab”da Adəm//Adam sözü həm ilk insan, peyğəmbər (“Sən Adəmə tac urdu, Şeytana lənət qıldın...”), həm də ümumiyyətlə insan mənasında işlənir (“Adam içməyən acı sular sizinca sızmasa yeg...”).

Dəli Domrulun təyinlərindən biri “adəmiler əvrəni”dir.

*Nizami Cəfərov*

**ADƏT-ƏNƏNƏ** – Məişətdə daşlaşmış mənəviyyat aktı. Ağsaqqala, böyükə hörmət göstərmək, sözünə, məsləhətlərinə qulaq asmaq xalqımızın dəyərli adət-ənənələrindəndir. KDQ-də bu cəhət Oğuz tayfalarının Dədə Qorquda münasibətində daha aydın görünür. Müqəddimədə deyilir: “Qorqud Ata Oğuz qövminin müşkilini həll edərdi. Hər nə iş olsa, Qorqud Ataya danışınca işləməzlərdi. Hər nə ki, buyursa, qəbul edərlərdi; sözin tutüb tamam edərlərdi” (D-2<sup>11</sup>). KDQ-də ata-anaya hörmət göstərmək, qayğı-sayıqı bəsləmək də adət-ənənə halindədir. Burada “Ana həqqi – Tanrı həqqi” sayılır. Salur Qazan xan da kafir başçısı Şökli Məlikdən əvvəlcə qadını, oğlunu, mal-mülkü yox, yalnız anasını istəyir. KDQ-də ananın sözü hökm bilindiyi tək, atanın da sözündən çıxmamaq, dediklərini qeydsiz-şərtsiz qəbul etmək adət-ənənə halında olub. IV boyda yağıyla üz-üzə gələn Qazan xan oğlu Uruza bir kənara çəkilib vuruşa tamaşa etməyi, baxıb öyrənməyi

tapşırır. Oxuyuruq: “Uruz babasının sözin simadı, qayıdıp geri döndi. Yerdən yuca tağlar başına yoladaşları alub çıqdı. Ol zəmanda oğul ata sözin iki eləməzdi. İki eləsə, ol oğlunu qəbul eləməzlərdi”. (D-131<sup>11</sup>).

Oğzlarda qonağa ehtiram, hörmət həmişə qutsal adət-ənənələrdən sayılıb. Kimliyindən, haradan gəlməsindən asılı olmayaraq qonaq qapısını döydüyü evin əziz kimsəsi bilinib. Ev sahibi özü ac qalmağa razı olub, amma son tikəsini qonaqdan əsirgəməyib. KDQ-də “Qonağı gəlməyən qara evlər yığılsa yeg!” (Müqəddimə) – deyə qarğış səylənilib. Bayındır xan ildə bir kərə xüsusi mərasim keçirir. Atdan ayağı, dəvədən buğra, qoyundan qoç kəsdirib Oğuz bəylərinə qonaqlıq verir. Qonağa etinasızlıq göstərən, onun qarşısına ədəb-ərkanla çıxmayan, layiqli süfrə açmayan qadın “bayağı” adlandırılır, beləsi haqqında “bəbəkləri (övladları – B.A.) doğulmasın” söylənilir. O qadın “evin dayağı” bilinir ki, “yazidan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol ami yedirər-içirər, ağırlar – əzizlər göndərər” (D-4<sup>8</sup>). KDQ-dən bəlli olur ki, ziyafət, toy-düyün məclislərində, yığıncaq və qurultaylarda hər kəsin özü-nəməxxus yerdə oturması adəti var imiş. Bu kimsələr öz oturduqları yeri göstərdikləri hünər, igidlilik, səxavət və nüfuzları ilə qazanmışlar. X boyda Uşun Qocanın Əkrək adlı oğlu istədiyi vaxt Bayındır xanın divanına gəlir və ağına – bozuna baxmadan keçib xoşladıği yerdə oturur. Yenə elə bu boyda deyilir: “Bəglərbəgi olan Qazan divanında buna heç qapu-baca yoğdı. Bəgləri basub, Qazan ögində ot urardı”. (D-254<sup>1</sup>). Əkrəkin bu hərəkəti nara-zilişa səbəb olur. Tərs Uzamış ona deyir: “Mərə Uşın qoca oğlu, bu oturan

bəglər hər biri oturduğu yeri qılıcılə – ətməkilə alubdur. Mərə, sən başımı kəsdin, qanmı tökdün, acmı toyurdun, yalıncıqmı tonatdin!” (D-254<sup>6</sup>). Əsirlikdən qayıdan Bamsı Beyrək də bəylərə məhz oturduqları yerinə görə müraciət edir:

Sağda oturan sağ bəglər!  
Sol qolda oturan sol bəglər!  
Eşidəkəi inaqlar! Dibdə oturan  
xas bəglər!

Qutlu olsun dövlətinüz! (D-110<sup>19</sup>).

KDQ bəylərin nüfuza görə el, tayfa başçısının sağında, yaxud solunda oturması ənənəsi geniş öks olunub və bu adətə əməl etmə çox ciddi səciyyə daşıyır. 3-cü boyda deyilir: “Bayındır xanın qarşısında Qaragüne oğlu Qarabudaq boy tayanub turmişdi. Sağ yanında Qazan oqlı Uruz turmiş idi. Sol yanında Qazlıq qoca oğlu bəg Yegnək turmişdi. Sağ yanında Qazan oğlu Uruz turmiş idi. Sol yanında Qazlıq qoca oğlu bəg Yegnək turmişdi.” (D-67<sup>5</sup>).

Bu məsələ 4-cü boyda bir az da qabarıqdır. Yemə-içmə məclisi qurduran Qazan xanın sağında qardaşı Qaragüne, solunda dayısı Aruz oturub. Oğlu Uruz isə onun qarşısında özünə yer tutub. Qazan xan sağ-soluna baxıb gülür. Qarşısındaki ogluna baxdıqda isə ağlayır. Odur ki, Uruz soruşur:

Ünim anla mənim, sözüm dinlə, ağam Qazan.

Sağına baqdın, qas-qas güldin.  
Solina baqdın, çox sevindin.  
Qarşuna baqdın, bəni gördin, ağladın  
Səbəb nədir, degil mana.  
Qara başım qurban olsun, babam sana!

(D-124<sup>1</sup>).

Qazan xan cavab verir:  
Beri gölgil, qulunım oğul!  
Şağım ələ baqduğumda  
Qartaşım Qaragünəyi gördüm –  
Baş kəsübdir, qan dökipdir,

Çöndi alubdir, ad qazanubdir.  
 Solim elə baqduğında  
 Tayım Aruzi gördim.-  
 Baş kəsübdir, qan dökipdir  
 Çöldi olubdir, ad qazanıbdir.  
 Qarşum ələ baqduğında səni gördüm.  
 On altı yaş yaşladın.  
 Bir gün ola, düşəm ölüm, sən qalasan-  
 Yay çəkmədün, ox atmadın.  
 Baş kəsmədin, qan dökədin.  
 Qanlı Oğuz içində çöldi almadın.  
 (D-124<sup>12</sup>)

IX boyda Bayandır xan Doqquz tümən Gürcüstandan bol-bol altun-axça əvəzinə gəlmış at, qılınc çomağı sağında – solunda oturan şan-şöhrətli bəylərə layiq bilmir. Yenə də elə bu boyda kafırlərlə döyüşdə qələbə calmış Əmrənə atası Bəkil Bayandur xanın divanına gətirir. Xan oturmaq üçün ona Qazan oğlu Uruzun sağ yanında yer göstərir. Üçüncü boyda malları əldən getmiş bəzirganlar Baybura bəyin hüzuruna gələndə onlara yardım etmiş igidi bəyin sağında oturmuş görürərlər.

Sağ-solla bağlı sualın doğru cavabını biz elə KDQ -də tapırıq. KDQ -də İç Oğuzlar Bozok, Dış Oğuzlar Ucok adlanırlar. Əsatirə söykənən qaynaqlara görə, Bozoklar Oğuz xanın səmavi qadınından olan Gün xan, Ay xan, Ulduz xan soyundan, Ucoklar isə Oğuz xanın sudakı ağacın oyuğunda götürüb evləndiyi qadınından olan Goy xan, Dağ xan, Dəniz xan soyundandır. Yenə də elə qaynaqlarda bildirilir ki, səmavi xanımdan doğulanlar daha saylı, nüfuzlu bilindiyindən Oğuz onları sağ yanında, o biriləri isə sol yanında oturdarmış. Bu hal sonralar da adət halini almış və beləliklə, Ucoklara nisbətən imtiyazlı olan Bozoklar məclislərdə, rəsmi yiğincəqlarda, solda yox, sağda – özlərinə məxsus yerdə oturarmışlar.

Oğlan-qız qarşılaşmasında, döyüş-vuruşunda, yarışmalarında fürsətin qızı verilməsi də KDQ-də adət-ənənə müqabilindədir. “Yigit, at oxuni!”. Qanturalı aydır: “Qızların yolu əvvəldir, əvvəl sən at!” (D-198<sup>9</sup>).

KDQ – də əlöpmə (bax. Əlöpmə), müştuluqistəmə (bax. Müştuluqistəmə) əmiraxur etmə, qul-qaravaş azad etmə, adət-ənənə səciyyəsi daşıyır. İkinci boyda Qazan xanın cidd-cəhdələrinə baxmayaraq, Qaracığ Çoban ona qoşulub yağı üstünə gedir. Qazan xan da bu sədaqətinə görə Qaracığ çobanı əmiraxur edəcəyinə söz verir. Vuruş Oğuz alplarının qələbəsi ilə qurtarır. Boyda deyilir: “Qazan xan “Qaracığ Çobanı əmiraxur elədi. Yedi gün, yedi gecə yemə-içmə oldu. Qırq baş qul, qırq qırnaq oğlu Uruz başına azad elədi” (D-65<sup>7</sup>). Bu adətin eynini VI boyda da görürük. Burada da uğurlu vuruşun şərəfinə “Ağca Qala, Sürməlüyə gəlüb, Qazan qırq otaq tikdirdi. Yedi gün, yedi gecə yemə-içmə oldu. Qırq evli qulla qırq cariyə oğlu başına çevirdi, azad elədi”. (D-153<sup>8</sup>).

KDQ-nin I boyunda atası Dirsə xanı dönük yoldaşlarının əlindən xilas etdiyi üçün Buğaca Bayındır xan bəylilik verir.

Məişətimizdə indi də yaşamada olan adət-ənənələrin KDQ -dəki çox-sayılı adət-ənənələrlə tutuşdurmadə öyrənilməsi üçün həm də etnogenetisin müəyyənləşdirilməsi üçün faydalıdır.

*Bəhlul Abdulla*

**ADVERMƏ** – Anadan olanda uşaqa, bəzən də igidliyə, hünərə görə yeniyetməyə xüsusi ad qoyulması mərasimi. Advermə Oğuz dastanlığında geniş yayılmış motivlərdən biridir. Həm də advermə türk ənənəsində

çetin, şərəfli, məsuliyyətli prosesdir. Ad alan hər bir uşaq, yaxud yeniyetmə nəinki cəmiyyətin bərabərhüquqlu üzvünə çevrilir, həm də adına görə yaşamalı olur. Advermə funksiyasını ilk çağlarda tayfa ağsaqqalları, aq şamanlar, müsəlman ənənəsində isə övliyalar yerinə yetirirlər. KDQ boylarında Dədə Qorqudun ad vermə solahiyəti hərtərəfli motivasiya edilmişdir.

KDQ-də advermə baş kəsib, qan tökməklə ilişgili şəkildə təqdim olunur. Bu advermə uşaqlıq dövründən gənclik dövrünə keçidin bədii eks-sədəsidi. Eyni aktın Altay-Sayan xalqlarının dastanlarında, özbək, qazax, qırğız folklorunda, bütün türk nağıllarında təkrarlanması bunun etnoqrafik baxımdan gənc döyüşü cərgəsinə qəbul mərasiminin qalığı kimi yozulmasına imkan verir. Belə mərasimdə gənc döyüşüyə adla yanaşı at, qılınc və kəmər də verirdilər. Bu funksiyani ağsaqqal döyüşü, tayfanın başçısı, aq şaman və b. hörmətli adamlar yerinə yetirirdilər. Şor dastanlarında qəhrəman özü adsız yaşamaq istəmədiyindən, bir kasa qımızla uca dağ başına çıxıb ona ad verilməsini tələb edir. Naməlum bir qoca qəhrəmanın əlindən qımızı alıb içir və ona adını, atını və atının rəngini verir.

Adla tale, adla ömür arasında əski görüşlərə görə eyniyyət olduğundan, hər adamın ad verməsi mümkün deyildir. Ad özündə qəhrəmanın mənşəyini, yurd-yuvasını, atının rəngini xarakterizə etdiyindən sosial statusludur. Məs., Parasarın Bayburd hasarından pırlayıb uçan boz atlı Bamsı Beyrəkdə olduğu kimi. Mürəkkəb ad-titullar qədim türklərin bir neçə sosial institutunun təsiri ilə yaranırdı. Bu ad-titullar mifoloji simvolikanı qoruduğundan arxaik dastanlarda qəhrəman ona verilən ada uyğun hərəkət edir, ada layiq

yaşayır. KDQ-də, qəhrəman əməlinə görə ad alır. “Ol zamanda bir oğlan baş kəsməsə, qan dökəməsə, ad qoymazlardı” (D-70<sup>6</sup>) deyimi yuxarıdakı fikrin məntiqi təsdiqididir. Boylarda Dədə Qorqudun Oğuz igidlərindən üçünə ad qoyması heç də onun funksiyasının bununla bitdiyini göstərmir. Dastan, sadəcə olaraq Dədə Qorqudun qoysduğu adlardan üçünü xatırladır. Çünkü yuxarıdakı epik klişe Oğuz igidlərinin adlarının bu yolla alındığını sübut edir. Həm də dastandan göründüyü kimi, Dədə Qorqudu adqoyma mərasimində xüsusi olaraq dəvət etmirlər, o özü gəlib ad verir. Eyni ilə Şor dastanlarında, qırğız dastanı “Manas”da adverən ya cəmiyyətə kənardan gəlir, ya da aq paltarlı şəxs olur. Hər iki funksiya şamanı və bir qədər də xalq sufi dərvishi-nə aiddir. Nağıllarda qəhrəmana ad verən dərviş də əslində şamanın müsəlman adekvatıdır.

Advermə köçəri türk mədəniyyətində bütöv bir sistemdir. Ad yaş katęqoriyasından asılı olaraq deyişir. Məməli, ad həm yaşla, həm də sosial statusla bağlı olaraq deyişir. Orxon-Yenisey abidələrindən kağan olan adının yeni ad-titul alması məlumdur. Məs: Qutluq İlteriş kağan, Magilyan isə Bilgə kağan ünvanını alırlar. Oğuz Səlcuq dövlətini quranlardan İsrail Arslan, Məhəmməd Toğrul, Davud isə Çağrı adını alırlar.

Türk ənənəsində adlar bir tərəfdən qohumluq terminləri ilə bağlıdır, digər tərəfdən bu adlar heyvan və quş (əsasən, öküz-buğa, aslan və qurd adının müxtəlif variantları, qartal, şahin cinsindən olan quşların adları) adları ilə sıx bağlıdır. Oğuz kağanın adverməsi məhz eponimlik funksiyası ilə səciyyələnir. Məs.: o, Usta Tömürdüyü Kalaç, Barmaqlıq Cosun Biliyə Kanğı

ad-titulunu vermekle eyni adlı tayfa-  
ların eponimini toyn edir.

KDQ-də adlar belə bir funksiya  
daşımış məqsədi ilə verilmir. Ancaq  
Dədə Qorqudun ad verdiyi gəncə  
bəylik istəməsi göstərir ki, bu advermə  
bəylik silkinə keçidlə bağlıdır. Məs:  
“Hey Dirə xan, Oğlana bəqlik vergil,  
təxt vergil, – ərdəmlidir”. (D-17) – ifa-  
dəsi bunu açıq-aydın göstərir. Uşaqlıq  
dövründən bəylik dövrünə kecid kimi  
semantik yozum qazanmış bu advermə  
dastanda qan tökməyə, baş keşməyə  
adekvat işlənir. KDQ-dən göründüyü  
kimi, bu kecid dövrünün yaşı həddi on  
beşdir. Orxon-Yenisey yazlarında bu  
kecid yaş həddinin yeddi, yaxud on  
yeddi olduğu da görünür.

Advermə motivi dastan ənənəsində  
qəhrəmanın epik bioqrafiyasını tamam-  
layan magik xeyir-duadır. Bundan son-  
rakı motivlər süjet xəttində hadisələrin  
qəhrəmanlıq fonunda getməsini təmin  
edir. Həm də magik-nifoloji səciyyəsi  
şamançılıqla bağlıdır. Vergi verilən şa-  
manın inisiasiya mərasimindən sonra,  
həm də ad alıb şaman olması, dastanda  
qəhrəmanın yeni status qazanması ilə  
üst-üstə düşür. Oğuznamələr, bütöv-  
lükdə isə türk dastanları göstərir ki,  
dastan qəhrəmanı məhz ad alıqdandan  
sonra sosial-ierarxik strukturda semio-  
tik dəyər qazanır. “Oğuz kağan”da  
Oğuzun oğlanları ad alıqdandan sonra sağ-  
sol qanada bölmürlər, dövlətdə ierarxik  
mövqə tuturlar. Bunu eyni ilə Buğacın,  
Beyrəyin, Basatin ad alıqdandan sonra  
Bayındırın, yaxud Qazan xanın di-  
vanında tutduqları yerlər də təsdiqləyir.

#### **Ədəbiyyat:**

Самойлович А. К вопросу о наречении  
имени у тюркских племен. – Живая Стра-  
нина, вып.2, 1911.

Bayat F. Oğuz epik ənənəsi və “Oğuz  
kağan” dastanı. B., 1993.

Füzuli Bayat

**AĞ HASAR QALASI** – Harada yer-  
leşdiyi məlum olmayan qala adı. Bu adı  
M.F.Kırzioğlu “Ak-hisar” və “Akca  
hisar qalası”, S.Əlizadə isə “Ağ hasar  
qalası” adı ilə qeydə almışlar.

KDQ-də XI boyda “Ağ hasar qala-  
sinin burcın yıldım. Ağ aqça götirdilər,  
“puldur” dedim, qızıl-altun götirdilər  
“baqırdır” dedim, ala gözlü qızın-geli-  
nin götirdilər, aldanmadım, kəlisasın  
yıldım, məscid yapdirdim” – şəklində  
adi çəkilir (D-280<sup>1</sup>).

M.F.Kırzioğlu yazır ki, Akça hisarın  
adı Topqapı sarayında saxlanan “Oğuz-  
name”də də çəkilir. Ancaq bu “Oğuz-  
name”də qala Xorasan ölkəsilə, KDQ-  
də isə “Qarun eli” ilə əlaqələndirilir.

#### **Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

Gökdemir A.E. Cenubi Garbi Kafkaz  
hükumeti. Ankara, 1989.

Kırzioğlu M.F. Dede Korkut Oğuzna-  
meleri. İst., 1952.

**AĞ QAYA** – Şəkidə, Naxçıvan MR,  
Babek rayonunda, Şəmkir rayonunda,  
Gürçüstanın Faxralı kəndi ərazisində  
və Türkmenistanda qaya adı. KDQ-də  
XI boyda işlənib. Qazan bəy kafirə öz  
soyunu-kökünü bildirərək deyir: “Ağ  
qayanın qaplanının erkəgində bir kö-  
küm var, ortac qırda sizin keyiklərinüz  
durğurmıyal!” (D-280<sup>8</sup>).

M.F.Kırzioğlu yazır ki, bu qədim  
“Ağ qala” abidəsi qayalıq üzərində ti-  
kılmışdır. Həmin qaya “Ağ qaya” ad-  
lanır.

#### **Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

Kitabi-Dədə Qorqud. B., 1978.

Kırzioğlu M.F. Dede Korkut Oğuzna-  
meleri. İst., 1952.

Ataniyazev S. Türkmenistanın qeoqra-  
fik adlarının düşündürüşli sözlüqi. Aşqabad,  
1980.

*Cahangirov M.* “Kitabi-Dədə Qorqud boylarındakı cəmiyyətin zaman və məkanı haqqında”. ADU-nun elmi əsərləri. B., 1976. 4.

**AĞ MEYDAN** – Keçmiş Oğuz qəhrəmanlarının el aqsaqqalları, bəylər və xanlar qarşısında hünər göstərdikləri meydan. Sonralar Azərbaycanın müxtəlif şəhərlərində pəhləvanların güləşdiyi, dərvişlərin qəside oxuduğu, aşıqların deyişdiyi və şənliklərin keçirildiyi xüsusi meydanlar.

KDQ-də üç yerdə xatırlanır: (I, D-16<sup>6</sup>; IV, D-127<sup>9</sup>; XI, D-277<sup>8</sup>). I boyda Dirsə xan oğlu Buğac Bayındır xanın ağ meydanında buğanı məğlub edir: Dirsə xanın oğlancığı qaçmadı, ağ meydanının ortasında baxdı- durdu. Buğa dəxi oğlana sürdi- gəldi (D-16<sup>6</sup>).

IV boyda Qazan xanın oğlu kafir torpağında ağ meydanda düşmən üzərinə at səgirtdi (D-128, 129, 130). XI boyda isə Qazan “Ağ meydanda yumru başı topa kəsdim” – deyə düşmən qarşısında öz hünərlərindən danışır (D-277<sup>8</sup>).

**Ədəbiyyat:**  
*Cəmşidov Ş.* Kitabi-Dədə Qorqudu vərəqləyərkən. B., 1969.

*Kırzioğlu M.F.* Dede Korkut Oğuznameleri. İst., 1952.

**AĞ ORMAN** – Coğrafi koordinatları məlum olmayan meşə adı. KDQ-də III boyda Ağ sazla eyni məna daşıyır. Beyrok ozan libasında Yalançı oğlu Yalancığın toy məclisinə gelərək Qazan bəyi belə tərifləyir: “...Amit suyunun aslanı, Qaracığın qaplanı! Qonur atın ayası, xan Uruzun babası, xanım Qazan, ünüm anla, sözüm dinlə: Alan sabah durmışsan, ağ ormana girmişsən...” (D-110<sup>7</sup>).

M.F.Kırzioğlu buranın Arma virdəki (Ermənistan) Kutlu – kavak ormanı və ya Bayburt ovasında Sarı su səmtinə yaxın yer ola biləcəyi haqqında fikirlər də olduğunu qeyd edir.

**Ədəbiyyat:**

*Kırzioğlu M.F.* Dede Korkut Oğuznameleri. İst., 1952.

**AĞAC** – KDQ-də ağaç Oğuzlar üçün yalnız dəyənək düzəltmək, covukan oyununu, ev, körpü tikmək, gəmi hazırlamaq, od-oçaq üçün istifadə vasitəsi deyil. Ağaç həm də qam – şaman mədəniyyəti ilə bağlıdır. Bunu KDQ-nin XI boyundakı “Yonma ağac tənrili” (D-281<sup>6</sup>) deyimindən də müşəhidə etmək mümkündür. Hətta islam dinini qəbul etmiş Oğuzlar da ağaca olan ilkin inamı unutmamış, onu deyiləni başa düşən zənn etmişlər. Bu, KDQ-nin II boyunda Uruzun asılıcağı ağaca dediyi “qoun məni bu ağaclə söyleməyim”, “çağırib ağaca söyləməmiş”.

“Ağac!” “Ağac!” dersəm sana ərinmə  
ağac!  
... məni sana asarlar götürməgil ağac!

Götürçək olursan, yigütlüğüm səni tutsun, ağac!” (D-56<sup>1</sup>) sözlərindən də aydın görünməkdədir. Müsəlmanlığı qəbul edəndən sonra ağacın Oğuzlar üçün dəyəri əvvəlkindən də artıq məna kəsb etməyə başlayır. KDQ-də ağaç islam dünyasının müqəddəs şəhərləri Məkkə ilə Mədinənin qapısı: Museyi-Kəlimin möcüzəli əsası, dinin dirəyi Şahmərdan Əlinin Düldülünün əyəri (yəhəri), qılıncının qəbzəsi, İmam Həsənlə İmam Hüseynin besiyi adlanır.(D-55<sup>2</sup>).

*Bəhlul Abdulla*

**AĞCAQALA, AĞCA QALA** – Şörröyel vadisində, Arpaçayın Araza qovuşduğu yerde, Türkiyə sərhəddindəkəi yüksək bir təpədə olmuş qədim qalanın adıdır. Əsasən I dünya savaşında xarabaya çevrilən bu qalanı tarixçi A.Təbrizli də xatırlamışdır. KDQ-də xatırlanan Ağca qala Sürməliyə (İğdir) yaxın bir yerdə olduğu göstərilir. “Ağca Qala Sürməliyə gəlüb, Qazan qırq otaq digdirdi” (D-153) cümləsində də KDQ-də adı çəkilən və Sürməli (İğdir) yaxınlığındakı bir ərazidə xatırlanan Ağcaqala adı ilə oxşarlıq təşkil edir. Doğrudan da, bu tarixi Ağca qala İqdır mahalına yaxındır. Ona görə də həmin Ağcaqalanı KDQ-dəki Ağca qala ilə lokalizə etmək olar.

**Ədəbiyyat:**

Ermənistən azərbaycanlılarının tarixi coğrafiyası. B., 1995.

*Akopyan T., Melik-Baxşyan S., Barseğyan S.*, Ermənistən və ona yaxın olan ərazilərin toponimlər lüğəti. Yerevan, 1986, c. I, (ermənicə).

**AĞCAQALA, AĞCAQALA KƏNDİ** – Üçkilse (Üçmiadzin-Eçmiadzin) qəzasında tarixən Azərbaycan türkləri yaşayış kəndin adı. 1828-1829 illərdə kənddə müxtəlif yerlərdən gəlmə erməniləri də yerləşdirmişlər. Orada 1897 ildə 324 Azərbaycan türkü, 131 erməni yaşamışdır. 1918 ildə ermənilər Azərbaycan türklərinin ev-eşiklərini talan edərək kənddən qovmuşlar. Tarixən İrəvan xanlığının aid olmuş kəndin adını sonralar dəyişdirib Zaxqalanc etmişlər. Bu kənd də adı çəkilən Ağca qaladan bir az aralıdır.

**Ədəbiyyat:**

Свод статистических данных о населении Закафказского края извлеченных из посеменных списков – 1886, Tiflis, 1897.

Ələkbərli Ə. Qədim türk-oğuz yurdu “Ermənistən”. B., 1994.

**AĞCAQALA, AŞAĞI AĞCAQALA** – Ermənistanda Talin rayonu ərazisində Ağca qalanın şimal-qərbindəkəi kəndin adı olmuşdur. Tarixən İrəvan xanlığına bağlı olan bu kənddə 1916 ildə 733 Azərbaycan türkü yaşamışdır. 1918 ildə erməni daşnakları kəndin əhalisini gülləbaran edib qovmuş, bir qismini məhv edərək kəndi talaşmışlar. 1920 ildə müxtəlif yerlərdən gəlmə (qaxtağan) erməniləri ora məskunlaşdırılmış və kəndin adını da dəyişdirib (4.04.1946) Bazmaberd etmişlər.

Ağcaqala adlı yaşayış məntəqələri Qarabağ və Tovuz bölgələrində, eləcə də İran və Türkiyədə var.

**Ədəbiyyat:**

*Korkodyan Z.* Sovet Ermənistəninin əhalisi son yüz ildə (1831-1931). Yerevan, 1932 (erməni dilində).

Административно-территориальное деление Арм. CCP. Ереван, 1976.

**AĞCAQALA, YUXARI AĞCAQALA** – Ermənistanda Talin rayonundan 10 km. cənub-şərqtərəf yerləşən kəndin adı olmuşdur. Mənbələrdə kənddə 1916 ildə 5000 nəfər Azərbaycan türkünün yaşadığı qeyd olunur. Əhalisi 1918 ildə ermənilər tərəfindən zorakılığa məruz qalaraq, müxtəlif yerlərə səpələnmişdir. Kəndin adı yuxarıda qeyd olunan qala adından götürülmüşdür. Oraya 1920 ildə müxtəlif yerlərdən gəlmə ermənilər yerləşdirilmişdir. Adı 1946 ildə dəyişdirilərək Verin Bazmaberd qoyulmuşdur.

**AĞCAQALA SÜRMƏLİ** – KDQ-də IV və XI boyılarda işlənir. “Ağcaqala Sürməliyə gəlib, Qazana qırq otaq dikdilər” (IV, D-153<sup>18</sup>) və ya

“Ağcaqala Sürməlidə at oynatdım (XI, D-279<sup>13</sup>).

Ağcaqala – “Arpa və Araz çayları arasında qədim şəhər. Azərbaycanın müxtəlif yerlərində, xüsusən Cənubi Azərbaycanda Ağcaqala, Ağcakənd, Ağca qışlaq, Ağcadüz adlı yerlər vardır” (H.Arash).

Göründüyü kimi, ağ, ağca, Ağcaqala toponimləri müxtəlif coğrafi ərazilərdə yayılmışdır. Türkiyənin Çıldır vilayətində, Azərbaycanın Tovuz və Qarabağ ərazisində, Gürcüstanda, Ağqala//Ağcaqala aykonimi vardır.

Həmçinin Qırğızistanda “Ak kış”, Türkmenistanda Qaraquş əyalətində “Ağ qaya”, “Ak kala”, “Akcaqala”, “Ağdik” və s. adlara rast gəlinir.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

*Bayramov A.* Qədim Oğuz ellərinin – Ağbaba, Şörəyel və Pənbək bölgələrində yer adları. Sumqayıt, 1996.

Kitabi-Dədə Qorqud. B., 1977.

*Akopyan T.*, *Melik-Baxşyan S.*, *Barsekyan O.* Ermənistən və ona yaxın olan ərazi-lərin toponimlər lüğəti, I cild (ermənicə). Yerevan, 1986.

*Korkodyan Z.* Sovet Ermənistəninin əhalisi son yüz ildə (1831-1931). Yerevan, 1931 (ermənicə).

*Ataniyazev S.* Türkmenistanın qeoqrafik adlarının düşündürüşli sözlüqi. Aşqabad, 1989.

*Cahangirov M.* “Kitabi-Dədə Qorqud” boylarındakı cəmiyyətin zaman və məkanı haqqında”. ADU-nun elmi əsərləri. B., 1976, № 4.

**AĞLAĞAN, AĞILQAN** – Lori /Şöreyl/ Pənbək bölgələrini bir-birindən ayıran, həmişə başı çənli, dumanlı dağ. KDQ-də IV boyda adı çəkilir.

Ağbaba yaylasının şərq qurtaracağındadır, Boz Abdal dağ silsiləsinə

daxildir. Hündürlüyü 2992 m-dir. Kəskin və alp çəmənlilikləri vardır. Qədim zamanlardan 1950-60 illərə qədər Azərbaycan türklorının (Qazax-Borçalı əyalətlərinin) saysız-hesabsız mal, qoyun sürünləri, at ilxiləri saxladıqları yaylaqlar, yurd yerləri olmuşdur.

Bu oronim bir el bayatisında da xatırlanır:

Əzizim Ağlağandi,  
Qaraxac ağlağandi.  
Gedək dərdli yanına,  
Görək kim ağlağandi.

#### Ədəbiyyat:

*Kirzioğlu M.F.* Dede Korkut Oğuznameleri. İst., 1952.

*Bayramov A.* Qədim Oğuz ellərinin – Ağbaba, Şörəyel və Pənbək bölgələrində yer adları. Sumqayıt, 1996.

**AĞSAQA, AĞSIQA, AXALSIX** – Qala adı. IV boyda adı çəkilir. “Mərə, başı açıq Tatyan qalasından, Ağsaqa qalasından kafirin cəsusu vardi” (D-127<sup>1</sup>).

Hazırda Ağsaqa//Axsıqa-Gürcüstanın Axalsixe rayonunun mərkəzidir. Bu ərazidə Axsqaqa qalasının qədim xarabaları qalmaqdadır.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

*Gökdemir A.E.* Cənubi Garbi Kafkaz hükumeti. Ankara, 1989.

*Kirzioğlu M.F.* Dede Korkut Oğuznameleri. İst., 1952.

**AĞSAZ** – Yer adı. VI və XI boylarda xatırlanır. Boylarda adı çəkilən “Talı sazi” (IV), Dana (Tana) sazi (III), Şam, Şamlıq, Dərəşam ucu (V,X) sözləri – meşəlik, qalın kolluq, keçilməz qamışlıq və s. kimi eyni semantik mənaları bildirir.

VI boyda “Ağsazlar içində sarı günələr görübən taylor basan” (D-184<sup>12</sup>),

XI boyda “Ağsazın aslanında bir köküm var” – deyə işlənir (D-280<sup>10</sup>).

III boyda deyilir: “...Yalançı oğlu Yalancuq bunu eşitdi. Qorxusundan qaçdı, özünü Dana (Tana) sazına saldı. Beyrək ardına düşdü. Qova-qova saza düşürdü. Beyrək aydır: Mərə od götürir! Götürdilər, sazı oda urdular”.

M.F.Kirzioğluya görə xatırlanan bu yer Arpaçayın Araza qovuşduğu yerin həndəvərindəki məsaflədəki qamışlıq ola bilər.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

*Qaribov M.F.* Tatarstan qidronimləri. Qazan, 1990.

*Cahangirov M.* “Kitabi- Dədə Qorqud” boylarındakı cəmiyyətin zaman və məkanı haqqında”. ADU-nun elmi əsərləri. B., 1976, № 4.

*Kirzioğlu M.F.* Dede Korkut Oğuznaməleri. İst., 1952.

**AĞZI DUALI** – KDQ-də “Dirsə xan oğlu Buğac xan boyu”nda işlənən ifadə. “Duası müstəcəb olan” deməkdir: “Əl götürdilər, hacət diledilər. Bir ağzı dualının alqışılı Allah-taala bir əyal verdi” (D-15).

Burada adı çəkilməsə də, Xızırdañ səhbət getdiyi anlaşılır; həmin ağzı dualının alqışıyla doğulan Buğac xan ilk ovda qırx ığidin həsədi ucbatından atasının əliylə yaralanıb atdan yixildiği zaman Boz atlı Xızır yanında hazır olur.

Xızırla dərviş obrazları eyni bir kompleksdən gəlir. Dərvişin də yuxulara girməsi ononəvi görüşlərdə övlad istəmək kimi yozulur.

**AXIR ZƏMAN** – Dünyanın son günləri və ya sonu mənasında işlədilən bir anlayış KDQ mətnlərinin müqəddisi

mə qismində Qorqut Atanın dilindən söylənən “Axır zəmanda xanlıq gerü – qayıya dəgə, kimsənə əllərindən almışa. Axır zəman olıb qiyamət qopinca...” (D-2) sözlerində rast gəlinir.

Axır zəman anlayışı zamanın birinin ardınca gələn dövrələrdən və ya silsilələrdən ibarət olub sonsuzluğa qədər davam elədiyi, yəni zamanın dövrəvi olduğu ideyasını qəbul edən dinlərdə də var. Ölüb dirilməyə həqiqi inamın kökləri bu ideyadan gəlir. Həmin inam isə türk tanrıçılığında – Goy-Tanrı dinində başlıca yer tutur.

Dünyanın fani olduğunu və zamanın düz xətt boyunca keçib getdiyini qəbul edən dinlərdə isə dünya ilə bərabər içərisində yaşanılan zaman da sona yetəcək və yeni yaranacaq dünya ilə sonsuz olan zaman da başlayacaq görüşü var.

Lakin hər iki ideyanı qəbul eləyən dinlərin ikisini də birləşdirən gerçek var ki, o da içərisində yaşanılan dövrələrin sonlu olmağıdır.

İslama dair ədəbiyyatlarda “axır zəman” anlayışı dinlər tarixindəki (eləcə də mifologiyadakı) esxatologiya ilə bağlılıqda götürülür. Ancaq axır zaman heç də esxatologianın eyni deyil. Esxatologiya kosmoqoniyada bir dövrədir. Axır zaman anlayışı isə qiyamətə yaxınlaşan son dövrəni, dünyanın, zamanın sonunu və ya son günlərini (“axır zəman olıb qiyamət qopinca...”) bildirir. İslam düşüncəsində bu dünyanın əvvəli də var, sonu da. Sonu bilmək isə İnsan oğlunun deyil, Allahın işidir.

İslam alimləri 3 zaman dövrəsinə dənmişirlər. Bunlardan son 3 zaman dövrəsi hicrətdən qiyamətə qədər olan dövrü əhatə edir. Nə zaman bitəcəyi bilinməyən bu dövrə axır zəman anlayışına uyğun gəlir.

İslam ədəbiyyatında son peyğəmber olduğuna görə Məhəmməd əleyhis-salama “axır zaman peyğəmberi” də deyilmişdir.

Axır zaman anlayışı Qurani-Kərimdə yoxdur. Ancaq dini həyatın zeifləməsi, əxlaqın tenəzzülü şəklində özünü göstərən qiyamət əlamətlərindən bəhs eləyən hədislərdə “axırız-zaman” ifadəsi işlənir.

Əxlaqa uyğun olmayan nə varsa müsəlman oğuzların düşüncəsində axır zamanın əlaməti kimi qiymətləndirilmişdir.

#### Ədəbiyyat:

İslam Ansiklopedisi, c 1, İst.1988.

Cəlal Bəyıldı

**AXİRƏT** – Dünya həyatından sonra başlayıb əbədi davam edəcək ikinci həyat. Ölümən sonrakı həyatın mövcudluğu bütün dinlərdə olduğundan, onun haqqındaki fərq əsasən təsviri ilə əlaqədardır. İslam dinində (istər Quran-da, istərsə də hədislərdə) axırətin təfsilatlı təsviri verilmişdir. Cənnət və cəhennəm haqqındaki rəvayətlər buna misal ola bilər. KDQ-də dastanın əsas qəhrəmanları olan müsəlman oğuzların da axirət həyatına inandıqları, etnik-əxlaqi davranışlarında, həyata baxışlarında, oṭrafla münasibətlərində bu inanca səykəndikləri məlum olur. Dədə Qorqud oğuz igidləri haqqında boy boyladıqdan sonra deyir:

İmdi qanı dedügim bəy ərənlər?

Dünya mənim deyənlər!

Əcəl aldı, yer gizlədi;

Fani dünya kimə qaldır?

Gəlimli gedimli dünya,

Axirət – son ucu ölümlü dünya!..  
(D-154).

**AİLƏ** – Bu qurum ictimai kollektivin etnik psixologiyası, təbiət-iqlim mən-subiyyəti, dini-inanc düşüncəsi ilə şort-

lənir. Ailə quruluşu fiziki-fizioloji diktə deyil, övlad törənişi, kollektivin şəxs artımı, cəmiyyətin tərbiyə-əxlaq məzmunu və dövlətçiliklə də bağlıdır.

KDQ dastanında ailənin rolü göz önündədir. Oğuzda ailə quruculuğunun məzmunu evlənmə mərasimində bəylə gəlinin bir-birini bəyənməsi, valideynlərin razılığı, xeyir-duası üstündə durur. Qadını Dirsə xana deyir: “Xan babamın göygisi, Qadın anamın sevgisi, Atamanam verdigi, Göz açuban gördüğim, Könül verüb sevdigim” (D-24<sup>1</sup>). Bu ifadələrdə qədim Oğuzun bütöv nigah-evlənmə norması görünür. Aydın olur ki, qızın əre getməsində ata-ananın mütləq icazəsi olmalıdır; eyni zamanda qızın oğlanı görüb bəyənməsi, könül verməsi şərtlidir. Oğuz bəylərinin duası ilə Allahdan oğul istəyən Baybörə, qız arzulayan Baybican, duaları baş tutarsa, gələcək övladlarını beşikkörtmə elan edirlər. Ancaq valideynlərin razılığı öz yerində. Baybörə oğlu Bamsı Beyrəklə Baybican qızı Baniçiçək, bir-birini bəyənib qəbul edirlər. Yəni, dastanda xoşbəxt aile üçün zəruri şort – bəy-gəlin və qayınana-qayınata həmrəyliyi ardıcıldır.

Dastanın ilk boyundan sonadək görünür ki, Oğuz elində və yəqin ki, bütöv türk coğrafiyasında insan uşaqlıqdan qocalana qədər, beşikdən gor evinəcən ictimai himayədədir. Yüksək sivilizasiyalı ölkələrin aristokrat ailələrində olduğu kimi, qədim Oğuz ailəsin-də körpə doğulan kimi dayəyə tapşırılır. Dayə uşağın gigiyenik qidalanmasının, gigiyenik bəslənməsinin təminatçısı olduğu kimi, həm də tədricən əqli tərbiyəsi ilə məşğul olur. Yetkinlik halına çatan Oğuz övladlarının davranışlarından, cəmiyyətdəki yerindən aydın olur ki, Oğuz ailələrində uşağın fiziki, əqli və estetik tərbiyəsi vəhdətdə aparılır. Bö-

yüyən Oğuz övladı ox atmaq, qılinc vurmaq məharəti ilə yanaşı, intellekti, temkini ilə, vətəndaşlığı, vəton, millət sevgisi ilə, sədaqəti, məsləki ilə səciyyələnir; eyni zamanda Oğuz qəhrəmanı yüksək zövq sahibidir – onun qılinc tutan güclü əlində zərif qopuz da özünü rahat hiss edir. Həm də maraqlıdır ki, fiziki və əqli təriyənin bütövlüyü baxımından, oğlan və qız uşaqları fərqlənmirlər.

Türkün erkək və dişi övlada ictimai baxımdan uyğun baxışı, ögey-dogma münasibətde olmaması dil vahidlərinin lügəti mənasında da görünür: həm qız, həm də oğlana oğul deyilməsi, bacının qız qardaşı adlandırılması bu cəhəti əks etdirir.

Bəlli olması gərəkli faktlardan biri qurulandan sonra Oğuz ailəsində ərlə arvadın münasibətləridir. Bu haqda da müqəddəs ayinlər var. Məsələn, or itkin düşürsə, müharibədə əsir alımlısa, onun haqqında oldu-qaldı xəbəri məlum olmayınca qadın gözləməlidir. Bamsı Beyrək otuz doqquz igidi ilə əsir götürülür. Bu müddətdə nə Banıçıçək əre getmək barəsində düşünür, nə də kimsə onunla evlənmək, ona elçi göndərmək niyyətində olur. Ancaq on altı il tamam olanda Banıçıçəyin qardaşı Dəli Qarcar xanlar xanı (yəni Xaqqan) Bayındırın hüzuruna gəlib diz çökür və deyir ki, diri olsa, bu on altı ildə Beyrəkdən bir xəbər çıxardı. Görünür, etnik ayinə uyğun olaraq belə şərt söyləyir: “Bir yigit olsa, dirisi xəbərün götürürsə, altun-aqça verərdim. Ölüsü xəbərin götürənə qız qardaşım verərdim” (D-933). Deməli: 1. Hələ on altı il keçməsinə baxmaya rəq, diri xəbəri alınsa, yenə qadın gözləməlidir – buradan aydınlaşır ki, sadəcə itkin üçün on altı il dözüb susmaq adətdir. 2. Oldü xəbəri məlum olarsa, ölenin qadını əre getməlidir.

Örsiz qadının subay-bekar qalması da Oğuz əxlaq normasına daxildir. Adın hər dedi-qodudan qorunmasını Oğuz nəslİ ailə-əxlaq normasında nə-zərə alıb: subay qadın mütləq ərə getməlidir.

Ailə quruculuğunda ən böyük hədisə övlad törənişidir. Övlad ailədə ata və ana subyektlərinin bir-birinə bağlanmasına da bir səbəb olur; ailənin həm dairəsini genişləndirir, həm də onu möhkəmləndirir. Övlad ailəni cəmiyyətlə bağlayan ən zəruri bağlardan biridir. Bu elə atributdur ki, türk övladızsız valideynlərə sonsuz deyir (yəni axırı, nəticəsi, varılacaq məqsədi olmayan). Qalın Oğuzda ailədə övladın olub-olmaması dövlətin diqqət mərkəzindədir. Dastan məhz övlad problemi ilə başlanır. Oğuz bəylərinin şadlıq məclisi keçirilir və Qalın Oğuzun xaqanı Bayındır göstəriş verir ki, oğlu olanlar ağ, qızı olanlar qızıl, oğlu-qızı olmayanlar qara otaqda oturdulsunlar. Bu da maraqlıdır ki, əvvəlcə övladı olmayanların harada yerləşdirilməsi söylənir. Deməli, övladızsızlıq dövlətin mühüm əndişəsidir. Təbii ki, ailəni quran fərd də övladı böyük məqsəd kimi arzulayıb; təsadüfi deyil ki, Qanturalı öz andını pozarsa, bu qarğışlar onu tutsun deyib sadalarkən övladızsılığı da sayır: “...oxuma sancılayın, oğlum doğmasın, doğarsa, on güne varmasın... bu gərdəge girərsəm!” (D-190<sup>3</sup>) Hətta xaqan da bu halin Tanrı qəzəbə olmasına iqrar edir: “Oğlı-qızı olmayı Allah-Taala qarğayıbdır, biz dəxi qarğarız...” (D-101<sup>4</sup>).

Bununla belə, Qalın Oğuzda övlad sırasında erkək kultu var. Bayböro oğulsuzluğu üçün ağlayır. Ağlamasının bir səbəbi odur ki, öləndə yurduna sahib qalmır. Bununla bağlı Oğuzun ata sözü də var: “Oğul atanun yetiridir, iki

gözinin biridir” (D-31<sup>3</sup>), “Ata adın yuridəndə dövlətlə oğul yeg!” (D-4<sup>10</sup>). Və yaxud, “Mənim dəxi oğlum olsa, xan Bayındırın qarşusun alsa-dursa, qulluq eyləsə, mən dəxi baqsam, sevinsəm” (D-68<sup>5</sup>). Bu artıq Oğuz övladının bila-vasitə dövlətçiliklə bağlılığıdır, oğulun xaqqan əmrini yerinə yetirməsi, əsgər kimi vətənə qulluq göstərməsi ilə bağlı ictimai məzmundur. Əlbəttə, Baybörə Dirsə xan kimi cəzalandırılmış, çünki onun qız övladları var. Oğuz övladı Baybörənin ata kimi, vətəndaş bəy kimi öz isteyidir – o, Qalın Oğuzu qoruyan döyüşü yetirmək istəyir.

Oğuz-türk ailəsində valideyn böyük hörmət sahibidir, ailə məsələlərinin həlledicisidir. Ancaq oğulla ata mübahisələrində bir mülayim demokratizm görünür. Qəhrəmanlığın erkən yaşlardan üzə çıxmaması Oğuz soyunda erkək üçün böyük qəbahətdir – hətta oğulun ad alması onun özünü cəmiyyətdə tanıtması, özünü ətraf mühitə təqdim etməsi ilə bağlıdır. Uruzun ad qazanması gecikir və atası Qazan xan bu münasibətlə gileyənlər. Cavabında Uruz atasına irad tutur: “Hünəri oğul atadanmı görər, örənər, yoxsa atalar oğuldanmı örənər? Qaçan sən məni alub kafir sərhəddinə çıqardin, qılıc ələb baş kəsdir? Mən sendən nə gördüm, nə ögrenim?” (D-125<sup>10</sup>) Burada oğulun ataya iradı atanın danlağına müqabildir. Bu iradda həm övladın özünü inamı, həm də valideynə onun suçunu demək cəsarəti var. Qazan oğlunun bu iradını həm ata, həm də bəyler bəyi kimi, sərkərdə kimi qəbul edir. Ancaq burada bir təşbehin məzmunu Qalın Oğuz elindəki telim-tərbiyə tipinə uyğun gəlmir – Uruz deyir: “A bəg baba! Dəvəcə böyümişsən, köşəkcə aqlın yoq! Dəpəcə böyümişsən, darica bey-nin yoq!” (D-125<sup>9</sup>) Həm də bu sözlər

Qazan xanın sədrlik etdiyi ağsaqqallar şurasında – divanda söylənir. Bugünkü mənasında və bu günün etik norması baxımından oğulun ataya, cavan vətəndaşın imtiyazlı dövlət adamina bu sözü ən azı ədəbsizlidir. Bu, zamanında bütün səviyyədən olan insanlar arasında evfemistik baxımından qəbul olunan ya ciddi, ya da humoristik məzmunda bir təşbeh olmuşdur.

Tarixilik baxımından, dövlətçiliyin kamilliyinə dəlalət baxımından çox dəyərli faktorlardan biri odur ki, valideynlər valideyni dövlət himayəsindədir. Namərd rütbəsi almış keçmiş “qırx yigid”i oğlu ilə narazılıq salmaq, düşmənçilik yaratmaq üçün Dirsə xana deyir: “Yarimasun-yarçimasun, sənün oğlun... ağ saqallu qocanın ağzın sörgü, ağ birçəklü qarının südin dardı” (D-19<sup>3</sup>). Əlbəttə, Dirsə xan öz atasının, anasının təhqir olunması üçün (əgər belədirsə) oğlunu şəksiz cəzalandıracaqdı. Ancaq naməndlər Dirsə xani belə hədələyirlər: “Aqan duri sulardan xəbər keçə, arqarı yatan Ala dağdan təbər aşa, xanlar xanı Bayındırə xəbər var... Gəzdigündən öldügün yeg ola: Bayındır xan səni çağırı sana qatı qəzəb eyləye” (D-19<sup>7</sup>). Deməli, yaşlı adamlar ailədə gərəyincə yola verilməsə, kiçik valideyn dövlət tərəfindən cəzalandırılmış.

Oğuz xalqında ananın haqqına Tanrı haqqı kimi baxılır. Tanrı yaradıcı olduğu kimi Ana da yaradıcıdır, törədicidir, dünyaya övlad götürür, onu öz canı ilə bəsləyir. Uruz “Ana haqqı – Tanrı haqqı denilməsəydi...” (D-53<sup>6</sup>) deyə ucalığını anasına bir daha xatırladır. Qadının ərinə məsləkdaş-məsləhətçi olması ilk boydanca nəzərə xüsusi çatdırılır: “Dirsə xan dişi əhlinin söziylə toy eylədi, hacət dilədi...” (D-14<sup>11</sup>).

Evi, var-dövləti yağmalanmış, qadını, oğlu, bütün qul-qaravaşı əsir aparılmış Qazan xan hər seydən əl çəkib düşmənle barışığa gəlmək üçün yalnız bir şərt təklif edir: “Mərə, Şökli Məlik! Dünlüğü altun ban evlərimi götürüb durursan – sana kölgə olsun! Ağır xəzinəm, bol aqçam götürüb durursan – sana xərcliq olsun – Qırq incə bellü qızla Bürla xatunu götürüb durursan – sana yesir olsun! Qird yigidlən oğlum Uruzi götürüb dürürsan, qulun olsun! Tavlatvla şahbaz atlارım götürüb durursan, sana binət olsun! Qatar-qatar dəvələrin götürüb durursan – sana yüklet olsun! Qariciq anam götürüb durursan, mərə kafir, anamı vergil mana, savaşmadın, uruşmadın qayıdayım gerü dönəyim, gedəyim, bəllü bilgi!” (D-57<sup>9</sup>).

Ögüz-türk ailəsinin varlığında ən uca əlamət namusdur. Namussuzluq ən bağışlanmaz cinayətdir. Bu cinayətə heç bir güzəşt, heç bir amnistiya yoxdur. Namus kredosunda əsas ölçü ərin adını, heysiyətini qorumaqdır. Təriyə elə aparılıb, cəmiyyət bu davranışa elə hazırlırdı ki, namus yolunda hərəkətlər avtomatlaşdır, öz-özünə icra olunur. Qadın ərinin adını qorumaq üçün ölümə getməyə hazırlıdır. Oğul atasının namusu üçün ölümə tərəddüsüz razıdır. Ana ərinin namusu yolunda oğlunun doğranmasına razı olur. Dastanda deyilənləri ictimai norma kimi reallaşdırın bir klassik səhnə var. Evini yağmalanın, ailəsini əsir aparan kafirlər Qazandan daha şiddetli intiqam almaq üçün xatununu kef möclisinə götürüb onunla əylənmək isteyirlər. Şöklü Məlik Qazanın xatununun dalınca adam göndərir, ancaq onu seçə bilmir – Şöklü Məlikdən gələn adam “Qazan bəegin xatunu qanqınuzdur?” (D-5110) dedikdə qırx yerdən “Mənəm” avazı qalxır. Düşmən öz niyətinə çatmaq üçün daha alçaq tədbirə

el atır ki, Qazan oğlu Uruzu doğrayıb bişirsinlər, qadınların qarşısına qoysunlar, kim yeməsə, xanın xatunu odur. Qazanın qadını Boyu uzun Burla xatun bu xəberi oğluna çatdırıldıqda Uruz anasına belə deyir: “Ağzun qurisun, ana! Dilün çürisün, ana! Ana haqqı – Tanrı haqqı denilməsəydi, qalqubanı yerimden duraydım, yaqanla boğazundan tutaydım, qaba ökcəm altına salaydım, ağ yüzünü qara yera dəpəydim, ağzun ilə burnundan qan şorladaydım... Saqın, qadın ana! ...mənim üçün ağlamayasan. Qo bəni, qadın ana, çəngələ ursunlar, qo ətimdən çəksünlər, qara qıvurma et-sünələr, qırq bəg qızının öninə ilətsün-lər. Anlar bir yedigində sən iki yegil! Sənə kafirlər bilməsünlər – duymasunlar; ta kim səsi dirlü kafirün döşəgino varmayasan, sahrağın sürməyəsən, atam Qazan namusunu simayasan. Saqın” (D-53<sup>10</sup>) Bu, Öguzun ailə namusunun örnəyiidir. Ancaq bu ailə namusları cəmlənib Qalın Oğuz elinin əxlaq normasını təşkil edir. Qazan xatunu sorarkən, qırx bəy qızının xorla “mənəm” söyleməsi o deməkdir ki, namus Oğuz elində ictimai davranışdır: bir ailə ərinin namusu o ailə üçün nədir, dövlət başçısının namusu da millət üçün həmin odur. Göründüyü kimi, Qazan xatun namusunun qayğısını qırx bəy qızı çəkir. Onlardan hər biri tek-tek Şöklü Məliyin nəfsinin qurbanı ola bilər, ancaq heç kəs canını əsirgəmir. Çünkü Qazan xan Qalın Oğuz elinin namusudur. Oğuz elində ailə namusunun ictimai məzmun kəsb etməsinə daha iki nümunə. 1. Əsirlilikdə olan Bamsı Beyrəyin yalandan ölüm xəberini götürüb onun qadını ilə evlənmək tələsi quran Yalançı oğlu Yalıncığın hiyləsi açılar-kən xaini cəzalandırmaq üçün camaat elliklə ayağa qalxır “Qam Börənin oğlı Bamsı Beyrək boyu”. 2. Ölüm ayağında

namusunu qorumağı, qadının əxlaqını himayə etməyi Bamsı Beyrək dövlətin padşahı Qazan xana tapşırır.

Ailə namusunun Oğuz elində ümumi əxlaq norması şəklində saxlanması ərin qadınına verilən ad təyinatında da əks olunur: Oğuz elində ərin qadınına, bugünkü təbirlə həyat yoldaşına halal deyirlər: “Qaçan Qazan evin yağmalatsa, halalının əlin alur, dışra çıqardı, ondan yağıma edərdi” (D-291<sup>12</sup>).

Oğuz ailəsində tekarvadlılıq normadır. Oğuz ailəsinin abır, həya, ismət keyfiyyəti çox göstəricilərlə yanaşı bir də bu norma ilə şortlənir. Bu xüsusiyyət övlad-valideyn anlaşmasında munislik yaradır, ər-arvad münasibətlərində sevgi bölünməzliyini təmin edir, ailəni qısqanlıq virusundan azad edir. Ümmiyyətlə, Oğuz ailəsində ora-bura baxmaq, harama meyl, şörgüzlük emosiyaları yoxdur. Yəqin ki, bu davranışında ailənin tekarvadlılıq əxlaqının xüsusi akkumulyativ rolü var. Oğuz ailəsinin namus fenomeni də bu genetik faktorla güclüdür. Övlad təriyəsindəki uğur da bununla bağlıdır, qadının ərinə fövqəladə sədaqəti də bu saflıqdan irəli gəlir.

Tofiq Hacıyev

**AQİBƏT** – Qarışsialınmaz mifoloji energiyanın dastan qəhrəmanlarının taleyini apardığı son uc nöqtəsi. Əvvəlcədən axırı hissediləcək bir şəkildə quşulmuş həyat sonluğu. Beyrək öz faciəli aqibətinə məhz dəmir mifoloji məngənələrin içinde qovuşur. Aqibət adətən xoşbəxt sonluqlarla səciyyələnir. Faciəli aqibət yalnız sonuncu boyda Aruz qocanın və Beyrəyin qisməti olur.

Kamal Abdulla

**ALAY** – Dəsto. KDQ-də işlənmiş “ala göndər”, “ala ləşkər”, “ala qollı sapan”, “ala qalqan” ifadələri “alay” sözü ilə

eyni mənəni bildirir və “böyük dəstə” anlamındadır. “- Oğlan gördü kim, bir alay atlu gəlür”. (D-264); “...Oğuz ərənləri alay-alay gəldi” (D-285); “Alaylar bağlandı, qoşunlar düzüldü” (D-302<sup>3</sup>).

Bələ böyük dəstələr – alaylar qoşun birləşmələrinin tərkib hissəsini təşkil edirdi.

**ALÇAQLIQ, RƏZİLLİK** – Azmanlığın (ülviyyin) əksi olan alçaqlıq (rəzillik) mənfi dini, əxlaqi, psixoloji mənaları bildirmək üçün işlədir. KDQ-də alçaqlığın ən güclü örnəyi Təpəgözdür. Təpəgözdə nəhəng boy, azman iştah, onun yaramazlığını güclü formada ifadə edir. Bu oğuz düşməninin yaramazlığını tekçə onun sosial düzənə “yonulmamış” vəhşiliklə ası kəsilməsi təşkil etmir. Təpəgöz həm də nankorluq, xəyanət simvoludur, onu yedirib-içirib saxlamış, ona siğınacaq vermiş Oğuzu xəyanət etmiş varlıqdır:

“Ağ saqallu baban Aruzu qan qusdurdu... “Kəsim” dedi, kəsdi. Gündə iki adam, beş yüz qoyun istədi. Dört oğlu olan birin verdi. Üç olan birin verdi”. (D-222<sup>1</sup>)

KDQ-də yağı düşmənin ordusu da mənfi məzmunu iri sayrlarla göstərdiyi üçün rəzillik məzmununu verir.

Niyazi Mehdi

**ALQIŞ VƏ QARĞIŞLAR** – Alqış, öygü, qarğışlar sosial situasiyalarda ayrı-ayrı vəzifələr yerinə yetirirlər. Məs., qarğışlar konfliktlərin dil ekvivalenti olub konfliktleri çıarpaqlaşdırma, dərinləşdirmə vasitəsinə çevrilirlər. Tipik qarğışlar konfliktlərdə tərəflərin emblematik göstəriciləri də olurlar.

Eyni baxımdan KDQ-dəki alqışlar, nəvazışlərə, bəyəntili, öygülü sözlə-

rə də yanaşmaq olar. Bu zaman da dil faktlarının polifunksionallığı görünəcək.

KDQ-dəki deyimlərin mədəniyyətlərdə özəl estetik vəzifələri də var.

Azərbaycan folklorşünaslığında qarğış və alqış ilkin araşdırımlardan keçirilib. Ancaq belə araşdırımların nəticələri etnoqrafik, etnopsixoloji, kulturoloji planda tədqiq olunmayıb. KDQ mətninin transformativ modeli və ya tekst quruculuğu alqış, qarğış, öyütmələr, nəvazışlər strukturundan doğur. Mətni götürüb onun iri-iri bloklarını alqış, qarğış sxemlərinə reduksiya etmək olar.

Məsələn, “təsadüfi seçmə” prinsipi ilə yanaşsaq “Dirsə xan oğlu Buğac xan boyu”nda ilkin parça belədir: “Bir gün Qamğan oğlu xan Bayındır yerindən durmışdı. Şami günlüğü yer yüzinə dikdirmişdi. Ala sayvanı gög yüzinə aşanmışdı. Bin yerdə ipək xalıçası döşənmişdi” (D-10<sup>1</sup>).

Bu cümlələrdə öygü, alqış ruhunun yüksək üslubu aydınca duyulur. KDQ-nin döyüş səhnələrinin təsvirində tez-tez alqış, öygü estetikasına rast gəlirik:

“Yoxsa, a Qazan, ayağımdan sərmüzə  
atayınmı?

Qara dırnaq aq yüzimə çalayınmı?  
Güz alması kibi al yanaqlarım  
yırtayınmı?

Çənbərümə alca qanım dökəyinmı?  
Ağır şiven sənin orduna qomayınmı?  
“Oğul”, “oğul” deyübəni  
bozlayayımmı?” (D-139<sup>2</sup>)

KDQ-də söyüş konstruksiyasına da təsadüf edilir:

“İlaqırkı söyləmə, mərə itüm kafir!  
İtümlə bir yalaqda yundım içən

azgün kafir!

Altındağı alaca atın nə öğərsin?  
Ala başlu keçimcə gəlməz mana!  
Başındakı tuğulgəni nə öğərsin,  
mərə kafir!

Başındağı börkümcə gəlməz mana!

Altmış tutam göndərini nə öğərsin,  
murdar kafir,

Qızılçıq dəgənəgimcə gəlməz mana!” (D-40<sup>13</sup>)

Bu fraqmentdən söyüş ilə bağlı bir maraqlı fakt da ortaya çıxır. Söyüş, adətən, təhqirin, mə’nəvi yaralamanın, zərbənin gücünü artırmaq amacı güdür. Ona görə də söyüşlər hədəf kimi insan-dan onun ləyaqəti ilə bağlı, onun öyündüyü şeyləri götürür.

KDQ-də dünyadan seçilmiş nəsnə və olaylar, bu nəsnə və olaylara hədəf-lənmiş hərəkətlər (söyləmlər) əsasən alqış, qarğış, öygü aktlarıdır.

Füzuli Bayat

**ALLAH** – Bütün kainatın yaradıcısı, sonsuz qüdrət sahibi, əvvəli və sonu olmayan ən uca varlıq. İslam teologiyasında Allahın zati (mahiyyəti) haqqında mühakimə yürütülməyin şəriətə zidd, elmə faydasız olduğu əsas götürülərək, O-nun varlığı daha çox predikatlılıq əsasında öyrənilir. Klassik teologiyada Allah “varlığı”, “birliyi”, “isimləri” və “sifətləri” olmaqla dörd aspektdən öyrənilir. Allahın varlığı dedikdə onun mövcudluğunun reallıq olması nəzərdə tutulur. Allahın varlığının müəyyənləşdirilməsi qneseloji cəhətdən müxtəlif səviyyələrə ayrıılır. Kainatın maddi nizamının, ilahi nizamın təzahürü kimi mənalandırılması bu səviyyələr içərisində xüsusilə geniş yayılmışdır. Digər bir qneseloji səviyyə isə intuitiv sezimidir. Bu daha çox dar bir dairəyə (övlialara) mənsubdur.

Allahın birliyi dedikdə (tovhid), O-nun təkliyi nəzərdə tutulur. İslama “La ilahə illəllah” (Allahdan başqa Allah yoxdur) kimi formulə edilən tovhid O-nun zati etibarilə şəriksizliyini, sifətləri

etibarilə yaratdıqlarına bənzəməməsini ehtiva edir.

Allahın isimləri dedikdə, Quranda O-na şamil edilən adların (epitetlərin) məcmusu nəzərdə tutulur. Allahın Quranda mövcud adları “əsmaül-hüsna” (gözəl adlar) şəklində müsəlman aləmində geniş yayılmışdır. Bu adların hər biri (rəhman, rəhim, məlik, qüddis və s.) O-nun müəyyən ilahi atributunu özündə əks etdirir. Allahın isimləri a) zatla əlaqəli, b) kainatla əlaqəli, v) insanla əlaqəli olmaqla üç qrupa bölünür.

Allahın sıfətləri dedikdə, O-nun zatına aid bir anlayış nəzərdə tutulur. Sıfətlər də həmçinin a) tənzih, b) sübut, v) feli olmaqla üç qrupa ayrılır.

Tənzih sıfətlər Allahın nə olduğunu deyil, nə olmadığını bildirən sıfətlərdir. Sübutı sıfətlər Allahın zatına aid edilən və O-nun nə olduğunu bildirən sıfətlərdir. Feli sıfətlər Allah-kainat və Allah-insan münasibətlərini bildirən sıfətlərdir.

Dünyanın bütün dini sistemlərində Allah inancı mövcud olmuşdur. Hətta qədim sivilizasiyaların çoxallahlı hesab edilən dini sistemlərində də (məs., Asur-Babil dini sistemi) kiçik tanrılarından fərqli baş Allah mövcud olmuşdur. Eyni fikri qədim Çin, Misir, Hind sivilizasiyalarının dini sistemləri haqqında da demək mümkündür.

Qədim türklerin dini-mifoloji sistemləri içərisində monoteist xarakterə malik tanrıçılıq özümlü mövqeyə malik olmuşdur. Tədqiqatlar sübut edir ki, qədim türkün Tanrı haqqında təsəvvürü, müsəlmanın Allah təsəvvürlərindən prinsip etibarilə bir o qədər fərqlənmirdi. Tanrıçılıqdan İslama keçid dövrünün abidəsi olan KDQ-də də İslami qəbul etmiş oğuzların Allaha inamı, səmimi bağlılıqları bütün boylarda görünməkdədir. KDQ-dəki türkler – oğuzlar

bir olan Tanrıni bütün işlərin rəvac vərəni bilmış, hər əməlin onun izniylə yerinə yetdiyinə etiqad etmişdir: “Allah-Allah deməyincə işlər önməz”, “Qadir Tanrı verməyincə ər bayıma” (varlanmaz). KDQ-də Allaha “üstümüzdə Allah”, “Qadir”, “Qəhhər”, “Haqq-taala”, “Yaradan qadir Tanrı”, “Yaradan Allah”, “Ucalardan uca”, “Yoxdan var edən”, “Padşahlar padşahı”, “Əziz”, “Cabbar”, “Səttar”, “Əhəd”, “Səməd”, “Ulu”, “Comərdlər comərdi” və başqa adlarla müraciət olunur. Allahın KDQ-dəki adlarının əksəriyyəti islamın müqəddəs kitabı Qurandan (KDQ-də “yazılıb düzülüb göydən endi Tanrı elmi” adlandırılır) götürülmüşdür.

Oğuz igidlərinin Allaha sığınib ondan kömək diləməsi bütün dastan boyu müşahidə olunur:

Yucalardan yucasən,

Kimsə bilməz necəsən, əziz Tanrı?!

Anadan toğmadın sən, atadan olmadın.

Kimsə rızqın yemədün.

Kimseyə güc etmədin.

Qamu yerde əhədsən, Allahü-Səmədsən!

Adəmə sən tac urduń,

Şeytana lənət qıldın.

Bir suçdan ötüri dərcəhdan sürdüń.

Nəmrud gögə ox atdı,

Qarnı yarıq balığı qarşu tutduń.

Ululuğuna həddin, senin boyun-qəddin yoq!

Ya cismələ əşəddin yoq!

Urdüğün ulatmayan ulu Tanrı!

Götürdüğün gögə yetürən görklü Tanrı!

Qaqdığın qəhr edən qəhhər Tanrı!

Birligünə sığındım, çələbim, qadir Tanrı!

Mədəd səndən!

Qara donlu kafərə at dəpərəm,

işümi sən onar! (D 209-210)

Göründüyü kimi, Allahın müəyyən xüsusiyyətlərini yada salan oğuz igidi onu mükəmməl obrazə çevirir, O-na aşağıdakı toyinləri aid edir:

- a) mistik-ruhani təyinlər;
- b) bəşəri təyinlər.

Ruhani təyinlərin əksəriyyəti dini kitablardan, hədislərdən gəlir. Bəşəri təyinlər isə xalq təfəkküründə müəyyənləşən ifadələrdir. Allah – Tanrıya aid edilən dini təyinlərin əksəriyyəti əvvəl eposun dilinə keçmiş, müəyyən müddət şifahi şəkildə mövcud olmuş, sonra KDQ-də əks olunmuşdur.

#### Ədəbiyyat:

*Islam Ansiklopedisi*. II c., İstanbul, 1989.

*Abdulla B.* «Kitabi-Dədə Qorqud»un poetikası. B., 1999.

*Cəfərov N.* «Kitabi-Dədə Qorqud»da İslama keçidin poetikası. B., 1999.

*Nizami Cəfərov*

**ALLİTERASIYA** – Samit səslərin təkrarından formallaşan bu üslubi fiqurdan kifayət qədər istifadə olunur. Yazı mədəniyyətinin möhkəmlənməsini nümayiş etdirir. Dastan dilində on müxtəlif samitlərin təkrarı özünü göstərir. Faktiki olaraq belə qəbul edilə bilər ki, Dastanda alliterasiya və sintaktik paralelizm ilə müasir qafiyə ənənəsinin ibtidai əsasını qoyublar. Söz əvvəlində, söz ortasında alliterasiya daha işləkdir. Söz sonunda artıq ibtidai qafiyələnmə baş verir. Nümunə:

...Yığırkı min ər yağı görümə yılamadım.  
Otuz min ər yağı gördümə – ota saydım.  
Qırx min ər yağı gördümə qıya baxdım...  
Səksən min ər gördümə səksənmədim...

Bu nümunədə “y”, “t”, “q”, “s” səslərinin həmahəngliyindən yaranan alliterasiya eyni zamanda qafiyə sisteminin yaranmasına və təkmilləşməsinə təkan verir.

*Kamal Abdulla*

**ALMAN DİLINDƏ** – KDQ ilk dəfə bütöv şəkildə tanınmış alman şərq-

şünası doktor Y.Hayn tərəfindən alman dilinə tərcümə olunub 1958 ildə Sürixdə Manesse nəşriyyatında çapdan çıxmışdır. Tərcüməcinin kitabı yazdığı geniş elmi-təhlil “Son söz” başlığı altında verilir. Burada mütərcim Dədə Qorqudun şəxsiyyəti, dastanların tarixi-coğrafi təhlili üzərində dayanır. Ona qədər olan araşdırılmalara tənqidi yanaşır. Mütərcim KDQ-ni dünya ədəbiyyatının nadir nümunələri sıralarına layiq hesab edir. O, köçəri xalqların yaratdığı azad, məqrur və fədakar qadın surətləri haqqında xüsusi məftunluqla danışır, döyüsdə mübariz, sərt, ailədə isə yumşaq, dinc xasiyyətli kişi surətləri də onun diqqətindən yayılmır. Hayn KDQ-nin dilinin təbiiliyi, sadəliyi, cəzbediciliyini köçəri mühiti üçün qeyri-adi hesab edir. Kitabda olan çətin söz və ifadələrə geniş izahat verilir. Burada həmçinin tarixi mənbələr, coğrafi ərazi və adların elmi cəhətdən maraqlı və əsaslı izahı vardır. Bəzi xırda nöqsanlarla baxmayaraq, kitabın tərcüməsi ilk təşəbbüs kimi yüksək qiymətləndiriləbilər.

Dastan tərcüməçi-şərqsünas H.Ə.Şmide tərəfindən tərcümə olunaraq çapdan çıxmışdır. Tərcüməyə böyük məsuliyyət hissi ilə yanaşan H.Ə.Şmide KDQ boyalarını bədii cəhətdən dolğun, zövqlə tərtib edilmiş şəkildə alman oxucularına çatdırmışdır.

*Flora Mustafayeva*

**ALP, ALB** – Ünvan, dastan qəhrəmanın mədəni-davraniş kodu. Boylarda alplıq ruhu qəhrəmanlıq, cəsarət, güc rəmzi, əsgəri ünvandır. Alp əski tayfa strukturunda qoçaqlığına, mərdliyinə görə seçilən, bir zümrə təşkil edən, davranış, rəftar, geyim və silahları ilə başqalarından fərqlənən imtiyazlı təbəqədir. Bunun kökündə türk atlı-köçəri

mədəniyyətinin biçimləri olan alplıq durur. Hərfi mənəsi qorxmaz, igid, cəsur və sadəcə qəhrəman olan alp bir ad-titul kimi Göy Türk dövlətində cəsarətli kağanların adlarında da işlədilmişdir. Bu adı Skif-Saka hökmədarı, iranlıların Əfrasiyab adlandıqları Alp Ər Tonqa da daşıyırırdı.

F.Körpülüyə görə “Alplıq” səlcuqlarda rəsmi ünvan idi. Bunu Alp sözünün hökmədar ləqəblərində – alp- nanc, alp-qutluq, alp-inanc qutluq şəklində işlədilməsi də sübut edir. Səlcuq hökmədarlarından birinin adı Alp Arşandır, bir Qaraxanlı hökmədarının adı Alp Ərxandır. Alp adının tarixi göstərir ki, bu təkcə qəhrəmanlığı bildirmir, həm də əsilzadəlik statusudur.

Oğuzların dastan dövründə alplığın tərənnümü xüsusi məna qazanmışdır. Buna görə də Oğuznamələrdə və KDQ-də alplıq təkcə mədəni-sosial termin yox, həm də siyasi istilahıdır. Oğuzçuluq hərəkatının alplara söykənməsi də təsadüfi deyildir. KDQ-də, həmçinin Oğuz atalar sözlərində üç yüz altmış altı alpdan səhbət açılır. Məsələn, “...Üç yüz altmış altı alp ava bini-sə...”(D-237<sup>9</sup>). KDQ-də alp ərlərin bəzi davranış normaları da özünü göstərir.

Dastana görə “Alp ər ərdən adın yaşıurmaq eyib olur” (D-231<sup>9</sup>). Bununla yanaşı KDQ boyalarında qəhrəmanların bir çoxu məhz alp titulu daşıyır: Alp Aruz, Alp Rüstəm...

Türk islam təriqətləri əski oğuzların alp anlayışına yeni bir məzmun da əlavə etdi: ərənlilik. KDQ oğuznamələrində alp ərənliliyin öyülməsi də bununla bağlıdır. İslamın getirdiyi qazilik ünvanı alp ərənliliyi sıxışdırıb aradan çıxaranı qədər neinkı Oğuz dastanları, həmçinin türk təriqətlərindən yəsəviyyə, bəktاشiyyə, nəqşbəndiyyə, səfəviyyə və b. alp ərəni türk qəhrəman tipi kimi uca

tuturdular. Ancaq türk qazi tipi nə qədər dini-irfanı məramla bağlansa da, keçən əsrin sonlarına qədər alp institutunun bütün semantikasını saxlayırdı. Savaşçı dərvish zümrəsi olan alp ərənlər əski Oğuz törəsinin keşikçiləri idilər. Bunu Baba İlyasin, Baba İshakın qaldırıldığı ələvi-şəhər alp ərənlərinin üşyani da göstərir.

Alplıq yaşı KDQ-da 14-15-dir. Manas, oğlu Semetey də 13-14 yaşlarında bu ünvanı alır. KDQ-də Dədə Qorqudun Basata, Buğaca, Bamsı Beyrəkə ad verməsi əslində onların alplar cərgəsində daxil olması deməkdir.

XIV yüzilliyin böyük təriqət şairi Aşıq Paşa “Qəribnamə” əsərində alplara xas olan doqquz şərtdən danışır: möhkəm ürək, güc, qeyrət, yaxşı at, döyüş paltarı, yay-ox, qılınc, cida, yoldaş. Türk qəhrəmanlıq dastanlarının araşdırılmasında bu doqquz keyfiyyətin varlığı aydın görünür. Yaziçıoğlu Əli də əsərində göstərir ki, bəzi alplar atlarının boynundan qızıl qotazlar, bəzi alplar biləklərindən qaplan quyrugu asırdılar. Bəziləri də başlarına quş lələyi taxırırlar.

Alplar döyüsdə ölməyi özlərinə şərəf bilirdilər. Bunu VI yüzilliyin çin qaynaqları da təsdiqləyir.

Alp olmaq əslində dünyaya hökm etməkdir. Alplıq və hökmranlıq fütuhat ideyası ilə birləşərək dünyani almaq şəklində Oğuz dastanlarında variasiya edilir. Digər tərəfdən Oğuznamələrdə alplıq və hökmranlıq Tanrı vergisi kimi təqdim olunur. Türk ordusunun Tanrı ordusu kimi xarakterizə edilməsi məhz bununla bağlıdır. Türk alpi nizamın, tövərinin qoruyucusudursa, başqa etnoslarda o, Tanrı qəzəbi kimi qavranılır. Attılanın, Çingizin, Teymurun, Hülakunun Tanrı qəzəbi olduğu mifoloji rəvayətlərdən görünməkdədir.

KDQ-də Oğuz alplarının kafirlərə qarşı vuruşu, pozulmuş sərhədin bərpası, nizamın gözlənilməsidir. Şübhəsiz, kafirlərin də nəzərində Oğuz alpları Tanrı qəzəbidirlər. KDQ-də çox vaxt Oğuz alpları üçün çapar termini işlədir ki, bu da bir çox halda alp ərənə adekvatdır.

Oğuz dastanlarında, o cümlədən də KDQ-də ideal insan tipi alpdır. Alp arxaik dastanlardakı batur döyüşü tipinin eynidir. Eyni ilə təriqət ədəbiyyatında da ideal insan tipi alp ərən, yaxud da dərvishdir. Birincilərdə fiziki güc əsasdırsa, sonuncuda mə'nəvi güc ön plana çıxılmışdır.

#### Ədəbiyyat:

*Köprülü F.* “Alp” // İslam Ansiklopedisi. c.2. İst., 1989.

*Bayat F.* Oğuz epiq ənənəsi və “Oğuz kagan” dastanı. B., 1993.

*Füzuli Bayat*

**ALP ƏRƏN, ALB ƏRƏN** – “Salur Qazanın evi yağmalandığı boy”da adı çəkilən Oğuz qəhrəmanlarından biri. İlək qoca oğlu Alb Ərən şəklində xatırlanır (D-62).

Epic bioqrafiyası Yaziçi oğlu Əlinin “Oğuznamə”sindəki Etil-Alp haqqında verilmiş məlumatla bir çox nöqtədə üstüste düşür.

Alp Ərən qədim türk dilində “igid”, “qəhrəman döyüşü” mənası ifadə edir. Mahmud Kaşqarlı Turanın əfsanəvi hökmədarını Tonqa Alp Ər adlandırır. Oğuznamə söyləyenlərin dilində isə Etil-Alp Ər//Ərən modelinə uyğun adın varlığı da istisna olunmur.

Epic ənənədə Oğuz kağan obrazıının teşəkkülündə Etil Alp Ərənin iştirakı baxımından Oğuz kağanın da, tarixi Atillanın da oğlanlarından birinin Dəngiz adlanması faktı əhəmiyyətlidir.

**ALPAMIŞ** – Özbək, qazax, qaraqalpaq, tacik, başqırd, tatar, türk-

anadolu xalqları arasında geniş yayılmış qəhrəmanlıq dastanları və nağıllarının adı. Qazax, altay, başqırdların “Alpamış” nağılı özünün arxaikliyi və miflikliyi ilə fərqlənir. Qalan nağıl variantları cüzi dəyişikliklə başqa türk xalqları arasında möshurdur. Özək, Qaraqalpaq nağıl variantında milli etnik cizgilər nəzərə çarpdığından onları bir qədər sonrakı dövrün məhsulu hesab etmək olar. Ancaq bütün nağıl variantlarında əsasən a) Alpamışın sevgilisinin arxaśinca gedib çətin sınaqlardan keçərək qoləbə çalması və toy, b) Alpamışın kalmıklarla döyüşü, əsir düşməsi, məcəraları və nəhayət, geri-vətənə qayıtməsi nəql olunur. Məzmun planında, “Alpamış”ın nağıl variantı dastan variantından kəskin şəkildə fərqlənmir.

“Alpamış” dastanının əsasən dörd variansi vardır: kunqrat (bura özbək, Qaraqalpaq, qazax Alpamışları daxildir), oğuz (bura Bamsı Beyrək daxildir), altay (bura “Alip-manaş” daxildir), qıpçaq (bura başqırd, qazax, tatar variantları daxildir). Dastanın adı ayrı-ayrı variantlarda fonetik dəyişikliklə belədir: “Alpamış” (özbəklərdə), “Alpamış” (qazaxlarda, qaraqalpaqlarda), “Alip-Manaş” (altaylarda), “Alpamış və Barsin Xılıuu” (başqırlarda), “Alpamşa” (kazan tatarlarında). “Alpamış” dastanı XIX yüzilliyyin sonlarından məlum idi. Onun son variantları (altay varianti) XX əsrin 40 illərində yazılıa alınmışdır.

“Alpamış” dastanında tayfa münəsibətləri, endoqam nigah, etnik-dini qarşılurma ön plandadır. Buna baxmayaq dastanda XIV-XVII əsrlərlə səs-ləşən hadisələr də əks olunmuşdur. Variantlar arasındaki mövcud fərqli dastanın yaranma, formallaşma vaxtı və yeri ilə bağlıdır. Buna baxmayaraq bütün variantların süjeti demək olar ki, eynidir. Arxaik elementlər daha çox Altay

variantında qorunmuşdur. Oğuz variantı “Bamsı Beyrək”da türk tarixinin əski çağları ilə səsləşən motivlər onu Alpamışın qalan variantlarından fərqləndirir. Özbək dastanında Alpamış, onun sevgiliisi Barçın, bacısı Qaldırqaç, vəfali dostları Qaracan və Keyqubad mənəsub olduqları xalqın ən gözəl keyfiyyətlərinin daşıyıcılarıdır. Xeyirxahlıq, cəsarət, böyük ürəklilik, əyilməzlik, mübarizədən dönməzlik və vətənə məhəbbət bu qəhrəmanlara xas olan başlıca cəhətlərdir.

Özbək “Alpamış”ı ənənəvi yeni variantlarda Alpamışın oğlu Yadigarın qəhrəmanlıq macəraları ilə davam etdirilmişdir. Lakin bu yeni nağıl “Alpamış”dan öz poetik stili və yüksək bədii məziyyətləri, dilinin aydınlığı, ifadə zənginliyi, atalar sözləri təşbehlərin rəngarəngliyi, dilin, üslubun yeniliyi etibarı ilə xeyli fərqlənir. Özbək “Alpamış”ının ən yaxşı variantı 1928 ildə Fazıl Yuldaşoğlundan yazılmışdır.

Eposun ayrı-ayrı variantları K.Xeyrəddinov, N.Ulaqashev, A.Valitov, S.Muqanov, N.Smirnov, T.Sadiqov, V.Jirmunski, X.Zərifov və digər folklorşünaslar tərəfindən müxtəlif illərdə araşdırılmış və nəşr edilmişdir.

Xatırladaq ki, “Bamsı Beyrək” və “Alpamış” mövzusu V.M.Jirmunski və X.T.Zərifovun hələ 1947 ildə birgə yazıqları “Özbək xalqının qəhrəmanlıq eposu” adlı əsərdə geniş araşdırılmış və obyektiv olaraq hər iki abidə arasında etnik soydaşlıq olduğu göstərilmişdir. O da qeyd olunmuşdur ki, bu abidələrin süjet xəttində qəhrəmanın anadan olması, nişanlanması, üç sınaqdan qalib çıxmazı, qızın toy günü qəhrəmanın gəlməsi, vüsal həsretinin sonu, adlarda olan oxşarlıqlar və s. kimi yaxın motivlərin olmasına baxmayaraq “Bamsı Beyrək boyu”nda “Alpamış”a nisbətən arxaik

elementlərin çoxluğu (xüsusən, nişanlılar arasında sınaq yarışlarında) inkar edilməzdir. “Bamsı Beyrək” birbaşa “Alpamış”ın invariantı deyildir, hər iki abidə öz başlangıcını qədim axardan almış müstəqil variantlardır. Kunqrat (öz-bək) “Alpamış”ının tarixinə gəldikdə o son dəfə Şeybani xan dövründə (XV-XVI) Orta Asiyada kalmıklarla köçəri türk tayfaları arasında gedən toqquşmaları da özündə əks etdirmiş və bu dövrde də tamamlanmışdır.

V.M.Jirmunski “Oğuzların qəhrəmanlıq eposu və Qorqud kitabı” adlı əsərində bu mövzuya yenidən (1962) qayıtmış və tamamilə əvvəlki fikirlərinin əksinə olaraq “Qam Börənin oğlu Bamsı Beyrək boyu”nun “Alpamış” eposu əsasında yarandığını sübut etməyə çalışmışdır.

V.M.Jirmunskiyə görə “Alip-Manaş” oğuzlarının ilk yurdu Dağlıq Altayda hələ VI-VII yüzilliklərdə türk xaşanları dövründə mövcud olmuş, elə orada da yazıya alınmışdır. Oğuz eposu səlcuqilər vaxtında (XI əsrə) Zaqafqaziya və Kiçik Asiya, daha sonralar feodal qanunlarının təsirini özündə əks etdirərək, yeni ədəbi dəyişiklərlə “Bamsı Beyrək” adı ilə “Dədə Qorqud” kitabına daxil olmuşdur.

“Alpamış” dastanında nəzir-niyaz-la böyük qardaşın bir oğlu və bir qızı, kiçik qardaşın isə qızı dünyaya gəlir. Lakin tez bir zamanda qardaşlar arasında ziddiyət yaranır. Kiçik qardaş öz tərəfdarlarından ibarət on min ailə ilə vətəni tərk edir, kalmıkların ölkəsinə köçür. Bütün macəralar bundan sonra başlanır. Oğlan yeddi yaşında ikən qəhrəmanlıq göstərir. O, babasının on dörd batmanlıq yayının kırışını çəkir. Atlığı ox ildırım kimi Əsgər dağının zirvəsinə dəyir. Bu qəhrəmanlığına görə ona “Alpamış” adı verilir. Gənclik həddində

çatanda isə bacısının təkidi ilə əmisi qızına qovuşmaq üçün səfərə çıxır.

Türk dastanları üçün xarakterik olan sınaq yarışlarında Alpamış rəqiblərinə qalib gəlir. Bir sıra çətinliklərə baxmayaraq nişanlısı, yaxın dostları və kalmıq sərhədinə köcmüş yurdaşları ilə bərabər vətənə qayıdır, küsülü tayfa yenidən birləşir, atası ilə əmisi barışır, bir-birinin günahından keçir.

Dastanları səciyyələndirən ənənəvi tələblər baxımından özbək “Alpamış”-ında bəzi arxaik nişanələr olsa da, əsasən qəhrəmanlıq motivlərində ardıcılıqlı və bütövlük zəifdir.

Özbək “Alpamış”ında cıdır yarışında yalnız Alpamışla Al-Barçının atı iştirak edir. Alpamışın atı geri qalarkən Al-Barçın öz atının deyil, Alpamışın atının qalib gəlməsini arzu edir. Atı rəqibinin atından geri qaldıqda Alpamış özündən gedir. Al-Barçın onun üzüne su vurur, aylırdır, təsəlli verir. Orta əsr-lərdə və sonrakı yüzilliklərdə olduğu kimi bu yarışa (bayquda) beş yüz atlı gənc iştirak edir. Belə kütłəvi yarış heç də türk xalqlarının müasir el toyalarındaki cıdır yarışlarından fərqlənmir.

“Alpamış”dan fərqli olaraq, KDQ eposunda bütün yarışlar Baniçəkə Beyrək arasında gedir. Yarışda ox atan, at çapan, güləş tutan Baniçəkə sadəcə sevib-seviləmək üçün yaranmayıb, o, həm də Oğuz qəhrəmanıdır. Beyrəkə Baniçəyin yarışından bir daha aydın olur ki, o, atası Baybörədən qız dilə-yərkən “Baba, mana bir qız alı ver kim, mən yetimdən durmadın ol durgəc gərək! Mən qarağuc atımı binmədin, ol binmax gərək! Mən qrıma varmadın ol mana baş göturmək gərək! Bunun kibi qız alı ver, baba, mana” (D-81<sup>1</sup>) – sözlərini nahaq yerə deməyib. Al-Barçında isə bu keyfiyyətləri görmürük.

“Alpamış” eposunda bir çox məqamlarda qədimlikdən daha çox sonrakı yüzilliklərin əlamətləri ilə qarşılaşırıq. Burada oxatma yarışı ile yanaşı odlu silahdan atəşəcə yarışı da var. Şahimərdan Əli də Alpamışın köməyindədir. Şah, pəhləvan, sehrbaz, dəstərxan, mısmar və s. adı çəkilir. Özbək versiyasında olduğu kimi qazax, qaraqalpaq versiyalarında da Alpamış özbək, Al-Barçın özbək qızı, Bayçıbar özbək atı hesab edilir.

“Qam Börənin oğlu Bamsı Beyrək boyu” ilə “Alpamış” eposu arasında süjet oxşarlığı mübahisəsizdir. Hər iki abidədə hətta qəhrəmanların taleyi də bir-birinə bənzəyir. Nəzir-niyazla dünyaya gəlirlər, sevgililərinə qovuşmaq üçün uzaq ölkələrə səfərə çıxırlar. Müsabiqə yarışlarında qalib gəlirlər, çətin sınaqlarla, düşmən hiylələriylə üzləşirlər. Baniçək Beyrəyin beşikkərtməsi olduğu kimi Al-Barçın da Alpamışı uşaqlıqdan sevir. O, yeri goldikdə sevgilisinə ilk məhəbbətini xatırladır: “Mənim xanım! Niyə dillənmirsən, məni əldən saldin, bəlkə nahaq yerə sən mənim uşaqlıqdan arzum, diləyimsən” – deyir.

Beyrəyin atasının adı kimi Alpamışın da atasının adı Baybörədi. Bamsı-Alpamış (Alip-Manaş), Baniçək-Barçın adlarında da oxşarlıq var.

Məhəbbət dastanlarında övladsızlıqlara övlad, sevən və sevilənlərə murad verən, onlara dar ayaqda nicat yolu göstərən ya Xızır, ya da dərvişdir. “Alpamış”da isə Həzrət Əli Əleyhissəlam özü övladsızlara köməyə gəlir.

Eposda islamın qəbulundan və güclənməsindən sonra türklerin möişində yer tutan bə'zi yasaqlara da rast gelirik. Alpamış Al-Barçını qırx həramının təhlükəsindən xilas etməyə gedərkən ilk önce Barçının qırx qul-qara-

vaşı ilə rastlaşır. Qızlar Alpamışa sevgiliyi ilə gizli görüşməyi məsləhət görür, ancaq o, belə görüşü özünə rəva bilmir, əmisiñə hörmətsizlik hesab edir.

“Alpamış” eposu məhəbbət das-tanlarını şortləndirən bəzi əlamətlərlə başlansa da burada məhəbbət yolunda əzabkeş qəhrəmanları görmürük.

“Alpamış” eposunun ayrı-ayrı variantlarındakı çoxsüjetlilik, rəngarəng kompozisiya, zəngin poetik təsvirlər göstərir ki, bu epos “Qam Börənin oğlu Bamsı Beyrək boyu” və ümumən KDQ boyları ilə müqayisədə daha yetkin folklor mühitində yetişmişdir. Burada şəriyyət də hər şeydən əvvəl ölçülü-biçilidir, misra və qafiyələr bitkin, müasir poeziya nümunələri səviyyəsindədir.

#### Ədəbiyyat:

Жирмунский В.М. Тюркский героический эпос. М., 1974.

Жирмунский В.М., Зарифов Х.Т. Узбекский народный героический эпос. М., 1947.

Орлов А.С. Казахский героический эпос. М., 1945.

Hüseynqulu Məmmədli

**“ALTUN KÜPƏ”** – Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən KDQ-də “altun küpəli Oğuz bəyləri”ndən də bəhs olunur: “Qulağı altun-altun küpəli... Boz ayğırlı Beyrək çapar yetdi” (D-67).

Çin mənbələrinin verdiyi məlumatda görə qırğızlarda qulağa həlqə, yəni sırga taxmaq adəti mövcud olmuş. Son Xarəzmşahlar dövrü tarixini yanan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmərdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi.

Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdır. İlk Səlcuq hökmərləri əsirlilik rəmzi kimi qulağa həlqə taxmaq üsulunu bilirdilər. İkincisi, Xarəzmşahın bu həlqələrin mahiyyətini anlamayaraq öyrənməyə ehtiyacı olduğu göstərir ki, Xarəzmşahlar dövründə – heç olmasa hökmərlərin, şahzadələrin, əyanların və sərkərdələrin qulaqlarına belə şəkildə həlqə taxma adətləri mövcud olmamışdır.

Sonrakı dövrlərdə, Qızıl Orda hökmərdarı Berke Xanın qulağında qiymətli almazlar olduğu haqqında bir qeyd təsadüf edilir. Qaraqoyunlu hökmərdarı Qara Yusif də qiymətli sırgalar taxardı, hətta vəfat etməsiylə bağlı ordusuna Şah-rux ordusu qarşısında məğlub olduğu zaman türkmənlər o qiymətli sırgaları ələ keçirmək üçün Yusifin qulaqlarını kəsmişdilər. Ağqoyunlu hökmərdarı Uzun Həsənin ordusundakı türkmənlərin də sırgalar və ya həlqələr taxdıqlarını Nəşrinin aydın ifadəsi çatdırır. Babur sülaləsinin sırga taxdıqları, o dövrlərə aid miniatürlərdən də görünməkdədir.

Qazaxlarda köləni (qulu) eşiye buraxıb qulağını biz ilə deşmək adəti varmış.

Türklər arasında qulağa həlqə, yaxud sırga taxma adəti İslamiyyətdən əvvəlki dövrlərdə də olmuşdur.

Səlcuq imperatorluğu zamanında, türklər əsirlilik əlaməti – nişanı olaraq qulağa həlqə taxıldıği haqqındaki İran ənənəsini çox yaxşı bilirdilər.

Çingizin nəslində, teymurlularda, Qaraqoyunlularda və Ağqoyunlularda hökmərlərin qiymətli sırgalar, halqalar taxmaları adətinin varlığı türklərdəki bu adətin qədim İranlılarda və İsrail oğullarında olduğu kimi “əsirlilik və tabeçilik” timsali olmadığını qəti surətdə göstərir.

Qaraqoyunlularda və Ağqoyunlarda yalnız hökmədarların deyil, ordunu təşkil edən türkənlərin də qulaqlarına həlqələr taxmaları, bu adətin bilavasitə türkənlərdə çox yayılmış olduğunu anladır. Qəbilə ənənələrinə çox bağlı olan bu türkənlərdə də qulaqlara həlqə taxma heç bir vəchle əsirlik və tabeçilik timsali olaraq göstərilə bilməz.

KDQ boylarında hadisələrin cərəyan etdiyi coğrafi mühit Qaraqoyunluların və Ağqoyunluların fəaliyyət və hakimiyyəti sahəsinə təsadüf etdiyi kimi, bu rəvayətlərin Oğuzların Bayındır boyu ilə, yəni Ağqoyunlu hökmədlərinin mənsub olduğu bölge ilə əlaqəsi də məlumdur. Belə görünür ki, KDQ-də Oğuz boyları haqqında verilən bəzi məlumatın Qaraqoyunlular və Ağqoyunlular dövrünə aid tarixi mənbələrlə uyğun gəlməsi çox təbiidir. KDQ oğuznamələrində bəhs olunan “Altup küpeli Oğuz bəyləri”nin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ordularında da olması haqqında tarixi məlumatlar, bu həqiqəti bir daha təsdiqləmiş olur.

#### Ədəbiyyat:

*Köprülüzade F.* Altun küpeli Oğuz beyleri, “Azerbaycan Yurt Bilgisi” dergisi, İst., 1934.

**ALTUNTAXT** – “Salur Qazanın evinin yağmalandığı boy”da Altuntaxt adı çəkilir. Göyçə mahalının Gəvər qəzasında dağ və dağ silsiləsinin adıdır. “Irəvan əyalətinin icmal dəftəri”ndə (1728) Göyçə nahiyəsinə daxil olan kəndlər siyahısında Altuntaxt kənd adı kimi qeydə alınmışdır. “Erməni mənbələrində həmin dağ və yaylaq xatırlanmaqla, həm də həmin dağın ətəklərində Aşağı Altuntaxt və Yuxarı Altuntaxt adlı Azərbaycan türkləri yaşayan iki kəndin adı da qeyd edilir. Hər iki kənd 1914-1918 illərdə ermənilər tərəfindən xa-

rabaya çevrilmişdir. XVIII əsrin tarixçisi Simeon İrəvanlı həmin kəndlərin səfali bir yerde olduğunu qeyd edir.

Zəngin alp çəmənliyi və bulaqları olan bu torpaqlar Oğuzların yaylaq yeri olmuşdur. Yer adının birinci hissəsin-deki altun (qızıl) “qırmızılıq”, taxt isə dağın yüksək yamacında olan düzənlik mənasını ifadə edir.

Qarabağda da Altuntaxt adlı dağ vardır.

#### Ədəbiyyat:

Murzaev Z. Словарь народных географических терминов. M., 1984.

Akopyan T, Melik-Baxşyan S, Barseğyan O. Ermənistən və ona yaxın olan ərazi-lərin toponimlər lüğəti (ermənicə), c.1, Yerevan, 1986.

**AMİD** – Buddizmin əsas Allahlarından biri, budda. “Müqəddəs yer”in sahibi. Yaponiyada geniş yayılmışdır. Buddhist panteonda həmin mənada Amitabha (sanskrítçə: hüdudsuz işıq), Amitayus (sanskrítçə: hüdudsuz həyat) ad-obrazları da mövcuddur ki, həmin ad-obrazlar Mərkəzi Asiya xalqları arasında geniş yayılmışdır.

KDQ-də Salur Qazanın təyinlərin-dən biri olaraq “Amit soyunun aslanı” ifadəsi işlənir ki, V.V.Bartold buradakı Amit//Amid sözünü toponim sayaraq Kiçik Asiyadakı Diyarbəkir şəhər-qalası ile eyniləşdirir. Lakin buddizmin ilk orta əsrlərdən etibarən Mərkəzi Asiyada, o cümlədən Türküstanda geniş yayılması belə bir qənaətə gəlməyə imkan verir ki, “Türküstən dirəyi” olan Qazan xanın eyni zamanda hansısa türk-buddist soyunun aslanı olması daha ağlabatandır.

Nizami Cəfərov

**ANAXAQANLIQ** – KDQ boylarında tarixdən önceki çağlarla səsləşən anla-

yışlardan biri “ana haqqı” anlayışıdır. Bu anlayışa görə Ana – Tanrı şərafətli bir varlıqdır, “Tanrı haqqı” daşıyıcısıdır. Hüquqi baxımdan toxunulmazdır, bir növ “demonik müdafiə” haqqına malikdir. Böyük bir günah işləmiş olsa belə, bir kimsənin ona qılınc qaldırması yasaqdır:

Ana haqqı Tanrı haqqı degilmişsə  
Qara polad uz qılıcım dərtaydım  
Qafıllicə görklü başınq kəsəydim  
Alca qaninq yer yüzünə dökəydim

(XI boy).

Ana haqqının Tanrı haqqına bərabər tutulması anaxaqanlıq (matriarxat), yəni Ulu İcma yaşayışı tarixinin qalıntısıdır: Polifem (Dəpəgöz) mövzusunda olduğu kimi, KDQ burada əski Yunan epik abidələri səviyyəsində durmaqdadır. Homer “Odisseya”sı və Esxil “Oresteya”sında da “ana haqqı” anlayışı tam eyni məzmun (semantika) yükü daşımaqdadır. “Odisseya” və “Oresteya” qəhrəmanı Klitemnestra adlı qadın, Troya savaşından dönüb gəlmis əri Aqamemnonu (savaşda “müttəfiq qoşunlarının” başçısı idi) öldürmüdü. Çünkü başqa bir kişini sevmişdi. Orest isə xəyanətli davranışına görə öz anasını öldürmiş, fəqət özü də ana haqqının qoruyucuları olan erinlər (əfsanəvi intiqam pəriləri) tərəfindən amansızcasına təqib edilmişdi. Çünkü ananın öldürülməsi əsatiri Yunan mifologiyasında “əsla bağlılanılmaz” bir cinayət sayılırdı. Keçən yüzildə Bazel Universiteti Roma hüququ tarixi kafedrasının professoru Y.Y.Baxofen bu epik tarixçəni əsas alaraq “Ana haqqı” (Das Mutterrech’t) başlığı daşıyan ayrıca bir kitab yazmışdır. Bu araşdırmasında o, “Oresteya”nı ölməkdə olan ana hüququ ilə yaranmaqdə olan ata hüququnun facieli qarşılışması, anaxaqanlıq (matriarxat) tarixinin gerçek açımı üçün bir

açar kimi dəyərləndirmiştir. KDQ “Odisseya” və “Oresteya” ilə bir sıradə “Ana haqqı” anlayışını hifz edərək yaşatmaqdə olan üç tarixi qaynaqdan biridir.

#### Ədəbiyyat:

*Bachofen Y.J. Das Mutterrech’t, Stuttgart, 1861;*

*Süleyman Əliyarlı. “Dədəm Qorqud” kitabında anaxaqanlığı tarixinin izləri. (Azərbaycan filologiyası məsələləri. II. B., 1984; yenə onun. Проблемы комплексного историко-филологического исследования (Советская тюркология, 1989, N4; yenə onun. Kitab-i Dedem Korqud: tarihi-filoloji araştırma tercübesi. II Türk Dili Araştırmaları Yılılığı, Belleten 1988, TTK Basım evi, Ankara, 1994.*

*Süleyman Əliyarlı*

**AND** – Əski inam və etiqadların məhsulu olan andlar daha çox insanların təsəvvür, düşüncə, dünyagörüşü ilə bağlıdır. Andlar, əsasən, iki yolla yaranıb:

1) insanların sakral saydıqları varlıqlara and içmək yolu ilə; 2) müəyyən bir iş, əhvalatla bağlı söylənilmiş fikrə, sözə şübhə ilə yanaşıldıqda müsahibini inandırmaq üçün.

Bu baxımdan KDQ-nin “İç Oğuz Daş Oğuz ası olub Beyrək olduğu boy”unda and mətləbi daha dürüst ifadə edir. Bamsı Beyrək ölümüne razı olur, amma canını qurtarmaq üçün yalandan Müshəfə əl basıb and içmir. Əksinə, o, Qazana dönük çıxmayaçağını söyləyir və belə and içir:

“Mən Qazanın nemətini çoq yemişəm,  
Bilməzsəm, gözümə dursun!  
Qaraqucda Qazlıq atına çoq yılmışəm.  
Bilməzsəm, mana tabut olsun!  
Yaxşı qaftanların çoq geymişəm,  
Bilməzsəm, kəfənim olsun!  
Ala bargah otağına çoq girmişəm,  
Bilməzsəm, mana zindan olsun!”

Mən Qazandan dönməzəm, bəllü  
bilgil!-dedi” (D-296<sup>8</sup>).

Qazan xanın içdiyi and da maraq  
doğurur. Kafirlər Qazan xanı yatdığı  
vaxt qamarlayıb tuturlar. Oğuz ərənləri  
Qazanı əsirlikdən qurtarmağa gələndə  
kafirlər ona deyirlər: “And iç kim, bi-  
zim elümizə yağılışa gəlməyəsən”  
(D-275<sup>13</sup>). Qazan xan yalandan and içə  
bilmir. O, dolayısıyla belə and içir:  
“Vallah, billah, doğru yoli görər ikən  
əgri yoldan gəlməyəyin” (D-276<sup>2</sup>).

“Uşun qoca oğlu Səgrək boyu”nda  
qız Səgrəyə deyir: “Qılıçın geydir,  
yigit, murad ver, murad al, sarılalım!”  
(D-260<sup>9</sup>) Cavab olaraq Səgrək “Mərə  
qavat qızı, mən qılıcımı doğranayım,  
oxuma sancılayım! Oğlum doğmasun,  
doğarsa, on yaşına varmasun, ağamın  
yüzün görməyince, ölmüş işə, qanın  
almayınca bu gərdəgə girərsəm!”  
(D-260<sup>10</sup>) – andıyla qız cavab verir.

Qılıncla bağlı anda “Qanlı qoca oğlu  
Qanturalı boyu”nda da rast gəlinir. Ata-  
nasının üzünü görməyince Selcanla bir  
yastiğa baş qoymayağımı bildirmək  
üçün Qanturalı qılınca and içir. Belə bir  
andıçma şəklinə “Qam Börənin oğlu  
Bamsı Beyrək boyu”nda da rast gəlinir.  
Beyrəyin qazamatdan qurtarmasına ka-  
firin qızı yardımçı olur. Bunun müqa-  
bilində Beyrək qızı Oğuya aparacağına  
and içir.

Üçüncü boyda qılinc altından  
keçməklə sadıqlik andı içmə də vardır.  
Yalancı oğlu Yalancıq Beyrəyin qılın-  
cının altından keçməklə ona sadıq  
olacağına and içir.

KDQ-də xanımlar ərlərlə, alplarla  
bir sıradə ciyin-ciyinə vuruşurlar. Boyu  
uzun Burla xatun, Selcan, Baniçək  
kimi xanımlar nəinki söz və işlərində,  
hətta içdiklori andlarda da dönməz gö-  
rünürler. Dirsə xanın xanımı oğlunun  
ovdan qayıtmadığını bilincə əri Dirsə  
xana üz tutaraq belə and içir:

“Paralanub Qazılıq atımdan enmeyince,  
Yönümlə alca qanım silmeyince,  
Qol-bud olub yer üstinə düşmeyince,  
Yalnız oğul yollarından dönməyəyim!”  
(D-25<sup>7</sup>)

“Uşun Qoca oğlu Səgrək boyu”nda  
Səgrəyi fikrindən daşındırmaq istəyen  
qızı o, “Mərə qavat qızı ağam başına  
and içmişəm, dönməğim yox.”  
(D-262<sup>1</sup>) – deyə andla cavab verir.

Bəhlul Abdulla

## ARASLI HƏMİD MƏMMƏDTAĞI OĞLU (1909-1983, Azərbaycan Resp.) – fil. e.d., prof.

Azər. EA-nın akademiki (1968),  
İran Respublikası Akademiyasının fəxri  
akademiki, İordaniya Kral Cəmiyyətinin,  
Türkiyə Dilçilik Cəmiyyətlərinin  
fəxri üzvü (1966), Özbəkistanın  
əməkdar mədəniyyət xadimi.

H.Arası Respublika EA-nın əsaslı  
kitabxanasının şərq əlyazmaları şöbəsi-  
nin, akademiyanın ədəbiyyat, şərqsü-  
naslıq institutlarının şöbə müdürü, Niza-  
mi adına Azərbaycan Ədəbiyyat Mu-  
zeyinin (1960-1968), həmçinin Yaxın  
Şərqi xalqları İnstitutunun direktoru  
(1970-1983) vəzifələrində çalışmışdır.

Azərbaycan folklorunun çox çalarlı  
janrlarının, xüsusən də aşiq yara-  
dıcılığını, məhəbbət və qəhrəmanlıq  
dastanlarının araşdırılması və geniş  
təbliği H.Arasıının elmi fealiyyətinin  
ən parlaq sohifələrini təşkil etmişdir.  
Bu baxımdan alimin KDQ boylarının  
öyrənilməsi və nəşri sahəsində xid-  
mətləri təqdirə layiqdir. O hələ 1938  
ildə “Kitabi-Dədə Qorqud” adlı məqā-  
lələri ilə mətbuatda çıxış etmişdir (“Pe-  
волюция и культура”, Б., 1938. 3,  
“Ədəbiyyat və incəsənat”, 17 mart  
1938). Abidənin boylarını bütövlükdə  
ilk dəfə latin qrafikası ilə Azərbaycan  
dilində (1939), sonralar isə rus dilində

V.V.Bartold tərcüməsinin (M.H.Təhmasiblə birlikdə) nəşrinə nail olmuşdur (1950).

H.Arası 1951 ildə KDQ abidəsi ilə bağlı elmi fəaliyyətinə görə tənqidlərə və təqiblərə məruz qaldıqda belə, bu abidənin qəhrəmanlarına qarşı irəli sürürlən ittihamları qətiyyətlə rədd edirdi. O, müzakirələr zamanı KDQ boyalarının milli folklor mədəniyyətimiz üçün yad olmadığını bildirməklə, onun ədəbiyyat tarixindən, irləklərdən çıxarılması barədə qərəzli göstərişlərin xüsusi məqsəd daşlığından dəfələrlə qeyd etmişdir.

Bir neçə il sonra “Dədə Qorqud”a bəraət verilməsi zamanı H.Arası və respublikanın görkəmli alımları M.Arif, Ə.Dəmirçizadə, M.H.Təhmasibin birlikdə yazdıqları “Dədə Qorqud” dastanları” adlı məqale (“Kommunist” qəzeti, 17, 26 mart 1957) abidənin Azərbaycanda öyrənilməsi və nəşrinə qarşı olan ən ağır dövərə yekun vurdu.

Məqalədə KDQ boyalarının türk xalqlarının folkloru, qəhrəmanlıq tarixi, mədəniyyəti və etnoqrafiyasının qədim köklərini öyrənmək, araşdırmaq baxımından əvəzsiz əhəmiyyəti açıqlanmışdır.

H.Arası həmin ildə “Xalq ədəbiyatinin qiymətli abidəsi – Dədə Qorqud”un yeni əlyazması” (Vatikan nüsxəsi, Ettore Rossi, 1952) adlı məqaləsini (“Ədəbiyyat və incəsonet” qəzeti, 13 iyul 1957) yazmışdır. O, ömrünün sonuna qədər KDQ-nin araşdırılması və nəşri sahəsində elmi fəaliyyətini davamıtmışdır. Milli mənəvi sərvətimiz olan dastanların (“Koroğlu”, “Aşiq Qərib”, “Şah İsmayıł”, “Qurbanı” və digərlərinin) araşdırılması və nəşri daim alimin diqqət mərkəzində olmuş, bu dastanların KDQ boyalarının motivləri ilə müəyyən cəhətlərdən bağlılığını

açıqlayan mülahizələrini bildirmişdir. H.Arası həm də KDQ abidəsinə həsr edilmiş bir sıra mötəbər elmi tədbirlərin, simpozium və konfransların iştirakçısı olmuşdur. 1957 ildə Türkiye Dilçilik Cəmiyyətinin VIII qurultayında “Dədə Qorqud” haqqında, 1960 ildə XXV Beynəlxalq konqresdə “Dədə Qorqud”da və Nizami yaradıcılığında Azərbaycan xalq eposları motivləri” (“Мотивы Азербайджанского народного эпоса в “Деде Коркут” и в творчестве Низами”) mövzularında oxuduğu məruzələri müxtəlif ölkələrin mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Alimin “Orxan Şaiq Gökyaya məktub” (“Azərbaycan” jurn., 1977, 5) adlı iri höcmli yazısı və mərhüm O.Şaiqin ona cavabı qorqudşünaslıqla olan bəzi anlaşılmazlıqları aradan qaldırmış və hər iki görkəmli mütəxəssisin elmi əməkdaşlığını gücləndirmişdir.

KDQ-nin 1939, 1962, 1977 illər Bakı nəşrləri H.Arasıının adı ilə bağlıdır.

#### Ədəbiyyat:

Kitabi-Dədə Qorqud. B., 1939; 1962; 1977.

“Kitabi-Dədə Qorqud” haqqında. “Pevoliyia i kultura” журн. № 3, B., 1938.

Aşiq yaradıcılığı. B., 1960.

Orxan Şaiq Gökyaya. “Azərbaycan” jur., № 5, B., 1977.

“Dədə Qorqud” dastanları (Ə.Dəmirçizadə, M.Arif, M.H.Təhmasib ilə birgə). “Kommunist” qəz., 26 mart, B., 1957.

**ARÇIŞ** – KDQ-də “Qambörənin oğlu Bamsı Beyrək boyı”nda işlənən söz vahidi. Beyrək bəzirganları görür. Ancaq xəbərləşən zaman onlara “arçış” deyə müraciət edir: “Alan-alçaq həva yerdən gələn arçış! Bəg babamın, qadın anamın soğati arçış! Ayağı uzın şahbaz ata binən arçış! Ünim anla, sözüm dinlə, arçış!..” (D-95).

Burada argış sözü ilə söylənən şeir parçası, həqiqətən də türk mədəniyyətinin şah əsərlərindən birinin çox qiymətli parçasıdır. Bəzircana üz tutula-tutula ona argış deyilməsi göstərir ki, argış sözü ilə söylənən və sonunda “qara başım qurban olsun, argış, sana!” – deyilən mənənə parça boyun yazıya alınmış mətnindən daha əvvəl vardi. “Bəzircan” sözü işlədilən mətn isə çox-çox sonralar düzülüb-qoşulub yazılmışdı.

Argış sözü Göytürk çağında daha çox “karvan və ya vergi karvanı” mənası ifadə edirdi. M.Kaşqarlı isə divanda “ərəbin sözü kimidir” dediyi bu sözün “karvan” mənasından başqa onun bir də “yurdundan uzaq düşmüş olan birinə göndərilən kimsə, elçi, xəbərçi” mənaları olduğunu göstərir. Divanda sözün həm də “məktub” mənası olduğuna dair qeyd var.

İçərisində “xəbər və xəbər çatdırın” məzmunu da ehtiva eləyən argış Qaraxanlı Türk mədəniyyəti çevrəsində də “karvan” mənası bildirmişdir.

Şor, teleut və lebedin kimi Altay türklərində isə argış sözü ancaq “yol yoldaşı” anlamında işlədilmişdir. Sözün bu məna çaları KDQ-də Beyroyn dilində söylənən “Otuz toquz yoldaşın, iki argışım!” – sözlərində qorunub qalmışdır.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Divanu lugat-it türk tercümesi, c.1., Ankara, 1992.

Ögel B. Türk kültür tarihine giriş, c.1., Ankara, 1991.

Cəlal Bəydili

**ARQIÇ QIR** – Yer adı. XI boyda iki yerdə xatırlanır. “Arqıç qırda yılanır Əmmənən dənizində sarb yerlərdə yapılmış kafir şəhəri” (D-279<sup>1</sup>).

“Arqıç qırda döndərdigim, mərə kafir, sənin baban şəqaqına imrəndigim sənin qızın-gelinin” (D-279<sup>13</sup>).

Bu söz Kilisli Müəllim Rifət və Orxan Şaiq nəşrlərində “Açkıs-Kır”, H.Arası nəşrində isə “Arqıç qır” şeklinde verilmişdir. Bunlardan fərqli olaraq F.Kırzioğlu bu sözü “Arkız-kız” hesab edir və yazır: “Bunun bəlli yermi, yoxsa boz-qır, ormansız düz olub-olmadığını qeyd etmək çətindir”.

“Arqıç” in “Arğıç//Arxaç” – mal-qoyun sürüllerinin salındığı yerlə əlaqədar olduğunu qeyd edənlər də var. Bundan fərqli olaraq H.Arash “Arqıç qır”<sup>1</sup> Qazan xanın vuruşduğu bir düzənlilik adı, “Arqıç”<sup>1</sup> isə soraqcı, soraq üçün itiyini axtaran adam və ya karvan – deyə şərh edir. Azərbaycanın Qazax rayonunda Qırılı adlı kənd vardır.

Qırğızistanın cənubunda “Kır” sözü tərkibli (ayulu kır, kara-kır, sarı-kır) yer adları var.

Qır sözü – dağ, dağ zirvəsi, daş aşrimi, yüksəklik, kol-kosla örtülü düz kimi mə’nalandırılır. Qırla başlanan bir sıra yer adı Türkmenistanın Qaraqum əyalətində də vardır.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Kırzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.

Kitabi-Dədə Qorqud. B., 1977.

Конрытбаев А.К. Топоним Южной Киргизии. Фрунзе, 1980.

Ataniyazev S. Türkmenistanın qeoqrafik adlarının düşündürüşli sözlüğü. Aşqabad, 1980.

**ARQUBELİ, ALADAĞ, ALATAU** – KDQ-də I, VI, IX, X, XII boylarda Arquru yatan (I, D-19<sup>7</sup>, 20<sup>6</sup>; IX, D-241<sup>8</sup>, 244<sup>12</sup>; X.D-257<sup>9</sup>); Arqumili (VI, D-181<sup>7</sup>); Arqubeli (VI, D-200<sup>3</sup>, 286<sup>7</sup>; IX, D-239<sup>2</sup>, 245<sup>8</sup>; XII, D-298<sup>4</sup>) Ala

dağlar kimi adı çekilir. “... arquru yatan Ala dağdan təbər aşa, xanlar xani Bayndırıa xəbər varə..”. (I, D-197), “Arqu beli, Ala dağı avlar idim” (VI, 200<sup>3</sup>); “Arqu beli Ala dağdan dünin aşdin...” (IX-239<sup>2</sup>) – deyə xatırlanır.

M.F.Kirzioğlu “Arqubeli”, “Arquru yatan” sözlerini Ar//ər köylü kimi kimi oxumuş, hətta “Arqa köylü” də ola biləcəyini bildirmişdir. O, həmçinin VI boyda adı keçən Ar-köylü Ala dağın Çoruç və Xurşüd ilə Qara dəniz arasında “Soqanlı” və “Kolat” adlanan dağlar anlamını bildirdiyini, IX boyda adı keçən Aladağın Savalan dağı, XII boydakı Ala dağın isə Murad irmağı olduğunu yazır. Ancaq O.Şaiq bu mülahizələrin bəzilərinin doğruluğunu qəbul etmir.

M.F.Kirzioğlu Arquru yatan Ala dağı (I,IX,X) Qazan sülaləsinin və İç Oğuz, Daş Oğuz bəylərinin ov və əyləncə yeri olduğunu qeyd edir.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Kirzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.

Gökyay O.Ş. Dedem Korkutun kitabı. İst., 1973.

**ARUZ, AT AĞUZLI ARUZ QOCA –**  
Taş Oğuz bəylərinin başçısı. KDQ-də “Altmış erkəc dərisindən kürk eyləsə topuqlarını örtməyən, qolu-budu xırancı: uzun baldırıları ince, Qazan bəyin dayısı at ağızlu Aruz Qoca” – deyə əski türk dastan qəhrəmanlarına xas biçimdə təsvir olunur. VII və XII boylardakı hadisələrin iştirakçısıdır. İki oğlu var: Qiyan Selcik və Basat.

Qazan xanın Taş Oğuz bəylərini çağırmadan: evini yalnız İç Oğuz bəylərinə yağmalatmasından sonra “Biz Qazana düşməniz, bəllü bilsün” – deyir, Taş Oğuzdan qız aldığı üçün onların

güveyi (güyögüsü) sayılan Beyrəyi yalan xəbərlə aldadıb yanına çağrırdır, onlarla birlikdə Qazan xana ası olmağa and içmək təklifini qəbul etmədiy üçün onu öldürür. Beyrəyin qanını yerdə qoymamaqdən ötrü İç Oğuz bəylərinin yiğnaq olub divanda göldiyi qərardan sonra olan döyüsdə Qazan xanın zərbiyətə atın üstündən yerə salınır. Qazanın qardaşı Qaragünə də onun başını kəsir.

Yazıcıoğlu “Səlcuqnamə”sinin başlangıcındaki “Oğuznamə”də Aruzla bağlı “doxsan dəridən kürk olsa topugunu örtməyən, doqquz dəridən şəbküllah olsa tülüyün örtməyən, doxsan qoyun dovğalıq, on qoyun öyüncük yetməyən, doqquz yaşar süngün silküb atan, qıynağında göktə dutan, at başın yalmırıb bir kəz yudan Əfrasiyab oğlu Alp Arız bəy” deyilir.

Əski çağların türk rəvayətlərində Əfrasiyab oğlu Alp Aruzun Dəmirqapını, yəni Şərqi Qafqazdağı Dərbəndi açdığı söylənir.

Firdovsi “Şahnamə”sində İran-Turan çarpışmalarından danişlarkən Alp Aruz burada Əfrasiyabin oğlu deyil, qardaşı olaraq göstərilir, adı isə Aqrires şəklində xatırlanır.

#### Ədəbiyyat:

Gökyay O.Ş., Dedem Korkutun kitabı, İst., 1973.

**ASİ –** İtaət etməyən, tabe olmayan, üzə duran. KDQ-də müsəlmanlığı qəbul etməyən, islam dininə inanmayan kafirlər – xristian və bütərpərəstlərə qarşı müsəlmanlığı qəbul edən oğuzlar vuruşurlar. KDQ-də ası kafirlərin kilsələri uçurulub yerinə məscid tikilir. 11-ci boyda Salur Qazan deyir: “Kəlisani yixib yerinə məscid yapdım” 9-cu boyda kafirlər vuruşan Əmrən deyir: “Ya ası məldi! Sən bütərlərinə yalvarırsan, mən

aləmləri yoxdan var elən Allahıma sıqındım!” (D-251). 5-ci boyda Salur Qazanın sözündən inciyən Bəkil deyir: “Oğuzə ası oldum, bəllü bilsin” (D-240). Elə buradaca Bəkilin hərəkətinə irad tutan xanımı ona bildirir ki, “Padşahına ası olanın işi rast gəlməz” (D-240). Ası sözü KDQ-nin 12-ci boyunun adında da işlənmişdir. “İç Oğuzə Taş Oğuz ası olub Beyrək öldügi boyu bəyan edər”

*Bəhlul Abdulla*

**ASSONANS** – Sait səslərin təkrarından yaranan bu üslubi fiqurun Dastanın dilində özünə yer tapması bu dilin üslublaşmasına, Yazı mədəniyyətinə məxsus çalarlara malik olmasına işarə edir. Alliterasiyaya nisbətən assonansın ayrıca işlənmə əhatəsi o qədər də geniş deyil və adətən qeyd etmək lazımdır ki, bunlar bir yerdə işlənir. Nümunə: Qaytabanlar qarisa... qaraqoçlar qarisa .. “Baban qarı, anan qarı; Ağca üzü anan qarşı gəlib oğul desən; Ağ əlləri ardına bağlı deyəyimmi? “və s.

*Kamal Abdulla*

**AŞIQ, AŞUQ** – KDQ-nin yaradıcısı ozanın xələfi, yaradıcı, ifaçı, daşıyıcı sənətkar.

Aşıq, aşuq ad-titulunun meydana gəlməsi XV, XVI, bəzən isə XVII yüzilliklə bağlanılmışdır. Ozan-varsaq-yanşaq-dədə istilahları kimi aşiq-aşuq termini də həm mənşə, ifadə etdiyi məna, məzmun etibarilə, həm də el sənətkarının daşıdığı isim-ad-titul kimi diqqəti çəkmiş, araşdırıcılar bu barədə müxtəlif mülahizələr söyləmişlər. Bəlliidir ki, XIII yüzilliyin sonu – XIV əsrin başlangıcında yaşamış və Yunis İmrə səpgisində yazdığı şeirlərinə görə xalq ozanlarına yaxınlaşan şair Əli Aşıq (Aşıq) Paşa Təxəllüsü ilə bu söz- ter-

mini öz adında qoruyan ilk sənətkardan olmuşdur. Artıq XV-XVI əsrlərdə Əhməd Çəlebi, İbrahim kimi xalq şeiri nümayəndələri bir ifaçı-sənotkar mənasını daşıyan aşiq terminini öz adları ilə yanaşı işlətmışlar.

Aşıq bir söz-termin kimi, yaradıcı, ifaçı olan sənətkarın daşıdığı ad-titul kimi olduqca geniş bir çevrəni əhatə etsə də, aşuq yayılma areali etibarilə nisbətən məhdud səciyyə daşımışdır. Qafqaz və Zaqafqaziyənin bir sıra xalqları, o sıradan gürcü, erməni, aysoru, yunan və b. “aşığ” in “aşuq” formasını qəbul etmiş və öz tələffüzlərinə uyğun olaraq belə də işlətmışlər.

Aşığın (həmçinin aşuğun) bir söz-termin kimi mənşəyinə, etimoloji baxmından daşıdığı məna, məzmun çalarına, həmçinin bir sənətkar kimi fəaliyyətinə geniş kontekstdə yanaşmalı, məhz bu kontekstdən çıxış edərək bu sənət aləmini dəyərləndirmək mümkündür.

Aşıq-aşuq adını daşıyan yaradıcı-ifaçı müğənnilərə müxtəlif təriflər verilmiş, bununla həmin sənətin və sənətkarın özünəməxsus keyfiyyətləri üzə çıxarılmışdır. Aşığın aşuq formasını qəbul edən araşdırımların birində deyilir: Aşıq o şəxsdir ki, yiyələndiyi sənətə qabil olur, iki, yaxud üç aşıqla birlikdə kəndbəkənd, şəhərbəşəhər gəzərək çalıb-oxuyur. Çalğı alətinin simlərini titrədərək meydanlarda, qəhvəxanalarda, habelə digər yiğincəqlarda təgənni edir. Aşıqlar çox vaxt ustadlarının sözünü deyir, az-çox da öz yaratdıqlarını oxuyurlar. “İstifadə etdikləri alətlərin adları da türkcədir: saz, santur, kaman, yaxud kamança, bağlama” (Trdat Yepiskopos Palyan).

Bu fikirlərlə səsləşən özgə bir qaynaqda deyilir: “Aşıq ədəbiyyatından, məlum olduğu vəchlə xalqın anlaya-

biləcəyi lisanla yazan, daha çox heca vəznini qullanan, saz çalaraq diyar-diyar dolaşan, çox dəfə aşiq adı ilə qələm şüarəsindən, divan şairlərindən təfriq olunan şairlərin məhsullarının həyatı məcməsi anlaşıılır” (P.N.Boratav).

“Aşuq” sənətinin tədqiqatçısı hələ ötən yüzilliyin ortalarında bu sənətin xarakteri barədə belə bir ümumiləşdirici mülahizə söyləmişdir:

Elə sənətkarlar var ki, saz çala bilmir, yalnız nəğmə deyir (yazır, yaxud yaradır), buna mahni (nəğmə) yaradan deyirlər; elələri də var ki, saz çalaraq qoşduğu nəğməni (şeri) oxuyur. Buna da təğənni edən deyirlər. Lakin bütün bunlardan üstünü və hörmətlisi aşqdır. Onun üçün saz, təğənni ruh və can deməkdir” (G.Axverdiyan).

Azərbaycanda aparılmış araşdırımların birində isə aşağı belə tərif verilmişdir: “Aşiq xalq sənətkarıdır. Bu sənət həmişə sinkretik olmuş, indi də sinkretizmin bütün xüsusiyyətlərini özündə yaşatmaqdadır. Yəni hələ bu gün də aşiq həm şair, həm bəstəkar, həm dastançı, həm müğənni, həm çalan, həm oynayan, həm aktyor, həm də nağılcıdır. Başqa şəkildə deyilsə, o, həm şeir, həm dastan, həm də musiqi havaları yaradan, yaratdıqlarını isə öz məlahətli səsi, məharətli barmaqları ile ifa etməyi bacaran bir sənətkardır” (M.H.Təhmasib).

Aşiq-aşuq istilahı və sənəti barədə söylənilmiş fikirlərdə ümumi və xüsusi cəhətlər özünü bürüzə vermişdir. Xüsusi cəhət dedikdə, bu istilahın “milliləşdirilməsi” nəzərdə tutulur. Bu kimi cəhdələr XIX əsrədə edilmişdir. Yaziçi Q.Ağayana istinadən belə bir mülahizə söylənmişdir ki, güya “aşuq” sözü “asoğ” sözünün təsirinə məruz qalmışdır. “Asoğ” isə şeir, mahni deyən, müğənni mənasındadır. “Asel” ifadəsi

habələ qədim ədəbiyyatlarda “oxuyan” mənasında işlədilib” (M.Ağayan). Eyni fikirlər özünə başqa torəfdarlar da tapmışdır: “Bizim xalqda (ermənilerdə İ.A.), xüsusilə yerli dialektlərdə müğənni, ifaçı improvisator monalarını vərən “asox”, “asux” sözləri indiyə qədər saxlanmışdır”. Müəllifə görə, “asux” ifadəsi “aşux” şəkilinə düşmüşdür ki, bu da el sənətkarının daşıdığı addır. Lakin bir həqiqətdir ki, aşiq istilahı erməniçənin “asox” tərkibi ilə nə qədər bağlılırsa bağlılınsın, ərəbin “esq” sözündəndir. St. Malxasyants “Erməni dilinin izahlı lüğəti”ndə aşağı (aşağı) “xalq şairi, müğənni, musiqiçi” mənalarını bildirən ərəb mənşəli söz kimi izah etmişdir. Aşuq ədəbiyyatı və sənətinin araşdırıcısı Q.Levonyan isə yazmışdır:

Aşiq sözü ərəbin “aşiq”indən doğub ki, bu da “esq”, “sevgi” (məhəbbət) deməkdir. Həmin söz Türkiyə və sitəsilə “aşiq”, “aşığ” şəkillərində erməni dilinə daxil olmuş, sonralar “aşuq” şəklini alaraq, bu şəkildə rus ədəbiyyatına keçmişdir. Aşiq ad-titulu-nun ortaya çıxdığı tarixi şəraitə göldikdə isə, müəllif qeyd edir ki, keçmişdə Türkiyə və İranda fealiyyət göstərən aşıqların çoxu “vurulmuş”, “sevmiş” adamlar olmuşlar. Buna görə də camaat onlara “aşiq”, yəni “vurqun”, “aşiq olmuş” təğənniçilər demişlər. Sonralar isə bu ad yaradan-oxuyan ifaçı sənətkarlara deyilmiş və bu günə qədər yaşamışdır.

“Aşiq, aşuq”un ərəbin “esq” sözü ilə bağlılığını təsdiq edən M.Təhmasib bu istilahı türk mənşəli söz kimi də mənalandırmışdır: “Aşiq”in kökü ...ərəbcənin “esqi”, “aşiq”in kökü isə, bizcə türkçənin indi artıq tamamilə arxaikləşmiş olan qədim “aş”ıdır. Bu sözün öz fikrini, məqsədini, istəyini başqalarına

tolqın etmək mənasında işlədilən “aşılıma” forması bu saat da dilimizdə işlənməkdədir. Lakin görünür ki, bu “aş” sözü çox da uzaq olmayan keçmişdə həm də nəğmə mənasında işlənmiş, buradan “aşulamaq”, yaxud “aşılıamaq” – nəğmə demək mənasını daşımış, buradan da “aşula-aşla” şəklində yenə də “nəğmə” mənasında işlədilmiş, indi isə özbəklərdə “aşulaçı” şəklində nəğməçi, müğənni mənasında işlənməkdədir”.

El ədəbiyyatının qabaqcıl nümayəndələrindən sayılan, bu mədəni irsi qoruyub-yayan, yaradıb-yaşadan və əsl mənasında aşiq adlanan şəxsiyyətlər sənət meydanına təsadüfi gəlməmişlər. Onlar öz istedadları, bacarıqları, yiye-ləndikləri peşəyə hərtərəfli və dərin-dən qabil olmaları ilə fərqlənmiş, yaratdıqları əsərlər isə uzun müddət dildə-agızda dolaşaraq, əsrən-əsrə, nəsl-dən-nəslə adlamış, zəngin bir xəzinəyə, tükənməz bir irsə çevrilmişdir.

Zaqafqaziya, Qafqaz məqyasında Azərbaycan türkçəsində yazılınca, lakin türk, azərbaycanlı olmayan onlarla sənətkar nəqli – aşiq-aşuqlar yetişmişdir. Bütün bu mədəni-mənəvi irsi heç bir şübhə etmədən Azərbaycan mədəniyyətinin tərkib hissəsi hesab etmək mümkündür. Bu həqiqəti tanınmış gürcü, erməni mütəfəkkirləri də etiraf etmişlər. Yüzlərlə erməni, gürcü aşığınnın Azərbaycan türkçəsində yazılınca, lakin türkçəsindən təqib olur. Yaxud, ötən yüzil- liyin realist ədəbiyyatının ünlü nümayəndəsi, yazıçı Q.Ağayan etiraf edirdi ki, bu qəbil aşuqlar “...Mahnıları (şeirləri) ermənicə yox, türkçə (azərbaycanca – İ.A.) yaradırdılar. Erməni dilin-

de oxumaq təsəvvürü hələ bizim aşiq- ların arasında yayılmamışdır”. Müəllif onu da qeyd etməyi özünə borc bilmışdır ki, bizim aşıqların şeirlə qarışq ermənicə romanları (dastanları) yoxdur, onlar ancaq türkçədir (azərbaycanca- dir). Bu dastanların bəzisi elə uzundur ki, yeddi gün, yeddi gecə nəql etməklə qurtarmır. Həmin savadsız aşıqlar o qədər şey yadlarında saxlayırdılar ki, hətta yazılınca bilən adam belə bunları xatırında saxlaya bilməz.

Sənət sinkretizmini, improvisasiyanı bu və ya digər dərəcədə öz yaradıcıqlarında birləşdirən aşiq-aşuq sənətinin nümayəndələri həm ustad-yaradıcı, ifaçı aşıqlar, saz şairləri, həm də qələm şüərası, el şairi adları ilə tanınan şəxsiyyətlər zəngin bir poetik təfəkkürün təmsilçiləri kimi vahid axarda birləşsələr də, öz yaradıcılıq üslubları, sənətkarlıq xüsusiyyətləri baxımından bir-birlərindən fərqlənmişlər. Məhz bu cəhət də folklor ədəbiyyatında rəngarəng terminlər meydana gətirmiş, müxtəlif mülahizələrin yaranmasına səbəb olmuşdur. Belə ki, aşiq-aşuq və saz şairləri sözlərinin eyni mənəni daşıdığı, qələm şüərasının (onlar müəyyən tehsil görmüş, həm heca, həm də əruzla şeir yazan, lakin saz çalmaq bilməyən sənətkarlar idi) sadəcə qələm şairləri olduğu, el şairinin isə daha geniş ümumi bir mənə kəsb edib aşıqla qələm şüərasını özündə birləşdiriyi barədə fikirlər tədqiqatçıların çoxu tərəfindən qəbul edilən müştərək qənaətlər olmuşdur. Aşiq ədəbiyyatı, özgə sözlə, saz şairlərinin əsərlərini divan ədəbiyyatı ilə anonim xalq ədəbiyyatı arasında olan ayrıca bir qol-sahə hesab etmək isə daha çox məqsədyönlü sayılmalıdır.

Aşiq-aşuq sənətinin təsəvvüflə, ayri-ayrı süfi təriqətləri ilə bağlılığı

istiqamətində öyrənilməsi isə KDQ və ozan sənəti ilə əlaqədar bir sıra məsə-lələrin aşkarlanmasına zəmin yaradır.

### Ədəbiyyat:

Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər), B., 1972.

Abbasov İ. Müqəddimə. Azərbaycan aşıqları və el şairləri, 2 cilddə, I cild, B., 1983.

İsrafil Abbaslı.

**AT, ATLAR** – Abidədə xüsusi adlarla tanınan atlar bunlardır: Ağboz at, Boz at, Qonur at, Qazlıq at, Yelisi qara Qazlıq at, Qara ayğır, Duru ayğır, Alaca at, Yüyürək at, Keçi başlı Keçər ayğır, Toğlu başlı Duru ayğır, Ərəbi at, Təpəl qaşqa ayğır, Ağ bədəvi at, Gök bədəvi at və s. Bu atlar öz səciyyəvi cizgiləri ilə bir-birindən seçilir. Misal üçün, Boz at Beyrəyin, Al ayğır Bəkilin, Qonur at Qazan xanın, Gök bədəsöyüň at Qaragünənin, Ağ bədəsöyüň at Şirşəmsəddinindir. Ağboz, Şahbaz, Qazlıq, Yelisi qara Qazlıq, Bədəy, Qaraqoç atlar isə ümumi minik atlarıdır. Bu atlar da özlərinə məxsus fərdi keyfiyyətlidirlər. Belə ki, sahbaz at daha uzun ayaqlı olması ilə seçilir. Dustaqlıqda olan Beyrəyin arğışlarla – sorağına gələnlərlə səhbətindən də sahbaz atların uzun ayaqlı olması bəlli olur. Beyrək onlara “Ayağı uzun sahbaz atı binən arğış!” (D-95<sup>7</sup>) – deyə müraciət etləyir. Ümumiyyətə, boylarda sahbaz atların adı çox çekilir. Eləcə Beyrək qazamatdan qurtarış geləndə də bacısından başqa atlarını (onun Boz, Ağboz, Qazlıq atları da var) yox, sahbaz atlarını soruşur:

“Tavla-tavla sahbaz atları, Sorar olsam, binət kimin?” (D-103<sup>1</sup>).

Bacısı da cavabında:

“Tavla-tavla sahbaz atlarını sorar olsan,

Ağam Beyrəgin binədiyi;

“Ağam Beyrək gedəli binərim yoq” – deyir (D-103<sup>10</sup>).

Boylardan görünür ki, hədiyyə olaraq daha çox şahbaz atlar verilərdi. Şahbaz atlar abidənin bir boyunda keçi başlı Keçər ayğır və Toğlu başlı Duru ayğır adıyla təqdim olunur. Həmin atlar Bayındır xanın tövəsində saxlanılan atlardır ki, Dədə Qorqud minib Dəli Qarcarın bacısı Baniçiçəyi Bamsı Beyrəyə almağa gedir, elçiliyə gedəndə mindiyi atlardan birinin “keçi başlı” olmasını gərkli bilmüşdür.

KDQ-də Ağboz adı da çox çekilir. Ağboz at elə Beyrəyin “dəniz qulunu” Boz ayğırın soyundandır. Başqırd eposunun qəhrəmanı Ural Batırın dərya atı məhz “Ağboz”dur. Bir çox hallarda elə Xızırın da atı, sadəcə olaraq, Boz at yox, Ağboz at adlanır. Manas dastanında Xızır Ağboz atın üstündə gəlib Manasın ogluna “Semetey” adı verir.

Amma Ağboz at heç də Beyrəyin Boz ayğırı deyil. Cünki Boz ayğır yalnız Beyrəyə məxsusdur. Ağboz atı Oğuzlardan minənələr çoxdur. Ağboz atın abidədə xüsusi vurgu ilə tanıdılması Ağbozdakı “ağ”la bağlıdır. “Ağ” rəng olaraq təmizlik, paklıq anımlarına da gəlir. Tanrıya ağ rəngli at qurban vermək də elə bu görüşlərle bağlıdır. Manas anadan olanda atası Yaqub xan bu şərəfə Ağboz atı qurban kəsir. Bundan savayı, ağ rəngin düşümlü sayılıb uğur götirdiyinə inanıldıqından ağ rəngli at da həmişə uğur rəmzi sayılmışdır.

KDQ-dəki Ağboz atlar da bilavasitə uğurla, şad xəbərlə bağlı məqamlarda, yağı üstünə gediləndə minilir. Qazan xanın yurduna talan salan yağırlarla vuruşanda Qəflet Qoca oğlu Şirşəmsəddinin mindiyi Ağboz atdır. Səgrək qardaşı Əgrəyi yağı əlindən qurtarmağa yollananda anası ona Ağboz atı minməyi məsləhət bilir. Yegnək də

Düzmürd qalasında saxlanılan atasının arxasında getməyə hazırlaşanda yuxusunda Ağboz atlı alpları görür.

Ağboz at minən Oğuz igidləri həmişə düşmənə üstün gəlirlər. Basat Təpəgözü öldürəndə də şad xəbəri Oğuza çatdırmaq üçün Bunlı qoca ilə Yapaqlu qoca Ağboz atlara minirlər. Çünkü el onları Ağboz at üstündə görүncə Basatin Təpəgözə üstün gəldiyini biliçəkdi.

Abidənin “İç Oğuza Daş Oğuz ası olub Beyrək olduğu boy”da ölümcül yaralanan Beyrək yoldaşlarına deyr:

“Yigitlərim, yerinizdən uru durun,  
Ağboz atumun quyuğunu kəsin (D-298<sup>3</sup>).

“At quyuğu kəsmə”nın məzmununda iki mətləb vardır. Birincisi, at, ümumiyyətlə, sahibi üçün namus, qeyrət simvolu sayılır. Hətta “Kişinin ya atı, ya arvadı” deyilib. İkincisi isə, ölümlə, şəhidliklə bağlı olaraq atın quyuğunun kəsilməsidir. Bahadəddin Ögələ görə: “Türk əsgəri ikinci eşi olaraq atını görürdü. Əsgər şəhid olanda atı da “dul” qalırırdı. Bunun üçün kəndini öncədən şəhidliyə hazırlamış olan əsgər “dul” işarəti olaraq atının quyuğunu kəsib mizraqından asırdı. Alparslan isə savaşdan önce atının quyuğunu düyünləmişdi. Böyləcə, şəhidliyə hazırlanmışdı. Elə Beyrəyin də atının quyuğunu kəsdirməsi bu sonuncu deyilənlərlə ilgilidir.

Atın kosılmış quyuğu dövlətin, qəbilənin simvolu sayılan bayraqlardan da asılırdı.

KDQ-də məxsusi atlardan biri də Al ayğırdır. Bu at Doqquz təmən Gürçüstan ağızında Oğuz elinə qarovulluq edən Bəkilindir. Bunu oğuzlar da bilir, elin sərhədlərindən qiraqda yaşayan kafirlər də.

Bəkil ovda atdan yixilib ayağını sindirir. Düşmənlər bu əhvalatı eşidince onun üstünə gəlməyə hazırlaşırlar.

Yağının niyyətindən xəbər tutan Bəkil onlarla vuruşa yollanan oğluna məhz Al ayğırı minməyi məsləhət görür. O, oğlunu Bayındır xanın yanına göndərmək istəyəndə də, oğlunun xahişinə baxmayaraq, Al ayğırı yox, Yelisi qara Qazlıq atı boyun olur. “Al ayğır qaçan kim yağı qoxusun alsa, ayağın yerə dögərdi, tozi göğə çıqardı” (D-246<sup>10</sup>).

Döyüş meydanında yağılar Al ayğırı görünce üstündəkinin Bəkil olduğunu zənn eləyib, qaçmağa hazırlaşırlar. Bəkilin Al ayğırinin düşmən görünə ayağını yerə döyməsi cizgiləri Korogluñun Qıratında da var. “Koroğlu”-nun “Durna teli” qolunda yatmış dəlləri tutmağa gələn düşmənləri Qırat görən zaman ayaqlarını yerə döyüb kişnəməyə başlayır.

Təhlükəni öncədən sahibinə bildirmək xasiyyəti KDQ-dəki başqa atlarda da var. Bu yönən Qaraqoç atlar da diqqəti çəkir. Oğzuda yənə də çoxlarının mindiyi bu sayılan, seçilən atlar da yağı hənirtsini uzaqdan-uzaga duyurlar. Abidənin “Uşan qoca oğlu Səgrək boyu”nda Qaraqoç atı minib Əgrəyin arxasında yollanan Səgrək gəlib Dərəşama çatır. Üç günlük yol onu yordugundan yixilib yatır. Kafirlər bundan xəbər bilincə onu tutmağa gəlirlər. “Qulağı sağ” Qaraqoç at Səgrəyin yuxudan oyadır. Boyda bu hadisə üç dəfə təkrar olunur.

Abidədəki Qonur at isə bir şəxsə məxsusdur. Qonur atın yalnız Qazan xana aidliyi “Salur Qazanın evi yağmalandığı boy”un başlangıcında da xüsusi vurğu ilə bildirilir. Bəkili Al ayğırla tənyan düşmənlər Qazanın da Qonur atı sahib olmasını bilirlər və öz aralarında “Qonur atlı Qazanı tutun” deyirlər. Qonur at çox iti qaçması ilə də o biri atlardan seçilir. Boylarda bu atın üç

günülg yolu bir gündə başa vurduğu  
söylənir.

*Bəhlul Abdulla*

**ATA** – Əski və yeni türk dillərində işlənən bir söz. Müstəqim, lügəvi mənasında KDQ-nin dilində dəfələrlə işlənmişdir: “Ata adını yürütmiyən xoyrad oğul ata belindən enincə, emməsə yeg” (D-4). “Ata-ana ağlaşub, Qazana adam saldılar” (D-260). “Ata-ana ah etdilər” (D-262).

Abidənin dilində bu söz lügəvi olmayan məna da ifadə etməkdədir: “Atam adın sorar olsan – Qaba Ağacı!” (D-232).

Mətnin kontekstində Ata sözü ayrıca “əcdad” məzmunu bildirir. Bunu “Oğuzun təmam bilicisi olan”, “ğaibdən dörtlü xəbər söyləyən”, “həqq-təalanın könlünə ilham etdiyi” Qorqutun adı ile birgə (4 dəfə) işlənməsi də göstərir: “Qorqut Ata Oğuz qövminin müşkilini həll edərdi. Hər nə olsa Qorqut Ataya tanışınca işləməzlərdi” (D-2).

Ata adı Oğuz epik ənənəsində Qorqut Ata, İrkıl Ata kimi mənqəbələrdən gələn şəxsiyyətlərin adlarında var. Əbü'lqazi Bahadur xan (XVII əsr) “Türk şəcərəsi”ndə yazar: “Türk xalqı əziz kisilərə “ata” deyir: Məsələn, Həkim-Ata və Seyyid Ata”.

Xalq arasında böyük hörmət, müqəddəslilik qazanan ozanlar, ulu qamlar bu adı daşıyırlılar. Atillanın qurduğu Hun dövlətində bilgə Ata-kam idi.

Əski çağların böyük yadigarı atalar sözləri toplusuna “Oğuznamə” deyilməsi onların ulu əcdadlardan, atalardan qalma olduğuna görədir.

Türklər içərisində təsəvvüf axını gücləndikcə, şeyxlərə (şixlər), hikmət sahibi olan şəxslərə, kəramət sahibi dərvişlərə də “Ata” adı verilməyə başlandı: Çoban Ata, Mənsur Ata, Hakim Süleyman Ata, Dəmirçi Ata.

Türküstanın müxtəlif bölgələrində, qırğız çöllərində Övliya Ata kimi coğrafi adlar oralarda qəbirləri olan türk övliyalarının adları ilə bağlıdır.

Yer adlarında, həmçinin “pir, ocaq” mənası daşıyır.

“Ata” – mifoloji düşüncədə axırət dünyası, yer stixiyası və buna görə də əecdadlar dünyası ilə bağlanır. O, qoruyan, hifz edəndir: Qırğız Ata – qırğız xalqını qoruyan ruh; Qambar Ata – ilxilər qoruyan ruh və s. Karaim mifologiyasında tanrılardan (qoruyucu ruhlar-dan) biri Karğal-Ata adını daşıyır.

M.Kaşgarlı “Divan”ında “Ata saqun” sözü var; “həkim, hikmət sahibi; bilən, bilici” mənası ifadə edir. Atanın bilici olması onun qeyb aləmiyələ – əgaiblə (görünməzlər dünyasıyla) bağlılığından gəlir.

*Cəlal Bəydili*

**AVANKULAT** – Dayı kultu. Qədim dünyanın ibtidai cəmiyyətlərində matriarxatlıqla (anakağanlıqla) bağlı olan, onun bir şaxəsi kimi ibtidai təsəvvürlərdə yaşayan sitayış növü. Qədim dastanlarda öz əksini bu və ya digər şəkildə tapmışdır. Ana tərəfdən qohum-lara sitayış, əslində anakağanlığın əriyib getməkdə olan gücünə işaretdir. Dastanda bu hala İç Oğuzla Dış Oğuzun münaqişəsindən bəhs edən boyda rast gəlirik. Dış Oğuz bəylərini İç Oğuza qarşı mübarizəyə təhrük edən Aruz qoca həm də bəylərbəyi Salur Qazanın dayısıdır. Oğuz cəmiyyətinin bütövlüyünü qorumaq, onun sonrakı daha dərin parçalanmasının qarşısını almaq məqsədilə Salur Qazan dayısı Aruz qocanı cəzalandırır və öldürdüür. Dayıya sitayış bu siyasiyada kəskin deformasiyaya məruz qalır.

*Kamal Abdulla*

**AYASOFYA** – Bizans memarlıq abidəsi, məbəd. KDQ-də XI boyda iki yerdə rast gəlinir: “Yol üzerinde kafirin Ayasofyası vardı. Keşişlər bəklərdi” (D-283<sup>11</sup>) və “Qaçdı Təkürə Ayasofya alundığın xəbər verdi” (D-284<sup>11</sup>).

Müqəddəs Ayasofya məbədi Bizans memarlıq abidəsidir. İmperator Yüstinyanın dövründə Konstantinopolda (indiki İstanbulda) Traplı Anfimi və Miletli İsidor tərəfindən tikilmişdir (532-537), üçönlü günbəzi bazilikadan ibarət olan Ayasofyanın uzunluğu 77 m-dir. Paruslar üzərində qurulmuş 32,5 diametrlı günbəz mürekkeb yarımkümbəzlər sisteminin köməyi ilə binanın bazilikallı hissəsinə bərkidilmişdir. Bu, Ayasofyanın daxilinə möhtəşəmlik və ahəngdarlıq verir. Ayasofyanın içərisi rəngli mərmər və mozaika ilə bəzənmişdir. 1445 ildə məscidə çevrilən Ayasofyanın monumental xarici görünüşü sonralar türk sənətkarları tərəfindən dəyişdirilmiş, əlavə tikintilərle (minarələr və s.) zənginləşdirilmişdir.

Ayasofya 1935 ildən muzeydir. M.F.Kirzioğlu bu sarı qalalı kilsənin Tumanın qalasına yaxın ərazidə ortodoks gürcü mənsəbine inanınanın qədim ibadətgah yeri olduğunu zənn edir və göstərir ki, bizanslar Qara dəniz yolu ilə etdikləri təsirlər vasitəsilə öz dini inamlarını da yayır və rumluların ortodoks dini yayılan yerlərdə “Hagia Sophia” (Əziz-Sofya) adına kilsələr də inşa edildi. Bu səbəbdən də Axsixa qalasında XII əsrən qalma gözəl bir səlcuq məscidi 1124 ildə bu ərazidə məskunlaşan Kuman-qıpçaq türkləri tərəfindən kilsəyə çevrilib “Aya Sofiya” adlanmışdır.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Kirzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.

ASE. 1 c., B., 1976.

**AYQIR GÖZLƏR SUYI** – Vatikan nüsxəsində “Ayğır gözlər suyu” və “Ayğır gözlü su” kimi qeyd edilir. KDQ-də iki boyda (II, D-62<sup>8</sup>; VII, D-205<sup>10</sup>) adı çəkilir. Dastanda deyilir: “Məhbub kafir qızlarını çalub bir-bir boyın qucan... İlək qoca oğlu Alp Ərən çapar yetdi...” (II, D-62<sup>8</sup>). Yaxud “Ayğır gözlər yüzdürən” (D-205<sup>10</sup>). (Vatikan nüsxəsində “Ayğır gözlü sudan at yüzdürən” dir).

Ayğır gözlü su – Qarsın 20 km şimal-qərbində və bir də Van gölü yaxınlığında bu adda göllər olduğu qeyd edilir (O.Şaiq, M.F.Kirzioğlu).

Gürcüstan Respublikasında yaşayan azərbaycanlıların qədim Qaraxaç yaylağında Türkiye sərhəddinə yaxın uca dağlarının əhatəsində olan “Dibsiz gölə” də el arasında Ayğır gölü deyilir. Hətta Koroğlunun Qiratinin bu göldən çıxan su ayğırından törəməsi barədə rövayət də vardır.

Ermənistanın Karvansara (İrəvan) rayonunun ərazisində də Ayğır gölü var. Üçkilsə (Eçmiədzin) qəzasında, sahəsi 5 kv. km, dərinliyi 10 metr, su tutumu 310 m<sup>3</sup> olan gölə də Ayğır gözlər gölü deyirlər. Ələyəz (Ala göz) dağından axan yeraltı sular və Qaranqu çayı bu gölə tökürlür.

Sovetlər dövründə ermənilər bu hidronimin də adını dəyişdirərək xəritələrdə “Metsamor” və ya “Ayqırılıq” (Liç – ermənicə göl deməkdir) adlandırmışlar.

Gölün yaxınlığında Ayğır göl kəndi də olmuşdur. 1920 ildən sonra ermənilər bu kəndin adını dəyişdirib “Aqnalıç” etmişlər.

Qazaxıstan Respublikası ərazisində də Ayğır gölü hidronimi vardır.

## **Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

*Kirzioğlu M.F.* Dede Korkut Oğuznameleri. İst., 1952.

*Bayramov A.* Qədim Oğuz ellərinin – Ağbabə, Şörəyel və Pənbək bölgələrində yer adları. Sumqayıt, 1996.

**AYNA** – Çoxmənalı söz. Ən əsasları bunlardır: iblis, yeraltı dünyanın hakimi, şüşə, güzgü, nəvazişli söz, can, ruh, həftənin gün adı, cümo gündündə şənbə günü üçün bışırılən xörəyin adı. KDQ-nin müqəddiməsində “ayna” sözü iki dəfə ayrı-ayrı mənalarda işlənmişdir.

Sağış gündündə ayna görkli,  
Ayna günü oqiyanda qütbə görkli.

Birinci sətirdəki “sağış günü” – qiyamət günü, “ayna” ruh, “görkli” – müqəddəs mənasındadır. Etiqada görə, guya qiyamət günü müqəddəs ruhlar adamları əzab-əziyyətdən xilas etməyə çalışacaqlar. “Sağış günündə ayna görklü” deyimində də bu fikir ifadə olunmuşdur.

İkinci sətirdəki “Ayna günü” ruh günü mənasındadır. Belə ki, əksər dünya xalqlarında ruhların nəslidə yad etmə günü vardır. Bu gündə guya ruhlar mənsub olduqları evlərə gəlir, burada gecələyir, necə yad olunub-olunmamalarına göz qoyurlar. Həftənin dördüncü gününün axşamı (cümo axşamı) Azərbaycanda ruhların qarşılanması, beşinci gün (cümə) isə onların yola salınması günü sayılmışdır.

Bizim “cümo axşamı” dediyimiz gün KDQ -dəki “ayna günü”- yəni ruh günü deməkdir. Türk dilli qaraimlər indinin özündə də cümo axşamına “ket-sayne kin”, cümöyə “ayne kin” deyirlər.

*Bəhlul Abdulla*

**AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASLIĞINDA** – Azərbaycan ədə-

biyyatşunaslığında KDQ-nin tədqiq tarixi Orxon-Yenisey abidələrinin artıq oxunmağa başlığı, ümumən qədim türk yazılı abidələrinə marağın artdığı, dastanın ayrı-ayrı boyalarının bədii tərcüməyə cəlb edildiyi bir vaxta təsadüf edir. XX əsrin əvvəlində KDQ artıq türk tədqiqatçılarının da diqqətini çəkir və onun orijinalı əsasında ilk bütöv nəşr hazırlanır. Kilisli müəllim Rifətin belə bir işə girişməsi bir çox türk tədqiqatçılarını da KDQ-nin ədəbi tarixi mənşeyinə, məzmununa və bədii-poetik spesifikasiyasına nəzər salmağa yönəldir.

20-ci illərin əvvəlində KDQ ilə ilk dəfə fundamental surətdə Əmin Abid məşğul olmuşdur. O, “Azərbaycan türklərinin ədəbiyyat tarixi”nin I cildinin böyük bir qismını KDQ-yə və digər oğuznamələrə həsr etmişdir. Azərbaycan ədəbiyyatını ümumtürk ədəbi kontekstində araşdırın Ə.Abid KDQ-ni “Əşirət dövrünə aid ən qədim vəsiqə”, oğuznamə hesab edir, onun yazıya alınması, ifadə etdiyi geniş tarixi informasiya, dastanın boyaları və obrazları, bədii-poetik səciyyəsi haqqında maraqlı mülahizələr irəli sürür. Ə.Abidin “Oğuznamə”, “Kitabi-Dədə Qorqud”-un mətni haqqında məlumat”, “Azərbaycan folkloru” və s. çap olunmamış əsərlərində də KDQ-yə geniş və əhatəli elmi nəzər salınır. Ədəbiyyatşunasın ən əsas qənaətləri Azərbaycan ədəbiyyatının KDQ ilə başlamadığını və bu abidənin Azərbaycan gerçəkliyi ilə doğmalilığını sübut etmək olmuşdur.

1923 ildə tədqiqatçı M.Mirbağırov KDQ haqqında məqalə çap etdirmişdir. Məqalədə KDQ-dən “əski türk ədəbiyyatı nümunələri” kimi bəhs edilir, dastanlardakı obrazlar, örnək kimi götürülesi fədakarlıq və qəhrəmanlıqlar, oğuzların tarixi və mövişəti ilə bağlı epizodlar təhlil olunur.

30-cu illerin ədəbiyyatşunasları KDQ-dən bu və ya başqa dərəcədə bəhs etmişlər. KDQ görkəmli dilçi, ədəbiyyatşunas və türkoloq B.Çoban-Zadənin diqqət mərkezində olmuş, o, dastanları yüksək qiymətləndirmişdir. Təəssüf ki, Orxon-Yenisey abidələri, "Kodeks Kumanikus", "İbn Mühənnəlügəti" və s. əsərlər barədə geniş tədqiqat aparmış B.Çobanzadənin KDQ haqqında yazdığı elmi əsər indiyədək tapılmışdır.

1928 ildə H.Zeynallı, A.Şaiq, A.Musaxanlı, C.Əfəndizadənin müəlliflikləri ilə "Ədəbiyyatdan iş kitabı" çapdan çıxır. I hissədə H.Zeynallının "Xalq ağız ədəbiyyatı" adlı araşdırmasında KDQ-dən də bəhs olunur. Belə bir məqama diqqət yetirilir ki, Dədə Qorqud "hekayelərində" fərdiyətçilik psixologiyası, mal-mülk məsələsi çox qabarlıq şökləde ortaya çıxır, hətta Dədə Qorqud kimi dünya görmüş ozanlar da el höyatından ayrılib "öz xanına" mənsub mənzumələr yazımağa girişirlər. Araşdırmadan görünür ki, H.Zeynallı KDQ boyalarına sinfi baxımdan, bir qədər də ehtiyatla yanaşmışdı. O, belə bir fikir söyləyir ki, "Orxon kitabələri", "Qutadqu bilik"lər heç bir zaman nə ruhunu, nə dilinə, nə də üslubunu deyişə bilməyib, əsrlər boyu birər abidə halında saxlanıla caqdır".

Həmin kitabda A.Musaxanlıının da KDQ-dən bəhs edən "Qutadqu bilik" və "Kitabi-Dədə Qorqud" məqaləsi daxil edilib. Məqalədə, o, "Qutadqu bilik"dən və Orxon kitabələrindən bəhs edir, birincini Orxon abidələrinin inkişafı və təkamülü kimi qiymətləndirir. A.Musaxanlıının fikrincə, KDQ "lisən və mündəricəsi ilə ilk azəri əsəridir..." "Oğuznamə" isə Azərbaycan torpaqlarının ərəb işgalindən qat-qat əvvəl "Türklər arasında bir kitab halında bulunmuşdur".

İstər H.Zeynallının, istər B.Çoban-Zadənin, istərsə də A.Musaxanlıının elmi axtarışlarında türkoloji fikrin nailiyətlərinə, xüsusən M.F.Köprülüün hələ 20 illerdə apardığı tədqiqatların nəticələrinə əsaslanmaq cəhdləri də istisna deyil. Xüsusən türk ədəbiyyatşunasının "Türk ədəbiyyatında ilk müteşəffivlər" və "Azəri ədəbiyyatına dair tədqiqilər" əsərləri Azərbaycan ədəbiyyatşunaslarının 20-30 illər nəslinə böyük təsir göstərmişdir.

1934 ilin avqustunda Moskvada keçirilmiş I Ümumittifaq Yazarlar quşluyunda Azərbaycan Yazarları İttifaqının sədri M.K.Ələkbərlinin hesabat məruzəsində KDQ-dən bəhs edilmiş, səhv olaraq, bu əsər həm də lügət hesab edilmişdir. KDQ-ni X əsrə aid edən M.K.Ələkbərlə Dədə Qorqudu real şəxsiyyət, lügət və dastanların müəllifi sayır, eposun sonrakı ədəbi abidələrə güclü təsirindən söz açır.

30-cu illər KDQ-yə marağın artığı dövrdür. Şair və müəllim Ə.C.Sultanzadə "Ədəbiyyat qəzeti"nə göndərdiyi məktubunda təklif edirdi ki, KDQ şifahi deyil, yazılı ədəbiyyatımızın ilk abidəsi və tarixi şəxsiyyətin ədəbi irsi hesab edilməlidir".

1939 ildə KDQ ilk dəfə Azərbaycanda H.Arasıının tərtibi, redaktəsi və ön sözü ilə çap olunmuşdur. Yeri gölmüşkən, qeyd edək ki, dastanın 1962 və 1978 il nəşrləri də H.Arası tərəfindən hazırlanmış, ön söz də onun tərəfindən yazılmışdır. "Aşıq yaradıcılığı" monografiyasında (1960) müəllif KDQ-yə xüsusi yer vermişdir. "Azərbaycan ədəbiyyatı tarixi"nin I cildində (1960) KDQ haqqında bölməni də H.Arası yazmışdır. H.Arası, eposu Azərbaycan dastanlarının ən qədim nümunəsi adlandırır, onun X-XI əsrlərin köçəri höyatına aid olduğunu göstərir, böyük

tarixi və bədii məziyyətlərindən söz açır. Ədəbiyyatşunasın fikrincə, dastan-dakı poetik forma nəzmin ibtidai şəkli, nəşr dili isə qafiyələnən cümlələrdən ibarət ahəngdar dildir. O, ümumən, əsərin canlı, obrazlı, zəngin xalq dilində yazıldığını qeyd edir. Qəhrəmanlığın əsərdə rolü bir daha təsdiqlənir, eyni zamanda qarətçilik, qəbilə çəkişmələrinin, tayfa mübarizəsinin mövcudluğunu da etiraf olunur. H.Arasıya görə, əsərə islam dininin təsiri çox azdır, qəhrəmanlar şərab içirlər və s. H.Arası belə hesab edir ki, Dədə Qorqud əsərin müəllifi yox, iştirakçısıdır.

H.Arası ilə təxminən eyni vaxtda ədəbiyyatşunas M.Rəfili də eposun tədqiqi ilə məşğul olmuşdur. M.Rəfili bir sıra məqalələrində, "Qədim Azərbaycan ədəbiyyatı" kitabında (1941, rus dilində), Azərbaycan ədəbiyyatı tarixinə həsr etdiyi doktorluq dissertasiyasında (1944) KDQ-dən ətraflı bəhs etmişdir. Eposu Azərbaycan mədəniyyətindəki yüksəlişin başlanğıçı kimi qiymətləndirən ədəbiyyatşunas bu əsərin Avropa və Bizans gerçəkliyi ilə səsleşdiyini (Homerin "Ödisseya" əsəri, Roland dastanları və Nibelunq nəğmələri, İqor polku dastanı və s.) ilk dəfə olaraq qeyd edir, Ödisseylə Basatın, Polifemlə Təpəgözün yaxınlığını epik abidələrin qaynaq yaxınlığı ilə əlaqələndirir, alman alimi Ditsin Homerin Şərqə səyahət etməsi mülahizəsinə haqq qazandırır. M.Rəfilinin fikrincə, KDQ XI əsrin abidəsidir və bu dövr Azərbaycan mədəniyyətinin səviyyəsini əks etdirir. Ədəbiyyatşunas KDQ-də ilk dəfə realist təhkiyənin fantastik obrazlarla, qəhrəmanlığın mifoloji motivlərlə çulğaslığını göstərmüşdür. M.Rəfili KDQ haqqında bir çox elmi konfranslarda çıxış etmiş, özünü zərbə altına qoysa da, onu müdafiə etməyə çalışmışdı.

40-ci illərdə KDQ daha böyük şöhərət qazandı və bu mövzularla ilk bədii (nəşr, dramaturgiya və s.) əsərlər yazıldı.

1950 illərdə KDQ-yə münasibət kəskin şəkildə dəyişdi və vulqar bir şəkil aldı. Bəzi partiya ideoloqları KDQ-ni qeyri-xəlqi, xalqlar dostluğunə qarşı yönəlmış, ziyanolu bir əsər hesab edirdilər. KDQ bəhsini hətta orta məktəb dərsliklərində çıxarılmışdı. Belə bir təzyiq altında əksər ədəbiyyatşunaslar ya susmağa, ya da öz mövqelərini dəyişməyə məcbur olmuşdular. Bu, xüsusən, Cəfər Xəndan, Mirzəağa Quluzadə və b. ədəbiyyatşunasların yazılarında aydın hiss olunurdu.

Prof. Ə.Dəmirçizadə, eposu dil baxımından tədqiq etmiş, onun mətni, lügət tərkibi, fonetik-qrammatik xüsusiyyətləri haqqında maraqlı fikirlər yürütmüşdür. O, belə bir nəticəyə gəlmışdır ki, epos IX-X əsrlərə aiddir və şifahi də olsa mükəmməl bir ədəbi dil-də yazılmışdır. Dastanlarda nəşr aparcıdır, nəzm isə sərbəst xarakterlidir.

Azərbaycan tədqiqatçılarının böyük bir qismi (M.Arif, Ə.Sultanlı, M.Təhmasib və b.) KDQ haqqında axtarışlar aparmış, onun tarixi, mədəni, mənəvi-əxlaqi əhəmiyyətini və s. cılgılörini yüksək qiymətləndirmişlər. M.Arif KDQ-ni folklor abidəsi kimi götürmüş, onu X-XI əsrlərə aid etmişdir. M.Arif epos haqqında yazmışdır: "Dədə-Qorqud dastanları X-XI əsrin yadigarı olub, Azərbaycan ədəbiyyatı tarixində ana dilində qələmə alınmış ilk böyük ədəbi abidədir". O həmçinin sərbəst şeri KDQ-yə bağlamaq cəhd-lərinə qarşı çıxırdı.

Əli Sultanlı abidənin Qərbi Avropa eposu ilə əlaqələrini tədqiq etmişdir. M.Rəfilidən sonra, bu problemin ətraflı öyrənilməsində Ə.Sultanlıının xidmətləri mühümdür. Abidənin yazıya alın-

ması tarixi, obrazlar aləmi, Dədə Qorqudun şəxsiyyəti, boyların qısa səciyyəsi və s. məsələlərə ədəbiyyatşunasın tədqiqatlarında geniş yer ayrılır. Ə.Sultanlı boyların ruhca bir-birinə yaxınlığını, ideyaca vəhdət təşkil etdiyini, Dədə Qorqudun dastanın ilk yaradıcısı olduğunu, katibin mətnə ərəb və fars sözləri daxil etdiyini, eposun islamdan əvvəlki dövrlə bağlılığını, qəhrəmanlıq xarakteri daşıdığını və s. bir çox əsas xüsusiyyətlərini göstərmişdir. Ə.Sultanının KDQ ilə bağlı araşdırması (1958) “Azərbaycan folklorşunaslığının nailiyyəti kimi” (Yaşar Qarayev) qiymətləndirilmişdir.

Azərbaycan folklorşunası Məmmədhüseyin Təhmasib araşdırmalarında KDQ-yə də geniş yer vermişdir. Folklorçunun ilk axtarışları 40-cı illərə təsadüf edir. O sonralar KDQ ilə bağlı silsilə məqalələrində dastanların bir çox səciyyəvi məsələlərini aydınlaşdırmağa çalışmış, “Basatin Təpəgözü öldürüyü boy” u Homerin “Odisseya”, eləcə də “Sindibadnamə”, “Nart” eposları ilə müqayisə etmişdir. M.H.Təhmasib KDQ bəzi hissələrinin (1941), 50-ci ildən V.Bartoldun rusca tərcüməsinə “Qeydlər”ini çap etdirmiş, H.Arası nəşrlərinin elmi redaktoru olmuşdur.

Ədəbiyyatşunas Hidayət Əfəndiyev KDQ-ni qədim Azərbaycan bədii nəşrinin ilk nümunəsi hesab edir. H.Əfəndiyev KDQ-nin Azərbaycan tarixi gerçəkliyi ilə six əlaqəsini, vahid süjetli əsər olmadığını və müqəddimənin əsərin əsas məzmununu ilə uyğunlaşdığını da qeyd edir. Ayrı-ayrı boyalar, onların ideya və sənətkarlıq xüsusiyyətləri də H.Əfəndiyevin diqqət mərkəzində olmuşdur. H.Əfəndiyev qeyd edir ki, “Kitabi-Dədə Qorqud”un hər boyu bir qəhrəmanlıq hekayəsidir”. Eyni zamanda, qəhrəmanların simasında real,

həyati cizgilərin fövqəladə, xəyalı və əfsanəvi xüsusiyyətlərlə birləşdiyi vurğulanır. H.Əfəndiyev surətlərin və keyfiyyətlərin təsvirində mübaliğələrin, təşbeh və müqayisələrin əhəmiyyətini xüsusi vurğulayaraq, əsərin nəşr dilinin musiqili, ahəngdar, şərə yaxın bir dil olduğunu göstərir.

40-50-cı illərdə eposla təkcə ədəbiyyatşunaslar deyil, yazıçı və tarixçilər də maraqlanmış, öz mülahizələrini müxtəlif mətbuat orqanlarında çap etdirmişlər. Görkəmli şair və yazıçılardan Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, Mirzə İbrahimov və b. KDQ-yə böyük maraq və məhəbbət bəsləmiş, yazı və məqalələrində dastanları yüksək qiymətləndirmişlər.

Səməd Vurğun KDQ-dən söz açarkən onu Azərbaycan xalqının qəhrəmanlıq və rəşadət tarixi hesab edir və Azərbaycan ədəbiyatının ən qədim abidəsi sayır. O, dastanı XI əsrə aid edən bir çox həmkarlarından fərqli olaraq, abidəni IX əsrə aid örnək kimi qiymətləndirir. S.Vurğun belə bir qənaətə gəlir ki, köçərilin qabarıq verildiyi bu əsərde xalqın qəhrəmanlığı, onun müdrikliyi və ümidi ləri eks olunmuşdur. Şair yazar: “...Biz burada xalqın böyük nikbinliyini görürük; mədəniyyət cohalətə qalib gəlir, namusu qəhrəmanlar namussuz xainlərə qələbə çalır, ədalət ədalətsizliyi möglüb edir”.

Yazıçı M.Hüseyn “Mübarizə və qalibiyət mahnları” adlı məqaləsində ədəbiyyatımızın keçmiş və bu günü üçün səciyyəvi olan Salur Qazanın igidlərinin düşmənə qarşı mübarizəsini xalqımızın daxili mənəvi qüdrəti ilə izah edirdi. Dastanın iştirakçılarının doğma yurduna məhəbbətindən bəhs edərkən, yazıçı Qaraca Çoban, Qaragünə, Uruz və b. igidlərin fedakarlığını yada salır, xüsusən Uruzun anası Burla

xatunla dialoqunu çox ibrətamız bir səhnə kimi qiymətləndirir. O, belə bir qərara gəlir ki, “Uruzun qəhrəmanlığı, həqiqətən, yüksək romantik bir pafosla ifadə edilmişdir”.

Xalq şairi Rəsul Rza sərbəst şerin KDQ poetikası ilə doğmalığını daim sübut etməyə çalışırı.

M.Ibrahimov da KDQ-nin XI-XII əsrlərə aid olduğunu, Azərbaycan xalq yaradıcılığının ilk böyük əsəri kimi realist cizgilərlə fərqləndiyini, cəngavərlik, hicran, yurd həsrəti kimi əxlaqi-estetik xüsusiyyətlərə malik olduğunu göstərmişdi. Onun “Dilimizin inkişaf yolları haqqında” məqaləsində (1944) KDQ-nin 900 il bundan əvvəl yazıldığı, xalq yaradıcılığının ən gözəl nümunəsi olduğu qənaəti de görünməkdədir.

Azərbaycanda KDQ sahəsində mətnşünaslıq müəyyən uğurlar qazanmışdır. Bu sahədə ilk təşəbbüs H.Araklıya məxsusdur. H.Araklı demək olar ki, Orxan Şaiq Gökyay ilə eyni zamanda (1938) KDQ-nin ilk nəşrini hazırlamış və Bakıda nəşr etdirmişdir. Bu nəşrin təkmilləşdirilmiş çapları isə 1962 və 1978 illərdə işıq üzü görmüşdür. H.Araklı qeyd edir ki, bu vaxta qədər (yəni 1978 ilədək) çap olunanlar içərisində ən qiymətli elmi əhəmiyyətə malik nəşr Türkiyədə Dil Qurumunun nəşridir (1958). O, əlyazmalarının fotosurətlərinin verilməsini və hər iki nüsxə əsasında tənqid mətnin hazırlanmasını bu nəşrin əsas məziyyəti kimi qiymətləndirir.

Məlumdur ki, KDQ mətni üzərində H.Araklı ilə O.Şaiq və M.Ergin arasında qiyyabi mübahisələr getmişdir. Məsələn, H.Araklı onların KDQ mətnini bəzi məqamlarda düzgün oxumadıqlarını iddia edir. Digər torəfdən, mətnlərin tədqiq obyekti kimi seçilməsində də anlaşılmazlıqlar mövcud olmuşdur. H.Araklı

1978 il nəşrinə “ön söz”də yazırıdı: “M.Ergin V.n.-nin D.n-dən köçürülmüş olduğunu zənn etdiyindən bizim hazırladığımız tənqid mətnə əhəmiyyət vermir. Biz isə hər iki nüsxənin üçüncü bir nüsxədən köçürüldüyünü yəqin edirik. Buna görə hər iki nüsxə tənqid mətnində bərabər hüquqda iştirak edir”.

Yazıcı Anarn povest kimi işlədiyi KDQ mətni öz orijinallığı və mətnə yaxınlığı ilə diqqəti cəlb edir. Xeyli sonra yazdığı “Dədə Qorqud dünyası” araşdırmasında müəllif KDQ-nin tədqiqatçıları ilə əsaslı polemikaya girir, əsəri xalqımızın, dilimizin, tariximizin və torpağımızın abidəsi kimi, “Azərbaycan ədəbiyyatının ən nikbin əsəri” olaraq qiymətləndirir.

Ş.Cəmşidov da KDQ mətnini uşaqlar üçün sadələşdirilmiş şəkildə hazırlamış və 1980 ildə çap etdirmiştir.

KDQ-nin Azərbaycan türkcəsi ilə başqa bir nəşri Fərhad Zeynalov və Samət Əlizadə (1988) tərəfindən hazırlanmışdır. Nəşrdə təkcə mətnin müasir şəkli deyil, Azərbaycan (kiril) əlifbası ilə orijinalı, habelə “Tükənməz xəzinə” adlı ən söz də verilmişdir. Burada KDQ-nin tədqiq və nəşr tarixi, variantları, obrazları, əhatə etdiyi məzmun, ideya-bədii xüsusiyyətləri və s. haqqında geniş məlumat verilir. “Ön söz”də tezis şəklində qoyulmuş və müəlliflərin KDQ problematikasına münasibətini aydınlaşdırın elmi mülahizələr aşağıdakılardır:

1. KDQ-də ən qədim dini-mifoloji təsəvvürler və bəzi adət-ənənələr oğuzların ibtidai dövrünə, yəni eramızın III-IV əsrlərinə təsadüf edir.

2. KDQ-də cərəyan edən hadisələr VI-VIII əsrləri əks etdirir.

3. Qorqud dastanlarının yaradıcısı deyil, iştirakçısı və obrazlardan biridir.

4. KDQ boyları şifahi şekildə VI-VIII əsrлərde formalşmağa başlamış, VII-IX əsrлərdə tam təşəkkül tapmışdır.

5. KDQ boylarının ilk qələmə alınması X əsrдə əvvələ təsadüf edir.

6. KDQ-nin əlyazma nüsxələri artıq XIV əsrдə mövcud idi.

7. KDQ-nin “Müqəddimə”si abidənin yazıya alındığı dövrdən möv-cuddur.

“Ön söz”də KDQ əlyazma və nəşr nüsxələrinin xüsusiyyətləri və nüsxə fərqləri haqqında bir çox dəyərli mülahizələr də vardır. Müəlliflər belə bir qərara gəlirlər ki, V.n ilə müqayisədə nisbi qədimlik və bütövlük D.n.-ə məxsusdur. Eyni zamanda, onlar O.Ş.Gökyayın, M.Erginin və H.Arası-nın hazırladığı KDQ nəşrlərini “Mükəmməl nəşrlər” hesab edirlər.

70-80-ci illər Azərbaycan ədəbiyatşunaslığında KDQ-yə maraq daha da artdı, elmi və elmi-publisistik tədqiqatların vüsəti genişləndi. 50-ci illərin ortaları – 60-ci illərin siyasi ab-havasında müşahidə olunan yumşalma prosesi milli özünəqayıdışa, ədəbi-tarixi problemlərin dərkinə təkan vermiş, türkologiya üzrə tədqiqat işi üçün zəmin rolü oynamışdır.

Tədqiqat istiqamətləri sərf ədəbi-tarixi səciyyədən çıxaraq diferen-sialaşmış, müstəqil və yeni axtarış ünvanları kəsb etmişdir. Bu dövrün tədqiqatçılarını da, təxminə olaraq, bu tədqiqat sahələri üzrə bölüşdürmək olar. Professorlar Süleyman Əliyarlı, Elməddin Əlibəyзадə, Pənah Xəlilov, tədqiqatçı Əjdər Fərzəli tarixi və tarixi-coğrafi baxımdan; Tofiq Hacıyev, Samet Əlizadə, Kamil Vəliyev, Aydin Məmmədov, Kamal Abdullayev dilçilik və KDQ-nin poetikası baxımdan, M.Seyidov mifoloji baxımdan, A.Nə-biyev, İ.Abbaslı folklor baxımdan və

s. Bu bölgü bir qədər şərtidir. Çünkü E.Əlibəyزادə dil problemlrinə, T.Hacıyev tarix problemlrinə, yaxud Anar hər ikisinə diqqət yetirmişdir. Pənah Xəlilov öz tədqiqatında KDQ-nin poetikasına da toxunmuşdur.

M.Əlioglu-nun “Məhəbbət və qəhrəmanlıq”, A.Əfəndiyevin “Qorqudu-ğumuz” məqalə-esselərində KDQ-nin tarixi və fəlsəfi mənasına aid qiymətlə mülahizələr vardır.

Ş.Cəmşidov, P.Xəlilov, B.Abdulla, K.Abdulla KDQ haqqında monoqrafik tədqiqatlar çap etdirmişlər. Eposla müntəzəm və əsaslı məşğul olan alimlərdən biri Şamil Cəmşidovdur. Ş.Cəmşidovun araşdırımalarında (“Kitabi-Dədə Qorqud” u vərəqləyərkən, 1969. “Kitabi-Dədə Qorqud”, 1977; “Kitabi-Dədəm Qorqud”, 1999) nəinki abidənin tədqiq və nəşr tarixindən, habelə mətnlər bağılı problemlərdən söz açılmış, eposun tarixi və ədəbi cizgiləri haqqında bir çox mətləblərə toxunulmuşdur.

KDQ-dən intibah abidəsi kimi bəhs edən prof. P.Xəlilov əsərin bu vaxtadək diqqəti az çəkmiş məqamlarına nəzər salır, Oğuznamələr və s. tarixi mənbələrlə əlaqəsi məsələlərinə, bir çox etimoloji və mifoloji məqamlara toxunur. P.Xəlilovun fikrincə, “Qam Börənin oğlu Bamsı Beyrək boyu” ədəbiyyatımızda ilk aşiqanə-qəhrəmanlıq dastanı, ilk dramatik-psixoloji poemadır”. KDQ-nin intibah dövrü ədəbiyyatı nümunəsi kimi müdafiə edərkən monoqrafiya müəllifi belə bir tezisi əsaslaşdırmağa çalışır ki, “KDQ Nizami “Xəmsə”si ilə əkiz olmasa da, qohumdur”.

Prof. T.Hacıyev şərkiyli qələmə aldığı “Azərbaycan dili tarixi” (1983), “Azərbaycan dili” (1992) və s. əsərlərdə KDQ-nin tarixi və funksional

rolunu aydınlaştırmaya çalışır. Prof. K.Veliyev (Nərimanoğlu) "Dastan poetikası" (1984), "Sözün şehri" (1986), "Elin yaddaşı, dilin yaddaşı" (1987) ve s. kitab və məqalələrində KDQ-nin poetikası, nəşr və nəzminin xüsusiyyətləri, leksikası və s. məsələlər ətrafında aydınlıq yaratmağa çalışmışdır.

E.Əlibeyzadə "Ədəbi şəxsiyyət və dil" (1982), "Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi" (1998), "Kitabi-Dədə Qorqud" (1999) kitablarında KDQ-yə xüsusi yer verir.

Tədqiqatçılardan Ədalət Tahirzadə, Arif Acalov, Nizami Cəfərov, Arif Rəhimov və başqalarının KDQ-yə və qorqudşunaslığa həsr etdiyi fikir və mülahizələr də diqqəti çəkməkdədir.

Ədəbiyyatşunaslıq aid bir sıra dərs vəsaitlərində və dərsliklərdə KDQ-yə əhəmiyyətli yer verilmişdir. Ə.Səfərli və X.Yusifovun "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı" (1982), P.Əfəndiyevin "Azərbaycan şifahi xalq ədəbiyyatı", Q.Namazovun, M.Həkimovun Azərbaycan aşiq ədəbiyyatına dair kitablarında KDQ-dən ayrıca bəhs edilir. Ə.Səfərli müəllif olduğu kitaba yazdığı "Kitabi-Dədə Qorqud" bölməsində eposu oğuznamələrin ən böyüyü və məşhuru hesab edir, onun yazılı ədəbiyyat nümunəsi olduğuna, "kitab" adlandırılmasına diqqəti çəkir. Müəllif eposun IX-XII əsrlərə deyil, daha qədimlərə təsadüf etdiyini, Oğuz tayflarının bədii salnaməsi olduğu qənaətinə gəlir. Kitabda boyların qısa səciyyəsi də verilmişdir.

Ümumən, Azərbaycan ədəbiyyatşunaslarının KDQ haqqında son qənaətlərindən biri budur ki, epos IX-XII əsrlərdə deyil, xeyli əvvəl formalılmışdır. Oğuznamələr arasında ən dolğun və ədəbi-bədii sıqlıtı ilə seçilən bir abidədir. Geniş tarixi informasiyani

özündə mühafizə edir (bu fikrin əleyhdarları da mövcuddur). İslamlı bağlı təsəvvürlərlə aşılansa da, əslində islamdan əvvəlki dövrlərin məhsuludur. Azərbaycan ədəbiyyatı tarixinin guşə daşlarından biridir və s.

70-ci illərdən başlayaraq KDQ Azərbaycan mənəvi düşüncəsinə hakim kəsilmiş, təkcə ədəbiyyatşunasların deyil, filosofların, tarixçilərin, dilçilərin, tədqiqatçıların diqqətini özünə cəlb etmişdir. Azərbaycan mənəviyyatının və tarixinin monumental abidəsi olmaqla KDQ hazırda daha böyük aktualılıq və əhəmiyyət kəsb edir.

1990 ildə Azərbaycan SSR Nəzirlər Soveti "Kitabi-Dədə Qorqud" Ensiklopediyasının nəşri haqqında qərar qəbul etdi. 1997 ilin aprelin 20-də isə Azərbaycan Respublikası Prezidentinin "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi haqqında" Fərmanı verildi. Fərmandan KDQ-nin 1300 illiyinin bəynəlxalq səviyyədə qeyd olunması üçün BMT-nin YUNESKO təşkilatına müraaciət və tədbirlər planı nəzərdə tutulmuşdur. Bununla əlaqədar, 1999 ildən KDQ mövzularında çox sayıda elmi, elmi-kütləvi kitab nəşr edilmişdir.

KDQ Azərbaycan mühacirət ədəbiyyatşunaslığının da diqqət mərkəzində olmuşdur. Görkəmlı dilçi və ədəbiyyatşunas Əhməd Cəfəroğlu bir sıra məqale və kitablarında KDQ-yə xüsusi yer ayırmışdır. O, KDQ-nin Oğuzname olduğuuna və Dədə Qorqudun real şəxsiyyətinə inananlardan biridir. Alim qeyd edir ki, KDQ-yə və azəri türkçəsinə min illik bir tarix qazandıran bu nurlu ixtiyarın hekayətləri olmuşdur. M.Ə.Rəsulzadə 1949 ildə Ankarada nəşr etdirdiyi "Azərbaycan mədəniyyət ənənələri" kitabında KDQ-nin xalq ədəbiyyatı nümunəsi kimi yüksək qiymətləndirir

və yazılırdı: “Əski türk dastanlarının məşhur sözçüsü Dədə Qorqud Azərbaycanda keçən qəhrəmanlıqları anladır. Bu hekayələrdəki dil bugünkü Azəri türkçəsinin demək olar ki, eynidir”. 1940-50 illərin ayrıcında M.Ə.Rəsulzadə KDQ-ya aid bir neçə məqalə çap etdirmişdi. Buna səbəb Sovet Azərbaycanında KDQ-ya münasibətin dəyişməsi, dastana hakimiyət tərəfindən açılan cəbhə idi. “Dədə Qorqud dastanları” (1952), “Dədə Qorqud oğuznamələri” (1953) bu məqsədlə yazılmışdı.

KDQ-nin tədqiqinə Cənubi Azərbaycan alimləri də öz töhfələrini vermişlər. Məsələn, doktor Cavad Heyət, Həmid Nitqi və b. ədəbiyyatşünaslar kitab və məqalələrində epos haqqında öz mülahizələrini bildirmişlər. C.Heyət “Varlıq” jurnalındaki silsilə məqalələrində, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türklərin tarix və mədəniyyətinə bir baxış” kitablarında (Bakı, 1993) KDQ-dən bəhs etmişdir. Sonuncuda o, eposun kökünün Orta Asiyaya bağlı olduğunu, XII əsrə yarandığını, XV əsrə yazıya alındığını ehtimal edir. Lakin əsərin digər yerində C.Heyət qeyd edir ki, KDQ VI-VII əsrlərin yadiğarıdır. C.Heyət bu əsəri “Türk oğuz-Azərbaycan ədəbiyyatının şah əsəri” adlandırır, qəhrəmanlıq xarakteri daşıdığını, bir fərd tərəfindən deyil, ümumən xalq tərəfindən yaradıldığı fikrini irəli sürür.

Moskvada yaşayan və türk eposu haqqında bir çox dəyərli tədqiqatların müəllifi Xalıq Koroğlu da KDQ-nin mətni, oğuznamələr ilə bağlılığı, yazıya alınması və s. haqqında mülahizələr söyləmişdir. “Oğuz qəhrəmanlıq eposu”, “Türkmən ədəbiyyatı” və s. əsərlərdə müəllif KDQ-ni türk xalqlarının (əsasən Azərbaycan, türk və türkəlli)

müştərək abidəsi olduğunu göstərir, dastanların yaranmasını XI əsrdən hesablayır. X.Koroğlu A.Nəbiyevlə yazdığı “Azərbaycan qəhrəmanlıq eposu” (rus dilində, B., 1996) kitabında da Azərbaycan xalqının qəhrəmanlıq eposunun özünəməxsus milli cizgilərlə fərqləndiyini, bu mə'nada KDQ-nin tayfa-qəbilə münasibətlərinin dağılması dövründə ozanın (ozanlığın) səciyyəvi xüsusiyyətlərini öks etdirdiyini qeyd edir. X.Koroğlunun qənaəti budur ki, “Dədə Qorqud” dastanları reallıq əsasında qurulmuşdur”.

KDQ ilə əlaqədar yazılan məqalə və kitablar arasında abidənin tarixi- etimoloji mahiyyətini saxtalasdırın əsərlərə də rast gəlinir. Məsələn, F.Gilarbəylinin “Qor Əman” adlı kitabında (1996) qədim türklər qədim yəhudilərlə eyniləşdirilir, Qorqud sözü birtərəfli yozulur, Bəkdüz Əmənin Misir fir’onu Təktüz Əman olduğu fikri irəli sürülür.

### **Ədəbiyyat:**

“Kitabi-Dədə Qorqud”un bibliografiyası B., 1999.

*Рафили М.* Азербайджанский героический эпос, Газета “Бакинский рабочий”, 13 июня 1941 г.

Древняя азербайджанская литература. B., 1941.

*Dəmirçizadə Ə.* “Kitabi-Dədə Qorqud” dastanlarının dili. B., 1958; Yenə onun, Azərbaycan ədəbi dili tarixi, B., 1979.

*Rəsulzadə M. Ə.* Dədə Qorqud dastanları, “Azərbaycan” jurn. (Türkiyə) 1952, № 6; Yenə onun, Dədə Qorqud oğuznamələri, “Azərbaycan”, 1953, № 19; Yenə onun, Bolşeviklərin Şərq siyaseti. B., 1994.

*Гаджиев Дж., Кулизаде М.* Об одной антинародной книге. “Литературная газета”, 7 июля 1951 г.

*Təhmasib M.* Azərbaycan xalqının qəhrəmanlıq eposu (Ön söz), B., 1941; Azərbaycan xalq dastanları (orta əsrlər). B., 1972.

- Arif M.* Azərbaycan xalqının ədəbiyyatı. B., 1958.
- Sultanlı Ə. Məqalələr.* B., 1971. “Kitabi-Dədə Qorqud” və qədim yunan dastanları, B., 1999.
- Hüseyn M.* Ədəbiyyat və sənət məsələləri. B., 1958.
- İbrahimov M.* Aşiq poeziyasında realizm. B., 1966.
- Ana dili – hikmət xəzinəsi. B., 1991.
- Seyidov M.* Azərbaycan mifik təfəkkürünün qaynaqları. B., 1983; yenə onun, Azərbaycan xalqının soy-kökünü düşünərkən. B., 1989; Yenə onun, Qam-şaman və onun qaynaqlarına ümumi baxış. B., 1994.
- Cəmşidov Ş.* Kitabi-Dədə Qorqudu vərəqləyərkən. B., 1969; yenə onun, Kitabi-Dədə Qorqud. B., 1977; yenə onun, Kitabi-Dədəm Qorqud, B., 1999.
- Anar.* Dünya bir pəncərədir. B., 1986.
- Əlibəyzadə E.* “Kitabi-Dədə Qorqud”, B., 1999.
- Vəliyev K.* Dastan poetikası. B., 1984.
- Sözün sehri. B., 1986; yenə onun, Elin yaddaşı, dilin yaddaşı. B., 1987.
- “Kitabi-Dədə Qorqud”. B., 1982 (F.Zeynalov və S.Əlizadənin özü).  
*Xəlilov P.* “Kitabi-Dədə Qorqud” – intibah abidəsi. B., 1993.
- Baadalov R.* Правда и вымысел героического эпоса. B., 1983.
- Mehdiyev N.* Orta əsrlər Azərbaycan estetik mədəniyyəti, B., 1986.
- Bayat F.* Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanı. B., 1993.
- Səfərli Ə., Yusifov X.* Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. B., 1982.
- Namazov Q.* Azərbaycan aşiq sənəti. B., 1984.
- Koroğlu X.* Огузский героический эпос, M., 1976.
- Koroğlu X.* Туркменская литература. M., 1972.
- Koroğlu X.* Oğuz qəhrəmanlıq eposu, B., 1999.
- Əfəndiyev P.* Azərbaycan şifahi xalq ədəbiyyatı. B., 1992.
- Abdulla B.* “Kitabi-Dədə Qorqud” və islam dini. B., 1996; yenə onun, “Kitabi-Dədə Qorqud”un poetikası, B., 1999.
- Heyat C.* Türklerin dil və ədəbiyyatına bir baxış. B., 1993.
- Əfəndiyev H.* Azərbaycan bədii nəşrinin tarixindən, B., 1963.
- Əliyev O.* “Kitabi-Dədə Qorqud” və Azərbaycan folkloru, B., 1999.
- Nəbiyev B., Qarayev Y.* Xalq mənəviyatının güzgüsü, B., 1999.
- Cəfərov N.* “Kitabi-Dədə Qorqud”da islama keçidin poetikası, B., 1999.
- Nazif Ələkbərli*

## AZƏRBAYCAN NAĞILLARI VƏ KDQ – KDQ boyları ilə nağılların süjet və motivlərində bir çox oxşarlıqlar özünü göstərir. Bunların öyrənilməsi eposla nağıl arasındaki qarşılıqlı təsir və istifadəni aydınlaşdırmaq baxımından əhəmiyyətlidir.

I. Belə oxşar motivlərdən biri qəhrəmanın möcüzəli, qeyri-adi şəkildə dünyaya gəlməsi motividir. Bu motiv nağıllarda geniş yayılıb. Belə nağılların ekspozisiyasında uşaqsız ata-anaların arzusu, gələcək qəhrəmanın dünyaya qeyri-adi, möcüzəli gəlməsi motivi mühüm yer tutur. Məsələn, “Kəl Həsənin nağılı”nda xəstə ərindən başqa heç kimi olmayan Nisə meşyə odun dağınca gedən zaman armud dərib yeyir, şələsinin üstünə qonan quşun yumurtasını başına çəkib bulaq suyundan doyunca içir, doqquz ayın tamamında onun bir oğlu olur. “Reyhanın nağılı”nda isə ana dərya atlarının su içdiyi gölməçədən su içidkən sonra oğul doğur.

“Cantiq”, “İbrahim”, “Şahzadə Mütləib”, “Məlikməmməd və Məlik Əhməd”, “Cəlaiyi-vətən”, “Şəms-Qəmər” və s. nağıllarda isə övladsız vali-

deynlər dərvişin verdiyi və ya bir təsadüf nəticəsində əldə olunmuş sehrli almanı yedikdən sonra arzularına çatırlar.

Qəhrəmanın qeyri-adi yolla dünyaya gəlməsi motivinə KDQ boyalarında da təsadüf olunur. Eposun qəhrəmanlarından Buğac, Bamsı Beyrək, Basat da həyata belə qədəm basırlar.

“Dirsə xan oğlu Buğac xan boyu”nda xatunu əri Dirsə xana bu məsləhətləri verir ki, Dirsə xan, böyük qonaqlıq düzəlt, İç Oğuzun, Daş Oğuzun bəylərini üstünə yiğ, ac görsən doydur, çılpaq görsən geyindir, borclunu boredan qurtar, şadlıq məclisi qur, Tanrıdan arzunu dilə, bəlkə bir ağızı dualının alqışı ilə Tanrı bizə övlad verə. Dirsə xan xatunun arzusunu yerinə yetirir.

Bir müddətdən sonra bir ağızı dualının alqışı ilə onların oğlu dünyaya gəlir.

KDQ qəhrəmanlarından Bamsı Beyrək də dünyaya qeyri-adi şəkildə gəlir. Baybörə bəy xanlar xanı Bayındır xanın məclisində hönkür-hönkür ağlayıb, oğuldan məhrum olduğundan şikayətlənir.... “Böylə digəc Qalın Oğuz bəogləri yüz gögə tutdilar. Əl qaldırıb, dua eylədilər. “Allah-Taala sana bir oğul versün!” – dedilər.

“Ol zamanda bəoglərin alqışı alqış, qarşışı qarşış idi. Duaları müstəcab olurdu” (D-68<sup>7</sup>).

Bunu görən Baybicən bəy də bəylərdən xahiş edir ki, dua eləsinlər, onun da bir qızı olsun. Bəylər yenə də üzlərini göyə tutub dua edirlər. Bu vaxtdan bir müddət keçir. Bəylərin alqışı, duası ilə Allah Baybörə bəyə bir oğul, Baybicən bəyə isə bir qız verir.

II. KDQ ilə nağıllarda təsadüf olunan oxşar cizgilərdən biri də qəhrəmanın divlərlə, sehrli düşmənlərlə mübarizəsidir. Nağıllarda qəhrəmanlar divlərlə, əjdahalarla, təpəgözlərlə, sehrkarlarla qarşı-qarşıya gətirilir. Bu

baxımdan KDQ-də “Basat Dəpəgözi öldürdügi boy” diqqəti cəlb edir. Bu boyun qəhrəmanına Dədəm Qorqud Təpəgöz kimi Oğuz elinə qənim kəsilən bir yırtıcı varlığı məhv etdiyinə görə Basat adını verir.

Bu boyun bir neçə nağıl variantına təsadüf edilir. Bu nağıllardan biri “Kəlləgözün nağılı” adlanır. Nağılin süjeti belədir: qədim zamanlarda Rüstəm adlı padşahın bir oğlu, bir qızı var imiş. Padşahın ikinci bir oğlu da olur, bu uşağı hələ körpə ikən aslan bağdan götürüb qaçıır. Padşah hər tərefi axtarsa da, oğlundan bir xəbər verən olmur, öz dəstəsi ilə geri qayıdanda yolda bükülü bir palaz görür, palazın içində tekgozlu bir uşaq çıxır. Padşah uşağı götürüb evə gətirir. Bu uşaq əmməkdən heç cürə doymur. Böyüdükdən sonra o, adamların qəniminə çevirilir, hər gün iki adam yeyir. Padşahın aslan südü ilə bəslənmiş oğlu tapılır. Kəlləgözlə üz-üzə gəlir, Kəlləgözün gözünü çıxarır. Sonra isə onun tilsimini də sindiraraq sehrlili qılıncını ələ keçirir və bu qılıncda da Kəlləgözü öldürərək, doğma elini onun şərindən qurtarır.

“Təpəgöz” nağılı da birinci nağıla yaxındır. Bu nağılda təsvir olunur ki, Nəbi adlı varlı-hallı bir kişi çoxdan bəri oğul həsrəti ilə yaşayır. Onun çobanı günlərin bir günü qoyun sürüsünü uca bir dağın ətəyinə gətirir. Birdən hər tərefi dumandan basır, sonra tufan qopur. Tufan kəsən vaxt çoban sürüsünün içində təpəsində bir çək gözü olan uşaq görür. Çoban uşağı Nəbi kişinin evinə gətirir. Nəbi kişi bu hadisədən çox şad olur. Uşağı götürüb saxlamağa başlayırlar, ancaq ona heç cür yemək çatdırı bil-mirlər. Uşaq hətta adamları da yeməyə başlayır, kəndin adamları doğma yerləri tərk edirlər. Köçənlərin içində hamile bir qadın da var imiş, yolda onun ağrısı

tutur, qadın meşdə doğur, usağı kahaya atıb qaçıır. Həmin usağı şir öz südü ilə bəsləyib böyüdür. Boya-başa çatan İskəndər Təpəgözün insanlara qənim kəsildiyini eşidib onu öldürməyi qərrə alır, ancaq özü Təpəgözə əsir düşür və birtəhər onun qoyunlarından birini kəsib başına çəkərək qaçıır. Şir Təpəgözün sehrli olduğunu İskəndərə söyləyir. Şir həm də onu deyir ki, o, şir südü ilə böyüdüyüünə görə ona sehr-ovsun kar edə bilməz. Şir İskəndərə öz südü ilə yoğrulmuş bir qılinc da verir. Onun ikinci cəhdı də ugursuz olur. Nəhayət, İskəndər üçüncü dəfə Təpəgözün mağarasına girə bilir və onu kahasındaki quyuya salıb öldürür.

Həmin boyda, həm də nağıl variantlarında Təpəgöz son dərəcə qorxunc və bədxah varlıq kimi canlandırılır. O, möcüzəli, sehrli şəkildə dünyaya gəlir. İlk baxışda o, insanlardan yalnız təkgözlü olması ilə fərqlənir, ancaq o həm də sehrlidir, ona ox batmir, bədənini qılinc kəsmir.

III. KDQ-ni nağıllarla bağlayan xüsusiyyətlərdən biri də qəhrəmanın müəyyən sınaq motividir. Bu halda qəhrəman öz arzusuna, sevdiyi qızı çatmaq üçün müəyyən sınaqlardan keçir, bəzən isə möcüzəli, ağlaşılmaz şörtləri yerinə yetirir. Bu motivə bir çox nağıllarda təsadüf olunur. Eposun bir neçə boyu da bu cəhətdən nağıllarla oxşardır. Belə boylardan biri “Qanlı qoca oğlu Qanturalı boyu”dur. Trabzon'a kafir qızı ilə evlənməyə gedən Qanturalını sınağa çəkirlər.

Qanturalının igidliyi üç vəhşi ilə təkbətek döyüşdə üzə çıxır. O hər üç vəhşiyə qalib gəlib Selcan xatunu alır. Hər döyüşdə o gücdən düşəndə dostları qopuz çalır, bu zaman Qanturalının dizlərinə güc, qollarına qüvvət gəlir.

“Qam Börənin oğlu Bamsı Beyrə boyu”nda qəhrəmanın sınaqlardan keçməsinə mühüm yer verilir. Bamsı keyik qova-qova öz beşikkortmə nişanlısı Baniçiçəyin qırmızı çadırı qurulmuş göy çəmənə gəlib çıxır. Baniçiçək şərt qoyur: “Gəl, imdi sənənlə ava çıqalım. Əgər sənin atun mənim atumu keçərsə, onun atını dəxi keçərsən. Həm sənənlə ox atalım. Məni keçərsən, anı dəxi keçərsən və həm sənənlə gürəşəlim. Məni basarsan, anı dəxi basırsan!”, – dedi”. (D-78<sup>10</sup>)

Bu motivin qədim şəklinin əlaməti və izlərinə, bəzən isə aydın təsvirinə nağıllarda da təsadüf etmək olar. Bir çox nağıllarda oğlan qızın düzəltmiş olduğu tilsimləri sindirir və onun tapmacalarına cavab verməli olur. Bu tip nağılların bir qismində isə nişanının fiziki gücünü yoxlamaq, sınaqdan keçirmək üstünlük təşkil edir. Bu motiv “Hazarandastan bülbüllü” nağılında aydın əks olunmuşdur. Bu nağılda da KDQ-də olduğu kimi, nişanının fiziki gücünü sınaamaq əsas yer tutur. Bilqeyis xanım ancaq o oglana ərə getməyə razılıq verir ki, ona qalib gəlsin. Kiçik şahzadə qızın bu şörtini yerinə yetirir və Bilqeyis xanımın razılığını alır.

Bir sıra nağıllarda folklor poetikasının ən mühüm bir cəhəti- müəyyən işləri həyata keçirmək üçün qiyaflə dəyişmək aktının vacibliyi öz əksini tapmışdır. Folklorumuzun digər janrlarında da rast gəldiyimiz bu məsələ KDQ-də Beyreyin Oğuz elinə qayıtması zamanı qiyafləsini dəyişməsi qəhrəmanın vacib attributiv əlaməti kimi diqqəti cəlb edir. Yuxarıdakı nağılda da qəhrəman KDQ-də olduğu kimi, məhz paltarnı dəyişməklə öz məqsədinə çatır.

IV. Nağıllarda geniş yayılmış ata-oğul, böyük qardaş – kiçik qardaş möv-

zuları KDQ boylarında da mühüm yer tutur. Xüsusən nağıllarda atanın, böyük qardaşların yerinə yetirə bilmədiyi çətin tapşırığı kiçik qardaşın yerinə yetirməsi daha geniş yayılmışdır. Adətən burada konflikt ailə üzvlərinin bir-birilərə toqquşmasına əsaslanır. Ümumiyyətlə, sehrlə nağılların böyük bir qrupunda süjet qardaşlar arasındaki konflikt əsasında inkişaf edir. Belə nağılların mərkəzində kiçik qardaş obrazı durur. “Şah oğlu Bəhrəmin nağılı”, “Paslı qılinc” və d. nağıllarda bu xüsusiyyət aydın əks olunmuşdur.

KDQ-nin əksər boylarında bu və ya digər dərəcədə ata-oğul, böyük qardaş-kiçik qardaş əksliyinə təsadüf olunur. Yalnız “Dirsə xan oğlu Buğac xan boyu”nu nəzərə almasaq, qalan boylarda atalarla oğullar və ya qardaşlar arasında heç bir münaqişəyə rast gəlmirik. KDQ boylarında birinci mərhələni əks etdirən süjetlər daha qabarıq verilmişdir. Eposun “Qazılıq qoca oğlu Yegnək boyu”nda atasının qalaya saldırılmasından on altı il sonra oğlu Yegnək atasının arxasında gedir. Bayındır xan iyirmi dörd vilayətin bəylərini Yegnəyə yoldaş edir.

V. Nağıllarda mühüm yer tutan xeyirxah hamisi, xariqülədə qüdrətə malik xilasedici qüvvələr KDQ-də də müəyyən bədii funksiya daşıyır. Nağıllarda qəhrəman gec və ya tez, bu və ya digər səkildə xeyirxah sehrlə qüvvələrlə əla-qəyə girir. Çətin səfərə yola düşən qəhrəman, bədxah qüvvələrin şərinə məruz qalan köməksizlər müdrik məsləhətçinin, xeyirxah və mifik haminin köməyilə istəklərinə yetirlər. Həmin funksiyada çox vaxt nurani qoca çıxış edir. “Qaraqaşın nağılı”, “Cantiq”, “Hazarandastan bülbülü” nağıllarında da çətin səfərə yola düşən qəhrəman müdrik qocanın xeyirxah məsləhətlərinə

əməl edərək, bütün sinaqlardan uğurla çıxıb arzusuna çata bilir. “Qabiş Kosa”, “Paslı Qılinc” nağıllarında həmin funksiyani ölüm yatağında olan ata yerinə yetirir. “Kəl Həsənin nağılı”, “Cələyivətən”, “Reyhanın nağılı” və s. nağıllarda qəhrəman xeyirxah qarının köməyindən istifadə edir.

KDQ boylarında xeyirxah hamisi Dədə Qorquddur. Boylarda Dədə Qorqud müdrik bir məsləhətçi, ən ağır vaxtlarda elin köməyinə gələn, şadlıqları ilə sevinən, kədərləri ilə kədərlənən, toylarını, yaslarını yola salan, məsləhətlər verib yol göstərən müdrik bir köməkçidir.

KDQ-də və nağıllarda xeyirxah hamisi kimi iştirak edən Xızır İlyas obrazı da maraqlıdır. Xızır obrazı yol göstərən, dərdi qalanlara kömək edən hamisi kimi bir çox nağıllarda iştirak edir.

#### Ədəbiyyat:

Azərbaycan nağılları. 5 cilddə, B., 1960-1964, I-V c.

Azərbaycan nağılları. B., 1982.

Kitabi-Dədə Qorqud. B., 1988.

Книга моего Деда Коркуга. М.-Л., 1962.

Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. B., 1983.

Sultanlı Ə. Məqalələr. B., 1971.

Təhmasib M.H. Azərbaycan xalq dastanları. Orta əsrlər. B., 1972.

Əliyev O. “Kitabi- Dədə Qorqud” və Azərbaycan folkloru, B., 1999.

Oruc Əliyev

**“AZƏRBAYCAN YURD BİLGİSİ”** – 1932-1934 illərdə İstanbulda nəşr olunan elmi dərgi. Əhməd Cəfəroğlu (1899-1975) tərəfindən əsası qoyulmuş bu jurnal yalnız nəşr olunduğu 30-cu illərdə deyil, bu gün də öz elmi əhəmiyyətini və dəyərini qoruyub saxlamışdır.

Jurnalın müxtəlif sayılarında KDQ dastanları ilə bağlı elmi fikir və müşahidələrə geniş yer verildi. Dastanın Azərbaycanda ilk nəşrindən altı il əvvəl onun milli mədəniyyət faktı kimi mühabir ədəbiyyatşünaslığının diqqətini çəkməsi “Azərbaycan yurd bilgisi” və onun naşırının milli mədəniyyətə dərin-dən bələdiyyini və vətənpərvərliyini göstərirdi.

Jurnalın 1932 il nömrələrində professor M.F.Köprülüzadənin KDQ ilə bağlı üç məqaləsi dərc olunmuşdur. Bu əsərlər müəllifin dastan metni üzərində müşahidələri kimi düşünülmüşdür və daha çox əsərin türk xalqlarının tarixi keçmiş ilə bağlılığını, mətnlərde mühafizə olunan əski inanc və təsəvvür-lərə müasirliyin əlaqələndirilməsini əsas götürmüştü. “Dədə Qorqud” kitabına aid notlar” ümumi başlığı altında çap olunan silsilə məqalələrin birincisi “Altun küpəli Oğuz böyləri” adlanır.

“Dədə Qorqud” kitabına aid notlar”, silsiləsindən dərc olunan ikinci məqale “Başa dönmək, aynalmaq” adlanır. Birinci yazında olduğu kimi, burada da müəllif bir ifadədən, qədim türkər arasında mövcud olmuş bir ənənədən çıxış edərək tarixə üz tutur və türkəy mənəviyyat, gündəlik həyat və möişət baxımından birləşdirən, bütünləşdirən cəhətləri aşkar çıxarıır.

Silsiləyə daxil olan üçüncü və sonuncu məqalə “Ozan” adlanır. Müəllif əvvəlki məqalələrindəki ənənəsinə və araşdırma üslubuna sadıq qalaraq, burada da linqvistik və tarixi-etimoloji tədqiqat prinsipinə üstünlük vermişdir.

N.Ciftcioğlunun “Kitabi-Dədə Qorqud” haqqında” adlı məqaləsi də türk tarixinin və mədəniyyətinin qədim qatları ilə əlaqəsi məsələsine həsr olunmuşdur. Məqalə müəllifi qorqudsünsələr arasında ilk dəfə olaraq dastan mətn-

ləri ilə Orxon yazılı abidələrinin dili arasında müqayisələr aparmış və bəzi maraqlı paralellər aşkar çıxarmışdır.

Ə.Cəfəroğlu məcmuənin işinə yalnız tanınmış türkoloq və tarixçiləri deyil, istedadlı tələbələrini də cəlb edirdi. İstanbul Universiteti ədəbiyyat fakültəsinin tələbələrindən Zahir Sıdqi də imzası “Azərbaycan yurd bilgisi”nın səhifələrində tez-tez görünən müəlliflərdən idi. Onun jurnalın 1934 ildəki son nömrəsində çap olunan “Dədə Qorqud” kitabına dair” məqaləsində də N.Ciftcioğlunun yazısında irəli sürülen fikirlər davam etdirilmişdi.

Ə.Cəfəroğlu folklor poetikasına və janrlarına, folklorun dilçilik və etimologiya baxımından öyrənilməsinə də mühüm əhəmiyyət verirdi. Bu mənada alimin “Azərbaycan xalq ədəbiyyatında “Sayaçı sözləri” məqaləsi daha diqqətəlayiqdir.

“Azərbaycan yurd bilgisi” jurnalının ətrafındakı azərbaycanşunaslar eposun dil və tarix baxımından Oğuz türkləri, ilk növbədə isə azərbaycanlılarla bağlı olduğu qənaətinə gəlmisdilər. Şübhəsiz, bu qənaət KDQ-nin sonrakı tədqiqatçıları üçün lazımlı bir orientasiya idi və dillə, tarixlə, etimologiya və etnoqrafiya ilə bağlı bir sıra məsələləri araşdırmağa imkan verirdi.

#### Ədəbiyyat:

“Azərbaycan yurd bilgisi” jurn. 1932, № 1, № 2; № 33-34. № 3, 1934,

Радлов В. Опыт словаря тюркских наречий. Т.2, СПб.

Allahverdiyev A. Azərbaycan xalq teatri tarixi. B., 1973.

Уроки о тюркской истории Средней Азии. Ташкент, 1924.

Записки Восточного Отделения Российской Археологического Общества, Москва, т.VIII, 1896.

Şəlalə Həsənova



**BAĞDAMA, TARAQ** – Oğuz qadınlarının, o cümlədən ərgən qızların bellərinə qurşaq əvəzinə bağladığı belbağı. KDQ-də “Qeyrətə gəldi... qızın bağdamasın aldı... bağdadı, arxası üzərinə yerə urdu” (D-79<sup>12</sup>); yaxud: “Qanturalı niqabın sərpdi. Qız köşkdən baqardı. Daraqlığı boşaldı, kedisi mavladı”. (D-180<sup>3</sup>)- şəklində adı çəkilir.

**BAĞIR BASMA** – əlini köksünə qoymaq. KDQ-nin dilində türk törəsindəki çox mühüm olan bir etiketi ifadə edir ki, bu da salamdır: “Dəlü ozan gəldi, baş endirdi, bağır basdı, salam verdi” (D-109-11); “Bərə çoban, ..bərə gəlgil! Baş endirüb bağır basgil!” (D-40).

Salam türk cəmiyyətində bir-birinə ehtiram göstərməyi və topluluğun bütövlüyü və birliliyini təmin etməyirdi.

Bağır basıb əlini köksünə qoymaqla salam vermək bu gün də Anadoluda geniş yayılmışdır.

Ozanlar da bağır basıb salam verir, xanların arasında diz çöküb əylimirdilər.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Ögel B. Türk kültür tarihine giriş, c.IX, Ankara, 1991.

**BALÇAQ** – qılincın qəbzəsi, tutacağı. Bu, qılincın belə bağlanan hissəsidir: KDQ-də “Gördilər kim, bu gəlin kişinin qılincının, balçağı qanlu, oğlu görünməz”. (D-194<sup>6</sup>) və “Balçığından ol qılıcı bərk tutdı”. (D-230<sup>10</sup>) kimi adı çəkilir.

**BAMSI BEYRƏK, BAYBÖRƏNİN OĞLI BAMSI BEYRƏK** – Gənc oğuz qəhrəmanlarından biri. KDQ-də əsas personaj kimi iki boyun təsvir etdiyi hadisələrin iştirakçısıdır. Baybura bəyin oğlu, Salur Qazanın inaqidir. Dədə Qorqud ona ad qoymazdan əvvəl Bamsı ləqəbi daşıyirdı, Atasının bazırganlarını qarət etmiş quldurlara hücum edib mal-dövlətin yağmalanmasının qarşısını alaraq basıb – kəsib qəhrəmanlıq göstərəndən sonra Dədə Qorqud ona Beyrək adı verir. Qazan xana sədaqətlə Diş oğuz bəylərindən Aruz qocanın qəzəbinə səbəb olur və Beyrək öldürülür. Bu ölmənün başqa bir mifoloji səbəbi Beyrəyin bir qədər əvvəlki boyda əsirlikdə olarken kafir qızına, elinə–obasına salamat dönərsə, gəlib onu halallığa alması və dini verməsi və bu vədə əməl etməməsilə bağlıdır. Söz verilir – əməl edilmir və sözün müəllifi Beyrəkdən intiqam alır. Beyrək xətti qədim Yunan mifologiyasındaki Odissey xəttindəki bəzi istiqamətlərin eynidir. Bu iki xəttin hansısa qədim invariantının bərabərhüquqlu variantları olması şübhəsizdir. Öz nişanlısının toyunda iştirak etməsi dünya eposunun səyyar süjeti kimi oğuz qəhrəmani Beyrəyi də öz içino ehtiva edir. Beyrək ictimai borc anlayışını şəxsi mənafedən üstün tutan, bunu əməli işdə sübut edən, şüurlu surətdə ölümünü qəbul edən, amma dövlətçiliyə, onun təmsilçisi Qazan xana dönük çıxmayan, bunun müqabilində qətlə yetirilən facieli bir obraz kimi KDQ personajları arasında xüsusi, müstəsna yer tutur.

Kamal Abdulla

**BANIÇİÇƏK** – KDQ-də qadın obrası.”Qam Börənin oğlu Bamsı Beyrək boyu”nda haqqında söhbət gedir. Oğuz bəylərindən olan Baybicən bəyin qızı Bamsı Beyrəyin beşikkortmə adaxlısı və sonra həyat yoldaşı. Yarışda onun atını kimse keçə bilməz, oxunu kimsə yarmaz. KİŞİLƏRDƏN heç də geri qalmır. At minib, ox atan, pəhləvanlarla güləşən qəhrəman bir qız. “Gözəllər şahı” olan Baniçicək qırmızı paltar geyərdi, qarğı kimi uzun, qara saçları vardı. Alplar dövrünün hər baxımdan kişi qeyrətli türk qızının timsalıdır.

**BARASAR, PARASAR** – ”Parasarın Bayburd hasarından parlayub uçan” kimi işlənən cümlədə Parasar adam adıdır. “Salur Qazanın evi yağmalandığı boy” (II) və “Salur Qazan tutsaq olub oğlu Uruz çıqardığı boy”lardə (XI) işlənir.

**BARTOLD VASİLİ VLADİMİROVİÇ** (1869-1930, Rusiya) – Tanınmış rus şərqşünası, türkoloq akademik.

Birinci Ümmüttifaq türkoloji qurultayın (Bakı 1926) təşkilatçılarından biri, V.V.Radlovun “Türk ləhcələri sözlüyü təcrübəsi”nin yenidən nəşri üzrə komissiyanın sədri olmuşdur. Daşkənddə, Bakıda, İstanbulda mühazirələr oxumuşdur (1926). Faktiki materialı hərtərəfli və dərindən bilməsi, bir sıra şərq dillərinə gözəl yiyələnməsi, son dərəcə yüksək iş qabiliyyəti ona şərqşünaslığın müxtəlif sahələrinə dair çoxsaylı əsərlər yazmaq, bütün dünyada tanınan rus tarixi şərqşünaslıq məktəbinin banisi olmaq imkanı vermişdir.

Alman şərqşünası Teodor Neldeke 1859 ildə KDQ-nin Drezden nüsxəsinin surətini çıxarıb alman dilinə çevirərək çap etdiromək istəyir, lakin qarşıya çıxan çötünliliklərə görə işi başa çatdırırmır, topladığı materialları o vaxt Almani-

yada təhsil alan V.Bartolda (1892) verir. Elə bu vaxtdan da V.V.Bartold KDQ dastanlairndan ayrılmır. O, əvvəlcə dastanların dörd boyunu (I, II, III, IV) rus dilinə çevirərək kiçk bir şorhlə nəşr etdirir. 1922 ildə bütün boyları rus dilində çapa hazırlayır. Lakin onun sağlığında dastanlar işiq üzü görmür; əsəri ilk dəfə Azərbaycan alimləri H.Arəslı və M.Təhmasib 1950 ildə Bakıda “Dədə Qorqud” adı ilə nəşr etdirirlər. Əsər 1962 ildə V.M.Jirmunskiy və Kononov tərəfindən çapa hazırlanır, “Dədə Qorqudun kitabı” (Книга моего Деда Коркура) adı altında rus dilində təkrar nəşr edilir. Kitab KDQ-nin 1300 illik yubileyi ilə əlaqədar olaraq Bakıda nəfis şəkildə yenidən işiq üzü görmüşdür (1999). Bu kitabda əlavə kimi üç böyük məqale də verilmişdir.

V.V.Bartold tərcüməsinin filoloji səviyyəsi yüksəkdir. Bu tərcüməni istər keçmiş Sovetlər ölkəsində, istərsə də xaricdə rəğbətlə qarşılımasıdır.

Bartold “Түреккий эпос и Кавказ” məqaləsində boyaların daxili məzmununu açaraq onları bir-birilə müqayis edir və bu fikrə gəlir ki, boyalar arasında üzvü əlaqə olsa da, onlar bir ozan tərəfindən yaradılmayıb. Belə ki, onların poetik çöküsü heç də eyni deyil. O, Dədə Qorqudun şəxsiyyətini, onun rəvayətlərdə necə öz əksini tapmasını və dastanların yarandığı ictimai-tarixi mühitini səciyyeləndirəməyə çalışmışdır. Nəticə etibarilə, V.V.Bartold da hadisələrin Qafqazda cərəyan etməsi və dastanların Qafqaz areali ilə bağlı olduğu fikrinə gəlir.

#### Əsərləri:

Бартольд В.В. Сочинения, т.1-9, М., 1963-1977.

Книга моего деда Коркута. Огузский героический эпос. Перевод акад. В.В.Бартольда. Изд. подготовили В.М.Жирмун-

Ədəbiyyat:

Библиографический словарь отечественных тюркологов. Изд. подготовил А.Н.Кононов. М., Наука, 1989.

**BASAT** – Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qıyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman, eposun “Basat Dəpəgəzi öldürdügü boy”u Basatin adı ilə bağlıdır. O, özünü tanıldırkən bir aslan tərefindən bəsləndiyini söyləyir.

"...Bir gün Oğuz otururken üstine yağdı. Dün içinde ürkdi, köçdi. Qaçub gedərkən Aruz Qocanın oglancığı düşmiş, bir aslan bulup götürmiş, bəsləmiş. Oğuz genə əyyamla gəlüb, yurdına qondı. Oğuz xanın ilqicisi gəlüb xəbər gətirdi" (D-213<sup>7</sup>).

Aruz Qoca oğlu Basat KDQ-də istər yaşlı nəsil, isterse də gənc nəsil nümayəndələri içərisində özünün misilsiz igidiliyi, gücü və tədbirli qəhrəmanlığı ilə fərqlənir. Gündə Oğuzdan iki adam və beş yüz qoyun alıb yeyən Təpəgözü öldürməklə Basat dünya ədəbiyyatında məşhur olan Odisseydən də yüksək bir qəhrəmanlıq göstərir. “Əmdi qardaşuz, qiyma mana!” – deyən Təpəgözün “Adın nədir, yigit, degil mana!” – sözlərinə Basat belə cavab verir:

Qazan!  
Atam adın sorar olsan, – Qaba Ağacı!  
Anam adın dersen, – Qağan Aslan!  
Mənim adım sorarsan, – Aruz oğlu  
Basatdır, – dedi” (D-231<sup>11</sup>).

Basat vasitəsilə Oğuzun Təpəgöz  
üzərindəki qələbəsi onun möhkəm bir  
xəlqi əsasa malik olduğunu, məglubə-  
dilməz hesab edilən ən güclü düşmənə  
belə qalib gəlmək gücünü nümayiş  
etdirir.

**BAŞI AÇUQ** – “Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu boy”da çəkilən bir yer adı. “Məğər Başı açuq Tətyan qəlösindən, Aqsəqa qəlösindən kafərin casusu vardi” (D-126).

Araşdırıcıılara göre, burada Gürcüstan deyil, İmereti nəzərdə tutulur. Övliya Çeləbi, Abbasqulu Ağa Bakıxanov, Mirzə Adığözəl bəyin əsərlərində də rast gəlinən bu ad İmereti döyüşü və aznavurlarının başlarında araxçınsağkı kiçicik dəyirmi keçə papaq gozdirmələri ilə bağlı olmalıdır. KDQ boylarında “keçə börk” adlandırılan həmin baş geyimi hər hansı bir köskin hərəkət zamanı döyüşülərin başından uşub düşürdü və o döyüşü də “başı açıq” qalırdı.

**BAŞI AÇUQ TATYAN QALASI** – Qərbi Gürcüstanın Kutaisi şəhərinin şimal-qərbində İnkuri çayı ilə Vaşa (rayonu) çayları arasındaki menqrel bölgəsinin yuxarlarında bir əyalət (qədim Imereti-İberiya). KDQ-də bir yerdə (IV, D-127<sup>1</sup>), “Məgər, Başı açuq Tatyan qalasından kafirin casusu vardı”, – devə xatırlanır.

Bura KDQ-də, Övliya Çeləbinin (XVII) əsərində və digər qaynaqlarda da Başı açıq (açıq) adlanır. Əski zamanlarda başı açıq gəzdiklərinə görə bu ad menqrellərə (imeretilərə də) şamil edilmişdir.

Övliya Çeləbi yazır ki, Kutaisinin  
əsl adı Başı açıqdi. V.Delle Valle bu  
adin Gürcüstanda – İberiyada (İmereti  
Krallığında) bir gürçü şahzadəsinə  
türklər tərəfindən verilmiş ad olduğunu  
qeyd edir.

M.F.Kırzioğlu yazır: "Bu ərazi Kutanı şəhəri də daxil olmaqla Gürcüstanın İmereti bölgəsidir. Kars, Ərzurum və Ağsixa tərəflərdə xalq rəvayətlərində, aşiq qoşmalarında əski Oğuz ənənələrinə uyğun olaraq buranın xalqı başı açıq gəzdiklərinə görə "Sol Gürçüstan" və "açıq baş" adlanmışdır.

Bu bölgenin yuxarı-dağılıq ərazi-sində yaşayanları avropalılar “Menqrel”, imeretinin şimalındaki dağılıq xalqını “Svan”, ərazisini isə Tatyan// Dadiyan “Sveneti” adlandırmışlar. Gürcü qaynaqlarında bu coğrafi ərazinin məşhur mülk sahibləri Dadiani knyazlıqlarına mənsub olduğu qeyd edilir.

Ədəbiyyat:

KDOE, Ic., B., 2000.

Kirzioğlu F. Dede Korkut Oğuzname-  
leri. İst., 1952.

Чяляби О. (XVII) "Книга путешествия". М., 1983.

Xəlilov P. Kitabi-Dədə Qorqud intibah abidəsi. B., 1993.

**BATMAN** – Şərqi metrolojiyada geniş yer tutan qədim çəki vahidi. KDQ-də “Kafər altmış batman kür salardı”, “Hər atanda on iki batman taş atardı” və s. şəkildə adı çəkilir. Orta əsr mənbələrində “batman” “man” termini ilə yanaşı işlənmişdir. “Batman” ölçüsü müasir sorğu kitablarında bir qayda olaraq 8 kiloqrama bərabər tutulur. Əslində isə batman (man) öz real ölçüsünə görə fərqlənir. Bu isə ölçü sisteminin vahid standartı olmadıqdan irəli gələn qüsür idi. Tədqiqatçılar hələ X əsrə şərqdə müxtəlif man (batman) ölçüləri olduğunu və lap yaxın dövrlərə qədər geniş istifadə edildiyini qeyd edirlər. Lakin ticarət münasibətlərinin inkişafı ölçülərin islahatını tələb edirdi. Belə islahatlardan biri 1300 ildə Qazan xan dövründə (1295-1304) aparılmış və

Təbrizdə bir batman (man) 260 dir-həmə (832 qr) bərabər tutulmuşdur. Səfəviler dövründə 832 qramlıq batman artıq işlek deyildi.

Ədəbiyyat:

Хинц В. "Мусульманские меры веса с переводом в метрическую систему". М., 1970.

Давидович Е. "Материалы по метрологии средневековой Средней Азии"

Ханков Н. "О мерах и весах Закавказского края", "Кавказский календарь на 1851 г.". Тифлис, 1851.

СМОМПК (“Сборник материалов для описания местностей и племен Кавказа”), вып.2. Тифлис, 1882 г.

Обозрения расчетных владений за Кавказом. СПб., 1836 г.

**BAYAT** – KDQ-də tayfa adı.Bayat  
Gün xanın oğlu olmaqla oğuzların ha-  
kim sınıfını təşkil edən “Boz ox”lardan  
sayılır.

Asiyanın geniş ölkələrindən Azərbaycana, Anadoluya, İraqa, Volqa boyularına qədər görünən bayatların tarixi varlığını göstəren maddi və mənəvi mədəniyyət izləri qalmışdır.

Öldə olan qaynaqlara görə, bir çox türk xalqlarının kökü oğuzlarla bağlıdır. Bu da bəlliidir ki, oğuzlar ayrı-ayrı türk uruqlarının birləşməsindən yaranmışlar. Bayat bu uruqlar içərisində özünəməxsus yer tutur. Bayat Oğuz xanın nəvəsi, Gün xanın oğludur. Əbulqazi Bahadur xan Xivəli (1602-1664) “Şəcəreyi-türk” əsərində yazır: “Oğuz xanın altı oğlu var idi: Gün xan, Ay xan, Yıldız xan, Goy xan, Dağ xan, Dəniz xan. Bu altı xanın hər birinin də qanuni xatunlarından dörd oğlu var idi. Gün xanın böyük oğlunun adı Qayı, ikincisininki Bayat, üçüncüsününkü Alqaöülü, dördüncüsününkü Qaraöülü idi.

Gün xanın oğlu Bayat oğuz uruqlarının toplantılarında xanın sağ yanında oturar, oğuz ordusunun sağ qoluna başçılıq edərdi. Oğuz küberlərinə məxsus “Bəy şülən” deyilən məclislərdə xan ilə birlikdə qoçun sağ budunu yeyərdi”.

Bayatların çox ölkələrə dağılmları və Dış (Taş) oğuzların aparıcı qolunu təşkil etmələrini göstərən prof. Z.V. Toğan yazır: “Şimaldan qalxıb Cənuba yerləşən Uyrat-Uygurlar, Qayat-Qayalar, Qanıqliyut-Qanıqlılar və Bayaut-Bayatlar ismini daşıyan qəbilələr əslən türk olub, bir qismi Çingizin zühuru zamanına qədər mögollaşmış idilər”.

“Bayatlar Çingiz xana kölə deyil, onun ətrafında toplanan bir çox qəbilələrdən biridir” – deyən Jozef Dögin bu haqda yazır: “Temuçinə tabe olan qəbilələr (Bayatlar, Səcivətlər) Camuqa adında bir rəisin tərəfini saxlardılar”.

Bu deyilənlər onu göstərir ki, oğuz oymaqları arasında yaşayan bayatlar türkcəni qorumuş, mögollar arasında yaşayan və onlara qarışanlar isə tədrisən mögollaşmışlar.

Bayatların ana yurdu haqqında çeşidli qaynaqlarda geniş bilgilər vardır. Əbülfəzzi Bahadur xan bu xüsusda danişarkən yazır: “Bayatların uruqları çoxdur. Mühümləri Cidayın nəhri kənarında yaşayan “Cidayın Bayatlar” və Məkrin nəhri kənarında yaşayanlar isə “Məkrin Bayatlar”dır. Muraza Duhsun isə: “Bayatlar Cida kənarında yerləşmişdilər” – deyə qeyd edir.

Bu haqda ən geniş məlumat “Türk ensiklopediyası”ndadır. Oradakı məlumatları ümumi şəkildə belə xülasə etmək olar. Bayatlar XI əsrən öncə Sır-Dərya sahillərində və onun şimalındakı bozqırılarda yaşayırdılar. Onların bir qismi sonradan səlcuq (yaxud türkmən) fəthlərinə qatılaraq Sır-Dəryadan Ada-

lar dənizinə (Ege dənizi) qədər uzanan böyük imperiyaların qurulmasına müüm rol oynamışlar. XIX yüzilliyin ortalarında Mərəş bölgəsində Zülqədərin bəyliyini quran və Sivas ətrafında yurd salmağa çalışan Şam və ya Özoğlu türkləri arasında müüm bir mövqeyə sahib olan və əksəri bu gənkü Yozqad məntəqəsində yerləşən bu bayatlar Şam bayati adı ilə Suriyada qalmış olan qardaşlarından ayrılmışdır.

XV əsrin başlangıcında İntab ilə Hələb arasında yaşayan bayatlar XVI əsrə digər türkmənlərlə birlikdə Hələb türkmənlərini meydana gətirmiş, XVI əsrin əvvəllərində “Bayadi” adı ilə tanınmışlar. Anadolu və Antalyada isə ən məşhur oymaqlar olan Xəfərli, Şərəfli, Qızıldonlu, Ökdənli, Qaracaqoyunlu, Mancanıq, Qanqal və Yeni Eldə yurd salmışlar. XVI əsrə bunların bir qismi Qaraman, bir qismi də Adana bölgələrinə köcmüşlər.

KDQ-dəki müqəddimədə və bir çox mənbələrdə göstərildiyi kimi, Dədə Qorqud bayat elindəndir.

“Bayat” sözünün kökü və mənası haqqında çoxlu fikirlər var.

1) Mahmud Kaşgarlı bu sözün argu dilində “ulu Tanrı” mənasını verdiyini və oğuz qəbilələrinən birinin adı olduğunu qeyd edir.

2) Yusif Xas Hacib Balasağunlu özünün məşhur “Kutadğu bilik” əsərində “Bayat tanrı”nın adını çəkir və “Bayat adı birlə sözüm başladım” – deyə onu yad edir.

3) Bəzi tədqiqatçılar Bayatin su ilə bağlı ərən-tanrı olduğunu göstərməkdədir. L.N.Qumilyov “Qədim türklər” adlı əsərində yazır ki, qədim türklər (o sıradan da azərbaycanlılar) təbietin sahibləri sayılan və Yer-Su adlandırılan ərən-tanrlara inam bəsləmişlər.

4) Əbülfəzzi xan Xiveli isə yazır: “Bayat”ın mənəsi “dövlətli” deməkdir.

5) Bayat “zəngin” və “neməti bol olan” deməkdir.

6) Bayat “düşmənə qarşı gecə axınları yapan” deməkdir.

7) Bayat – musiqidə bir muğam adıdır.

8) Bayat “köhnə, təzə olmayan, zamanı keçmiş” deməkdir.

9) A.N.Samoyloviç belə hesab edir ki, “Bayat” sözü “dövlətli” mənəsi vərən “bayat”dan əmələ gəlmışdır və onun sonundakı “t” qədim türk dilində cəm şəkilcisidir.

10) Salman Mümtazın bayat boyunun Azərbaycan ədəbiyyatındaki mühüm rolü haqqında qeydləri maraqlıdır. O yazır: “Divani – lügət it-türk”, “Dədə Qorqud”, “Oğuznamə”, “Şəcəreyi-türk” və başqa bəzi ərəbi, farsi, türki mənbə və məxəzələr Bayat boyunun, Bayat elinin mövhüm olmayaraq gerçək və həqiqət olduğunu isbat etməkdədir. Bu ad haqqında bu günə kimi heç bir ixtilaf törənməmişdir. Bəzi müəlliflərin yazmalarına görə, Bayat Oğuz xanın oğlu Gün xanın ikinci oğludur. Ağilli, fərasətli, bay, varlı olduğu üçün onu “Bayat” adlandırmışlar. Bu təsmiyyənin vəchi isə Bayatın öz qardaşlarından hər bir cəhətdən üstün və bay, başqa ığidlərdən də cəsur və ötkün olması imiş. Adın mənəsi da təqribən “adlı-sanlı”, “məruf” və “məşhur” deməkdir”. Salman Mümtaz bu sözü parçalayıb aydınlaşdırır: Bay – varlı, böyük, bəy; at – ad, isim, nam.

“Bayata nisbət olan ulusa, elə, xalqa bayat və bayat deyirlər. Bayatlar Azərbaycanda əsaslı kök salmış və olduqca qabiliyyətli bir uruq kimi tənmişdir”. Azərbaycanlıların etnogenetində əhəmiyyətli rol oynayan bayatların adı musiqimizdə də qorunub sax-

lanmışdır: “Bayati-əcəm”, “Bayati-İsfahan”, “Bayati-kürd”, “Bayati-Şiraz”, “Bayati-Qacar”, “Çoban bayati” və b.

Hələ XIX əsrə Azərbaycanın topograflımı İbrahim ağa Vəkilov Azərbaycanda “Bayat” adlı 5 kənd göstərir. Onlardan biri əvvəlki Şuşa, o biri Göyçay, biri Salyan, biri Quba, o biri isə Şamaxı qəzalarında idi.

“Azərbaycanda məskun yerlərin siyahısı” kitabında isə “Bayat” adı ilə bağlı aşağıdakı kənd sovetlikləri, kəndlər və onların əhalisinin milli tərkibi göstərilmişdir: 1) Ağcabədi: Bayat kənd sovetliyi, əhalisi 97,9 faiz türklər (azərbaycanlılar); 2) Dəvəçi: a) Sincan Bayat, b) Uzun Bayat kəndləri. 27.150 təsərrüfat, əhalisi 99,2 faiz türk; 3) Gəyçay: Bayat, 146 təsərrüfat, əhalisi 98,9 faiz türk; 3) Şamaxı: Bayat, 22 təsərrüfat, əhalisi 88 faiz türk.

Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatlıların adını yaşıdan bayatıldır.

#### Ədəbiyyat:

ASE. I cild. B., 1976.

Azərbaycanda məskun yerlərin siyahısı. RƏF, inv. 19734.

Vəkilov İ.A. “Bayat” adlı kəndlər haqqında coğrafi məlumat. RƏI, ar.-38, Q-12/269.

Salman Mumtaz. “Bayat” kəlməsi haqqında qeydlər. RƏF, arx.-38, Q-32/570.

Salman Mumtaz. Azərbaycan bayatlarından yetişən ozan, alim, şair və saz aşığıları. RƏI, arx.-38, Q-8/183.

Salman Mumtaz. Azərbaycan ədəbiyyatı. Aşıq Abdulla. – Bakı, 1927.

Təhməzov M. “Bayati” sözü haqqında. – “Azərbaycan” j., 1979, № 9.

Гумилев Л.Н. Древние тюрки. – М., 1967.

Родословная туркмен. Сочинение Абул-Гази хана Хивинского. – Издание А.Н.Кононова. М.-Л., 1958.

*Самойлович А.Н.* “Богатый” и “бедный” в тюркских языках. Известия АН СССР, отделение обществ. наук, 1936, № 4.

*Kaşgarlı M.* Divani lügat-it-Türk tercumesi. – Ankara, 1941, III c.

*Toğan Z.V.* Umumi Türk tarihine giriş. – İst, 1969.

Türk Ansiklopedisi. I cilt. “Beyat” maddesi. – Ankara, 1958.

*Dögin.* Hunların, türklerin, moğolların ve daha sair garbi tatarların tarihi-umumisi. Mütercimi Hüseyin Cahid. I cild. – İst, 1924.

*Duhsun M.* Moğol tarixi. – İst., 1342.

*Bəyadi H.* Cami-cəm-ayın. – İst., 1915.

Xivə xanı Əbülqazi. Şəcəreyi-türki.-Dərsəadət, 1925.

*Aydın Qasimov*

**BAYBURD, BAYBURD HASARI** – Anadolunun şimal-qərbində Çoruh çayının aşağı vadisində dəniz seviyyəsindən 155 m. yüksəklilikdə, yaşlılıqların örtülü mənzərəli bir sahədə yerləşən qəsəbə. Hazırda Gümüşxanaya bağlı bir qəzanın mərkəzidir. Başlı həmişə çənlə-dumanla örtülü dağlarla əhatə olunmuşdur. KDQ-də 7 dəfə işlənib (II, D-37<sup>10</sup>, 61<sup>3</sup>; III, 90<sup>3</sup>, 95<sup>1,2</sup>, 120<sup>1,2</sup>; IV, 151<sup>13</sup>; XI, 286<sup>9</sup>).

Dastanda deyilir: “Barasarın Bayburd hasarından parlayıb uçan Beyrək boz ayğırna bindi” (II, D-37<sup>11</sup>); “Nigah Parasarin Bayburd hasarına gəldilər” (III, D-95<sup>2</sup>) və ya “Qalın Oğuz bəyləri atlandılar, Bayburd hasarına çaparaq yetdilər” (D-120<sup>2</sup>) və s.

Saynaqlarda Bayburtun ilk bünövrəsinin hürrilər tərəfindən qoyulduğu və ilk adının “Dukamma” və ya “Domana” olduğu, sonralar isə Roma və bizansların “Lemet”, ərəblərin isə “babert” adlandırdıqları qeyd edilir.

Strabonun “Coğrafiya”nın Anadoluya həsr edilmiş XII cildində “Kinnias” adlı şəhərdən, şəhərin gözəlliyin-

dən bəhs edilir. Araşdırıcılar bu tarixi məlumatın Bayburda aid olduğunu ehtimal edirlər.

Qaynaqlarda Çoruh çayının ətraflara gözəllik verməsi, tez-tez daşib Bayburdu basması haqqında da məlumatlar var.

XVII əsrin ortalarında Bayburda golmuş Övliya Çələbi buranın gözəlliyyində heyranlıqla bəhs edib, Çoruh çayına ruh çayı, coşğun çay adını vermişdir.

Bayburdlular arasında Dədə Qorqudun müqəddəs qəbrinin Bayburdda Çoruh çayı sahilində olması barədə rəvayətlər də vardır. Bu rəvayətlərə tarixi həqiqət kimi inanan bayburdlular şəhərdə Dədə Qorquda abidə ucaltmışlar. Neçə ildir ki, (1995, 1996, 1997) burada dünya türklərinin arzu və məhəbbətini tərənnüm edən Dədə Qorqud şüleni (festivalı) keçirilir. Maraqlı elmi məruzələr dinlənilir. Qorqud Dədəyə, Bayburda həsr olunmuş şərlər, nəğmələr oxunur... Bu mərasimlə bağlı xüsusi qəzetlər, jurnallar, dərgilər, bukletlər nəşr edilir.

#### Ədəbiyat:

KDQE, I c., B., 2000.

*Gökyay O. Ş.* Dedem Korkudun Kitabı. İst., 1973.

*Kırzioğlu M.F.* Dede Korkut Oğuznameleri. İst., 1952, s.78.

*Karakoyunlu S.* Etegi yesil, başı du manlı belde Bayburt. Bayburtun sesi, Ankara, 1997, sayı 11.

**BEŞİKKƏRTMƏ** – “Ad eləmək” mənasında KDQ-nin dilində işlənən etnoqrafik bir anlayış. Hələ beşikdə ikən qız və oğlan uşaqlarının bir-birinə adaxlanması adəti. Bir-birinə çox yaxın olan və bir-birini çox sevən iki ailə körpələri beşikdə olan zaman söz alıb söz verir, uşaqları bir-birinə nişanlayırlar,

beşiyi də sözlərinə şahid tuturlar. “Qambörenin oğlu Bamsı Beyrək boyu”nda Bayındır xanın məclisində olan bəylərə “Baybicən bəg aydır: “Bəglər, Allah-Təala mana bir qız verəcək olursa, siz tanış olin: mənim qızım Baybörə bəg oğluna besikkörtmə yavuqlı olsun!” - dedi” (D-69).

Türklərdə hələ çox qədim çağlardan nişanlanmanın başlanğıcı kimi var olan besikkörtmə (yavuqlu, nişanlı) adəti Azərbaycanda son dövrlərə qədər də yaşamaqdaydı. Bir çox hallarda indi də rast gəlinir. Anadoluda isə bu günün özündə belə hətta nigah əvəzi sayılacaq qədər güclüdür.

#### **Ədəbiyyat:**

Gökyay O.Ş. Dedem Korkudun Kitabı, İst., 1973.

**BEZƏ** – “Fağır, zəif, kimsəsiz” mənasında işlənən bir söz. II və III boylarda Qazan xana, VII boyda Bayındır xana müraciətlə söylənən bezə – miskin umidi ifadəsinin tərkibində təkrarlanır: II boyda “...Ulaş oğlu, Tülü quşun yavrısı, bezə miskin umudi, Amit soyının aslanı, Qaraçığın qapları.., Bayındır xanın göygüsü, Qalın Oğuzın dövləti, qalmış yigit arxası Salur Qazan...” (D-36); VII boyda “...Qalmış yigit arxası, Bezə miskin umudi! Türküstanın dirəgi! Tülü quşun yavrısı!..” (D-205).

Bütün hallarda bezə sözü miskin sözü ilə yanaşı işlənmiş və iki “fəthə” ilə hərəkələnmişdir. Digər yazılı abidələrdən yalnız şeyx Səfi təzkirəsində eyni birləşməyə təsadüf edilir.

Bezə sözü türk mənşəlidir və mənaca miskin sözüne yaxındır. Q.Bürhanəddin divanında bezə sözüne müstəqil şəkildə “kimsəsiz, zəif” mənasında rast gəlinir. Bu sözə eyni kökdən yaranmış bezman “çox zəif, olduqca zəif” sözüne “Nəchül-fəradis”də təsadüf edilir.

Vahid Zahidoğlu

**BƏKİL** – Doqquz tümənlilik Gürcüstan sərhədində Oğuzqa qaravulçuluq edən Oğuz idi, Əmrənan atası. “Bəkil oğlu Əmrənan boyu”nda belə xarakterizə olunur: “Oğuzdan köç eylədi. Bərdəyə, Gəncəyə varub vətən tutdu. Doqquz tümən Gürcüstan ağızına varub qondı, qaravulliq eylədi. Yad-kafir gəlsə, başın Oğuzə ərməğan göndərdi. Yıldı bir kərrə Bayındır xan divanına varardı” (D-236<sup>8</sup>).

**BƏKİL OĞLI ƏMRAN** – KDQ-nin qəhrəmanlarından biri. Ağır yaralı olan atası Bəkili kafirlərin əlindən qurtarır. “Bəkil oğlu Əmrənan boyu” (IX) onun düşmənə qarşı ilk çıxışından bəhs edir.

**BƏRDƏ** – KDQ-də adı çəkilən yer adı. Yalnız IX boyda: “...Oğuzdan köç eylədi, Bərdəyə, Gəncəyə varub vətən tutdu. Doqquz tümən Gürcüstan ağızına varub, qondı, qaravulliq eylədi” şəkilində qeyd olunur. (D-236).

Bizcə KDQ-də verilən bu məlumat Oğuzların (İç Oğuz, Daş Oğuz bəylərinin) Qafqaza axınları (III-VII) ilə bağlıdır. Qaynaqlardan oğuzların Qafqazda tarixən aborigen türk soydaşlarının yaşadıqları məlumdur. Tarixçilərin qeyd etdiyi kimi oğuzların hər iki mərhələdə Qafqaza gəlişi burada milli türk etnosunu daha da gücləndirmişdir.

Ərob müəllifləri Müqəddəs Bərdəni “ölkənin Bağdadi”, İbn Hövqal isə “Arranın anası” adlandırmışdır.

Bərdə X əsrin 90 illərinə qədər Saralarılər dövlətinə daxil olmuşdur. 943-44 illərdə ruslar qayıqlarla Kür çayı ilə yuxarı üzərək Bərdəyə daxil olmuş, şəhəri qarət etmiş, taun xəstəliyi baş verdiyindən altı aydan sonra şəhəri tərk etmişlər.

Bərdə XI əsrə Səlcuqilərin, XII əsrin II yarısında isə Eldəgizlərin hakimi-

miyyəti altında olmuşdur. XII əsrde şəher zəlzələdən tamamilə dağılmış, əhalisi faciəli surətdə həlak olmuşdur.

Monqollar tərəfindən dağdırılmış şəher Elxanilər zamanı yenidən bərpa edilmişdir. Rəşidəddinin verdiyi məlumat görə XIV əsrde Bərdədə sənətkarlıq, ticarət, mədəniyyət inkişaf etsə də, Teymurun Azərbaycana hücumu zamanı şəhərin vəziyyəti yenidən ağırlaşmışdır. Bir qədər sonra isə şəhərdə yenidən dirçəliş başlamış, hətta burada pul da kəsilmişdir. Lakin Bərdə əvvəlkə əhəmiyyətini bərpa edə bilməmişdir. Nadir şahın orduları şəhəri bir daha dağmış və Bərdə kiçik yaşayış məntəqəsinə çevrilmiş, Qarabağ xanlığına daxil edilmişdir.

#### **Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

*Abd-Ar-Raşid Al Bakuvi*. (XIV-XV), “Kitab -Əl-tolxis əl-Əsər və Əcaibəl-malik Əl-Kaxxar”. B., 1959.

*Yakut-əl-Həməvi* (XIV). Mücam əl-buldan. B., 1983.

*Həmdulla Q.* (XIV). Nüzhət-əl Klub. B., 1983.

*Ordubadi M.S.* Nizaminin dövrü və həyatı. Nizami haqqında almanax. I c., B., 1940.

ASE. c.II, B., 1978.

*Мирзазаде Ч.Х.* Топоним Азербайджана в средневековых арабских географических источниках. Б., 1988.

**BƏY** – Əski türk cəmiyyətində bir zədəgan titulu. El (dövlət) və kün (xalq) arasında yüksək xidmətlər göstərən şəxslərə dövlətin birinci adamı tərəfindən verilirdi.

Orxon kitabələrində də bəylər anlayışı qara bodun-camaatdan fərqli olaraq imtiyaz sahibi bir təbəqəni – əsil soyular sinfinə aidliyi ifadə edir.

Əski türk yazılarında bəq şəklində olan və semantik şaxələnmə keçirən

(Tanrıının vəfsi olan Bayat adı bu kökdəndir. Mannada baş tanrı Baq – maştı adlanırdı) bəy sözünün ilkin anlamı, araşdırıcırlara görə, “əcdad” deməkmiş; yəni qədim türk cəmiyyətində tanrıçılıq kultunu lap başlangıçda aq geyinən və boyların başçıları olan bəylər icra edirmiş.

Göytürklər zamanında isə türklər içərisində bəy bir titul kimi vardi (Bars bəg, Ur bəg, Bəg Çor)

Bəy titulu irsi idi və atadan oğula keçirdi. KDQ-də bunun izləri qorunub qalmışdır: “Oğuz bögləri gəlib, oğlan üstüne yiğnaq aldılar, tehsin dedilər. “Dədəm Qorqut gəlsün, bu oğlana ad qosun; biləsincə alub, babasına varsun. Babasından oğlana bəglilik istəsün...” (D-17).

Atası Dirsə xannın oğluna bəylilik verməsi onun ərdəmli olmasına bağlıdır: “Hey Dirsə xan! Oğlana, bəglilik vergil, text vergil, – ərdəmlidir”

Ərdəmli olmaq bəyliyin şərti idi. Oğuz igidləri ərdəmli idilər. Ona görə də onlara Qalın Oğuz bögləri deyirdilər: “Xanlar xanı xan Bayındır yıldə bir kərrə toy edib Oğuz böglərin qonaqlardı.” (D-10); “Qalın Oğuz bögləri ari sudan abdəst aldılar” (D-120).

Alplıq, igidlilik bəyliyin şərtlərində idi. Bu səbəbdəndir ki, Oğuzun igid ərlərinə bəy-yigit (“Bəy yigit, bizə sən ərlik işlədin” (D-72); “Yigidim, bəy yigidim!” (D-197) deyə üz tuturlar. Oğuzda ərlik və bəylilik anlayışları bir düşünülür: “Anda dəxi “ərəm -bəgəm” deyү ögünmədim.” (D-277)

Bəyliliklə bağlı KDQ boyalarında işlədirən ən mühüm anlayışlardan biri bəy – ərən (“bəg -ərən”)dir. Bəy anlayışının ən gözəl ifadəsi də budur: “Qanı dedigim bəg ərənlər? Dünya mənim deyənlər?” (D-65).

Bəyliyin insana bir Allah vergisi bilinib müqəddəs sayıldığı bu cəmiyyətdə (ona görə də bəy titulunun türklərdə mənsəb və vəzifə ilə heç hansı bağlılığı yox idi) bəy xalqın özünün sevib saydığı və özünə başçı elədiyi bir şəxsdir. Bəylilik doğuluşla gelir. Bu, elə bir cəmiyyətdir ki, xagan da bir bəydir, ata da bir bəy “Bəg babamın, qadın anamın soğatı arğış!...” (D -95).

“Türküstanın dırəyi” bilinən Salur Qazan da bir bəydir: “Qazan bəg: “Oğuz bəyini seven yetsün!” – dedi” (D-120). O, həm də bəylər bəyidir: “Bəglər bəgi olan Qazan divanında buna heç qapu-baca yağıd.” (D – 254)

Bəy sözü boyların dilində bir müraciət məqamında da işlənilir: “A bəglər, oğlan qancarу getdi, ola?” – dedi (D-134). Eyni etnik-mədəni sistemin faktı olan “Koroğlu” dastanında da Koroglu: “Bəylər, biz səhra qurduyuq” – deyir .

“Salur Qazanın evi yağmalandığı boy”da “kafər bəgləri” (D-97;281) Qaracıq çobana:”...bərү gəlgil! Baş endirüb bağır basgil! Biz kafərə salam vergil, öldürmiyəlim! Şöklü Məlikə səni ilətəlüm. Sana bəglig adı verəlim” (D-40).

Lakin Oğuz cəmiyyətində bəylilik elə bir anlayışdır ki, “kafər”in alıb verməyi ilə olmur. Oğuz elində bəylər alp-igid olmaları və doğruluğu sevmələri ilə tanınanlar arasından seçilirdi.

“Uşun qoca oğlu Səgrək boyı”nda bəylər bəyi Qazan divanında “genə bir gün bəgləri basub oturıcaq, Tərs Uzamış deərlərdi, Oğuzda bir yigit vardi, aydır: “Mərə Uşun qoca oğlu, bu oturan bəglər hər biri oturduğu yeri qılıcılə – ətməgilə alıbdur. Mərə, sən başumı kəsdin, qanmı tökdün, acmı doyurdun, yalıncıqmı tonatdin!” – dedi” (D-254).

Məhz baş kəsib qan tökmək, ac do-yurub yalavac donatmaq bəyliyin başlıca şərtləri idi. Bir Oğuz ığidinin dilindən söylenən həmin sözlər türk cəmiyyəti üçün bəylilik anlayışının nə demək olduğunu bütünlükə səciyyələndirir. Dün-yanın ən yaxşı bəyləri türk bəyləriydi.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000

Cəlilov F. Azərbaycan dilinin morfonologiyası, B., 1988

Əsgər Ə., Qıpçaq M. Türk savaş sənəti. B., 1996.

Ögel B. Türk kültürünün gelişme çağları. İst.,1988.

Cəlal Bəydili

**BOY** – KDQ-dəki oğuznamələrdən hər birinə ayrıraqda verilən ad: “Duxa Qoca oğlu Dəli Domrul boyı”, “İç Oğuz Taş Oğuz ası olub Beyrək olduğu boy” və s.

Boyların sonunda Dədə Qorqud gəlir, şadlıq çalır, boy boylaysı, soy soylaysı, Qazi ərənlər başına nə gəldiyini söyləyir: “Bu Oğuznamə Beyrəgin olsun!..” deyir və xeyir-dua ilə boyu qapayır.

Boylar, əlbəttə, ozanın düzüb qoşduğu dastanlardı və qopuzun sədaları altında ifa olunurdu. “...Buğac xan boynunu bəyan edər, xanım hey” (D-9) sözləri də göstərir ki, buradakı boy adı çəkilən ığidlərin boyalarıdır, obrazlı deyimlə, onların boynuna biçilmişdir. Zaman keçdikcə həmin boyalar və ya das-tanlar “Oğuznamə” adı ilə adlanmağa başlamışdır.

Bartold boy sözünü “nağıl, hekayət” mənasında izah etmişdir. Yəni bu söz başlıqlarda “mənsur hekaya” məzmunu bildirmiş, aradakı şerlər isə soylama anlayışı ilə ifadə olunmuşdur.

KDQ-nin V.-n əlyazmasında “boy” sözü yerinə “hekayə” ifadəsi işlədilmişdir. E.Rossi həmin boy sözünü

“hekayə”, boy boyladı ifadəsini də “he-kayə söylədi, nəql eylədi” şəklində tər-cümə etmişdir.

Boy sözündə bütünlükə Oğuz türkçəsinin ruhu yaşayır.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000

Gökyay O.S. Dedem Korkudun Kitabı, İst., 1973.

Ögel B. Türk tarihine giriş, c. 9, Ankara, 1991.

Cəlal Baydili

**BOY** \* – Qədim türk cəmiyyətində qan qohumluğuna əsaslanan ailələrin və ya ailələr birlüyü demək olan uruqların bir yerdə toplaşmağından meydana gelən sosial birlik, qövm, qəbilə, əşirət. Oğuzcada işlənən bir sözdür. KDQ-də müqəddimənin birinci (“Rəsul əleyhis-səlam zəmanına yaqın Bayat boyından Qorqut Ata derlər bir ər qopdı” (D-2) cümləsində rast gəlinir.

M.Kaşqarlı yazar ki, bir-birini tanımayan iki adam qarşılaşıqları zaman əvvəlcə salamlışır, sonra “boy kim?” deyə soruşurlar. Yəni “hansi (qəbilədənsən) boydansan?” deməkdir. Salqur deyə cavab verər. Yaxud... boy adaların dan birini söylər. Bundan sonra danişmağa başlayarlar.

KDQ qəhrəmanları da bir-biriyle tanış olmayanda, ya da düşmənlə döyüşməzdən əvvəl ilk önce boyu, soyu, kökü soruşurlar. Beyrəklə Baniçiçəyin ilk görüşləri bu baxımdan səciyyəvidir: “Çağırıldılar, Beyrək gəldi. Baniçiçək yaşınağlandı, xəbər sordı. Aydır: “Yığit, gəlişin qandan?” Beyrək aydır: “İç Oğuzdan!” “İç Oğuzda kimün nəsisən?” – dedi” (D-78).

Boya boy başçılıq eləyirdi. Boy siyasi mahiyyət daşıyan birlik idi. Öz torpaqları və döyüşü qüvvəsi olurdu; mali-mülkü və heyvan sürürləri başqalarından ayırd edilirdi.

Boylar içərisində şəxs adları ilə olanı yoxdur. Oğuz boylarından Bayan-  
dir, Bayat adları “Böyük, şöhrətli, zəngin” mənaları ifadə edir və həmin boy-  
ların sosial – siyasi xarakteri haqqında  
aydın təsəvvür yaradır.

Bəlli bir siyasi birliyə daxil olmuş boyaya ox/ok deyilirdi. Oğuz boyları da Üç oq və Boz oq adları ilə tam bir siyasi təşkilat qurmuş Türk boyları idilər. Üç oqlar Boz oqlara, yəni Daş Oğuz İç Oğuzda tabe idi. Ümumi başçı İç Oğuzdan (Boz oqdan) seçilirdi.

Müstəqil olan və ya daha yüksək bir siyasi birliyə qoşulmuş olan boylar öz-lərinin yaylaqlardakı heyvanlarını, köçlərdəki ancaq onlara məxsus mal-mülkləri başqalarından seçə bilmək üçün xüsusi damgallardan istifadə edirdilər. Bu baxımdan boyalar ictimaiyyəsi səciyyə daşıyırırdı. Belə bir səciyyəyə sahib olması isə dövlətin qurulmasında və ya yenidən qurulmasında onu ağırlıq mərkəzinə, dayaq nöqtəsinə çevirirdi.

Göytürk xaqqanlığının bəlkə də ən qüdrətli çağrı olan Kapçan Kağan zama-nından dövlətin “30 boy”dan meydana gəldiyi haqda Çin qaynaqları məlumat verir. Boyların birliyindən “bodun” yaranırdı.

#### Ədəbiyyat:

KDQ, ensikl., 1 c., B., 2000

Divanu lügət-it-türk tercümesi, c.3. Ankara, 1992.

Kafesoğlu İ. Türk milli kültürü, İst., 1998.

Cəlal Baydili

**BOZ ATLU XIZIR** – “Dirsə xan oğlu Bugac xan boyu”nda (I) Bugacı ölüm-dən qurtaran, onun dərдинin çarəsi “dağ çıçayı ilə ana südü” olduğunu söyləyən miflik obraz. Türk xalqı Xızırı pey-ğembər kimi tanır. İnsanlara sərvət və bərəkət gətirən odur. Hava, dəniz və

dünyanın hər yeri onun buyruğu altındadır. İstediyi zaman görünməz olur. Havada uçur və ildə bir dəfə İsgəndər Səddi üzərində İlyasla görüşür. Bəzi mənbələrə görə Xızır, İlyas və Xıdır eyni adamdır.

**BOZ TOĞAN, BOZDOĞAN** – Şöriyəl vadisində (Ağın rayonu) Arpa çayın sol sahilində azərbaycanlılar yaşamış kəndin adı olmuşdur. 1853-1856 ilərdə, rus-türk müharibələrinin meydani olan bu ərazidən rusların tə'siri ilə yerli əhalisi Arpa çayı adlayaraq Türkىyە getmişlər.

Oykonim Oğuzların qayı, bayat, alkaravlı, qaravul boylarının onqonu sayılan və müqəddəs hesab edilən toğan quşu ilə əlaqədardır. Görünür oykonim tayfa adına çevrilən onqondan törənmışdır. Qaraqoyunlularda da toğan sözü ilə bağlı tarixi şəxsiyyətlər (Boz Toğan oğlu Ziyaülmülk) olmuşdur. Şahinin bir növü olan Boz toğan KDQ-də də toğan quşu kimi xatırlanır.

Ermənilər 3.01.1935 ildən kəndin adını dəyişdirib Sarakap etmişlər.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Kırzioğlu M.F. Kars tarihi. İst., 1953.

Sümər F. Oğuzlar. B., 1992.

**BOZAC** – Buğac boyundakı soylamlarda eyni cümlə daxilində iki dəfə işlənmişdir: “Saqallu bozac turğay sayradiqda” (D-11-5).

Vatikan nüsxəsində bu söz yoxdur. Boz sözü burada rəng anlayışı deyil, “dişi” mənası bildirir. Azərbaycan dialektlərində boz sözü “dişi qırqovul” mənasında qeydə alınmışdır. Türk dili dialektlərindəki bozca “dişi turac” boz “dişi” kökü ilə bağlıdır.

L.Budaqovun lüğətində verilmiş bozçın “qaraca ahunun dişisinə derlər”

sözlərində də boz kökü “dişi” anlayışı ifadə edir. V.V.Radlov Altay dilinin müxtəlif dialektlərində poş sözünün “dişi quş” mənasında işləndiyini göstərir. Bozac sözündəki -(a)c şəkilçisi isə “mənsubluq, aidlik” mənası bildirir.

#### Ədəbiyyat:

Zahidoglu V. KDQ leksikası haqqında bəzi qeydlər. Azərb. EA Xəbərləri. Ədəb., dil və inc. ser., 1998, №3-4.

**BOZLAMA** – KDQ-nin dilində ağı anlayışı ilə bağlı bir söz: “Qadın ana! Qarşum alub nə bögrərsən? Nə boz-larsan, nə ağlarsan?” (D-54).

Buradakı “böyürmə” ifadəsi də bozlamada olan “ağı səsi” anlayışının yerinə işlədir. Qazan oğlu Uruz dustaqları olduğu zaman Uruzun anası xan qızı Boyu uzun Burla xatun özünü quluncuğunu itirmiş bir dəvənin və s. yerinə qoyur, onlar kimi ağı deyib ağlayır: “Oğul”, “oğul” deyübən bozliyayınmı?” (D-139).

Bozlama, sadəcə ölü üçün, ağı yerinə deyilmirdi. “Baybörə bəg aydır: “Xan Qazan, necə ağlamıyın, necə bozlamayıymı? Oğulda ortacım yoq, qartaşda qədərim yoq! Allah-Təala məni qarğayıbdır” (D-68) – sözləri də göstərir ki, bozlama – taledən, qədərdən narazılığın bir ifadəsi də ola bilirdi. Bu gün belə Anadoluda bozlama melodik olaraq, ahenglə söylənir. Bozlaq deyilən həmin nəğməli parçalar da üzüntü, kədər, ələm məzmununu bildirir.

Cəlal Baydili

**BÖRK** – KDQ-də qadın və kişi baş geyimi. Oğuzlar arasında kütləvi səciyyə daşıyan baş geyim tipləri arasında qoyun dərisindən tikilən börk xüsusi yer tuturdu. Onu bütün ictimai zümrələr, hətta çobanlar da başlarına gerirdilər:

“Başındağı tuğulgani nə ögərsən,  
mərə kafir?  
Başındağı börkümçə gəlməz  
mana! (D-41<sup>3</sup>).

Yaxud: “Bəg yigit, baş əson olsa,  
börk bulınmazmı olur?” (D-193<sup>12</sup>).  
Dastandaki materialların təhlili “börk”  
istilahının həm də ümumən “baş geyi-  
mi”, “papaq” mənasında işləndiyini  
göstərir. Çünkü təkcə dəridən deyil, ke-  
çədən tikilmiş papaq da börk adlanırdı.

**BUĞACIQ MƏLİK** -Şəxs adı. “Salur  
Qazanın evi yağmalandığı boy”da (II)  
vuruşda onun qarşısına soldan Qaragü-  
nə oğlu Qarabudaq çıxır, altıperli gürz  
ilə təpəsinə vurur, dünya gözünə dar  
olur, atın boynunu qucaqlayır və yerə  
düşür. “Qazan bəg oğlu Uruz bəgin  
tutsaq olduğu boy”da (IV) Qarabudaq  
Məlikə qarşı gəlir, onu yerə salır, başını  
kəsir. Buğacıqın kim olduğu bəlli deyil.

**BURLA XATUN, BOYI UZUN**  
**BURLA XATUN** – Bayandır xanın  
qızı, Qazanın arvadı, Uruzun anası.  
İncəbelli, ağzılı, qara saçlı bu qadın  
“Boyu uzun Burla xatun” deyə çağrılır.

“Salur Qazanın evi yağmalandığı  
boy”da (II) düşmən tərəfindən əsir  
edilmiş Burla xatun ailə namusu,  
qadınlıq şərəfi yolunda ən ağır əzablar,  
gərgin ruhi iztirablar keçirməli olur.

Ailə namusu və övlad məhəbbəti  
ana üçün ülvidir. Lakin onun üçün na-  
mus hər şeydən yüksəkdir. Oğlu da na-  
mus və qeyrətdə öz qəhrəman anasına  
layiq oğul olduğunu sübut edir. Ananın  
Şöklü Meliyin dustaqlığında namusunu  
qorumaq üçün oğlunun öldürülməsinə  
razi olması, at üstündəki qəhrəman-  
lığından daha böyükdür.

Burla Xatun bir ana olmaqdan baş-  
qa döyük meydanında ərinin – ağır yara-  
lanmış həyat yoldasını qılinc-qalxanla

mühafizə edən qorxmaz bir qəhrəman  
kimi iştirak edir.

“Şəcəreyi-Tərakimə”də Oğuz eli-  
nə bəylilik etmiş yeddi şərəfli və qəhrə-  
man qadından biri kimi Burla xatunun  
da adı çekilir.

**BUTA** – Nişan, nişangah. İgidlərin  
ox atdıqları nişangaha deyildirdi... KDQ-  
da “buta” sözündən əlavə “nişan” sözü  
də işlənmişdir: “Məgər göyginin yü-  
züginiñ nişan atarlardı”. (D-109<sup>17</sup>); “Oğ-  
lum Uruz ox atanda buta qalmış...”  
(D-44<sup>8</sup>); “Yoldaşlar ilə buta atub, otu-  
rardı”. (D-83). Nişangahı oxla vura bil-  
məyən Oğuz ığidinə qarşı deyildirdi.  
Beyrək yarışda nişanı vura bilməyən  
Yalancığa lənət edir: “Əlin qurisun,  
parmaqların çurisün, hey, donuz oğlu  
donuz” (D-108<sup>3</sup>).

**BÜĞDÜZ** – İnsan, tayfa, qəbilə adı.  
KDQ-də Biği qanlı Bügdüz Əmən pəh-  
ləvanın adı bir neçə dəfə xatırlanır. XII  
boyda Qazan xana ası olduğu da gös-  
tərilir. Deyilənə görə, Peyğəmbərin  
üzünü görən yeganə Oğuz bəyi olmuş-  
dur. Bu antroponimdə “biği qanlı” onun  
ləqəbi, bügdüz tayfasının, Əmən isə  
pəhəvanın öz adıdır.

Bügdüz/bükdiz tayfa adı inversiya  
olunmuş diz (isim), bük (fe'l) mürekkeb  
söz, söz birləşməsindən törəyə bilər.  
İsim və fel modelli inversiya olunmuş  
diz bükəmək söz birləşməsi də “təzim  
etmək” mə’nasını ifadə edir. Dodaq  
ahəngi əsasında bük sözündən sonrakı  
diz sözü düz formasına düşmüştür.  
Azərbaycan toponimiyasında da belə  
inversiya olunmuş toponimlər vardır:  
Gölqoşun (Qaşun göl, yəni duzu göl),  
Gəlziyarət (Ziyarət gölü) və s. Bu  
sözün bəy kəlməsindən olması da ehti-  
mal edilir. Anadoluda XVI əsrde  
bügdüzlərlə bağlı 22 etnotoponim

olmuşdur. İndi isə 3 kənd adında bu etnonim qalmaqdadır.

**BÜGDÜZ ƏMƏN, BIĞI QANLU BÜGDÜZ ƏMƏN** – KDQ- boylarında qəhrəman. Minbaşı, İç Oğuzdan Qazlıq Qoca oğlu bəg Yegnayın dayısı, Daş Oğuz bəyi. I, IV, VII, VIII və XII boylarda “Əmən” (7 dəfə), “Bügdüz Əmən” (2 dəfə), “Bin Bügdüz başları Əmən” (1 dəfə), “Biği qanlı Bügdüz Əmən” (1 dəfə) kimi rast gəlinir. “Salur

Qazanın evi yağmalandığı boy”da (II) oxuyuruq: “Varıban Peyğəmbərin yüzünü görən, gəlübəni Oğuzda səhabəsi olan, acığ tutanda bişlərindən qan çıqan Biği qanlı Bügdüz Əmən çapar yetdi”. (D-62<sup>4</sup>)

Əmən adı ilə yanaşı işlənən Bügdüz//Bəgdüz adı F.Rəşidəddinin “Oğuznamə”sində “başqları ilə mülayim olan, yumşaq davranan” mənasında verilmişdir.



**CAN YERİNƏ CAN** – “Duxa qoca oğlu Dəli Domrul boyı”nda işlənən bir ifadə: “Əzrayıl aydır: “Mərə Dəli Domrul, Allah-Təalanın əmri böylə oldu kim, Dəli Domrul canı yerinə can bulsun, onun canı azad olsun!” – dedi” (D-162).

Can yerinə can – ən əski şamanizm qalıntılarından sayılır. Bir azarlısı xilas eləmək üçün bir can fəda edilməli, can yerinə can verilməlidir. Bu can xəstənin bütün azar-bezarını və günahlarını öz üstünə götürərək onun başına fırlanar. (Azərbaycan türkçəsində bu gün də işlənməkdə olan “başına dolanmaq”, “qadasını almaq” ifadələri hər halda həmin inanışın izlərini yaşadır.) Oğlu Məhəmməd Humayun xəstələnən zaman Babur şah onun başına üç dəfə dolanaraq: “Nə dərdi varsa mənə nəzir eləyir”. Kazaxlarda və qırğızlarda şamanizmle bağlı bu adəti “aunalu” termini mühafizə etməkdədir: “aunalyin” – “əzizim, canım şəklində sevgi, əzizləmə bildirir, hərfi mənada isə “başına dolanım, başına” deməkdir: “başına dönüm – dolanım, sənə qurban olum”.

Bir azarının azar-bezarını başqa birisinə ötürmək üçün azara tutulan həmin adamın başına dönüb-dolanmaq can qurban eləməyin ən başlıca nişanıdır.

Dəli Domrul boyunda Dəli Domrulun ata-anasının onun canı yerinə öz canlarını verməmələrini isə araşdırıcılar mifoloji məntiqlə izah edirlər. Yəni ata-anasının ölümü funksional və semantik baxımdan Domrulun ölümünü

əvəz edə bilməz və buna görə də mifoloji məntiq onu qəbul eləmir.

Həmin məntiqə görə qoca yox, yalnız cavan, nəsil artımını təmin etməyə qadir, məhsuldarlıq potensialı yüksək olan varlığın ölümü onun yenidən dirçəlməsini şərtləndirə bilər.

#### **Ədəbiyyat:**

KDQE, I c., B. 2000

İnan A. Eski Türk dini tarixi, İst., 1976.

Acalov A. Dəli Domrul boyunun kökləri və mifoloji simvolikası”. “Azərbaycan filologiyası məsələləri”. B., 1983.

*Cəlal Bəydiyi*

**CASUS** – Dastanda bir sıra məqamlarda Oğuzda baş verən hər hansı əlamətdar hadisəni, dəyişməni kafirə – düşmən elinə xəbər verən naməlum personaj. “Kafirin casusu” kimi şifrlənmiş şəkildə aktiv fealiyyət göstərir. Beyroynın düşmən tərəfindən əsir edilib aparılması, Salur Qazanın evinin yağmalanması və b. işlər məhz casusun əməli işinin nöticəsidir. Dastanda “yarımasın, yarıçimasın” qarğışı ilə anılır. Onun ifşa edilməsi ilə bağlı Oğuz dövləti tərəfindən heç bir işin aparıldığı Dastanda öz əksini tapmir. Buradan belə bir nəticə də hasil ola bilər ki, casusun fealiyyəti Oğuzda yarım leqallıq şəraitində keçir.

*Kamal Abdulla*

**CƏBRAYIL** – İslama vəhşi mələyi. “Quran”ı Məhəmməd Peyğəmbər (ə.s.) və Peyğəmbər vasitəsilə mö’min bəndələrə çatdırın dörd mələkdən biri. KDQ-nin “Bəkil oğlu Əmrənan boyı”n-

da gösterilir ki, Əmrən yaralanır, Tanrıya yalvarır: “Haq Taala Cəbrayılə buyurdu kim: “Ya Cəbrayıl, var, şol quluma qırq ərcə qüvvət verdim”, – dedi”. (D-252<sup>1</sup>)

**CƏMIYYƏT** – Dastanda kuruluşuna görə sabit, bütöv cəmiyyətin təsviri verilir. Bu cəmiyyətin etnik tərkibi türkdilli xalqlardan olan oğuzlardan ibarətdir. Cəmiyyətdə iç və xarici münasibətlər formallaşmaqdadır. Dövlət kuruluşu kimi monarxiya sistemi mövcuddur. Bununla yanaşı, cəmiyyətin özünün zaman-zaman formalasdirdiği prinsiplər dövlətçiliklə yanaşı, normal yaşam şəraiti yaratmağa xidmət edir. Ədalət, bərabərlik, qarşılıqlı hörmət, dar ayaqda köməyə yetişmək vacibliyi, Qorqud sözünə və sazına sitayış, Bayındır xana itaət, Oğuz eli məhəbbəti, ailədaxili normal ierarxik münasibətlər, cəmiyyət üzvünün kimliyindən asılı olmadan hüquqlarının gözlənilməsi və b. prinsiplər bu cəmiyyətin səciyyəvi atributlarıdır.

Bütövlükdə Dastan Oğuz cəmiyyətinin həyatının ən dərin tarixi və çox zaman mifoloji-tarixi qatlarının təsvirini də özündə ehtiva edir. Cəmiyyət üçün bir körpü rolunu oynamağa çalışır. Elə körpü ki, cəmiyyətin “təbiət”dən “mədəniyyət” səviyyəsinə keçidini təmin etsin. Özünü təbiətin ayrılmaz üzvü, parçası bilən, digər toplum üzvləri ilə mənəvi-etik, əxlaqi əlaqələrdən, tomasdan hələlik məhrum olan insan “mədəniyyət” mərhələsinə keçidkədə özü bütövlükdə mədəniləşməyə, toplum isə cəmiyyətləşməyə başlayır. Cəmiyyət bütöv sistemə xas əlamətlər toplayır və öz içindən inkişafa başlayır. Basatın Təpəgözə qalib gəlib Oğuzu xilas etdiyi boyda təbiətdən mədəniyyətə, başqa sözlə, toplumdan cəmiyyə-

tə keçidin mifoloji-tarixi izlərini görmək mümkündür.

Dastanda təsvir edilən cəmiyyət açıq sistem səciyyəlidir. Dünya dəyərlərindən bəhrələnməyə, dünya ilə temas qurmağa can atan cəmiyyətdir. Bu Qanturalı və Selcan xatun xəttində, Beyrək-Baniçək – kafir qızı xəttində, Basat-Təpəgöz xəttində aydın nümayiş etdirilir.

Eyni zamanda dastanda daxilən bütöv cəmiyyətin təsviri verilir. Yalnız bir dəfə bu daxili bütövlüyün pozulması təhlükəsi özünü göstərir – İç Oğuzla Diş Oğuzun münaqışından bəhs edilən on ikinci boyda. Məhz cəmiyyətin öz içindən yetişdirdiyi bütövlük, səbat kimi səciyyələr bu münaqışının dərinləşməsinin, müharibəyə çevrilməsinin qarşısını alır.

Kamal Abdulla

**CIZİQLAR** – KDQ-də bir dəfə adı çəkilir. (IV, D-126<sup>6</sup>). “Kavfir sərhədlərinə, Ciziqlara, Ağlağana, Göögə dağ'a alıban çıqayıv”.

M.F.Kırzioğluna görə, “Ciziqlar” Ağlağan dağının cənubi-qərbində, Ağ-baba nahiyyəsinin şərqində, Arpa çayının solunda azərbaycanlılar yaşayan qədim bir kəndin adıdır. Hərbi xəritələrdə bu ad “Ciziqlar” kimi qeydə alınmışdır.

Keçmiş Qızıl qoç (indiki Quqasyan) rayonunda Ciziqlar qalası olan dağın ətəyində kənd olmuşdur. 1878 ildə rus-türk müharibəsi zamanı strateji əhəmiyyətli bu kəndin yerli əhalisi olan azərbaycanlılar qovulmuş, Türkiyənin Sasun vilayətindən gətirilmiş ermənilər burada yerləşdirilmişdir. 1946 ildə kəndin adı dəyişdirilib Tsoğamaraq (tsoğşəh, maraq-çəmənlik) adlandırılmışdır.

Bu ərazidə Ciziqlар yolu və Ciziqlар adında dağ da olmuşdur. Gürcüstan-

nin Ağ budaq (Tetri căgo) rayonu ərazisində eyni söz kökü ilə bağlı “Cızqarı” kəndi də var.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Kirzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.

Bayramov A. Qədim Oğuz ellərinin – Ağbabə, Şörəyel və Pənbək bölgələrində yer adları. Sumqayıt, 1996.

**CİDA** – mizraq, süngü, döyüş aləti. KDQ-da “altun cida” (D-41<sup>4</sup>,137<sup>9</sup>), “almas cida” (D-182<sup>1</sup>), “ala uran sür cida” (D-132<sup>10</sup>), “altmış tutam sür cida” (D-209<sup>1</sup>) kimi işlənmişdir: Altun cida oynadana, yarəb noldı?” (D-137); “Ala uran sür cidalar süsəldi” (D-132).

**CÜBBƏ** – həm kişi, həm də qadın üst geyim kompleksini tamamlayan qədim tarixə malik libas növü. KDQ dastanlarında çox vaxt çuxa ilə, bəzən isə don ilə yanaşı işlənir:

“Çigin quşlu, cübbə don vergil  
bu oğlana,

Geyər olsun, hünərlidir!” (D-184)

Yaxud: “Cılasun qoç yigitləro qala-  
ba ölkə verdi: şalvar, cübbə, çuqa ver-  
di” (D-65<sup>8</sup>). Bəzən isə dastanlarda cü-  
bbə ilə qoşa işlənir: “cübbə-çuqa çıraqab  
geyürdi” (D-253<sup>4</sup>). Buna baxmayaraq,  
dastan materiallarından anlaşıldığı kimi,  
bunlar biçim üsulu və tikiş texnikası eti-

barı ilə bir-birindən fərqli geyim tipləri  
olmuşdur. Cübbə bədənə kip yatan çu-  
xaya nisbətən gen və uzun ətekli ol-  
maqla, soyuq havalarda onun üstündən  
geyilir. Həm də qollu və ya qolçaqlı  
tikilon çuxadan fərqli olaraq, cübbəni  
bilavasitə qoldan bədənə geymir, sa-  
dəcə ciyinə alıb ona bürünürmüslər. Bu  
cəhət dastanlarda cübbə ilə bağlı müx-  
təlif məqamlarda bəhs edilən söhbət-  
lərdən də aydın görünür: “...qırq cübbə  
bürünüb otuz yedi qala bəeginin, məhbub  
qızlarını çalub bir-bir boynın qucan...  
Ilək qoca oğlu Alp Ərən çapar yetdi”  
(D-62<sup>11</sup>). Cübbənin yapincasayağı gen  
gövdəli geyim tipi olduğu başqa misal-  
lardan da anlaşılır. Dastan qəhrəmanla-  
rından biri olan Beyrəyi Aruz qoca  
ölümçül qılınclayandan sonra onu atın  
belinə aşırıb “cübbəsin üzərinə  
örtüdilər” (D-298<sup>2</sup>).

Kişi cübbəsindən fərqli olaraq əsil-  
zadə qadınların cübbəsinin yaxasının  
kənarlarına və ətəyinə qiyəmtli xəz  
dəri tikilərmiş. Bu səbəbdən də bu ge-  
yim növü xəzli heyvanın adını daşıyırırdı:  
“Xan qızı boyı uzun Burla xatun, Qaza-  
nın gəldügin eşitdi... Samur cübbəsin  
əgninə aldı” (D-135<sup>4</sup>). Qeyd etmək  
lazımdır ki, Azərbaycanda bayram liba-  
sına daxil olan üst geyimlərinin yaxa-  
sına və ətəyinə xəz dəridən bəzək vur-  
maq ənənəsi XX əsrin əvvəllərinə qə-  
dər davam etməkdə idi.



**ÇADIR** – Köçəri həyatının ayrılmaz bir parçası. Kurqan deyilən əski məzarlıqlardan tapılan tarixi qalıntılar əski türklərdə çadır sənətinin yüksək inkişaf seviyyesinə çatdığını göstərir.

Çadır Oğuzların yaşayışında da böyük yer tuturdu. "Ev", "üy", "oba", "otaq" kimi adlar daşıyırıldı, yəni qədim türkçədə ev elə çadır demək idi. KDQ-də çadırla bağlı ban ev, oba, ordu, otaq, yurt ve eləcə də çadır sözləri işlənir: "Yerindən uru turql! Ala çadırın yer yüzinə dikdirgil!" (D-14); "Ulaş oğlu Salur Qazan içmüssdi. Çırqab – çırqab çadır otaq bağışlardı." (D-123) və ya: "Altı yol ayırdına çadır dikəm." (D-14); "Alp Uruz çadırların açıldı" (D-283).

M. Kaşqarlı divanında çadır sözünün çatır (həmçinin Oğuzlarda çashır) variantı da işlənir. Oğuz xanlarının oturduqları böyük çadırlara "Ban ev" deyilirdi. Bayındır xan toy edərkən çox böyük bir qızılı otaq qurdurur. Qurulan belə böyük evlər ağ ban evlərdi.

Ayri-ayrı türk boylarının qurduqları çadırlar bir-birindən o qədər də fərqlənmirdi. Azərbaycandakı tərəkəmələr həmin çadırlara dəyə adı verərdilər. Alaçılq deyilən çadırlar da Türk evinin ibtidai şəklidir.

Oba köçəbə çadırlarının olduğu yer demək idi. Çadırların ortasında ocaq yeri olurdu. Kapılar da günəşin doğduğu yönə açılırdı. Çadırların daha böyük-lərinə otağ adı verərdilər. KDQ -də ağ, qızılı, qara otaqlardan danışılır. (D-10 və s.)

Çadırla bağlı anlayışların bu qədər çoxluğu oğuzlarda çadır mədəniyyə-

tinin nə qədər yüksək olduğunu açıq-aydın göstərir.

Daha çox köçəri həyat tərzi keçirən qədim türklər hətta döyüslərə gedəndə də, böyük vətənin sərhədləri içərisində köç eləyəndə də ordu-millet şəklində çadırlarıyla hərəkət edərdilər.

Özünəməxsus mədəniyyət tipi olan çadır mədəniyyətinin ən böyük daşıyıcıları türklər idilər.

#### Ədəbiyyat:

KDQE, I c., B.,2000.

Gökyay O.Ş. Dedem Korkudun Kitabı, İst., 1973.

Banarlı N.S. Resimli Türk edebiyatı tarihi, c.1, İst., 1987

Cəlal Bəydili

**ÇAL QARAQUŞ** – Abidədə “Çal qaraquş” adı üç dəfə (D-61-8; D-70-5; D-188-12;) keçir. İki dəfə bənzətmə məqamında, bir dəfə isə bütün səciyyəvi cizgilərin təsviri ilə “qaraquş” anlamında. İstər “çal”, istərsə də “qara” birmənalı deyil. “Çal” Azərbaycan dilində həm rəng-ağımızlı, bozumtul (“çal baş adam”, “çal saqqal kişi” və s.), həm də fe’lin əmr formasında “vurmaq”, “kəsmək” sözlərinin sinonimi kimi işlədir. “Çal qılincın, ağam Qazan!” cüməsindəki “çal” kimi. “Qara” da çoxmənalıdır. “Qaraquş”dakı “qara” həm qara rəngli quş, həm də rənglə yanışı, “qara”-yə’ni “iri”, “böyük” quş deməkdir.

KDQ-də “çal qaraquş”, “Qartal” anlamında adı verilən quşdur. Bəlli olduğu üzrə, quşlar padşahı sayılan qartal əlçatmaz, ünyetməz qayalarda məskən

salır, əngin fəzalarda sözür. Qartal aramız olaraq ov axtaran quşlardan da deyil. O, yalnız aqlıq hiss etdikdə ov meylinə düşür. Qəfildən ova şığımaqla caynaq çalıb aparması bir göz qırpmında olur. Məhz qartala məxsus bu cizgilər çal qaraquşda da görünür. O da bütün quşların böyüyü – sultani sayılır. Şiş qayalarda yaşayır, ac olanda ov eşqinə düşür, yüksəkliklərdə süzməyi xoşlayır:

“Qab qayalar başında yuva tutan,  
Qadir, Ulu Tanrıya yaqın ucan,  
Mancılığı ağır daşdan gizildayub,  
qati enən,  
Arı gölün ördüğün şaqiyub alan,  
Qaba öykə dib yürükən dartub üzən,  
Qarınçığı ac olsa, qalqub ucan,  
Cümə quşlar sultani çal qaraquş...”  
(D-188<sup>7-12</sup>)

KDQ-də Qalın Oğuz bəylərini bir-bir atdan yıxan, qulağı altın küpeli Qazılıq qoca oğlu Yegnək həm də “çal qaraquş ərdəmli” olaraq tanıdır. Bamsı Beyrək haqqında isə dastançı belə deyir: “Baybörənin oğlu beş yaşına girdi, beş yaşından on yaşına girdi, on yaşından on beş yaşına girdi... Çaya baqsa çalışımlı, çal qaraquş ərdəmli bir gözel yaxşı yigit oldu” (D-70<sup>5</sup>).

Bəhlul Abdulla

**ÇATLAĞUC** – Sapandın qolunun uc hissəsinə saqqıltı qoparmaq üçün toxunmuş saçaq. Sapandın iki qolu olur. Bir qolunun (sağ) ucu üzük halqası şəklində olur. Sapandın ayasına daş qoyub atarkən qoldakı həmin halqa baş barmağa keçirilir. O biri (sol) qolunun ucu saçaq şəklində olur. Daş atıllarən sapandın əldən açılan qolundakı həmin saçaq bərk şaqıltı qoparır. KDQ-nin II boyunda Qaraca Çobanın sapandının təsvirində: “çatlağuc” sözü işlənmışdır: “Çobanın üç yaşar dana dərisində sapanınış ayasıydı; üç keçi tuyündən

sapanının qollarıydı. Bir keçi tuyündən çatlağucuydi”(D-56<sup>12</sup>)”.

Bəhlul Abdulla

**ÇEŞMƏ** – KDQ-də II boyda Alp Əronin hünərlərindən danışılarkən deyilir: “Kafirləri it ardına buraxıb xorlayan, eldən çıqub Ayqır gözlər suyundan at yüzdüren, əlli yedi qalanın kildin alan, Ağməlik çeşmə qızına nikah edən, Sofi Sandal Məlikə qan quşdurən...” (D-62-<sup>2</sup>).

M.F.Kırzioğlu yazır ki, bura Qaf-qazda (Azərbaycanda) Şamaxı-Dərbənd yolu üzərində, qədim Şabran şəhərinin şimalında bir ləzgi kəndi ola bilər.

Azərbaycanın müxtəlif ərazilərində – Naxçıvan MR-də, (Nehrəm) Çeşməbasar, Lerikdə Çeşman, Tovuzda Çeşməli adlı kəndlər indi də qalmadıdır.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Kırzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.

**ÇƏNBƏR** – Oğuzların geyim kompleksində forma və quruluşu tam bəlli olmayan bir sıra libas növləri KDQ-də təsbit olunmuşdur. Milli geyim kompleksinə daxil olan geyim növlərinin hansı ilə tipoloji oxşarlıq təşkil etdiyi hələ də tam aydınlaşmayan belə geyimlərdən biri “çənbər” olmuşdur. Dastanın məzmunundan mə'lum olur ki, bu, qadın geyim kompleksinə mənsub müəyyən formalı baş örtüyü, çarşab, yaxud çadra olmuşdur. Burla Xatun Qazana müraciətində söyləyir:

“Qara dirnaq ağ yüzümə çalayıñmı?  
Güz alması kibi al yanaqlarım  
yırtayıñmı?  
Çənbərümə alca qanım dökəyimmi?”  
(D-139-<sup>3</sup>)

Belo bir faktı da xatırlatmaq yerinə düşər ki, XIX əsr və XX əsrin əvvəllərində tac tipində möhkəm sağanağı malik baş geyim növü olmaqla kübar qadınların mösiştində hələ də qalmadı idi.

**ÇƏRİ** – ordu, qoşun. Bu, sira ilə düzülmüş döyüşü səfidir: “Çəri üzərinə gəldilər, qondılar” (D-284<sup>9</sup>).

Əski türk savaşı sənətində ayrıca təlim görmüş oxçu qvardiyasına da çəri//çərik deyirdilər. Bu söz “ordu”, “yürüş”, “bahadırın yoldaşları”, “igid” anlamında işlənmişdir.

KDQ-nin dilində rast gəlinən “Qaragünə çəribəş” (D-283) və başqa bu tipli ifadələr də “çəri” sözünün həmin mənalarına uyğun gəlir.

Qədim türklərdə xanın (xaqanın) xüsusi qvardiyasına da çərik (çəriq//çəri) deyilmişdir. Osmanlılar yeni üsul ilə hazırladıqları əsgəri korpusu “yeniçəri” adlandırmışdır. Azərbaycan dövlətçiliyinin ordu terminoloğyasında bu söz “könlü əsgər” korpusu ifadə etmişdir.

Mirzə Yusif Qarabağının “Tarixi-Safi” əsərində xüsusi piyada şah qvardiyası “çənbaz”, qızılbaş ordusunun könlü əsgərləri isə “çəri” adlanır.

#### **Ədəbiyyat:**

*Əsgər Ə. Qıpçaq M.* Türk savaşı sənəti, B., 1996.

*Cəlal Bəyıldı*

**ÇOBAN** – KDQ-də adı çəkilən çobanlar içərisində on çok bilinəni Qaraçuq çobanıdır: “Gecə yaturkən Qaracığ Çoban qara qayğulu vaqəə gördi” (D-39).

Qaraçuq çobanla yanaşı mifoloji məzmunu etibarilə digər boylardan seçilən iki boydan birində – “Basat Də-pəgözü öldürdigi boy”da Qonur qoca Sarı çoban adına rast gəlinir. “Aruzin

bir çobanı vardi. Qonur qoca Sarı çoban deərlərdi” (D-214). Onun pəri qızı ilə izdivacından Oğuzun başına zaval açan Təpəgöz doğulur.

Qoyun sürüləri olan çobanlar, ümumiyyətlə, heç bir vaxt qəhrəman kimi göstərilirlər. Orta Asiya türk dastanlarında da çoban atılmış qəhrəman uşaqlarının xilaskarı kimi tanınır. Buradakı çoban surətlərinə nisbətən KDQ-dəki çobanların daha yüksək və şərəfli bir yer tutduğunu görmək olur.

#### **Ədəbiyyat:**

*Gökyay O.Ş.* Dedem Korkudun Kitabı, Ankara, 1973.

**ÇUXA** – Oğuzlar arasında “çuqa”, “çuğa”, yaxud “cuğā” adı ilə bəlli olan bu geyim tipinin adı qədim türk dillərində “mahud” mənasını bildirən “çoha” istilahının danışq dilində səs dəyişməsindən yaranmışdır. Digər türk xalqları kimi, görünür, oğuzlar da çuxanı ilk vaxtlar yundan toxunmuş mahuddan tikirmişlər. Parçanın adı geyim tipində öz ömrünü yaşatmışdır.

KDQ-də əsasən kişi üst geyim tipi kimi təqdim edilən çuxa biçim üsuluna və tikiş texnikasına görə əsrlər boyu elə bir ciddi dəyişikliyə uğramamışdır. Zəmanəmizdək golib çatmış çuxalar kimi, oğuzların da çuxası gövdə (eyin), qol və ətək olmaqla üç hissədən ibarət biçilib tikilirmiş. Hazırda mösiştən çıxmış və yalnız rəqs ansambllarının milli geyim formasında özünə yer tapan çuxanın ətəyinin formasına görə, “kəmərçin” (büzməli) və “kahli” (taxtalı) olmaqla, iki əsas növü geniş yayılmışdı. Oğuz boylarında adı çuxa ilə yanaşı, Bayındır xana hədiyyə olaraq ayrılan “toquzlama çuğa”dan, yaxud bəzəkli “çırğab çuxa”dan bəhs olunur: “Bir yigit olsa, dirisi xəbərin götürsə, çırğab çuxa, altun-aqça verərdim” (D-93<sup>3</sup>);

yaxud: “Quşun ala qatını, qumaşın arusını, qızın göğcəgini, doquzlama çırğab çıxa xanlar xani Bayındırə pəncik çıqardılar” (D-121<sup>3</sup>). Xan üçün hədiyyə, bəxşış məqsədi ilə ayrılan bəzəkli çıxa doqquz “taxta”dan (kahdan) ibarət bicilib tikilirmış. Çuxanın bu növü, yə’ni ətəyi doqquz kahdan ibarət olan çıxa Azərbaycanın Şirvan bölgəsində yaxın keçmişdək qalmaqdır idi.

Dastanın bir yerində cübbə və çıxanın həm də qadınlara məxsus geyim tipi olduğu anlaşılır: “Böylə digəc qız tanıdı – bildi kim, Beyrəkdir. Cübbəsiylə-çuxasıyla Beyrəgin, ayağına düşdi” (D-117<sup>1</sup>)

Zəmanəmizdək gəlib çatmış çıxa növləri arasında “düzyaxa”, “oyma-yaşa”, “atmaqlı” çıxalar, hətta odlu silah meydana çıxandan sonra “veznəli” çıxa geniş yayılmışdır. Oğuzlar arasında dəbdə olmuş çıxa formaları ilə bunların arasındaki tipoloji oxşarlığı izləmək üçün mövcud materialları imkan vermir.

Çuxanın mənşəyindən bəhs edən mütəxəssislərin bir qismi onun bürünçəkdən bəziləri isə uzun ətəkli kişi xalatından meydana gəldiyini və e.ə. Vəsrin arxeoloji materialları ilə səsləşdiyini ehtimal edirlər.



**DADI, DAYƏ** – Uşağı böyüdən, ona qulluq edən qadın. KDQ-də dadi sözü bir neçə boyda işlədir. “Basat Dəpə-gözi öldürdügi boy”da “Arız Dəpəgözi” aldı, evinə götürdü. Buyurdu, bir dayə gəldi”. (D-217<sup>1</sup>) kimi işlənir.

“Qam Börənin oğlu Bamsı Beyrək boyu”nda “Baniçiçək otaxdan baqırdı “Mərə dayələr, bu qavat oqlı qavat biziə ərligin göstərir?” – dedi”. (D-76<sup>11</sup>)

Baniçiçeyin dadısı Beyrəkdən pay istədi. Beyrək deyir: “Mərə dadi, mən avçı degiləm, bəg oğlı bəgəm həp sizə” – dedi (D-77<sup>3</sup>).

**DAN-DANŞUX** – KDQ-nin dilində “seçmə, təəccübü, nadir, qeyri-adi” mənalarda işlənən söz. D. n-də bir yerdə də “dan-dansux” şəklində rast gəlinir: “Dan-dansux” kafər malın Oğuz bəglərinə götürür idik” (D-71); “Oğul, dan-dansux bu gün Oğuzda nə gördün?”

“Dan-dansux// dan-dansux” sözü mənşəcə tanq// tan\* kökü ilə bağlıdır. Həmin söz kökünün isə V.Radlov lüğətində “təəccüb nidası, təəccüb, möcüzə” mənaları göstərilir. Söz “tanq” şəkiləylə əski uyğur yazılarında, Əbu Heyyan lüğətində, Kaşgari divanında və s. “təəccübü; heyrət; qeyri-adi” mənalarda işlənmişdir.

“Təəccüblənmək” anlamında “tan-” feili karaim dilində, “nadir, qeyri-adi” mənasında “tan” sıfotı isə türkmən dilində qorunmuşdur. Bir sıra türk xalqlarında tərkibində “tan” sözü iştirak edən “tan qalmaq, tana qalmaq” ifadələri də işlənir. Yazılı abidələrin,

eləcə də Yunus Əmrənin dilində (məs., “İllah, sana irməz əlüm, bu hikmətə qaldum tana”) “tana qalmaq, tanalmaq” söz birləşmələri (təəccübənmək, heyrətlənmək) mənaları ifadə etmişdir.

Azərbaycan dialektlərində “dan gəlməx” (təəccübü gəlmək) ifadəsi də tan kökü ilə bağlıdır.

Sözün “tansık, tansıx, tansuğ” və b. fonetik variantları uyğur, noqay, özbək, qazax, qırğız, başqırd dillərində “qeyri-adi, nadir, seçmə” mənasında işlənəməkdədir.

“Dan-dansux” sözünün mənşə etibarilə bağlılığı “tan” kökündən türk dillərində “tanla-“ (heyrət eləmək), “tanla-//tanda-“ (seçmək), “tansuqla-“ (təəccüb qalmaq, heyrətlənmək) və s. çox sayda digər derivatlar da törəmişdir.

Bütün bunlar KDQ-nin dilindəki “dan-dansux” sözünün “seçmə, qeyri-adi, az rast gəlinən, diqqət çəkən” şəklində mənalandırıla bildiyini göstərir.

#### **Ədəbiyyat:**

Zahidoglu V. KDQ leksikası haqqında bəzi qeydlər. Azərb. EA Xəbərləri. Ədəb, dil və inc. ser., 1998, №1-2.

**DANA SAZI, TANA SAZI** – KDQ-də III boyda 4 dəfə tekrar olunur. Bu boyda dustaqlıqdan azad olan Beyrək ozan libasında Yalançı oğlu Yalancığın tuyuna gelir. Yalancığın xəyanətlərinin üstü açılır. Beyrək Yalancığa cəzalandırılır və öz sevgilisinə qovuşur. Dastanda deyilir: “Yalançı bunu (ozanın Beyrək olduğunu) eșitdi. Beyrəgin qorxusundan qaçıdı, özünü Dana sazına saldı.

Beyrok ardınca düdü, qova-qova saza düdü. Beyrok aydır: "Mərə od götürün! götürdilər. Sazı oda urdular. Yalancıq gördü kim, yanır, sazdan çıxdı..." (D-119<sup>6</sup>).

Bu sözü M.F.Kırzioğlu Tana sazi, H.Arası və S.Əlizadə Dana sazi kimi oxumuşdur. "Mənbəyini Balıqlı göldən alan və Bəyazid ovalığından keçərək aşağıda Makudan gələn çayla birləşən Bəzirən suyu (sarı su) boyundakı qamışlığın adıdır" (F.Kırzioğlu).

O.Şaiq və M.F.Kırzioğlu İranın Xoy şəhərindən Türkiyəyə gedən yolun üzərində, Türkiyə ərazisində də belə bir yer olduğunu yazırlar. Şah İsmayılla Sultan Səlim arasında gedən qanlı müharibədə Sultan ordularının bu yerdən keçdiyi göstərilir.

Dana sazi (Tana sazi) dana qoruğu, dana-buzov örtüsü mənalarını da xatırladır. Köçəri-maldar türklər vaxtilə yazda, yayda, payızda seçmə damazlıq qoç, qoyun, dana-buzov və dəvə üçün xüsusi otlaqlar ayırrıdlar; dəvə qoruğu, qoç, qoyun, mal qoruğu adlanardı və xüsusi adamlar tərəfindən bura nəzarət edilər, başqa mal-qara bu əraziyə buraxılmazdır.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

**DASTAN, "KİTABİ-DƏDƏ QORQUD"** – Türkər dastan yaradan milletdir. Dünyada səviyyəsindən, sayından asılı olmayaraq, folkloru olmayan xalq yoxdur. Və əslində bütün xalqların folklor özünəməxsusluğu təkrarsızdır; onlara qarşıqoyma, üstünlük, dərəcələmə, status mövqeyindən baxmaq yanlışdır. Afrikənin ən uzaq cəngolliklərində yaşayan bir tayfanın musiqi və söz folkloru dünyanın, insanın elə əvəzlənməz bir rəngidir ki, yer üzünün heç bir guşəsində o rəngi tapmaq, al-

maq mümkün deyil. Hər xalqın öz yaradıcılıq stixiyası, təbii axarı var, onun qanuna uyğunluğunu tapmaq, öyrənmək dünyani dərk etməyin sinanmış yollarından biridir. Milli-etnik, etnoqrafik, psixoloji, estetik, sosioloji, antropoloji özəlliklərin qaynağı, məbədi olan folklor bir fenomendir.

Bu mənada türk folklorunun təbii ifadə forması dastan yaradıcılığıdır.

Qopuzun və ya sazin müşayiəti ilə oxunan, salnamə, bədii yaddaş-tarix, xartiya, töre, etnik hüquq və dövlət sisteminin inikası olan türk dastanı bütün xalqların dastan yaradıcılığından özünməxsusluğu, əhatəliliyi, ərazi genişliyi, kod mürəkkəbliyi ilə seçilir. Və tipiklik səciyyəsi burada özünü daha aydın göstərir. Rəqs, ifan, yaradıcılığı birləşdirən aşığıq (qədim qəmən, oza-nın) ritual səciyyəli dastan ifası dünya mədəniyyətində bir fenomendir.

Böyük türkavaşlarında ordunun öündə gedən, döyüşürləri ruhlandıran, coşdurulan ozanlar-əsiqlər həm də bu döyüşləri yaddaşlara yazan, nəsil-nəsil ötürən, bütün zamanlar üçün əbədiləşdirən töre daşıyıcıları, məneviyyat sütnürləri, sənət ustadları idi. Dünya dastan yaradıcılığına türk eposunun təsir gücü çox böyük olmuşdur. Türk dastan mədəniyyəti bir yaradıcılıq növü, etnik-milli özünüfədənin sistemi kimi təsire-dici gücə, qüdrətə sahib olmuşdur.

Qopuz-saz sənəti ilə bağlı ozan-əşiq məktəbinin boy-dastan yaradıcılığı, oğuznamə sənəti, sonralar dastan adlanan epos mədəniyyəti türk həyat tərəfi ilə, etnik psixologiyası ilə, yaradıcılıq ənənəsi ilə bağlı təfəkkür fəzasıdır.

Epos təfəkkür fəzası və mədəniyyəti, tipoloji və poetik sistemi, struktur və semantik özümlüyünə malikdir. Bu baxımdan KDQ dastanları türk-oğuz xalqlarının misilsiz örnəyidir.

Türk xalqlarının tarixini və mədəniyyətini eks etdirən qaynaqlar daha çox şifahi yaddaşla ağızdan-ağıza keçə-keçə yaşayan söz sənəti örnəkləri ilə bağlıdır. Yazdırılan salnamələr, yasalar, kitabələr, bitiklər, unudulan qayaüstü cizgilər və rəsmələr, damğa və yazı gələnəyi folklorla ciyin-ciyinə yaşayaraq xalqın tarixini, mənəviyyatını yaşatmışdır. Bu abidələrin sırasında oğuznamələr ayrıca yer tutur. Oğuznamələr türk xalqının həyatını, mübarizəsini, mənəviyyatını obrazlar, bədii lövhələrlə eks etdirən ədəbi-tarixi qaynaqlardır. Oğuz tarixi, oğuz düşüncəsi ilə oğuz epik ənənəsini üzvi şəkildə birləşdirən oğuznamələri yaradan qam-şaman-ozan-baxşı-akın deyilən qədim söz ustaları, mənəviyyat aləmini sənətdə yaşıdan “Haqq-Taala könlünə ilham etmiş” ustadlar olub. Oğuz yabqu dövlətini quran iyirmi dörd sancaq bəyinin birliyini təmsil edən türk tayfalarının çöllərində, V-VI yüzilliklərdən sonra başlayaraq Qafqaza – Azərbaycana vaxtaşırı axınları və öz həmdilləri – oturaq türklərlə birgə Azərbaycan xalqının soykökünün əsasında dayanması tarixin danılmaz faktıdır. Qədim və orta əsrlər dünyasında Azərbaycanın oynadığı geosiyasi rol, iqtisadi-mədəni əlaqələrde daşıdığı funksiya türk dilini Azərbaycan üçün (sonralar bütün Avrasiya üçün) vahid ünsiyyət dilinə çevirmişdir. Türklərin ictimai-siyasi sferada dominant mövqeləri, mədəni-iqtisadi imkanları türk dilinin gələcək taleyi üçün təməl olmuşdur.

Türk mifoloji düzümünü zaman-zaman saxlayan oğuznamələr türk epik ənənəsinin, etnomədəni sisteminin daşıyıcısı kimi ister Şərq (Türküstan, Sibir), istərsə də Qərb (Azərbaycan, Ön Asiya) variantlarında Mətə haqqında verilən yaritarixi, yarıefsənəvi yadigar-

ları, Oğuz Kağan dastanını, eləcə də Rəşidəddinin (XIV əsr), Yaziçıoğlu Əlinin (XV əsr), Hafız Əbrunun (XV əsr), Həsən Bayatlinin (XV əsr), Salır Babanın (XVI əsr), Əbü'l Qazinin (XVII əsr)... əsərlərindəki ayrı-ayrı hissələr, qeydlər, eləcə də Çin, ərəb və fars dillərindəki mənqəbələr, qaynaqlar oğuznamələrə işiq salan ədəbi-tarixi mənbələrdir.

Bu oğuznamələrin rəmzə çevrilmiş örnəyi KDQ dastanlarıdır.

Bu günümüzə gəlib çatan bir müqəddimə, on iki boy – on iki oğuznamə böyük oğuznamə mədəniyyətini eks etdirən ensiklopedik səciyyəli çoxlaylı, çoxqatlı nadir bir ədəbi-tarixi qaynaqdır. Dastanların əlyazması üzərində yazılımış “Kitabi-Dədə Qorqud-əla-lisanı-taifyei-Oğuzan” (Oğuz tayfalarının dilində olan “Dədəm Qorqud kitabı”) adı oğuznamələrin etnik-mədəni mənsubiyətini dəqiq ifadə edir.

Şübhəsiz ki, Oğuznamələr çox olmuş, Türküstanda, Qafqazda, Sibirdə, Ön Asiyada dildən-dilə gəzmişdir. Fəqət biza Drezden və Vatikan əlyazmalarında gəlib çatan, XV əsrədə başqa əlyazmalarından köçürülməsi təxmin edilən KDQ Azərbaycan ərazisində formallaşan və coğrafiya, dil-üslub baxımından daha çox Azərbaycan türk dili olan ədəbi abidədir.

Oğuz-Azərbaycan, Cincavad ağzı və tərkəmə ləhcələrini daha çox əhatə edən bu böyük abidə Oğuz yazılı və şifahi ədəbiyyat ən'ənəsinin ölməz yadigarıdır.

Çoxlaylı, çoxqatlı abidə olan KDQ-də:

1. mifik,
2. yazıyaqədərki inkişaf və formallaşma,
3. yazıyaalınma qatlarını – nəzərə almadan araştırma aparmaq, onların

mahiyyətini dərk etmək mümkün deyildir.

Bu mənada Qazax türkləri arasında “Qorqudun külərləri” (nəğmaləri) bugün nəcən dolaşırsa, türkmən türkcəsi Dədə Qorqudun məğzını ifadə edən deyimlərlə, dil-üslub özəllikləri ilə zəngindirsə, Sibir türklərində şaman-qam Dədə Qorqudun adı keçirsə, kiçik Asiya-Türkiyə ərazisində yüzlərlə Dədə Qorqud motivlərini, süjetlərini öks etdirən folklor örnəkləri yaşıyırsa, özbək, qırğız, tatar dastanları Dədə Qorqud ruhunu birbaşa və dolayı şəkildə saxlaysa bu böyük abidəni məhdud coğrafiyada anlamağa heç bir elmi əsas tapmaq olmaz. Əslində buna ehtiyac da yoxdur. Çünkü KDQ-nin dilcə, coğrafiyaca ağırlığı onun ümumtürk, ümumoguz sanbalını inkar etmir, öksinə təsdiq edir.

Yuxarıda qeyd etdiyimiz coxlayılılığı və oğuznamələrin bizə gəlib çatmayan onlarla, yüzlərlə örnəyinin olması KDQ-nin zaman və məkan kontekstini dinamik və dialektik şəkildə götürüb qavramağa yardım edir.

X.Koroğlu “Oğuz qəhrəmanlıq epoşu” adlı dəyərli əsərində hər boyun təxmini tarixini və boyların yaranma xronikasını müəyyən edir.

Abidənin kitab adlandırılması əsərin ozan-aşiq ağızından deyil, yazışdan (neçə dəfələrlə) köçürüldüyünü sübut edir.

KDQ-dəki obrazlar, süjet və kompozisiya, poetik sistem də coxqatlı məntiqin prinsipləri ilə araşdırılmalıdır. Boyların obraz və poetik sisteminin coxqatlı tədqiqi ümumi bir bağlılığı, üzvi vəhdəti təsdiq edir.

Məsələn, Dədə Qorqud obrazında şamanlıq, ozanlıq, el ağısaqqallığı, müdriklik kimi xüsusiyyətlər ayrı-ayrı funksional göstərişlər kimi vahid

obrazın semantik çoxşaxəliliyini ifadə edir. Üstəlik Dədə Qorqud bu boyların yazarı-müəllifi, eyni zamanda hadisələrin iştirakçısıdır. Bu cəhət KDQ-nin mifik zamanı ilə real zamanı arasındaki məsafəni dərk etməyə yardım etməklə yanaşı, oğuznamələrin yazıya qədərki və yazışdan sonraki taleyini eks etdirir. Dastanların kitablaşma-yazışyalınma prosesi diqqətdən kənardə qala bilməz. KDQ-nin etnomədəni sistemi, dastanlarda ifadə olunan içtimai-siyasi baxışlar, hüquq və dövlətçilik prinsipləri, dini baxışlar, ailə tərbiyəsi, etik, estetik, psixoloji baxışların ardıcıl inikası abidənin tarixi rolunu açıqlayır. Bu mənada görkəmli ədəbiyyatşunas F.Köprülüün “KDQ-ni tərəzinin bir gözünə, bütün türk ədəbiyyatını o biri gözünə qoysaq yenə də “Dədə Qorqud” tərəf ağır gələr”, – fikri tamamilə təbii və dəqiq təsir bağışlayır.

KDQ Azərbaycan ədəbiyyatının içtimai-sosiooloji, estetik-poetik özəlliklərini incələmək, izləmək üçün əvəzsiz örnəkdir.

Xalq həyatının, düşüncəsinin, təfəkkür tərzinin ilkin aydın ifadə forması kimi diqqətəşayandır.

Batal döyüş-savaş səhnələri, məhrəm insani duyğular, etnik düşüncə ilə bağlı detal və təfərrüat, Vətənə, yurda bağlılıq, qəhrəmanlıq və sədaqət, nifrət və məhəbbət, sevgi və ayrılıq, ölüm və olum fəlsəfəsini dürüst və aydın şəkildə ifadə edən qiymətli söz abidəsidir. Xalqın incə humor hissini, kinaya tərzini, qədim adət-ənənəsini, mifik düşüncəsini, dürlü-dürlü mərasimlərini parlaq və dolğun boyalarla ifadə edən KDQ ölümsüz bir əsərdir.

KDQ zəngin bədii-poetik palitrası ilə də fenomendir. KDQ-də poetik əhval-ruhiyyə elə qurulub ki, hər şey içədir, daşıyıcı bədii vasitələr yalnız

bir-birini izləmir, tamamlamır, eyni zamanda, birgə gəlir, bütöv, monolit təsir bağışlayır. Bədii təssüratın ifadə vasitələri dəqiqliyi, şəffaflığı ilə seçilir. KDQ sadəlik və aydınlıq poeziyasıdır, dinamik üslub, dərin, tutarlı bədii dil nümunəsidir. Dastanların dilinə başdan-başa hopan özünəməxsus nəfəs-ritm və intonasiya, təkrarlar sistemi, səslərin, sözlərin, sintaktik biçimlərin ardıcıl təkrarı, xüsusi alliterasiya və paralellik, bədii formullar, özünə xas metaforalar və bədii təşbehlər elə bir hava, mühit, istilik yaradır ki, “Dədə Qorqud” dünyasına daxil olan hər kəsə unudulmaz tə’sir bağışlayır. Bu bədii-estetik vasi-tələrin yaratdığı kosmos zamansız mif ölçüsü ilə ən real, bəşəri duyğuları, mü-nasibətləri fantastik bir dəqiqliklə ifadə edir.

Qədim türklərin sözə inami, sözün magik qüvvəsi şeri, yəni xüsusi sırası ilə, deyim tərzi ilə adı danişqandan se-cilən söz düzümünü yaratmışdır. KDQ-dən gəlib çatan son on iki dastan və us-tadnamələrin qədim şəkli olan müqəddimə – atalar sözləri ona görə süjetin ayrılmaz hissəsidir, informatik-seman-tik yük daşıyır ki, sonrakı hissələrlə onun sistemi eyni olub. Sadəcə yazıya alınanaqədərki dövrəcən adı təhkiyo süjetin müəyyən hissələrini daha çox özünüküleşdirmiş, şer həddindən çı-xararaq təhkiyələşdirmişdir. Bu, məz-mun planı ilə bağlıdır. Yəni o yerdə ki şeir səviyyəsində məqamlar var (inti-zar, təlaş, sevgi, sevinc, kədər, qərib-lik...), orada ozanı şeir kökündən aşağı salmaq mümkün olmayıb. Qopuzun nümunəsində musiqi də burada öz rolunu oynayıb. Sonrakı dastanlarda da, məsələn, “Koroğlu”da yalnız şeirlər musiqi ilə – sazla oxunur.

“Dədə Qorqud” boylarının vaxtilə şer olması fikri fərziyyədir. Mövcud

mətndə yalnız səclə nəsrən və ya özünəməxsus Qorqud şerindən söhbət gedə biler. Müasir ağ şeir, sərbəst şeir anlayışından fərqli olaraq bu şeir öz poetik ölçüləri olan (ritm, ahəng, vurğu, qafiyə, alliterasiya...) şərdir. Öz ifadə məzmun planı, müstəvisi olan “Dədə Qorqud” şeri yalnız “Bilqamis”, “In-cil”, “Avesta”, “Quran” ilə tipoloji mü-qayisəyə gələn nadir söz sənəti örnə-yidir.

Artıq rus, alman, ingilis, fars, gür-cü, latış, serb... dillərinə tərcümə olun-muş və dünya türkologiyasının tədqiqat predmeti kimi geniş şəkildə öyrənil-məkde olan “Dədə Qorqud” kitabı milli hüdudları aşaraq beynəlmilər ölçü və vüsət qazanmışdır. Bu baxımdan Av-ropa-rus alımlərindən V.V.Bartold, K.I.İnostrantsev, A.K.Samoylovic, P.S.Spiridonov, İ.V.Anıçkov, V.V.Vel-yaminov- Zernov, A.Y.Yakubovski, V.M.Jirmunski, A.N.Kononov, E.Rossi, O.Hanser, O.Spies, H.Babinger, L.Ba-zen, V.Eberhard, Y.Kunoş, V.Minorski, Türkiyə alımlərindən Kılıslı Müəllim Rifat, O.Ş.Gökyay, M.Ergin, F.Kırzı-oğlu, P.N.Boratav, C.Öztelli, N.S.Ba-narlı, B.Ögəl, Ə.B.Ərcilasun, O.Sərt-qaya, F.Türkmen, Azərbaycan alımlə-rindən B.Çobanzadə, Ə.Abid, Ə.Dəmir-çizadə, Ə.Sultanlı, M.Rəfili, H.Arası, M.Təhmasib, M.Seyidov, X.Koroğlu, H.Mirzəzadə, Ş.Cəmşidov, T.Hacıyev, S.Əlyarlı, V.Aslanov, F.Zeynalov, P.Xəlilov, S.Əlizadə, C.Heyət, K.Ab-dullayev, H.Məmmədov, N.Mehdiyev, R.Bədəlov, B.Abdullayev, M.Əlizadə, İ.Məmmədov və başqalarının KDQ-nin müxtəlif problemlərinə həsr olunmuş əsərləri bir kitabxana təşkil edəcək qədər zəngindir. Yəziçi Anarın “Dədə Qorqud dünyası” adlı esse-traktati araşdırma və bədii emosional tutumu ilə seçilən ciddi əsərdir. KDQ-nin rus

dilinə bədii tərcüməsi kimi A.Axundovanın nəşri diqqəti cəlb edir. “Dədə Qorqud” mövzusu bədii ədəbiyyatda ayrıca mövcudur. Z.Gökalp, Səhənd, M.Təhmasib, Ə.Dəmirçizadə, M.Rzaquluzadə, Anar, N.Xəzri, Ə.Muğanlı, A.Abdullazadə bu mövzuda maraqlı bədii əsərlərin müəllifidir.

Azərbaycan xalqının ana kitabı KDQ-dir. Kökü, mənşəyi yurdsevərliyi, dövlət hissinə dostu, düşməni açıb göstərən, könül dünyasını, qan yaddaşını, dünəni, bugünü, sabahı bizə göstərən KDQ yalnız Azərbaycan ədəbiyyatının deyil, bütün türk dünyasının altın kitabı kimi ölməzdir.

#### Ədəbiyyat:

Koroğlu X. Oğuzskii geriocheskii epos. M., 1976.

Bayat F. Oğuz Kağan dastanı: tarixi mifoloji kökləri, təşəkkülü, spesifikasi (dokt. diss.) əlyazma B., 1995.

Qasimlı M. Aşıq sənəti. B. 1996.

Potanin G. Vostochnye motivy v sredneviekovom evropeiskom epose. M., 1899

Manas – 1000, Ankara, 1997.

Toğan Z.V. Umumi Türk Tarihinə giriş. İst. 1984.

Caferoğlu A. Türk dili tarihi.

Hacıyev T., Vəliyev K. Azərbaycan dili tarixi. B., 1983.

Kamil Vəli Nərimanoğlu

**DAŞ OĞUZ, TAŞ OĞUZ** – KDQ-də II, VI, XII boylarda adı çəkilir (II,64<sup>1</sup>, VI, 172<sup>10</sup>, XII, 192<sup>1</sup>, 294<sup>3,8,12</sup>, 293<sup>5</sup>, 303<sup>2</sup>, 301<sup>11</sup>, 302<sup>13</sup>, 303<sup>2</sup>). XII boyda Üç Ok, Boz Ok, bəzi boylarda isə Oğuzlar, Oğuz elləri, Qalın Oğuz elləri kimi də qeyd edilir.

Bu etnos və etnotoponimin birinci tərəfini Saməd Əlizadə “Daş”, O.Şaiq və M.F.Kırzioğlu “Taş”/Daş Oğuz//Taş

Oğuz oxumuşdur. Bəzi araşdırılarda Daş Oğuz kimi də rast gəlirik.

Rəşidəddinin “Cami-üt-Təvarix”indəki “Tarixi Oğuzi-Türkan” bəhsində, Yaziçioğlu Əlinin “Səlcuqnamə” əsərində 24 Oğuz bəylərindən 12-si “sağ”, 12-si “sol” qola ayrılmış və hər qolun (boyun) damğaları (onqonlarını) verilmişdir.

Əsası M.Kaşgarlı tərəfdən qoymuş bu təsnifatla yanaşı tarixi qaynaqlarda Oğuz bəylərinin ərazi bölgüsü və sərhəd hüdudları haqqında məlumatlara da rast gəlinir.

M.F.Kırzioğlu “Bəhr-ül-Ənsab”a əsaslanaraq Daş Oğuz bəylərinin mülk torpaqları və onların sərhədləri barədə yazır: Dəmirqapı Dərbənd, Şirvan, Dondar bəğə; Gəncə, Cavad Avşar bəğə; Urmiya, Salmas Dokar bəğə; Vəsburaqan-Van gölü ilə Qarabağ və Təbriz arası Rustam bəğə; Sünik-Gökçə göl çevrəsilə Naxçıvan-Qarabağ Oravaz/Aravaz qocaya məxsus idi. İç Oğuz bölgəsinin şərqindən kənarda qalan bu (gündü güney və quzey) Azərbaycanda Anadoludan – Van gölü, Həkəri, Mosul, kiçik arsaqların idarəsi altında olan 15 əyalətdən sünik Arsaq, Uti, Salmas, Urmiyə kimi 8 əyalət Daş Oğuz bəylərinin idarəsində olmuşdur.

İç Oğuz və Daş Oğuz ifadələrində də anlaşıldığı kimi, Daş Oğuz İç Oğuzu tabe idi. Ümumi başçı İç Oğuzdan seçilirdi.

Salur türkmənlərinin də İcki (İç) Salur, Taşkı (Daş) Salur, adlarıyla ikiyə ayrıldığı bilinir.

**DEMOKRATİYA** – KDQ-də qədim türk cəmiyyətinin quruluşu və məzmu-nu nəqs olunub. Bir tərəfdən bu cəmiyyətin dərinliyini, qədimliyini əks etdirməkələ dəstan öz yaşınnın qocalığı haq-qında təsəvvür yaradır, bir tərəfdən də,

qədim cəmiyyətin dürüst təsviri ilə dastan tarixi-elmi mənbəyə çevirilir. Bu tarixilik boylardakı ayrı-ayrı epizodlarda, ictimai səhnələrdə də görünür, ayrı-ayrı titul-sözlərin məzmununda da oxunur. Həmin sözlərin şərhi sadəcə tarixi lügətçilik deyil, həm də qədim türk dövlətçiliyinin zərrə-zərrə, qəlpə-qəlpə açılışıdır. Boylarda qul sözü var, ancaq bu söz quldarlıq cəmiyyəti anlayışı yaratmir. Ümumiyyətlə, boylarda qul sözü çoxmənalıdır: yerinə görə, insan, qulluqçu, nökər, əsir mənalarında çıxış edir; qul-xələyiq, qul-qaravaş şəkillərində də işlənir. Dastandakı qullar nəzarət altında deyillər, adı işçilər kimi işləyirlər. Ya bu mühitdə quldarlıq əlaməti yoxdur, ya da marksist fəlsəfədən ictimai quruluşlar haqqında bildiyimiz təyinatlar yalnız Avropa standartına uyğundur, türk-oğuz tarixinin spesifikasiyasını açmır. Oğuz cəmiyyətində at bütün dinamikanın mənbəyidir: minik üçün yarayır, döyüsdə çox həllədici qüvvədir, hətta qida mənbəyidir – eti yeyilir, südü içilir, tükündən yay üçün istifadə olunur, örökən və s. şeylər toxunur. Bir sözlə, Oğuz cəmiyyəti üçün atdan qıymətli ikinci varlıq, ikinci təbiət qüvvəsi yoxdur. Eyni zamanda dünya tarixinin təsdiqlədiyi kimi heç bir etnos türk qədər atın qədrini bilmir və onun imkanlarından heç kəs türk qədər maksimum istifadə etmir. At türkün – oğuzun qardaşdır, silahdaşdır. Oğuzdakı qullar at saxlayır, at minirlər. Deməli, at bu qulların da eyni dərəcədə silahdaşdır və atın üstündə hər qul bir döyüşçüdür, cəmiyyətin bir müstəqil şəxsiyyətidir. Təbii ki, qul istədiyi vaxt sahibinin atını minib qaca bilər. O halda hesab etmək gərəkdir ki, qul anlayışı qədim türklərdə bugünkü mənasında çıxış etmir. Məsələn, V əsrde əsir düşmüş türk Şabaliyo xana təklif edilir ki, Çin imperato-

runa vassal olsun (vassal torpağı, mülkü olan feodaldır, ancaq özündən rütbəli bir feodaldan asılı olur və ona vergi verir. Deməli, Çin imperatoru Şabaliyo müstəqil yox, asılı, ona vergi verən xan mövqeyini təklif edirmiş). Xan bu sözün mənasını soruşduğda onu izah edirlər ki, bu bizdəki “qul” deməkdir. Xan təkliflə məmnuniyyətlə razı olur. Yaxud nökər sözü monqolca (nökör) “dost”, “azad döyüşçü”, qədim türkcədə isə “hərbi qulluqçu” mənalarını bildirib. Nökər son mənada orta əsrlər Azərbaycan tarixində də müşahidə olunur.

Sözlərin bu tarixi-semantik təzahürlərindən başqa bir məna da aşkarlanır: deməli, türkün – oğuzun tarixində, ümumiyyətlə, insana daimi humanist münasibət olub – eyni hüquqlu şəxslərə də, asılı insanlara da – qula, nökəre də normal insanı münasibət bəslənib. Sözlərin mənasında tarixi-ictimai məzmuunu oxumaq baxımından XIII əsr Azərbaycan şairi İzzəddin Həsənoğlunun bu beysi maraqlıdır: Həsənoğlu sənə gərci duaçıdır, vəli sadıq. Nə sadıq – sadiqibəndə, nə bəndə – bəndəyi-çakər. Burada qul (bəndə) və nökər (çakər) sözünün ikisi də var. Hər ikisi də yuxarıdakı müsbət ictimai məzmunlarda çıxış edir. Hər iki söz “duaçı” sözü ilə qarşılıdır: “duaçı” “sədaqətsiz”, “məcburi icraçı” kimi çıxış edir. Belə söylənir: duaçın olsam da, sadiqəm. Yəni adətən duaçılıqda asılı, məcburi itaətkarlıq olur, ancaq burada aşiq məşquqəyə sədaqətini iqrar edir. Və daha maraqlısı budur ki, sədaqətin təyini “qul”dur: Nə sadıq – sadiqi – bəndə (neco sadiqən – qul kimi sadiqəm). Və sonra: Nə bəndə – bəndəyi – çakər (neco qulsan – nökər kimi qulam). Bu “qul” və “nökər” qədim türk cəmiyyətindəki ictimai xislətlərdəndir. Görü-

nür, başqa etnoslarda, ayrı-ayrı dinastiyaların idarəsi zamanı asılı insanlara ögey münasibətlər olub, türkün mövqeyi tarixdə zeiflədikcə və hakim şəxslərin asılı fərdlərə münasibətləri sərtləşdikcə cəmiyyətdə qullar, nökərlər bütün hüquqlarını itirmiş, həqirleşmiş və sözlər də (*gul*, *nökər* sözləri) bugünkü lügəti mənasını almışdır.

Qədim Türk cəmiyyətində kamil humanizm təsadüfi deyil. Bu, mükəmməl dövlətçiliklə bağlıdır. Dibdə-ortada seçmə (xas) bəylər, sağ tərəfdə sağlar, sol tərəfdə sollar, eşikdə də qaydaya – intizama nəzəret edən yaxınlar:

“Sağda oturan sağ bəglər,  
Solda oturan sol bəglər,  
Eşikdəki inaqlar,  
Dubdə oturan xas bəglər”.

KDQ-nin elmi mənbə kimi yaranmasına, dəqiq tarixi məlumat verməsinə inanmaq üçün orta əsrlərə aid Oğuz tarixlərinə nəzər salmaq kifayətdir. Bu baxımdan V.Bartoldun Yaziçıoğluunun “Tarixül-Səlcuq” (XV əsr) əsəri ilə müqayisəsi maraqlıdır. Müqayisə etdiyi parçalardan aydın olur ki, KDQ ilə Yaziçıoğluunun tarix əsərinin təkcə məzmunu uyğun deyil, mətnlər bütünlükə cümlə-cümlə, kəlmə-kəlmə üst-üstə düşür. Aydındır ki, biri o birindən götürülüb. Hansı hansından? Əlbəttə, KDQ ilkindir. Bu tarixi mənbələrin hamisindən daha qədimi “Dədə Qorqud”dur. Əslində həqiqi tarix məhz KDQ-dir, tarix sayılan məlumatlar isə mövcud halında rəvayətlərdir. Bu baxımdan bir müqayisə maraqlıdır. Qədim türklərdə ikihakimiyətlilik olub: xagan (kağan) hakimiyəti və şah hakimiyəti (çarlıq). Xagan cəmiyyətdə dünyəvi hakimiyət sahibidir, maddi şəylərə, əmlaka cavabdeh deyil. Şah isə həmin xaganlığın əmlakına, xəzinəsinə yiyəlik edir. Xagan səsvermə yolu ilə xanlar-

dan müəyyən müddətə seçilirdi, şah isə hakimiyətini irsən qəbul edirdi. KDQ-də həmin ikihakimiyətlilik görünür: Bayındır xan xanları xanıdır – xaqandır. Qazan xan isə bəylər bəyidir, sadəcə xandır. Bu, padşah rütbesidir. Təsadüfi deyil ki, Qazan xanın sözündə inciyib divanı tərk edən Bəkilə qadını məsləhət verərkən deyir ki: “Padşahlar Tanrıının kölgəsidir” (D-240<sup>3</sup>).

Bələ bir fikirlə qəti razılaşmaq olmaz ki, guya Bayındır xan obrazı das-tanlara ozanlar tərəfindən sonralar əlavə olunmuşdur. Bu, həmin tarixi ikihakimiyətliliyi qiymətləndirməməkdir. Xanlar xanı Bayındır xan əslində xaqandır. Lakin dastanda mülki məsələlər, hərbi sursat, xəzinə-əmlak məsələləri ilk planda olduğu üçün Qazan xan, yəni şahlıq hakimiyəti öz plan-dadır, Qazan xan ona görə fəal obrazdır. Deməli, KDQ-də təsvir olunan Qalın Oğuz dövlətində ən qədim türk dövlət quruluşunun modeli görünür – xagan və padşah kimi iki hökmədar hakimdir. VI-VIII əsrlərə aid türk yazılı abidələrində artıq xaganlığın öz dövrünü qurtardığı söylənir: “İlliq budun ertim, ilim amti kani?... Kağanlıq budun ertim, kağanım kani?” (Dövləti olan xalq idim, dövlətim indi hanı?... Xaganı olan xalq idim, xaganım hanı?). Deməli, KDQ-dəki hadisələr Orxon abidələrində artıq arxaikləşmişdir. Burada daha bir paralel diqqət yetirmək maraqlıdır. Göründüyü kimi, Kül Tıqın abidəsində bugünkü “dövlət” mənasında məhz “el” (il) sözü işlənir. KDQ-də də Qalın Oğuz *dövləti* Qalın Oğuz *eli* kimi təqdim olunur. Azərbaycan Oğuznaməsindəki hadisələri tarixin daha qədim və dərin qatlara bağlayan bu qədər kəsərli, qarşıdurulmaz faktlarla hesablaşmaq gərəkdir.

Dastanda qədim türk dövlətçiliyini və onun tərkib hissəsi kimi türk demokratiyasının qədimliyini əyani şəkildə qavramaq üçün boylardakı konkret hadisələrə diqqət yetirək. Birinci və üçüncü boylardan bəzi ictimai-tarixi epizodlar.

Dastanın birinci boyunda Oğuzun tarixi keçmiş haqqında, mifoloji düşünücəsi, adət-ənənələri, antropoloji əlamətləri haqqında tarixi-elmi bilik nəzərə çarpır. Boyun başlanğıcından Oğuzun dövlətçiliyi ilə bağlı məlumat diqqəti çəkir.

Aydın olur ki, Oğuz dövləti bəyliliklərdən ibarətdir. Bu bəyliliklərin hamısı bir mərkəzə tabedir. Dövlətin başçısı xanlar xanıdır. Xanlar xanı ən böyük vəzifədir. Burada və ümumiyyətlə, dastanda bəzən xan və bəy titullarının üst-üstə gəlməsini görürük. Məsələn, bu ifadələrə diqqət yetirək: “Məgər, Dirse xan derlərdi bir bəgün oğlu-qızı yoq id”. (D-11<sup>1</sup>) O biri boylarda da belə məna uyğunluğu görünür. “Dəli Dondar aydır: – Bəli xan Qazan, məsləhətdir”. (D-37<sup>1</sup>) Yaxud: “Qazan bəg burada yurdlan xəbərləşmiş, görəlim xanım nə xəbərləşmiş” (D-44<sup>4</sup>) və s. Ancaq duyulur ki, bu, bir sira hallarda ya rəsmi məzmun daşılmır, ya da sadəcə üslubi tətbiqidir. Xanın bəydən yüksək rütbə olması şəksiz təsdiqlənir. Məsələn, xanlar xanı xan Bayındırə heç yerdə bəy deyə müraciət olunmur. Yaxud Dirse xanın oğluna bəylilik verməsindən söhbət gedirse, deməli, bəylilik aşağı tituldur. Bu Qalın Oğuz dövlətində bəyliliklərin başçılarının yığıncaqları olur, bu yığıncaqlarda dövlətin müxtəlif məsələləri müzakirə olunur, qərarlar çıxarılır. Bundan əlavə, mütləq bir yığıncaq da olurmuş: “Xanlar xanı xan Bayındır yıldə bir kərrə toy edib, Oğuz bəglərun qonaqlardı” (D-10<sup>4</sup>). Bu bi-

zim bugünkü təbirlə dövlətin varlığının şərti olmuş bir günün qeyd olunmasıdır. Görünür, ildə bir kərə keçirilən bu bayram mərasimində dövlətçilik üçün gərəkləi olan bir məsələ gündəlik sayılarmış. Məsələn, bu boyda (fəsilde) Bayındır xanın Oğuz bəglərini müxtəlif məqamlarda oturması əslində məzmunca dövlətçilik işidir. Əgər övladı, oğlu-qızı olmayan bəy qara otaqda oturdulursa, bəy bunu təhqir kimi qəbul edirə, deməli bu, cəzadir, dövlət tədbiridir. Niyə əvvəlki illərdə yox, məhz bu dəfə həmin cəzaya əl atılır? Deməli, mühərribə nəticəsindəmi, təbii fəlakətdən – zəlzələdənmi, taun – cuma xəstəliyindənmi Qalın Oğuz elində əhalinin sayı azalmışdır. İndi dövlət başçısı nəsil artımını ilin yubiley gündəliyinə çıxarmışdır. Deməli, türk dövlətçiliyində əhalinin artımına tarixən nəzarət olunmuşdur (xalqların böyük mühacirətlərinin həmişə şərqdən qırba əhalinin six olduğu yerdən seyrək olduğu istiqamətə getdiyini xatırlayın).

Bu dövlətdə və bu cəmiyyətdə kult anlayışı güclüdür. Və maraqlıdır ki, dövlət və ailə kultları bir-birini tamamlayır. Məsələn, oğlundan Dirse xana böhtan atanda bir dəste namərd Bugacın xanın ata-anasını təhqir etdiyini söyləyir: “Ağ saqallu qocanın ağzın sögdi, ağ birçəklü qarının südin dartdı”. (D-19<sup>5</sup>) Bu təbii görünür, valideyn hörmətinin müqaddəслиyi daimi olub. Hetta Salur Qazan boyunda Qazan xan qoca anasını sağ-salamat verərsə, qalan hər şeyi düşmənə keçəcəyini vəd edir. Ancaq iş onda deyil ki, Dirse xan öz ata-anasının təhqir olunmasına yol verməz – əsas odur ki, ağsaqqal-ağbirçək kultunun pozulmasına yuxarıdan, dövlət səviyyəsindən nəzarət olunur. Buna görə də namərlər Dirse xanı belə hədələyirlər: “Aqan duri sulardan xəbər keçə, arqarı

yatan Ala dağdan təbər aşa, xanlar xanı Bayındırə xəbər var... Gəzdigündən öldüyün yeg ola, Bayındır xan səni çığır, sana qatı qəzəb eyləyə” (D-19<sup>7</sup>). O biri namərdə dəstəsi isə belə böhtan söyləyir: “...al şərəbin itisindən aldı-ıçdi, anasılı səhbət eylədi, atasına qəsd eylədi”. (D-20<sup>4</sup>) Bunlar da bu xəbərin Bayındır xana çatacağı ilə Dirse xanı hədələyirlər. Aydin olur ki, Qalın Oğuz elində qeyri-adi tərbiyəcilik mövcuddur. Həyat yoldaşının namusuna cavab-dehlik Dirse xanın şəxsi işi deyil: Dirse xan və hamı bu işdə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Adət-ənənənin, tərbiyənin pozulmasını qatı qəzəb gözləyir. Buna görə də oğuz-türk ailəsi namusludur. Buna görə Qalın Oğuz dövlətində əre və arvada, yəni indiki təbir-lə həyat yoldaşına halal deyirlər. Bu sözün əksi haramdır. Deməli, türkün ailə quruculuğunda halallıq, namus-şərəf dövlətin qanunu ilə qorunan ictimai keyfiyyət olub.

Dastanın ilk boyundan görünür ki, Oğuz elində və ümumiyyətlə, türk coğrafiyasında insan uşaqlığından qocalana qədər, beşik evindən gor evinədək ictimai himayədədir. Və şəxsiyyətin tanınmasında, qiymətləndirilməsində mərhələlər var. Burada da ailə və dövlət institutlarının bir-biri ilə əlaqəsi, bir inkişaf xətti təşkil etməsi görünür. Məsələn, Dirse xanın oğlunun vətəndaş kimi qəbul olunması onun Bayındır xanın bugasını basmasından başlanır. Bu, şəxsiyyətin fiziki qəbuludur. Buğanı möglüb etdiyi üçün ona Buğac adı verirlər. Oğuz elində Vətəni qorumaq, döyüslərdə yaşamaq vətəndaşlığın mü hüüm faktoru olduğundan bu fiziki etiraf stimulu həllidəcidir. Bu vaxt Buğacın on beş yaşı vardı. Bu, elə-bələ adı rəqəm deyil, erkək türkün kişilik (ərlik) vaxtidır. Həmin vaxt dastandakı hadisə-

nin iqlim coğrafiyası haqqında da təsəvvür verir – deməli, bu oğul isti yerin övladıdır.

Bu iqlim ifrat istilik əlaməti zonasına da düşmür, məhz bizim bu gün yaşadığımız Azərbaycanın, Səfəvi İsmayılı 14 yaşında şahlıq taxtına qaldıran torpağın iqlimidir. Göstərdiyi fiziki imkana, verdiyi fiziki güc imtahanına görə ona bir bəyliyin daxilində rütbə-taxt düşürdü. Ona atası bəylik verir, öz atasının kölgəsində, onun yardımını, məsləhəti ilə bəylik edə bilərdi. İkinci mərhələdə ümumdüvlət səviyyəsində mövqə tutur – ona xanlar xanı Bayındır xan bəylik verir. Birinci bəylikdə Dədə Qorqudun məsləhəti əsasdır – o, siyasi ağsaqqal deyil, ancaq Bayındır xan siyasi ağsaqqalıdır. İkinci bəylik ictimai əhatənin, bəylik mühitinin Buğaca münasibətinin nəticəsidir. Bəyliyin xanı Dirsonin qırx igitidir (bu, bəyliyin ordusu, hərbi qüvvəsi deməkdir) Buğacın istedadını görür, onun gələcək yüksəlişinə qışqanır və onu məhv etməyə çalışır. Həm də Buğac o dərəcədə qəhrəmandır ki, qırx igit (artıq bu mərtəbədə onlar qırx namərddir) onu məhz öz atasının əlilə qətlə yetirməyi mümkün bilir. Beləliklə, dövlət Buğacı yetgın şəxsiyyət kimi qiymətləndirir, ona bəylik verir. Yəni artıq Buğac özü qırx igitin sərkərdəsidir.

Boydə bir məqam da diqqəti çəkir: burada ziddiyyət, Buğacla qırx igitin, qırx igidə Dirsonin arasındaki ədavət bəyliyin içindədir, “marksist” təbirlə desək, sinfi konflikt şəklini almayıb. Ona görə asanlıqla aradan götürülür, ümumdüvlət səviyyəsinə çıxmadan həll olunur. Dastanın sonundakı ziddiyyətlərin, bəyliklər arasındaki münaqişənin Qalın Oğuz dövlətini məhv etdiyini xatırlayaq. Ümumiyyətlə tarixən həmişə türk xarici qüvvələrlə döyüşd

güclü olub, qalib çıxıb. Türk içəridən ziddiyətin qarşısında aciz olub; türk özü özünə qalib gələ bilmir, özü-özünü məğlub olur. Bu boyda da ziddiyət daxili didişməyə çevrilə bilərdi. Onun qarşısını qadın ana müdrikliyi alır. Anası Buğacı Dirsə xanla barışdırır, ata ilə oğul arasında ədavət yaranmasına imkan vermir. Əks halda Dirsə xanın böyliyinin aqibəti pis olardı. Boyda ikinci dəfədir ki, qadın sözünün eşi-dilməsi xoşbəxt nəticə verir. Dirsə qara otaq hadisəsindən evinə qəzəblə qayıdarkən də xanın qəzəbini öz qadını soyudur. Qadını Dirsə xanın qəzəbinə bu sözlərlə cavab verir: "...bana qəzəb etmə! İncinib acı sözlər söyləmə! ...Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç öldürgil! Ac görsən, doydurgil, yalıncıq görsən, donatgil... Ola kim, bir ağızı dualının alqışıyla Tanrı bizə bir batman əyal verə". (D-13<sup>3</sup>) Bu məqamda dastanda bu sözlər söylənir: "Dirsə xan dişi əhlinin söziyle ulu toy eylədi". (D-14<sup>11</sup>) "Dişi əqli" ifadəsi göstərir ki, Qalın Oğuz əlində güclü patriarxat ruhu hakimdir. Bununla belə qadın sözünə böyük hörmət var. Bu, türkün qadına münasibətində "Ana haqqı Tanrı haqqıdır" kimi əzəli qanunun varlığıdır.

Boyda daha bir sıra detallar var ki, bunlar oğuzun – türkün qədim həyat tərzi, mədəni səviyyəsi, adət-davranışları, estetik düşüncəsi və s. haqqında məlumat verir. Dirsə xanın övladının dünyaya gəlməsi haqqında ilk söz budur: "...bir neçə müddətdən sonra bir oğul doğurdu. Oğlancığını dayələrə verdi, saqlatdı" (D-15<sup>4</sup>) – dayə anlayışı qədim türkün anaya və övlada qayğı mədəniyyətinin göstəricilərindəndir. Körpə anadan tamam təcrid olunub, da-yələrə verilib. Bu halda dayə uşağın yalnız qidası ilə yox, həm də fiziki və

əqli tərbiyəsi ilə məşğul olur. Bu, yüksək səviyyəli cəmiyyətin faktorudur. Qadını Dirsə xana belə müraciət edir: "Xan babamın göygüsü, Qadın anamın segisi, Atam-anam verdi, Göz açıban gördüğüm, Könül verib sevdigim a Dirsə xan". (D-24<sup>1</sup>) Burada qədim türkün bütöv nikah-evlənmə məcəlləsi əks olunur: qızın ərə köçməsində atanın ciddi iştirakı var – babamın (atamın) göygüsü, anamın segisi deyilir. Və deməli, ata və ana birgə razılıq verir. Eyni zamanda qadın "göz açıban gördüğüm" (yəni başqa heç kəsdə gözü olmayıb), "könül verib sevdigim" (yəni qız özü böyənməsə, getməzdə) ifadələrini işlədir. Beləliklə, qızın ər seçməkdə hüququ söylənir. Bu, yüksək demokratik cəmiyyətin xüsusiyyətidir. Həmin cəmiyyətdə qadın hüququnu bu sözlər də təsdiqləyir – Dirsə xan qadının, qadını da ona eyni sözlər-təyinlərlə müraciət edir: "Bərü gəlgil, başum baxtı, evüm taxtı" (D-12<sup>8</sup>).

Maraqlıdır ki, Bayındır xanın illik hesabat və program səviyyəli yiğincagında yene övlad problemi qalxır. Oğuz bəylərindən Baybörə oğul istəyini bildirir. Məhz oğul dərdi olduğu üçün bu arzu ailə səviyyəsindən çıxır, dövlət yiğincagında alqışı – qarğısı Tanrı yanında eşidilən Oğuz bəylərinin duaları mərtəbəsinə qaldırılır. Baybörə övladızsız deyil, yəni Dirsə xanın halında deyil, onun qızları var. Ata məhz vəton, xalq mənafeyi üçün oğul istəyir. O deyir ki, Bayındır xana onun oğlu qulluq göstərsin. Düzdür, Baybörə gələcəkdə öz taxtının da boş qalacağından narahatlığını bildirir. Ancaq öz taxtı da dövlət strukturuna daxildir: Oğuz xanlarından biri kimi Baybörə taxtı dövlətin hissəsidir.

Bu boyda iki dövlət strukturu ilə bağlı təsəvvür bir qədər də genişlənir.

Bəylərin Bayındır xana nəzərən oturuşu onların idarəciliyidəki mövqeyi ilə bağlıdır. Bayındır xanın qarşısında Qaragünə oğlu Qarabudaq dayanır (oturmur, məhz dayanır). Bu Qarabudaq Bayındır xanın kürəkəni Qazan xanın qardaşı oğlu və kürəkənidir. Ancaq bu yerdə ona görə dayanmır. Ona görə dayanır ki, Həmidlən Mərdin qalasını yıxıb, dəmir yaylı Qıpçaq Məliyə qan quşdurub, Qazanın qızını qəhrəmanlıqla (ərliklə) alıb, Oğuzun ağsaqqalları görəndə bu igitə ehsən deyirlər; Şöklü Məliyə mərkəzdən Qazan xan cumanda sol cinaha məhz həmin Dəli Qarabudaq başçılıq edirdi. Sağ yanında Qazanın oğlu Uruz durur. Uruzun hələ şücaəti məlum deyil, ancaq Qazan xanın təyinləri içərisində "Xan Uruzun ağası" adlı nişan var. Deməli, onun ləyaqəti şəksizdir (həm də növbəti boyun qəhrəmanı məhz o olacaqdır). Sağ yanda durmaq daha artıq mötəbərlik əlamətidir. Ola bilsin ki, burada qohumluq dərəcəsinin də rolü var. Xatırlayaq ki, Bamsı Beyrəyin bazirganlar gələn möclisdə atasının sağ tərəfində oturması vurğulanır. Bayındırın sol yanında Qazlıq qoca oğlu bəg Yegnək durur. Bu həmin Yegnəkdir ki, Qalın Oğuz bəylərini bir-bir atından yıxıb, belində qurqurma qurşağı, qulağında altun küpəsi var. Həmin sistem Qalın Oğuzda parlamentsayağı bir idarədir.

Bu boyda (fəsildə) Oğuz dövlətçiliyinin bir maraqlı detali da var: mərasim səciyyəli yarışlarda (görünür, bunun başqa məqamları da var) mahalın hakimi qalibi öz vəzifəsi ilə mükafatlandırır. Boyda belə bir səhnə var: Bamsı Beyrək ozan libasında, əli qopuzlu nişanlığının toy mərasimine gəlir; keçirilən yarışda bəylərə qoşulur və udur. Qazan xan deyir: "Dəlü ozan, dövlətin dəpdi (bəxtin götürdi – T.H.).

Bəglər, bugünkü bəgligim bunun olsun". (D-111<sup>4</sup>) Dünya demokratiyası tarixində belə mərdanə demokratiya tayı yoxdur. İnsan hüququna, şəxsi ləyaqətə heç yerdə belə qiymət verilməyib ki, hakimiyyətin sahibi qalibi mükafatlandırmaq üçün qələbənin məzmununa uyğun neçə günlüyüsə hakimiyyət səlahiyyətlərindən əl çəksin, səlahiyyətlərini şərtləri udmuş şəxsə versin. Bu mükafat üsulu ölkədə insanları igitliyə, qəhrəmanlığa çağırır. Burada məsələnin başqa tərəfi də var: müvəqqəti bəylilik (hakimiyyət) alan da yetkin adam olmalıdır ki, dövlətçilik əziyyət çəkməsin. Deməli, bu cəmiyyətdə insanların fiziki-əqli-əxlaqi təriyəsi bir bütövlük təşkil edib. Deməli, bu cəmiyyət son dərəcə yetkin olub.

#### **Ədəbiyat:**

Гумилев Л.Н. Древние тюрки. М., 1967.

Кононов А.Н. Родословная туркмен. М.-Л., 1958.

Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане в XVI – начале XIX вв., Л., 1949.

Бартольд В.В. Сочинения. М., 1968.

Малов С.Е. Памятники древнетюркской письменности. М.-Л., 1951.

Tofiq Hacıyev

**DƏDƏ** – KDQ boylarının dilində "ata", "baba" sözləriyle yanaşı işlənən bir söz. Lügəti "baba" mənasında "Salur Qazan tutsaq olub Uruz çıqardığı boy"da bir kişi Bayandır xandan söhbət gedən zaman Qazan xanın oğlu Uruza deyir: "Yox, ol ananın babasıdır, sənin dədəndir" (D-282). Sonraları fars və ərəb dillərinə də keçən, M.Kaşqarlinin "Divanü-lügätit-türk" əsərində Oğuzca olduğu qeyd edilən, "dədə" sözünün "cədd, əcdad" mənası da var. Qədim inanişlarla bağlı olub mənəvi-ruhani ata

özelliyi daşıyır və ulus ağ-saqqalının, soy başçısının ruhuna tapınmağın izini yaşadır. Pir, ocaq adlarında da yüksək tezliyə malikdir. Məs., Azərbaycanın Tovuz bölgəsində Aldədə ocağı (“Aldədədə olur möcüzat zühur” (Aşiq Ələsgər), və ya Şamaxıdakı müqəddəs daşının şəfaverici gücünə inanıldığı Dədə Günsə piri və b. kimi.

Görünməzlər dünyasıyla, ilahi aləmlə bağlılıq əlamətlərini özündə daşıyan (təsəvvüf sisteminde rəmzi – ürfani səciyyəlidir. Bir çox təriqətlərdə mərtəbə adı bildirir. Bəktaşılıkda Peyğəmbər soyundan gələnlərə “Dədə” deyilir), gündəlik həyatda “dədə-baba” kimi də işlənə bilən bu anlayış milli-dini əfsanə qohrəmanlarına, övliyalıq qatına yetişənlərə və din ulularına verilən ad idi. Ən sayılan el aşıqları bu adla bilinir, tanınırdı (Dədə Qasım, Dədə Yunus, Dədə Ali və b.).

“Gayibdən dörlü xəbərlər söyləyen, Haq – təalanın könlünə ilham etdiyi” övliya Qorqudun adı KDQ-də 4 dəfə “Ata” sözüylə (D-2), 50 dəfədən də çox “Dədə(m)” sözüylə işlənir (“Dədəm Qorqut gəlübən boy boyladı, soy soyladı...”). Mətndə 18 dəfə “Dədə” adı, bircə dəfə də Dəli Qarçarın dilindən Dədə Qorquda müraciətə “Dədə Sultan” (D-88) ifadəsi keçir.

*Cəlal Bəydili*

**“DƏDƏ QORQUD”** – KDQ motivləri əsasında çəkilmiş iki seriyalı rəngli Azərbaycan bədii filmi. Abidənin bəşəri idealları, insani ruhu, tarixi vüsəti, fəlsəfi dərinliyi filmdə qorunub saxlanılmışdır. Filmin müəllifləri vətənpərvərlik, insansevərlik, mərdlik, tarixə bağlılıq, qan yaddaşı kimi əxlaqi-mənəvi problemləri KDQ motivləri, obrazları, ideyası əsasında müasir kontekstdə yüksək sənət dilində təqdim etməyə nail olmuşlar.

Filmin ssenari müəllifi Anar, quruşluçu rejissoru Tofiq Tağızadə, quruluşçu operatoru Rasim İsmayılov, quruluşçu rəssamı Nadir Zeynalov, geyim üzrə rəssamı Bədүre Əfqanlı, bəstəkarı Emin Sabitoğlu, səs operatoru Vladimir Savindir. Əsas rollarda: Həsən Məmmədov – (Dədə Qorqud), Haşim Qadoyev (Qazan xan), Rasim Balayev (Beyrək), Leyla Şıxlinskaya (Baniçiçək), Şəfiqə Məmmədov (Burla xatun), Givi Toxadze (Alp Aruz), Fərhad Yusifov (Tural), Hamlet Qurbanov (Qıpçaq Məlik), Elçin Məmmədov (Qaraca Çoban), Dilarə Yusifova (Günel), İnarə Quliyeva (Selcan) çəkilmişlər.

Film dünyanın bir sıra ölkələrində nümayiş etdirilmiş, rus dilinə dublyaj olunmuşdur.

Hazırda KDQ motivləri əsasında çoxseriyalı televiziya filmi çəkilməkdədir.

Türkiyə televiziyasında hazırlanmış çoxseriyalı “Dədə Qorqud” cizgi filmi (1988) ölkədə populyardır.

**“DƏDƏ QORQUD”** – musiqili, xoreoqrafik tamaşa. Rejissurası respublikanın xalq artisti S.Dadaşovun, rəqslərin quruluşu İ.I.Arbatovun, ssenarisi Ə.Dəmirçizadənin, musiqisi C.Cahangirovun və Q.Salahovun, geyim və dekorlar respublikanın xalq rəssamı K.Kazımzadənin idi. Solistlər Z.Adıgözəlov (Dədə Qorqud), Xan Şuşinski və b. idilər. Əsər 1943 ildə filarmoniyada tamaşaşa qoyulmuşdur. Burada filarmonianın xoru, rəqs ansamblı və xalq çalğı alətləri orkestri iştirak etmişdir. İlk baxışa rəhbərlik edən Ü.Hacıbəyov tamaşanı yüksək qiymətləndirmiş, C.Cahangirova bu mövzuya əsasında opera yazmağı məsləhət görmüşdü. C.Cahangirovun xatırılöründə yazdığı kimi əsər uzun müddət repertuardan düşməmiş, tama-

şəçilər tərəfindən maraqla qarşılanmışdır.

**“DƏDƏ QORQUD DASTANLA-RI”** – (“Kommunist” qəz. 26 mart 1957. Bəraət məqaləsi) Azərbaycan xalqının qədim mədəniyyət abidələrindən biri də “Kitabi-Dədə Qorqud” adı ilə məşhur olan qəhrəmanlıq dastanlarıdır. Xalqımızın orta əslrlər həyatında baş vermiş tarixi, mədəni hadisələrin öyrənilməsi üçün çox böyük əhəmiyyətə malik olan bu zəngin xalq yaradıcılığı məhsulu son illərdə böyük bir yanlışlıq nəticəsi olaraq düzgün qiymətləndirilməmiş, hətta Azərbaycan xalqı ilə əlaqəli olmayan zərərlər bir əsər kimi qələmə verilmişdi. Tariximizin, ədəbiyyatımızın, dilimizin, folklorumuzun, etnoqrafiyamızın öyrənilməsi üçün çox zəngin bir mənbə olan bu qiymətli abidəni marksizm-leninizm nöqtəyi-nəzərindən elmi, obyektiv bir şəkildə tədqiq etmək alimlərimizin qarşısında duran təxirəsalınmaz şərəfli bir vəzifədir.

Bu canhanşüməl abidə hələ keçən əsrin əvvəllərində başlayaraq məşhur şərqşünasların diqqətini cəlb etmişdir.

Əsərin ilk nüsxəsinə XIX əsrin əvvəllərində Almaniyada Drezden kitabxanasında təsadüf edilmişdir. Həmin kitabxananın kataloqunu tərtib edən Fleyşer əlyazmasının üstündə olan bir qeydə əsaslanaraq əsəri XVI əsr kata-loquna daxil etmişdir. 1815 ildə şərqşünas Dits həmin əlyazmasının üzünü çıxardaraq Berlin kitabxanasına gotirmiş və “Təpəgöz” boyunu da alman dilinə tərcüməsilə birlikdə nəşr etmişdir. Dits həmin nəşr münasibətilə yazdığı məqalədə “Təpəgöz” boyunu Homerin “Odisseya”sı ilə müqayisə etmiş, hətta “Odisseya”nın yaradılmasında bu boydan istifadə olunduğunu söyləməkdir.

lə əsərin çox qədim olması iddiasını irəli sürmüştür.

Sonra bu abidə böyük rus alimi Bartoldun diqqətini cəlb etmişdir. Bartold 1894 ildə “Zapiski Vostočnoqo Otdeleniə İmperatorskoqo Russkoqo Obhestva” adlı məcmuənin VIII cildində bu əsər haqqında ümumi məlumat vermiş və “Duxa Qoca oğlu Dəli Domrul boyu”nu ruscaya tərcüməsi ilə birlikdə nəşr etdirmişdir. Akademikin bu təşəbbüsü rus şərqşünasları içərisində böyük maraq oyatmış, həmin məcmuənin sonrakı nömrələrində Tuman-ski, Divaev, İnostrantsev və daha bir sıra başqa alimlər ciddi elmi-təqnidə məqalələr yazmışlar. Sonrakı illərdə Bartold əsərin daha bir neçə boyunu ruscaya tərcüməsi ilə birlikdə çapa hazırlanmışdır. Bartoldun həmin bu tərcüməsi 1950 ildə Nizami adına Ədəbiyyat və Dil institutu tərəfindən nəşr edilmişdir.

Qeyd etmək lazımdır ki, bu abidə haqqında Türkiyə alimləri də tədqiqat aparmışlar. 1916 ildə Kilisli Müəllim Rifət əsəri Berlin nüsxəsi əsasında ərəb əlifbası ilə nəşr etmişdir. Lakin naşır əsərin bir sıra yerlərini oxuya bilməmiş, bəzən təhrif etmiş, bəzən isə doğrudan-doğruya oxuya bilmədiyini göstərən xüsusi işarələr qoymuşdur.

1938 ildə yenə də türk alimi Orxan Şaiq Gökyay əsəri yeni əlifbada nəşr etdirmiştir. Eyni ildə əsər latin əlifbası ilə Bakıda nəşr edilmişdir. Son illərdə İtaliya şərqşünası, professor Rossi bu abidənin başqa bir nüsxəsini Vatikan kitabxanasından tapıb, 1952 ildə böyük bir müqəddimə ilə nəşr etmişdir.

Bu dastanların belə geniş bir şəkildə nəşr edilməsi bu sahədə müxtəlif xalqlara mənsub alimlər tərəfindən aparılan tədqiqatın da çox geniş bir şəkil almasına səbəb olmuşdur. İlk tədqiq-

qatçı Ditsdən başlayaraq son tədqiqatçı Rossiyə qədər bütün alımlar Dədə Qorqudun şəxsiyyəti, dastanların əhəmiyyəti, hadisələrin cərəyan etdiyi zaman və məkan məsələləri, əsərin dili, üslubu və s. haqqında ciddi tədqiqat aparmış, bəzisi yanlış, bəzisi çox doğru nəticələrə gəlmişlər. Bu tədqiqatçılar içərisində diqqəti cəlb edən ilk görkəmli iş akademik Bartold tərəfindən görüləmişdir. Bartold gənc yaşlarından ta ömrünün son günlərinə kimi bu əsər üzərində işləmişdir. Ruscaya tərcüməsi ilə birlikdə çapa hazırlanmış olduğu nüsxəyə yazdığı geniş müqəddiməsinde akademik bir daha qəti surətdə elan etmişdir ki, bu dastanların Qafqaz mühitindən başqa bir yerdə yaranmış olduğunu ehtimal etmək mümkün deyildir.

Bartolddan sonra xüsusilə Azərbaycan alımları tərəfindən aparılan tədqiqat da onun bu fikrinin doğru olduğunu təsdiq etməkdədir.

Bu dastanlarda təsvir edilən hadisələr doğurdan da Azərbaycanda cərəyan edir. Burada Gəncənin, Bərdənin, Dərbəndin, Əlincə çayı və Əlinçə qalasının, Dərəşəm, Göyçə gölü və s. adları çökilməkdədir. Daha doğru deyilsə, hadisələr Azərbaycan mühitində cərəyan edir. Əsərin qəhrəmanları gürçülər, ermənilər, abxazlarla qonşudurlar.

“Dədə Qorqud”un Azərbaycanla bağlı olduğu vaxtilə müxtəlif məqsədlə Azərbaycana gəlmiş alımların, səyyahların əsərlərindən də aydın surətdə görünməkdədir.

Adam Oleari 1638 ilda Dərbənddə olduğu zaman, azərbaycanlılardan Dədə Qorqud hekayələrini eşitdiyini, Qazan xanın və arvadı Burla xatunun, eləcə də Dədə Qorqudun özünü burada qəbrləri olduğunu qeyd edir. Həmin

əsrin ortalarında Şamaxıya gəlmış səyyah Övliya Çələbi isə öz səyahətnaməsində Dərbənddə Dədə Qorqudun qəbri olduğunu və şirvanlıların bu qəbərə böyük ehtiram bəslədiklərini, hətta, etiqad etdiklərini yazar (Övliya Çələbi. “Səyahətnamə”, I cild, İstanbul; Подробное описание путешествия в Москву и Персию. М., 1870).

Misal üçün, ətraflı təfərrüata girişmədən elə bircə bu faktı qeyd etmək kifayətdir ki, ən yaxını XV-XVI əsrlərdən etibarən “aşıq” ifadəsinin işlənilməsinə baxmayaraq, “Kitabi-Dədə Qorqud” dastanlarında əsas yaradıcı və ifaçı kimi iştirak edən ozan Nizami, Nəsimi, Füzuli kimi klassiklərimizin əsərlərində olmaqdan başqa, bu gün də yer adlarında və şifahi ədəbiyyat nümunələrimizdə yaşamadadır. Məsələn:

Qızım, qızım, qız ana!  
Qızımı verrəm ozana,  
Ozan axça qazana,  
Qızım geyə, bəzənə və s.

“Dədə Qorqud” kitabında on iki boy (dastan) və bir müqəddimə vardır. Diqqətli tədqiq aydın bir şəkildə göstərir ki, bu dastanlar ayrı-ayrı ozanlar (aşıqlar) tərəfindən ayrı-ayrı vaxtlarda yaradılmış əsərlərdir. Boyların əksəriyyətində bütün dünya xalqlarının qəhrəmanlıq eposlarında olduğu kimi epik qəhrəmanların daxili və xarici düşmənlərə qarşı apardıqları müharibələrdən bahs olunur. Əsərin əsas boyları, əsasən, X-XI əsrlərlə səsleşir. Lakin, eyni zamanda, burada çox qədim mifologiya ilə əlaqədar mövzular da var ki, bunlar daha çox qədim Qafqaz, eləcə də yunan əsatirini xatırlatmaqdadır. Belə boyrlara misal olaraq xüsusilə “Dirsə xan oğlu Buğac”, “Qanturalı” və “Təpəgöz” boylarını göstərmək olar.

“Dədə Qorqud” dastanları daha çox köçəri patriarxal – qəbilə quruluşunun

pozulduğu, feodal münasibətlərinin qüvvətləndiyi əsrlərin möhsuludur.

Burada təsvir edilən cəmiyyətin başında xanlar xanı Bayındır xan durur. Lakin boylarda onun yalnız adı çəkilir. Əsərin əsas qəhrəmanı isə Qazan xan və onun ətrafında birləşən bahadırlardır. Eyni zamanda burada “qarğı cida gəzdirən” rəiyiyət qəhrəmanlarından, xalq nümayəndələrindən, nökərlərdən, çobanlardan da bəhs edilməkdədir.

Əməkçi xalqın nümayəndələri olan Qaraca Çoban çox böyük bir qəhrəmanlıqla düşmən basqınınnı qarşısını alır, iki qardaşını qurban verərək sürülori xilas edir. Beləliklə də, əsərin ümumi qəhrəmanı kimi təsvir edilən Qazan xandan daha qüvvəli, daha namuslu göstərilir. Heç bir adı-sarı, mənsəbi, titulu olmayan Dəli Domrul isə mövhumi-dini qüvvələrə, Əzrailə qarşı çıxır, nəticədə bu dastan məhəbbətin ölümə qalib gəlməsi ilə bitir.

Burası doğrudur ki, bu qəhrəmanlar və onların təmsil etdikləri tayfa dini görüş etibarı ilə müsəlmandırlar. Hətta dastanlarda onların namaz qıldıqlarından, kilsələri yixib məscid tikmələrindən danışılır. Məhəmmədin (s.ə.v.) adı çəkilir və s. Lakin bütün bunlara baxmayaraq, əsərdə islamiyyət ruhu, misal üçün bu əsrlərdə yaranmış yazılı ədəbiyyat əsərlərinə nisbətən çox zəifdir. Burada hicab, çoxarvadlılıq və s. yoxdur. Hətta alqış və qarğışlar da dini məhiyyət daşımir (Qılincıma doğranım, oğlum doğmasın, doğarsa on yaşına varmasın, çaparken ağ-boz atın büdrəməsin, kölgəlincə ağacın qurumasın və s.). Mübaliqəsiz demək olar ki, əsərdə at, qılinc, qadın və s. islamiyyətlə əlaqədar dini şəxsiyyətlərdən daha qabarlıq bir şəkildə müqəddəsləşdirilmişdir.

Hələ islamiyyətdən qabaqkı dini görüşlərlə əlaqədar inam və etiqadlar,

adət və ənənələr də əsərdə aydın bir şəkildə yaşamaqdadır.

Əsərdə təsvir edilən müharibələrin müəyyən hissəsi “kafirlərə” qarşı aparılır. Lakin “kafir” sözü hər yerdə din ayrı düşmən mənasında işlədilmir. Əsərdəki qəhrəmanlar daxildə öz aralarında müharibələr, döyüşlər apardıqları kimi, xarici basqınlara da qarşı vuruşurlar. Diqqət edilsə, belə vuruşmalardan bəhs edən dastanların əksəriyyətində “kafir” adlanan bu düşmənər ölçəyə basqın edir, qəhrəmanlar da bunlara qarşı vuruşmaq üçün ayağa qalxırlar (“Qazan xanın evinin yağmalanması”, “Bamsı Beyrək”, “Bəkil oğlu Əmrən”, “Uruzun əsir olması” və s.). Qalan dastanlardan “Dirse xan oğlu Buğacda” qırx namərdin xəyanəti nəticəsində ata ilə oğul arasında salınan ziddiyyətdən, “Dəli Domrul” boyunda ailə-məişət məsələsindən, xüsusiylə qadının öz ərinə məhəbbətindən, hətta, Əzrailə qalib gələn qüdrətindən, “Təpəgözde” xalqın ümumi fəlakətinə səbəb olan qara qüvvələrlə (yemək üçün gündə beş yüz qoyun, iki adam tələb edən Təpəgözə) mübarizədən, “Qanturalı” boyunda “kafirlərdən” qız sevib evlənməkdən, qadın qəhrəmanlığından, son boyda isə bu qəhrəmanların öz aralarında gedən daxili çəkişmələrdən danışılır.

Beləliklə, on iki dastandan beşi basqınçılara qarşı mübarizə, beşi əsatir, ailə-məişət məsələsi mövzularına hösr edilmişdir. İki dastanda isə (“Yegnək” və “Segrek”) basqınçılıq əhval-ruhiyyəsi vardır. Lakin bu iki dastanda da düşmən kimi verilən tərəf konkretlikdən çox uzaqdır. Misal üçün “Yegnək” dastanında qəhrəmanların mübarizə apardıqları düşmən tərəfin başçısı “Altmış arşın qaməti” olan “Arşın oğlu Dirəkdir”.

Aydındır ki, bu konkret şəxsiyyət deyil, sadəcə ədəbi obrazdır. “Segrək” dastanında isə müharibə Əlincə qalasına qarşı aparılır ki, bu da Azərbaycan ərazisidir.

Ümumiyyətlə, bu dastanlarda xalqın nəcib hissələri və vətənpərvərlik, fədakarlıq, sədaqət, qəhrəmanlıq, mətinlik kimi sıfətləri təbliğ edilir.

Qaraca Çoban altı yüz düşmən qarşısında mərd dayanır, sürülori öz sapandı ilə düşməndən qoruyur.

Uruz düşmən əlinə düşmüş anasının tanınmaması üçün, dardan asılıb ətinin qiymə-qiymə kəsilməsinə razı olur. Dəli Domrulun qadını ərinin əvəzinə ölümə hazır olduğunu bildirir, Selcan xatun “sağına-soluna qoşa yay çəkərək” sevgilisini ölümən qurtarır. Qazan ölümə razı olur, lakin xəyanət etmir, düşmənə boyun əymir.

Dastanlarda ana məhəbbəti, qardaş məhəbbəti, dostluq, yoldaşlıq kimi nəcib hissələr qabarlıq şəkildə verilir. Eyni zamanda əsərdə düşmən başı kəsənə, düşmən qanı tökənə hətta mükafat da verilir. Atalar oğullarını müharibə meydanalarına aparır, öyrədir, düşmən başı götirməmiş oğullara isə oğul gözü ilə baxırlar. Belə adamlara hətta, ad da qoyulmur.

Bu əhval-ruhiyyəyə bəzən müharibə kultu kimi baxmaq istəyənlər olur. Lakin diqqət edilsə, bu bütün dünya qəhrəmanlıq dastanlarına xas olan bir məsələdir. Belə əhval-ruhiyyəyə malik olmayan dastan hər şeydən əvvəl “qəhrəmanlıq dastanı” olmaz, ümumiyyətlə hər hansı bir dəstəndə belə əhval-ruhiyyəyə zidd getmək qəhrəmanlıq dastanı janrına zidd getmək deməkdir.

Aydındır ki, müharibə əhval-ruhiyyəsi, müharibə qanunları, müharibə adət və ənənələri yaradır. Bu, hər xalq-

da, hər dövrdə, hər ölkədə belə olmuşdur. Bu əhval-ruhiyyənin kimlərə qarşı olması, başqa sözlə deyilsə, əsərdə təsvir edilən “kaſirlərin” kimlərdən ibarət olması məsələsinə isə yuxarıda deyildiyi kimi, diqqət və ehtiyatla yanaşmaq lazımdır. Bir daha qeyd etmək lazımdır ki, “Dədə Qorqud” qəhrəmanları bəzən öz aralarında vuruşurlar, bəzən isə konkretlikdən çox uzaq, ümumiləşmiş, fantastikləşmiş, epik obrazla çevrilmiş düşmənlərlə vuruşurlar. Bu düşmən bəzən Qıpçaq adlanır, bəzən “Trabzon təkəru”, bəzən isə Təpəgöz olur.

... “Dədə Qorqud” dastanlarında təsvir edilən düşmən obrazları, əslində heç də zənn edildiyi qədər barışmaz “dini” və yaxud “milli” düşmən obrazları deyildir.

Tarixən məlumdur ki, hələ VI-VII əsrlərdən başlayaraq oğuz-türkmən qəbilələri Azərbaycan ərazisinə gəlir, yerlilərlə qaynayıb qovuşur, doğrudan-doğruya Azərbaycan xalqının etnik tərkibinə daxil olurdular. Dastan qəhrəmanları qonşulardan qız sevib evlənirlər, bunlara qız verib qohum olurlar. “Kafirlər” və “Bamsı Beyrək” boyalarındaki müharibələr ancaq qız üstündə olur.

Göründüyü üzrə, bütün bunlar köçəri feodal-patriarxal mühitin öz daxili məzmunundan doğan hadisələrdir.

X-XI əsrlərdə böyük şəhərlərdə, kəndlərdə yaşayan oturaq əhalidən fərqli olaraq köçəri həyat keçirən əhalisi əsasən maldarlıqla məşğül olduqları üçün sabit məskənə malik deyildilər. Onlar fəsillərə uyğun olaraq tez-tez yerlərini dəyişdilər, qışlağa və yaylağa köçürdülər ki, bu da onların möişət tərzinə təsir etməyə bilməzdi.

Düzdür, KDQ dastanlarında oturaq həyatdan da danişılır, üzüm bağları təriflənir, hətta şərabçılıqdan, qəhrəman-

ların şərab içmələrindən danışılır (“Dəli Domrul” boyu). Lakin ümumiyyətlə epos daha çox köçəri-maldar əhalilə içərisində yaranmış və yaşılmışdır. Buna görə də köçəri həyat keçirən yerli tayfaların ruhu, səviyyəsi, adətləri, hətta dünya görüşü daha qabarıq bir şəkildə eposda mühafizə olunmuşdur. Bu vəziyyət bəzilərinə qəribə görünə bilər. Lakin unudulmamalıdır ki, aşiq Ələsgəri yetirən mühit olmadığı kimi, Nizamini yetirən Gəncə mühiti də Qaraca Çobanın yaşadığı mühit deyildi, ola da bilməzdi.

1951 ildə KDQ dastanlarını millət-çilik təbliğ edən pantürkist, panislamist bir abidə adlandıraq, bu dastanların Azərbaycanla heç bir əlaqəsi olmadığını iddia edirdilər. Bu iddia tamamilə əsassızdır. Məlum olduğu üzrə, panislamizm XIX əsrin sonlarında, pantürkizm isə birinci dünya müharibəsi ərəfəsində ortaya çıxmış cərəyanlardır.

Əsərin dili türk dilində danışan bir sıra xalqlar üçün də tam və yaxud qismən anlaşıqlı olsa da, lügət tərkibi, frazeologiyası və qrammatik quruluşu etibarilə digər türk dillərinin hamisindən daha çox Azərbaycan dili ilə bağlıdır. Ele bunun nəticəsidir ki, abidəni ərəb əlifbası ilə nəşr edən Müəllim Rifət, eləcə də bunu yeni türk əlifbasına köçürmiş olan Orxan Şaiq bir sıra sözləri, ifadələri, hətta bütöv cümlələri, fikirləri başa düşə bilməmişlər. Yuxarıda deyildiyi kimi, ya təhrif etmişlər, yaxud da başa düşmədiklərini qeyd etmişlər.

Misal üçün, Müəllim Rifət “bələmək” (uşaq bələmək) sözünü “bəlləmək” mənasında başa düşmüşdür. Yeri gəlmışkən qeyd etmək lazımdır ki, türkmənlərdə də bu söz “qundamaqdır”. “Şillə” sözü Türkiyədə heç anlaşılmamış, türkmənlərdə isə bu, “şap-patdır”. “Səksənmək” sözü türk alim-

ləri tərəfindən anlaşılmamış, türkmənlər isə bu mə’nanı bizzət bu sözün sinonimi olan “tiskinmək” ilə ifadə edirlər. Türk nəşrlərində “günü” sözü “qısqanmaq”, “çaxmaq” sözü “alov”, “qarlamamaq” sözü isə “qaranlıqda o tərəf-bu tərəfə hərəkət etmək” deyə mənalandırılmışdır. Belə misallar çoxdur. Halbuki, türk mütəxəssislərinin başa düşmədikləri bu sözlər bizzət hamının gündəlik dənisiqda işlətdiyi sözlərdir. Əsərdə çox az da olsa hər halda bəzən indiki dilimizdə işlədilməyən sözlər də təsadüf edilir ki, bunlar dilimizin tarixini bilməyən adamlara “yabançı” sözlər kimi görünür. Belə adamlar bə’zi hallarda bu tipli sözlərin müasir dili-mizdə işlənmədiyinə əsaslanaraq, qeyri-elmi, yüngül mülahizələr ireli sürmək təşəbbüsündə olurlar. Halbuki istər klassiklərimizdə, istərsə də canlı dilimizdə, şivələrdə belə sözlərin özlərinə, ya da derivatlarına (törəmə sözlər) istənilən qədər təsadüf etmək mümkündür. Misal üçün: a) əsərin müqəddiməsində belə bir cümlə vardır: “Əgər yazidan-yabandan evə qutlu bir qonaq gələsə...”. Əvvələn, burasını qeyd edək ki, “qonaq” sözü türklərdə bizzəti mənadan fərqli olaraq “qonağın düdüyü yer” deməkdir. Burada isə bizzəti mənada işlənir. “Utlu” sözü isə indi işlənməyən arxaik sözdür. Halbuki əslində “ar demək olan” “ut” sözünün “ut-anmaq” – “utanmaq” forması indi də işlənməkdədir; b) əsərdə çox tez-tez “payız” mənasında “güz” sözü işlənməkdədir. Bu söz elə belə müstəqil şəkildə klassiklərimizdə işləndiyi kimi onun derivatları da bugünkü dilimizdə yaşamaqdadır. Misal üçün, güzdəlik-payızlıq taxıl, güzəm-payız yunu, yaxud “yayda yaylağa, payızda güzdəye” kimi atalar sözü şəklində də işlənməkdədir; v) “əzizləmək” mə’nasında işlə-

nən “ağırlamaq” sözü də belədir: “Bir içim su ilə ağırلامadın mehmanın” (Füzuli). “Təmiz” mənasında işlənən “arı” sözü də bu qəbildəndir: “Aritmaq”, “Aritmaq”, “Aydan arı, sudan duru”, “Arı desən gözellərdən ariyam” (dastandan), “Güzgüsü arı deyildir, çarə qılsın pasına” (Nəsimi), “Dün” (gecə), “görklü” (müqəddəs), “uçmaq” (cənnət), “tamu” (cəhənnəm) və s. sözlər də ya klassiklərimizdə, ya da canlı dilimizdə yaşamaqdadır. Bu gün bəzilərinə anlaşılmaz, yaxud “yabançı” kimi görününen sözlərin bir qismi bu qəbildəndir.

“Yabançı” kimi görünən sözlərin bəziləri isə Drezdendəki nüsxənin yaziya alındığı zaman imlanın hələ sabitləşməmiş olması ilə əlaqədardır. İndi dastanı düz oxuya bilməyənlərə, əlbəttə ki, bu sözlər yabançı kimi görünə bilər.

Bunlardan başqa, onu da qeyd etmək lazımdır ki, nüsxədə nəzərə carpan bir sıra sözlərin paralel işlənməsi, yəni sinonimlərdən istifadə məsələsi (varmaq-getmək, qılmaq-etmək, bolmaq-olmaq, sağ-əsən və s.). Azərbaycan ədəbi dilində uzun müddət davam etmiş ümumi haldır. Buna görə də KDQ-də bəzən təsadüf edilən belə halları dilimizdə yabançı hal kimi qiymətləndirmək doğru deyil.

Azərbaycan dilinin inkişaf tarixini dəqiq müəyyənləşdirmək üçün də KDQ ən yaxşı, ən qədim abidələrdən biridir.

Lakin burada deyilən və deyilməyən bir sıra səbəblər üzündən “anlaysılmaz”, yaxud “yabançı” hala düşmüsə sözlərdən, ifadələrdən başqa bəzi dastanlarda doğrudan da dilimizdə nadir hallarda işlədilmiş, işlədilən, bəzən də heç işlədildiyi hələ bizə mə'lum olmayan sözlərə də təsadüf olunur.

Burasını da qeyd etmək lazımdır ki, Dədə Qorqudla əlaqədar olan əfsanə, dastan, nağlı və s. başqa türk xalqlarında da vardır. Orta Asiyadan bir sıra xalqlarında o, Korqut Ata adı ilə möshhurdur. Hətta türkmənlərdə Korqut dastanlarımızdakı Xızır kimi övliyalar dan hesab edilir. Müxtəlif səyyahlar onun Azərbaycanda qəbri olduğunu söylədikləri kimi, Orta Asiyada olduğunu da göstərirler.

Bundan başqa, əsərin “Bamsı Beyrək” boyu tamamilə yeni bir səpkidə işlənib, təkmilləşdirilərək özbəklərdə “Alpamış”, qazaxlarda isə “Alpamış” dastanları səviyyəsinə də yüksəlmişdir.

Lakin bu heç də qəribə bir məsələ deyildir. Bizdə bir sıra “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Əmrəh” və başqa onlarla dastan vardır ki, əсли, mənşeyi Azərbaycanla bağlı olduğu halda qonşu xalqlara da keçmiş, yenidən işlənərək, Özbəkistanda özbək, Türkmenistanda türkmen dastanı olmuşdur.

“Molla Nəsrəddin” isə daha böyük bir miqyasda yayılmışdır. Biz bu fikirdəyik ki, hər bir əfsanəvi, yaxud realtarixi şəxsiyyətle bağlı olan hər hansı bir əsər onu yaratmış xalqın öz yaradıcılıq məhsuludur. Bu mənada “Alpamış” özbəklərin, “Alpamış” qazaxlarındır. İçərisində “Alp-Bamsı”, yəni Bamsı Beyrəyo aid xüsusi boy olan “Kitabi-Dədə Qorqud” dastanları isə bizimdir. Bunu Azərbaycandan başqa heç bir yerlə bağlamaq mümkün deyildir. Bunu akademik Bartold belə demişdir, Bartolddan sonra tədqiqat aparan alımlar də belə deyirlər.

Yuxarıda deyildiyi kimi, KDQ dastanlarının əhəmiyyəti çox böyükdür. Lakin bu heç də o demək deyil ki, bu dastanlarda tənqid olunmalı heç bir şey yoxdur. Keçmişdə yaranmış bütün eposlarda olduğu kimi, bu dastanlarda

da məhdud cəhətlər vardır. Əsərin əsas ruhuna uyğun olmayıb, ancaq daha çox sonluqlarda özünü göstərən dini “yumlar”, bəzi hallarda özünü göstərən “aqınçılıq” eşqi və s., əlbəttə ki, əsərin məhdud cəhətləridir. Lakin bunlar bir terəfdən əsərin qiymətini azaltır, o biri terəfdən də X-XI əsrlərin tarixi-ictimai həyatı ilə səsləşən bir qəhrəmanlıq eposunda belə ünsürlərin mövcud olması heç də qəribə deyildir.

Bütün bu deyilənlərdən aydın görünür ki, Dədə Qorqud dastanları xalqımızın tarixində baş vermiş bir sıra mü hüüm hadisələri əks etdirən qiymətli bir abidədir. Belə bir abidədən imtina etmək, onu zərərli bir şey kimi qələmə vermək tarixi abidələrə vicdanla yanaş mamaq deməkdir.

Biz əminik ki, alımlar bu abidənin üzərində daha ciddi işləyərək onun əsl qiymətini verə biləcəklər. Uzun müdət şərqsünaslıq ələmimizi maraqlandırmış olan bu abidənin öyrənilməsi işi davam etdiriləcəkdir.

*Professor H.Arash*

*Professor Ə.Dəmirçizadə*

*Professor M.Arif*

*Dosent M.H.Təhmasib*

**DƏDƏ QORQUD RƏVAYƏTLƏRİ (ƏFSANƏLƏRİ)** – Qorqud Ata (yaxud Xorxud Övliya, Dədə Qorqud, Təbib Qorqud), Salur Qazan, Bamsı Beyrək (Bey Böyrək, Böyrək), Təpəgöz (Kəlləgöz, Təkköz, Jalqız göz), Dəli Domrul adı ilə bağlı rəvayet Altaydan Suriyaya qədər geniş bir ərazidə yayılmışdır. Xalq arasında hələ də yaşayan bu əfsanələrin toplanma işi keçən əsrin ortalarından başlanılmışdır. Ancaq salnamə yazan müəlliflər XIV yüzyillikdən üzü bəri bu nümunələri istifadə etməkdədirler. Bu nümunələrin əfsanə və rəvayətlərdən bir çoxu KDQ boylarındakı

məlum epik obrazlar haqqında olan əhvalatların dəyişik formasıdır, qəlanları müstəqil şəkildə yaranmış bu və ya digər formada oğuznamələrlə bağlı olanlardır.

Həm KDQ, həm də rəvayətlərdə Oğuz qəhrəmanlıq dövrü əks olunmuşdur. Ancaq bir çox rəvayətlərdə daha çox mifoloji informasiya, tarixi hadisələrin əks-sədəsi qalmaqdadır, bəzilərində isə məhəbbət mövzusu qabarıqdır. Bunun başlıca səbəbi KDQ boyalarının qəhrəmanlıq nəğmələri oxuyan ozanların ifasında yaşaması və yazıya alınub daşlaşmasıdır. KDQ rəvayətləri isə xalqın yaddaşında son dövrlərə qədər gəlib çatmışdır. KDQ rəvayətlərinin bir fərqli cəhəti də janr tələbi ilə bağlıdır. Rəvayət qəhrəmanlıq dastanı olmadığından orada geniş təsvir, motivlərin ardıcılılığı, süjetin qəhrəmanlıq səhnələri üzərində qurulması azdır. Bununla yanaşı demək lazımdır ki, bəzi obrazlarla bağlı (məsələn, Təpəgöz, Beyrək) rəvayətlərdə motivlərin kontaminasiyası hadisəsi ilə də rastlaşırıq.

KDQ qəhrəmanları ilə bağlı əfsanə və rəvayətlərin bir çoxunun nağıl variantı da mövcuddur. Xüsusən, altay, qırğız və kazax rəvayətlərini bir janr kimi nağıllardan fərqləndirmək çətinidir. Təbii ki, KDQ araşdırıcılarının elmi leksikonunda Dədə Qorqud rəvayətləri gah nağıl (Jirmunski), gah rəvayət (Gökyay) adlandırılmışdır. Əslində isə onların çoxu əfsanədir.

Qorqud Ata ilə bağlı rəvayətlərin əksəriyyəti eyni süjetin-(ölümdən qaçma) müxtəlif variantalarıdır. Bu rəvayətlərdən birində Qorqud həm ozan, həm ağsaqqal, birində qopuzu düzəldəndir. Qalan nümunə Qorqud Ata övliya, təbib, şeyx, şaman, dədə adlanırsa da ölümsüzlük axtarır. Hətta Qorqudla bağlı şer parçalarında da o,

ölümde qacaq, yaxud ölümünün yaxınlaşığı bildirilən şəxsdir. Qorqud Ata rəvayət, kuy və müstəqil şeir parçalarında Oğuz qövmünün başbiləni, onun fiziki (o, təbibdir və xəstələri sağaldır) və mənəvi (o, övliyadır, olmuşları və olacaqları deməklə etnosu mənənə gələcəyə hazırlayırlar) qoruyucusudur. KDQ-də, tarixi salnamələrdə, əfsanələrdə, Oğuz atalar sözlərində yaşayan Qorqud Ata vahid bir obrazın müxtəlif variantlarıdır. Onun şamanlığı, təbibliyi, seyxliyi, övliyalığı türk etnik mədəniyyətinin yaruslarından birinin üzə çıxmazı və biri digərinin eyni, biri digərinin başqa lay üzərində oxunuşudur.

Qorqud Ata obrazının türklər arasında müdriklik simvoluna çevriləməsi, onun şaman dualarından tutmuş, das-tana qədər mədəniyyətin bütün laylarda görünməsinə səbəb olmuşdur. KDQ boyalarının məhz Qorqud adı altında toplanması, dünyada hər şeyə Qorqudun ad qoyması inamı buna misal ola bilər. Hər şeyə ad qoymaq Qorqudu demiurq – Tanrı oğlu səviyyəsine qaldırır. Əslində hər şeyi bilən, müdrik, kultun aparıcısı Qorqud Ata funksiyası və daşıdığı missiya baxımından Tanrı oğludur. Qorqudun Tanrı oğlu olması şaman dualarında açıq şəkildədir, əfsanə və KDQ boyalarında işarə xarakterlidir.

Şaman dualarında “su ayağı ər Qorqud” ifadəsi ona hamı ruh kimi məraciətin qalığıdır. “Oğuz kağan” dastanında Uluq Türk obrazının da “Uzğan-maz Uluğ Türk” formulunda şaman dualarında xatırlanması hər iki ağsaqqallı etnosun mənəvi hamisi adlandırmağa imkan verir. Oğuz xanla Bayındır xan etnosun dünyəvi hakimidirsə, Ulur Türkə Qorqud Ata onun mənəvi hakimidirlər. Tanrı oğlunun arxetip obrazı

diferensiallaşaraq hakimlə kahin arasında bölüşdürülmüşdür. Tanrı oğullarının ölməzliyi şamanların Qorquda müraciətə “ölü desəm ölü eməs, tiri desəm tiri eməs, Ata Qorqud auliya” poetik deyimində qalmışdır. V.Radlovun yazıya aldığı “Baksanın sözü”ndə Xuda, Məhəmməd, dörd xəlifə səksən səkkiz məşayix, yüz iyirmi dörd peyğəmbər, Oğuz övliya, Konurbas övliya, Er Kökü, Arğıın atası Kara Xoca və b. ilə bir cərgədə Qorqud Ata da zikr olunur. Bu 162 misralıq baxşı sözündə həm şaman, həm də İslam müqəddəsləri bir yerdə sadalanır. Burada ruhların ölməzliyinə şaman inamı ata-baba, əedad kultu ilə çarpanlaşmışdır. Qorqud tanrıçı türk üçün atadır, müsəlman türk üçün övliyadır, Haqqqa çatmışlardandır. Hər iki termin təvtoloji şəkildə eyni məfhumun dini layları, onların dil səviyyəsində təqdimidir. Qorqud Atanın paradiqmatik yarusları bu obrazı sinkretikləşdirmir, əksinə vahid mədəniyyət kompleksinin ayrı-ayrı tərəfləri kimi göstərir. Bu halda şamanlıq təbibliyə, hər ikisi müsəlman övliyalığına, hər üçü vilayət issi olmağa və nehayət, müdrikliyə adekvatdır. Qorqud obrazının müxtəlif funksiyalarının, məsələn, qayibdən xəbər verməsi, müşküləri həll etməsi, ad qoyması, alp ərənlərə öyündə nəsihət verməsi, oğuznamələri düzüb qoşması, ağsaqqallıq etməsi, xəstələri sağaltması və s. diskret kəsiklərdə üzə çıxmazı, qabardılması bir tərəfdən də oğuzların yeni mədəniyyət əvvərsinə daxil olmasına və bununla bağlı auditoriyanın dəyişməsinə görədir.

Mifoloji mətnlərdə Tanrı oğullarının atası məlum olmur, daha doğrusu qəhrəmanın möcüzəli doğuluşunda atanın funksiyası heçə endirilir. Atanın Tanrı, yaxud da onun təcəssümü olması (ışıl, qurd, su və s.) ananın yer, yaxud

göy qızı olması ön plana çekilir. Qorqudun atasının kimliyi haqqında əfsanələr susur. Onun anası ala gözlu div qızıdır (bəzi variantlarda bərraq gözü div qızı). Əfsanədə Qorqudun doğulması nağıl, yaxud dastan qəhrəmanının doğulmasına bənzəmir. Fiziki gücə malik qəhrəmanların, fatehlerin doğulmasında əsas kod qan, tükürk və qəhrəman sürətlə böyükür. Qorqud, əksinə çox zəif, balaca həm də pərdə ilə örtülmüş torbanın içinde doğulur. Bu pərdə onu real aləmdən ayırib qeyri-maddi aləmlə bağlayır. Onun qeyri-maddi aləmlə bağlılığına həm KDQ-də, həm də əfsanələrdə işarə vardır. Bütün hallarda Qorqud Ata cəmiyyətə kənardan gəlir: “Dədəm Qorqut gəlübən boy boyladı, soy soyladı” (D-169<sup>9</sup>), yaxud “Dədəm Qorqud gəldi, şadlıq çaldı. Boy boyladı, soy soyladı” (D-121<sup>12</sup>). Qorqud ölüm-süzlüyü də kənardı axtarır.

Qorqud Atanın ölümündən qaçma əfsanələri qazax, türkmən, Azərbaycan və qaraqlapların arasında toplanmışdır. Əfsanəni söyləyən müsəlmanları ölümündən qaçmağın dinə zidd olub-olmasından çox, insan oğlunun ölümlü olduğu, Qorqudun bu kateqoriyaya həm daxil olması, həm də daxil olmaması maraqlandırır. Ölümündən qaçma cəhdinin özündə təbii ki, əbədi həyat axtarmaq ideyası dursa da türk folklorunda Qorqud Ata adı ilə bağlı olan bu motiv bu və ya digər dərəcədə şamanın ölüm-lə mübarizəsinin bir başqa formasıdır.

Əslində şamanın funksiyası başdan başa ölümlə döyüşməkdir. Bütün şaman folkloru güclü şamanların ölümlə döyüşüne həsr olunmuşdur. Qorqud bir qədər dəyişik şəkildə bu döyüşü özünün sağ qalması üçün aparrı. Şaman isə ölümlə mübarizəni özünə görə deyil, tayfasının hər hansı bir üzvünü xilas etmək üçün edir. KDQ-də Dəli Domru-

lun Əzraillə mübarizəsində eyni mifoloji informasiyanın dastan variantı formalışmışdır.

Qorqud Atanın ölümündən qaçması və ölümü haqqındaki çoxsaylı əfsanələrin semantikasında türk şüuru üçün doğma olan və Götür Türk kitabələrində öz əksini tapan insan oğlunun ölümlü-lüyü ideyası durur. Ölüb-dirilən, yaxud ölümündən qaçan epik-mifoloji obrazlar şaman folklorundan gəlsə də, dastan və əfsanələrde yeni məzmun qazanmışdır. Hətta Ç.Velixanovun yazdığı bir əfsanədə bu dünyaya qayıdan ölü cavan dostunu Əzrailin əlindən qurtarır. Ölümə qalib gəlmə şaman folklorunda, bir sıra Altay və Orta Asiya əfsanələrində işlənmişdir. Ölümündən qaçmağın, yaxud ölümsüzlük axtarmağın bu şəkildə variasiya edilməsi təbii ki, şaman dünyagörüşü ilə İslamin çarpzlaşması nəticəsində yaranmışdır.

Ölümündən qaçma əfsanələrində şaman aktı ilə bağlı bir element də Qorqudun informasiyani yuxuda almasıdır. “Bir dəfə Qorqudun iyirmi yaşı tamam olanda yuxu gördü. Ağ paltarlı qəribə varlıqlar ona yalnız qırx il yaşayacağını dedilər”, yaxud “Bir dəfə gecə Allahın göndərdiyi ölüm məleyi Əzrail Xorxut övlüyü yuxurlarda öləcəyini xəbor verdi”, və ya “Rəhimli olan Allah bir gün Xorxut yuxuda olanda ona dedi. Sən ölümün adını çəkməyinəcə ölməyəcəksən” və s. Əslində adı insanların bilməsi yasaqlanmış sakral dünya sirlinə bələdlik Qorqud Atanı real dünya sferasından, profanlar cəmiyyətindən çıxarıb haqqına qovuşanlar aləminə bağlayır. Qorqud Atanın öldükdən sonra da qəbrini ziyarət edənləri sağaltması onu şaman ruhları cərgəsinə daxil edir. Bu akt İslama ərən ruhlarının darda qalnlara kömək etməsinə transformasiya edilmişdir.

Qorqud Atanın Sır-Dörya sahilinde, Dərbənddə, Bayburtda qəbirlərinin olması, bu qəbirlərin ziyarətgahı çevrilməsi onun həm ölüb, həm də ölmədiyi ilə bağlıdır. "Ölü desəm ölü eməs, diri desəm diri eməs" sözləri ilə başlayan şaman duasının özündə ölmələ ölümsüzlük arasındaki aralıq mərhələ nəzərə çarpdırılmışdır. Eyni informasiya türkmen atalar sözündə rüdimənt şöklində qalmışdır: "Qorquda qəbir qazma". Şübhəsiz nə ölülər, nə də dirilər cərgəsində yeri olmayan Qorquda qəbir qazmağın mənasız olduğu bildirilir. Qorqud Atanın bir neçə yerdə dəfn olunması fikri də dolayısı ilə onun hər iki sferadan çıxarıldığını sübut edir. Bir qazax aforizmində Qorquduñ dün-yadan ölməyib diri getdiyi ifadə olunmuşdur: "Kayda barsan Korkutting gör, nereye kitsen Korkutting mezarı". Sonradan sufi ərənlarından Sarı Saltukun, Yunus Əmrənin bir neçə yerdə qəbirlərinin olması da əslində haqqı çatmış ərənlorın ölümlə ölümsüzlük arasındaki statusları ilə bağlıdır.

Ölündən qaçma əfsanələrinin hamisində Qorqud Ata dünyanın dörd tərəfində olsa da rahatlıq tapmir. Onun rahatlığı və ölümü də məhz dünyanın kosmik nizamın başlanğıcı, sonu olan dünyanın mərkəzindədir. Qorqud Ata özünün kosmik səyahətini dünyanın mərkəzindən başlayıb, dünyanın mərkəzində də tamamlayır. Mifoloji zaman dairəsi dünyanın mərkəzində qapanır. Dünya modelinin bu anlama forması Qorqud Ata əfsanələrində ölümən qaçma motivində variasiya edilir. Ümumiyyətlə, dünyanın mərkəzi profan aləmi sakral dünya ilə bağlayan nöqtədir. Həyatla ölüm burada qovuşur. Yaranma və sona çatma Oğuz şürurunda Sır-Dərya sahilində-dünyanın mərkəzində baş verir. Qorqud Atanın dünyanın mərkəzində

su üzerinde ölməsi, onun ölümü ilə hər iki aləmi birləşdirməsidir. Qorqud ikili qarşidurmaları birləşdirir, ölümlə həyatın arasında körpüyə çevirir.

Ölümdeñ qaçma motivi Qorqud küylərində daha obrazlı şəkildə təqdim olunur. Ölüm və ondan qaçma ilə bağlı mifopoetik düşüncə küylərdə poetik dilin bütün imkanları çərçivəsində kodlaşır. Qopuzda çalınmış oxunan bu dörd misralıq şer parçaları Qorqudu onun müəllifi kimi verir. Məntiqi baxımdan Qorqud öz ölümü haqqında mahni qoşa bilməzdi. Təbii ki, KDQ və əfsanələrdən biziə məlum olan Qorqud funksiyalarını küylər də eyni ilə təkrarlayırlar. Küylərdə deyildiyi kimi, Qorqud Ata insan ömrünün qısalığı, həyatın faniliyi ilə barışa bilmir. Bütün bu fəlsəfi düşüncələr Qorqudu ölümdeñ qaçmağa məcbur edir. Əfsanə və rəvayətlərdə təbii ki, belə lirik ricətlər, fəlsəfi qənatlər yoxdur. Ölümüzlük axtaran Qorqud insanlardan qaçıb dünyasının dörd tərəfini də görəz, ancaq gördüyü hər şey – qırılmış, qurumış ağac, zamanın zərbələri altında dağılmaqdə olan uca dağlar, günün altında saralıb məhv olan otlar ona ölümün qaçılmaz təqdir olduğunu xatırladır.

Otların, suların, ağacların, daşların, bir sözlə, hər şeyin yaranıb məhv olduğu, həyatın ölümü, ölümün də həyatı əvəzlədiyi, zamanın durmadan irəliyə getdiyi və hər şeyin üzerinde hakim olduğu fəlsəfi qənaətləri Qorqud Atanı ölümə gerçəklilik kimi baxmağa sövq edir.

Türkmənlərin arasında yaşayan Salur Qazan haqqında bir şerində də Qorqud ölümdən qaçılmaz olduğunu qəbul edir:

Səyyah Qorkut, öler boldunq  
imdi bilqil,  
Ol Qazannıñq dövletinə doqa kılqlı.

Karvan gitdi, kəp giç qaldınq,  
yolqa girgil

Alplar, beqlər görən barmu Qazan kibi.

Qorqud simvolik bir dille özünü bu dünyada görüb keçən səyyaha bənzədir, ömür karvanının yola düşdүйünü, gecikməyin, yəni ölümüsüzlüğün mümkün olmadığını poetik şəkildə ümumişləşdirir.

Bələliklə, həm əfsanə və rəvayət, həm küy, həm də şeir parçalarında ölümdən qaçmağın mümkün olmadığı ideyası, Qorquduñ Tanrı təqdirinə qail olduğu təsvir edilir.

Qorqud Atanın öz üzərinə götürdüyü əsas funksiya baxşılardır, ozanların, qopuzun hamisi olmasıdır. Qorqud Atanın ilk qopuzu düzəltməsi əfsanəsində və ayrı-ayrı şer parçalarında, şaman alqışlarında bir neçə mifologem qalmışdır. Bunlardan biri onun ilk ozanlığı, qopuzla bağlı ritualın ilk icraçısı və aparicisi olmasıdır. Mifoloji sistemlərin əksəriyyətində olduğu kimi türk miflərində də demirurq mədəni aktin yaradıcısı və ilk icraçısıdır. Altay türklərinin miflərində yeraltı dünyadan hakimi Erlik xan şaman davulunun ilk ustası və onun ilk ifaçısıdır, başqa sözə Erlik ilk şamandır. Şaman dualarının, əfsanələrinin ağırlıq mərkəzində Erliyin dayanması da bununla bağlıdır. Şamanların da yeraltı dünya ilə bağlı hamı ruhlara malik olması, şamançılığın bütünlükə Erlik xanın tabeliyində olan yaman ruhlara əlaqə saxlaması məhz ilk şamanın əks qütbdə duran Tanrı oğlu olmasından gölər. Bir sira elmi ədəbiyatda “qara inam” adlandırılın şamançılıq, əslində Erlilik, Arsan Duolayla, Ulu Toyonla bağlı yaman ruhlарının vuracağı ziyanı, onların qəzəbini yumşaltmaqdır. Yaşama daha çox yasaqlardan asılı olduğu üçün Tanrıya və ata-baba kultuna verilən kütləvi qurban məra-

simlərindən başqa, qara şaman institutu da sosial sferanın bütün sahələrində fəalidir. Kökü etibarı ilə şamanlıq institutu ilə ilişgili olan, sonradan differensiallaşma nəticəsində ayrıca mədəniyyət göstəricilərində birinə çevrilmiş ozan institutu da yaranışı və ilk fəaliyyəti etibarı ilə yaman ruhlara bağlı olmuşdur. Hətta Orta Asiya şaman tipi olan baxşının özbəklərdə, qaraqalpaqlarda, türkmənlərdə ozanın dastan ifaçılığını öz üzərinə götürməsi islamdan sonra baxşının şaman institutundan uzaqlaşmasını göstərir. Buna baxmayaq qazax və qırğızlarda bu günə qədər baxşı şamandır, dastan ifaçısı akın və yırçı (jırçı)dır. Şamanın funksiyasını Orta Asiya türkləri arasında pərişan, falbin yerinə yetirir. Əfsanədə ilk qopuzu Qorqud Atanın necə düzəltməsi şeytanların yardımı ilə mümkün olur. İslamdan sonra yeraltı ruhlara şeytan deyilməsi ənənə halını aldı. Bu informasiyadan qopuzun qeyri-maddi aləmlə bağlılığı, onun da davul kimi ritual səciyyə daşıdığını görürük. Ozan şamanlıq, qopuz rituallıq funksiyasını itirdikcə Qorqud Ata müstəqil sənət növüne çevrilmiş ozanların piri kimi, kultlaşmağa başladı. Ancaq Ç.Vəlixanovun da məlumatından göründüyü kimi Qorqud uzun müddət paralel şəkildə şamanların da hafizəsində qalmış və buna görə də hamı şaman ruhlarının cərgəsinə daxil edilmişdir. Qorqud əfsanələrində ölümün qopuz çalındıqca Qorqud Ataya yaxınlaşa bilməməsi də rudiment şəklinde qalmış mifologmdir və şaman aktına daxildir. Qopuzdan baxşıların müalicə məqsədi ilə istifadə etmələri faktı onun hələ də əski funksiyasını yaşatdığını təsdiqləyir.

KDQ oğuznamələrində Qorqud Atanın ozan kimi Oğuz alplarının şanlı keçmişini dastana çəkməsi, Oğuz döv-

rünü yaddaşında yaşadıb özündən sonraki ozanlara ötürməsi “Məndən sonra alb ozanlar söyləsün. Alni açıq comərd ərənlər dirləsün” (D-169) – deməsi artıq onun bir ozan olduğunu göstərir. KDQ ozan institutunun bir sıra səciyyəvi cəhətlərini ümumiləşdirir: “Qolca qopuz götürüb, eldən-elə, bəğdən bəğə ozan gəzər. Ər comərdin, ər nakəsin ozan bilür. İləyinizdə çalubayıdan ozan olsun” (D-5<sup>7</sup>) Ozan institutunun bu programı qopuzun ritual səciyyə daşımadığını, ozanın isə sənətkarənən rövirlidiliyini xarakterizə edir. Digər tərəfdən qopuzu Salur Qazanın, Dirsoxanın, Qanturalının, Səgrəyin, Bamsı Beyrəyin çalması bu çalğı alətinin artıq ritual yönünü itirdiyini göstərir. Ancaq KDQ mətni mürəkkəb informasiyalı olduğundan qopuzun ritualla dayanan sakrallığı (əlində qopuz olan düşmənin belə öldürülməməsi) və təbii ki, Qorqud Atanın Tanrı oğlu kompleksinə daxıl olan əsas keyfiyyətlərini (məsləhətçilik, ad vermə, mediatorluq, qayibdən xəbər vermək, gələcəyi demək və s.) saxlaması, bir sözlə şaman dünyagörüşü ilə İslam şürurunun vahid kompleks halında funksionallaşması da müşahide olunur. Orta Asiya şamanlarının, dastan söyləyicilərinin qopuzdan eyni şəkildə istifadə etmələri bu çalğı alətinin sinkretik funksiyasından daha çox, onun bir neçə mədəniyyət aktının birləşdiricisi olmasından xəbər verir.

Türk etnik-mədəni sistemində alplığın atlı-köçəri cəmiyyətdə xüsusi dəyər qazanması, alp olmayanın yaşama haqqını itirdiyi faktdır. Alp təkcə güc və qüvvət simvolu deyil, həm də davranış normsıdır. Qorqud Ata da müdrikiyi, qayibdən xəbər verməsi və s. özəllilikləri ilə alpdır. Türk cəmiyyətində hamı döyüşçüdür. Qorqud Ata da qılınc çalıb, ox atan uca boylu, güclü döyüş-

çüdür. Əfsanə və rəvayətlərdə Qorqud pəhləvan öz ölümünün yaxınlaşdığını bildiyi üçün bir gecədə peygəmbərin vətənidən aq rongli nəhəng daşları gətirmişdir. Orta Asiya türkləri arasında yaşayan inama görə V.Velyaminov-Zernov onun iki sajen hündürlüyündə olduğunu bildirir. Bunu Qorqudun həm Dərbənddə, həm də Sır-Dərya sahilində olan nəhəng qəbiri də təsdiqləyir. Ancaq Qorqud Ata adı döyüşçü deyildir, adı güclü adam da deyildir. Onun sosial statusu hökmədarın hakimiyyətdən yüksəkdir. Əbül Qazinin “Şəcəreyi-tərakimə” əsərindən Qorqudun sakral statusunun hökmədarın statusundan güclü olduğu görünməkdədir. Bir sıra qaynaqlarda (məsələn, “Vilayətnamə”-də) Qorqud sadəcə olaraq oğuzların hökmədarı kimi göstərilir. Bunu K.Baqryanorodının oğuz-peçeneqlərdə Qorqud kağan idi fikri də təsdiqləyir.

Dastan ənənəsi və uslubu güclü hiss olunan salnamələrdə də Qorqud Ata gözəl sözlər sölüyən, məsləhətlər verən, ad qoyan, vəzirlək edən tayfa ağsaqqalıdır. Qorqudun gözəl sözlər söyləməsi çox güman ki, onun ozanlığı ilə bağlıdır. Salnamələr birbaşa onun ozan olduğunu deməsələr də, Əbül Qazinin “Şəcəreyi-tərakimə” əsərində Qorqudun dilindən Salur Qazanın alplığını öyən şeir verilmişdir. Salur Baba oğuznaməsində Qorqud Atanın şairliyinə işarə edən yerlər onun ozanlıq funksiyasından xəbər verir. Türkmen KDQ əfsanə və revayətlərində Qorqudun dilindən söylənmiş yeddi və səkkiz hecalı, aa, bb, vv, qq kimi qafiyələnən çoxlu şeir parçaları vardır. Bəzi misralarda heca bölgüsünün pozulması, fel şəkillərinin (həmçinin ismin hal şəkilçilərinin) qafiyələnməsi, qulaq qafiyələrinin bolluğu bu şeirlərin qopuzda oxunmaq üçün söyləndiyini sübut edir.

Əfsanə və rəvayətlərində “Qorqud Ata şeyle tiyedir” cümləsindən sonra şeir parçasının gelməsi məhəbbət dastanlarindakı “Aldı görək nə dedi” epik formuluna adekvat şəkildə işlənmişdir və birində şerin qopuzla, digərində sazla oxunduğunu təsdiqləyir. Əfsanələrə düşən Qorqud şeirləri çox güman ki, oğuznamələrə düşməmiş (daha doğrusu yazıya alınmamış) ayrı-ayrı dastan parçalarındandır. Türkmenlərin “Qorqud Ata” adlı şeirlə söylənmiş dastanları da iki-iki qafiyələnən heca bölgüsü 7, 8, 9 arasında dəyişən bəndərələrdən ibarətdir:

Caxan gındır, gözün yetməz.	-8
Ona sira xökümün ötməz.	-9
yaxud:	
Öy tutdi, övzar etdi,	-7
Şu xəziriki dövrə yetdi.	-9

Ölündən qaçma, ölümsüzlük axtarma silsilə əfsanələrin əksəriyyətində Qorqud Atanın ozanlığı və qopuzunun ölümlə mübarizə aparması ön planadır. Bu əfsanələrdə o, təbib, övliya, qayıbdən xəbər verən, yuxu yozan kimi təqdim olunsa da, ozanlıq və şairlik qabarlıq görünür. Həm tarixi, həm mifoloji, həm də epik yaddaşa Qorqud Atanın ozanlığı və ozanların piri olması onun qalan funksiyalarından seçilir. Bu isə tarixi-mifoloji biçimlənmə ilə bağlıdır.

Qazax akınlarının qopuzda çalıb oxuduqları “Qorqud küyləri” də Qorqud Atanın yaradıcılığı, şairliyi, ozanlığının məhsuludur. Bir neçə variantı mövcud olan “Qorqud küyləri” qafiyə baxımından bitkin, heca bölgüsü bir qədər pozulmuş dörd misralıq bəndlərdən ibarətdir. Məzmunu əfsanələrdən bəlli olan ölümündən qaçma motividir. Qorqud Ata küylərinə (bəzən ona “Qorqud jiri” da deyirlər) görə ölüm-dən qaçmağın, ölümsüzlük axtarmağın

nizama zidd olduğunu anladıqdan sonra şırqay ağacından (əfsanələrdə lox-jid ağacı) ilk qopuzu düzəldib həyat və ölüm haqqında lirik xalq mahnları olan küyləri (yaxud jırları) qoşur. Sözləri və musiqisi qopuzun yaradıcısı, ozanların piri Qorqud Atanın qəlbindən qopduğu üçün insanları hələ də valeh etməkdə, aklınları, jirciləri vəcdə gətirməkdədir. Qorqud Ata həm əfsanə və rəvayətlərindən, həm də tarixi-xronoloji əsərlərdən, həm küylərdən göründüyü kimi, ilk şair tipi, ozan olaraq kultlaşdır. Ancaq şair tipi özünü şamanda da göstərdiyi kimi Qorqud Ata küylərinin qazax şamanlarının müalicə seansı vaxtı oxumaları onun həm aklın, həm də şaman mühitində eyni dərəcədə kultlaşdığını təsdiqləyir.

Ç.Vəlixanovun və Q.Potaninin məlumatlarına görə qazax şamanları Qorqud Atanı ilk şaman hesab etməklə ya-naşı, qopuzu düzəldən, baxşılara qopuzda calmağı öyrədən, özü sarn (qazaxlarda xalq mahnısı) oxuyan övliya da adlandırlırlar. Eyni informasiyanın sonradan İ.Cekaninskide, İ.Kastanədə təkrarlanması Qorqudun əslində, şaman, qopuzçu, ozan şəklində variasiya olunan şairliyi ilə bağlıdır. Bu şairlik bugünkü klassik mənasında olmayıb Tanrı avazı ilə magik sözlər söyləyən, adla əşya, Tanrı ilə insanlar arasında mistik bağlılıq qura bilən mediatordur.

KDQ qəhrəmanları ilə bağlı əfsanələrin həm Orta Asiyada, həm də Azərbaycanda və Türkiyədə, Balkanlarda, Qaqauzlarda və Şimali Qafqaz türkləri arasında geniş yayılması oğuz-namə ənənələrinin bütün müsəlman türkləri və oğuzlar (hətta xristian olan oğuzlar) arasında hələ də yaşadığını təsdiqləyir. Təpəgöz və Basatla ilişgili əfsanə, nağıl, rəvayət və dastan variantları olduqca yayğındır. Anadolu

və Azərbaycan əfsanələri KDQ-nin məlum VIII boyuna məzmun və forma baxımından yaxındırısa, Orta Asiya (qazax, qaraqalpaq, özbək, türkmən, qırğız, altay və b.) əfsanə və nağılları müstəqil variantlardır. Əldə olan natamam məlumatə əsasən Təpəgöz əfsanəsinin 40-dan çox variantı var. Təkgözlü, insan əti yeyən nəhəng haqqında nağılların sayı isə daha çoxdur. Qazax, qırğız, qaraqalpaq və türkmən variantlarında Təpəgöz (müvafiq şəkildə bir közdi deu, jalqız göz, yaxud jalqız gözdi döö, eqe göz və s. variantlarda tələffüz olunur) motivinə Dəmirdırnaq (Jesturnak) motivi də əlavə edilmişdir. Dəmirdırnaq Təpəgözün ya qızı, ya da bacısı, çox az halda isə arvadı rolunda çıxış edir. Qəhrəman ənənəvi olaraq ovçudur, o, əvvəlcə Dəmirdırnağı, sonra isə onun qardaşı Təpəgözü öldürür, onun qoyun sürüsünə sahib olur. Altay əfsanələrində itbaşlı tayfa motivi də vardır. Qəhrəman əsasən, bu itbaşlı tayfanı Təkgöz divin zülmündən qurtarır.

Anadolu əfsanə və rəvayətlərdə bütöv bir tayfa təkgözlüdür və Təpəgöz də onların başçılarından. Türkiyənin ayrı-ayrı yerlərində yayılmış Təpəgöz əfsanəsi çox dəyişik variantlarda mövcuddur. Orta Asiyada olduğu kimi bəzən Anadolu əfsanələrində Təpəgöz div adlandırılır. Bu da nağıl ünsürlərinin əfsanələrə təsirində xəbər verir. Anadolu əfsanələrində Təpəgözü öldürən qəhrəman ya Basatdır, ya üç qardaşdan ən kiçiyidir, ya da bir başqa bəy oğludur.

Azərbaycan əfsanə və rəvayətlərində Təpəgözə çox vaxt Təpəgöz-Ləzgi deyilir. Bəzi əfsanələrdə Təpəgöz magik gücə malik, sehrli əşyalardan istifadə edəndirsə, bəzilərində o, güclü şəkildə müasirləşdirilmişdir.

Təpəgözə bağlı əfsanələrin müxtəlif variantlarda mövcud olmasına baxmayaraq onları birləşdirən ümumi cəhətlər de vardır: a) bütün variantlarda bu mənfi işarəli obraz təkgözlüdür, b) bütün variantlarda o, çobandır, c) bir çox variantlarda o, sehrli üzüyə, qılınca və b. əşyalara malikdir, ç) qəhrəmanın onun tek gözünü kor etməklə öldürməsi, d) qəhrəmanın Təpəgözün sevimli keçisini, yaxud qoyununu kəsib dərisinə bürünməklə xilas olması, e) qəhrəmanın Təpəgözün sürülərinə sahib olması və s.

Təpəgözün məkanı dağda, mağarada, meşədədir. Bu halda, o nizamlı dünyaya qarşı destruktiv mövqə tutur. Təpəgöz o biri dönyanın işarəsidir, bu həm KDQ-də, həm də əfsanələrdə saxlanılmışdır. Dəmirdırnaq obrazı şaman mifologiyasından gəlmədir. Erliyin, yaxud da yeraltı varlıqların qızı şaman əfsanələrində çox vaxt dəmir dirnaqlı, dəmir qollu, bəzən də dəmir bədənlidirlər. KDQ, "Manas", "Semetey" dastanlarında Təpəgöz obrazı nağıl, əfsanə və rəvayət elementlərinin kontaminasiyası nəticəsində formallaşmışdır.

Ölümdən qaçma, yaxud da ölümlə mübarizə motivi KDQ-də "Duxa qoca oğlu Deli Domrul boyu"nda qalmışdır. Qorqud əfsanə və rəvayətlərinin bir başqa şəkli Domrul əfsanələrində işlənmişdir. Əslində burada can yerinə can vermək motivi ön plana çıksamışdır. Ölüm mələyi Əzraillə mübarizə aparan qəhrəmandan danışan mifoloji, folklor mətnlərinə başqa türk xalqlarında rast gəlinməsi bu motivin türklərdə müstəqil, heç bir təsir olmadan mövcudluğunu sübut edir. Digər tərəfdən şaman əfsanələrində şamanın ölümlə mübarizəsi, ölən adamın canının əvəzinə heyvan qurban verməsi Domrul

əfsanələrinin mifoloji substratını təşkil edir.

Türkiyədə toplanmış bir əfsanə KDQ-də məlum boyu yiğcam şəkildə tekrarlayır. Qəhrəmanın adı Dəli Domruldur, ancaq o, Əzraillə vuruşmur, sadəcə olaraq ona etdiyi xidmət müqabilində neçə il yaşayacağını öyrənir. Qəhrəmanın toy günü ölcəyi motivi də KDQ ilə səsləşir. Müvafiq şəkildə nə ana, nə də ata oğullarını xilas etmək üçün canlarını verirlər, əksinə gəlin buna razı olur. Sonluq KDQ-də olduğu kimi qurtarır. Dəli Domrul süjeti ilə bağlı əfsanə və rəvayətlər Orta Asiyada, Azərbaycanda da vardır. Mətnlərdəki ümumi cəhət bunlardır: 1) can yerinə can verməklə yaxın qohumları sinamaq, 2) bütün hallarda ata-ananın canlarını vermək istəməmələri, əksinə arvadın yaxud gəlinin sevgilisini xilas etmək üçün öz canını verməsi, 3) bütün hallarda Tanrıının qəhrəmanla halalına uzun ömür (40, 80, 140 il və s.) verib, əvəzində ata-ananın canını almağı Əzrailə tapşırması. KDQ ilə uyğun gəlməyən yerlər əfsanə janının xüsusiyətləri ilə izah edilməlidir.

KDQ qəhrəmanlarından Bamsı Beyrəklə bağlı əfsanə, rəvayət və dastan varianti türk folklorunda daha geniş yayılmışdır. Təbii ki, dastan, əfsanə, rəvayət janrlarında variasiya olunan ər arvadın toyunda beynəlxalq motivinin yaygınlığı onların türk etnik-mədəni sistemində vahid folklor qaynağından yararlandığını göstərir. Əfsanələrdə bu motivin həm “Aşıq Qərib”, həm “Yusup və Əhməd”, həm “Alpamış”, həm də KDQ fonunda variantları mövcuddur. Hətta bu motivin çox əski izlərinə altay dastanı “Alıp Manaş” da, yakut dastanlarında da rast gəlirik. KDQ-də altay dastanında, “Alpamışda”, “Yusup və Əhməd”də bu motiv

qəhrəmanlıq fonunda təqdim olunursa, “Aşıq Qərib”də və əfsanələrin böyük eksəriyyətində məhəbbət mövzusu aparıcıdır.

Şərti olaraq Bamsı Beyrək əfsanələri adlandırıla bilən folklor nümunələri daha çox Türkiyədə, qismən Orta Asiyada və Azərbaycanda toplanmışdır. Anadoluda, Bayburtda müxtəlif variantlarda söylənən bu əfsanələr KDQ mövzularının canlı repertuarda hələ də yaşadığını göstərir. Təbii ki, KDQ oğuznamələri dastan kimi canlı ifadan XVI yüzillikdə çıxsa da, ayrı-ayrı oğuznamələr əfsanə, rəvayət, nağıl şəklində şifahi ənənədə bu gün də qalmışdır. Bu isə KDQ ənənəsinin, oğuznamə dəbinin hələ də canlı yaddaşdan silinmədiyini təsdiqləyir. Bamsı Beyrəklə, Təpəgözlə, Domrulla, Qazanla bağlı əfsanələrin mövcudluğu, həmçinin Beyreyin Bayburtdakı məzarının, Qorquduñ Dərbənddə və Sır-Dərya sahilində olan məzarının, Qazanın, Bayındırın, Burla xatunun qəbirlerinin ziyarətgah kimi qalması klassik divan ədəbiyyatının mədəniyyətdəki dominant roluna baxmayaraq, oğuznamələrin xalq yaddaşında və həyatında əhəmiyyətli rol oynadığını sübut edir. Təkcə Türkiyənin ayrı-ayrı yerlərindən toplanmış Bay Beyrək əfsanəsinin 20-dən çox varianti mövcuddur. Bunlardan bir çoxu məzmunca bir-birinə çox yaxındır, bəzilərində isə fərqli cəhətlər də yox deyildir. Eyni zamanda Bay Beyrəklə bağlı ayrıca şer parçaları da vardır. Bu isə Beyrəklə bağlı bir neçə dastan variantının olduğunu təsdiqləyir. Əfsanələrdə Bəy Beyreyin nişanlısı Ağ kavak qızı adlanır. Burada övladsızlıq, dustaqlıq (7, 16, 17 il) Beyreyin çoban, aşiq, ozan donunda öz nişanlısının toyuna golması, rəqibini bağışlaması, evlənmə və s. ortaq mövzular vardır.

KDQ boyları ile bağlı ortaq əfsanə və rəvayətlərə yanaşı, yalnız regional karakter daşıyan folklor mətni vardır. Salur Qazanla bağlı əfsanə və rəvayətlər də məhz türkmənlər arasında yayılmışdır. Salır baba “Oğuznamə”sində, Əbü'l Qazi “Şəcəreyi-tərakimə”sində bu əfsanələrdən məharətə istifadə etmişlər. Türkmen əfsanələrində KDQ-də olduğu kimi Salur Qazan İç Oğuzların başçısı, Bayındır da xanlar xanıdır və İç Oğuzlarla Dış Oğuzların hökmdarıdır. Həmçinin əfsanələrdə Bayındır xanın ağ ban evlər tikdirib Oğuz elini üç gün, üç gecə qonaq etməsi, Qorqud Atanın bu məclisdə saz çalıb, dastan söyləməsi, oğuzlara öyünd-nəsihət verməsi də eyni ilə KDQ boylarını xatırladır. Salur Qazan da İç Oğuz bəyləri üçün üç gün, üç gecə toy verir, yenə də Qorqud gəlib saz çalır, dastan söyləyir, öyünd verir. Hətta bir əfsanədə cavduruların Oğuz elindən inciyib Manqışlağa getmələri bildirilir. İç Oğuzlar başda Qorqud Ata olmaqla Salur Qazanı onların arxasında göndəririrlər. Burada Salur Qazan həm də el ağsaqqalı kimi təqdim edilir. Türkmen əfsanələrində tarixilik güclüdür və KDQ boylarının bir çoxunun oxşar şəkildə qaldığını sübut edir. Salur Qazanın əjdaha ilə vuruşması haqqında türkmen əfsanələri XIX yüzəlliyin sonlarına qədər xalq arasında yaşamaqda idi. Bunu A.Tumanskinin məlumatı da təsdiqləyir. Ancaq Salur Qazanla bağlı mifoloji süjetlər toplanmamışdır və onların ayrı-ayrı hissələri hələ də salorlar arasında qalmadıdılır.

Beləliklə, KDQ boyları, qəhrəmanları ile bağlı əfsanə və rəvayətlərin mövcudluğu bütün türk xalqları arasında KDQ dastanlarının müxtəlif mərhələ və məqamlarda mövcud olduğunu göstərir.

### Ədəbiyyat:

Вельяминов-Зернов В.В. Исследование о Касимовских царях и царевичах. ч. I-II. СПб., 1893-1864.

Джембысбаев. Хорхут Аулия. – Туркестанские ведомости, N 92, 1889.

Диваев А.А. Несколько слов о могиле святого Хорхут-ата. – ЗВОРАО, Т.Х., СПб., 1986.

Иностраницев К.А. Коркуд в истории и легенде. – ЗВОРАО, Т.ХХ., СПб., 1912.

Жирмунский В.М. Тюркский героический эпос. Л., 1974.

Gökyay. O. Ş. Dedem Korkutun kitabı, İst., 1973.

Спиридовон П.С. Один из вариантов легенды о Хор-Хуте. – ПТКЛА, X, Ташкент, 1909.

Жубанов А. Струны столетий. Алма-Ата, 1958.

Туманский А.Г. По поводу “Китаби Коркут”. – ЗВОРАО, Т.Х., СПб., 1986.

Oğuznamələr. B., 1993.

Qorkut Ata. Aşqabat, 1990.

Füzuli Bayat

**DƏLİ, DƏLİLƏR** – KDQ boylarının qəhrəmanlarının igidliyini, hünərini bildirən mədəni-kulturoloji bir anlayış: “...Dəli Qondaz sadcan dəpdi... Dəli Budaq soldan dəpdi... (D-63). İmpulsiv ərənliyi səciyyələndirir. Türk epik ənənəsində sadəcə gücün, cəsəretli və qorxmaz olmağın deyil, eləcə də atlı-köçəbə topluluğun anlayışındaki ərdəmlliliyin və uyğun olaraq da dastan qəhrəmanlarının mədəni davranışını kodudur. Oğuz igidlərinin, alp ərənlərin adlarında buna görə də tez-tez rast gəlinir: Dəli Tondaz, Dəli Budaq, Dəli Domrul.

Eyni bir ənənənin davamı olduğundan Koroğlunun qoç igidləri də “öz-özünü qoynadan” igid tipini bildirən həmin “dəli” adı ilə çağırılırdılar (“Hoydu, dəlilərim, hoydu...”)

Osmanlı dövlətinə XV əsrin sonu – XVI əsrin əvvəllərində ilk dəfə Rumelidə təşkil edilmiş olan bir Süvari əsgər bölgüsü dəlilər adlanırdı. Şüarları “Yazılanlar gəlir başa” olan bu çox cəsur insanlar ölümlərlə əylənə-əylənə düşmən üzərinə atılıraq onu çəşdirir və qalib gəlirdilər.

Bu ığidlik simvolu, cəsarət və qoçaqlıq rəmzinə çevrilən dəli və dəlilik anlayışı Turan – türk tipinin səciyyəsi olaraq nə slavyanlardan, nə də roman-germanlardan ötrü axıra qədər anlaşılmışdır.

*Cəlal Baydili*

**DƏLİ BUDAQ, QARA BUDAQ** – Qaragünə oğlu, Qazan bəyin qardaşı oğlu. III boyda adı çəkilir:” Qaragünə oğlu Qarabudaq aydır: Ağam Qazan, məsləhətdir”. (D-37). Mürəkkəb quruluşlu Qarabudaq adının tərkiblərindəki hər iki tərəf eyni mənada çağdaş antroponimlər sistemində geniş yayılmışdır. “Qoçaq, ığid, qorxmaz, ürkəkli” mənalarda KDQ qəhrəmanlarına adlarına əlavə edilərək onların impulsivlığını səciyyələndirən “dəli” ifadəsiylə Dəli Budaq şəklində də (2 dəfə) işlənmişdir: “Cılasun yigitlərlə Qaragünə oğlu Dəli Budaq soldan etdi”(D-?). Bu Oğuz ığidinin adı, ümumiyyətlə, boylarda “Qarabudaq” kimi 7 dəfə, sadəcə “Budaq” kimi 5 dəfə keçir.

**DƏLİ DOMRUL, DUXA QOCA OĞLU DƏLİ DOMRUL** – KDQ-də V boyun qəhrəmanı: “Oğuzda Duxa qoca oğlu Dəli Domrul deyərlərdi, bir ərvardı” (D-155). KDQ boyları içorisində mifoloji xarakter daşıyan iki oğuznamədən biri olub əski möhsuldarlıq – artım tapınışı və onun ayrılmaz qolu kimi ölüb-dirilmə ideyası ilə bağlanan “Dəli Domrul” hekayəsində Dəli Domrulun

Əzraillə görüşməsi elə onun ölüb-dirilməsini bildirən və ilkin mifoloji anlamını itirmiş rudimentar motivdir. Dəli Domrul obrazının mifoloji xarakterini göstərən bir cəhət də Oğuz bəylərindən fərqli olaraq onun bir dəfə də olsun bəy, yaxud xan kimi təqdim edilməməsidir. “Oğuznamədə” isə onun adından sonra “Sultan” titulu işlənmişdir. Lakin, bu titul-epitet də sosial fərqi yox, mifoloji kod səviyyəsində qəhrəmanın bərəkət-artım hamisi olmaq funksiyasını bildirir.

*Arif Acalov*

### **DƏLİ DONDAR, DƏLİ TONDAZ –**

“Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu boy”da (IV) “Yigirmi dört boyın oxşayan” kimi səciyyələndirilir. Boylarda “Dəli Dondar” adıyla 13 dəfə, “Qiyan Səlcük oğlu Dəli Dondar” adıyla da 10 dəfə xatırlanır: “Dəmir qapu Dərvəndəki dəmür qapuyi dəpüb alan, altmış tutam ala göndərinin ucunda ər bə-gürdən Qiyan Səlcük oğlu Dəlü Dondar çapar yetdi” (D-60).

**DƏLİ ƏVRƏN, DƏLİ URAN** – Ancaq bir yerdə “Qazılıq qoca oğlu Yegnək boyu”nda adı çəkilir. “Əjdəhalar ağızından alan Dəlü Uran bilə vursun!” (D-206).

“Əjdəhalar ağızından adam alan” Oğuz əri kimi səciyyələndirməklə onun həddindən artıq güclü olduğu ifadə edilmişdir. Uran – ığid demək olan “Dəli” sözüylə eyni mənalıdır və döyüş harayı anlamlı əski “urmaq” sözü ilə bir kökdən gelir.

**DƏLİ QARCAR** – Banıcıçeyin qardaşı. “Qam Börənin oğlu Bamsı Beyrek boyu”nda iştirak edən surətlərdən biri. Bacısına elçi düşəni öldürür. Banıcıçeyə elçi gələn Dədə Qorquddan “Bin bugra götürün kim, maya görməmiş ola.

Bin dəxi ayğır götürün kim, heç qıraqa aşmamış ola. Bin dəxi qoyun görməmiş qoç götürün. Bin də quyruqsuz-qulaq-sız köpək götürün. Bin dəxi bütə götürün mana” (D-857) – deyə və gətirə bilməsə öldürəcəyi ilə hədələyir. Dastanın sonuna yaxın biz Dəli Qarcarı Oğuzun ləyaqtılı, ədəb-ərkanlı vətəndaşı görürük. O dərk edir ki, cəmiyyətin qayda-qanunları, xalqın ənənələri var, onu pozmaq olmaz. Bacısını Beyrək kimi igidə verməyə razı olur.

**DƏMİRÇİZADƏ ƏBDÜLƏZƏL MƏMMƏD OĞLU** (1909–1979, Azərbaycan Res.) – görkəmli dilçi, Azərbaycan EA-nın müxbir üzvü, fil.e.d, prof.

“Azərbaycan ədəbi dili tarixi xülasələri” (1938), “Azərbaycan dili tarixi” (1944), “Azərbaycan dilinin inkişaf yolları” (1958), eləcə də Azərbaycan dilinin tarixinə aid yazdığı digər əsərlərində KDQ haqqında qorqudşunaslıq üçün gərəklə fikirlər söylemişdir.

KDQ mövzusunu ilk dəfə Azərbaycan teatrı səhnəsinə gətirmiştir. 1941 ildə “Dədə Qorqud” (“Salur Qazanın evinin yağmalanması” librettosunu), 1943 ildə “Qaraca Çoban” mənzum pyesini yazmış, birincisi Azərbaycan Dövlət Filarmoniyasında, digəri isə Gənc Tamaşaçılar Teatrında tamaşaşa qoyulmuşdur.

İ.V.Stalinin ölümündən sonra (1953) KDQ dastanının araşdırılması və nəşri üzərinə qoyulmuş qadağan ləğv edilmişdir. Haqsız tənqidlərə məruz qalan digər həmkarları kimi Dəmirçizadə də yenidən qələmə sarılaraq elmi araşdırmlarını davam etdirmiştir. KDQ abidəsi ilə bağlı bir sıra maraqlı əsərlər yaratmışdır. Hətta vaxtilə yersiz təzyiqlərə məruz qalmış həmkarları H.Arası, M.Arif, M.H.Təhmasiblə bir-

likdə “Kommunist” qəzetində (26.03.57) “Dədə Qorqud” dastanları başlığı altında nəşr etdirdikleri məqalədə abidə haqqında deyilən bədnam iftiraların siyasi mahiyyəti açıqlamışdır.

1957 ildə şərqşünasların Daşkenddə keçirilən birinci konfransında “Dədə Qorqud kitabı” haqqında rus dilində məruzə etmişdir. Daha sonra “Dədə Qorqud” kitabının M.F.Axundovun arxivində saxlanılan izlərini aşkar edib, dahi filosofun bu epos barədə məlumatı olması barədə fikir yaratmışdır (1957).

KDQ dastanlarının dili” (1959) əsəri nəşr olunmuşdur. Mütxəssislər tərəfindən KDQ dastanının araşdırılması yönündə mühüm bir hadisə kimi qarşılanmışdır. Məşhur rus sovet türkologu A.N.Kononov müəllifin bu əsərini KDQ dastanlarının öyrənilməsində yeni mərhələ kimi qiymətləndirmiştir. Eyni zamanda əsər görkəmli türk qorqudşunasları O.Şaiq və M.Erginin də diqqəti ni cəlb etmişdir.

#### Əsərləri:

Dədə Qorqud (libretto). 1941.

Qaraca Çoban (mənzum pyes). 1943.

Azərbaycanın qədim dili. “Azərbaycan müəllimi”, B., 1946.

Azərbaycan dilinin Oğuz-qıpçaq ünsürləri. EA-nın əsərləri, B., 1947, N 1.

Kitabi-Dede Korkut. Материалы научной конференции востоковедов в Ташкенте. АН Узб.ССР, Ташкент, 1957, Труды АПИ, Б. 1959, т.VII.

“Qaspi”, “Xəzər”, “Qafqaz” sözlərinin etimologiyası. API-nin əsərləri, B. 1959, VII.

KDQ dastanlarının dili. B., 1959;

M.F.Axundovun arxivində Dədə Qorqudun izləri. “Ədəbiyyat” qəzeti, B., 1957.

Azərbaycan ədəbi dilinin tarixi. B., 1967.

Azərbaycan dilinin tarixi qrammatikası. Giriş, B., 1967.

**DƏMİRGÜCİ, DƏMİRGÜC** – Qaracığ çobanın qardaşı. “Salur Qazanın evi yağmalandığı boy”da (II) adı çekilir: “Qabangüci, Dəmirqüci – bu iki qardaşı yanına aldı” (D-39). KDQ-nin dilindəki ifadəyələ “kaforlərlə” vuruşda həlak olur: “Qaracığ çoban kafərin üç yüzünü sapan taşılı yero bıraqdı. İki qardaşı oxa düşdi, şəhid aldı”. (D-41). İgidlik rəmzi olan bu mürəkkəb quruluşlu ad “Dəmir” apelyativi ilə şəxs adı kimi əski və çağdaş türk dili dialektlərində geniş yayılmışdır. Timur, Temir adları da “dəmir” sözünün qədim şəklini qoruyub saxlamaqdadır.

**DƏMÜR DONLI MAMAQ** – Təpəgözün əlində həlak olan Oğuz bəylərindən biri. KDQ-də təkcə bir yerdə “Basat Dəpəgözi öldürdügi boy”da adı çekilir; Təpəgözün əlində ölü Oğuz ığidlərindəndir: “Dəmür Tanlı Mamaq əlində həlak oldu” (D-128). Addakı “Dəmür Tonlu” ləqəb olub ığidlilik rəmzi bildirir.

**DƏPƏR** – balta. Bu söz KDQ-də həm də dəp/mək kimi işlənərək basmaq, vurmaq, məğlub etmək mənalarını bildirir: “Baban dedi, keyikləri qovsun, gətərsün, bənim önmədə dəpaləsün...” (D-22<sup>1</sup>); “...Dəli Dondar sağdan dəpdi ...Cılasun yigitlərlə Qaragüne oğlu Dəli Budaq soldan dəpdi”. (D-64<sup>1</sup>); “İç Oğuz bəgleriylə Qazan dopa dəpdi”. (D-63<sup>13</sup>-64<sup>2</sup>). Silah – balta kimi “dəpər” sözü (“Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala” – D-84<sup>9</sup>) az işlənmişdir. Belə anlaşılır ki, “dəpər” baltaya verilən addır və bu silah döyüşcünün yanında saxladığı döyük aletlərindən biridir. Bu söz sonradan “topor” kimi rus dilinə keçmişdir.

**DƏRBƏND, DƏMİRQAPU DƏRBƏND** – KDQ-də üç boyda (II,

D-60<sup>2</sup>; VII, D-205<sup>7</sup>; IX, D-244<sup>6</sup>) adı çekilir. Boylarda deyilir: “Dəmirqapu Dərbənddəki Dəmirqapayı dəpib alan...” (D-60<sup>2</sup>) və ya “Əvvəl Dəmirqapu Dərbənddə bəg olan, qarğı sügү ucunda ər böğurdən” (D-205<sup>7</sup>); “...Dəmirqapu Dərvəndindən xəbər varmış, Alca atlu Şöklü Məlik qatı pusmuş...” (D-244<sup>6</sup>).

Dəmirqapu Dərbənd Qafqaz Albaniyasının qədim şəhərlərindən biridir. Dərbənd haqqında latin, yunan, ərəb, fars, türk, erməni, gürcü, rus və s. mənbələrdə, həmçinin orta əsr Avropa müəlliflərinin əsərlərində maraqlı məlumatlar var. Əsas tarixi mənbə kimi “Dərbəndnamə” xüsusişlə əhəmiyyətlidir.

Dərbənd şəhərinin salınması və qalanın tikilməsi tarixi haqqında fikirlər müxtəlidir. Qədim müəlliflər qalanın əsasən mühafizə əhəmiyyətli bir istehkam məqsədilə tikilməsi və möhkəmləndirilməsinin Sasani hökmardarlarından üçünün II Yezdəgirdin (438-457); Kavadin (488-531); I Xosrov Ənuşirəvanın (531-579) adı ilə əlaqələndirirlər. Lakin IX-X əsrlərin əreb müəllifləri bir ənənə olaraq Dərbənd qalasının Kavad ve I Xosrov Ənuşirəvan tərəfindən tikildiyini göstərirler. Bu barədə Balazuri (IX), İbn-əl Əsir (1160-1234), İbn-əl Fakix (X), İbn-Xordadbi (IX-X), coğrafiyaşunas Yakubi (IX-X), Məsudi (X), Yakut əl Həməvi (XIII) və başqalarının əsərlərində qiymətli tarixi məlumatlar qeyd edilmişdir.

Balazuri Dərbənd qalasının sasanı hökmədarı Kavadin oğlu I Xosrov Ənuşirəvan tərəfindən tikildiyini bildirir. Sonralar isə bu məlumat XIII əsr müəllifi Yakut əl Həməvi tərəfindən təkrar edilir. Ancaq 1970-76 illərda Dərbənddə aparılmış arxeoloji tədqiqat işləri zamanı hələ e.ə. VII-VI əsrlərlə səsləşən

qədim yaşayış məskənləri aşkar edilmişdir. Bu da şəhərin daha qədimliyini və strateji əhəmiyyətini təsdiq edir. Görünür Skif, Sarmat, hun, alan, Xəzər və başqa tayfalar Qafqaza və Ön Asiya-ya axınları zamanı Dərbənd keçidindən istifadə etmişlər. Köçərilərin birləşmiş qüvvələrinə qarşı İranın, sonralar isə ərəblərin şərqi Zaqqafqaziyada əsas dayaq məntəqəsi hesab edilən Dərbənd mənbələrdə türkçə – Dəmirqapı, Dəmirqapı Dərbənd; ərəbcə – Babül-hədūd, Babul-əvbab, farsca – Dərbənd; yunanca – Cur, ermənicə – Bah, Cor, Cor qapısı; gürcücə – Drubəndi; mongolca – Teymur Kühülqa həmçinin Xəzər Dərbəndi, Şirvan Dərbəndi, Bakı Dərbəndi və s. adlarla xatırlanır. Sasaniylər Dərbəndə “Dərbəndi Xəzran” – Xəzər qapısı da demişlər.

Dərbənd qapısı (Cor qapısı) barədə Moisey Xorenlinin coğrafiyasında (VII), M.Kalankatunlunun (VII) Alban tarixində, həmçinin Azərbaycan coğrafiyasunası Bakuvinin (XIV-XV) əsərində diqqəti çəkən mə'lumatlar verilmişdir.

Abd-Ar-Rəşid Al Bakuvi, Alman səyyahi Adam Oleari (VII), Türk səyyahi Övliya Çələbi (XVI) və başqları Dədə Qorqudun qobrının Dərbənddə olduğu barədə məlumat verirlər. Dərbənd qalasının Makedoniyalı İskəndər tərəfindən tikildiyi barədə fikirlər var.

Övliya Çələbi Dərbənd haqqında yazır: “Bəzi tarixçilərin yazdıqlarına görə bu qalanın əsasını hökmədar İskəndər Zülqərneyn qoymuşdur. Qalanın dəmirqapı adlanmasının səbəbi budur ki, divarlar tikilərkən İskəndərin əmri ilə oraya qapılar, öünüñ gözətçilər qoyulmuşdur. Ənuşirəvanın dövrünədək salamat qalan həmin qaplara görə qalaya Dəmirqapı deyilmişdir.

Dərbənd möhtəşəm qala hasarı ilə yanaşı, tarixi abidələri və görkəmlili şəxsiyyətləri ilə də məşhurdur. Abidələrdən bayat qapısı, Orta qapı, Türkmen qapısı, Carçı qapısı, Qırxlar qapısı, Qırxlar qəbiristanlığı türk dünyasının xatirolərini yaşıdır. Minareli məscid (XIV), Şah Abbas məscidi (XVII), Sultan Bayat hamamı (XVII-XVIII), Xan məqbərəsi (XVIII), yer altı su ambarı (VIII-XVII), Xan sarayının qalıqları (XVIII), qaravulxana (XIX) Dərbəndin zəncin tarixində xəbər verən çox qiymətli sənətkarlıq abidələridir.

Dərbənddə M.Ə.Kazım bəy qardaşları kimi görkəmlili şərqsünəslər, Qumru, Şuai, Süpehri kimi şairlər, görkəmlili alımlər, elm və mədəniyyət xadimləri, filosoflar yetişmişdir.

Şirvanşahlar sülaləsinin (1382-1538) görkəmlili nümayəndələri: I İbrahim (1382-1417), I Xəlilullah Fərrux Yasər (1462-1500), II İbrahim Şeyx Şah (1502-1524), II Xəlilullah (1524-35), Şahrux (1535-1538) öz dövrlərinin görkəmlili şəxsiyyətləri olmuşlar.

Türk xalqlarının daimi yaşayış ərazilərinin relyefindən asılı olaraq Dərbənd adı iki dağ arası, dar keçid, dağ və çay arası kecid, keçid qapısı mənalalarında geniş yayılmışdır. Xüsusən türk xalqları yaşayan ölkə və eyalətlərdə bu topominə tez-tez rast gelmək olur. Məs.: Dərbənd-Türkiyənin Konya elinin mərkəzinə bağlı bir bucaq; Türkiyənin Qoca eli ilə bağlı bir bucaq; Türkmenistanın Qeves rayonunda dağ keçidi; Bexerden rayonu ərazisində dağ keçidi; dağın ağızı, fars dilində “yapıq qapı” (Azərbaycanın Gədəbəy, Naxçıvan ərazilərində topomin).

Dərbənd//Dəmirqapı Dərbənd adı VI-VIII yüzilliklərin daş kitabələri olan Kültiqin yazılarında türk xaqanlarının geriyə hücum istiqaməti kimi dəfələrlə nad edilir.

KDQ-də Dərbənd toponimi dəmir qapu Dərbənd (III, D-93<sup>11</sup>), qara Dərbənd ağızı (III, D-70<sup>11</sup>), Qapulu Dərbənd (II, D-39<sup>6</sup>), Qanlı qara Dərbənd (IV, D-142<sup>12</sup>), Pasinik qara Dərbənd (III, D-71<sup>8</sup>) adları ilə təkrar olunur.

**Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

*Abu Əsak al-farsi al İstəhri* (850-934). Kitabi-məsalik al Mamalik (Dövlətlər və yollar haqqında kitab).

*Yakut al-Həməvi*, Mudjam Al Buldan. B., 1983.

Abd Ar-Raşid Əl-Bakuvi Kitab Talxis Əl-Kaxxar. M., 1971.

*İbn əl-Əsir*. Əl-Kamil fi-t-Tarix. B., 1959.

*Bakıxanov A.* Gülüstani-İrəm. B., 1988.

*Xəlilov P.* Kitabi-Dədə Qorqud – intibah abidəsi. B., 1993.

*Vəliyev K.* Elin yaddaşı, dilin yaddaşı, B., 1988.

Türk Ansiklopedisi. Ankara, 1966, c.VIII.

İslam Ansiklopedisi. İst., 1979.

“Дербент горная стена”. M., 1979.

**DƏRƏŞAM SUYU** – KDQ-də X boyda adı çəkilir: “Gəlib yenə ol qoruya girdilər. Yuntları daşra çıxardılar. Tav-lunbaz urub, yuntları önlərinə bıraqdır. Dərəşam suyını dəlüb keçdilər”. (D-270<sup>9</sup>).

Dərəşam suyu Dərəşam nahiyyəsin-dən axan çayın adıdır. Əslində şamlığı yaranan, şamlığa axan su deməkdir. KDQ-nin mətnindən aydın olur ki, Dərəşam suyu dedikdə Araz çayı nəzərdə tutulur. Çünkü Əlincədən qayıdan qardaşların (Əgrək və Səgrəyin) üzüb keçdiyi “Dərəşam suyu” ancaq Araz ola bilər. Buradan da aydın olur ki, qardaşlar Dərəşam sərhədinə qərbən Arazın sol sahili ilə gəlmış, onun sağ sahili boyunca qərbə doğru getmişlər.

Tataristanın hidronimləri sırasında qaraşam suyu adı çəkilir, yaşılıq, çəmənlik mənalarında izah edilir.

**Ədəbiyyat:**

*Kurzioğlu M.F.* Dede Korkut Oğuznameleri. İst., 1952.1

*Gökyay O.Ş.* Dedem Korkudun Kitabı. İst., 1973.

*Mecid Doğru*. Krım ve Maykopun yer adları. Türk dünyası araştırmaları. 1978, sayı 84.

*Həsənov A.Q.* Dərəşam toponimi haqqında. ADU-nun “Elmi əsərləri” B., 1976, № 4.

*Qəribov Q.* Tatarstan qidronimləri. Qazan, 1990.

*Babayev S., Babayev N.* Naxçıvan MR-da Dədə Qorqud toponimləri. “Ədəbiyyat qəzeti”, 5, 12 sentyabr 1997.

Azərbaycanın inzibati-ərazi bölgüsü. B., 1979.

“Современный Иран” (справочник). M., 1957.

**DƏRƏŞAM UCU** – KDQ-də X boyda yad edilir: “Üç gün dünli-günli yordı. Dərəşam ucundan keçdi, ol qardaşı tutulan qoruya gəldi” (D-263<sup>4</sup>).

O.Şaiq bu yeri Dərəşamin sərhədi hesab edir.

M.F.Kırzioğluna görə bura arsaqlar dövründə Naxçıvandan Van gölünə qədər uzanan yerləri içərisinə alan və Daş oğulların vətəni olan “Vasprakan” əyalətindəki Xram qəsəbəsinin yerində olmuşdur. Bu yer 972 ildə İslam əmri tərefindən dağdırılmış, xərəbələri üzərində “Şampi” və ya “Qara şampi” adlı yeni qəsəbə salınmışdır. Qəsəbənin içindən keçən su (çay) ermənicə “Şampi-zor” (şam dərəsi) adlanmışdır.

Türklərin “İrəvan əyaləti töhrir dəftəri”ndə (999-1590) İrəvan ərazi-sində olan 28 nahiyyədən 16-nın “nahiyəyi Dərəşam” adlandığı göstərilir.

Dərəşam toponimindəki “şam” həm də “sazi/saz” sözləri ilə eyni mənə daşıyır. Hər iki tərkiblə başlayan toponim Azərbaycanda geniş yayılmışdır. Naxçıvanın Babək rayonu ərazisində Dərəşam dəmiryolu dayanacağı, Dərəşam qəsəbəsi; Culfa rayonu ərazisində Dərəşam mineral bulağı; Arazın sağ sahilində (Azərbaycanın cənubunda) Qotur çayı mənsəbində Dərəşam yaşayış məntəqəsi xərabələri, oradan bir qədər aşağıda Dərəşam qəsəbəsi; Azərbaycanın Tovuz rayonu ərazisində Böyük şamlıq, Kiçik şamlıq; Gədəbəy rayonu ərazisində şamlıq; Laçın rayonu ərazisində Şam; Balakən rayonu ərazisində şəmbül, şəmbül binə; Oğuz rayonu ərazisində şamlı; Zəngilan rayonu ərazisində Şamlı kənd adları vardır.

Şam derivatı ilə başlanan digər yer adları da mə'lumdur. Taliş mahalında Saleh şamı, Nəbi şamı, Nəbati şamı, Məmməd şamı; Masallı rayonu ərazisində Əzim şamı, Ambu adöy şamı, Şam biçarı və digər adlar mə'lumdur. Araz çayı vadisində şam tərkibli onrlarla yer adları xatırlanır. Məs.: Der şamı, Aza şamı, Qazı şamı, Miğri şamı (Ermənistanda); Tüklü şam, Qumlu şamı, Mincivan şamı, Tiri şamı, Muğanlı şamı, Ördəkli şamı, Baharlı şamı (Zəngilan) və s. Araz boyu digər rayonların ərazilərində də belə adlar mövcuddur (bax. A.Q.Həsənov). Bundan əlavə Krimda Böyük şam, Kiçik şam, Gürçüstanda Şamlıq, Şamsoy kənd adları, Azərbaycanın Şamaxı və Şəmkir (Şamaxı) rayon adları da “Şam” tərkiblidir.

Şam çay kənarlarında, adətən iki çayın qovşağında qamış, yulğun, çeyən, biyan və s. göyərdiyi, həmçinin çöl heyvanlarının və quşların yurd saldığı sucaq (sulu) yerlərə deyilir...

**DƏVADARI (ƏBU BƏKR ABDUL-LAH İBN AYBƏK ƏD-DƏVADARİ)** (?-1331) – ərəb tarixçi. Mənşəcə turkdür. İbn Dəvadari kimi də tanınır. “Kənz əd-dürər və cami əl-qürər” (Dürələr xəzinəsi və seçilmişlərin top-luslu) çoxcildli əsərinin altinci və doqquzuncu hissələri dövrümüzədək çatmışdır.

Dəvadiriyyə görə Cəmaləddin Xərəzmşahı təqib edə-edə Anadoluya qədər gələn monqolların “Ulu xan Ata Bitiqi” adlı kitabı varmış. Bu kitab başqa tükələrin (Dəvadari monqolları) da türk hesab edirdi. Bu fikir Rəşidəddində, Əbül Nazidə və başqa tarixçilərdə də belədir) əldən -ələ ötürdükləri “Oğuznamə” adlı kitabı qədər böyük hörmətə layiqdir. Dəvadarının “Ulu xan Ata Bitiqi” kitabını “Oğuznamə” ilə müqayisə etməsi onu göstərir ki, oğuzlar özlərini mənəvi cəhətdən qohum saydıqları monqollardan üstün tuturdular.

Oğzunamələrin monqol yürüşlərindən əvvəlki yazılı variantı, daha çox mifoloji tarixi dastan şəklində imiş. Bunu Əbu Bəkr əd Dəvadarının məlumatı da təsdiq edir.

#### **Ədəbiyyat:**

Бүнчятов З.М. Обзор источников по истории Азербайджана (источники арабские). Б., 1964.

ASE, III cild. B., 1979.

Bayat. F. Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanı. B., 1993.

**DƏVƏ** – Abidənin boyalarında qoyundan, atdan sonra ən çox adı keçən dəvədir. Burada “Ayrı/ayru yollar izin bilən” dəvəyə bəzən hətta müqəddəs bir heyvan kimi baxılır. Dəvə üçün “Yanaşub yola girəndə qara bugur görkli” (D-6<sup>13</sup>) deyilir. “Görklü” isə, bəlli olduğu üzrə, “gözəl”, “mübarək”, “mü-

qəddəs” anımlarındadır. Abidədə də-və ilə bağlı “Dəvəcə böyümüşsən, köşəkcə aqlın yoq!” (D-125<sup>10</sup>) hikmətli söz deyilmiş, dəvəyə məxsus “bozla-maq” yəni avazla ağlamaq ifadəsi insa-na şamil edilmiş, toyla bağlı qızdan sarı istənilən başlıqlar sırasında dəvə də tələb olunmuş, göstərilən igidlilik, deyi-lən xoş xəbor üçün hədiyyə olaraq dəvə də verilmişdir. Misal üçün, Dirsə xanın oğlu buğaya üstün gəlir və bu igidlilik-dən sonra onun ad iyiyəsi olmaq vaxtı çatdığı bildirilir. Bu şərəfə mərasim keçirilir. Dədə Qorqud Dirsə xana mü-raciətlə başqa şeylərlə yanaşı, “Qayta-bandan qızıl dəvə vergil bu oğlana, yüklət olsun hünərlidir!” (D-18<sup>2</sup>) – deyir. “Qam Börənin oğlu Bamsı Beyrək boyu”nda da Banıcıçək Beyrəyin qaza-matdan sağ-salamat qayıtmasını onun atasına söyləyəndə Baybörə bəy müş-tuluq olaraq həm də “Qatar-qatar dəvə-lərim sana yüklət olsun!” (D-118<sup>3</sup>) – deyir.

Əzrailin əlindən yaxa qurtara bil-məyən Dəli Domrul da dar ayaqda qatar-qatar dəvələrin qadınına yüklət verir. “Salur Qazanın evi yağmalandığı boy”da el-obasının talan olunduğundan xəbəri olmayan Qazan ovda ikən “qara qaygulu vaqeə” görür. Yuxusunu qar-daşı Qaragünəyə danışarkən “Qara dəvə ənsəmdən qarvar gördüm...” (D-43<sup>3</sup>) – deyir. Qazanın “qara qaygulu” yuxusundakı “qara dəvə” əslində bütün Oğuzu qarşı həmişə kin saxlayan “qaraca kafir”, yağı rəmziidir.

Oğuz birliyində kütłəvi baxışlı meydan tamaşaları da olmuşdur. Və bu meydan tamaşaları, əsasən buğa və də-vənin iştirakı ilə keçirilmişdir. Belə bir tamaşa ilkin olaraq “Dirsə xan oğlu Buğac xan boyu”nda tuş oluruq. Burada deyilir: “...Bayındır xanın bir buğası vardı, bir dəxi buğrası vardi. Ol buğa

qatı daşa buynuz ursa, un kibi ügidərdi. Bir yazın, bir güzin buğayla buğrayı sa-vaşdırırlardı. Bayındır xan Qalın Oğuz bağlarıylə tamaşa ya baqardı, təfərrüc edərdi” (D-15<sup>9</sup>).

“Qanlı qoca oğlu Qanturalı boyu”n-da Oğuzun dörd üzü niqablı gəzən igidindən biri olan Qanturalı Trabzon Təkürünün qızı Selcan xatunu halallığa almaq istərkən qarşısına konkret şərt qoyulur. Qızı almaq istəyən buğaya, as-lana, o sıradan dəvəyə üstün gəlməlidir. Qanturalı buğaya, aslana qalib gəlir. Dəvə ilə isə çox əlləşməli olur. Və nəhayət “Dəvəyə bir dəpmə urdu. Dəvə bağırdı. Bir dəxi urdu, dəvə ayağı üz-rinə durımadı, yığıldı. Basub iki yerdən boğazladı. Arqasından iki qayış çıqardı. Təkürün öninə biraqdı” (D-189<sup>4</sup>).

*Bəhlul Abdulla*

**DİL** – KDQ-nin dili Azərbaycan türk-cəsinin üstünlük təşkil etdiyi Oğuz ədəbi dilidir. Bəzən dialekt fövqü, bəzən xalq danışq dili, bəzənse şifahi ədəbi dil və ya yazılı ədəbi dil kimi təqdim olunan KDQ dilində çoxəsrlik türk ədəbi-bədii təfəkkürünün dəyərləri birləşmişdir. Özündə ozan-aşiq ənənə-sini, xalq yaradıcılığının bütün janrları, elcə də yazılı ədəbiyyatın əsrlər boyu yaranıb yaşayan uğurlarını birləşdirən KDQ dili oğuz-qıpçaq, oğuz-bulqar şifahi və yazılı dil ənənəsini vahid kəmiyyət, keyfiyyət sistemində birləşdirmişdir.

Oğuz ədəbi dili Göytürk ədəbi dilinin varisidir. Bu ədəbi dil türk etnoslanı integrasiya-diferensasiya prosesində, normalaşma sürəcində yazılı, şifahi, dialekt-ləhcə, dialekt-fövqü dəyərləri özündə birləşdirmişdir. Baxış bucağından, aşadırma istiqamətindən asılı olaraq bu və ya digər faktor qabardılsa da, Oğuz ədəbi dilinin klassik örnəyi

olan KDQ dili fonetik, leksik-semantik, morfoloji, sintaktik baxımlardan zəngin, faktik materialı birləşdirən müükəmməl sistemi əhatə edir.

KDQ dili Azərbaycan türkçəsinin leksik-semantik, qrammatik, üslubi-poetik dəyərlərini daha çox ifadə edir (M.Ergin, X.Koroğlu, F.Kırzioğlu, Ş.Cəmşidov, T.Hacıyev, S.Əlizadə, Anar, Ə.B.Ərcilasun, O.Sərtqaya...). Ancaq tarixi perspektiv və bütöv təhlil tələb edir ki, biz KDQ dilini Oğuz dil-lərinin hamısı üçün, eləcə də bəzi başqa qıpçaq-karlıq dilləri üçün də ortaq abidə, ortaq dil, ortaq mənəviyyat və tarix kimi qəbul edək. Ortaq dəyərlər bölgünmür. Dildə reallaşan kəmiyyət və keyfiyyət fərqləri ortaq dil dəyərlərini daha da zənginləşdirir, bütöv, dolğun bir sistem kimi gerçəkləşdirir.

*Kamil Vəli Nərimanoğlu*

**DİRƏK TƏKÜR, ARŞUN OĞLU DİRƏK TƏKÜR** – Düşmən obrazı. Kafir bəyləri içində onun xüsusi yeri var. “Qazılıq qoca oğlu Yegnək boyu”nda onun haqqında “Ol kafirin altmış arşun qaməti vardır. Altmış batman gürz salardı. Qati – möhkəm yay çəkərdi” (D-202<sup>13</sup>) şəklində məlumat verilir.

**DİRSƏ XAN** – Daş Oğuz bəylərindən biri. Buğacın atası. Adına yalnız “Dirsə xan oqlı Buğac xan boyu”nda rast gəlinir: “Məgər Dirse deyərlərdi, bir bəgün oqlı-qızı yoxdu” (D-10). Drezden nüsxəsində “Dirse” adı həm də “Dərsə” kimi yazılmışdır.

**DİRSƏ XAN OĞLI BUĞAC XAN** – İç Oğuz bəyi. Dirse xanın oğlu, Bayındır xanın nəvəsi, İç Oğuz bəyi. “Dirse

xan oğlu Buğac xan boyu” u onun adı ilə bağlıdır (D-236<sup>8</sup>).

**DITS (FON) HENRİX FRİDRİX** (1751–1817, Almaniya) – araşdırıcı və diplomat.

İlk dəfə KDQ dastanlarını elmi cəhətdən ətraflı tədqiq edən H.F. fon Dits “Denkwürdigkeiten von Asien” (Berlin und Halle, 1815) kitabının II hissəsində onu həm tarixi, həm coğrafi, həm də mətnşünaslıq baxımından qədimliyinə görə yüksək qiymətləndirmiş və dünya elminə dəyərli məlumatlar vermişdir. Bununla da Dist qorqudşunaslıqda çox maraqlı bir araştırma yolunun əsasını qoymuşdur. Abidə ilə bağlı tədqiqatında ilk növbədə Dədə Qorqudun şəxsiyyəti və onun yaşadığı dövr haqqında məlumat verərək bəzi maraqlı mülahizələr irəli sürmüştür.

İlk dəfə olaraq KDQ-nin Homerin “Odisseya” əsəri ilə oxşar cəhətlərini duymuş və onları müqayisəli təhlil edərək birinin o birisində faydalandığını aşkara çıxarmışdır.

Dits deyir: İndi bilirəm ki, kişi özündən danışırımsı. Sözləri təkrar edirəm “Mən Dədə Qorqud bulanıq selikdən yaranmışam. Bir damcı çirkli toxumdan olmuşam və ana bətninə düşmüssəm. Ata belindən gəlib qonur gözlü nəhəng qızdan doğulmuşam mən Dədə Qorqud. Allahi yeganə, Peygəmbəri həqiqət kimi tanımışam, mən Dədə Qorqud. Yaxşı, pis nə olacaqsə Oğuz xalqına xəbər vermişəm, mən Dədə Qorqud. Allahın zamanətini mən Dədə Qorqud öz üzərimə götürmüssəm, yükümü artırmışam (işlərimi çətinləşdirmişəm), işlərimin əvvəlini və axırını mən Dədə Qorqud Allaha tapşırımişəm”. Daha sonra Dits deyir ki, 75 №-li kəlam belə qurtarır: Kərmış (Qarımış oğlu) Dədə Qorquddur. Burda Dits əlavə edir ki, Qarımış (Kərmış) oğlu tatarların xü-

susi nəslinin adıdır, bəlkə elə müəllif özüdür. Bəlkə özünün yox, müəllif Dədə Qorqudun atasının adıdır, çox vaxt müəllif nəsil adı ilə adlanır.

Bundan sonra sıra ilə atalar sözləri gəlir. Bunlardan əlimizdə yalnız 80 Nəsi olduğu üçün onlardan ətraflı danişa bilmirik.

Bu cildin XIV bölməsində səh.399-dan 419-a qədər dastanın tədqiqinə, 419-dan 435-ə qədər isə “Basat Dəpəgözü öldürdügi boy”un tərcüməsinə həsr olunmuşdur. Müəllif əvvəlcə KDQ boyları haqqında qısa məlumat verir, sonra isə abidəni tarixi baxımdan tədqiq edir. Dits belə hesab edir ki, hadisələr zaman etibarilə biri-birindən aralıdır, belə ki, yunanlarla Qara dəniz sahilində hadisələr və Dış Oğuzun İç Oğuzası ası olduğu boy Oğuz nəslinin ilk illərinə, yəni bir neçə min il bundan əvvəl gedib çıxan başqa boylardan yendir ki, Qorqud orada iştirakçı ola bil-məzdi. Dits bu bölmədə aşağıdakı nəticələrə gəlir:

1. Oğuz siklopu ilə yunanlarını müqayisə edir və bir neçə inandırıcı faktlarla əsaslandırır ki, Oğuz siklopu yunanlardan deyil, hətta bu onlardan təqlid olunmuşdur.

2. Dədə Qorqudu tarixi şəxsiyyət kimi qəbul edir, eyni zamanda qeyd edir ki, bu abidə onun şifahi və ya yazılı şəkildə dediklərinin üçüncü şəxs tərəfindən yazıya alınmasıdır.

3. Kitabın dilini türk-tatar dili hesab edir. O deyir: “Oğuzlar əvveldən türklərdən və tatarlardan toplanmış xalqdır, çünkü Moğulun nəvəsi Oğuz xan öz hakimiyəti dövründə hər ikisini birləşdirmişdir (səh.405).

4. Homerin Polifemi ilə Təpəgözün oxşarlığını sübut etmək üçün 12 bəndən ibarət müqayisə aparır və Təpəgöz surətinin daha mükəmməl və inandırıcı

yazılmasına əsaslanaraq deyir ki, Oğuz müəllifi hadisəni Homero nisbətən daha yaxşı bilir, bu süjeti yunanların hesabına keçirmək ədalətsizlik olardı. Daha sonra Dits “Basat Dəpəgözü öldürdüği boy”u tərcümə edir ki, KDQ-nin dilini bilməyən başqa tədqiqatçılar da tərcüməni oxuduqdan sonra bu qaranlıq məsələnin işıqlandırılmasında iştirak etsinlər.

Bu araşdırma maraqlı cəhətdən biri də odur ki, Dits onun fondunda osmanlılar danişan türk dilində 500 il bundan əvvələ qədər, yəni osmanlı sülaləsinin yaranmasına qədər, əlyazmaları olduğunu söyləyir. Ditsin dediyinə görə onlarla tanışdır. Biz isə belə zənn edirik ki, bu əlyazmalarında elmə məlum olmayan məlumatların araşdırılması gələcək tədqiqatlar qarşısında duran vacib problemlərdən biridir.

#### Əsərləri:

Denkwrdigkeiten von Asien in Knsten und Wissenschaften. Bd. I-II, Berlin, 1811-1815.

Der neuentdeckte ougurische Cyklop, Hall-Berlin, 1815.

Denkurirdigkeiten von Azeri in kunsben und Wissenschafte, Bd, I-II. Berlin, s.1811-1815.

Denkwrdigkeiten var Asien. Berlin und Halle, 1815.

Flora Mustafayeva

**DOQUZ QOCA BAŞLARI** – Büyük Oğuz elində siyasi və hərbi rütbə. Bundan əlavə KDQ-də “bin qövm başları Düzər”, “bin Bəgdiz başları Əmən” kimi rütbəli adamların adları çəkilir (D-151<sup>10</sup>). Bu, minbaşı Düzər və minbaşı Bəgdiz Əmən deməkdir. “Doquz qoca başları” isə doquz Oğuz tayfasının başçısı Qazan bəyin dayısı At ağızlı Alp Aruzdur. KDQ-dən bilindiyinə görə Aruz Boz Oqlara (Daş Oğuz) daxil

olan doqquz tayfanın-boyun başçısıdır (M.Kaşqarlı Boz Oqlara on boyun daxil olduğunu göstərir: kayı, bayat, qaraevli, yazar, döyər, dodurqa, avşar, qızık, bəydili, qarkın). Xanlar xani Bayındır xanın sağında əyləşsə də, Aruz birbaşa Bayındır xana deyil, Salur Qazana tabe idi. Aruzdan sonra Boz Oqların başçısı onun nəvəsi Qiyan Selcük oğlu Dəli Dondar olur.

**DON, TON** – Oğuzlarda həm konkret üst geyimi, həm də ümumən paltar, geyim. “Qaravaşa don geyürsən, qadın olmaz” (D-3<sup>7</sup>). Yaxud: “Yalıncaq görsəm, donadayım sənin içün!” (D-169<sup>1</sup>). Donun qaradan başqa bütün rəngləri oğuzlar üçün məqbul sayılmışdır. Qara rəngli parçadan tikilmiş don başlıca olaraq kafirlər, qismən də dərvishlər üçün səciyyəvi sayılmışdır. Bütün dastan boyalarında qeyri oğuzlar “qara donlu kafir” adı ilə təqdim olunmuşdur. Bu da təsadüfi deyildi. Qədim oğuzlarda qara rəng şər, bədxah qüvvələrin timsali və rəmzi hesab edilirdi. “Qara donlu, azgün dirlü kafirlərə bir oğul alındınsa, degil mana” (D-138<sup>10</sup>). Yaxud: “Qara donlu dərvishlərə nəzirlər verdim” (D-24<sup>11</sup>).

Oğuzlar zamanından dəbdə olan bu üst geyim tipi əski formasını saxlamasıla, zəmanəmizdək gəlib çatmışdır. Həm də qədim dövrlərdə olduğu kimi, son vaxtlardakı don (arxalıq) da həm kişi, həm də qadın geyim tipini bildirməklə biçim üsuluna görə oxşar idi. Müasir dövrə gəlib çatmış qadın və kişi arxalıqları üç hissədən: qol, gövdə və ətəkdən ibarət biciləb tikilirdi. Bunların arasında cinsi fərq yalnız xırda işləmələrdə, əsasən yaxanın və qolların formasında nəzərə çarpırdı. Çok güman ki, bu cüzi fərqlər oğuzların “don” adlandırılduğu qədim arxalıqlarda da mövcud olmuşdur. Dastan boyalarında donun o

zamanki məqbul rəngləri (ağ, sarı, al, qismən qara) barədə tam təsəvvür yaranır: “Ağ donuma kir əgləndi səninçün” (D-146<sup>1</sup>), yaxud: “Gözəllər sərvəri Sarı donlı Selcan xatuni alsam” (D-177<sup>12</sup>) və ya: “Cəmi yanında olan qızlar al geymişlərdi, kəndü saru geymiş idi” (D-178<sup>12</sup>).

Oğuzlar arasında “don”, həmçinin zireh, cəng köynəyi mənasında dəbdə olmuşdur. Bu halda o “dəmir don” yaxud “əgni bəg (bərk) dəmir don” adı ilə təqdim edilir: “Əgin bəg dəmür donum saqlardım bu gün içün” (D-129<sup>9</sup>); “Əgni bək dəmür donun, mana, vergil” (D-245<sup>11</sup>); “Əgni bərk dəmür donum göyərdim!” (D-297<sup>2</sup>); “dəmir donlu oğuz (D-286<sup>1</sup>) və s.

**DÖVLƏT TƏDBİRİ** – 1997-ci il aprelin 20-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev «Dədə Qorqud kitabı»nın 1300 illik yubileyinin keçirilməsi ilə bağlı fərman verdi:

«KİTABI-DƏDƏ QORQUD»  
DASTANININ  
1300 İLLİYİ HAQQINDA  
AZƏRBAYCAN RESPUBLİKASI  
PREZİDENTİNİN

### FƏRMANI

Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri olan «Kitabi-Dədə Qorqud» dastanının yaranmasından 1300 il keçir. Oğuz türklerinin tarixini əks etdirən «Kitabi-Dədə Qorqud» yüksək bəşəri ideallar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur.

«Kitabi-Dədə Qorqud» dastanının dünya mədəniyyəti və ədəbiyyatı tarixində xüsusi yer tutduğunu, onun yubileyinin Azərbaycan xalqının, bütün türk xalqlarının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə

olduğunu nəzərə alaraq Azərbaycan xalqının bu möhtəşəm epik əsərinin 1300 illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi məqsədi ilə qərara alıram:

1. «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyası yaradılsın.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına tapşırılsın ki, «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyinin beynəlxalq səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə BMT-nin YUNESKO təşkilatına müvafiq qaydada müraciət etsin.

3. «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasına müvafiq ştat vahidləri ayırmalı üç nəşrdən ibarət işçi qrup yaradılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Fərmanın icrası ilə bağlı məsələləri həll etsin.

**Heydər Əliyev**

Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 20 aprel 1997-ci il

Bundan sonra görülən bir sıra dövlət tədbirləri yubiley hazırlıqlarını sistəmə saldı və «Dədə Qorqud kitabı»nın öyrənilməsində bir canlanma yaratdı. 1999-cu il fevralın 21-də dastanın 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında prezidentin sərəncamı imzalandı. Heydər Əliyevin sədrliyi ilə Dövlət Komissiyasının 1999-cu ilin 16 fevral və 18 aprelində, 2000-ci ilin 11 martında iclaslar keçirildi. İclaslarda işlərin gedisi təhlil olundu və qarşıda duran məsələlərə aydınlıq gətirildi. Ölkə prezidenti rəsmi sənədlərdə, yiğincılardakı çıxışlarında, həbelə verdiyi müsahibələrində dənə-dənə Dədə Qorqud mövzularına qayıdaq, dastanın tarixi, mədəni dəyərindən danışmış, onu ədəbiyyatımızın en də-

yərli abidələrindən biri kimi qiymətləndirmişdir. 1300 illik yubiley üzrə Dövlət Komissiyasının iclaslarında H.Əliyev alımlar, yaradıcı ziyalılar, eləcə də dövlət qurumları qarşısında məsələlər qaldırmış, yeni elmi, bədii, təsviri sənət əsərləri yaradılmasını tövsiyə etmiş, kino, televiziya, radio və mətbuat işçiləri üçün perspektiv tapşırıqlar vermiş, Dədə Qorqud dastanı ilə bağlı park kompleksinin hazırlanmasını gündəliyə gətirmişdir. Prezident bu məsələni xüsusi vurgulayırdı ki, dastanın öyrənilməsi yubileylə dayanıb, fasiləsiz davam etsin.

## DÖVLƏTÇİLİK VƏ İDARƏETMƏ

Türk klassik dövlət dastanlarının, xüsusən də Oğuz abidələrinin və KDQ-nin dövlətçilik və idarəetmə formaları haqqında verdiyi məlumat heç də tarixi sənədlərin, etnoqrafik materialların verdiyi informasiyadan az deyil. Sakral mahiyyətli dövlət anlayışı abidələrdə epik qanuna uyğunluq çərçivəsində, dastan mətninin tələbləri baxımından təqdim olunur.

Qaynaqların verdiyi məlumatata görə türk hərbi-inzibati idarəetmə forması el sistemi adlanır.

El sistemində ali idarəetmə orqanı olan kenqəş tarixən bütün türk dövlətlərində olmuşdur. Ancaq onun klassik forması Oğuz abidələrində, KDQ-də həmçinin qırğızların siyasi konsolidasiya dövrünü əhatə edən “Manas” dastanında, qıpçaq, başqırd, qazax, qırğız və riantlarında mövcud olan cingiznamələrdə saxlanılmışdır.

Oğuz dastanına görə kenqəşin başında Ulu Türk durur. Salnamələrdə kenqəş bəylərinin başçısı İrkil (Arkul, yaxud Cirkil) Xocadır. Hər iki ad-titul (ulu və qoca) Orta Asiya türkləri arasın-

da geniş işlənən “xoca” sözü də aqsaqqal mənasını bildirən qocadandır. Onun ərəb sözü “xacəqan”la heç bir əlaqəsi yoxdur, yalnız səs yaxınlığı istisna olmaqla əski türk dövlətlərində aqsaqqal, vəzir, kenqəş bəylərinin başçısını bildirən terminidir. Salnamələrdən göründüyü kimi İrkil Xoca məhz bu deyi-lən funksiyaları yerinə yetirir. Kenqəşin başçısı həm də döyüş təşkilatında kenqəş bəylərinin komandanıdır. Dədə Qorqud oğuznamələrində buna işarə edən yerlər vardır. Kenqəş bəylərinin başçısı vəzifəsini yerinə yetirən şəxs öz tituluna görə çox güman ki, Aruz Qoca-dır. Deməli, Qalın Oğuz elində kenqəşin bir qədər daralmış forması olan aqsaqqallar şurası mövcuddur. Bunu Qazan xanın məsləhət üçün topladığı bəylər də sübut edir. Dədə Qorqud oğuznamələri hərbi-demokratik dövlətin axırıcı inkişaf mərhələsini göstər-diyindən burada ümumxalq kenqəş aq-saqqallar şurası ilə əvəzlənmişdir. Ümumtayfa kenqəşinin vəzifəsini Bayındır xanın ildə bir dəfə çağırduğu toy yerinə yetirir. Aruz Qocanın başçılıq etdiyi aqsaqqallar şurası isə daha çox ordunun başçısı, həm də İç Oğuzların bəyi Qazan xanla əlaqədardır. Mərkəzləşmiş kağanlığın güclü şəkildə zəifləməsi KDQ-də bir də Qazanın nisbətən müstəqil hərəkətlərində, Bayındır xanın nominal şəkildə İç və Diş Oğuzun hakimi olmasında göstərir. Bunu vaxtı ilə oğuzlar haqqında İbn Fədlan da de-mişi (Hərbi başçının böyük nüfuzu, dövlətdə müstəqilliyi və s.). Aruz Qocanın aqsaqqallar şurasına daxil olan Uşun Qoca, Qazılıq Qoca, Kanqli Qoca, Duxa Qoca, Ənsə Qoca həm də tayfa bəyləridir (kanqli, usun, duxa, kazık və s. tayfalar). KDQ-də Aruza “doqquz qoca başı Aruz Qoca” deyilməsi və onun şuraya rəhbərlik etməsi göstərir

ki, əski doqquz Oğuz tayfa birliyi rudi-ment şəklində xatırlanmışdır. Əslində isə qocaların sayı altıdır ki, bunlar da bozok-üçök tayfalarının başçılarıdır.

Vahid dünya məkanında hökm-darlıq etmək, cahangirlik yürüşlərinə haqq qazandırmaq türk şüurunda Tanrı adı ilə bağlıdır.

#### **Ədəbiyyat:**

*Koşgariy M.* Devonu luğotit türk. Toşken, 1960, I tom.

*Kafesoglu İ.* Din – Türk dünyası el kitabı. Coğrafya-tarih. Ankara, 1992, c.1.

*Kafesoglu İ.* Eski Türklerde devlet meclisi (toy) I Milli türkoloji kongresi. İstanbul, 1980.

*Bayat F.* Oğuz epiq ənənəsi və “Oğuz kağan” dastanı. B., 1993.

*Füzuli Bayat*

**DÖZƏN OĞLI ALP RÜSTƏM –** Oğuz qohrəmanlarından biri. “Salur Qazan tutsaq olub oğlu Uruz çıqardığı boyu”nda onun haqqında məlumat verilir:

“Qalqubani yerindən durı gələn,  
İki qardaş bəbəgin öldürüb zəlil gəzən,  
Dözən oğlu Alp Rüstəm mana derler...”

(D-288<sup>13</sup>)

“Basat Dəpəgözi öldürdürügi boy”da şəhid olur.

**DUXA QOCA –** Oğuz igidi. Dəli Domrulun atası. Yalnız “Duxa qoca oğlu Dəli Domrul boyu”nda iştirak edir: “Məgor xanım, oğuzda Duxa qoca oğlu Dəli Domrul deyərlərdi, bir ər vardır” (D-155). Yaziçi oğlu Əlinin “Səlcuq-namə”sinin əvvəlindəki “Oğuznamə” parçasında Domrulun özü – Toğrul, atası Duxa qoca – Tokuş Qoca adlandırılır. “Digenis Akrit” eposunda isə “Duka” obrazı var ki, KDQ-dəki “Duxa” və “Oğuznamə”dəki “Tokuş” ilə nəsil, mənşə bildirmək baxımından eyni funk-

siyada çıkış edir ve buna görə də bir funksional-semantik sıradı birləşirlər.

**DULUM** – KDQ-nin D.n. nüsxəsinin müqəddiməsində işlənən bir söz: “Dulumından ağarsa baba görkli” (D-6). Sözün mənası: “gicgah; gicgahlar üzərində saç” deməkdir. “Tarama sözlüyü”ndə XIV-XVIII əsrlərə aid yazılı abidələrdə dulun//tulun variantının, XVIII-XIX əsrlərə aid əsərlərdə isə tulun “gicgah” variantının işləndiyini göstərir. Türk dialektlərində dulum sözü “gicgahlarda saç, zülf” mənası bildirir.

**Ədəbiyyat:**

Tarama sözlüğü. c. 2. Ankara, 1965.

Будагов Л.З. Сравнительный словарь турецко-татарских наречий. СПб., 1869.

**DUVAQ** – Qadın baş və üz örtük növü. Bu baş geyimi oğuzlar arasında çoxdan məlum idi. Duvaq qadının ailədə sosial mövqeyinin dəyişməsi ilə bağlı olaraq örtülürdü. İsmət, naməhrəmdən yaşıma rəmzi olan duvağı ḥərəkət qızlar gəlin olan andan etibarən başlarına salır və üzlərini örtürdülər. Həm də oğuzların duvağı əsasən qırmızı rəngdə olurdu: “Ala gözlü oğluna al duvaxlu gəlin aldı” (D-253<sup>1</sup>). Xaxud: “Al duvağım altından söyləşmədim” (D-198<sup>6</sup>).

**DÜĞƏR** – Min nəfərin başçısı (minbaşı). D-151 “Bin qövm başları” IV boyda şəxs adı kimi çəkilir. “Bin qövm başları” titulunu daşıyır. M.Kaşgarlı sözlüğündeki 24 Oğuz boyundan XVIII olan “Tügər”la bağlanır. Tügər //Dügər boy adı türk yer adları sistemində də geniş yayılmışdır. Azərbaycanın Şəm-

kir və Tərtər bölgələrindəki “Düyərli” kənd adları: “Dügərlə” bağlıdır.

**DÜLƏKURAN** – KDQ-də IX boyda Oğuz igidi olaraq İlək qoca oğlu Dönə-bilməz Düləkvuran adı ilə xatırlanır: “Buni gördü İlək qoca oğlu Dönəbilməz Dülək Uran meydana girdi”. (D-287).

**DÜZMÜRD QALASI** – KDQ-də VII boyda üç yerdə adı çəkilir. (D-202<sup>11</sup>, 207<sup>8</sup>, D-208<sup>10</sup>).

Qazlıq qocadan bəhs edilərkən deyilir: “...Qazlıq qoca iş görmüş, iş yarar adam idi. Yarar qocaların yanına cəm eylədi. Yadiği-yarağı ilə yola girdi. Çoq dağlar dərə-təpə keçdi. Günlərdə bir gün Düzmürd qalasına gəldi. Qara Dəniz kənarında idi. Ana irübən qondılar (D-202<sup>11</sup>). ”

Daha sonra deyilir: “Oğul, Yegnək, qanda gedərsən? – dedi-söylədi. Mən ayıtdım: Düzmürd qalasına gedirəm. Babam anda tutsaq imiş...” (D-207<sup>8</sup>) və s.

Düzmürd qalası İç Oğuz bəylərinin oymaqları, malikanələrinin yeridir. Gümüşxana, Ərzincan və Mersin bölgələrinə düşməkdədir. Bu ad əslində “Dizmurd” olmuşdur. “Diz” farsca qala, həsar mənasındadır. “Mard” isə Qara dəniz (Pont) bölgəsində “Mosinek” qəbilələri ilə, qonşu “Mard” (“Mardlar”) tayfası ilə bağlıdır.

“Düzmürd qalası – Türkiyə sərhədləri içərisində Qara Dəniz yaxınlığında nişanəsi qalmış bir qaladır”.

**Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

Kurzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.



**ELMİ TƏDBİR'LƏR** – KDQ-yə həsr olunmuş elmi tədbirlər Azərbaycanda (konfrans, simpozium, seminar, forum, bayram) 70 illərdən başlayaraq yeni vüsət, istiqamət almağa başlamışdır.

1975 il dekabrın 22-də ADU-nun filologiya fakültəsində T.Hacıyev və K.Vəliyevin təşəbbüsü və təşkilatçılığı ilə KDQ dastanlarına həsr olunmuş elmi sessiya keçirilmişdir.

Sessiyanı giriş sözü ilə prof. T.Hacıyev açmış, F.Zeynalov “KDQ və dünya şərqşünaslığı”, F.Mustafayeva “KDQ dastanları alman dilində”, Y.Seyidov “KDQ dastanlarının dilində sada cümlə (inkişaf soviyyəsi)”, K.Vəliyev “KDQ dastanlarının poetik sintaksisi haqqında”, V.Vəliyev “Azərbaycan dastanlarında KDQ motivləri”, C.Nağıyev “KDQ dastanlarında psixologizm” və E.Əzizov “KDQ dastanları və tarixi dialektologiyanın bəzi məsələləri” mövzularında məruzə etmişlər.

Permanent keçirilməsi nəzərdə tutulan bu tədbir 1976 ildə də keçirilmiş və o zaman DTK tərəfindən dayandırılmışdır.

1988 il iyulun 1-8-ində Bakıda KDQ-yə həsr olunmuş I sovet-türk kollokviumu keçirilmişdir. Azərbaycan EA-nın Əlyazmaları İnstututunda işə başlayan kollokviumu akademianın elmi katibi B.Nəbiyev açmışdır.

Kollokviumda türk alimlərindən O.Ş.Gökyayın “Dədəm Qorqud kitabı üzərinə”, Ə.B.Ərciləsunun “KDQ kitabı ilə Oğuz dastanı arasındaki münasibətlər”, T.Gülənsuyun “KDQ hekayələrinin Anadolu və Rumelindəki izləri”,

B.Ögəlin “KDQ kitabının əski və yazılı qaynaqları haqqında”, S.Sakaoğlunun “Anadolu nağıllarına KDQ dastanlarının təsiri”, O.F.Sərtqayanın “KDQ kitabının yeni oxunuşu və onun poetik formaları”, F.Türkmənin “KDQ hekayələrinin Anadolu və Rumelində yaşayış qolları”, Moskvadan X.Koroğlunun “KDQ kitabının başqa dastanlara təsiri”, T.Məlikovun “KDQ kitabının nəzm hissələrinin quruluşu haqqında”, Azərbaycan alimlərindən S.Əliyarovun “KDQ kitabında tarixilik problemi”, T.Hacıyevin “KDQ kitabının iki sintaktik xüsusiyyəti”, Ş.Cəmşidovun “KDQ dastanının dürüst mötninin bərpası”, K.Vəliyevin “KDQ şeirləri haqqında bir neçə söz”, K.Abdullayevin “KDQ kitabının poetik quruluşunda iki plan”, qırğız alimi S.Kayıpovun “Manas” eposu və KDQ kitabı”, türkmən alimi A.Aşırarovun “KDQ kitabının son dövr türkmən ədəbiyyatına təsiri”, qazax alimi Ş.İbrayevin “KDQ kitabı və qazax eposları motivlərinin tipologiyası” mövzusunda məruzələri dinişlənilmişdir.

Kollokvium KDQ ensiklopediyasının yaranması və dastanların dərindən öyrənilməsi haqqında qərar qəbul etmişdir.

14-20 iyul 1997 ildə Bayburtda keçirilən III Dədə Qorqud kültür-sənət şöлəni olmuşdur. Əvvəlki illərdən fərqli olaraq bir həftə davam edən bu şöлəndə S.Sakaoğlu, Y.Sakaoğlu, R.Yıldız, H.Gündoğdu, H.Yurttaş, Z.Bayburtoğlu (Türkiyə), B.Abdulla, F.Bayat, S.Tağızadə (Azərbaycan), M.Muradoglu (Özbəkistan) və b. KDQ ilə bağlı məruzələrlə çıxış etmişlər.

4-7 noyabr 1997 ildə Ankarda keçirilən IV Uluslararası Türk Mədəniyyəti Konqresinin əsas mövzularından biri də KDQ olmuşdur. Dünyanın görkəmli alımlarının toplaşığı bu mədəniyyətşünaslıq forumunda azərbaycanlı alım A.Şükürovun “Türk mifologiyası”, qazaxıstanlı alım Ş.İbrayevinin “Qorqud Ata şamandır” Türkiyəli S.Turalın “KDQ-də ailə və qadın” adlı məruzələri dinlənildi.

12-14 noyabrda Qazaxıstanın Qızıl Orda vilayətində keçirilən “Qorqud və türk dünyası” elmi-nəzəri konfransı KDQ-yə həsr olunmuşdu. Qazaxıstan Prezidenti N.Nazarbayevin təbrikli ilə açılan bu konfransda müxtəlif ölkələrdən gəlmiş iyirmidən artıq elm adamı məruzələrlə çıxış etdi.

Türkiyənin dövlət naziri Ə.Əndicanın, nazir Ə.Kəkilbayevin, Ş.İbrayevin, Ə.Nisanbayevin, R.Berdibayevin, S.Akatayevin (Qazaxıstan), A.Akmataliyevin (Qırğızıstan), K.V.Nərimanoğlu (Azərbaycan) və b. məruzələri dinlənildi.

Konfransın unudulmaz məqamlarından biri də konfrans iştirakçılarının Sir-Dörya boyunda Dədə Qorqud memorialına səyahəti oldu.

1997 il 1-5 dekabrdə Dünya eposu və folkloru mövzusunda Bakıda keçirilən Beynəlxalq VI Lord Beyts konfransının KDQ dastanlarının 1300 illiyinə həsr olunması yubiley tədbirlərinə hazırlığın başlangıcı kimi də əlamətdar oldu.

KDQ mövzusunda Anar, B.Nəbiyev, A.Rüstəmova, K.V.Nərimanoğlu, Ş.Cəmşidov, T.Hacıyev, R.Bədəlov, N.Rzayev, A.Axundov, S.Əlizadə, N.Cəfərov... (Bakı), X.Koroğlu, E.Tənışev, T.Molikov, S.Əliyev (Moskva), C.Heyət, M.Fərzanə (Tehran), H.Nitqi (Edinburq), N.Konenko (ABŞ),

M.Mundt (Norveç), T.Kmetova (Bolqarıstan), S.Jeroneka (Polşa), M.V.Samsonova, Y.A.Kleyner (Sankt-Peterburq), A.Akmataliyev, S.Melitov, B.Kibekova (Bişkek), L.Kayumov (Daşkənd), E.Tasnadi (Budapeşt), Ə.Şmidtə, B.Hayit (Almaniya), A.Nisanbayev, Ş.Ibrayev (Almatı), Ə.Oğuz, S.Tural, Ə.Akpınar, N.Kosoğlu, Ə.B.Ərcilasun, F.Türkmen (Türkiyə) və b. məruzələri dinlənildi.

Konfrans iştirakçıları bu forumu KDQ-nin 1300 illiyinə – hazırlıq tədbiri kimi qiymətləndirdi və aşağıdakı qətnaməni qarşıdan gölən KDQ ilə üçün fəaliyyət programı qəbul etdilər:

1. “Türk xalqlarının epik ırsı” – Beynəlmiləl Assosiasiyyası təsis olunsun, onun Ankara Daimi Təşkilat Komitəsi və Bakıda filialı yaradılsın.

2. KDQ-nin akademik elmi-tənqidi mətni hazırlanınsın və bu məqsədlə Beynəlxalq tərkibdə redaksiya şurası təsis olunsun.

3. “Dədə Qorqud” adına Beynəlxalq Mükafat təsis olunması və hər iki ildən bir beynəlxalq türkologiyada ən böyük uğurların bu mükafatla təltif edilməsi barədə əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılsın.

4. KDQ barədə ən seçmə kompleks tədqiqatları əhatə edən müntəzəm toplular silsiləsi nəşr edilsin.

5. Türk xalqlarının dastan festivallarının “İpək yolu” marşrutu ilə kəsişən və qovuşan “Qorqud yolu”nın əsas coğrafi ünvanlarında tədbirlər silsiləsi keçirilsin.

Dünyanın müxtəlif türkoloji mərkəzlərində, YUNESKO-nun “Dədə Qorqud ili” elan etdiyi 1998 il KDQ ilə bağlı tədbirlərlə zəngin olmuşdur.

Aprel 1998 ildə Türkiyənin Van şəhərində Yüzinci Yıl Universitetinin Naxçıvan Dövlət Universiteti ilə birlikdə “KDQ bilgi şöləni” adlı simpoziumu keçirilmişdir.

Simpoziumun ikinci hissəsində KDQ ilə bağlı məruzələr dinişnəlmüşdür. “KDQ dastanları və islam”, “KDQ dastanlarında Naxçıvan”, “KDQ dastanları türk dünyasının nadir folklor abidəsi kimi”, “KDQ dastanı tarixi mənbə kimi”, “KDQ dastanında Şərvər adı”, “KDQ epousunda iqtisadiyyat məsələləri” mövzularında NDU-nun əməkdaşları – Q.Allahverdiyev, S.Babayev, İ.Hacıyev, A.İmanlı, İ.Həbibbəyli və A.Şirəliyev, “Manas dastanı və KDQ”, “Uşun qoca oğlu Səgrək boyı”-nın tehlili”, “KDQ hekayələrinə yeni baxış” mövzularında isə Van Universitetinin əməkdaşları N.Tozlu, S.Kayıpov, M.Yıldız çıxış etmişlər.

May ayı 1998 ildə Türkiyənin İstanbul şəhərində Nihad Çətinqayanın sədrliyi ilə “Dədə Qorqud Vakfi” yaradılmışdır.

Vakfin məqsədi KDQ-ni mədəniyyət abidəsi kimi təbliğ etmək, milli dəyərləri yaymaq, dünya qorqudşunasları arasında əlaqələr yaratmaq, qorqudşunaslıqla aid kitablar nəşr etdirməkdir.

1998 ilin iyul ayında Bayburtda “IV Dədə Qorqud bilgi şöleni” keçirildi. Valiliyin dəstəyi və yardımı ilə keçirilən şöлəndə H.Zülfüqarın “KDQ kitabı”nın dilində Doğu Anadolu ağızlarıyla ilgili izlər”, S.Sakaoglunun “Şerimizdə KDQ və hekayələri”, D.Düzgünün “KDQ kitabında alqış və qarşıollar”, Ə.B.Ərcilasunun “KDQ hekayələrində zaman”, İ.Özkanın “Alıp Manaşdan Bamsı Beyrəyə”, D.Kayanın “KDQ-də və türk xalq şeirində misra başı qafiyələri”, Ə.Q.Amanoğlunun “İnsan adlarında əski inancların yeri”, B.Seyidoğlunun “KDQ” dastanı və ideal insan tipi” məruzələri dinişnənilidir.

1998 ilin 22 oktyabrında Ankarada Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Türk Dil Qurumu tərəfindən hazırlanmış Aşıqlar şöleni keçiril-

mişdir. Şöлəndə “KDQ şeir yarışması”na qatılan şairlər, qocaman və gənc aşıqlar çıxış etmişlər. Türkiyəli aşıqlardan Ə.Qocaman, B.Dənizoglu, M.Aydın, Qul Nuri, M.Sinan, S.Kozanoğlu, Ş.Taşlıova, Z.Ərdali və b. iştirakı ilə keçən şeir yarışmasında birinci yeri X.Qarabulud (“Dede Korkut Destanı”), ikinci yeri isə H.İ.Güləc (“Bir Destanın Destanı”) qazanmışlar.

1998 ilin 5-6 noyabrında Antalyada keçirilən Türk Dünyası Yazarlarının IV qurultayının da əsas mövzusu KDQ olmuşdur. Belə ki, təşkilat komitəsinə təqdim olunmuş əlli mövzudan iyirmi səkkizi KDQ-yə həsr olunmuşdur.

Qurultayda Azərbaycanı AYB-nin sədri Anar, NDU-nun müəllimi Ə.Amanoğlu və türkoloq G.Yoloğlu təmsil etmişlər.

Qurultayda F.Kırzioğlunun “KDQ oğuznamələri coğrafiyası və bəylərin tarixdəki kimlikləri”, Z.Gürelin “KDQ-ni uşaqlara anlatmaq”, Anarin “KDQ dünyası”, G.Yoloğlunun “KDQ və türk dünyası (müsəlman olmayan türkərin dastanları)”, Ə.Amanoğlunun “KDQ və Göytürk yazıları: adlar, tarix, gələnəklər”, T.Kayanın “KDQ hekayələrindəki alqış və qarşış” və s. məruzələr dinişnənilmişdir.

Bütün bunlardan əlavə 1998 ildə Türkiyənin Samsun, Konya, İzmir, Trabzon, Çanaqqala və d. şəhərlərində KDQ-yə həsr olunmuş elmi konfranslar keçirilmiş və tədbirlər silsiləsi davam etməkdədir.

22-24 dekabr 1998i ildə Bakıda “İkinci Beynəlxalq “Dədə Qorqud” kollokviumu” keçirilmişdir

1988 ildə olmuş birinci kollokviumun on illiyinə həsr olunmuş bu kollokvium yenə də Azərbaycan EA Füzuli adına Əlyazmaları İnstitutunda keçirilmişdir.

Akademik B.Nəbiyevin giriş sözü ilə açılan kollokviumda AYB-nin sədri

Anar, Azərbaycan EA-nın prezidenti F.Maqşudov, Türkiyənin Azərbaycandakı səfiri Q.E.Tezcan ürək sözlərini kollokvium iştirakçılara qatdırırlar. Birinci kollokviumdan sonra dünyasını dəyişmiş qorqudqunasların ruhu bir dəqiqlik sükutla yad edildi.

Kollokviumda O.B.Ərcilasunun "Zikredilən şəxslərə dayanaraq KDQ boyalarının xronoloji sıralanması", S.Sakaoğlunun "Salur Qazanın evi yağımlandığı boy"dağı ığid təsvirləri", F.Türkmənin "KDQ hekayələrində "dixresion" ara sözlər", Z.Qorxmazın "KDQ hekayələrində dil-üslub bağlanması", M.Ərqunun "Türk ağac kultu inancının KDQ hekayələrindəki izləri", O.F.Sərtqayanın "KDQ kitabında yeni oxuma və anlamlandırmalar" (Türkiyə), Ş.Cəmşidovun "KDQ elmi-tənqid mətn problemi", S.Əliyarovun "KDQ kitabı və türk törəyiş efsanəsi", T.Hacıyevin "KDQ-nin dilində təşbehlər", K.V.Nərimanoğlunun "Qorqud dilinin leksik tərkibi", S.Əlizadənin "KDQ nəşrləri və mətndə elmi-tənqid dəqiqlik problemi", N.Rzayevin "KDQ – qövmi-etnik genezis problemi", K.Abdullanın "KDQ dastanlarının struktur sistemi", E.Əlibəyəzadənin "KDQ-nin yaradıldığı dövr və mühit problemi", N.Cəferovun "KDQ və türk epiq təfəkkür: qaynaqlar və köklər", B.Abdullanın "KDQ dastanlarında islamla bağlı əxlaqi dəyər və sərvətlər" və b. məruzələr dinlənildi.

Kollokviumun yekun iclasında qərar qəbul olundu:

1. III Beynəlxalq Dədə Qorqud kollokviumun gələcəkdə keçirilməsi.

2. II Beynəlxalq Dədə Qorqud kollokviumunun çıxışlarının "Türk Dili Araştırmaları Yılığı-Belleten 1998"də yayımlanması.

3. Azərbaycanda hazırlanın KDQ ensiklopediyasının TÜRKSOY-da nəşri.

4. KDQ haqqında tanıtma, təhlil, tənqid, araşdırmalarının və KDQ-nin yeni tərcümələrinin hazırlanması.

5. Televiziyyada cizgi və televiziya filmlərinin hazırlanması.

6. Beynəlxalq "Dədə Qorqud" mükafatının təsis edilməsi.

7. Dədə Qorqud adının parklara, küçələrə verilməsi və Dədə Qorqud heykəlinin qoyulması və s.

Bunlardan başqa KDQ-ile bağlı müstərək elmi konfransların, KDQ mövzusunda şeir, hekayə, roman müsabiqələrinin keçirilməsi haqqında təkliflər də qərarda öz əksini tapdı.

Qəbul edilən qərar Azərbaycan tərəfdən AYB-nin sədri Anar, Türkiyə tərəfindən isə Türkiyat Araşdırmları İnstitutunun rəhbəri prof. dr. O.F.Sərtqaya tərəfindən imzalandı.

Yekun nitqi ilə çıxış edən Türkiyat İnstitutunun müdürü, prof. O.F.Sərtqaya kollokviumda iyirmi səkkiz məruzənin dini nələndiyini bildirdi.

10-17 mart 1999 il tarixində Azərbaycanın Mədəni İrsinin Qorunması programı üzrə (AZE/96/006/13 /01/99) BMT-nin KDQ dastanının 1300 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirdiyi on beş günlük kursu da yubiley tədbirləri sırasına daxildir.

KDQ-nin 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planında Almaniyadan Drezden şəhərində (7-8 oktyabr), YUNESKO-nun Parisdəki iqamətgahında (6 iyun 1999), türk dövlətlərində, Gürcüstan, Rusiya və digər ölkələrdə elmi konfransların, yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Dünya səviyyəsində keçirilən bu tədbirlər qorqudqunaslığın tərkib hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fevralın 18-i və aprelin 8-də, 2000-ci il martın 11-də KDQ-1300 Dövlət Komissiyasının

genişlendirilmiş iclasını keçirmiş, yubiley tədbirləri geniş müzakirə edilmişdir.

## **ERGİN MƏHƏRRƏM (BƏHRAM) HEYDƏR OĞLU** (1923-1995, Türkiyə) – görkəmli qorqudqışınas, dil tarixçisi, qrammatika nəzəriyyəcisi.

KDQ dastanlarının Drezden və Vatikan nüsxələrinin müqayisəli mətnini hazırlayaraq, bu araşdırımıya görə, 1954 ildə elmlər doktoru adını almışdır.

1971 ildə “Orxon abidələri” və “Azərbaycan türkcəsi” adlı elmi əsərlərinə görə isə professor adı almışdır.

Alimin zəngin yaradıcılıq ırısının əsas ana xəttini KDQ-nin araşdırılması təşkil edir. Gənclik illərindən ömrünün sonuna qədər bu abidənin tədqiqi və nəşri ilə məşğul olmuş, Drezden və Vatikan nüsxələrini diqqətlə, müqayisəli araşdırmış və qorqudqışınaslıq üçün son dərəcə əhəmiyyətli bir neçə fundamental kitab nəşr etdirmişdir. Bu baxımdan 1958, 1963, 1964, 1989 illərdə nəşr edilmiş əsərləri və d. KDQ nəşrləri (1969, 1971, 1980) əvəzsizdir.

Alimin KDQ boylarında hadisələrin corəyan etdiyi coğrafi ərazilər barədə, eposun dili-üslubu ilə bağlı çox dəyərli mülahizələri var. M. Ergin mətni qorqudqışınaslıqda elmi-tekstoloji prinsiplərə bağlı ciddi və əsas mətn kimi deyərləndirilməkdədir.

### **Əsərləri:**

Dede Korkut Kitabı Hakkında. TDK, c. III, 1954.

Dede Korkut Kitabı. TDK, Ankara, 1968.

Dede Korkut Kitabı I. TDK yayınları, Ankara, Giriş, Metin, Faksimile, 1958.

Dede Korkut Kitabı II. Ankara, 1963.

Orhan Şaike Cevap II. İst., 1964.

Dede Korkut Kitabı (metin-sözlük). TKAE, Ankara, VI-217 s. 1964.

Orhon Abideleri. 1970.

“Şecere-i Terakime” (Türkçəyə tərcümə), İst., 1974.

### **Ədəbiyyat:**

Dede Korkut Kitabı. “1000 Temel Eser”, İst., 1971.

**ETNİK ÖZÜNÜDƏRKETMƏ** – Etnik psixoloji akt. KDQ-nin təhlili göstərir ki, orada təsvir edilən əsas etnik birliliklər özünü aydın surətdə dərk edən və qiymətləndirən vahid bir etnosdur. Burada etnik özünüdərketmə ilə yanaşı, etnik şüur da formalasılmışdır. Deməli, etnik özünüdərketmə çox mürəkkəb sosial-psixoloji fenomen kimi bir-biri ilə qarşılıqlı əlaqə və münasibətdə olan bir sıra komponentlərdən ibarətdir. Buraya: a) etnofərqləndirici əlamətlər və təsəvvürlər sistemi; b) etnik avtostereotiplər; v) etnik hissələr; q) fərdlərin müəyyən etnik birlik ilə identifikasiyası (özünü etnos üzvləri ilə eyniləşdirməsi, onlara bənzətməsi) və s. daxildir.

KDQ-də etnik ümumilik, mənəvi yaxınlıq qan qohumluğuna üstün gəlir. Salur Qazanın öz dostuna görə dayısını öldürməsi, öz qohumundan dostunun qisasını alması buna misal ola bilər.

KDQ-də oğuzların vahid təsərrüfat həyatı (etnik birliyin obyektiv amili) vardır. İlkin idarəetmə formasının mövcudluğu burada etnogenetik prosesləri sürtənləndirir. Oğuzlarda ərazi ümumiliyi haqqında təsəvvür “Qalın Oğuz diyari” ifadəsində öz əksini tapır. Bu təsəvvür sosial-psixoloji çalarlar ilə boyanmışdır.

“Qovi-qəbilə mənim quma yurdum,

Qulanla sığın-keyikə qonşu yurdum,

Səni yağı nerədən darımiş,

gözəl yurdum!” (D-44<sup>5</sup>)

Oğuzlarda ümumxalq dili formalasılmışdır. KDQ iştirakçıları bu dilin ümumiliyini, doğmalığını, qonşu xalqların dilindən fərqləndiyini dərk edirlər. Ümumiyətlə, KDQ-deki oğuzlar yüksək dərəcədə etnik özünüdərketməyə malikdirlər. Bunu az qala hər bir qəhrəmanın dilindən düşməyən etnonimi sübut edir. Oğuz cəmiyyətinin

hər bir üzvü harada olursa-olsun özünü bu cəmiyyətdən ayrı hesab etmir, daim Oğuz olduğunu qəlbində yaşadır.

KDQ iştirakçılarının “Oğuz” haqqında təsəvvürləri aydınlaşdır. Onların mənşə birliyi haqqında aydın təsəvvürləri də vardır. Ancaq bu “Oğuz mənşə birliyi” haqqında təsəvvür olub, “ümumtürk təsəvvürü” deyildir. Çünkü hələ islami qəbul etməmiş qohum tayfalar – qıpçaqlar ilə münasibətdə daim özünü dərkətmə daha aydın şəkildə təzahür edir və oğuzlar qıpçaqları “kafir” adlandıırlar. Oğuzlar ilə qıpçaqlar arasında münasibətdə “Biz” – “Onlar” sosial-psixoloji fenomeni daha qabarıq təzahür edir ki, bu da etnik özünü dərkətmənin əsas göstəricisidir.

*Əkbər Bayramov*

**ETNİK PSİKOLOGİYA, ŞƏXSİYYƏT** – Etnik xarakter etnik psixologiyanın mühüm tərkib hissəsidir. O, etnik simani müəyyənləşdirən başlıca ünsürərdən biridir.

KDQ-də öz əksini tapan etnik xarakter əlamətləri ümumən Oğuz etnosunun “psixi siması”nın aynası kimi çıxış edir. Tarixi eposlar etnik və milli tiplərin müxtəlifliyini, onların tarixi-tipoloji təbiətini, tarixi inkişaf xüsusiyyətlərini açıb göstərir. Oğuzların etnik-psixoloji xüsusiyyətləri xarakterin (etnik) xüsusi təzahürü kimi qonaqpərvərlikdə, əliaçıqlıqda, sədaqətdə, dözümdə və s. daha dolğun şəkildə üzə çıxır. Oğuz elinin başçısı, “xanlar xanı” Bayındır xan ildə bir dəfə böyük şadlıq məclisi qurur, “atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırır”, qonaqlıq edirdi.

KDQ-də qadınlar xarakterizə edilir, onların “dörd cür” olduqları bildirilir. Yaxşı qadın “evin dayağı” kimi səciyyələndirilir və onun bu səciyyəsi qonağa yaxşı, mehriban münasibəti, qonaqpərvərlik göstərməsi ilə müəyyən-

ləşdirilir. Qadının başqa adama, məsələn, qonağa münasibətə görə səciyyələndirilməsi Azərbaycan ictimai fikir tarixində psixoloji xarakteristikənin ilk nümunələri kimi qiymətlidir.

Dastanda qadın tiplərinin hər birisinin psixoloji xarakteristikası verilir. Oğuzlarda qadınlar da cəsur və igiddir. Oğuz etnik-sosial mühiti və psixologiyası ilə şərtlənmiş olan qadınların bu xarakter əlaməti etnik birlik daxilində cinslərarası münasibətdə, ünsiyyətdə mühüm rol oynayır.

Oğuzların qonaqpərvərliyinin əsasında mənəvi tələbatlar, müvafiq sosial-psixoloji motivlər, sərvətlər durur. Bu meyllər oğuzların yüksək mənəvi keyfiyyətlərini üzə çıxarır.

Oğuzların zəngin, rəngarəng mənəvi-psixoloji xüsusiyyətləri ümumi xarakter əlamətlərində daha parlaq şəkildə təzahür edir. Oğuzlar cəsur, igid, qorxmaz, çalışqan, qarşıya qoymuşları məqsədə çatmaqdə inadkar və qətiyyətlidirlər. Oğuzlarda əsl adı bir şəxs doğularkən deyil, həyatda bir hünər, igidlilik göstərdikdən sonra alır. Bu adı ona Dədə Qorqud verir.

Oğuz bəyərləri üçün fiziki və mənəvi güc xarakterik əlamətdir. Onların fiziki güclərini artırın əslində mənəvi gücləridir.

Oğuzların xarakterində diqqəti çəkən əlamətlərdən biri de cəsurluq, ölümdən belə qorxmamaqdır. Bunu Dədə Qorqud ilə Dəli Qarcar karşılaşmasında ibretli – mənali şəkildə görürük. Dəli Qarcar bacısına elçiliyə gələnlərin başına min cür oyun açır. Dədə Qorqud bunu bilsə də, Dəli Qarçardan bacısını Bamsı Beyrəyə istəməyə gedir. Burada xarakterin ehtiyatlı tərənnümək, təhlükəyə qarşı hazır olmaq kimi təzahürlərinə rast gəlir...

Düşmənlər namərdliklə Salur Qazanı ələ keçirib bir quyuya salırlar. Onlar Qazanın qarşısında belə bir şərt

qoyurlar: qopuz çalıb bizi tərifləsən, oğuzları isə həcv etsən, səni azad edərik! Beləliklə, Qazan bəy iki yol arasında (həyat və ölüm) qalır. Birincisi, həyat, yaşamaq şərəfsizliklə, Oğuz ləyaqətini tapdalamaqla əldə olunur. İkinci – ölüm isə şərəf və ləyaqətin hər seydən uca tutulduguñına görə verilir. Ölüm qorxusu olsa da şərəf və ləyaqət yolu seçilir. Qazan bəyin davranışını və rəftarını motivləşdirən amillər ümumetnik əhəmiyyət daşıyır, müqəddəs və ucadır. O bunlara müvafiq qərarını verir, ikinci yolu seçir.

Dözümlülük, məğrurluq, təvazökarlıq və namusluq KDQ qəhrəmanlarının səciyyəvi etnik-psixoloji əlamətləridir. Bəkil ov zamanı ayağını sindirir. O, günlərlə ağrıya dözərək bunu heç kimə demir, höttə arvadından da gizli saxlayır. Burada dözümlülükə bərabər bir məğrurluq da vardır.

Salur Qazan evini, var-yoxunu çapıb talayan düşmənlə özü hesablaşmaq istəyir, Qaraca çobanın köməyindən istifadə etməyi qüruruna siğışdırır. Buna görə də çobanı bir ağaca sarayıb təkbaşına düşmənin üzərinə gedir.

Namus, şərəf oğuzlar üçün müqəddəs mənəvi sərvətdir. Şöklü Məliyin adamları Salur Qazanın var-yoxunu talan edir, qırx incəbelli qızla arvadını, anasını və oğlunu əsir aparırlar. Şöklü Məlik Qazan bəyin arvadını – Burla xatunu möclisində gətirib şərab paylatmaq, bununla da Salur Qazanın və bütün Oğuz elinin ləyaqətini, şərəfini alçaltmaq istəyir. Ancaq “Qazan bəyin xatunu hansınızdır?” – sualına qırx incəbelli qız bir yerde: “mənəm” – deyə cavab verir. Beləliklə, təhlükənin ilk anından sovuşma mümkün olur. Daha sonra Burla xatun vəziyyəti oğluna bildirəndə Uruz anasına deyir: “Saqın, qadın ana! Mənim üzərimə gelməyəsən, mənim üçün ağlamayasan. Qo, bəni qadın ana, çəngələ ursunlar. Qo ətimdən çəksün-

lər, qara qavurma etsünlər, qırq bəg qızının öniñə ilətsünlər. Səni kafirlər bilməsünlər – duymasunlar” (D-53<sup>10</sup>).

Beləliklə, Oğuzun ləyaqəti, namusu qorunur, oğuzların ister kişisinin, isterse də qadınının namus, şərəf yoluñda ölüme belə hazır olduqları məlum olur.

Oğuz elində dostluq, yoldaşlıq da uca tutulur. İster qrupdaxili, isterse də tayfadaxili münasibət və ünsiyətdə, adamların bir-birini qavramasında dostluq və yoldaşlıq yüksək ehtiram mühüm rol oynayır. Daş Oğuz ilə İç Oğuz arasında münasibətlər görgünləşir. Daş Oğuz bəyləri başda Aruz olmaqla Qazana qarşı çıxırlar. Daş Oğuz bəyləri Qazanı zəiflətmək üçün onun yaxın dostu və sağ əli Beyrəyi öz tərəflərinə çəkmək isteyirlər. Beyrək Aruzun və digər Daş Oğuz bəylərinin təklifini rədd edir və “mən Qazana dönük çıxmaram!” – deyə and içir. Belə olduqdə Aruz Beyrəyi öldürür. Qazan isə öz dostu Beyrəyin qanını dayısı Aruzdan alır. Deməli, Oğuz elində igid, mərd dəst namərd qohumdan çox yüksək saylımışdır.

Oğuzlarda ailə daxilində ata-ana və övlad, ər-arvad münasibətləri səmimiyyət üzərində qurulmuşdur. Ata ailənin bacarıqlı başçısı, böyük qayğıkeşidir. Atanın ailədə nüfuzu şəxsi keyfiyyətlərinə əsaslanır. Aile üzvləri arasındakı münasibətdə qarşılıqlı səmimiyyət, böyüyə və qadına ehtiram böyük rol oynayır. Ata çalışır ki, oğlu mətin xarakterli bir şəxs kimi yetişsin, layiqli bir varis olsun. “Ol zamanda oğul ata sözin iki eləməzdi. İki eyləse, ol oğlunu qəbul eləməzlərdi” (D-131<sup>13</sup>). Dar gündə ata-oğul bir-birinin yardımçısı, həyanı idi. Ümumiyyətlə, oğuzlarda oğul ata-ana yoluñda hər cür fədakarlığa hazırlıdır. “Duxa qoca oğlu Dəli Domrul boyu”nda ailə sədaqətinin

mənalı ifadəsini görürük. Dəli Domrulun qadını ərinin yerinə Özrayla öz canını vermək isteyir.

Ömürlerinin sonuna qədər ailəsinə sədaqətli, vəfali olmaq Oğuz elində hər bir qız üçün, qadın üçün həyatı düsturdur. Uşun qoca oğlu Səgrək əsirlikdə olan qardaşının dalınca gedərkən yenicə toy edib, gəlin götirdiyi sevgilisinə deyir ki: “Qız, sən mana bir yıl bağıllı! Bir yıldə gəlməzsəm, iki yıl bağıllı! İki yıldə gəlməzsəm, üç yıl bağıllı!. Gəlməzsəm, ol vaqt mənim öldügimi biləsən. Ayğır atum boğazlayub, aşum vergil! Gözün kimi tutarsa, könlün kimi sevərsə, ana varğıl!” – dedi” (D-261<sup>2</sup>).

KDQ Oğuz etnik xarakterinin, psixologiyasının müxtəlif çalarlarını, incəliklərini aşkar edən situasiyalar ilə zəngindir. Oğuz xarakteri “gərdəyə girmək” hadisəsində də özünəməxsus şəkildə təzahür edir. Məsələn, Beyrəyə toy edib Baniçəyi gəlin götirirlər. Ancaq Beyrək Bayburd qalasında dustaqları olan otuz doqquz yoldaşını qurtarmayınca gərdəyə girmir.

Nişanlığını toy edib gəlin götirdikdən sonra Səgrək də gərdəyə girmir. Ona görə ki, qardaşı yad bir ölkəyə gedib gəlməmişdir. Səgrək qardaşının dirisini və ya ölümünü görməyinçə gərdəyə girməyəcəyinə and içir.

KDQ iştirakçıları olduqca çevik və hərəkətlidirlər. Onlar tez-tez basqına məruz qalır, buna dərhal cavab qaytarırlar. Dastanlardakı hadisələri diqqətlə izlədikdə aydın olur ki, oğuzlar daha çox qaynar təbiətə malikdirlər, həssasdırlar, hər bir hadisəyə dərhal münasibətlərini ifadə edirlər. Məsələn, Bayındır xanın ziyafetində Dirse xan qara otaqda oturduğu üçün çox təsirlenir və bunu təhqir hesab etdiyi üçün küsüb gedir. Əsirlikdə olarkən Burla xatun düşmənin fikrini oğluna bildirdikdə Uruz anasının tərəddüd etdiyini düşübüñ ona bərk qəzəblənir və s.

Dastan iştirakçılarında psixoloji gərginliklər, halətlər sürətlə bir-birini əvez edir. Salur Qazan Uruzun meydandan qaçıdığını düşünüb böyük qəzəb içində onu ağır cəzalandırmaq istəyir, ancaq məsələni öyrəndikdə oğlu üçün kövrəlib ağlayır. Beyrək düşmənə qarşı amansız və “daşürəklidir”, ancaq, başqa bir situasiyada, məsələn, ata-anası qarşısında sevgilisi Baniçək ilə münasibətdə olduqca istiqanlı, kövrək qolaklı, həssas bir göncdir. Bu cəhətlər temperament tiplorının müxtəlif şəraitdə ayrı-ayrı şəxslərin davranış və rəftarında təzahür xüsusiyyətlərinə aid nümunələrdir.

Əkbər Bayramov

**EVNİK QALASI, AVNİK QALASI –**  
Qala adı. KDQ-də III boyda adı iki dəfə çəkilir (D-70<sup>12</sup>, 71<sup>20</sup>).

“Buyandan dəxi bəzirganlar gəlü-bəni Qara Dərbənd ağızına qonmışlardı. Yarimasun-yarçimasun Evnik qalasının kafırları bunları casuslaşdırı” (D-70<sup>12</sup>); Yaxud “Pasınık qalasının beş yüz kafiri üzərimizə qoysi” (D-71<sup>9</sup>).

Bu sözü M.F.Kirzioğlu “Avnik/Avnuk”, Azərbaycan alimi S.Əlizadə “Evnik” oxumuşdur.

M.F.Kirzioğlu yazır ki, alınması çətin olan bu qala yalçın qayalar üzərində yerləşir. Əski Arsaqlar zamanında Ararat əyalətinin ilk sancağı sayılın yuxarı Pasin bölgəsinin mərkəzi olmuşdur. Qara Araza sağdan qarışan Emre-Kom suyunun başındadır. Bəzi qaynaqlarda “Avnic” və ya “Avenca” adı ilə qeydə alınan bu qala türklərdə “Cavan-qala” ermənilərdə isə “Cevan-qalası” – deyə xatırlanır. Bununla belə Avnik qalası ilə “cavan-qala”nın başqa-başqa yerlər olduğunu qeyd edənlər də var.

#### Ədəbiyyat:

Kirzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.

Niyazi Mehdi



**ƏBÜLQAZİ BAHADUR XANI** (1603, Ürgənc – 1663, Xivə) – özbək yazıçı, tarixçi və dövlət xadimi.

Əbülgazinin “Şəcəreyi-Türk” və “Şəcəreyi-Tərakimə”si dövrün ən qiyamətli tarixi abidələridir. Bu əsərlərdə tarixi, bioqrafik xarakterli, Orta Asiyada yaşayan tayfaların həyat və möişəti, mədəniyyəti, etnoqrafiyası, folkloru haqqında zəngin məlumatlar toplanmış, xalq arasında yayılmış əfsanə və rəvayətlər, epik və lirik nağıllar, eləcə də qəhrəmanlıq və məhəbbət dastanlarından (“Oğuz Kağan” və KDQ) dəyərli nümunələr verilmişdir.

#### Əsərləri:

Şecere Terakime. Aşqabat, İlim, 1992; Şecere-i Terakime (Türkmenlerin Soykütüğü). Ankara, 1966.

#### Ədəbiyyat:

Özkirimli A. Türk Edebiyatı Ansiklopedisi, c.II, İst., 1990.

İslam Ansiklopedisi. c.IV.

Родословная туркмен. Сочинение Абулгази хана хивинского (Исследования, текст, перевод), М.-Л., 1958.

**ƏDÜK, ƏDİK** – Oğuzlar arasında qunclu çəkmə (uzunboğaz çəkmə) növünü bildirən bu arxaik ifadənin yalnız ikinci hissəsi (qunc) müasir dilimizdə ilişib qalmışdır. Məhz həmin ifadənin köməyi ilə ədiyin uzunboğaz çəkmə növü olduğunu müəyyən etmək olar: “Basatin xənçəri vardi. Əbüdügini yarğı, içindən çıqdı” (D-226<sup>6</sup>).

**ƏFSANƏLƏR, RƏVAYƏTLƏR** – KDQ boyları ilə bağlı “Təpəgöz”,

“Hornaçı”, “Uzunqız”, “Dədəm qorxdu”, “Qorqud və Salmani-fars”, “Əzrailin tora düşməsi”, “Musa və ozan” və başqa Azərbaycan əfsanələri möv-cuddur.

Əfsanə və rəvayətlərdə Dədə Qorqud islam dininə qarşı çıxır, “Qorqud və Salmani fars” adlı əfsanədə isə Dədə Qorqud barişdirici mövqədə durur. Əfsanədə deyilir ki, Salmani-fars Məhəmmədin dostu idi. Ölkədə nə mühüm xəbərlər olsa Salmani-farsa çatdırılardı və o da öz növbəsində bunları Məhəmmədə bildirərdi. Bir gün Salmani-farsa xəbər verdilər ki, Qorqud adlı bir ozan camaat arasında “Quran” ayələrini nəzmə çəkib qopuz çalıb oxuyur.

Salmani-fars Qorqudu əlində qopuz Məhəmmədin yanına gətirir və Məhəmməd peyğəmbərə bildirir ki, bu ozan Quranı nəzmə çəkib qopuzda oxuyur. Məhəmməd deyir:

– Ona toxunmaq olmaz. O, Dədə ozandır. Qoy oba-oba gəzib “Quran”ı təbliğ etsin. Xalq ona qulaq asır. Qoy nə şəkildə, necə bacarırsa islamın şərəfinə söz desin. O ancaq alqışa layiqdir.

Əfsanənin ən əhəmiyyətli cəhəti budur ki, Salmani-fars kimi, Dədə Qorqud da Məhəmməd peyğəmbərin müəsiri və yaxın dostu kimi töqdim edilir. Bu eyni zamanda KDQ-nin müqəddiməsindəki “Rəsul əleyhissələm zamanına yaqın Bayat boyından, Qorqud ata derlər, bir ər qopdı” fikrinin reallığına, həqiqiliyinə inam oyadır.

Əfsanəyə görə Dədə Qorqud öz ölümündən xəbər tutduqda qaçırm, böyük bir dənizin ortasında yüz il yaşayır. Al-

lah Əzrailə göstəriş verir ki, mütləq Dədə Qorquduñ canını alsın. Əzrail ilan cildinə girir. Dədə Qorqu yuxuya getdiķdən sonra onu çalıb öldürür.

Başqa bir əfsanədə Dədə Qorqu ölümü özünə yaxın qoymamaq üçün dənizin ortasında yaşayır və ara vermədən qopuz çalır, musiqinin ecazkar səsinin təsirindən ölüm Dədə Qorquda yaxın düşə bilmir. O, bir anlığa yuxuya gedən kimi ölüm zəhərli ilan cildində onu çalıb öldürür. Dədə Qorqu ölüm, onun qopuzundan qopan nəgmələr isə hələ də ölümle mübarizə aparır, ölüm ona qalıb gələ bilmir.

Dədə Qorquduñ ölümü ilə əlaqədar əfsanələr deyilənlərlə qurtarmır. Misal üçün, Şəmkir rayonunun Seyfəli kəndindən toplanmış “Dədəm qorxdu” adlı əfsanə də maraqlıdır. Əfsanədə deyilir ki, Dədə Qorqudu Əzrail qovurmuş. Dədə Qorqu qaça-qaça gəlib görür ki, uşaqlar bir gölün qıraqında palçıq atdı oynayırlar. Dədə Qorqu gözdən yayının uşaqların arasına girir ki, gizlənsin. Baxır ki, yox, budur Əzrayıl onu uzaqdan görüb düz üstünə gəlir. Dədə Qorqu uşaqların arasından çıxıb qaçmağa başlayır. Uşaqlar bunu görüb gülə-gülə “Dədəm qorxdu” – deyirlər.

Əslində uşaqlar hadisədən xəbərsiz olduqları üçün elə başa düşürlər ki, Dədə palçıq oyunundan, üzünə, üstünə palçıq düşməsindən qorxub qaçı.

Xalq arasında Oğuz qəhrəmanlarından sayılan Oxçuoğlu, Körpəş, Büğacoğlu Həsən və başqları haqqında da əfsanə, rəvayət, dastan epizodları yaşamadadır.

“Hornaçı” və onun davamı kimi səsləşən “Uzunqız” əfsanələri bu baxımdan çox maraqlıdır. Cəlilabad rayonundakı Kazımabad kəndində böyük bir ərazi “Qazan köşkü”, Xanlar rayonundakı Köşkü kəndinin ərazisində də bö-

yük bir dağın başındaki düzənlik “Korğlu köşkü” adlanır. “Hornaçı” əfsanəsində deyilir: Hornaçı adlı azman bir adam olur. Onun da Qazan köşkü adlanan mahalda özü kimi nəhəng bacısı yaşıyır. Hornaçı Mil düzündə zor gücüne torpaq təpələr düzəldirir. Bacısı da qardaş üçün hər gün Qazan köşkündə isti xörəklər hazırlayıır. Qazan köşkündən Mil düzüne qədər sira ilə düzülmüş adamları ötürə-ötürə qazandakı xörəyi isti-isti, buglana-buglana Hornaçıya çatdırırlar.

Hornaçı qolun gücünə eldən-oba-dan cavan oğlanları yiğir, torpaq təpələr düzəldirir. Adamları zornan işlədir.

Bu azmanın adı ona görə Hornaçıdır ki, o, hər axşam yatanda elə xorudayır, elə horna çəkir ki, səsi bacısına çatır, o da bununla qardaşının salamat olduğunu bilir.

İllər beləcə keçir. Bir gün Hornaçı, Qazan köşkündə təzəcə evlənmiş bir oğlanı sevgilisindən ayırib Mil düzüne torpaq təpələr düzəltməyə aparır. Hamilə qalmış arvadı bir oğlan doğur. Uşaq böyüyüb on beş yaşına çatır. Uşaq bir gün anasından soruşur ki, onum atası kimdir. Anası atasının Mil düzündə işlədiyini bildirir.

Oğlan atasını azad etmək üçün yola düşür.

Görür ki, Mil düzündə adam yığıncağı var. Kimi arx qazır, kimi torba ilə torpaq daşıyır, kimi də torpaq təpələr düzəldir. Oğlan soraqlaşa-soraqlaşa atasını tapır. Görür ki, atasının üzünü tük basıb, pis gündədir. Oğlan deyir:

– Ata, nə üçün bu on beş ildə bircə dəfə də evimizə gəlməməsən?

Atası deyir:

– Oğul, Hornaçının qorxusundan təkcə mən yox, bütün bu gördüyüni saysız-hesabsız adam heç yana tərəponə bilmir. Hamı öz canı üçün qorxur. Hornaçı çox güclüdür, zalimdır.

Oğlan deyir:

– Hornaçı hanı?

Atası əli ilə göstərib deyir:

– Odu, Hornaçı su arxının yanında yatıb. Eşitdiyin xorultu da onunkudu. Onun birçə zəif cəhəti var: yeddi gün yatır, yuxusunu yenə bilmir. İndi ikinci gündü ki, yatır.

Oğlan ətrafdakı adamlara torbalarını doldurub yatmış Hornaçının üstünü tökməyi deyir.

Beleliklə, Hornaçı torpaq təpəsinin altında qalib ölürlər.

Hamı dağılışib, sevinə-sevinə öz evinə dönür. Ata ilə oğul da Qazan köşküne qayıdır.

Hornaçının bacısı görür ki, qardaşının xorultusu kəsildi. Anlayır ki, Mil düzündə qəza var. Dərhal Mil düzünə yola düşür. Gelib görür ki, burada yeddi təpə var. Bilir ki, nə varsa, bu torpaq təpələrdədi. Qolları ilə bu torpaq təpələri qucaqlayır, əllərini iki tərəfdən salıb torpağı sovurur. Bir təpənin altından qardaşının meyidini tapır.

Bacı deyir:

– Yəqin ki, qardaşımı yeni dünyaya gəlmış Oğuz igidi öldürüb.

Mən onu tapıb qardaşımın qanını almaliyam.

Əfsanə bir çox cəhətdən Basatla Təpəgöz əhvalatını xatırladır. Hornaçiya qalib gəlmış oğlan da məhz Basat kimi Oğuz elindəndir.

KDQ-nin “Topqapı sarayı mətnində Domrulun, Rüstəmin, Qanturalının adları ilə yanaşı, Oxçunun da adı çekiçilir. “Göyərçin və Oxçunun əfsanəsi”ndə Oxçunun göyərçinlə dostluğu, onunla döyüşlərə getməsinədən söz açılır.

Amasiya rayonunda Oxçuoğlu adlı kənd vardır. Oxçuoğlu və ona çox yaxın olan Ağbabə və Güllübulaq kəndlərində “Oxçu oğlu” adı ilə maraqlı əfsanələr söylənilir. Çap olunmuş “Oxçu oğlu” əfsanəsi də bu sıraya daxildir.

“Uzunqız” əfsanəsində də Oxçu oğlunun hünərindən danışılır. “Hornaçı”nın davamı olan bu əfsanədə deyilir ki, “Əsirlərin azad olması Qazan köskü-nə sevinc götürir. Hamı cavan Körpəsi gələcəyin Oğuz qəhrəmanı kimi alqışlayır. Lakin bu sevincə bərabər, Qazan köskündə bir qorxu hissi də hökm sürür. El ağsaqqalı Rüstəm bildirir ki, Uzunqız Mil düzünə qardaşının arxasında gedib, qayıdan kimi Qazan köskünü bir-birinə qatacaq. Heç olmasa Mil düzündən təzə qayıtmış əsirləri, Körpəsi Qarabağa tərəf uzaşdırın.

İnsan axını, içərilərində Körpəş, indiki Ağdamın Çullu kəndində tərəf üz tutur. Bir də görürler ki, Uzunqız torpağı əlləri iləsovura-sovura gəlir. Körpəş deyir:

– Hərə yerdən bir daş götürüb, Uzunqızı atın.

Atası deyir:

– Oğul, ağlin Hornaçiyaya getməsin ki, yatmış ola, yuxulu-yuxulu torpaq dağı yaratdırısan. O azman oyaq olsayıdı, yüz belə insan dəstəsi ona güc gələ bilməzdi. Mənim bircə arzum var. Nə ola, Oxçu oğlu bu həndəvərlərdə ola. Bu ağır vəziyyətdən xəbər tuta. Uzunqızı yalnız Oxçu oğlunun oxu yıxa bilər.

Uzunqız özü də yalnız ve yalnız Oxçu oğlundan qorxurdu. Birdən qarşı təpənin başında Oxçu oğlu göründü. Ox dolu kimi yağırdı. Uzunqız yaralandı, bir dəli nə'rə çəkib, özünü adamların axınına vurdu. Əli kimə çatırdısa, əli ilə başını üzürdü. Lakin qanı axdığı üçün gücdən düşürdü. Bircə arzusu vardi, qardaşının qatili olan Körpəsi məhv etmək. Birdən Körpəş qışkırdı, hərə bir daş götürüb, Uzunqızı atsın. Oxçu oğlunun oxları onu karixdırıbdır. Hərə bir daş atdı. Uzunqızın üstündə daşdan dağ yarandı. O vaxtdan bəri bu səmtdən gəlib-gedən adamlar dağ kimi yiğilmiş

daşın üstünə yenə daş atırlar. Çünkü Uzunqız da qardaşı Hornacı kimi çoxlarına zülm etmişdi.

Hemin daşlıq hazırda “Uzunqız”, yaxud da “Uzunqızın qəbri” adlanır.

Hornacı, Uzunqız, Körpəş və Oxçu oğlu obrazlarının ümumi səciyyəsi göstərir ki, bunlar əfsanə və rəvayətlərdən daha çox, qədim bir epos və ya dastan qəhrəmanları imiş.

KDQ qəhrəmanlardan Qazan xan, Bəkil, Domrul və başqları ilə bağlı yer adlarının öz mənası olduğu kimi, həmin topominik adlarla bağlı əsatir, əfsanə və rəvayətlər də bu gün xalq arasında yaşayır.

“KDQ-də Bəkilin hünər və qəhrəmanlıqlarını, ovçuluq məharətini Nizaminin “Yeddi gözəl”ində Bəhram Gur, “Ana maral” əfsanəsində isə Buğac oğlu Həsən göstərir. Hər üç abidədə: epos, əfsanə və poemada gur, maral ovlanır, damğalanır, nişan vurulub buraxılır. Onları başqa adam daha ovlaya da bilməz. Bəkilə, Bəhram Gura, Buğac oğlu Həsənə məxsus olduqları üçün onlara heç kəs toxunmaz da. Bu qədim ovçuluqla əlaqədar bir məsələdir ki, izləri həmin abidələrdə yaşamaqda davam edir. Həmin baxış bir sıra əfsanələrdə indi də yaşamaqdadır. Şamaxı rayonunda, Kür qırğıına yaxın ərazilə Bayramlı adlı bir kənd var. Bu kənddə on bir nəsildən birinin adı Ovçulardır. Ovçular nəslinin əcdadı olan Ovçu Həsənlə bağlı bir əfsanə qalmışdır.

Əfsanəyə görə bu yerlər vaxtı ilə başdan-başa məşəlik imiş. Bu yurdun ilk sakini, ağsaqqalı olan Ovçu Həsənin alaçığı, yorğan-döşəyi, hətta geyimi belə maral dörüsindən imiş. Həsən ovçu olsa da, maralları yad adamlardan qoruyarmış. Onun sahib olduğu məşəliyə “Ovçu Həsənin maral qoruğu” deyərlərmiş. Heç kəs cür’ət edib “maral qo-

ruğu”nda bir marala, maral balasına ox ata bilməzmiş.

Bəkilin, Bəhram Gurun, Buğac oğlu Həsənin nişan vurub çölə buraxdıqları keyik və maralları kənar adamlar ovlamağa cürət etmədikləri kimi, Ovçu Həsənin də “Maral qoruğu”na qorxusundan heç kəs ayaq basa bilməzmiş. Doğrudan da bütün bunlar, xüsusilə “Buğac oğlu Həsənin maralları” və “Maral qoruğu” əfsanələri qədim ovçuluğun müəyyəyən əlamət və izlərini qoruyub saxlaya bilməsdir.

Oğuz elləri qoyunçuluqla məşəkul olarmış, onların ağ bozaq qoyunları adnan imiş. Amma oğuzlardan Tomral və onun yaxın adamları Qara çayın sahilində, Ağqala kəndinin qənşərində üzüm əkməyi özlərinə peşə ediblərmiş. Hətta Tomral “quş üzümü”ndən şərab da düzəldə bilirmiş. Qara çay çox güclü çay imiş. Hər adam ürək eləyib bu çayı keçə bilməzmiş. Tomral bədəncə çox möhkəm və güclü adam imiş. Tomral çox adımı belində, ciyində Qara çayın o üzündəki üzüm bağlarına keçirirmiş. Tomralın köçəri həyatdan xoşu gelməzmiş.

– Bu nədir, yayda yaylaq, qışda qışlaq. Oğuzun da bağı, bağçası, oturaq həyatı olmalıdır. Hami qoyunu olmaz. Qoy adamların bir qismi də bağçı, üzümçü olsun. Adamlar etiraz edərlərmiş ki, biz Qara çaydan qorxuruq, onu yarıb keçmək çətindii. Tomral məcbur olub Qara çayın üstündə körpü salır. Lakin yena də oğuzlar bu körpündən az-az keçirlər. Bunu belə gəren Qara çay, küsüb ayrı yerdən axmağa başlayır. O zaman camaat Qara çayının adını “Əyri çay” körpünün adını “Küsmüş çayın körpüsü”, Tomralın adını isə Tanritanımad Tomral qoyur. Tomral bundan çox qəzəblənir. Körpü olan yol el yoluñun ağızı imiş. Tomral o gündən

körpüdən keçəndən də, keçməyəndən də xərac alır.

“Küsmüş çayın körpüsü” Goranboy rayonundakı Başkəndin yuxarı hissəsindədir. Doğrudan da körpünün altından su axmir, ondan bir qədər aralıda çay axır. Aydınca görünür ki, çay öz məcrasını dəyişmişdir. Körpü olduqca qədim körpüdür. Bu körpüyə yaxın ərazilərdə qala və yaşayış məskəni qalıqları, KDQ eposu ilə səsləşən Balıqaya, Erkəş kəndləri, Aşağı, Orta və Yuxarı Ağcaqala kəndləri vardır.

Azərbaycan torpağında KDQ qəhrəmanlarından Qorqud Atanın, Qazan xanın, Bəkilin, Təpəgözün, Domrulun (Tomralın) adları geniş yayılmış və bunlar sal qayalar, köklü daşlar kimi bu torpağa çox bağlıdır.

“Tomral Ağcaqalada yaşayırıdı. Gündü Küsmüş çayın üstündə qurduğu körpünün həndəvərində əkdiriyi üzümlüklərdə, ya da Kəpəzdə, Murovda, Canbazda, Yeddiqardaş dağlarında qurduğu torların yanında keçərdi. Axır zamanlar üzümlüklərin becərilməsini Tomral arvadına, usaqlarına tapşırmışdı. Özü tor qurub bu yerlərdə yaşayan heyvanları tutmaqla məşğul idi. Tomral tora düşən quşu, heyvanı tutub baxar, ad qoyub yenidən dağlara buraxardı. Tora yırtıcı, əcaib quş, heyvan düşəndə onu oxu ilə vurub ya ağır yaralayardı, ya da öldürordı.

Bir axşam Tomral Canbazda tor qurub evə döndü. Səhər gedəndə nə görə yaxşıdır. Gördü ki, tora insana bənzər bir şey düşüb. Hətta bir cüt qanadları da var. Tomral vahimələndi. Sümükləri çaxnaşdı. Öz-özünə düşündü:

– Bu nə əcaib ovdur? Nə insandan insana oxşayır, nə heyvandan heyvana.

Tomral üçuna-uçuna əlini yay-oxa atdı. Uzaqdan Tomralı müşahidə edən canlı dilləndi:

– Ey Tomral, əlini saxla. Mənə ox atma. Mən sənin dostun Əzrayiləm.

Tomralın bədəni üşürgələndi. Dili tutar-tutmaz:

– İndi burda nə gəzirən?

– Tomral, xeyli vaxtdır səninlə maraqlanıram, bu dağlarda tor qurub, qurd-quş tutub buraxmaqdə məqsədin nədir? Sırrını öyrənə bilmədim. Bu məqsədlə gəlib qurdüğün tora xeyli tamaşa elədim. Lakin əlim dinc dayanmadı. Əlimi tora vuran kimi məni tutub buraxmadı, çox çalışdım, eşələndikcə tor bədənimə dolaşdı, tordan canımı qurtara bilmədim. Axşamdan səhərə qədər torda qalmışam, bağrım partlayır. Gel məni aç, burax.

– Yox, Əzrayıl, darixma, özün çoxlarıni tora salmışan. Bağırını partlatmışan, heç nə olmaz. Sözümə qulaq as, şortımə əməl etməsən səni açıb buraxan deyiləm.

– Şərtin nədir, Tomral?

– Söz ver ki, mənim ölüm günümü bir həftə əvvəl xəbər verəcəksən.

– Çətin olsa da söz verirəm, Tomral. Məni aç burax.

Tomral toru açıb Əzrayılı buraxdı.

Aylar-illər keçdi. Tomral nəvə-nəticəli pirani bir qoca olmuşdu. O bir gün yero meyvə ağacı tingləri basdırırıdı.

Tomral gördü ki, bir adam uzaqdan tez-tez ona baxıb irişir, dişlerini ağardır.

Tomral əl saxlayıb soruşdu:

– Ay adam, kimsən, niyə gülürsən?

– Mənəm, Tomral, Əzrayiləm gəlmisəm xəbər verim, bir həftən qalır. Əzrayıl sabah yenə ordan keçirdi. Gördü ki, Tomral yenə ağac əkir. Dözməyi bılləndi:

– Ey Tomral, bilirsən ki, ölürsən, bu ağacı niyə əkirən, sən ki, onun barını görməyəcəksən?

– Məndən əvvəl əkmisdilər yedik, mən də əkirəm ki, məndən sonra gə-

lənlər dərib yesinlər, məni yad etsinlər. Mən yurdumda bağ qoyub gedirəm, sənin kimi dağ qoyub getmirəm.

Bu insanın həyat və ölüm haqqında düşüncəsinin bədii ifadəsidir ki, Tomralı-Domrulun timsalında əfsanələşdirilmişdir.

Azərbaycanda Təpəgözlə de bağlı yer adları və xalq arasında yaşayan əfsanələr çoxdur. Şəmkirdən “Təpəgöz” adlı əfsanədə deyilir: söylənilənə görə “Yekə qala”da yaşayan insanların qənimi bir Təpəgöz imiş. Bu Təpəgözün yediyi insan eti imiş. Təpəgöz adamları tutub bardaq yeri düzəltdiyi quyuya salıb, alma-armud yedirdəmiş, onlar kökəldikdən sonra yeyərmış.

Günlərin bir gündündə Təpəgözün elinə bir çoban keçir. Çobani da həmin quyuya salır. Ancaq çoban yeməklərdən boyun qaçıır, yalnız qoyun eti yediyini söyləyir. Təpəgöz qoyun gətirib quyuya atır. Çoban qoyunun dərisindən qayış düzəldib quyunun başına atr və oradan çıxıb qaçıır. Çoban Təpəgözü öldürməyi qarşısına məqsəd qoyur. Cox sınaqlardan sonra Təpəgözü öldürür. Deyildiyinə görə, indi də Təpəgözün quyusunun üstünə çıxıb ayağı yerə vuranda quydan səs çıxır.

Təpəgöz haqqında əfsanələr çoxdur və rəngarəngdir. Hətta elələri vardır ki, bu əfsanələrə görə Təpəgöz azman bir nəhəngdir, eyni zamanda özü kimi əzəzil bir bacısı da vardır.

Sədник Paşayev

**ƏXLAQ** – KDQ qəhrəmanlarının, büttövlükde dastanda əksini tapan Oğuz etnosunun davranış və rəftarlarında, bir-biri və digərləri ilə münasibətlərində əsaslandıqları prinsiplər məcmusu. Oğuz əxlaqının özülündə aşağıdakılardaydırdı:

Sakral (İlahi) aləmdən gələn buyuruqlar  
Yaxşı – yaman  
Olar – olmazlar  
Cəmiyyətin nizamı (düzümü)

Sakral (İlahi) aləmin mövcudluğunu  
Dədə Qorqud haqqında söylənilən bir  
deyimdən aşkar etmək olar:

“Oğuzin ol kişi təmam bilicisiydi.  
Nə dersə, olurdu. Qayıbdən dürlü xəbor  
söylərdi. Haq-Taalanın, könlüne ilham  
edərdi”. (D-2<sup>3</sup>)

Sakral aləmin buyuruqlarının məc-buredici iradəsi isə (bunlar həm də sakral buyuruqların güclüdür) belə alqışlanır:

“Allah-Allah diməyincə işlər onmaz.  
Qadir Tanrı verməyincə ər baymaz.  
Əzəldən yazılımasa, qul başına qəza  
gəlməz” (D-2<sup>12</sup>).

İslami ruhdadır. Ancaq əski mifologiyadan bəllidir ki, arxaik dini mədəniyyətlər bu və ya başqa şəkildə fatumu (taleyi) bilirdilər. Bu mənada İslami ruhda deyilmiş yuxarıdakı inanış Oğuz dünyaduyumu üçün tam yeni deyildir. Oğuzda dönyanın əzoldən sakral nizamlanması haqqında olan inanışları İslama qədər anlayışına asanca, transformasiya edilib.

Əxlaqda nəyəsə, hansı davranışsa icaze verilir (olarlar), hansılarasa qadağalar (yasaqlar) qoyulur. Bu icazələri, yasaqları müxtəlif şəkildə əsaslaşdırmaq olar. Məsələn, “Əski panbuq bez olmaz, qarı düşmən dost olmaz” (D-3<sup>9</sup>). Bu, analogiya əsasında həqiqəti tapmaqdır. Bu həqiqəti tapandan sonra Dədə Qorqudun söyləmədiyi, ancaq həmin analogiyadan öz-özünə doğan yasağı qeyd etmək olar: nə olursa-olsun, aldanıb əski yağını dost sayma.

Yasaq əlverişlilik, faydalılıq baxımından da olar. Məsələn, Beyrək əsirlikdən qaçanda kafirə yasağını deyir:

“Mərə sası dini kafir!  
 Otuz doquz yigidim əmanəti,  
 mərə kafir!  
 Birin əksik (bulsam),  
 yerinə on öldürəyim,  
 Onnun əksik bulsam, yerinə  
 yüzün öldürəyim,  
 mərə kafir!” (D-100<sup>2</sup>).

Burada öz hədəsi ilə Beyrək kafir bəyinə igidlərini öldürməyi yasaq edir. Bu yasağı əsaslandırmaq, güclü etmək üçün kafirə bildirir ki, yasağı pozma-maq ona faydalı olar, yəni əvəzinə birə on öz adamlarını itirməz.

Yasaqlara dünyanın öz içində töməl, əsas tapmaq bütün əxlaqi öyrətilərdə, təlimlərdə, eləcə də Oğuz əxlaq sistemində var. Ancaq bu əsasların hamısı zəifdir, bir əsas o birisi ilə vurula bilər (məsələn, kafir Beyrəye deyə bilər ki, sən mənim bir döyüşüm əvəzinə onun öldürsən, əvəzinə mən de sənin yüz adamını öldürərəm). Yalnız yasaqların, icazələrin bir təməlini vurmaq olmur. Bu da İlahi təməldir.

KQD-də təsvir olunan oğuz cəmiyyətində əxlaqi buyuruqların özü-lündə hər hansı bir qisa zamanda vü-cuda gələn varlığın (bəyin, ağsaqqalın) istəyi, göstərişi dura bilməz. Əxlaqi buyuruq həmişə yüksək, böyük və ya sonsuz zamana malik məqam (Allah, Təbiət, Dövr, Cəmiyyət) adından veriləndə əsl əxlaqi buyuruq kimi qarvanılır. DİN əsaslanan əxlaq – təməl kimi Sakralı, Qeyb ələmini götürür. Başqa əxlaqi öyrətilər ya təbiəti, ya sinfi, ya cəmiyyəti özülə əsaslanır. Bu baxımdan KDQ-dəki əxlaqi deyimlərdən aydın olur ki, türklərin dünyasında əxlaqın təməlində Oğuz elinin gərkəkləri durur. Kitabda bu sakralı İslami Allah, Xıdır-İlyas və s. təmsil edir.

Niyazi Mehdi

**ƏKƏRƏK, ƏYRƏK** – Əştərək, Qa-fan, Calaloğlu, Mehri, Talın rayonları ərazisində kənd adları olmuşdur. Əkə-rək toponiminin mənbələrdə işlədilmə-sini I əsrə aid edirlər və əkinçiliklə bağlayırlar. Ermeni dilində ə saiti (səsi) olmadığı üçün təhrif edilərək mənbə-lərdə Aqarak kimi yazılmışdır. Ermeni tarixçisi K.Kandzaketsi (Gəncəli Kir-aqos) öz “Xronika”sında türk dilində danışan (ermənicə mətndə də həmin tayfanın danışığını türkçə vermişdir) aqar tayfası haqqında mə'lumat vermişdir. Əkinçiliklə bağlı tayfa adı “Əgər” şəxs adına, daha sonra tayfa adına və nəhayət toponimə çevrilmişdir. KDQ-də Ək(ə)rək kimi xatırlanır.

#### Ədəbiyyat:

Ermənistən azərbaycanlılarının tarixi coğrafiyası, B., 1995.

История армянского народа с древнейших времен до наших дней. (Под ред. М.Г.Нерсес). Ереван. 1980.

*AKopyan T. Melik-Baxşyan, S. Barsığyan O. Ermənistən və ona yaxın ərazilərin toponimik sözlüyü, İrəvan, 1986, (ermənicə).*

*Кандзакетси К. “История Армении, M., 1976.*

**ƏLƏM** – burada: bayraq. KDQ-də tuğ, sancaq sözləri ilə yanaşı bütün məqamlarda bayraq mənasında işlənir. Lakin ələm, tuğ və sancaq hər üçü eynilə bayraqı bildirmir. Bunlardan bayraq mənasında tam işlənən ələmdir. Ələm həm də mərasimlərin müxtəlifliyi ilə bağlı qaldırılan bayraqın rəngini, ölçüsünü bildirir: “Qaba ələm götürən xanınız kim... Qaba ələm götürən xanımız -Bayındır xan!” (D-231<sup>12</sup>).

**ƏLINCƏ, ALINCA QALASI** – KDQ-də 3 dəfə adı çəkilir: X boyda deyilir, “...yolu Əlincə qalasına uğramışdı...”

(D-255<sup>3</sup>); "...Əgrəgi tutdular, Əlincə qalasına zindana bıraqdılardır" (X. D-255<sup>13</sup>); "Hünərin var isə qartaşın Əlincə qəlösündə əsirdir, var anı qurtar" (X, D-257<sup>1</sup>).

Azərbaycanın bir çox yerlərində Əlincəqala şəklində də rast gəlinir.

Əlincə qalası Naxçıvanın Culfa rayonunda Qazançı kədinin cənubunda olan Əlincə dağının təpəsində yerləşir. Dağ Əlincə çayının sağ sahilindədir. Hündürlüyü 2000 m-dir. Çıxılması çətin olan sildirim qayalıqlarla əhatə olunur.

Əlincə qalasının zirvəsində müdafiə üçün tikilmiş qalanın tarixi VI-VII əsrlərə aid edilir.

Əlincə qalasının adını qədim türk tayfalarından olan "Əlicihin" (elçihin)lə bağlı olduğuna dair fikirlər var. Bu tayfa monqolların Azərbaycana yürüşləri zamanı Naxçıvan ərazisində məskunlaşdı. Lakin Əlincə qalasının tarixi daha əvvəlki dövrlərlə bağlıdır. Bu müdafiə qalasının erkən orta əsrlərdə tikildiyi də ehtimal edilir. Tarixçi və seyyahlardan Asolik (928-1018), Stefan Orbeliani (1258-1304), Ən-Nəsəvi (XIII əsr), Klavixo (XV), Övliya Çələbi (XVII) və başqaları bu qala haqqında məlumat verirlər.

Bir müləhizəyə görə bu qalanın adı qədim türk dilində "Alançık", "Meydança", "Kiçik meydan" kimi mənalar daşımışdır. Qalanın adı "alan", "hamar", "düzənlilik", "meydan" kimi də şərh edilir.

Bu qalanı gözləri ilə görmüş bir türk tarixçisi öz əsərində yazar ki, "Əlincə məhbəsi mülkdür". Qədimdən müharibələr zamanı möğlüb olmuş və var-dövlətini, taxt-tacını itmiş hökmədarlar burada həbsxanada saxlanılmışdır. Qala yüksək, olçatmaz qayanın başında tikilmişdir. İki tərəfinə mi-

narəyə bənzər divarlar və bu divarların öündə daha əlavə divar çəkilib hasar olmuşdur.

Xalq arasında Əlincə-Əlincik kimi izah edilir. Bu isə qalanın alınmazlığına, olçatmazlığına işarədir.

#### **Ədəbiyyat:**

KDQE, I c., 2000.

Məmmədov N. Azərbaycanın yer adları. B., 1993.

Babayev S. Naxçıvanda "Kitabi-Dədə Qorqud" toponimləri. B., 1999.

### **ƏLİYEV HEYDƏR ƏLİRZA OĞLU**

(1923, Azərbaycan Resp. – 2003) – Görkəmlili ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının sədri.

1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi haqqında" fərman və 1999-cu il fevralın 21-də "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında" sərəncam imzalamışdır. Onun sədrliliyi ilə Dövlət Komissiyasının 1999-cu il 16 fevral, 1999-cu il 8 aprel və 2000-ci il 11 mart tarixli üç iclası keçirilmişdir. Bu iclaslarda o, giriş sözü söyləmiş və yekun nitqi ilə çıxış etmişdir.

Heydər Əliyev imzaladığı rəsmi sənədlərdə, etdiyi çıxış və nitqlərdə, verdiyi müsahibələrdə Dədə Qorqud mövzularına müraciət edib, dastanı Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının ən möhtəşəm, ən parlaq abidəsi adlandırib.

O, öz nitq və çıxışlarında Azərbaycan xalqının dünyagörüşünün təşəkkül tapmasında "Kitabi-Dədə Qorqud"un misilsiz rolunu xüsusi qeyd etmişdir.

Heydər Əliyev dastanın Azərbaycanın mənəvi sərvətlər xəzinəsində tutduğu mühüm yerin indiyə qədər lazımi səviyyədə qiymətləndirilmədiyiini nəzərə çarpdırmış və bunun səbəblərini göstərmişdir. O, 50-ci illərdə “Kitabi-Dədə Qorqud” dastanının tədqiqatçıları olmuş Məmməd Arif Dadaşzadə, Həmid Arası, Məmmədhüseyn Təhmasib, Əbdüləzəl Dəmirçizadə və başqaları kimi fədakar alimlərin xidmətlərini yüksək qiymətləndirmişdir.

Totalitarizm dövründə repressiyaya uğramış “Kitabi-Dədə Qorqud” öz həqiqi dəyərini 50-ci illərdən sonra alsada, abidənin daha fundamental şəkildə öyrənilməsi və nəşri işləri müstəqil Azərbaycanda daha geniş vüsət almışdır.

Heydər Əliyev türk xalqlarının ümumi tarixi köklərinin Dədə Qorqudla bağlılığını göstərərək, dastanın Azərbaycan xalqına, bütün türk dünyasına məxsus olduğunu, ancaq onun vətəninin müstəqil Azərbaycan Respublikası, sahibinin azad Azərbaycan xalqı olduğunu vurğulamışdır. O, bu qəhrəmanlıq epo-sunun ölkəmizin yaşadıığı indiki mərhələdə xüsusile böyük əhəmiyyət kəsb etdiyini nəzərə çarpdırmışdır. Onun fikrincə, “Kitabi-Dədə Qorqud”u, onun hər kəlməsini, hər bir azərbaycanlı məktəb illərindən başlayaraq öyrənməlidir. Belə ki, gənc nəsil bunları nə qədər dərindən mənimsəsə, millətinin, xalqını, vətənini – müstəqil Azərbaycanı da bir o qədər sevər.

Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının iclaslarında dövlət qurumları, alimlər, yaradıcı ziyalılar qarşısında dastanla bağlı daha fundamental elmi tədqiqatlar, ədəbi, təsviri sənət, televiziya, kino və səhnə əsərlərinin, abidələr, park kompleksləri və sənərin yaradılması vəzifəsini qoymuşdur.

**ƏLÖPMƏ** – Oğuzlarda adət. KDQ-də Bayındır xanın divanına gelən Bəkil görüş zamanı xanın əlini öpür, “Uşun qoca oğlu Səgrək boyu”nda Səgrək bir təsadüf nəticəsində Əgrək adlı qardaşı olduğunu və dustaq getdiyini öyrənir. Anası Səgrəyə bildirir ki, sən də Oğuz bəylərinə qoşul, onu qarşılımağa get və

... ”Ol yigidə yetdüğində  
Ağ-boz atın üzərindən yere engil!  
Əl qavşırıb, ol yigidə salam vergil!  
Əlin öpüb, boyının quçgil!” (D-258<sup>7</sup>).

Elə qardaşını əsirlilikdən qurtarmağa yollananda da Səgrək ayrılıq anında ata-anasının əlini öpür. Qanturalı da valideynlərinin əllərindən öpüb Selcan xatunun arxasında gedir.

Boylarda əlopma adətinə çox ciddi yanaşılıb. Belə ki, ata dura-dura oğulun əlini öpmək ən azi qəbahət sayılıb. “Qam Börənin oğlu Bamsı Beyrək boyu”nda kafırlər ticarətdən dönen bəzir-ganlar üstə basqın edib mal-mülklərini əllərindən alırlar. Onların yardımına özünü yetirən Beyrək kafırləri qılıncdan keçirir və malları bəzir-ganlara qatarır. Amma öz kimliyini onlara bildirmir. Bəzir-ganlar gəlib Baybörə bəy qarşısında baş endirib salam verdikləri vaxt: “Gördülər kim, ol yigit kim, baş kəsüb-dür, qan dökübdür, Baybörə bəgin sağında oturar. Bazir-ganlar yüridilər, yığidin əlin öpdilər. Bunlar böylə edicək Baybörə bəgin acığı tutdı” (D-74<sup>3</sup>).

KDQ-də bu da aydın olur ki, əgər bir kimsə öz səhvini etiraf edib qarşısındaki əlini öpərsə, onun günahından keçilir. Ov mərasimində Bəkilin hünər və bacarığına şübhə ilə yanaşılır. Bunu təhqir sayan Bəkil Bayındır və Qazan xandan küsüb Oğuzdan köcmək niyyətinə düşür. Məsələdən xəbər tutan Şöklü Məlik fürsəti fövtə vermir. Bəkilin yurduna çapğına hazırlaşır. Vəziy-

yəti belə görən Bəkil oğlunu yanına çağırıb deyir ki, oğul, dayanma tez get:

Ağız-dildən Bayındır salam vergil!  
Bəgələr bəgi olan Qazanın əlin öpgil!  
“Ağ saqallu babam bunlu”, – degil!  
“Əlbətdə və əlbətdə Qazan bəg  
mana yetişsün dedi”, – degil!  
Gəlməz olsan, məmləkət bozılıb  
xarab olur,  
Qızım-gəlinim əsir getdi, bəllü bilgil! –  
dedi (D-244<sup>13</sup>).

Əlopme ilə bağlı adətin hələlik yalnız KDQ-də rast gəlinən bir məqamı da maraq doğurur. Kiçiklər böyüklərin əlindən, böyüklər də öz növbələrində onların boyunlarından öpürərlər.

Abidənin onuncu boyunda Səgrək yağılırla üstün gəlib qardaşını qazamatdan qurtarır. “Qalqubanı iki qardaş quca-quca görüşdilər. Əgrək kiçik qardaşın boynın öpdi. Səgrək daxı ağasının əlin öpdi” (D-270<sup>1</sup>).

Eyni halin təkrarını “Salur Qazanın evi yağmalandığı boy”da da görürük. Uruz Oğuz bəyləri ilə birlikdə atası Qazan xanı dustaqlıqdan qurtarmağa yollanır. Elə olur ki, kafırlər Qazanın özünü gələnlərlə cəngə çıxarırlar. Oğul düşmən qiyafəsində olan atasını tanımayıb zərbə endirmək istəyir. Qazan özünü nişan verəndə atdan yerə enir, atasının əlini öpür. Qazan da, yerə enir, oğlunun boynun öpür.

Bu sonuncu adət oğlanla qız arasında da olub. Yəni oğlan qızın boynunu, qız isə adaxlısının əlini öpüb. Qanlı qoca oğlu Qanturalını Selcan xatunun arxasında getməkdən çəkindirmək istəyir. Qanturalı isə cavabında bildirir ki, mən yarış-vuruş yolu ilə qızı-Selcan xatunu alacaq və boynun öpəcəyəm.

*Bəhlul Abdulla*

**ƏMMAN (UMMAN) DƏNİZİ** – KDQ-də yalnız bir boyda təsadüf edilir.

XI boyda kafırlər əlində dustaq olan Qazan xan deyir: “Arqıç qırda yılanır, Əmman dənizində sarb yerdərə yapılmış kafir şəhəri, sağa-sola çırpındı urar yüzgiciləri” (XI, D-279<sup>1</sup>).

M.F.Kırzioğlu bu toponim haqqında yazır: “Hindistanın qərbində, İranın ve Sindin cənubundakı dənizin, Ummən dənizi adlandığı məlumdur. Ancaq KDQ-də adı keçən Ummən dənizinin Hind okeanının bir ucu olan bu dənizmi, yoxsa xalq arasında “Bohr mühid” (Mühid okeanı), ucsuz-bucaqsız dəniz mənalarında (Ummən dənizi, Bəhri umman) işləndiyi məlum deyil”.

Orxon Şaiq və H.Arashı isə qısaca olaraq bu adın Ərbistan yarımadasında dəniz adı olduğunu, bədii ədəbiyyatda böyük dəniz mənasında işləndiyini qeyd edirlər.

M.F.Kırzioğlu və H.Arashı bu sözü “Ummən”, S.Əlizadə isə Dresden nüsxəsi əsasında tərtib etdiyi yeni mətndə “Əmman dənizi” kimi oxunuşu düzgün saymışdır.

Hər üç müəllif belə hesab edir ki, bu ad KDQ-də ümumi mənada böyük dəniz kimi işlənmişdir.

#### **Ədəbiyat:**

KDQE, I c., B., 2000.

Kırzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.

Gökyay O.Ş. Dedem Korkudun kitabı. İst., 1973.

**ƏRƏN** – Qədim Ön Asiyada geniş yayılmış “ər” sözünün əski türk çağında işlek olan şəkli. KDQ-nin dilində “ərlər əri”, “igidlər igidi”, eləcə də “kişi”, “döyüşçü”, “qəhrəman” deməkdir. “Alp” və “bəy” sözləri ilə yanaşı da işlənə bilir: “Alp ərənlər qırımından qayurdu” (D-181); “Ol gün cilasun bəg ərənlər döñə-döñə savasdı” (D-132).

Hələ şumer dilində eyni anlamda “eren” şəkliylə işlənən bu sözün mənası

qədim türklərdə Göytürk çağlarında olduğu kimi (Göytürk abidələrində dövlət quran İl-Teris kağanın 17 nəfərdən ibarət ən yaxın adamlarına da ərən//eren deyilirdi) sonrakı dövrlərdə – uyğur, qırğız xaqanlıqları və Oğuz Yabğu dövləti zamanında da dəyişməmişdir. Altın-göl abidələrində “Ər atım Ərən Uluğ, Ərdəmli batur mən” və s. şəklində rast gəlinir.

Boyların dilində “ərən” sözü eləcə də “bilik, mərifət sahibi” (“Bu dünyayı ərənlər əqlə bulmışlardır” – D-182), həmçinin “təriqət piri; övliya“ anıtları ifadə etməkdədir (Dədə aydır: “Allahın inayəti, ərənlərin himməti oldu...” – D-86).

#### **Ədəbiyyat:**

KDQE, I c., B.,2000.

Cəlilov F. Azərbaycan dilinin morfolojiyası, B., 1988.

Əsgər Ə., Qıpçaq M. Türk savaş sənəti, B., 1996.

*Cəlal Bəydi*

**ƏSKİ TÜRK DASTANLARI** – Türk xalqlarının və ümumən türk dünyasının ortaq dəyərləri hər bir türk xalqı üçün doğmadır. Orta Asiyada qələmə alınan Kaşqarlı “Divan”ı Azərbaycan türkçəsi, Azərbaycan ədəbiyyatı üçün nə qədər dəyərlidirsə, Azərbaycan coğrafiyasında formalanış DQ oğuznamələri də bütün türk xalqları üçün o qədər əziz və doğmadır. Və bu gün özbək, türkmən, tatar, qırğız, qazax, Azərbaycan... türk-lərinin ortaq dəyərləri deyərkən ortaq mifologiya, dastan ədəbiyyatı, folklor, ortaq yazılı abidələri əhatə edən sözdə, dində reallaşan mədəniyyət sisteminin bütövlüyü nəzərdə tutulur.

Milli özünüdrakda epos mədəniyyəti önəmlı bir yerə, rola malikdir.

Azərbaycan ədəbiyyatının təşəkkülü (V-X əsrlər) prosesi qədim (ümü-

mi) türk ədəbiyyatının son dövrünə düşür – bu isə o deməkdir ki, qədim (ümumi) türk ədəbiyyatı Azərbaycan ədəbiyyatının, xüsusilə eposunun genetik (və bundan irəli gələn tipoloji!) əsasında dayanır. Ona görə də qədim türk təfəkkürünün ən müxtəlif sahələrini, inkişaf seviyyəsini, xarakterini bilavasitə əks etdirən qədim (ümumi) türk eposunu mövcud mənbələr əsasında bu və ya digər dərəcədə öyrənmədən Azərbaycan ədəbiyyatının nə təşəkkül, nə də formallaşma tarixini düzgün metodologiya ilə araşdırmaq mümkün deyil; təkcə onu demək kifayətdir ki, KDQ-dən “Koroğlu”ya, Nəsimi, M.Füzulidən S.Vurguna, R.Rzaya, Ç.Hüseynov və Anara qədər Azərbaycan ədəbi-estetik təfəkkürünün ən mühüm məhsulları ya birbaşa, ya da dolayı şəkildə qədim (ümumi) türk epos təfəkkürünün bu və ya digər şəkildə təzahüründür. Əgər qədim (ümumi) türk eposu və onun əsasında sonrakı (təxminən X-XV) əsrlərdə müəyyənləşən regional (gələ-gələ milli) türk eposları olmasa idi, heç şübhəsiz, dünya ədəbiyyatı tarixində özünəməxsus keyfiyyətləri ile seçilən mükəmməl türk, özbek, qazax... və o cümlədən Azərbaycan ədəbiyyatı da olmazdı.

“Epos” sözü ədəbiyyatşunaslıqdır həm dər – “dastan” mənasında, həm də geniş mənada işlənir ki, sonuncusu (geniş mənəsi) bu və ya digər xalqın, ya-xud xalqların qədim ədəbiyyatından danışanda özünü daha çox doğruldur – hər şeydən əvvəl ona görə ki, qədim dövrlərdən qalmış, müxtəlif yazılı mənbələrdə mühafizə edilmiş “əsərlər” nə qədər müstəqil olsalar da, vahid bir əsərin – eposun hissələri təsəvvürünü yaradır. Qədim (ümumi) türk eposu da belədir... Və bu mənada “epos” sadəcə dastan deyil, müxtəlif dastanlar, süjet-

lər, motivlər vero biləcək, şaxələnmək imkanı olan, mənsub olduğu xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə ifadə edən möhtəşəm əsər-potensiyadır ki, onu tam halında əldə etmək yox, mövcud mənbələr əsasında təxminən təsəvvür, yaxud rekonstruksiya eləmək mümkündür: həmin təsəvvür ideya-estetik, poetexnoloji, linqvopoetik və s. komponentlərin yaratdığı üzvi sistemdən ibarətdir.

Qədim türk eposunun ideya-estetik, poetexnoloji, linqvopoetik və s. potensialı istər Azərbaycan eposu, istərsə də yazılı ədəbiyyatı üçün elə bir zəngin mənbədir ki, həmin potensial müxtəlif dövrlərdə, mərhələlərdə olduğu kimi, bu gün də ədəbiyyatın estetik-poetik əsasında durmaqdə davam edir və müasir türk xalqları ədəbiyyatlarını vahid bir kökə, genotipə bağlayır.

Qədim türk eposu, ümumiyyətlə türk etnik-estetik təfəkkürü, müxtəlif tədqiqatçıların araşdırışlarında göldikləri nəticələri ümumiləşdirəsi olsaq, təxminən e.ə. I minilliyin ortalarında formalasmışdır. Həmin dövrdən etibarən türklüyün müxtəlif mənbələrdə təzahür edən bilavasitə tarixi başlayır ki, bu dövrə qədər türk eposunun hansı tarixi dövrlərdən, mərhələlərdən keçib göldiyi, eposu, ədəbi-bədii təfəkkürü, ictimai-kulturoloji həyatı barədə məlumatlar ya çox azdır, ya da demək olar ki, yoxdur. Lakin bir mülahizə elə bir ciddi tənqidə məruz qalmır (və get gedə daha tez-tez eşidilir) ki, türk mədəniyyəti e.ə. V minillikdən başlayaraq gələn Turan-Altay mədəniyyətinin varişidir – türk, monqol və tunqus-mancur eposları kimi, tarixi bir differensiasiyanın nəticəsi olduğunu göstərir. Ona görə də orta əsrlər Azərbaycan eposunda qədim (ümumi) türk eposunun motivləri, ünsürləri mühafizə edilir.

E.ə. I minilliyin ortalarında formalaşan qədim türk epos təfəkkürü, həmin dövrdən I minilliyin ortalarına qədər inkişaf etmiş, təkmilləşmiş, zənginləşmişdir, kifayət qədər mürəkkəb olan bu prosesi bütün miqyası ilə təsəvvür etmək nə qədər çətin olsa da, hər halda mümkündür: xüsusilə ona görə ki, qədim türk epos təfəkkürünün təkamülünü öks etdirən müxtəlif mənbələr mövcuddur (lakin həmin mənbələrin sistemli öyrənilməsi təcrübəsi, demək olar ki, müəyyənləşməmişdir).

Qədim (ümumi) türk eposunun mənşəyi barədə danişarkən, heç şübhəsiz, qədim (ümumi) türk mifologiyasına, eləcə də türk differensiasiyasına qədərki Altay, daha əvvəlki Turan mifologiyasına diqqət yetirmək lazımdır – bu barədə mükəmməl araşdırımlar mövcuddur, həmin araşdırışlar belə bir nəticə çıxarmağa imkan verir ki, protTürk-Türk-Hün-Türk dövləti türk etnosunun ətrafında birləşmiş müxtəlif etnosların bir növ konfederasiyonu, boy-tayfa ittifaqı idi. Kağan həmişə türklərdən seçilir, dövlətin əm mühüm məsələlərini töre (ənənəvi olaraq müəyyənləşmiş qanun-qaydalar) və genəsik (müxtəlif boy-tayfları təmsil edən ağ-saqqallarla məsləhətləşmələr) əsasında Tanrı adından həll edirdi. Hakimiyətin ilahi mənbəyə malik olmasına Metenin Çin hökmdarına yazdığı məktubda aşağıdakı ifadə bir dənə səbüt etməkdədir: “Tanrı tərəfindən taxta çıxarılmış, hunların böyük xaqanı...”.

Hun-türklər III-V əsrlərdə Qərbi Avropaya çıxmış, xüsusilə hökmdar Atillanın dövründə yaranmış, təkamül enerjisini itirmiş Qərbi Avropanı dağıdıb, yeni xalqların, dövlətlərin, mədəniyyətlərin təşəkkülü prosesinə güclü təkan vermişlər.

I minilliyyin ortalarında Hun-türk dövləti dağlır. Şərqdə oğuzların Götürk (Tanrı türk), Qerbədə isə qıpçaqların müxtəlif dövlətləri yaranır. Məhz bu dövrdə başlayaraq türklerin differensiasiyası münbit coğrafi-sosial mühitə düşüb güclənir. I minilliyyin ikinci yarısında bir-birindən həm iqtisadi-ekoloji həyat tərzinə, həm də müəyyən qədər dünyagörüşünə görə fərqlənən oğuz, qıpçaq və karluq-uygur birlikləri formalasılır. Qıpçaqlar, əsasən, Qerb, oğuzlarla karluq-uygurlar isə, əsasən Şərq dünyası ilə bağlı olurlar, lakin haqqında söhbət gedən differensiasiya türklüyün daxili kontaktlarının aktiviliyini heç də tamamılı sarsıtmır.

Qerbədə əvvəl xristianlığın, sonra islamın, Şərqdə islamın (oğuzlar arasında), buddizmin ve manixeyizmin (karluq-uygurlar arasında) yayılması qədim (ümumi) türk eposununa həmin dinlər – dünyagörüşləri ilə əlaqədar müəyyən motivlər, ideyalar gətirir.

IX-XI əsrlərdə aşağıdakı türk etnik-kulturoloji regionları formalasılır ki, bu qədim (ümumi) türk eposunun differensiasiyası üçün etnik-ictimai şərt olur: Sibir, Türküstən (yaxud Mərkəzi Asiya), Ural-Volqaboyu, Şərqi Avropa, Qafqaz – Kiçik Asiya.

Türkiyə ədəbiyyatşunaslığında “Dastan dövrü” və ya “Türk dastanları” kimi verilən şifahi xalq ədəbiyyatı dövrü də miflərlə qırılmaz şəkildə bağlıdır.

Əvvələ onu qeyd edək ki, istər törənişlə, ilkin dünyagörüşle bağlı mif-dastanlar, istərsə də nisbətən sonrakı dövrlərdə formalasan dastanlar (“Kitabi-Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu” və s.) mifoloji obrazlarla, ünsür və motivlərlə çox zəngindir.

Mif – dastanların milli, bədii və tarixi döyəri böyükdür. Bu mif – dastanlar “xalq gözüylə görülən, xalq ruhuyla du-

yulan və xalq xəyalında nağıllaşdırılan tarixlərdir (N.S.Banarlı).

Yaradılış (törəniş), Saka, Alp Ər Tonqa, Şu, Oğuz Kağan, Siyenpi, Göytürk, Uygur... əsatiri dastanları əsasən Sibir, Altay, Orta Asiya, Qafqaz türklərinin folklorundan toplansa da, ayrı-ayrı türk xalqlarının ortaq qaynağıdır. Bu mənada Azərbaycan ədəbiyyatının kökünü, bu əsatiri dastanlarsız təsəvvür etmək olmaz. Bu əsatir-dastanların bir neçəsini təqdim etməkdə məqsəd, diqqəti Azərbaycan türklərinin dominant mənəvi qaynaqlarına çəkməkdir.

Buraya qədər deyilənlərdən belə bir nəticə hasil olur ki, qədim (ümumi) türk eposunun zənginliyi, ideya-estetik mükəmməlliyi, əsasən, aşağıdakı səbəblərlə bağlıdır:

1. Qədim türk (burada prototürk də ehtiva olunur) mifologiyası və onun təkamülünün nəticəsində təşəkkül tapmış tanrılığın fəlsəfi idrak imkanlarının genişliyi.

2. Türklerin tarixinin (və həmin tarix barədə təsəvvürlərinin), iqtisadi, ictimai və siyasi həyatlarının zənginliyi, cəxərəfliyi, fəallığı.

3. Nəhayət, Altaydan Avropanın içərilərinə qədər geniş bir coğrafiyada, müxtəlif xalqlar, etnoslarla aktiv əlaqədə olub ümumdünya proseslərində ardıcıl iştirak etmələri.

Qədim (ümumi) türk epos təfəkkürünün zənginliyi, ideya-estetik mükəmməlliyinin nəticəsidir ki, o həm Şərq, həm də Qerb xalqlarının epos təfəkkürünə, ədəbiyyatına, mədəniyyətinə təsir göstərməklə yanaşı, xüsusilə I minillikdə Şərq epik-mədəni ənənələrinin Qerbə daşınmasında çox mühüm rol oynamış, təxminən min il ərzində Şərqlə Qerb arasında əsas mənəvi-kulturoloji ötürücü olmuşdur.

Qədim türk epos təfəkkürünün müxtəlif mənbələrdə zəmanəmizə qə-

dər gəlib çıxmış əsas əsərləri aşağıdakılardır: “Yaradılış”, “Alp Ər Tonqa”, “Oğuz Kağan”, “Gök türk”, “Ərgənəkon”, “Şu”, “Siyenpi”, “Köç” dastanları, qədim türk (runik) yazılı abidələri, müəyyən dərəcədə bir sıra uyğur abidələri.

Həmin əsərlər tekstoloji xarakterinə, mühafizə olunma üsuluna görə bir-birlərindən fərqlənilərlər – onların çox az bir hissəsi uzun zaman şifahi şəkildə xalq arasında dolaşmış, son dövrlərdə yazıya alınmışdır, öksər hissəsi isə orta əsrlərdə türk və ya qeyri-türk dillərində müxtəlif mənbələrə səpələnmişdir ki, tədqiqatçıların qarşısında həmin mənbələrdə ya bilavasitə öks olunmuş, ya da mətnədə “gizlədilmiş” (məsələn, Ə.Firdovsinin “Şahnaməsində olduğu kimi) türk epos təfəkkürünü, onun mətnlərini bərpa etmək işi həmişə dayanmışdır, bu gün də dayanmaqdadır. Elə əsərlər var ki, hələlik bir mənbədə, elə əsərlər də var ki, bir neçə mənbədə (təbii ki, müxtəlif variantlarda) mühafizə olunmuşdur.

Müşahidələr göstərir ki, qədim türk eposunun bilavasitə əsərləri (ənənəvi olaraq, onlara “qədim türk dastanları” deyilir) həmin eposu bu və ya digər dərəcədə öks etdirən əsərlərdən (qədim türk yazılı abidələrindən) daha əvvəl formalasdığı kimi, daha az stilizasiyaya – “fərdi üslub”un təzyiqinə məruz qalmışdır.

Qədim türk epos təfəkkürünün bilavasitə ifadəsi olan qədim türk dastanları, əsasən, e.ə. I minilliyyən ortalarına qədərki dövrdə meydana çıxmışdır. Lakin bir daha təkrar edirik ki, həmin dastanlarda epos ənənəsinə uyğun olaraq, daha qədim dövrlərin hadisələri, ictimai, etnik-estetik əhvali-ruhiyəsi də öz öksini tapmışdır. Bununla belə, aparıcı ovqat, dünyagörüşü, etnik-icti-

mai emosiya möhz dastanların formalasdığı dövрə aiddir.

Qeyd etmək lazımdır ki, “qədim türk dastanları” anlayışı şortıdır, hər şeydən əvvəl ona görə ki, haqqında söhbət gedən əsərlərin həcmi, mənzum, yaxud mənsur formada olması, dil-üslub xüsusiyyətləri barədə konkret məlumat yoxdur – mənbələrdə həmin əsərlərin əsasən, əgər belə demək mümkünsə, “qısa məzmunu” və ya “süjet”i mühafizə olunmuşdur, o da bir sira hallarda ya tam deyil, ya da zaman-zaman “müasirləşdirilmiş”, yaxud müəyyən məqamları təhrifa məruz qalmışdır. Çin və ya İran mənbələrində mühafizə olunmuş qədim türk dastanlarında (əslində, dastan süjetlərində) nəinki bir sira motivlər, hətta adlar belə dəyişikliyə məruz qalmış, türk adları Çin və ya İran adları ilə əvəz edilmişdir... Ancaq fakt faktlığındı qalır ki, qədim türk dastanları qədim (ümumi) türk eposunu rekonstruksiya etmək üçün, bilavasitə əsaslanmalı olan ən mühüm mənbələdir ki, onların hər biri üzərində, ötəri də olsa, ayrıca dayanmaq lazımlı gəlir.

Qədim türk epos təfəkkürünün dəyərli məhsullarından biri V.Radlovun Altaydan yazıya aldığı “Yaradılış” dastanıdır. Yarandığı dövrdən min illər sonra yazıya alınmasına baxmayaraq, dastan qədim məzmununu mühafizə etmişdir ki, bu da Altay türklərinin XIX əsrədə hələ qədim dövrlərin “əhvali-ruhiyə”si ilə yaşamaları ilə əlaqədar olmuşdur.

“Yaradılış” dastanında dünyanın yaranması barədə qədim türklerin epik təsəvvürü öks olunmuşdur – “xaosdan kosmosa” məntiqinə əsaslanan həmin təsəvvürə bə və ya digər şəkildə dünya xalqlarının çıxunun eposlarında təsadüf olunur. Qədim türk eposu dünyanın mənşəyində ideya ilə materiyanın eyni

zamanda dayandığına inanır; ideya – Tanrı Qara xan materiyadan – sudan (əslində, Ağ Ana obrazı göstərir ki, materiya da haradasa ideya kimi dərk olunur!) asılı olmayaraq mövcuddur və həyatın təşəkkülündə də Tanrı Qara xanın rolu aparıcıdır. Ancaq, görünür, o, dünyanianca xeyirxah hissələr, düşün-cələr və əməller dünyası kimi yaratmaq iqtidarındə deyil – qədim türklər yalnız xeyirxahlığın Tanrı ilə bağlamış, bədxahlığın isə Tanrı iradəsindən kənar olduğuna inanmışlar. Lakin “Yaradılış” dastanı onu da qeyd etməyə əsas verir ki, türk Tanrısi yalnız xeyirxahlığın deyil, bədxahlığın da mövcudluğunə müəyyən qədər rəvac verir, ancaq o halda işə qarışır, tədbir görür ki, bədxahlıq xeyirxahlıqdan yüksəyə qalxməq, dünyamı idarə etmək, “kosmos”a hökm etmək iddiasına düşür.

Qədim türk inanır ki, dünya bütünlükdə Tanrıının iradəsinə tabedir, elə bir qüvvə yoxdur ki, onurla müqayisəyə gölsin.

“Alp Ər Tonqa” dastanı ən gec i.ə. I minilliyyin ortalarında formalasmış olsa da, həmin dastandan türkcə çox az şey – M.Kaşqarlı “Divan”ında qeyde alınmış “ağ” qalmışdır. Ancaq gümən edilir ki, Turan hökmərdarı Alp Ər Tonqa (Assuriya mənbələrində Maduva, Herodotun “Tarix”ində Madyes, İran mənbələrində Əfrasiyab həm turanlılar (əslində, türklər), həm də iranlılar arasında xüsusi dastan təşkil edəcək qədər əfsanələr, rəvayətlər dolaşmış, Ə.Firdovsi “Şahnamə”ni yazarkən İran mənbələri ilə yanaşı, türk mənbələrindən də istifadə etmişdir.

“Alp Ər Torqa” dastanı “Şahnamə” müəllifi tərəfindən “təhrif edilsə” də, burada türk hökmərdarı Alp Ər Tonqanın cahangirlik ehtirasları, vətənpərvərliyi, haqq-ədalət (dünya-nizamı!) uğrunda mübarizəsi və s. heç də tamamilə itiril-

məmişdir. Tanrıının iradəsi ilə hərəkət edən hökmədar məqsədində nail olmasa da, həmin obrazı yaranan epik təfəkkür öz məqsədinə tamamilə nail olur; hökmədar taledən qaça bilmir, bədxahlıqla öldürülür və “dünya iyiosuz, sahibsiz qalır”.

Dastanda qədim türklərin geniş coğrafi təfəkkürü, dünyada gedən miqyaslı ictimai-siyasi proseslərə nəzarət edə bilmə bacarığı, dövlətçilik təsəvvürləri və s. eks olunur.

M.Kaşqarlı “Divan”ındakı parçalar göstərir ki, “Alp Ər Tonqa” dastanı iri həcmli mənzum bir əsər imiş, I minilliyyin sonu – II minilliyyin əvvəllərinə qədər türklər arasında onun müəyyən hissələrini, yaxud hamısını əzbər bilən ozanlar olmuşdur.

“Oğuz kağan” dastanı qədim türk eposunun ən mükəmməl təzahürlərindən biri, bəlkə də, birincisidir. Dastanın e.o. I minilliyyin sonlarında formalasdığı gümən etmək olar. Eramızın birinci minilliyyində türklər arasında geniş yayılmış, təxminən həmin minilliyyin sonu – II minilliyyin əvvəllərindən etibarən daha çox oğuz türklərinin epik tarixi funksiyasında çıxış etsə də, mənşəyi, tipologiyası baxımından ümum-türk miqyaslı hadisədir.

“Oğuz kağan” dastanın ideya-məzmunu, poetik xüsusiyyətləri barədə kifayət qədər təsəvvür yaranan əsas yazılı mənbələr içərisində təxminən XIII əsr də uyğur əlifbası ilə Türkistanda yazılımış kiçik bir mətn (əvvəldən də, sondan da naqisdir), F.Rəşidəddinin XIV əsra aid farsca “Came ət-tevarix” kitabında böyük bir hissə, bizə gəlib çıxan nüsxəsi XVI əsrə aid (XI əsr mənbəsindən üzü müəyyən redakte ilə köçürülen) “Kitabi-Dədə Qorqud”, XVII əsr də Əbü'lqazi xan Xivelinin yazdığı “Şəcəreyi-tərakimə” və s. mövcuddur.

“Oğuz kağan” dastanının türk epik ənənəsində həm ideya-estetik, həm də forma-poetik baxımdan möhkəm yer tutması dastandan bəhs edən, demək olar ki, bütün araşdırılarda qeyd olunmuşdur. Türk epos təfəkkürünü, görünür, “Oğuz kağan” dastanı (yaxud dastanları) qədər sistemli əks etdirən, bu dərəcədə mükəmməl bir əsərə təsadüf etmək çətindir.

“Şu” dastanı Makedoniyalı İsləkəndərin Türkistana yürüş etdiyi dövrün hadisələrindən bəhs edən, görünür, I minilliyyin əvvəllərində ümumi türk eposu əsasında formalılmış bir əsərdir ki, ondan rəvayətlər şəklində müəyyən əhvalatlar M.Kaşqarlı “Divan”ında öz əksini tapmışdır.

Qədim türk dəstanlarında, əfsanələrində Makedoniyalı İsləkəndərlə bağlı əhvalatlara təsadüf olunması dünyanın böyük cahangirinin yürüşlərinə, yəni konkret tarixi hadisələrə türk epos təfəkkürünün reaksiyasını göstərir; həmin reaksiyanın məzmununu bu cür ümumiləşdirmək olar ki, Makedoniyalı İsləkəndər nə qədər möglübədilməz sərkərdə, nə qədər müdrik hökmədar olsa da, türk dünyası üçün “gəldi gedərdir”, ona görə də “Şu dastanı”nın qəhrəmanı İsləkəndərin gəlişini laqeyd qarşılıyır, xüsusi bir tədbir görməyi mənasız sayır.

“Ərgənəkon” dastanı təxminən I minilliyyin ortalarında müxtəlif qədim rəvayətlər əsasında formalılmışdır. Dastanın məzmunu barədə XIV əsrд F.Rəşidəddin, XVII əsrд isə Əbü'l Qazi Xan məlumat verir.

... ”Ərgənəkon” dastanında əsas qəhrəman bu və ya digər konkret şəxs – insan yox, eyni soydan olan müxtəlif boyları öz ətrafına toplayış güclü ittifaq yaratmağa çalışan tayfa-xalqdır – bu xalqın iradəsi qırılsa da, Tanrı onu xilas edib yenidən əvvəlki tarixi ehtişamına qaytarır.

Türklərin cəmiyyət tarixində diqqəti cəlb edən ən mühüm məsələlərdən biri, müxtəlif boyların ictimai-siyasi münasibətləri olduğundan, türk epos təfəkkürü həmin məsələyə biganə qalmamış, haqqında söhbət gedən münasibətlər xalqın epik yaddaşında özünməxsus bir şəkildə faktlaşaraq mühafizə olunmuşdur. “Ərgənəkon” dastanında türk tayfalarından olan möğolların Tanrı tərəfindən müəyyənləşdirilmiş hakimiyyət səlahiyyətləri uğrunda mübarizələri, çəkdikləri böyük etnik-mənəvi əziyyətlər, pozulmuş tarixi harmoniyanın bərpa olunması konkret hadisələr əsasında, kifayət qədər obrazlı şəkildə göstərildiyindən epos burada həm tarixi interpretasiya etmək, həm də mənşub olduğu cəmiyyətə mənəvi-estetik zövq vermək, onun ruhunu oxşamaq, səfərbər etmək funksiyasını uğurla yerinə yetirir.

Görünür, ölüən və dirilən təbiət, eləcə də bunun transformları olan ölüən və dirilən insan, cəmiyyət barədəki qədim təsəvvürlər də dastanın ideyasına təsir göstərmişdir (ümumiyyətlə, qədim türk eposunda xalqın, demək olar ki, tamamilə məhv olub, yenidən yaranması, əvvəlki vəziyyətinə qayıtması ideyası möhkəm yer tutur); tanrıçılıq həmin təsəvvürləri müəyyən qədər məhdudlaşdırıb onları yeni məna-məzmunla zənginləşdirə də, “Ərgənəkon” dastanından göründüyü kimi, bütövlükde aradan qaldırırmır. Etnosun (cəmiyyətin) yenidən (“rüşeym”dən!) canlanmasının mağara-təbiətlə (ekoloji mühitlə) bağlanması da qədim türk epos təfəkküründə naturtəsəvvürün əhəmiyyətli yer tutmasından irəli gəlir. “Ərgənəkon” (“Ərgənəkona girmək”, “Ərgənəkonda yaşayıb artmaq”, nəhayət, “Ərgənəkondan çıxməq” və s.) obrazı elə bir müqəddəs imkan obrazıdır ki, burada ən zəif bir həyat işaretisinin güc-

lənməsi, artması üçün münbüt ekoloji şərait mövcuddur.

“Ərgənəkon” dastanının əsas ideyası “Gök türk” dastanında özünəməxsus şəkildə davam etdirilir. “Gök türk” dastanının məzmunu barədə məlumatın Çin mənbələrində təsadüf edilir.

Göy türklerin tövəyib artmasından bəhs edən bu dastana (dastanlara) eyni zamanda “Boz qurd” dastanı, yaxud dastanları da deyilir ki, bu da, şübhəsiz, türklerin öz köklərini Boz qurdla bağlamalarından irəli gəlir. “Göy türk” dastanının məzmununu mühafizə edən ikinci mənbədən fərqli olaraq, birinci mənbədə göy türklerin Boz qurddan törəməsi barədəki təsəvvür təfsilatı ilə verilir.

Qeyd etmək lazımdır ki, tamamilə məhv olub, yenidən tövəyib artan cəmiyyət-ethnos ideyası, haqqında söhbət gedən dastan-əhvalatda öz əksini tapmışdır. Düşmən tərəfindən məhv edilən türk boyu yalnız bir türk uşağıının qalması nəticəsində yenidən dirçəlir (bu dəfə, sözün ən geniş mənasında, mühafizəçi işini dişi Boz qurd görür). Qədim türk epos təfəkküründə xalqın öz mənşeyini canlı, yaxud cansız təbiətlə bu qədər six bağlaması, görümür, həmin xalqın bilavasitə təbiətin-ekoloji mühitin övladı olması ilə əlaqədardır. Və təsadüfi deyil ki, qədim türk tarixinin müqayisəyə gəlməz mütəxəssisi L.N.Qumilyovun etnos nəzəriyyəsində təbiətin-coğrafiyanın bu və ya digər xalqın, tayfanın, qəbilənin tarixində, davranış stereotiplərinin formalşmasına rəsuluna xüsusi diqqət verilir. L.N.Qumilyov yazar: “Artıq sübut edilmişdir ki, HOMO SAPIENS növünün mövcudluq forması – etnosdur və etnosların bir-birindən fərqi nə irq, nə dil, nə din, nə də savadlılığına görə deyil, ancaq davranış stereotipinə görə müəyyənləşir ki, bu da insanların landsaf-

ta fəal uyğunlaşmasının yüksək formasından ibarətdir.

Təbiətdən-Tanrıdan doğulmaq, sonra mədəni qəhrəmana, hökmədən çevrilmək ideyası qədim türk eposunun təzahürü olan daha bir sıra dastanlarda ifadə edilmişdir ki, onlardan biri də naqış “Siyenpi dastanı”dır.

“Siyenpi” dastanının qeyri-adi şəraitdə (göydən düşmüş dolu dənəsinən) doğulmuş qəhrəmanı barədə müfəssəl söhbət getmir – onun ancaq yağmacılarla çarpışış böyük ad qazanması və ətrafına bir çox iigidləri toplaması barədə deyilir, bununla qadir olmasına, epik potensiyasını təsəvvür etməyə imkan verir.

“Törəyiş” dastanı da, əslində, “Boz qurd” dastanları silsiləsinə daxildir. Qədim türk eposunda Qurd obrazı ilə Tanrı obrazı arasında kifayət qədər mürəkkəb olan əlaqə özünü “Törəyiş” dastanında bütün aydınlığını ilə hiss elətdirir.

“Törəyiş” kimi “Köç” dastanı da uyğur türklerinin dastanıdır; dastan həm Çin, həm də İran mənbələrində eks olunmuşdur.

Dastanın hər iki variantında əsas məsələ uyğur türklerinin öz qədim vətənlərindən Beş Balığa köçmələrinin mifik-epik səbəbini izah etməkdir – birinci variantda “səbəb” düşmənin hiylə işlədərək ölkənin müqəddəs qoruyucusu olan qayanı parçalayıb özləri ilə aparmaları, ikinci variantda isə müqəddəs daş parçasının itirilməsidir. Qədim türk epik təfəkküründə daşın, qayanın, dağın ilahi gücə malik olduğunu göstərən külli miqdarda nümunələr vardır ki, həmin təsəvvür sonrakı dövrün türk xalqları eposlarında da yaşamaqda davam edir.

Lakin haqqında söhbət gedən “Köç” dastanında qədim türk eposunun diqqəti cəlb edən daha bir sıra obrazları, ideyaları və motivləri də, əsas məsələ

ile o qədər əlaqədar olmadan mövcudur: Dağ, öz mənbəyini Dağdan götürən iki Çay, Dağdakı (əsasən, tənha) Ağac, Tanrı işığı (ümmümiyyətli, işiq), iki Ağac arasından Dağın peydə olması, Dağın, yaxud Ağacın göydən düşən İşqdən (Tanrı işığından) hamilə olması və s.

Bir qismini nəzərdən keçirdiyimiz bu əsatir – dastanlar, mifik əfsanələr bir tərəfdən tekallahlığa gələn uzaq yollar, yolaqlar, digər tərəfdən, söz sənetinin dolambac yollarının bəlirtisidir. Zaman keçəcək, dini-fəlsəfi və bədii-estetik dünyagörüşün bu zəngin qaynağı “Avesta”, “Atropaten-Alban”, “Midiya” və “Qafqaz” mifoloji dünyagörüşünü əks etdirən qaynaqlarla qaynayıb qarışacaq və Azərbaycan söz sənəti, Azərbaycan ədəbiyyatı adlı özünəməxsus bir sərvətin mayası, cövhəri olacaqdır.

Türk xalqlarının tarixini və mədəniyyətini əks etdirən qaynaqlar daha çox şifahi yaddaşla – ağızdan-ağıza keçə-keçə yaşayışın söz sənəti örnəkləri ilə bağlıdır. Yandırılan salnamələr, yasalar, kitabələr, bitiklər, unudulan qayaüstü cizgilər və rəsmlər, damğa və yazı gələnəyi folklorla ciyin-ciyinə yaşayaraq xalqın tarixini, mənəviyyatını yaşatmışdır. Bu abidələrin sırasında oğuznamələr ayrıca bir yer tutur. Oğuznamələr – türk xalqının həyatını, mübarizəsini, mənəviyyatını obrazlar, bədii lövhələrlə əks etdirən ədəbi-tarixi qaynaqlardır.

Türk mifoloji düzümünü zaman-zaman saxlayan oğuznamələr türk epik ənənəsinin, etnomədəni sisteminin daşıcısı kimi istər Şərq (Türkistan, Sibir), istərsə də Qərb (Azərbaycan, Ön Asiya) variantlarında Mete haqqında verilən yaritarixi, yarıəfsanəvi yadigarları, “Oğuz Kağan” dastanını, eləcə də Rəşidəddinim (XIV əsr), Yazıçıoğlu Əlinin (XV əsr), Hafız Abrunun (XV əsr), Həsən Bayatlıının (XV əsr), Salır

Babanın (XVI əsr), Əbü'l Qazinin (XVII əsr) əsərlərindəki ayrı-ayrı hissələr, qeydlər, eləcə də Çin, ərob və fars dilərindəki mənqəbələr, qaynaqlar oğuznamələrə işiq salan ədəbi-tarixi mənbələrdir.

Bu oğuznamələrin rəmzə çevrilmiş örnəyi KDQ dastanlardır.

Bu günümüze gəlib çatan bir müqəddimə, on iki boy – on iki oğuznamə böyük oğuznamə mədəniyyətini əks etdirən ensiklopedik səciyyəli çoxlaylı, çoxqatlı nadir bir ədəbi-tarixi qaynaqdır. Dastanların əlyazması üzərində yazılmış “Kitabi-Dədəm Qorqud əla-lisani-taifeyi-oğuzan” (Oğuz tayfalarının dilində olan “Dədəm Qorqud kitabı”) adı oğuznamələrin etnik-mədəni mənşubiyyətini dəqiq ifadə edir.

Şübəsiz ki, oğuznamələr çox olmuş, Türkistanda, Qafqazda, Sibirdə, Ön Asiyada dildən-dile gəzmişdir. Fəqət bizə Dresden və Vatikan əlyazmalarında gəlib çatan, XV əsrədə başqa əlyazmalarından köçürülməsi təxmin edilən KDQ Azərbaycan ərazisində formalasalan və coğrafiya, dil-üslub baxımından daha çox əhatəli olan bu böyük abidə oğuz yazılı və şifahi ədəbiyyat ənənəsinin yadigarıdır.

Coxlaylı, çoxqatlı abidə olan KDQ-də:

1. Mifik qat;
2. Yazılıqədərki inkişaf və formallaşma qatları;
3. Yazıyalınma qatı.

Bu mənada Qazax türkləri arasında Qorqudun küləleri (nəğmələri) bu güñəcən dolaşırsa, türkmən türkcəsi KDQ-nin məğzini ifadə edən deyimlərlə, dil-üslub özəllikləri ilə zəngindirsə, Sibir türklərində şaman-qam institutundan KDQ-nin adı keçirsə, Kiçik Asiya – Türkiyə ərazisində yüzlərlə KDQ motivlərini, süjetlərini əks etdirən folklor örnəkləri yaşayırsa, özbək, qır-

ğız, tatar dastanları KDQ ruhunu birbaşa və dolayı şökilde saxlayırsa bu böyük abidəni məhdud coğrafiyada anlamağa heç bir elmi əsas tapmaq olmaz. Əslində buna ehtiyac da yoxdur. Çünkü KDQ-nin dilcə, coğrafiyaca Azerbaycan ağırlığı onun ümumtürk, ümumoğuz sanbalını inkar etmir, əksinə təsdiq edir.

Yuxarıda qeyd etdiyimiz çoxlayılılığı və oğuznamələrin bizi gəlib çatmayan onlarla, yüzlərlə örnəyinin olması KDQ-nin zaman və məkan kontekstini dinamik və dialektik şökilde götürüb qavramağa yardım edir.

Görkəmlı qorqudqışınas X.Koroğlu "Oğuz qəhrəmanlıq eposu" adlı dəyərli əsərində, hər boyun təxmini tarixini və boyların yaranma xronolojisini müəyyən edir ki, bəzi mübahisəli məqamları olsa da, bu prinsip elmi baxımdan tama-mılə obyektiv və məqbuldur.

Abidənin kitab adlandırılmasının əsərin ozan-aşiq ağzından deyil, yazıcıdan (dəfələrlə) köçürüldüyünü sübut edir. Məsələn, Dədə Qorqud obrazında şamanlıq, ozanlıq, el ağsaqqalının müdriklik kimi xüsusiyyətləri ayrı-ayrı funksional göstəricilər kimi vahid obrazın semantik çoxşaxəliliyini ifadə edir. Üstəlik Dədə Qorqud bu boyların yazarı-müəllifi, eyni zamanda hadisələrin iştirakçısıdır. Bu cəhət KDQ-nin mifik zamanı ilə real zamanı arasındaki məsafəni dərk etməyə, yardım etməklə yanaşı, oğuznamələrin yazıyaqədərki və yazıldan sonraki taleyini əks etdirir. Dastanların kitablaşma – yazıya alınma prosesi diqqətdən kənardə qala bilməz.

KDQ-nin etnomədəni sistemi, dastanlarda ifadə olunan ictimai-siyasi baxışlar, hüquq və dövlətçilik prinsipləri, dini baxışlar, ailə tərbiyəsi, etik, estetik psixoloji baxışların ardıcıl inikası abidənin tarixi rolunu açıqlayır. Bu mənada görkəmlı ədəbiyyatşınas F.Köprü-

lünün KDQ-ni tərəzinin bir gözüne, bütün türk ədəbiyyatını o biri gözüne qoysan yenə də "Dədə Qorqud" tərəfi ağır gələr fikri tamamilə təbii və dəqiq təsir bağışlayır.

Ədəbiyyatımızda Ana abidə kimi dəyərləndirilən KDQ Azərbaycan ədəbiyyatının ictimai-sosiooloji, estetik-poetik özəlliklərini incələmək, izləmək üçün əvəzsiz örnəkdir. Xalq həyatının, düşüncəsinin, təfəkkür tərzinin ilkin aydın ifadə forması kimi diqqətəşayandır. Total döyüş-savaş səhnələri, məhrəm insani duyğular, etnik düşüncə ilə bağlı detal və təffərruat, Vətənə, yurda bağlılıq, qəhrəmanlıq və sədaqət, nifret və məhəbbət, sevgi və ayrılıq, ölüm və olum fəlsəfəsini dürüst və aydın şəkildə ifadə edən qiymətli söz sənəti abidəsidir. Xalqımızın incə humor hissini, kinayə tərzini, qədim adət-ənənəsini, mifik fəlsəfəsini, dürlü-dürlü mərasimlərini parlaq və dolğun boyalarla ifadə edən KDQ ölümsüz bir əsərdir.

KDQ zəngin bədii-poetik palitrası ilə də fenomendir. KDQ-də poetik əhvali-ruhiyyə elə qurulub ki, hər şey içiçədir, daşıyıcı bədii vasitələr yalnız bir-birini izləmir, tamamlamır, eyni zamanda birgə gəlir, bütöv, monolit təsir bağışlayır. Bədii təəssüratın ifadə vasitələri dəqiqliyi, şəffaflığı ilə seçilir. KDQ sadəlik və aydınlıq poeziyasıdır, dinamik üslub, dərin, tutarlı bədii dil nümunəsidir.

Dastanların dilinə başdan-başa həpan özünəməxsus nəfəs – ritm və intonasiya, təkrarlar sistemi, səslərin, sözlərin, sintaktik biçimlərin ardıcıl təkrarı, xüsusile alliterasiya və paralellik, bədii formulalar, özünəməxsus metaforalar və bədii təşbehlər elə bir hava, mühit, istilik yaradır ki, KDQ dünyasına daxil olan hər kəs üçün unudulmaz təsir bağışlayır. Bu bədii-poetik vasitələrin

yaratdığı kosmos zamansız mif ölçüsü ilə ən real bəşəri duyğuları, münasibələri fantastik bir dəqiqliklə ifadə edir.

Qədim türklerin sözə inamı, sözün magik qüvvəsi şeiri, yəni xüsusi sırası ilə, deyim tərzi ilə adı danışından seçilen söz düzümünü yaratmışdır. KDQ-dən gəlib çatan on iki dastan və ustad-namələrin qədim şəkli olan müqəddimə – atalar sözləri ona görə süjetin ayrlırmaz hissəsidir, informativ-semantik yüksək daşıyır ki, sonrakı hissələrlə onun sistemi eyni olub, sadəcə yazıya alınana qədərki dövrəcən adı tohkiyə süjetin müəyyən hissələrini daha çox özünkünləşdirmişdir. Bu, məzmun planı ilə bağlıdır. Yəni o yerde ki, şeir səviyyəsində məqamlar var (intizar, telaş, sevgi, sevinc, kədər, qəriblik...), orada ozanı şeir kökündən aşağı salmaq mümkün olmayıb. Qopuzun nümunəsində musiqi də burada öz rolunu oynayıb, sonrakı dastanlarımızda da, məsələn “Koroğlu”da yalnız şeirlər musiqi ilə – sazla oxunur, digər hissələr isə şeir səviyyəsində təqdim olunur.

KDQ boylarının vaxtilə başdan-başa şeir olması fikri hipotezdirdir. Mövjud mətnəndə yalnız söcli nəşrdən və ya özünəməxsus Qorqud şerindən səhəbət gedə bilər. Müasir ağ şeir, səirbəst şeir anlayışından fərqli olaraq bu şeir öz poetik ölçüləri olan (ritm, ahəng, vurma, qafiyə, alliterasiya...) şeirdir. Öz ifadə və məzmun planı, müstəvisi olan KDQ şeiri yalnız “Qılqamış”, “İncil”, “Avesta”, “Quran” ilə tipoloji-poetik müqayisəyə gələn nadir söz sənəti örnəyidir.

Artıq rus, alman, ingilis, fars, gürçü, latış, serb... dillərinə tərcümə olunmuş və dünya türkologiyasının tədqiqat predmeti kimi geniş şəkildə öyrənilməkdə olan KDQ milli hüdudları aşaraq beynəlmilər ölçü və vüset qazanmışdır. Bu baxımdan Avropa və rus alimlərinən V.Bartold, K.İnostransev, A.Sa-

moyloviç, P.Spiridonov, İ.Anıkov, V.Velyaminov-Zernov, A.Yakubovski, V.Jirmunski, A.Kononov, E.Rossi, F.Babinger, L.Bazen, V.Eberhard, Y.Kunoş, V.Minorski; Türkiyə alimlərindən Kilisli Müəllim Rifət, O.Ş.Gökyay, M.Ergin, F.Kırzioğlu, P.M.Boratav, C.Öztelli, N.S.Banarlı, B.Ögəl, Ə.B.Ərcilasun, O.Sərtqaya, F.Türkmən; Azərbaycan alimlərindən B.Çobanzadə, Ə.Abid, Ə.Dəmirçizadə, Ə.Sultانlı, H.Arası, M.Təhmasib, M.Seyidov, H.Mirzəzadə, X.Koroğlu, Ş.Cəmşidov, T.Hacıyev, S.Əliyarlı, V.Aslanov, F.Zeynalov, P.Xəlilov, S.Əlizadə, C.Heyət, K.Abdullayev, H.Məmmədov, N.Mehdiyev, R.Bədəlov, B.Abdulla, M.Əlizadə, İ.Məmmədov və b. KDQ-nın müxtəlif problemlərinə həsr olunmuş əsərləri bir kitabxana təşkil edəcək qədər zəngindir. Yaziçı Anarın “Dədə Qorqud dünyası” adlı esse-traktatı araşdırma və bədii emosional tutum ilə seçilən ciddi əsərdir. “Dədə Qorqud”un rus dilinə bədii tərcüməsi kimi A.Axundovanın nəşri diqqəti cəlb edir.

“Dədə Qorqud” mövzusu bədii ədəbiyyatda özü ayrıca bir mövzudur. Z.Göyalp, Səhənd, M.Təhmasib, Ə.Dəmirçizadə, Anar, N.Xəzri, Ə.Müğanlı bu mövzuda maraqlı bədii əsərlərin müəllifləridir.

Qədim türk dastanlarının dili Avrasiyanın mərkəzində Şərqdən Qərbə doğru geniş ərazidə nəinki türkər, hətta qeyri-türkər tərəfindən də anlaşılan qədim türk dili olmuşdur ki, dastanlar həmin dilin yüksək inkişaf etmiş, zəngin obrazlılığı, dərin fəlsəfi mündəriyə malik mükemmel bir dil olduğunu söyləməyə imkan verir.

I minilliyyin ortalarından başlayaraq evvəl qədim türk (runik), sonra uyğur, daha sonra ərəb əlifbası ilə yazılmış ümumtürk abidələri qədim türk epos

təfəkkürünün bilavasitə “təzyiqi” altında yaranmışdır.

Həmin abidələrdə (xüssusilə runik abidələrdə) nə qədər konkret tarixi şəxsiyyətlər, hadisələr barəsində danişılırsa danişilsin, mütləq həmin şəxsiyyət və ya hadisələrin qeyri-konkret epik mənşeyindən çıxış edilir, “tarixə qədərkı” təsəvvürə istinad olunur.

Bu baxımdan Kül tiginin şərəfinə yazılmış abidə diqqəti xüssusilə cəlb edir. VIII əsrin I yarısına (732 il) aid həmin abidədə Goy türk dövlətinin yaranması və formallaşması tarixi barədə söhbət getsə də, bu söhbət qədim türk dastanlarının epik təhkiyəsini, intonasiyasını mühafizə edir.

Azərbaycanın mürəkkəb tarixi etnokulturoloji şəraiti onun həm şifahi xalq ədəbiyyatına (birinci növbədə epos təfəkkürünə), həm də yazılı ədəbiyyatına əhəmiyyətli təsir göstərmişdir. Həmin mürəkkəblik, əsasən, aşağıdakı səbəblərlə şərtlənir:

I. Əvvəl (ən gec III-V əsrlərdə) qıpçaq türklərinin, bunun ardınca (IX-XI əsrlərde) oğuz türklərinin Azərbaycanda faktik olaraq məskunlaşması ilə II minilliyin əvvəllərindən etibarən bu ərazidə ümumi türk sistemi kontekstində (və həmin sistemlə genetik əlaqəsini heç zaman itirməyən, vaxtaşırı həmin ümumi sistemdən “qidalanan”) yerli faktorlara (coğrafiyaya, landşafta, ekologiyaya) əsaslanan özü-nəməxsus etnik-mədəni yarımsistem formallaşır. “Yerli” qıpçaqların “gələmə” oğuzlarla sözün geniş mənasında anlaşmasının nəticəsi olan həmin yarımsistemin ilk epik məhsulu, heç şübhəsiz, KDQ dastanlarıdır. Lakin “golme” oğuzlar “yerli” qıpçaqlarla müqayisədə həm coxsayılıq, həm də passionarlıq (termin L.N.Qumilyova məxsusdur) baxımından aktiv olduqlarına görə istər Azərbaycan xalqının, ister Azərbaycan etnik-mədəni sisteminin, istərsə də Azərbaycan epos təfəkkürünün təşək-

külündə daha böyük rol oynamışlar ki, bunu sonrakı dövrlərin ən müxtəlif (dil, mədəniyyət, ictimai təfəkkür və s.) fakt-əlamətləri təsdiq edir.

II. Azərbaycanda türklərle yanaşı qeyri-türk mənşəli müxtəlif etnosların fəal etnik-mədəni kontaktlarının, qarşılıqlı təsirlərinin mövcudluğu, VII-IX əsrlərdən başlayaraq Azərbaycanda yayan İslam dininin bütün yerli mədəniyyətlərə, o cümlədən epos mədəniyyətinə mənfi və ya müsbətliyindən asılı olmayaraq toxminən eyni şəkildə münasibəti, bu və ya digər mədəniyyətə xüsusi üstünlük verməməsi, türk mənşəli Azərbaycan eposunun bir sıra qeyri-türk (əsasən, İran) ünsürləri ilə zənginləşməsinə gətirib çıxarmışdır. Azərbaycan türk xalqının mədəni-mənvi üstünlüyü ilə yerli etnoslar öz mifoloji baxışlarını, epik təfəkkür mədəniyyətlərini, mentalitetlərini ya qismən, ya da əsasən İslama uyğunlaşdırılmışa çalışmaqla onları bu və ya digər şəkildə yaşatmağa cəhd etmiş, bir sıra hallarda isə gizli, ya açıq oppozisiyaya girmişlər. Haqqında söhbət gedən dövrədə türk mənşəli Azərbaycan eposuna, görünür, ən çox zərdüştlük – “Avesta” ideyaları təsir göstərmış, işığa, oda türklərin tarixi inamı atəşpərostliyin Azərbaycanda müəyyən idraki-estetik mövqe qazanmasına imkan vermişdir.

III. İslam mifologiyası, İslam dini IX-XI əsrlərdə müəyyən ictimai-qnosseoloji çətinliklərə, XI-XIII əsrlərdə isə daha inamla (və yerli etnik-mədəni sistem reaksiyasından irəli gələn “güzəştlər”lə, bəzən “diplomatik” deformasiyalarla) Azərbaycan epos təfəkkürüne əsaslı təsir göstərir. İslam dini tarixi tərkibi etibarilə zəngin olduğuna, iudaizmin, xristianlığın epik mədəniyyətini özündə ehtiva etdiyinə görə Azərbaycan eposuna bir sira ideyalar, süjetlər, obrazlar gətirir. Xüssusilə İslam sufizmi XIII-XVI əsrlərdə bilavasitə həm yazılı, həm də şifahi ədəbiyyata,

eyni zamanda yazılı ədəbiyyat vasitəsilə şifahi ədəbiyyata, şifahi ədəbiyyat vasitesilə yazılı ədəbiyyata nüfuz edir. Azərbaycan türk eposu ilə İslam sufizminin əlaqəsi XVI əsrə mükəmməl bir sənət sahəsinin – aşiq ədəbiyyatının formallaşmasına götürüb çıxarır ki, son orta əsrlər Azərbaycan eposu özünün inkişafı üçün, birinci növbədə, məhz aşiq sənətinin təşəkkülünə osaslanır. “Koroğlu”, “Əslî və Kərəm”, “Aşıq Qərib” kimi onlarla gözəl dastanları ozan ənənəsini yeni tarixi-kulturoloji şəraitdə özünəməxsus şəkildə davam etdirən aşiq institutu yaratmışdır.

Qədim türk eposunun differensial-regional davamı olan Azərbaycan eposu, onun ister şifahi, ister yazılı ədəbiyyatdakı təzahürləri, Azərbaycan etnik mödəni yarımsisteminin (II minilliyyin ortalarından sonra muxtarlıyəti genişlənən sisteminin) müyyəynləşməsi üçün ideya-estetik potensiya təşkil etmiş, xalqın etnokulturoloji passionarlıq dövrlərində (məsələn, XIII-XIV, XVII-XVIII əsrlərdə) həmin potensiya özünün bütün gücü ilə təzahür edərək mensub olduğu xalqa xidmət göstərmişdir. Və epik potensiyanın həmin təzahür dövrlərində türk xalqları eposları ilə “gizli” əlaqələri də qabarır (məsələn, “Koroğlu” dastanı XVI-XVII əsrlərdə Oğuz türklərinin, demək olar ki, hamisində eyni zamanda formalışmışdır), epik genotipə fəal münasibət ifadə olunur.

Türk ədəbiyyatlarının genetik-funksional vəhdətinin (ümmüdünya ədəbiyyatı kontekstində) metodoloji olaraq inkar edilməsi hər bir müstəqil türk ədəbiyyatı üçün “müstəqil genezis” uydurmağa götürüb çıxarmışdır. Və ona görə də ümumi türk ədəbiyyatı tarixinin bütöv bir hadisə kimi təsəvvürde canlandırılması bir sıra problemlər doğurur – hər şeydən əvvəl bu, ondan irəli gəlmüşdir ki, mövcud yazılı mənbələr fetişləşdirilmiş, onların

zəngin epos təfəkkürüne münasibəti, bir qayda olaraq, unudulmuş və nəzəre alınmamışdır. Türk epos təfəkkürü müasir dövrə qədər türk xalqları ədəbiyyatlarının ideya-estetik əsasında durmuş, həmin ədəbiyyatların hər hansı dövrdəki, hər hansı miqyasdakı “təzahür” ümumtürk eposundan başlanmışdır. Mənbənin öz etnokulturoloji kontekstindən təcrid edilməsi çox zaman onun başqa cür anlaşılmasına götürüb çıxarmışdır ki, bu da türk ədəbiyyatları tarixinə dair tədqiqatların keyfiyyətinə təsir göstərmişdir.

### Ədəbiyyat:

Литературный энциклопедический словарь. М., 1987.

*Cəfərov N.* Ümumi türk ədəbiyyatı tarihi: problemlər, mülahizələr. “Ədəbi tənqid” jur., № 1, 1992.

*Gökalp Z.* Türk medeniyeti tarihi. İst., 1926, 1971.

*Потанин Г.* Восточные мотивы в западно-европейском эпосе. СПб., 1889.

*Bang W., C.Rahmeti.* Oğuz Kağan Destani. İst., 1938.

*Ergin M.* Oğuz Kağan Destani. İst., 1970.

*Ögel B.* Türk Mitolojisi. Ankara, 1971.

*Гумилев Л.* Этногенез и биосфера Земли. Л., 1989.

*Toğan Z.V.* Umumi Türk Tarihine Giriş. İst., 1981.

*Caferoğlu A.* Türk Dili Tarihi. İst., 1984.

*Hacıyev T., Vəliyev K.* Azərbaycan dili tarihi. B., 1983.

*Короглы X.* Огузский героический эпос. М., 1976.

*Малов С.* Памятники древнетюркской письменности. М.-Л., 1951.

“Divani-lüğat-it-türk” (tercümesi). с. I, Ankara, 1992.

*A. Von Gabain.* Die alttürkische Literature. PHTF, t.II, 1965.

*A.Bombaci.* Histoire de la litterature turque. Paris, 1968.

*Nizami Cəfərov,*  
*Kamil Vəli Nərimanoğlu*



**FARS DİLİNDE** – KDQ-ni fars dilinə İran alımlarından Fəriba Əzəbdəftəri və Məhəmməd Hərirı Əkbəri tərcümə etmişlər. Onlar 1974 ildə Londonda ingilis dilində çap olunmuş tərcüməni əsas götürmüşlər. Ancaq tərcüməyə yazılmış son söz, şərhər və kitaibiyyatdan aydın olur ki, mütərcimlər KDQ-nin Dresden və Vatikan əlyazmaları nüsxələrindən, eləcə də dünyanın başqa ölkələrində olan nəşrlərindən xəbərsiz deyillər.

Tərcümədə dilin rəvanlığı və ahəngdarlığı, mənzum parçalardakı hecə bölgüsü və tənasüb tərcümədə ustalıqla qorunub saxlanılmışdır. Mütərcimlərin hər bir boyun axırında çətin anlaşılan sözlər və coğrafi adlar haqqında yazdıqları izahlar, eləcə də kitabın sonuna əlavə etdikləri köməkçi materiallar oxucunun işini xeyli asanlaşdırır.

Sonda zəngin bibliografiya verilmiş, burada akademik H.Arəslının tədqiqləri də göstərilmişdir.

Kitab Luis Cefrinin ingiliscə tərcüməyə yazdığı müqəddimə ilə başlanır. Mütərcim özündən əvvəlki tədqiqatçılar kimi, KDQ-nin indiki variantının XIII əsrin əvvellərində yaranmış olduğunu fikrini irəli sürür. Lakin o göstərir ki, əposun yaranmasının izlərini çox qədim zamanlarda axtarmaq lazımdır.

**FARS SÖZLƏRİ** – KDQ-də söz yaradıcılığı da nəzərə alınmaqla 194 fars sözü işlənmişdir. Din, möisət, hərb məzmunlu sözlər və adlar (xuda, Peyğəmbər, behişt, didar, bargah, divar, küləh, əbrişəm, Rüstəm, cəng, ləşkər,

düşmən və s.) müxtəlif tarixi dövrlərlə əlaqədar olaraq dilimizə daxil olmuşdur.

Müqəddimə və boyalar üzrə tərtib olunmuş statistik cədvəl nəzər saldıqda fars sözlərinin eyni tezlikdə işlənməmələri aydın görünür. Belə ki, 194 fars sözü dastanda həm Dresden, həm də Vatikan nüsxələri nəzərə alınmaqla 1475 dəfə işlənmişdir. Bunların 982-sinə Dresden nüsxəsində, 493-nə isə Vatikan nüsxəsində rast gəlinir. O cümlədən dastanın “müqəddimə” hissəsində 24 fars sözü 52 dəfə, I boyda 32 fars sözü 140 dəfə, II boyda 95 fars sözü 272 dəfə, III boyda 78 fars sözü 245 dəfə, IV boyda 58 fars sözü 138 dəfə, V boyda 48 fars sözü 144 dəfə, VI boyda 58 fars sözü 127 dəfə, VII boyda 32 fars sözü 46 dəfə, VIII boyda 34 fars sözü 75 dəfə, IX boyda 39 fars sözü 70 dəfə, X boyda 28 fars sözü 41 dəfə, XI boyda 35 fars sözü 71 dəfə, XII boyda 30 fars sözü 56 dəfə işlənmişdir.

Bu sözlərin boyalar üzrə müxtəlif tezliye malik olmaları töbiidir “çünki əsərin dili və hadisələri təsdiq edir ki, boyalar müxtəlif dövrlərdə yaranıb, həm də bu yaranma müddətləri arasında əsrlərdən ibarət məsafə var”.

Dillərin bir-birinə təsirindən bəhs edərkən onların fonetik və morfoloji qanunlarını da aydınlaşdırmaq lazımdır. Müxtəlif dillərdən bir-birinə keçmiş sözlər asan tələffüz nöqtəyi-nəzərindən bəzən dilin fonetik qanunlarına uyğunlaşdırılaraq müəyyən qədər fonetik dəyişikliklərə uğrayır və bəzən isə öz dilərinin fonetik xüsusiyyətlərini saxla-

yırlar. Dastanda işlənən fars mənşəli sözləri tələffüz baxımından 3 kateqoriya bölmək olar:

1. Azərbaycan türkçəsində oxunuş və tələffüzünə görə fərqlənməyən fars sözləri.

Farsca	Azərbaycanca
tələffüz	tələffüz
Derd	Dərd
Əgər	Əgər
Ləşgər	Ləşkər
Məğər	Məğər
Məst	Məst
Nər	Nər
Peyğəmbər	Peyğəmbər
Sərvər	Sərvər
Sərxoş	Sərxoş
Cəng	Cəng
Şəkər	Şəkər və s.

Misallardan göründüyü kimi, fars mənşəli sözlərin bu qrupu eyni ilə Azərbaycan türkçəsinə keçmiş, olduğu kimi tələffüz olunaraq həm danışq dilində, həm də ədəbi dilde sırf türk sözlərindən fərqlənmir. Hətta bu sözlərin alınma olduğunu müəyyən etmək belə çətin olur. Yəni bu qismən sözlər öz fonetik tərkibini tam olduğu kimi saxlayaraq dastanın dilində işlənmişdir.

2. Digər qismən sözlər yazılış cəhətdən eyni ilə dilimizə keçən də, saitlərin uzunluğu fars dilində olduğu kimi tələffüz edilmir. Dastanda işlənən və demək olar ki, eyni cür oxunan bu sözlərin Azərbaycan türkçəsindəki tələffüzü fars dilindən fərqlənir. Həmin sözlərdə bəzi saitlərin vurğudan asılı olmayaraq uzun tələffüz olunmasına nəzər saldıqda bu fərq daha aydın görünür. "Fars dilində saitlərin tələffüz məxrəci və keyfiyyət çalarından əlavə onların xarakteristikası üçün, həmcinin kəmiyyət əlaməti, yəni uzunluq böyük əhəmiyyətə malikdir. Saitlər iki qrupa bölündür: uzun (və ya davamlı) – i, u, a və qısa (və

ya qeyri-davamlı) ə, o, e. Onların kəmiyyət fərqi aydın surətdə yalnız bir veziyətdə olduqca qisalır, uzun saitlər uzunluqlarını, demək olar ki, saxlayırlar. Bu mənada Azərbaycan türkçəsinin saitləri yalnız keyfiyyət çalarları, tələffüz məxrəclərinə görə bir-birindən fərqlənirlər. Fars dilində mövcud olan kəmiyyətcə uzun a, i, u saitləri Azərbaycan türkçəsinin öz fonetik tərkibində yoxdur".

Aşağıdakı cədvəldə saitlərin uzunluğu baxımından hər iki dildə bəzi sözlərin tələffüz fərqi nəzər salaq:

Farsca	Azərbaycanca
tələffüz	tələffüz
a: bdest	Abdəst
ba: da: m	Badam
dərvi:ş:.	Dərviş
di:va:n	Divan
di:va:r	Divar
zənci:r	Zəncir
kəna:r	Kənar
pərvə:z	Pərvaz
rəva:n	Rəvan
ti:keş	Tirkeş
fərya:d	Fəryad
həmi:in	Həmin
şı:ri:n	Şirin
da:d	Dad
da:m	Dam
pi:r	Pir
şa:d	Şad və s.

Azərbaycan türkçəsində isə bu uzunluq nəzərə çarpır. Öz sözlərinə aid fonetik qaydaların təsiri altında digər xüsusiyyətləri itirmiş və artıq azərbaycancalaşaraq adı tələffüz olunur.

3. Dastanda işlənən fars sözlərinin üçüncü bir qismi öz fonetik simasını deyişərək, Azərbaycan türkçəsinin daxili inkişaf qanunları əsasında onun fonetik qaydalarına tabe olan sözlərdir. Azərbaycan türkçəsində işlənən doqquz saitdən üçünün (i, ü, ö) fars dilində olmaması, qeyd edildiyi kimi, fars di-

lindəki altı saitdən üçünün (a, i, u) Azərbaycan türkçəsindən fərqli olaraq uzun tələffüz olunması və bir çox başqa fərqlər nəzərə alınarsa, müxtəlif dil ailələrinə mənsub olan bu iki dilin bir-birindən aldiqları sözləri öz fonetik qanunlarına tabe etmələri təbii haldır. Bu qismən sözlər yalnız saitlərin uzunluq və qışalığına görə bir-birindən fərqlənən sözlər deyil, eyni zamanda Azərbaycan türkçəsinin fonetik qanunlarına (ahəng qanunu, assimilyasiya, dissimiliyasiya, eliziya və s.) məruz qalaraq, saitləri və hətta samitləri də əvəzlənmiş sözlərdir:

Farsca	Azərbaycanca
tələffüz	tələffüz
a:si:ma:n	Asiman
ba:zərqa:n	Bazirgan
ba:rqa:h	Bargah
beheşt	Behişt
bu:sta:n	Bostan
botxa:ne	Bütxana
dərqə:h	Dərgah
dəstma:l	Desmal
doşmen	Düşmən
zinda:n	Zindan
zi:r-o zəbər	Zir-ü zəbər
ka:rva:n	Karvan
köhnə	Köhnə
kola:h	Küləh
qoma:n	Güman
qona:h	Günah
Qonbəd	Günbəd (günbəz)
meyxa:ne	Meyxana
mohr	Möhür
pa:deşa:h	Padşah
peşi:ma:n	Peşman
ca:nəvər	Canavar
şəhr	Şəhər
sa:yeba:n	Seyban və s. i.a.

Ərəb qrafikası əsasında yazıya köçürülmüş KDQ-də işlənən fars mənşəli sözlərin türkcələşməsi məsələsi hələ tam həll olunmamışdır. Belə ki, bu sözlərin bəzisi əsasən əslində olduğu kimi

yazılmış, eyni ilə də tələffüz olunmuşdur. Hətta bunu dəqiqləşdirmək üçün bəzən ərəb əlifbası üçün xas olan hərəkələrdən də istifadə olunmuşdur. Məsələn, baxt, taxt, canavar və s. sözler qısa ə saitini ifadə edən və fəthə adlanan hərəkə ilə işaralənərək sanki bəxt, təxt, canavar və s. kimi oxunması hökmü verilmişdir (eyni sözlərə hərəkəsiz də rast gəlmək olur).

KDQ-də fars sözlərinin fonetik yazılma qanunlarına tam riayət olunmayışdır. Dastanda işlənən fars sözlərinə türkcələşmə yazıda da müyyəyen dərəcədə öz əksini tapmışdır. Məsələn, bustan sözü dastanın dilində də Azərbaycan türkçəsində tələffüz olunduğu kimi bostan şəklində, yəni (vav) – siz yazılmışdır (D, 24; 127). Həmpa, hic sözlərinin dastanda Azərbaycan türkçəsində tələffüz olunan yazı forması, yəni (hampa) (D-42), (heç) (D-26; 44; 45; 117; 118; 129) kimi verilmişdir. Bu da tələffüzün yazıya hələ qədimdən təsiri ilə əlaqədardır.

Elə sözlər də var ki, onlara hər iki yazı formasında rast gəlmək mümkündür. Yəni həm əslində olduğu kimi qorx, qonah, doşmen, həm də artıq Azərbaycan türkçəsi tələffüzünə uyğun gürz, günah, düşmən kimi yazı formaları mövcuddur. Görünür, təshihçi bu sözləri Azərbaycan türkçəsinə uyğunlaşdırmağa tövəddid etmişdir. Yaxud da dastanın yazıya alındığı vaxtda bu sözlər Azərbaycan türkçəsinin fonetik qanunlarına tabe olmasına baxmayaraq, hələ hər iki formada işlənmişdir. Yəni dastanın şifahi deyilişində bu tələffüz olmuşdur ki, yazıya da hərfən köçürülmüşdür. Bunu ərəb qrafikali yazının orfoqrafik konservativizmi şərtləndirir. Qeyd etmək lazımdır ki, bu kimi konservativizm ərəb mənşəli sözlərdə də özünü göstərir. Məsələn, eyb, moxən-

nət və s. ərəb mənşəli sözlərin dastanda ayıb (D-8), müxənnət (D-33) və s. kimi fonetik cəhətdən türkçələşmiş formalarına rast gəlinir.

Öz fonetik tərkibini dəyişərək Azərbaycan türkçəsinin tələffüz xüsusiyyətlərinə uyğunlaşdırılan fars sözlərinin türk sözləri olmadığını bəzən müəyyənləşdirmək çətin olur.

KDQ-də işlənən fars sözlərinin morfoloji quruluşuna gəldikdə isə burada rəngarənglik görünür. Bu baxımdan biz onları aşağıdakı kimi qruplaşdırıb təhlil edirik: ayna, asiman, baxt, behişt, zindan, zor, güman, günah, möhür, namaz, nəvə, nişan, peşman, Rüstəm, cavan, şəhər, şikar və s. bu kimi sözlər fars dilində olduğu kimi Azərbaycan türkçəsində də sadə söz hesab olunur.

Tərkibində xana sözü olan müxtəlif komponentli sözlər (sallaqxana, cəbbəxana, gərdəkxana, bütxana, meyxana) fars dilində mürekkeb söz kimi təhlil olunur. Lakin müasir Azərbaycan türkçəsində xana sözü şəkilçiləşməyə doğru inkişafda olduğundan onları düzəltmə söz hesab edirik.

Fars dilində düzəltmə söz kimi təhlil olunan bazırgan, barı, bargah, bustan, dərgah, çeşmə, çəngəl, çirkin, canavar və s. sözlər Azərbaycan türkçəsində sade sözdür.

İmam Əlinin epitetləri olan Şahi Mərdan (kişilər və cəsurlar şahı) və Şir-i mərdan (kişilər və cəsurlar aslanı) sözləri fars dilində olduğu kimi Azərbaycan türkçəsində də Şahmərdan, Şir-mərdan formalarında mürekkebdirlər. Sərçəsmə, zir-ü zəbər, xurd-xaş, şəbçirəq və bu qəbildən olan sair sözlər də bu minvalla təhlil olunur.

KDQ-də fars dilindən alınmalarda həm leksik, həm də semantik cəhətdən müəyyən tarixi tekamül görünür. Bu sözlərin bir qismi dastanda əslində ol-

duğu kimi işlənir, bəziləri isə Azərbaycan türkçəsi kontekstində yeni məna kəsb edir. Ümumiyyətlə, alınma sözün mənası ya elə alınma zamanı, ya da bir qədər gec, yəni dil sistemindəki inkişaf nəticəsində dəyişir. Semantik dəyişmələr mümkün olduğu qədər də bəzən labüddür. Belə ki, alınma söz orijinalda olduğundan fərqli olaraq başqa mənalar ifadə edir. Alınma söz hər hansı əlaqə və assosiasiyalardan asılı olmayıraq dildə yaranır. Bu səbəbdən də həmin sözü verən dilin mövqeyindən, təccübülü olsa da, məna dəyişikliyinə məruz qalmağa meyllidir. Tarixi tekamül, Azərbaycan türkçəsi şəraiti bu sözlərin yalnız semantikasına nüfuz etməklə qalmır, onların yaşamaq taleyini də müxtəlif reseptlərlə həll edir.

Həmin sözlərdən bəzilərinin semantik xüsusiyyətimi nəzərdən keçirək:

Fars dilində “dəfə”, “yük” mənalarda fəal işləkliyə malik olan “bar” sözü i şəkilçisi artırılmaqla “bir dəfə” mənasını kəsb etmişdir. Lakin Azərbaycan türkçəsində “barı” formasında işlənərək “heç olmasa” mənasını daşıyır. Azərbaycan türkçəsinin bəzi dialektlərində qalmış əbrişim (ipək mənasında) sözü müasir fars dilində işlənməkdədir. Beyrək öz atını – Boz Ayğırı öyerkən işlətdiyi metaforada atının yalnızını ipəyə bənzətmışdır:

“Əbrişəmə bənzər sənin yəlicigin...” (D-99<sup>7</sup>).

Vatikan nüsxəsində isə “əbrişim” sözü özünün Azərbaycan türkçəsindəki ekvivalenti ilə işlənmişdir: “Əbrişim ipəyə bənzər sənin yalıncığın” (V, 38).

İş mənasında olan “kar” sözü dastanda türk mənşəli qılmaq, eyləmek felləri ilə bir tərkibdə işlənmişdir: “Oğuz Dəpəgözə kar qılmadı, ürkdi qaçıdı” (D-219<sup>4</sup>); “Ya, Tərsuzamışın sözi Əgrəgə kar eylədi” (D-254<sup>11</sup>). Bi-

rinci cümlede “kar qılmadı”, yəni heç nə (heç bir iş) edə bilmədi. İkinci cümlede isə “kar eylədi”, yəni təsir etdi. Hazırda həmin ifadə dilimizdə “təsir etmək” şəklində işlənir. Bəzən isə kimi mənsə karına (yəni köməyinə) gəlmək, yaxud “filankəs kara gələn (işə yaranan) adamdır” və s. formalarda qalmışdır.

Müasir Azərbaycan türkçəsində arxaikləşən “gürz” (toppuz) sözü bir hərbi termin kimi dastandakı döyüş silahlarından birinin adını bildirir: “Mərə bazirganlar, bu ayğırı və dəxi bu yayı və bu gürzü mana verin!” (D-72<sup>11</sup>). Bəzən sadəcə “gürz” kimi deyil, “altı pərli gürz”, yaxud “altmış batman gürz” kimi də işlənir. Yəni bu da yeni dil kontekstində şəkilçi vasitəsilə söz yaradıcılığı, bir nitq hissəsinin digərinə keçməsi, söz birləşmələrinin lügəviləşməsi, həmin dildəki mənaların yaranması və s. kimi üsullardan biridir. “Altı pərli gürz” ifadəsi fars mənşəli “şəşpər” sözündən kalka üsulu ilə tərcümədir. Yazılı ədəbiyyatdan başqa bu söz “Koroğlu” dastanında “şəşpər” formasında istifadə olunmuşdur:

Giziroğlu şəşpər atdı,  
Şəşpər yerə keçdi, sandım.

“Canəvər” sözü dastanda da fars dilindəki kimi canlı, heyvan mənalarında işlənir: “Hər kim ol üç canəvəri basa, ol qızı ana verirlər...” (D-175<sup>1</sup>). Eyni mənaya Füzulinin dilində də rast gəlinir:

Rəfiqin olsa dilsiz canəvər, həm saxla raz ondan,

Saqın, sərrin düşürmə dillərə Məcnuni – rüsva tek.

(M.Füzuli. Seçilmiş əsərləri, B., 1984, s.62).

Müasir fars dilində eyni mənəni kəsb edən bu söz hazırda Azərbaycan türkçəsinin ahəng qanununa uyğunlaşmış “canavar” formasına düşmüş, semantik

cəhətdən inkişaf edərək “qurd” mənəsində başa düşülür.

Qeyd etmək lazımdır ki, KDQ-də fars dilindən alınmış bir çox sözlərlə yanaşı, onların Azərbaycan türkçəsindəki ekvivalentləri də mövcuddur. Bu müvazilik adı sinonimlik faktı deyil. Adı sinonimlik dildə üslubi məqsədə xidmət edir. Ancaq burada xalq dilinin müəyyənləşməsi zamanı hələ tərəddüdün olması əsasdır. Yəni iki türk mənşəli sözden (qızıl//altun) hərəsi bir tayfa dilinin nümunəsidir. Paralelliyyin tərəflərinin mübarizəsi gələcəkdə hansı tayfa dilinin qalib çıxməsi ilə qətiləşəcəkdir, yaxud türk mənşəli ilə alınma vahidlərdən hansının işlənmək hüququ qazanacağı hələ məlum olmur: yazu//biyaban, cəng//savaş. Gələcəkdə bu sözlərdən biri digərini ya sixışdırıb çıxarmalı, ya da hər ikisi vətəndaşlıq hüququ qazanıb yaşamalıdır.

Öz türk mənşəli ekvivalentləri ilə işlənən bəzi fars sözlərini nəzərdən keçirək:

asiman//göy, behişt//cənnət (ər.)//uçmaq, dərd//bün, didar//görmək, düşmən//yağı, zəxmi//yara, zor/güt, kar//ış, köhnə//əski, küləh//börk, günah//suç, leş//ölü, ləşkər//çəri, məst//əsrük, pəhləvan/bahadır, pir//qoca, sıpər//qalxan, tır//ox, xub//yaxşı, cəng//savaş, şikar//ov və s.

KDQ-də işlənən fars dilində alınmalarla onların Azərbaycan türkçəsindəki ekvivalentləri arasında uzun müdədət davam edən mübarizə getmişdir. Bu mübarizədə bəzən bir sıra türk sözləri möğlüb olaraq fəal işləklilikdən düşmüş və fars sözləri vətəndaşlıq hüququ qazanmış, bəzən isə əksinə, sərf Azərbaycan sözləri qalib gəlmış, fars sözlərimi sixışdırıb çıxarmış, yaxud bu sözlərin hər ikisi vətəndaşlıq hüququ qazanaraq yaşamaqdadır.

Eldar Piriyev

**FORMUL NƏZƏRİYYƏSİ** – Qədim şumer, yunan, german, hind eposlarını tədqiq edən alımlər dastanın inkisaf yolunu müxtəlif baxımdan işıqlandırmış, dastanların min illər boyunca dəyişmə və sabitqalma qanuna uyğunluğunu tapmağa çalışmışlar. Məlumdur ki, hər bir dastanın formallaşması uyğun “mifoloji məntiqə” söykənir. İnsan nə qədər ki sözlərin ifadə etdiyi seyrə inanır, o sözlərin dünyasındaki sırrə tapınır, o sözlərin hördüyü həqiqət mif – əsatir həqiqətidir. Və çox sonralar sehrini itirən sözlər nağıllaşır, epik və lirk nəğmələrə çevirilir, bir növ tarixə qovuşur və sonra həyat haqqında, insanlar haqqında dastanlar yaranmağa başlayır. Bu növ tarixin fonunda nağıll ilə mifin qarşılıqlı üzvi əlaqəsi, tarixi transformasiyası eposları doğurur. Qəhrəmanlığı, məhəbbəti tərənnüm edən bu eposlar xalq mənəviyyatının ən geniş panoramına çevirilir. Epik nəğmələrdən eposa doğru uzanan yol hər xalqın milli-mənəvi – tarixi psixologiyası, poetik təcrübəsi ilə şortlənir. Burası da şübhəsizdir ki, qədim-ilkin insanla müasir insanın beyni arasında xüsusi sərhəd görmək yanlış olardı. Sadəcə olaraq şeylərin sırası və sıranın əlaqəsi kəmiyyətçə forqlənir. Qədim insanın ilgisiz görüdüyü şeylər və hadisələr zaman keçdikcə əlaqəsini insan beynində də tapır və bu əlaqələnmə söz sənətində də əks olunur. Məhdud və yeknəsək təcrübə arta-arta, tek millesə – tek millesə, mürəkkəbləsə – mürəkkəbləsə müasir insan təfəkkürünü formalasdırıban əsas amil olmuşdur.

KDQ, “Manas”, “Alpamış”, “Koroglu”, “Maaday Qara”... eposlarının süjet, motiv inkişafının, poetik struktur mükəmməlliyyətinin mexanizmi hələ də tam öyrənilməyib. Dastan yaradıcılığında epik ənənənin tədqiqi ciddi rol

oynayır. Dastan yaradıcılığının sırrı isə ozan-aşiq sənətinin mahiyyəti, tarixi ilə qırılmaz şəkildə bağlıdır. Burası doğrudur ki, söz sənətinin universal qanunu uyğunluğunu, tipoloji eynilik möqamları çıxdır. Bununla belə, hər xalqın öz taleyine, tarixinə uyğun dastan yaratma spesifikasiyi mövcuddur. Bu baxımdan hətta eyni dil ailəsinə daxil olan, kökü eyni olan türk dastanlarının poetik strukturunda formul kiçik semantik mərasimi xatırladır.

Çoxəsrlıq bədii söz mədəniyyətinin formul sistemi üzrə şərhi və məktəb səviyyəsində təqdimi bilavasitə M.Parri və onun davamçısı A.Lorda məssusdur. Onların yaratdığı Parri-Lord nəzəriyyəsinin əsasında formul prinsipi və onun nəzəri-təcrübə təhlili dayanır. Bu nəzəriyyənin baniləri formul dedikdə bir metrik şəraitdə zəruri fikri, ani ideyanı ifadə etmək üçün müntəzəm işlənen söz qrupu nəzərdə tuturlar.

Təkrarlıq formulu başlıca funksional keyfiyyətdir. Bir tərəfdən formul, digər tərəfdən improvisasiya şəfahi söz sənətinin iki qütbü kimi bir-birini tamamlayırlar.

Homer dastanları, serb-xorvat folklor örnəkləri əsasında tehlil aparan Parri və Lord formul ekspressivliyi dedikdə, həmin formul qəlibində yaradılmış misra yaxud yarimmisranı, tema dedikdə qeyri-adı təkrar hallarını, deskriptik keçidləri nəzərdə tuturlar. Musiqi sabitliyini, ritmi, paralel konstruksiyaları, sözün ovsunedici gücünü nəzərə alan Parri-Lord nəzəriyyəsi ritmik-sintaktik modeli-formulu dastan yaradıcılığının əsasında götürür.

Bu nəzəriyyənin rasional toxumları, xüsusən formulun linqistik aspektidə tədqiqi kompleks araşdırma işində böyük rola malikdir.

Üst quruluşda daha çox olan bu özünəməxsusluq daxilə və dərinə getdikcə dil ailəsini səciyyələndirən qatlar, daha sonra isə insanın daxili aləmini ifadə edən modellər artır və nəhayət, insan dünyasının ifadəsi olan struktura gəlib çıxır. Məhz bu struktur və sistem universalardır.

Dilin özünün də təbiətini ifadə edən bu qanuna uyğunluq epos yaradıcılığı üçün də doğrudur.

Dastan strukturu bir nöslin (sinxron kəsiyin) müxtəlif ifaçılarında və müxtəlif nəsillərin (müxtəlif zaman kəsiklərinin-diaxroniyənin) müxtəlif ifaçılarında nə qədər dəyişə bilər və necə dəyişə bilər sualına dəqiqliq cavab vermək çətindir. Ancaq bu dəyişmənin qanuna uyğunluğunu belə təsəvvür etmək olar: ixtiyari dastan dil kimi insan bəyninə çökdürülmüş şəkildə yaşayır, ifa zamanı nitq reallığı qazanır və bütün nitq formulaları həmin dilin ifadə formulaları kimi meydana çıxır. Ancaq zaman hər şeyi dəyişdirir. Dastan və ifaçı o vaxta qədər əlaqəlidir, vəhdətdədir ki, poetik struktur, obrazlar, süjet, motiv, uyğun formullarda yaşayır: bir növ “invariant-variant” əlaqəsi və dialektikası mövcuddur. Həmin əlaqə zeiflədikcə yeni dastanın strukturu formalaslaşdırmağa başlayır və qədim dastanın daxilində yetişən yeni dastan dünyaya gələndə yeni “dastan-ifacı” münasibəti və yeni “invariant-variant” əlaqə dialektikası meydana çıxır. Bu inkişafın da özünü müəyyənləşdirən, istiqamətləndirən dildaxili və dilxarici amillər çıxdur. Bu mənada dastanların da dil kimi öz qrammatikası var və bu qrammatika nisbi müstəqilliyyə malikdir. Dastan qrammatikasının sistemi necə olmalıdır? - sualına verilən cavablardan biri də “formul nəzəriyyəsi”dir.

Filoloji ədəbiyyatda “daşlaşmış ifadələr” “epik klişelər”, “stereotip ifadələr”, “ortaq yerlər (məqamlar)” və s. adlandırılan formula verilən izahlar, təriflər çıxdur. Bircə bu faktı demək kifayətdir ki, son on ildə xaricdə formul nəzəriyyəsinə müxtəlif şəkildə əsaslanan 50-dən artıq elmi iş yazılmışdır ki, bunların çoxunda müxtəlif traktovkaya rast gəlmək olur. Eyni vəziyyət rus filologiyasında da özünü göstərir.

Formulun epik mətnin strukturunda tutduğu mövqə predmetə müxtəlif mövqedən yanaşilan tədqiqatçılar tərəfindən o qədər müxtəlif, bəzən şisirdilmiş, bəzən mütləqləşdirilmiş, bəzən də tamamilə nəzərə alınmayan, əhəmiyyətsiz amil kimi tədqiqata cəlb olunmuşdur ki, həqiqətin kimin tərəfində olduğunu müəyyənləşdirmək, bədii mətndə formul prinsipinin oynadığı rolu obyektiv şəkildə araşdırmaq xeyli çətinlişir.

Bu nəzəriyyənin əleyhdarları da vardır. Məsələn, R.M.Dorson Parri-Lord nəzəriyyəsinin xalq qohrəmanlıq poeziyasının bütün örnəklərini və yaşayış xalq söz sənətini açmağa yaramadığını göstərir.

Folklor nəzəriyyəçilərinən V.Qatsak “Основы устной эпической поэтики славян” adlı məqaləsində – formul nəzəriyyəsinin əleyhdarı kimi çıxış edir.

V.Qatsak bu nəzəriyyə müəlliflərinin əsərlərini geniş təhlil edir və “epik yaddaşın” formul qanuna uyğunluğunu şübhə altına alır, hər cür “poetik qrammatika”nı folklordankənar hal hesab edərək improvisasiyanı, yaradıcı münasibəti üstün hesab edir.

Bizcə, bu münasibətdə də ifratçılıq var. Belə ki, bədii-məzmun vasitələri ilə forma göstəricilərini üz-üzə qoymaqdansa, forma-məzmun dialektikasından çıxış etmək ədalətli olardı.

Azərbaycan folklorunun müxtəlif – kiçik və böyük janrlarının mövzu, motiv, ideya, bədii-poetik təsvir vasitələri, üslubi-poetik təşkil xüsusiyətləri baxımdan linqvopoetik təhlilinin vaxtı çoxdan çatmışdır. Xüsusiə poetik təfəkkürdə, xalq ədəbiyyatının müxtəlif janrlarının tarixi inkişafında formulun oynadığı rolü açan bir dənə də olsun tədqiqat yoxdur. Halbuki Azərbaycan folklorunun bütün janrları, xüsusən nağlı və dastanlar, folklorun poetik janrinin, demək olar ki, bütün nümunələri bu baxımdan olduqca zəngindir.

Mövcud nəzəri ədəbiyyata söykə-nərək epik formulları üç prinsip üzrə təsnif etmək olar. Bəzən bir-birinə qarışdırılan bu prinsiplər ayrı-ayrı aspektlər əsasında formulun təsnifini nə-zərdə tutur:

- I. Sintaqmatik prinsip.
- II. Semantik prinsip.
- III. Linqvistik prinsip.

**I. Sintaqmatik prinsip** epik mətn boyunca mövqedən asılı olaraq epik formulların təsnifini nəzərdə tutur.

Bu baxımdan epik mətn-formul üç qrupa bölünür:

1. Başlangıç formullar.
2. Keçid (medial) formullar.
3. Sonluq formullar.

**II. Semantik prinsip** əsasında formullar aşağıdakı qruplara və yarımqruplara bölünür.

### 1. Ritual formulları

- a) toy
- b) yas
- c) hədiyyəvermə
- ç) mövsüm və s.

### 2. Döyüş-müharibə formulları

- a) yoladüşmə
- b) vuruş
- c) qələbə
- ç) geyim, silah və s.

**3. Kütləvi (total) səhnə formulaları**

### 4. Öygül formulları

### 5. Dua-alqış formulları

### 6. Məişət formulları

### 7. Təbiətə (heyvanlara, bitkilərə) münasibət formulları

### 8. Sentensiya (hikmətamız kəlamlar) formulları

### 9. Yol formulu.

**III. Linqvistik prinsip** üzrə epik mətnin formullarını dil vahidləri əsasında belə təsnif etmək olar:

1. Söz-formul (metafora)
2. Müqayisə-formul
3. Söz birləşməsi-formul (bədii təyinlər)

### 4. Cümələ formul

- a) sadə cümələ
- b) tabesiz mürəkkəb cümələ (paratxis)
- c) tabeli mürəkkəb cümələ (hipotaksis)

### 5. Mətn-formul

- a) dialoq
- b) tirada və s.

Biz bu prinsipləri bir-birinə qarşı qoymadan eyni dərəcədə bərabər qəbul etməyin tərəfdarıyıq və qətiyyən bu bölgünü mütləq hesab etmirik. Çünkü formulun, ümumən epik mətnin müxtəlif rakurslardan tədqiqi göstərdiyimiz təsnifati həm keyfiyyət, dəqiqlik, həm də kəmiyyət baxımdan təzələməlidir. Yanaşma mövqeyindən asılı olaraq bu prinsiplərdən birini ön plana çəkmək və ya paralel şəkildə epik mətnə tətbiq etmək olar.

Epik mətnlərdən gətirilən örnəklər əsasında formulun funksiyasına, məhiyyətinə diqqət yetirək.

Müxtəlif baxımlardan hər eposun özü üçün maraqlı olan tipik epik formullardan bir neçəsini illüstrativ şəkilde təqdim edirik:

“Ol zamanda bir oğlan baş kəsməsə, qan tökməsə ad qoymazlardı (KDQ, 43) (sentensiya-formul) və s.

Gözüm gördü, könlüm sevdi (KDQ, 100 və s.) (sentensiya-formul)

Yum verəyim, xanım” (KDQ, 68 və s.) (ritual-formul).

Bəli xıtab (1), əmr (6), sual (5, 7), zaman kontiniumlu MSB-lərdən (2, 3, 4) ibarət olan bu formullar (5,7) yarımtırırik sual kimi işlənsələr də, onların sual informasiyası itmir və çox vaxt elə birbaşa cavab da onunla birgə işlənir (11).

Söz-formul və müqayisə-formullar poetik sintaksisin predmetinə daxil olmasa da, onların formul mövqeyi sintaktik vahidlərdən zəif deyil. Belə ki, təkcə KDQ-də işlənən əlliye kimi müqayisənin, yetmiş altiya kimi söz-formulun tipik örnəyi sıyalan metaforanın bəzisi epik mətndə formul funksiyasını yerinə yetirir.

Başlangıç formulu mətndaxili fiqur kimi də təhlilə cəlb oluna bilər. Bunu da qeyd edək ki, bu tipli sual cümlələri yalnız başlangıç deyil, həm də keçid formuludur. Mətləbdən-mətləbə, motivdən-motivə, mətndən-mətnə keçid üçün də bu formuldan geniş istifadə olunur.

Başlangıç formulları epik mətndə süjetin şaxələnməsi, obrazların çoxalması, bir növ kompozisiyanın mürəkkəblişməsi ilə əlaqədar olaraq işlənir, söz sözə, əhvalat əhvalata calanır, rəbt olunur. Bu məqamlarda işlənən formulardan bəzisində diqqət yetirək:

1. Baş ötrü, gün doğru (KDQ, 52).

2. Bunun üzərinə on altı il keçdi (KDQ, 53).

Bu keçid formulları öz variantları da nəzərə alınmaqla əsas funksiyalarını müxtəlif sintaqmatik xətlər üzrə yerinə yetirirlər. Zamanda və məkanda dəyişməni nəzərdə tutan yol-səfər semanti-

kası sadə cümlənin ritmik konfiqurasiyaları ilə müşayiət olunur. Bu tipli formullar Azərbaycan nağıllarında geniş şəkildə işlənir. Bir sintaktik koddan digər sintaktik koda keçidi (musiqidən sözə) bildirən, eləcə də zaman keçidini bildirən formulların sayını xeyli artırmaq olar, ancaq məqsəd epik mətnləri formul baxımından tam təsvir etmək olmadığı üçün sintaqmatik prinsipin sonluq bildirən formul növü üzərində dayanmaq olar. Sonluq formullar yalnız boyaların, qolların və ümumən epik mətnlərin qurtaracağında deyil, motiv hüdudunda, süjetin müəyyən məqamlarında, başqa sözlə desək, mikromətnlərin son ucunda da işlənə bilir.

Örnəklərə diqqət yetirək:

Ağ birçəkli anan yeri behişt olsun!

Ağ saqqallı baban yeri uçmaq olsun!

Haqq yandıran çıraqın yana dursun!

Qadir Tanrı seni namərdə

möhətac etməsin! (KDQ, 26)

Yum verəyin xanım!... (KDQ, 68)

Sonluq-formullar əsasən mürəkkəb sintaktik bütövlərlə ifadə olunur.

Epik formuldan danişarkən onların linqvistik və semantik təsnifi haqqında bir neçə təcrübə xarakter daşıyan qeydimizi bildirmək istərdik.

Epik mətnlər yaranma tarixi və dəyişmə-inkişaf qanunauyğunluğu baxımından eyni olmadığı üçün KDQ Oğuznamələri ilə “Koroğlu” eposunu və ya məhəbbət dastanlarını, yaxud diğər türk xalqlarının eposlarını birləşdirən formullar tapmaq, başqa sözlə desək, bir dil ailəsi üçün universal formul sistemi yaratmaq praktik cəhətdən çox çətindir. Cünki “Manas”ın ənənəsi öz formula sistemini yaratdığı kimi, KDQ-nin də ənənəvi-tarixi inkişafi özünə uyğun formul biçimləri yaratmışdır.

Epik mətnlərin formüllərinin qədim yazılı ədəbi nümunələrlə müqayisəsi də maraqlı aspekt kimi özünü göstərir.

Orxon-Yenisey abidələri tarixi-epik hekayələr kimi bədii ünsürlərə malikdir, KDQ başdan-başa bədii sistem əsasında qurulub müxtəlif zamanların tarixi-sosiooloji əlamətlərini özündə yaşadır. Orxon-Yenisey abidələri öz dövrünün ədəbi-tarixi sənədidir və bu abidələrin müəllifləri dildə hazırlanmış klişə-formullardan yerli-yerində istifadə etmişlər. KDQ-ni daha çox tarixi-filoloji aspektdə təhlil edən S.Əliyarov “Dədəm Qorqud” kitabında anaxaqqanlığı tarixinin izləri” adlı məqaləsində aşağıdakı formulları qarşılaşdırılmışdır.

KDQ – Qədim türk run yazıları  
Qadınım ana qadın ana – Ögim  
qatun

Ana haqqı – Tanrı haqqı – Umay  
teq ögim qatun

Xan baba, qadın ana – qanım  
qağanıq, ögim qatunuğ

qız kişi gelin kişi xatun kişi anam  
kişi qız oğlan – dişi kişiler

qızım-gəlinim – qız oğlan qız-gəlinlərim

qaza bənzər qızım gəlinim bunlu  
oldu – silik qız oğlın kün boltı

Bir neçə tipik sintaktik biçimdə üslubi-poetik formullara diqqət yetirək:

"Sağdaki şadapit bəylər, soldakı tarkat, buyruk bəylər. Otuz tokuz Oğuz bəyləri, xalqı. Bu sözümü yaxşıca eşidin. (Kül Tıqın abidəsi).

Sağda oturan sağ bəylər, solda oturan sol bəylər. Eşikdəki inaqlar, dibdə oturan xas bəylər. Qutlu olsun dövlətiniz! (KDQ)

Görür gözim görmez tek  
Bilir bilgim bilmez tek boltu...  
("Kül Tıqın") abidəsi  
Görür gözüm görmez kimi, bilir  
bilgim bilməz kimi oldu (KDQ).

Yazıcı Anar “Dədə Qorqud dünyası” adlı əsərində aşağıdakı parçanın sonralar qəliblənmış aşiq şeiri biçimlərinə çox yaxın olduğunu yazır:

Apul-apul yürüşündən,  
Aslan kimi duruşundan,  
Qanrıliban baxışından  
Ağam Beyrəyə bənzədirdim ozan səni  
Sevindirdin, yerindirmə ozan,  
mənə (KDO).

Müxtəlif sintaktik biçimlərdə olan aşağıdakı üslubi-poetik formollar da maraqlıdır:

“Bilgə Tonyuku mən özüm”  
 (“Tonyukuk” abidəsi)  
 “Mən Dədə Qorqud” (KDQ)  
 Közüm bolso körəqönüüm”  
 (“Manas” 146)  
 “Görür gözüm aydim” (KDQ 67)  
 Səyyah Qorqud ölür boldun  
 imdi bilgil...  
 Karvan getdi, Kop gec qaldın,  
 yola girgil  
 (“Şəcəreyi-tərakimə”)

Hani dediyim bəy ərənlər? Dünya mənim deyənlər? Onlar dəxi bu dünya-ya gəlib keçdi. Karvan kimi qondu, köcdü. Əcəl aldı, yer gizlədi, fani dünya kimi qaldı? Gəlimli – gedimli dünya! Son ucu ölümlü dünya! (KDO, 83)

Bir parçanın müqayisəsi də yerinə düşərdi.

## “KİTABİ-DƏDƏ QORQUD” – “OĞUZNAMƏ” (YAZICIÖGLU ƏLİ)

On min ərdən yağı	Min ərən gördüyümdə
gördümse oyunum	mən Qazan biyiq burdum.
dedim.	Beş min ərən gördüyümdə
Yigirmi min ər yağı,	mən Qazan boşanmadım.
gördümse, yılamadım.	On min ərən gördüyümdə
Otuz min ər yağı	öyünməm demədim.
gördümse, ota saydım.	Yigirmi min ərən
Qırx min ər yağı	gördüyümdə yerinmədim.
gördümse, qıya	Otuz min ərən
baxdım.	gördüyümdə utanmadım.
Əlli min ər yağı	Qırx min ərən
gördümse, əl	gördüyümdə qıpınmadım.
vermedim.	Əlli min ərən gördüyümdə
Altmış min ər	əl vermedim.
gördümse, aytışmadım.	Altmış min ərən
	gördüyümdə alpim
	demədim.

Yuxarıda nəzərdən keçirdiyimiz missallarda gördüyüümüz kimi, Yazıcıoğlu Əlinin “Oğuznamə”ndə də KDQ-də olduğu sayaq tekrar sistemi dilin bütün səviyyələrində özünü uyğun ekvivalent vahidlərin nümunəsində göstərir:

fonetik səviyyədə – alliterasiya  
morpholoji səviyyədə – morfemlərin təkrarı  
leksik səviyyədə – qoşa sözlər, anafora və epifora  
sintaktik səviyyədə – ritmik-sintaktik paralelizm

Türkdilli xalqların qədim ədəbiyatı üçün, sözün magik qüvvəsinə inamı şərh etmək üçün və nəhayət, qədim türk şeirinin genezisini öyrənmək üçün təkrarlar sisteminin linqvopoetik funksiyası həllədici rol oynayır. Məhz bu təkrarlar sistemi formuların fealiyyət dairəsini spesifik şəkildə müəyyənləşdirən amil kimi çıxış edir.

*Kamil Vəli Nərimanoğlu*

**FRANSIZ DİLİNĐƏ** – KDQ fransız dilinə 1998 ildə şərqsünas, türkoloq Lui

Bazən və Fransa Kollécində Araştırma laboratoriyasının direktoru Altan Kokalp tərəfindən tərcümə edilərək “Qalimar” nəşriyyatında çap edilmişdir. Kitaba çağdaş türk romançısı Yaşar Kamal öz söz yazmışdır.

Fransız dilinə bu əsər Dresden və Vatikan nüsxələri istifadə edilməklə tərcümə edilmişdir. Tərcümə prosesində Türkiyədə nəşr olunmuş Dədə Qorqud kitabları da yardımçı material kimi istifadə olunmuşdur. Kitabın giriş məqaləsini L.Bazən, “Köçəri şüru” adlı məqaləni isə A.Kokalp yazmışdır. Ön sözdə Y.Kamal gənclik illərində Torus, Çukurova tərəflərdə aşıqlardan eşitdiyi dastanlar və Dədə Qorqudla bağlı əfsane və rəvayətlərdən söz açır. Müəllifə görə, KDQ-nin üç boyunun qəhrəmanları Bamsı Beyrək, Təpəgöz, Dəli Domrulla bağlı Anadoluda çoxlu rəvayətlər yaşamaqdadır. Ancaq Y.Kamal KDQ ilə heç bir əlaqəsi olmayan kurd aşıqlarından və kurd dastanı “Meme Alan”dan da söhbət açır.

Tarixi hadisələrə baş vuran L.Bazən Götürk kağanlığının süqutu uğramasında ugurlarla yanaşı, oğuzların da böyük rol oynadığını qeyd edir. Müəllif oğuzların qırba doğru köç etmələrini qırğızların hakimiyyətə gəlməsindən sonrakı dövre aid edir. Giriş məqaləsində Anadolunun Səlcuqlar tərəfindən işğali, böyük Səlcuqlu dövlətinin qurulması, Oğuz boylarının rolu şərh edilir. Avropa tarixşünaslığında yanlış olan Azerbaycanın türkləşməsi problemi eyni ilə L.Bazənin məqaləsində də tekrarlanır. Müəllif Azerbaycanın türkləşməsini Səlcuq axınları ilə bağlayır. L.Bazənin özünün də qeyd etdiyi kimi Səlcuqlardan, Ağqoyunlulardan danışmasının başlıca səbəbi KDQ-ni formallaşdırın tarixi hadisələrin mənzərəsini fransız oxucusu üçün aydınlatmaqdır.

L.Bazənə görə, KDQ fonetik, qrammatik, leksik xüsusiyyətlərinə görə XVI yüzillikdə Doğu Anadoluda və Azərbaycanda danışılan dil əsasında formalışmışdır. Təbii ki, o, KDQ boyalarının xalq danışq dilində yazılması fikrini müdafiə edir.

A.Kokalpa görə, Oğuz etnonimi və siyasi sistemi Göytürk yazılarından məlumdur. O da L.Bazən kimi 9 oğuzlardan, göytürklərdən və Göytürk Kaqanlığı dövründə oğuzların siyasi rolundan danışır. Ancaq L.Bazəndən fərqli olaraq müəllif uyğurların hakimiyyətə gəlməsi ilə əski türk sistemində heç bir şeyin dəyişmədiyini vurgulayır. O, bunun əsas səbəbini uyğurların dil, mədəniyyət, din, sosial-siyasi konsepsiya baxımından göytürklərlə eyni olmaqdə görür. Qırğızların hakimiyyətə gəlməsi ilə əski düzənin dəyişməsi baş verir. Uyğurlar indiki Çin Türkistanına, oğuzlar isə qərbə doğru köç edirlər. Müəllif bunun tarixi-ictimai, siyasi-ideoloji səbəblərini açıqlamır. KDQ qəhrəmanlarından danışan A.Kokalp bunnarın XI yüzilə qədər İslami qəbul etmiş oğuzlar olduğunu bildirir.

Dövlət sistemini toxunan müəllif yanlış olaraq köçərilərin dövlətini stabil olmayan, daha çox çevriliş xarakteri daşıyan sistem adlandırır. Ona görə köçərilərdə tayfa başçılarının hakimiyyəti xanın hakimiyyətindən daha stabildir. Qohumluq sisteminin ana xətti üzərində

qurulmasını türklərin tarixi keçmişinə nəzər salmaqla araşdırın A.Kokalp bunların KDQ-də dərin iz buraxdığını yazır. Qadınların KDQ boyalarında azad sevgiyə üstünlük verdiyini, evlənmə aktının əsasında qarşılıqlı məhəbbətin durduğunu yazır. Bu məqaləsində müəllif İslam dininə oğuzların münasibəti, oturaqların dövlət ənənəsi və bunnarın köçəri hakimiyyətindən fərqli tərəfləri, Qorqud obrazının tarixi-filologİ açıqlaması, Qorqud sözünün etimoloji izahı və s. üzərində ayrıca durur. Ancaq nədənsə o, İslam dinindən ya-zarkən doğru yol, təmiz inam kimi ifadələri dırnaq arasında verir. Müəllif KDQ-nin coğrafiyasını Qara dənizlə Xəzər dənizi arası olduğunu bildirir. Oğuzların üzərində İslam mədəniyyətinin hakim olduğunu xüsusi olaraq qeyd edir. KDQ-də əsas savaş müsəlman oğuzlarla xristian gürcü, yunan, abxazlar arasında gedir.

Kitabda xəritə, ərəb alimi Əl-Cəhizin türklər haqqında fikirləri də verilmişdir.

Kitabın sonunda bəzi söz və ifadələrin qarşılıqlı olaraq açıqlaması verilmişdir. Tərcümə yüksək səviyyədə, orijinala maksimal dərəcədə yaxın edilmişdir. Mətnin strukturundaşair, nəşr əvəzlənməsini saxlamaqla mütərcimlər oğuznamələrə yaxşı bələd olduqlarını bir daha göstərmişlər.

*Füzuli Bayat*



**GECƏLİK** – Qadın baş geyim tipinin ən qədim növlərindən biri olmuş, sonralar tədricən aradan çıxmışdır. Görünür, oğuzların yüngül konstruksiyası, səyyar evlərdə keçən elat möişəti soyuq vaxtlarda qadınların gecələr başlarına xüsusi olaraq örpək bağlamalarını labüb etmişdir:

“Ağam Beyrək gedəli bizə ozan  
gəldügi yoq,  
Əgnimüzdən qaftanımız aldıgı yoq,  
Başımızdan gecəlliğimiz aldıgı yoq”  
(D-106<sup>12</sup>).

**GƏLİN** – KDQ boyalarında qız-gelin ifadəsi çox işlədirilir. “Ağca üzlü”, “Qaza bənzər” qız-gelinlər boylarda vəsf edilir. Dirsə xan öz oğlunu tanımadan ona nələri itirdiyini deyir: “Ağ yüzlü, ala gözlü gəlinlər gedərsə bənim gedər. Sənin də içində nişanlın varsa, yigit, degil mana”. (D-32<sup>12</sup>)

“Qanlı qoca oğlu Qanturalı boyu”nda Selcan xatun Qanturalı ilə birlikdə vuruşub düşmənlərə qalib gəlirlər. Qanturalının ata-anası oğullarını vədələşdikləri yerdə tapa bilmədikdə onu gəlindən xəbor alırlar:

“Ağız-dilden bir qaç kəlmə xəbor mana!  
Qara başım qurban olsun, gəlin, sana!”  
(D-194<sup>12</sup>)

İgidlərin başına qəza goldikdə elin qız-gelinləri “ağ çıxarıb, qara ge-yinirlər”.

Banıçıçək Beyrəyin qayıtması xəborini qayınanasına, qayınatasına çatdırmaq məqsədilə çaparaq gedir. Beyrəyin ata-anası ona belə bir müraciət edirlər:

“Dilün için öləyin, gəlincigüm!  
Yoluna qurban olayın, gəlincigüm!  
Yalansa bu sözlərin, gerçək ola1,  
gəlincigüm!” (D-117<sup>11</sup>)

Ümumiyyətlə, dastanda qız-gelinə məhəbbət, onların təəssübünü çəkmək, onları müdafiə etmək hissi çox güclüdür. “Gəlin” sözü həm də “bəylə gəlin” ifadəsi ilə birgə işlədirilir, bəzən qız mənası verir. Boyu uzun Burla xatun oğlu Uruzun əsir aparıldığını görəndə acı göz yaşları tökürl, əri Qazana deyir:

“Qalın Oğuz içənə girəm, derdim  
Ala gözlü gəlin alam, derdim”  
(D 139<sup>13</sup>).

**GÖKCƏ DAĞ** – KDQ-də IV boyda adı çəkilir. Qazan xanın ov sefərinə çıxdığı Ciziqlar, Ağlağanla yanaşı kafir sərhədləri hesab edilir: “Kafer sərhədinə Ciziqlara, Ağlağana, Göögə atğa aluban çıqayın” (126<sup>6</sup>).

M.F.Kirzioğluya görə Axalsıx yolu üzərindən dövlət sərhəddi keçən Ağbabə yaylasında Çivinli kəndinin şimalında olan dağın adıdır. Hündürlüyü 287 m-dir. Bu dağ Türk qaynaqlarında və KDQ-də Gökçə dağ adlanır.

Gökçə dağ, Ciziqlar, Ala Dağ birbirinə yaxındır. Vaxtilə bu ərazidə yaşayış aborigen azərbaycanlılar arasında bu dağ həm Goy dağ, həm də Goy dağlar adlanmışdır. Goy dağ Çıldır gölünün şərqindədir. Axalkələk ərazisindəki Mingöllər sira dağlarına aiddir. Otlaklarla zəngin, göz oxşayan, gözəl yaylaşır.

Gökçə gölün şimal-qərbini əhatə edən dağlara da Gökçə dağları deyilib. Bundan başqa, bir yanı Kəlbəcər dağları, bir yanı Qazaxla sərhədlənən qədim mahallar qədimdən Gökçə mahalı adlanıb.

Gökçə mahali Azərbaycanın aşiq sənətinin, folklorunun beiyi olmuşdur. Burada Dədə Ali, Aşıq Ələsgər, Aşıq Nəcəf, Xəstə Bayraməli kimi el sənətkarları yaşayıb, aşiq sənətini yüksək zirvələrə qaldırmışlar.

Ancaq həmin ərazilərdə yaşayan Azərbaycan türkləri bu yerlərdən silah gücünə qovulub çıxarılmış, dinc əhalinin qanı tökülmüşdür.

“Gög” derivati türkdilli xalqlar arasında tarixən ən geniş yayılmış leksik vahiddir. Türkmenistanda Aşqabad, Vekilbazar, Blötön, Mari rayonlarında Gökçə obaları, Gökçə dağ; Qazaxistanda Gökçə dəniz, Kokşa; Türkiyənin Malatya vilayətində Gökçə viran, Gökçə, Gökçəli; Bolqaristanda Gökçə, Gökçə su, Gökçədə pınar; Gürcüstanda Göygöd, Göyüslər (tayfa); Azərbaycanda Göyzənən dağı (Qazax), Goy göl (Gəncə), Göyçay/ rayon; Göytəpə (Ağdam və İsmayıllıda kənd), Göydəlikli (Ağsuda kənd), Göyçəli (Qazax kənd), Göyçələr (Ordubadda kənd), Göynüyən (Goranboyda kənd), Göyərli (Qubadlıda kənd); Göydərə (Kəlbəcər və Lerikdə kənd), Göyəli (Gədəbəydə kənd), Göynük (Şəki və Culfada kənd) və s. coğrafi istilahlar bu gün də xalq arasında qorunub saxlanmaqdadır.

#### Ədəbiyyat:

KDQE, 1 c., B., 2000.

Kirzioğlu M. Dede Korkut Oğuznaməleri. İst., 1952.

Acaroğlu T. Bulgaristanda Türkçe yer adları kılavuzu. Ankara, 1988.

Budaqov B. Türk uluslarının yer yadداşı. B., 1994.

Bayramov A. Qədim Oğuz ellərinin Ağbabə, Şörəyel və Pənbək bölgələrində yer adları. Sumqayıt, 1996, s.94.

Ataniyazev S. Türkmenistanın qeoqrafik adlarının düşündürüşli sözlüqi. Aşqabad, 1980.

**GÖYCƏ DƏNİZ** – KDQ-də ancaq X boyda adı çəkilir: Boyda deyilir: “Meyxanədə beş gün yemo-içmə oldu. Andan sonra Şirügüz ucından Göcə dənizə dəkin el çarpdı” (D-255<sup>2</sup>).

Bu, keçmişdə Dədə Qorqud oğuzlarının vətəni daxilində olan, hazırda Ermənistən ərazisində qalan Göycə gölüdür. Uzunluğu 75 km, eni 33 km olan bu göl dəniz səviyyəsindən 1916 metr hündürdür. Teymur səfərnəmələrində və Ağqoyunluların rəsmi tarixi olan “Kitabi-Diyaribəkriyyə”də, həmçinin Əfşarlı Nadirin hərbi səfərlərində bəhs edən “Cihangüşəyi-Nadiri” əsərində bu göl “Göcə dəniz” kimi yazılmışdır.

A.Kırıminin xəritəsində isə “Gög-cə-dəryə” olaraq göstərilmişdir. Bəzi İran qaynaqlarında bu gölün adı “Dər-yayı-Şirin” (Şirin dəniz) adlanır. Ermənilər də bu tarixi adı dəyişdirərək “Sevank (Sey-Vank) – Sevan gölü” adlandırmış və “qara monastır” mənasına uyğunlaşdırmışlar.

Bəzi erməni mənbələrində də gölün qədim adı “Gögərini”//”Koqaruni” olduğu söylənilir. N.Adons və Q.Kalancayan bu hidronimin nüvəsindəki “Gög”, “qoq” leksik vahidinin mənşəyi haqqında bir söz deyilməsə də sözün tayfa adı ilə bağlı olduğu qeyd edilir.

Türkistanla bilavasitə qonşuluqda müasir Qazaxistan ərazisindəki Balxaş gölünün də digər adı Kokçe tenqiz (Gökçə deniz) olmuşdur.

#### Ədəbiyyat:

KDQE, 1c. B., 2000.

*Zahidoglu V.* “KDQ-nin leksikası haqqında bəzi qeydlər. Azərbaycan EA. Xəb., Ədəbiyyat, dil və incəsənət seriyası, 1998, №1-2.

*Bayramov A.* Qədim Oğuz ellərinin Ağbabə, Şörəyel və Pənbək bölgələrində yer adları. Sumqayıt, 1996, s.94.

*Babayev S., Babayev N.* Naxçıvan MR-də Dədə Qorqud toponimləri. “Ədəbiyyat qəzeti”, 12 sentyabr 1997.

**GÖYƏRÇİN** – “Duxa qoca oğlı Dəli Domrul boyı”nda bir ığidin ölümüne səbəb Əzrailin olduğunu öyrənən Dəli Domrul onu axtarmağa başlayır. Onlar qarşılışında Dəli Domrul qılincını sıyırib Əzrayla hückum eləyir. Əzrail əlbəəl göyərçin cildinə düşüb qaçırlar. “Əzrail bir kögərçin oldu; pəncərədən uçdı- getdi” (D-159<sup>5</sup>).

Əski çağlardan üzü bu yana göyərçini nəinki ovlamaq, hətta ona daş atmaq, yuvasını dağıtmak yasaq olub. Əks halda göyərçinin qarğıışından fəlakət baş verə biləcəyinə inanılmışdır:

Göyərçin, alabaxta,  
Yuvası qolbbutaxta,  
Məni vuran bəy oğlu,  
Qan quşsun laxta-laxta.

Etiqada görə, göyərçin qadın – ana ruhudur. Həm də o, söz daşıyan, xəbər aparıb – gətirəndir. Qaynaqlarda göyərçin Nuh peygəmbərin quşudur.

Təsəvvüf şairlərindən Abdal Musa: “Göyərçin donunda göldim cahana!...” – deyir. Qədim təsəvvürlərə görə, ölonlərin ruhları müxtəlif cilddə, eləcə də göyərçin cildində olmuşdur. Azərbaycan nağıllarındakı divlərin canının şüşədə göyərçin şəklində olması, yaxud pərilərin göyərçin donu geyə bilmələri və s. kimi.

*Bəhlul Abdulla*

**GÜN ORTAC** – KDQ-də yalnız VIII boyda adı keçir. Burada Təpəgöz Basatdan soruşur: “qalarda-qoparda yigid, yerin nə yerdir? Basat cavab verir: “...Qalarda-qoparda yerim Günortac!” (D-231<sup>11</sup>).

M.Seyidov V.V.Bartolda istinadən yazar ki, “Günortac günün doğduğu uca zirvə deməkdir. Məkan baxımından isə qədim türklərin dövləti üçölçülü olmuşdur:

I Eninə-Gün çıxan-Gün batan ərzinə;

II Dikinə-şimal-cənub ərzinə;

III Yüksəkliyə – göy yüksəkliyinə. Onu da bildirir ki, türkdilli xalqlar həm də göyə, yüksəkliyə, genişliyə, kainata tapınmış, ayinlər keçirmişlər. Göyə inam həm də oğuzların dövlət, mənsəb dözünumündə əsas rol oynamışdır. Qağan (xaqan) Günəşin təpədə, zenitdə durduğu, yəni göyün (yerdə isə yurdun) ortası sayılan yerdə oturmışdır. Hərbi baxımdan xaqanın evi, çadırı ortada olmuşdur. Strateji baxımdan yurdun ortası xaqan üçün az tehlükəli hesab edilirdi. Həm də “Gün ortac” xaqana məxsus daimi yer ola biler”.

M.Seyidovun çıxardığı nəticələrdən biri də budur. “Gün ortac” yer adının qoyulması əski oğuzların mifik görüşlər sistemi və bununla əlaqədar ailə və qabilə, sonralar dövlət, mənsub dützümləri ilə bağlı olmuşdur.

“Gün ortac” həm də Oğuz elinin oturaq yurdudur, vətənidir. Bu fikir Basatın Təpəgözə verdiyi cavabla da təsdiqlənir.

Bəzi türk araşdırıcıları “Gün ortac”ın Naxçıvan və ya Qarabağda daimi yer olduğunu ehtimal edirlər. Naxçıvanın Babek rayonunda “Günorta daşı” deyilən qaya var (Çalxan dağının qərb hissəsi).

“Gültəkin” yazılı abidələrində (bəngü daşlarında) böyük Türk xaqanın

müharibələri 4 istiqamətdə: irəli-günbatana; sağa-gün ortaca; geriyə-Də-mirzəqapıya; sola -geçəyariya aparılır.

Bunları nəzərdən keçirən fransız alimi L.Bazən yazar ki, "Gültekin" abidələrində coğrafi kontekstlər dəqiqlikonimlərdə öz əksini tapmışdır ki, bu da həmin tayfaların hərəkət yollarını xəritə üzərində izləməyə imkan verir. Xəritədə əsas kosmik istiqamət isə gündoğan-irəli, yəni şərqi, geriyə-qərbə, sağa-cənuba, sola-şimaladır".

Bu baxımdan "günortac" əsas kosmik istiqamət olmaqla yanaşı, həm də oğuzların yurdu, vətəni anlamıdır.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Seyidov M. Ortac və Günortac sözlərinin etimoloji təhlili. "Azərbaycan" jurn., B., 1980, №3.

Смеблева И. Поэзия тюрков VI-VIII веков. М., 1965.

Cahangirov M. Kitabi-Dədə Qorqud boylarındakı cəmiyyətin zaman və məkanı haqqında. ADU-nun elmi əsərləri. B., 1976, №4.

**GÜRCÜ DİLİNĐƏ** – KDQ dastanı haqqında L.Asatiani, A.Baramidze, M.Çikovani və başqa gürcü türkoloqları yeri gəldikcə fikir söyləyib, onu qədim dünya abidələrindən biri kimi dəyərləndiriblər. Bu böyük abidə haqqında gürcü ədəbiyyatşunaslığında ayrıca elmi araşdırma isə, dastanın 1987 ildə gürcü dilində çapından sonra aparılmışdır.

Dastanın gürcü dilinə tərcüməçiləri və araştırma müəllifləri gürcü türkoloqları Elizbar Çavəlidze və Georgi Şaqulaşvilidir. Onlar KDQ dastanını Oğuzcadan tərcümə etdiklərini yzsalar da, açıqca görünür ki, türk alimi Orxan Şaiqin 1973 ildə buraxıldırdı KDQ nəşrinə daha çox əsaslanıblar. Həm də bunu dastanın başqa çap variantları ilə

de tutuşdurublar. Üstəlik kitab çox nəfis şəkildə çıxb. Hətta bəzi söz və deyimlər burada daha doğru və dəqiq verilib. Büttövlükde qədim türk dilini, türk abidələrini bilən, işə məsuliyyət və qayğı ilə yanaşan E.Çavəlidze və G.Şaqulaşvilinin gürcü dilində buraxıldıqları KDQ gürcü ictimai-ədəbi fikrində önəmlı hadisədir. Onlar dastana yazdıqları tədqiqat xarakterli ön sözdə abidənin tarixçəsi, taleyi, öyrənilməsi tarixi, dünya abidələri arasındaki yeri, poetikası və obrazları haqqında gürcü ədəbiyyatşunaslığında samballı, mötəbər elmi fikir söyləyirlər: "Oğuz tayfalarının dilində olan bu abidə türkdilli ədəbiyyatların yazıya alınmış qədim və nadir folklor örnəklərindəndir. Abidə qədim dövrdən islamaqədərki ədəbi həyatın özəlliyclərini, forma və tutum kamilliyini saxlayıb, həm də sonralar İslam ideologiyasının ədəbi-estetik təsirini görüb. Ona görə də dastan Orta Asiya, Azərbaycan və başqa türk xalqlarının islamaqədərki qaynaqlarını, ondan sonraki patriarchal möişətini, tarixi-ethnoqrafik keçmişini, mənəvi-əxlaqi keyfiyyətlərini, adət-ənənələrini və başqa məsələləri öyrənmək üçün ilk tədqiqat mənbələrindəndir. Əsər öz bədii dəyəri ilə də spesifik orijinal formada yazılmış gözəl incilərdəndir".

Ön sözdə KDQ-nin Dresden, Vatikan nüsxələrinin çapı, araşdırılmasında alman, italyan, rus, türk mütəxəssislərinin işi ayrıca dəyərləndirilir. Təəssüf ki, H.Arashlı, M.H.Təhmasib, Ə.Dəmirçizadə, T.Hacıyev, Ş.Cəmşidov, F.Zeynalov, S.Əlizadə, Anar kimi Azərbaycan mütəxəssislərinin bu mövzudakı araşdırmları yada salınmır. Tərcüməçilər KDQ-nin heç bir nəşrində onun əsrlərdən keçib-gələn gözəlliyyəndən, emosiyalılığından danışılmadığını göstərirlər. Halbuki həmin məsələ də

Azərbaycan alımlarının əsərlərində dəyərinçə açıqlanır. Hər iki gürçü ədəbiyyatşünasının KDQ-nin yaranma tarixindən danişarkən V.V.Bartoldun dastanı XVI yüzilə aid etməsi fikrini vurğulamaları da yerinə düşmür. Çünkü mütəxəssislər çoxdan təsdiqləyiblər ki, dastan ən azı VIII-IX yüzillərdən yaranmağa başlayıb.

Tərcüməçilər gürçü oxucusunun dastana marağının bir səbəbini də buradakı hadisələrin coğrafi baxımdan Gürçüstana yaxın bir ərazidə baş verməsində və “Bəkil oğlu Əmrən boyı”nın süjetinin gürçü epousu “Amiraniani” ilə səsloşməsində axtarırlar. Ancaq bunun birinci tərəfində həqiqət olsa da, orijinal bir abidəni süni şəkilde “Amiraniani” səviyyəsinə endirmək inandırıcı deyil.

E.Çavelidze, G.Şaqulaşvili KDQ-də Gürcüstanla bağlı yerləri ayrıca vurğulamaqla burada pəhləvanların vuruşduqları gavurların trabzonlu berzenlər, gürçülər və abxzalər olduğu inamına gölirlər. Gürcüstanın o zaman doqquz knyazlığa bölündüyü fikri də buradan meydana gəlir. Doğrudan da, dastanda iki dəfə “başı açıqlar” deyimi işlədirilir və müəlliflər onların gürçülər olduğunu sübuta çalışırlar. Əslində Orxan Şaiq da “başı açıqlar”ı imereti və imeretililər adlandırıb. Övliya Çəlebi də bura “Başıçıqlar vilayəti” deyildiyi qənaətin dədir. Dastandakı hadisələr Gürcüstanla qonşu olan Azərbaycan türkləri yaşıyan ərazilərdə baş verir.

Ön sözdə KDQ-nin dünya miqyaslı dəyərindən danişarkən “Dədə Qorqud kimdir?” sualına aydın bir cavab da verilmir. Ə.Nəvai, Əbü'l Qazi, V.M.Jirmunski və başqalarına söyklənməklə ən söz müəllifləri Dədə Qorqudu gah tarixi şəxsiyyət, gah da əfsanəvi, rəmzi obraz sayır və yazırlar ki, “ozan mahniları ilə şaman yaradıcılığı arasında yaxınlıq

var”. Dədə Qorqud bütün ozanların əfsanəvi əcdadı, ümumiləşdirilmiş ideal suretidir.

Ön sözdə iyirmi dörd Oğuz tayfasının IX-X yüzillərdən Orta Asiya, Amu-Dərya və Xəzər qırqlarına, İran, Güney Qafqaza, Kiçik Dərya, XI yüzildən isə Azərbaycana və Anadolu yaya yayılması fikri də mübahisəlidir. Tarixi qaynaqlardan aydındır ki, Azərbaycan türkləri bu yerlərin ən qədim sakinlərindəndir.

Müəlliflər KDQ-ni yüzillər boyu ayrı-ayrı adamlar köçürərkən, dastanın dəyişikliklərə uğramasından danişarkən doğru deyirlər ki, buraya dini motivlər, kəlamlar, ərəb və fars sözleri də artırılib. Buraya sonralar divan ədəbiyyatının təsiri də olub. Bütün bunlarla birlikdə dastan türk xalqlarının mifologiyasına, folkloruna, qədim abidələrinə uyarlı nəşr və nəzm dilini, bədii kamilliyyini saxlayıb. Ancaq “Odisseya”nın “Basat Dəpəgözi öldürdürü boy”a təsiri məsəlesi yanlışdır.

Türk xalqlarının həyat və məişəti, psixologiyası ilə bağlı olan hadisələri “Odisseya” ilə bağlamaq da onunla “Amiraniani” arasında oxşarlıq axtarmaq istəyindən gəlir. “Odisseya”nın isə o zamanlar bütün Qafqazda yox, Gürcüstanda təsiri duyulurdu və bu bütün əlpaqlığı ilə “Amiraniani”də üzə çıxır. KDQ-də isə belə təsir yoxdur və ola da bilməzdi.

E.Çavelidze və G.Şaqulaşvili düz deyirlər ki, dastanın dili kamil və bitkinidir, nəsrən nəzmin ahəngdarlığından yaranıb. Bu türk xalq poeziyası üçün təbii haldır. Ona görə də bəzən belə yerlər nəsrən seçilir. Buradakı şeirlər türk şeirinin qədim inkişaf yolunu göstərir.

Ön sözdə dastandakı şeirlərin poetik quruluşu, vəzn bölgüləri konkret mi-

sallarla açıklanır və göstərilir ki, eyni tendensiyalı büyük şeir parçalarında he-canın sayı uyğun gölmir, nizamlı ritm konstruksiyası seyrəkdir. Müəlliflər poetik gözəlliyi və çeşidliliyi ilə seçilən bu şeirlərin hamisində danişa bilməsələr də bütövlükdə gürçü ədəbiyyatşü-naslığında KDQ-nin poetikası, dil strukturunu haqqında doğru fikir söyləyir, əv-vəlkə yanlışlıqları düzəltməyə çalışırlar.

KDQ-nin gürçü dilindəki çapında çətin deyim və adları anlatmaq üçün açıqlamalar da verilib.

**Ədəbiyyat:**

Kitabi-Dədə-Qorqud (gürçüçə), Tbili-si, 1987.

*Sarachi* Ə. “Dədə Qorqudun kitabı” gürçü dilində. “Ulduz” jurn., 1989, №4.

*Əflatun Sarachi*

**GÜRCÜSTAN AĞZI – KDQ-də II boyda adı çəkilir. Qazan Oğuz qəhrəmanları ilə ov səfərinə çıxmaq istərkən “Aruz qoca iki dizinin üstünə çöküb” soruşur: “Ağam Qazan, Gürcüstan ağzında oturarsan, ordun üstünə kimi qor-san?” (D-37<sup>4</sup>).**

Gürcüstan ağzı – Dədə Qorqud oğuzlarının Gürcüstanla sərhəd hüdud-larıdır. KDQ nəşrlərində izahı verilmir.

**Ədəbiyyat.**

KDQE, I c., B., 2000.

Cahangirov M. Kitabi-Dədə Qorqud boyalarındaki cəmiyyətin zaman və məkanı haqqında. ADU-nun elmi əsərləri. B., 1976, 4.



**HALAL** – KDQ boylarında qadın (kiminse kəbinli, nikahlı arvadı) anlamında işlədilmişdir. İndiki mənasından qismən fərqli olaraq “halal” mal və əşyalara və ya şəxsi əmlaka deyil, insana işarə idi. KDQ-nin müqəddiməsində bu sözün halalca, hallica və s. kimi mənalarına da rast gəlinir. “Dizin basub oturanda halal görkli” (D-6<sup>12</sup>).

Haqlı olaraq KDQ-nin müasir mətnində bu cümlə “Dizini yere basib oturanda qadın gözəldir” kimi aydınlaşdırılıb. “Duxa qoca oğlu Dəli Domrul boyu”nda Dəli Domrul Əzrailə deyir: “Yad qızı halalım var, andan mənim iki oğlancığım var, əmanətim var, ismarla-

ram anlara, andan sonra mənim canım alasan”, – dedi. Sürdi halalı yanına gəldi” (D-166<sup>3</sup>).

“Salur Qazanın evi yağmalandığı boy”da kafir Qaraca Çobana Boyu uzun Burla xatunun ələ keçirildiyini bildirmək üçün belə deyir: “Qırq ince bellü qızla Qazanın halalını biz götürmişüz” (D-40<sup>9</sup>). Əsirlikdə olan Bamsı Beyrək ona aşiq olaraq xilas edən kafir qızına and içir ki, qayıdır onunla da evlənəcək: “Sağlıqla varcaq olursam, Oğuz'a gəlüb, səni halallığa almaz isəm!” (D-98<sup>10</sup>).




**XATUN** – KDQ-də “xatun” sözü əsasən iki mənada – bəy, xan, şah qadınını ifadə etmək üçün, bir də sadəcə arvad, qadın mənasında işlədir. Salur Qazanın qadını Boyu uzun Burla xatun bir neçə boyda iştirak edir, hətta “Qazan bəy oğlu Uruz bəegin tutsaq olduğu boy”da “kafirin qara tuğun qılınclayıb yerə salır”. Dastanda Dəli Domrulun arvadı, Dirsə xanın arvadı da “xatundur”. Hətta “Qısırca yengə” adlı birisi də “xatun” adlandırılır.

Ümumən, bir çox dastan və nağıllarda “xatun”lara xüsusi yer verilir. “Koroğlu”da “xanım”larla yanaşı “xatun”lar da (Dona xatin və b.) iştirak

edirlər. Bəzən bu qəbilli nümunələrdə qızlar da “xatun” adlandırılır.

“Qanlı qoca oğlu Qanturalı boyu”nda qəhrəmanın Trabzona getdiyi ardınca Selcan xatun da “sarı donlu qız”dır, daha doğrusu Trabzon təkərүün qızıdır. Qızın “xatun” adlandırılması KDQ-də istisna hal kimi diqqəti cəlb edir.

KDQ-də xatunun ümumən qadın mənasında işlənməsinə də (“xatun kişi”) təsadüf edilir. “Basat Dəpəgözü öldürüdüği boy”da Basat ona xahişə gələn bir xatuna bir osir verərək onun oğlunu Dəpəgözün cəngindən xilas edir.



**ILQAR, ALĞAR** – atla qəfildən (xəbərsiz) hücum. Bu sözə KDQ mətnində dəfələrlə rast gəlinir (“On altı bin qara donlu kafir ata bindi. Qazanın üzərinə alğar vardi” – (D 127<sup>5</sup>); “Qız hazır idi. Baqdı gördü, ilqar yetdi” – (D 192-3).

“Ilqar”, “alğar” sözü ilə bağlanan “ilqamaq” və ya “yılqamaq” felinin qərb türklerinə aid olan ilkin qaynaqlarda araşdırılması onun “gizlicə atlarla dördnala hücum eləmək, basqın və ya axın etmək; atla gözlənilməden basqın eləyib yağmalamaq” mənalarında işləndiyini göstərir. “Ilqar”, “alğar” sözü mənşeyinə görə “al” morfeminin istiqamət mözəmənini ilə bağlıdır.

Türk dillərində *a>i* əvəzlənməsi geniş yayılmışdır. Əvəzlənməyə səbəb odur ki, *y* səsi yanaşlığı saiti daraldır, müəyyən dövrdən sonra özü də yox

olur. *Al* > *yal* > *yıl* > *il* > *il* şəklində özünü göstərən morfonoloji hadisənin izlənməsi zəminində *al//il* variantlarının müqayisəsi belə bir nəticəyə gelmək imkanı verir ki, “ilqar//ilğar”, “alğar” sözlərinin kökündə “ön, irəli, qabaq” mənalarındaki “al” morfemi dayanır (bu məna “iləri”, “almın yazısı” sözlərində də qorunmuşdur).

Əski Anadoluda kiçik atlı dəst-tələrino “ilqarçı” deyilməsi də “ilqar” sözünün ilkin anlamı baxımından maraqlı doğurur.

#### Ədəbiyyat:

Ögel B. Türk kültür tarihine giriş, c.1, Ankara, 1991.

Cəlilov F. Azərbaycan dilində “al” köklü sözlər (tarixi-etimoloji etüd) // Azərbaycan filologiyası məsələləri, B., 1983.

Cəlal Bəydili



**İCLASLAR** – “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasları. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 20 aprel 1997 il tarixli 547 sayılı fərmanı ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyası yaradıldıqdan sonra onun müxtəlif səviyyələrdə iclasları olmuşdur. İclaslarda yubileyin keçirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. Belə icaslardan üçünə Azərbaycan Respublikasının Prezidenti, Dövlət Komissiyasının sədri Heydər Əliyev rəhbərlik etmişdir. 1999-cu il fevralın 16-da keçirilmiş birinci iclasda Dövlət Komissiyası sədrinin müavinleri – Azərbaycan Yaziçılar Birliyinin sədri Anar Rzayev və Azərbaycan Elmlər Akademiyasının prezidenti Fəraməz Maqsudov, komissiya üzvləri – Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik-katibi, Elmlər Akademiyasının həqiqi üzvü Bəkir Nəbiyev, Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru prof. Ağamusa Axundov, Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin kafedra müdürü prof. Kamil Vəliyev, Azərbaycan Mədəniyyət fondunun sədri prof. Kamal Abdullayev, Azərbaycan Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Şamil Cəmşidov, Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin rektoru prof. İsa Həbibbəyli, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xə-

ilov, eləcə də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, xalq şairi Nəbi Xəzri, Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin kafedra müdürü prof. Tofiq Hacıyev, Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin professoru Samət Əlizadə, Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdürü, tarix elmləri doktoru Oqtay Əfəndiyev, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının məsul katibi Ramiz Abutalibov çıxış etmişlər.

İkinci iclas 1999-cu il aprelin 8-də keçirilmişdir. İclasda Dövlət Komissiyası sədrinin müavinleri – Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, Azərbaycan Yaziçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Elmlər Akademiyasının prezidenti Fəraməz Maqsudov, komissiya üzvləri – Azərbaycan Respublikasının mədəniyyət naziri Polad Bülbüloğlu, Azərbaycan Memarlar İttifaqının prezidenti İlham Əliyev, xalq şairi Bəxtiyar Vahabzadə, həmçinin Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin professoru Süleyman Əliyarlı, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının məsul katibi Ramiz Abutalibov, maliyyə naziri Fikrət Yusifov çıxış etmişlər. İclasda yubileyi keçirən Dövlət Komissiyasının tədbirlər planı müzakirə edil-

mişdir (bax: “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” Azərbaycan Respublikası prezidentinin sərəncamı).

Dövlət Komissiyasının üçüncü iclası 2000-ci il martın 11-də keçirilmişdir. İclasda Dövlət Komissiyasının sədr müavinləri – Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, Azərbaycan Elmlər Akademiyasının prezidenti Fəraməz Maqsudov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və komissiyanın üzvü – Azərbaycan Respublikasının mədəniyyət naziri Polad Bülbüloğlu görülən işlərin hesabatı ilə çıxış etmişlər.

Keçirilən iclasların üçündə də Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev giriş sözü və yekun nitqi söyləmişdir.

**İÇ OĞUZ, ÜÇ OK, İÇ QUZ** – KDQ-də İç Oğuz, Üç Ok, ümumən Oğuz tayfa birliyidir. Dastanda bu ifadə 15 dəfə işlənir: (I,D-14<sup>6</sup>, 15<sup>13</sup>; III, 67<sup>2</sup>, 64<sup>2</sup>, 78<sup>4</sup>; VI, 171<sup>9</sup>, 172<sup>10</sup>; VII, 202<sup>3</sup>; XI, 291<sup>9</sup>, 291<sup>11</sup> və s.).

“İç Oğuz bəglərilə Qazan dopa təpdi, Şöklü Məlikə həvala oldu, Şöklü Məlikə böyürdübəni atdan yero saldı, qafillicə qara başın alub kəsdi, qazışdan alca qanın yer yüzünə dökdi” (II, 64<sup>2</sup>) və ya “İç Oğuz, Daş-Oğuz bəgləri Bayındır xanın söhbətinə dərilmüşdi” (III. D-67<sup>2</sup>) və s.

“Bəhrül-Ənsab”da və KDQ-də “Üç-Ok”, “İç-Oğuz”, “sol-qol”, “Oğuz elləri”, “Oğuz bəgləri”, “Oğuzun ucu”, “Oğuz içindən” və digər ümumiləşmiş yurd, vətən, məkan ifadələrində işlənmüşdir.

“Bəhrül-Ənsab”da isə: Qazan xan, Budak bəg, Qağan bəg, Şəmsəddin bəg,

Beyrək bəg, Qara Qonaq bəgin İç Oğuz bəogləri olduğu göstərilir.

Tiflisdən başlamış Göycə gölü, şərqi Van gölü, cənubdan Ağrıdağı (Ararat) və Ərzurum, Diyarbəkir, Mardin, Ergini, Çabakçur, Haput, Tunceli, Küle, Ərdahan, Axalkələk, Loru, Tomanis (Dumanis), Şam ölkə, Bayburd, İspir, Tarbum, Duruperon, Ardanuç, Artvin, Penek, Bilis, Muş, Ahlet, Məlaskert, Xinis və s. İç Oğuz əyalətləri sayılmışdır.

Ş.Cəmşidov B.Piotrovskiyə istinadən bildirir ki, bu söz “Mixi yazı mətnlərində “Aşqız” və “İş Quz”, Tövratda isə “Aşkinaz” kimi yazılmışdır”.

#### **Ədəbiyat:**

KDQE, I c., B., 2000.

*Kurzioğlu M.* Dede Korkut Oğuznaməleri. İst., 1952.

*Gökyay O.Ş.* Dedem Korkudun Kitabı. İst., 1973.

*Cəmşidov Ş.* “Kitab-i Dədə Qorqud”u vərəqləyərkən. B., 1969.

*Пиотровский Б.* Скифи в Закавказье. Л., 1949.

*Cahangirov M.* Kitabi-Dədə Qorqud boyalarındaki cəmiyyətin zaman və məkanı haqqında. ADU-nun elmi əsərləri. B., 1976, № 4.

*Xəlilov P.* Kitabi-Dədə Qorqud – İntibah abidəsi. B., 1993.

**İLƏK QOCA OĞLI ALP ƏRƏN** – KDQ qəhrəmanlarından biri. “Salur Qazanın evi yağmalandığı boy”da onun epitetləri aşağıdakı kimi verilir: “Kaflırları it ardına bıraqıb xorlayan, eldən çıqub Ayğır gözlər suyından at yüzdürən, əlli yedi qalanın kilidin alan, Ağ Məlik Çəsmə qızına nikah edən Sofi Sandal Məlikə qan quşdurən, qırq cübbə bürünüb otuz yedi qala bəeginin məhbub qızlarını çalub bir-bir boynın qu-can, yüzində-dodağında öpən İlək qoca

oğlu Alp Ərən çapar yetdi: “Çal qılıçın, ağam Qazan, yetdim!” – dedi” (D-627).

Alp Ərənin epik bioqrafiyası Yaziçi oğlu Əlinin “Oğuzname”sindəki Etil-Alp haqqında verilmiş qısa məlumatla üst-üstə düşür. Uyğun gələn ünsürlər:

1. Hər iki halda qəhrəman çoxlu qalalar fəth edir.
2. Qalaların sayı hər iki halda yüzdən bir qədər azdır: KDQ-də onların sayı cəmi 94/57-37/, “Oğuzname”də 99-dur.
3. Hər iki mənbədə qəhrəman yadelli şahzadə ilə nikah bağlayır.
4. Hər iki mənbədə yadelli çar Saru/Sofi/Sandal xatırlanır, fərq yalnız bundan ibaretdir ki, “Oğuzname”də qəhrəman həmin şahın qızı ilə nikah bağlayır, KDQ-də isə onunla güləşir, nikahi isə Ağ Məlik Çəşmə qızı ilə bağlayır.
5. Hər iki halda yadellilərin fiziki fərqləri göstərilir: Ağ Məlik Çəşmə – ağızlı çar Çəşmə, Saru Sandal – sarişin, açıq rəngli Sandal.

Beləliklə, KDQ-dəki Alp Ərən, “Oğuzname”dəki Etil-Alp eyni epik personaj kimi göz önünde canlanır.

Alp Ər//Alp Ərən qədim türk dilində “qəhrəman döyüşü” deməkdir. Əvvəlcə dastançıların dilində Etil-Alp Ər/Ərən modelinə uyğun ad mövcud olmuşdur. Etil-Alp//Alp Ərənin epik bioqrafiyası özündə Hun sərkərdəsi Atillanın həyat salnaməsinin izlərini saxlamışdır. Bununla yanaşı, zaman keçdikcə Atilla ilə bağlı izlər Oğuz dastanlarında Etil-Alp/Ərəndə və əfsanəvi sərkərdə Oğuz xanda cəmlənmişdir. Məlum olur ki, Oğuz xanın epik obrazının formallaşmasında qədim Hun hökmədarı Mode//Mete ilə yanaşı, Atilla da “iştirak etmişdir”. Bu fakt öz izini epik adlarda da qoymuşdur: belə ki, Etil və Atilla patronimlərinin əlaqəsi şübhə doğurmur.

#### **Ədəbiyyat:**

Алияров С. К эпической биографии Алп-Эрена. журн. “Сов.тюрк”, 1987, № 6.

**İLƏK QOCA OĞLI DÖNƏBİLMƏZ DÜLƏK URAN** – KDQ-də Daş Oğuz bəyi, Sarı Qalmaş və Alp Ərənin qardaşı. KDQ-də “Ayğır gözler yüzdürən, əlli yeddi qalanın kəlidin alan İlək qoca oğlu Dülək Uran” kimi xatırlanır.

**İNAQ – İnak, inağ və yınaq** şəkillərinin də rast gəlinən bu söz “naib, hökmədarın müşaviri” mənalarını ifadə edir. Şeyx Süleyman Əfəndiyə görə də inqa sözü Türküstanda yüksək bir rütbə bildirirdi.

KDQ-də 4 dəfə işlənibdir. Bunlardan üçündə Beyrək haqqında deyilir ki, o, Qazan bəyin inağıdır: ... Qalın Oğuz imrəncisi, Qazan bəgin yınağı, Boz ayğırı Beyrək çapar yetdi” (D-61; 151); “Qurban olduğum! Vay Qazan bəgin inağ!...” (D-92).

Sadəcə bir yerdə ”eşikdəki inaqlar” ifadəsi işlədirilir: “Sağda oturan sağ bəglər! Sol qolda oturan sol bəglər! Eşikdəki inqaqlar! Dibdə oturan xas bəglər! Qutlu olsun dövlətinüz!” (D-110).

Buradan da Oğuz el təşkilatında eşikdəki inqaqların ayrıca bir yerə, rəsmi mövqeyə sahib olduqları anlaşılır, yəni onlar sağdakı sağ bəylərdən, soldakı sol bəylərdən və dibdəki xas bəylərdən sonra gələn mərtəbədə dayanırlar.

Monqollarda da qoşun böyüyünün yanından heç bir vaxt ayrılmayan, həyatı boyu ona yaxın olanlara inqaq deyirlər.

#### **Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

Gökyay O.Ş. Dedem Korkutun Kitabı, İst., 1973. *Cəlal Bəydili*

**İNGİLİZ DİLİNĐƏ** – KDQ-nin ingilis dilinə tərcüməsinə 1970 illərdə başlanıb. F.Sümər, A.Uysal və V.Volker 1972 ildə dastanı ilk dəfə ingilis dilinə tərcümə etmişlər.

Tərcüməçilər kitaba geniş “Ön söz” yazmış və sonunda dastanla bağlı tarixi hadisələr, yerlər və şəxsiyyətlər haqqında izahlar vermişlər. “Ön söz”də onlar oğuzların mənşəyi, yaşadıqları yerlər və münasibətdə olduqları xalqlar haqqında məlumat verməklə dastanın yaranma yeri, tarixi, dili və sair xüsusiyyətləri haqqında fikir söyləməyə çalışmışlar.

Dastandakı tarixi hadisələrin X və ya XI əsrlərde baş verdiyini söyləyən müəlliflər KDQ dastanları haqqında ilk dəfə məlumat verən ərob tarixçisi Əbu Bəkr əd-Dəvadariyə əsaslanaraq kitabıın ikinci variantı yazılmamışdan əvvəl “Oğuz xitabi”, “Oğuz sənədləri” və ya “Oğuz əfsanələri” kimi müxtəlif başlıq altında yazılın və böyük şöhrət tapan bir “Oğuzname” nüsxəsinin mövcud olduğunu göstərmişlər.

Dastan müəllifinin şəxsiyyətindən danışarkən tərcüməçilər Dədə Qorqudu “mübəhisəli xarakterlərdən biri” hesab edərək yazırlar: “Bədii üslub baxımdan dastanın müəllifinin Dədə Qorqud olması inandırıcıdır. Bir surət kimi də o, zəif əlaqədə olan boyları bir-biri ilə bağlayır. Onun şərhi boyların əsasını təşkil edir. Başlıcası isə Bayat tayfasından olan Dədə Qorqudun bir tarixi şəxsiyyət kimi varlığına aid kifayət qədər sübutlar var.”

Dastanın formasından və üslubundan danışarkən müəlliflər, sənətkarlıq baxımından hər bir boyun bitkin olmasına baxmayaraq, bütün 12 boyun xarakterlərinin ümumiliyinə, mövzusuna və quruluşuna görə bir-biri ilə bağlı olduğunu göstərmişlər.

Müəlliflər nəsrən şerin vəhdətindən təşkil olunmuş dastanın nəşr hissəsindəki poetik ruhum güclü olmasını və vaxtilə ozanlar tərəfindən oxunmasını əsas götürüb dastanın orijinalının tamamilə şərlə yazıldığını güman edirlər.

Dastanın ingilis dilinə ikinci tərcüməsi C.Lyuise məxsusdur. 1974 ildə “Pinqvin” nəşriyyatı tərəfindən çap olunmuş tərcümənin orijinalla müqayisəsi göstərir ki, C.Lyuise dastanların dilini və üslubunu diqqətlə tədqiq etmiş, əsərdə cərəyan edən orta əsrlər tarixini öyrənmiş, dastan haqqında elmi-tədqiqat işlərinin bir çoxunu gözən keçirmiş və tərcümə işinə böyük məculliyətlə yanaşmışdır.

Öz həmkarları kimi C.Lyuise də tərcüməsinə ön söz və izahlar yazmışdır.

Oğuzların tarixinə, dastanın yaranma yerinə, dilinə və tarixinə dair orijinal fikirlər söyləyən C.Lyuise dastanla bağlı bəzi mübahisəli məsələlərə toxunmuşdur.

Monqolustan və Sibir ərazisində tapılmış qədim türk abidələrinə əsaslanan C.Lyuise “Oğuz” və “Türk” adlarının bəzən bir-birilə müharibə edən, bəzən də müttəfiq olan ayrı-ayrı tayfların adı olduğunu göstərir.

Öz həmkarlarından fərqli olaraq C.Lyuise əsərin Ərzurumda deyil, Azərbaycanda və Azərbaycan türkçəsində qələmə alındığını qeyd edərək yazar: “Əlyazmaların dilinə gəldikdə o, XIV əsrin sonunda və XV əsrin əvvəlinde yazılmış kitabların dilinə uyğun gəlir. O, Azərbaycanda danışılan türk dili üçün tipik olan saysız hesabsız dil faktları göstərir”.

“Əlyazmaların dili XIV əsrin sonunda və XV əsrin əvvəllerində yazılmış kitabların dilinə uyğun gəlir”.

KDQ-də müştərək elementlərin haradan alındığını izah edərkən o, S.Mandinin 1956 ildə Şərq və Afrika tədqiqatları institutunun bülletenində çap olunmuş “Polifem və Təpəgöz” məqaləsindəki fikirlərinə əsaslanıb “Təpəgöz” hekayəsinin Homerdən alındığını söyləyir.

Eyni zamanda o, Homer hekayələrindəki və KDQ dastanlarındakı müştərək elementlərin eyni bir mənbədən alındığını söyləyən V.Qrimə şəriq çıxır.

S.Tompson və C.Beyliz tərəfindən yazılmış “Hindistan nağıllarının mövzu və növ göstəriciləri”, A.Veylinin ingilis dilinə tərcümə etdiyi “Monqolların gizli tarixi” və s. kimi kitablarını nəzərə alan müəlliflər belə qənaətə gəlirlər ki, bütün təkgözələr Polifemin oxşarı deyillər.

Dastanın hər iki əlyazmasından məharotlə istifadə edən və özünün dediyi kimi daha “mükəmməl hesab etdiyi hissəni” həssaslıqla seçməyə çalışın C.Lyuis tərcümə zamanı nə ifrat sərbəstliyə yol vermiş, nə də lügətin köməyinə arxalanaraq quru bir tərcüməyə nail olmuşdur. İngilis dilinin zənginliklərinə arxalanan tərcüməçi xalqımızın bu böyük mənəvi sərvətini bəy-nəlxalq bir dildə böyük oxucu auditoriyasına təqdim etməklə əvəzsiz zəhmət çəkmmişdir.

KDQ-nin üçüncü tərcüməsi P.Mirabilin adı ilə bağlıdır. Bu kitab ön söz-dən, on iki boyun tərcüməsindən, qeyd-lərdən və bibliografiyadan ibarətdir.

Ön sözdə P.Mirabil KDQ və Dədə Qorqud şəxsiyyəti haqqında orijinal fikirlər söylemişdir. Dədə Qorqud şəxsiyyətinin epos qədər mürəkkəb və maraqlı olduğunu qeyd edən P.Mirabil onu KDQ-nin yeganə müəllifi hesab etmir: “Aydındır ki, o, yeganə müəllif deyil. Cox güman ki, bizim dastanların yazılı forması Dədənin səsindir. Lakin bu səs Monqolustandakı Altay dağlarında və Anadolu vadilərində dolaşan şairlərin, nağıl danışanların, məzheköçilərin, aşıqların və başqalarının səsinin bir halqasıdır və həm də sonuncu halqasıdır. Ola bilsin ki, Dədə bu aşıqların nə ən məşhuru, nə də ən istedadlısıdır, lakin onun adı dastanların hifz etdiyi yeganə addır”.

O, Dədə Qorqudun cəmiyyətdəki rolunu yüksək qiymətləndirir və onu yalnız, “qopuz gəzdirən bir aşiq, nağıl söyləyən və obaları dolaşan bir şair” hesab etmir.

P.Mirabil Dədənin yeni nəslə ad verməsini onun ən böyük xidmətlərin-dən biri sayır və onun verdiyi adlara adı insan adları kimi baxmir və onları metaforik adlar hesab etmir: “Ad verməklə Dədə Qorqud əsil-nəcabət verir, həyat mənbəyi verir; ad Oğuzun kökünü, qəhrəmanların qan yaddaşını aydınlaşdırır və hifz edir”.

Əsil-kök mühafizəçisi Dədə Qorqud öz xalqı üzərində daim göz olur, əgər onun ad qoyması keçmiş bu günə bağlayırsa, onun xanlara və şahzadələrə verdiyi məsləhət, gələcək həyat üçün bugünkü problemləri həll edir. O, Dədə Qorqudu iki dünyagörüşü özündə cəmləşdirən bir şəxs hesab edir. “Dədə Qorqud bir şaman-kahindirmi, yoxsa bir islam peygəmbəridirmi?” sualına cavab axtararkən, P.Mirabil belə bir nəticəyə golir ki, şaman görüşləri və əxlaqi KDQ-nin tarixini, onların yazıya alınmadan çox-çox öncəyə, oğuzların hələ Altayda yaşadığı zamanlara aparıb çıxarır. KDQ-dəki islam elementlərinin sonradan əlavə olunduğunu qeyd edən P.Mirabil bu iki dünyagörüşün həm eposda, Dədə Qorqudda, həm də onun digər qəhrəmanlarının davranışlarında, fikirlərində və əxlaqında bir vəhdətdə birləşdiyini yazar.

“Orxon-Yenisey abidələri”nə əsaslanan müəllif bu zaman oğuzların doqquz tayfadan ibarət bir federasiya halında Baykal gölünün cənub-şorqında məskunlaşdığını yazar. P.Mirabil VI əsrə İtaliyada yaşamış Cordane adlı bir salnaməçinin də on Oğuz tayfasının Qafqaz dağlarının şimalında yaşadığı haqqında məlumat verdiyini yazar və

müsəlman salnaməcılərinin oğuzların qorbə daha erkən gəlmələri haqqında verdikləri mə'lumatlara münasibətini bildirir.

P.Mirabil XVI əsrədə oğuzların maddi və mənəvi cəhətdən tamamilə formalasdığını, Oğuz ədəbiyyatının çıçəkləndiyini, türk dilinin rəsmi dilə çevrildiyini və KDQ dastanının məlum əlyazmalarının bu dövrdə qələmə alındığını yazar.

Müəllif Azərbaycan türkçəsinin xüsusiyyətlərindən söz açır, onun sintaksisinin Osmanlı türkçəsindən müəyyən dərəcədə fərqləndiyini qeyd edir. Bütün şıfahi dastanlarda olduğu kimi, KDQ-də də iki zaman və iki məkan (obyektiv və subyektiv) mövcud olduğunu qeyd edən P.Mirabil eposu sərf tarixi bir əsər hesab etməsə də, onun hər bir boyunda oğuzların həyatı ilə bağlı müəyyən xronoloji ardıcılıqlı olduğunu yazar.

Fikrini əsaslandırmış məqsədiyle müəllif dastanlardakı boyalar üçün tarixi-bədii model fikirləşir: birinci boyda yurd seçilir, çadır qurulur, nəsil yaranır, ad verilir, həyat başlanır. İkinci boyda xanın və cəngavərlərin apardıqları döyüşlər, onların qələbəsi və bu qələbənin fonunda oğuzların qüdrəti təsvir olunur. Üçüncü boy şəxsiyyətin (Beyrəyin) cəmiyyətdə oynadığı rolun fonda Oğuz federasiyasının həmrəyiliyini nümayiş etdirir. Dördüncü boyda ata və oğul qarşılıqlı münasibətləri əsasında yeni nəsillə yaşılı nəsil arasındakı bağlılıq təsvir edilir.

Müəllif KDQ-nin bəzi tədqiqatçılarının əksinə olaraq beşinci boyaya əvvəlki boyaların məntiqi davamı kimi baxır və göstərir ki, bu boy Dəli Domrulun simasında oğuzların İslami qəbul etmələrini və mədəni həyata qovuşmalarını təsvir edir.

Mirabil KDQ-də şerlərin yüksək poetik səviyyədə olduğunu, onların heca ahəngində yazıldığını və əsasən 4+4, 4+4+4 və ya 4+3 şəklində bölgülərə ayrıldığını qeyd edir. O, heca bölgüsünün "Rolandin nəgməsi" ndə 4+6, "Beovulf"da əsasən 4+8 şəklində olduğunu və KDQ-də olduğu kimi senzurənin (fasilənin) dördüncü hecada mövcud olduğunu göstərir.

Müəllif Məhərrəm Erginin (1958, 1988), Orxan Şaiq Gökyayın (1976) tərtib etdikləri kitablardan və Lyuisin tərcüməsindən (1974) bəhrələnərək eposun on iki boyunu da ingilis dilinə tərcümə etmişdir.

Bəs Lyuisin gözəl tərcüməsindən sonra, Mirabileni bu işə nə vadar etmişdir?

Özünə verdiyi bu suali açıqlayan müəllif yazar ki, onun gördüyü iş adı bir tərcümə kimi qəbul edilməməlidir. Onun "tərcüməsi" türkçəni ingilis variantında səsləndirmək üçün edilən filoloji bir cəhddir. Bu zaman o, hərfi tərcümədən istifadə etmiş və özünün dediyi kimi "hibrit bir tekst" yaratmaq istəmişdir. Müəllif yazar ki, onun bu cəhdi yeni bir hadisə deyil və orta əsrlərde İspaniyada "Əhd-i-Ətiq" ladino dilinə, "Bibliya" isə qədim alman dilinə bu üsulla tərcümə edilmişdir.

Tərcümənin ingilis oxucusu üçün qeyri-adi səslənəcəyini etiraf edən müəllif bunu KDQ-nin orijinaldakı gözəlliyyini saxlamaq namə etdiyini yazar.

P.Mirabil kitabını izahlara tamamlaşmışdır. Bu izahlarda KDQ ilə bağlı olan tarixi hadisələr və coğrafi adlarla əlaqədar mübahisə doğuran maraqlı məsələlərə toxunur.

#### Ədəbiyyat:

Aslanov V. Dədə Qorqud ingilis dilində. Ədəbiyyat və İncəsənət" qəz, 22 mart 1975.

*Gökyay O.Ş. Dedem Korkut Kitabının İngilisce çevirileri.* TFA, sayı 314, 1975.

*Faruk Sumer, Ahmet E.Uysal, Varren S. Valker.* The Book of Dede Korkut. A Turkish Epic, University of Texas Press, Austin-London, 1972.

*Geoffrey L. Lewis.* The Book of Dede Korkut. Translated with an Introduction and Notes, Penguin Classics, London, 1974.

Seyran Oliyev

**INTERNETDƏ KDQ** – çağdaş informasiya sisteminin en yetkin örnəyi Internet sistemidir. İngilis dilində olan bəzi qaynaqlar və Türk Dil Qurumunun və Türkiyənin bir sıra universitet və elmi mərkəzlərinin ünvanında KDQ haqqında bilgi almaq mümkündür.

Bu sahədə Türkiyə və Azərbaycanda müəyyən işlər görülməkdədir.

KDQ ilə bağlı Internet ünvanları:

Prof. Dr. Şükrü Haluk Akalın, İnternetteki Türkoloji Dünyası. Türk Dili (Dil ve Edebiyat Dergisi), s.286, sayı 556, Nisan, 1998.

<http://www.tdk.gov.tr> – Türk Dil Kurumu

[bilgi@tdk.gov.tr](mailto:bilgi@tdk.gov.tr) – TDK hakkında bilgi almak için

[kutup@tdk.gov.tr](mailto:kutup@tdk.gov.tr) – TDK Kütüphanesi

[sozluk@tdk.gov.tr](mailto:sozluk@tdk.gov.tr) – TDK Sözlük Bilim ve Uygulama Kolu

[bim@tdk.gov.tr](mailto:bim@tdk.gov.tr) – TDK Bilgi İşlem Merkezi

<http://menderes.adu.edu.tr/ozteken> – Adnan Menderes Üniversitesi Fen-Edebiyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü

[http://www.boun.edu.tr/acade-mics/faculties/arts\\_sci/tkl\\_uc.html](http://www.boun.edu.tr/acade-mics/faculties/arts_sci/tkl_uc.html) – Boğaziçi Üniversitesi Fen-Edebiyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü

[http://www.cu.edu.tr/faculteler/fef\\_tdeb](http://www.cu.edu.tr/faculteler/fef_tdeb) – Çukurova Üniversitesi Fen-Ede-

biyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü

[http://bornova.ege.edu.tr/orkunt\\_tdae](http://bornova.ege.edu.tr/orkunt_tdae) – Ege Üniversitesi Türk Dünyası Araştırmaları Enstitüsü

<http://www.cu.edu.tr/merkezler/tam> – Çukurova Üniversitesi Türkoloji Araştırmaları Merkezi

<http://www.turkiye.net/sota/sota.html> – Türkistan ve Azerbaycan Araştırmaları Merkezi

<http://www.mkutup.gov.tr> – Ankara Milli Kütüphanesi

[http://www.helsinki.fi/jarj/sus/sus\\_engl.html](http://www.helsinki.fi/jarj/sus/sus_engl.html) – Finlandiyadaki Finland-Ugor Enstitüsü

<http://www.arts.uszeged.hu/dep/altaic/altaic.html> – Macaristandaki Szeged Üniversitesi Altayistik Bölümü

<http://www.fas.harvard.edu/centasia> – Harvard Üniversitesi Orta Asya Çalışmaları Forumu

<http://www.mesa.arizona.edu> – Kuzey Amerika (Arizona) Orta Doğu Araştırmaları Kurumu

<http://menic.utexas.edu/menic/countries/turkey.html> – Teksas Üniversitesi Orta Doğu Çalışmaları Merkezi

<http://www.oi.uchicago.edu/OI/default.html> – Şikago Üniversitesi Doğu Enstitüsü

<http://nias.ku.dk/Nytt/rRegional/CentralAsia/Publications/journalofturkiclanguages.html> – Tokyo Üniversitesi Asya-Pasifik Dilleri Enstitüsü

<http://endjunn.soas.ac.uk/Centres/NearMiddleEast/> – Londra Üniversitesi Doğu bilimi ve Afrika Çalışmaları Okulu

[http://www.let.ruu.nl/departments/oriental\\_studies/prcak.html](http://www.let.ruu.nl/departments/oriental_studies/prcak.html) – Utresre (Hollanda) Üniversitesi Orta Asya Dilleri Projesi

- <http://weber.u.washington.edu/nellanguages/casia/casia.html> – Vaşington Üniversitesi Orta Asya Çalışmaları Merkezi
- <http://www.azeri.com> – Azinternet servisi
- <http://www.scf.usc.edu/baguirov/azerbjan.htm> – Adil Baguirovun sanal Azerbaycan Cumhuriyeti sayfası
- <http://www.lmp.ucla.edu/profiles/profa03.htm> – Azerbaycan Türkçesi hakkında bilgiler
- <http://www.turknet.com/atlas/97may/azerbaijan/index.html> – Azerbaycan coğrafyası ve Azerbaycan gezi rehberi
- [http://www.bsu.bashnet.ru/BGU\\_MAIN1E.htm](http://www.bsu.bashnet.ru/BGU_MAIN1E.htm) – Başkurt Devlet Üniversitesi
- <http://www.rusline.com/oblast/chuvash/chuvash.html> – Çuvaşistan Cumhuriyeti
- <http://www.geocities.com/HollywoodAcademy/8385/dagestan.> – Dağıstan Cumhuriyeti
- [http://www.nupi.no/cgi-bin/Russland/etnisk\\_b.exe/Kumyk](http://www.nupi.no/cgi-bin/Russland/etnisk_b.exe/Kumyk) – Kumuklar hakkında bilgi sayfası
- <http://www.ugyur.com/wunn/wunn.html> – Dünya Uygurları Bilgi Ağrı Haberleri
- <http://www.eki.ee/books/redbook/khakass.html-ssi> – UNESCO Kırmızı Kitap, Hakaslar sayfası
- [http://www.nupi.no/cgi-bin/Russland/etnisk\\_b.exe/Balkar](http://www.nupi.no/cgi-bin/Russland/etnisk_b.exe/Balkar) – Balkar sayfası
- <http://www.ozemail.com.au/karachay> – Karaçay sayfası
- <http://www.acs-almaty.kz/Kazakhstan/KAZAKH.htm> – Kazakistan sayfası
- <http://freenet.bishkek.su/institut/nlkr.html> – Kırgız Milli Kütüphanesi
- <http://www.euronet.nl/users/sota/krimtatar.html> – Kırım Tatarları
- <http://bornova.ege.edu.tr/ncyprus/root.html> – Kuzey Kıbrıs
- <http://www.freenet.uz> – Özbekistan
- [http://www.ksu.ru/tat\\_rpbl/dfa/inform/inf.htm](http://www.ksu.ru/tat_rpbl/dfa/inform/inf.htm) – Tatarstan Cumhuriyeti
- <http://www-rn.informatik.unibremen.de/home/ftp/dpc/news.answers/tuva-faq> – Tuva hakkindaki sorulara cevaplar
- <http://www.bucknell.edu/departments/russian/facts/turkmen.html> – Türkmenistan bilgileri
- <http://www.maximov.com/Russia/Sakha/> – Saha (Yakutistan)
- <http://www.rockbridge.net/personal/bichel/welcome.htm> – Mehmet Binayın Türk Jeopolitigi sayfası
- <http://www.turan.org> – Türk Dünayası Araştırmaları Vakfı
- <http://eng.ohio-state.edu/hoz/myth/dede.html> – The Book of Dede Korkut
- <http://funnelweb.utcc.utk.edu/utktsa/dkorkut1.html> – The Book of Dede Korkut
- <http://www.tdk.gov.tr/dedekorkut.html> – Uluslar arası Dede Korkut B..LG..ÖLEN..
- <http://raven.cc.ukans.edu/medieval/19980801.med/msg00249.html> – The “Dede Korkut” – prologue
- <http://hcgl.eng.ohio-state.edu/hoz/myth/legends/dbeyrek.html> – The Book of Dede Korkut/Death of Beyrek
- <http://hcgl.eng.ohio-state.edu/jpz/myth/legends/emren.html> – The Book of Dede Korkut/The Story of Emren
- <http://www.turk.ch/nizamialem/tr/1998/nis-may98/cengizaslan.htm> – Dede Korkut Hikayelerinin Türk Tarih ve Edebiyatındaki Yeri ve Önemi: Cengiz
- <http://hcgl.eng.ohio-state.edu/hoz/myth/myth.html> – Mythology

**İRİQOBULU ALADAĞ** – dağ adı. KDQ-də xatırlanan bu dağda həqiqətən dərin qobu vardır. Həmin krater qobunun uzunluğu 2 km., eni 1,6 kv.metr, derinliyi isə 460 metrdir. Qeyd olunmalıdır ki, dağın (Alakas), həm də mənbəyini həmin dağdakı bulaqlardan alan Kasak çayının adı qədim kaspilərlə əlaqədardır. Hündürlüyü 4090 metr, dörd zirvəsi (Ziyarət, Haça, Qaradağ və Arxaşan) olan bu dağ Şörəyel vadisindədir. M.Xorenasi (V əsr), Eqişə (V əsr) və digər tarixçilərin əsərlərində Arakas, Alakas, Alagöz, Aladağ kimi xatırlanmışdır.

**İSLAM DİNİ** – KDQ yazıya alındığı vaxt ona İslam dini elementləri götərilmişdir. Bunu hətta Qorqudun “Dədə” ünvanı daşıması da təsdiqləyir. KDQ-nin ikinci formallaşma dövrü İslam mədəniyyəti vaxtına düşür.

Dədə Qorqudun peyğəmbər zamanına yaxın tarix səhnəsinə daxil olmasına xəbər verən müqəddimədə İslami ünsürlərin bol olacağı bildirilir.

Qaynaqlarda Qorqud Atanın “Məhəmməd peyğəmbərin yaxın dostu, ondan dərs alan və üç yüz il ondan sonraya qədər yaşayan sehabə, şirvanlıların təqdim etdikləri sultan, həm də Məhəmməd tərəfindən Dəmirqapı Dərbəndə göndərilmiş Salmanı-farsinin təyin etdiyi Şeyx” olması xəbəri də vardır (M.Təhmasib. Azərbaycan xalq dastanları. B., Elm, 1972). Fuad Köprülü “Türk ədəbiyatında ilk mütəsəvviflər” kitabında yazar ki, Qorqud Ata Məhəmməd peyğəmbərdən sonra miladi 632-634 illərdə Ərəbistana gəlmış, xəlifə Əbbəskirlə görüşmüş və İslam dinini qəbul etmişdir. Əgər bu deyilənlərin doğruluğuna inansaq, deməli Qorqud Ata elə əslində Həzərəti-Əkrəmlə bir vaxtda, bir dövrdə yaşamışdır. Ərə-

bistana gedənə qədər də oğuzlar adına “Oğuznamə”lər qoşub düzən Qorqud Ata islam dinini qəbul etdikdən sonra artıq şaman-ozan yox, dərviş-ozan olaraq fəaliyyətini davam etdirir.

KDQ-də çox nadir hallarda “yağı”, “düşmən” sözlərinə tuş gəlmək mümkündür. Burada daha çox “ası”, “kafir” deyimləri işlənilir. Bu kafirlər də daha çox ya xristian, ya da bütperəstlərdir. Odur ki, müsəlman oğuzlar vuruşduqları kafir oğuzların xristianlığına məxsus kilsələrini uçurub yerində məscid yapırlar. Yenə də elə bu boyda kafirləri üstələyən Oğuz bəyləri onların kilsələrini dağdırıb yerində məscid tikirlər. Abidənin “Salur Qazan tutsaq olub oğlu Uruz çıqardığı boyu”nda Qazan deyir: “Kəlisasın yiqub məscid tikirlər. Abidədə bütperəstliyə də işaretlər vardır. Yaxud, “Bəkil oğlu Əmrənin boyu”nda Əmrən kafirlə qarşılaşır. Kafirin qat-qat güclü olduğunu duyan bu igid “ucalarдан uca Tanrıya” üz tutub ondan mədəd diləyir:

“Kafir aydır: “Oğlan, alındunsa, Tanrınamı yalvarursan? Sənün bir Tanrı varsa, mənim yetmiş iki bütxanam var” – dedi” (D-251<sup>10</sup>).

KDQ-ni oxuduqca burada Allahın “Qadir” adının daha tez-tez deyildiyi müşahidə olunur: “Qadir” Tanrıdan hacət dilədi”, “Ya Qadir Allah, birligin, varlığın, haqqıçun (D-156<sup>7</sup>), “Qadir qorsa, yapam-yıqam” (D-176<sup>9</sup>), “Qadir qorsa, başın kəsəyim” (D-176<sup>11</sup>), “Qadir Tanrı yol vermiş” (D-257<sup>13</sup>).

Allahın “Cabbar” (Mütəq qalib), “Səttar” (Eyibləri örtən, eyibləri gizlədən) adları da KDQ-də keçir:

“Daim duran Cabbar Tanrı,  
Baqi qalan Səttar Tanrı” (D-161<sup>8</sup>).

“Bütün varlığın mütəq hakimi və sahibi” mənasında olan Allahın KDQ-dəki “Qəhhər” adı da “Qur'an”dan gö-

türülümdür (“İbrahim surəsi”, ayə 48; “Yusif surəsi”, ayə 39).

“Qanlı qoca oğlu Qanturalı boyu”nda Qanturalı Selcan xatunu yalnız bir şortlə alıb apara bilər ki, qağan aslana, qara buğa və qara bugräya üstün gələ bilsin. Bu vuruşda ümidi Allaha bağlayan Qanturalı belə deyir: “Yaradan Qadir Tanrıya sığundum” (D-188<sup>4</sup>). Buradakı “Qadir” Allahın hər işdən xəbərdar olmasını bildirən adıdır ki, “Qurani-Kərim”in surələrində (“Əl-Bəqarə”, ayə 263, 276; “Ali-İmran”, ayə 97; “Ən-Nisa”, ayə 135; “Əl-Ən’an”, ayə 133; “Yunus”, ayə 68; “Əl-Ənkəbut”; ayə 6; “Löğman”, ayə 12, 16; “Əl-Mumtəhine”, ayə 6 və s.) məhz elə bu addan söz gedir.

Abidədə “Quran”dakı Allaha məxsus “Əhəd”, “Səməd” adları da vardır.

KDQ-də “Hecasının düz oqunsa, yasin görkli” (D-6<sup>1</sup>) ifadəsində “Quran”ın yanlış oxunması bağışlanmaz günahlar sırasında sayılır. Deməli, oğuzlular bundan xəbərdar olduqları üçün həmin şərti bir tələb olaraq qoyurlar.

İslamda müsəlmanlar üçün Allahanın sonra ən müqəddəs varlıq – Məhəmməd Peyğəmbərdir. Allah-Taala bütün peyğəmbərlərə onların öz adları ilə xitab etdiyi halda, İslam dinini yer üzündə yaradan olaraq göndərdiyi həzrəti Məhəmmədə “Həbibim” (sevgili), – deyə müraciət etmişdir.

KDQ-də oğuzlar da İslami qəbul edib Rəsuləleyhissəlama iman gətirdikləri üçündür ki, bütün əməllərində Allahanın sonra məhz bu müqəddəs şəxsə arxalanırlar. Abidənin on iki boyundan on birinin sonunda dualar “Günahınızı Məhəmməd Mustafa yüzü suyına bağışlasun” (D-271<sup>11</sup>) “Günahınızı adı görklü Məhəmməd Mustafa

hörmətinə bağışlasun! (D-291<sup>6</sup>) və s. şəkildə bitir.

Oğuz igidləri kafirlərlə vuruşda islamı ayınlər icra edir və çox vaxt Peyğəmbəri xatırlayıb, adına salavat söyleyirlər (D-63<sup>4</sup>, D-182<sup>10</sup>). Salavat isə Allaha peyğəmbər üçün müraciət olunan dualar sırasındadır. Salavatla yanışı, boyların sonlarındakı dualarda “amin”də tez-tez təkrar olunur. Dədə Qorqudun Allahın ən uca adına, yəni “İsmi-əzəm” oxuması, kəramət göstərməsi (Dəli Qarcarın əlini havada asılı saxlaması) İslamin abidəyə təsirindən xəbər verir.

Oğuzların vuruşları çox vaxt islam dini və bu dinin sərvəri Məhəmməd Peyğəmbər uğrundadır.

Abidənin “Salur Qazan tutsak olub oğlu Uruz çıqardığı boy”da isə Qazan xan özünü “Məhəmmədin dini eşqinə qılıc urdım” (D-277<sup>7</sup>) adlandırır.

KDQ-də Məhəmməd Peyğəmbərin adı hətta Allahın adıyla qoşa çəkilir. Hər bir işin onların razılığı ilə yerinə yetəcəyinə inanılır. Misal üçün, Dədə Qorqud elçiliyə gedəndə, yaxud Qanturalı Selcanı halallığa almaq istəyəndə onlar bu işi “Tanrıının buyruğıyla, Peyğəmbərin qövliyə” (D-83<sup>10</sup>) etdiklərini söyleyirlər.

Eposun “Salur Qazan tutsak olub oğlu Ulduz çıqardığı boy”da Qazan xanı əsir saxlayan kafirlər ondan özlərinin öyüməsini istəyirlər. Qazan deyir: “Tanrı mənəm” deyü su dibində çığırşur asiləri” (D-279<sup>3</sup>).

Dinin əsası olan Kəlməyi-şəhadətə də KDQ-də xüsusi yer verilmişdir. Abidənin “Bəkil oğlu Əmrən boyu”nda “aləmləri yoxdan var edən Allah” kafirlərlə vuruşan Əmrəna Cəbrayıl vasi-təsilə qırx or gücü verir.

Yaxud, “Basat Dəpəgözü öldürdüyü boy”da, Basat Təpəgözün tələsindən

qurtulmaq üçün: “La ilahə illallah, Məhəmməd rəsullallah” – deyir (D-229<sup>9</sup>).

İslam dininin ən vacib şərtlərindən biri də namaz qılmaqdır. Namazın növləri çoxdur və bunlardan yalnız üçünə - ”hacət”, ”vacib” (forz) ”cümə”- KDQ-də rast gəlirik. Abidədə ən çox ”hacət” namazından söz gedir. Bu da təbiidir. Çünkü KDQ qəhrəmanlıq episodudur və ”hacət” namazı da səfərdə olarkən, yaxud bir istək dilənərkən, eləcə də, vuruşdan önce qılınan qısalılmış iki rikətdən ibarət namazdır.

KDQ-də ”hacət” namazı yalnız və yalnız kafırlarla döyüş məqamlarında qılınır. Buna biz abidənin dörd boyunda rast gəlirik (D-63<sup>3</sup>, 120<sup>4</sup>, 132<sup>4</sup>, 147<sup>10</sup>, 152<sup>1</sup>, 193<sup>7</sup>).

Buradakı ”Saqqalı uzun tat əri bəndiqda” (D-11<sup>4</sup>), ”Minarədə banlayanda fəqih görkli” (D-6<sup>11</sup>) deyimləri bilavasitə sübh azanı ilə bağlıdır.

Abidənin bütün boyalarının sonluqlarında deyilən ”Ağsaqqallu baban yeri uçmaq olsun!” (D-35<sup>8</sup>), ”Ağbirçəklü anan yeri behişt olsun!” (D-35<sup>7</sup>) dualarında axırət dünyasına inam qorunmuşdur.

KDQ-də İslam dininin iki müqəddəs şəhərinin adı çəkilir. Bunlar ”Tannı evi Məkkə və Mədinə şəhərləridir”. Abidənin ikinci boyunda kafırlar Uruzu dardan asmaq istədikdə o, bu asılıcağı ağacı öyür və ona ”Məkkə və Mədinənin qapısı ağac”! (D-55<sup>8</sup>), -deyə müraciət eləyir. Abidənin ”Müqəddimə”sində isə İslam dininin mühüm bir ənənəsindən, Həcc ziyarətindən söz açılır.

KDQ-də Həcc ziyarətində müsəlmanların qurban kəsdiyi Ərafat dağı da xatırlanır.

KDQ-də Allah-Taalanın iki mələyinin – Cəbrayılın və Əzrailın adı daha çox hallanır. KDQ-də Cəbrayıl vasitə-

silə Allah-Taala Qanturalıya qırx ər gücü göndərir. Abidənin ”Duxa qoca oğlu Dəli Domrul boyu” Dəli Domrulun ölüm mələyi Əzraillə vuruşuna həsr olunmuşdur.

KDQ-də Həzrət Əlinin ”Şahi Mərdan” adı ”Qılinc çaldı, din açdı şahi-mərdan Əli görkli” (D-62), ”Şahi mərdan Əlinin Dündülinin oyörü ağac” (D-55<sup>10-11</sup>) şəklində iki dəfə xatırlanır. Bundan savayı, abidədə, Həzrət Əlinin (ə) atından (Düldül), atının yəhərindən, eləcə də Haçabaşlı qılıncından (”Zülficarın qınıyla qəbzəsi ağac”, D-55<sup>11</sup>) da söz gedir.

İslamda Məhəmməd Reyğəmbərin soyundan olanlar ”Əhli-beyt” adlanır. Bir də ”Ali-Əba”, ”Ali-Rəsul” deyilən ”Beşlik” var ki, buraya yalnız Məhəmməd Peyğəmbərin özü, Əbası altına aldığı qızı Həzrəti Fatimə, kürəkəni Həzrəti Əli (ə) və onun oğlanları İmam Həsənlə, İmam Hüseyn daxildir.

Abidədə ”Ali-Əba”dan sayılan Həzrəti Fatimədən, İmam Həsən və İmam Hüseyndən də bəhs edilmişdir. Əlinin oğulları – peyğəmbər nəvalələri – Kərbala yazısında Yezidlər əlində şəhid oldı Həsən ilə, Hüseyn iki qardaş bilə görkli”. (D-6<sup>3</sup>) KDQ-də Adəm, Nuh, Xızır, İbrahim peyğəmbərlərin də adı çəkilir və bunlarla bağlı rəvayətlərə işarə olunur.

Bəhlul Abdulla

**İSMİ-ƏZƏM** – Allahın gizli adlarının dan məcmusu. KDQ-nin 3 boyunda Bamsı Beyrək üçün Banuçiçəyi istəməyə elçiliyə gəlmış Dədə Qorqudu qızın qardaşı Dəli Qarcar ”əməli azmiş, feli dönmüş, qadir Allah ağa alına qada yazmış” adlandırır və qılıncını əlinə alıb onun üstünə şığıyr. Yerin darlığı Dədə Qorqudu çətinliyə salır. Odur ki, o, Allaha siğinib ismi-

əzəm duası oxuyur və Dəli Qarcara deyir: “Çalırsan əlin qurusun” (D 84) Bu duanın təsirindən doğan nəticə KDQ-də belədir: “Haq Taalanın əmriyle Dəli Qarcarın əli yuqarıda asılı qaldı. Zira Dədə Qorqut vilayət issi idi, dileyi qəbul oldı” (D 84)

**İSTANBUL** – Türkiyədə şəhər. KDQ-də bir dəfə adı çəkilir. III boyda deyilir: “Bəzirganlar dəxi gecə-gündüz yola girdilər. İstanbula gəldilər” (D-69<sup>12</sup>).

İstanbul – yunanca “İstin polis” (“Şəhərə gedirəm”) deməkdir. 1453 ilədək Konstantinopol adlanmışdır. Türkiyənin ən böyük şəhəridir. Ölkənin sənaye, ticarət, mədəniyyət mərkəzi və əsas dəniz limanı, beynəlxalq təyyarə limanı var.

İstanbul 1453 ildən 1923 il oktyabrın 13-nə kimi Türkiyənin paytaxtı olmuşdur. İstanbul mühüm nəqliyyat qovşağıdır. Mərkəzi Avropanı Türkiyə, Suriya və İraqla əlaqələndirən dəmir yolları İstanbuldan keçir.

Osmanlı imperiyasının paytaxtı olduqdan sonra (1453) İstanbulda böyük tikinti işləri aparılmış, 500-dən çox məscid tikilmişdir. Bayazid Camesi (1501, Me'mar Xeyrəddin) İstanbul məscidlərinin klassik nümunəsidir.

Dörd minarəli Süleymaniyyə (1550-57, Memar Sinan) və altı minarəli Sultan Əhməd (1609-1616, Memar Məhəmmədəğa) məscidləri dünya memarlığının şah əsərlərindəndir. İstanbulda Topqapı sarayı kompleksi (XV əsr), Çırağan (XVII əsr), Dolmabağça (XIX) və s. saraylar məshhurdur. 1466 ildə tikintisine başlanan, 1839 ilədək Osmanlı sultanlarının yaşadığı, XX əsrən isə muzeyə çevrilən Topqapı sarayı kompleksi onlarla binadan ibarətdir (Çinli Köşkü, 1472; Bağdad Köşkü, 1638; Kitabxana, 1719 və s.).

Topqapı sarayı dünyadan ən zəngin sənət xəzinələrindəndir. Hazırda İstanbul əhalisinin sayı on milyonu keçib.

İstanbulda 3 universitet, iqtisadiyat və mədəniyyət kitabxanaları, Süleymaniyyə və Bayazid kitabxanaları, muzeylər (müqəddəs Sofiya məbədi muzeyi, arxeologiya muzeyi, Topqapı sarayı muzeyi və s.) vardır.

Bəzi qorquduşunaslar (V.M.Jirmunski, O.Şaiq, X.Koroğlu) KDQ-də İstanbul adının çəkilməsini əsas göstərərək hesab edirlər ki, bu şəhər 1453 ilə qədər Konstantinopol adını daşımış, göstərilən tarixdən türklər tərəfindən istila olunmuş və İstanbul adlanmışdır. Ona görə de bəzi araşdırıcılar belə fikirdərlər ki, eposda Kiçik Asiya və Azərbaycanla (Osmanlı türklərinin ərazisi ilə) bağlı olan boyalar XV yüzilliklərdən sonra yarana bilərdi.

#### **Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

ASE. c. IV, B., 1980.

**İŞIQ** – üst hissəsi cilalanan və dəbilqənin alını örtən hissəsinə bağlanmış tunc güzgü. “İşiq”, “ağ işiq”, “altun işiq”, “kont işiq” ifadələri işiq sözünün müasir anlamına uyğun gəlmir. Belə ki, abidəni düzgün oxuyanlardan V.V.Bartold tərəfindən rus dilinə “шлем” “белый шлем”, “золотой шлем”, “крепкий шлем” – yəni “dəbilqə” deyə tərcümə olunmuşdur. H.Arası da “tuğulğa” ni abidənin sözlüyündə “dəbilqə” kimi yazmışdır. Dəbilqə elə bir döyüş ləvazimatıdır ki, o yalnız başa qoyulur. Amma “işiq” abidədə belə təqdim olunur.

“Başında qunt işıqlar saqlardım səninçün” (D-129<sup>10</sup>).

Deməli, örnəkdən aydın şəkildə bəlli olur ki, “altun işiq” başda yox, alında imiş.

“Alın-başa kont işığın urardım” örnəyində də, göründüyü tək, “kont işiq” başa qoyulmur. Əksinə, “alın başa” vurulur, bağlanılır. V.V.Bartold, dediyimiz kimi, “kont işiq”ı “krepkiy şlem” tərcümə etmişdir. Amma müasir türk dilində bu gün da işlənməkdə olan “kont”un rus dilindəki qarşılığı lügħətlərde, “dendi”, “frant”, “seqol”dur ki, bunlar da bizim dilimizdə “gözəgörüm-lü”, “bəzəkli”, “qəşəng” anlamındadır. Abidənin F.Zeynalov və S.Əlizadə nəşrində də “işiq”a baxış birmənali deyil. “Kont” u “qunt” şəklində təqdim edən müəlliflər mətnin sadələşdirilmiş variantında “işiq”ı bəzən elo “işiq” (“Al-nımı örtən qızıl işiqli zirehim yox”, “Ağ işiqli alpları yanına saldım”), bəzən də “parlaq zireh” (“Başında parlaq zireh saxlardım”, “Öz alnına parlaq zireh vurardım”) – şəklində yazmışlar.

“İşiq” alına bağlanılan vasitə olduğundan o, “dəbilqə” deyildir. Bəlli olduğu üzrə, qədim dövr və orta əsrlərdə dəbilqə, əsasən, tuncdan hazırlanmış. Elo ilk güzgülər də, əsasən, tuncdan olub. Belə tunc güzgülər həm də döyüş vaxtlarında alına bağlanırıñ ki, öz parlaq şüası ilə rəqibin gözlərini qamaşdırıñ, onu çasdırsın. Nizami Gəncəvi də bu məsələyə münasibətini bildirmişdir: “İskəndərname”də o, deyir ki, İskəndər:

İsgəndəriyyəyə gəlib yetişcək,  
Orda cahandarlıq taxtını qurdı...  
... Əmr edib göyə bir qüllə yüksəldi,  
Üstündə bir böyük güzgü düzəldti.  
Həmin o güzungüdən bir aylıq yoldan,  
Dənizlə kim gəlse olurdu əyan.

Bəzi qaynaqlarda bildirilir ki, İskəndər güzgüyə düşən Günəş şüasını düşmənlərin üstünə salmaqla onları yandırıb məhv eləyirmiş.

Bir xəbərə görə, düşmənlərə təsir etmək məqsədi ilə sarmat əsgərləri də döşlərinə tunc güzgülər bağlayarmışlar.

KDQ-dən məlum olur ki, bu güzgüni – “işiq”ı bağlamağa hər adamın ixtiyarı yox imiş. Necə ki, Oğuz igitlərinin hamısı yox, yalnız dördü (Bamsı Beyrək, Qanturalı, Qara Çekür, Qara Çekür oğlu Qırqqunuq) niqabla gəzərmış. Bunlar hünərə, bacarığa görə el böyüyü, tayfa başçısı tərəfindən seçiləmə, fərqlənmə nişanı kimi aplara verilmiş. Doğrudan da, Bəkilin öz yurduna niyə “altun işiq”sız qayıtmاسının səbəbinə öyrənmək istədikdə bəlli olur ki, o, xanlar xanı xan Bayındırdan incimiş, küsmüş və buna görə də onun verdiyi şeyləri, eləcə də “işiq”ı geri qaytarmışdır. Yaxud Qazlıq qoca oğlu Yegnək qardaşını əsirlilikdən qurtarmağa gedəndə yuxuda özü ilə elə-bələ igidləri yox, yalnız “ağ işiqli alpları” apardığını görür. Kafirlər Əmrəndəki işığın Bəkilin olduğunu dərhal tanıyırlar. “İşiq”, həm də hər vaxt yox, rəsmi çəgiriş və döyüş zamanı bağlanılmış. Abidənin “İç Oğuya Daş Oğuz ası olub Beyrək olduğu boyu”nda Beyrək Aruz tərəfindən aldadılıb aparıldığını bildikdə deyir ki, sənin məqsədini, xəyanətinən öncədən bilsəydim, elə-bele hüzuruna gəlməzdəm. Yarlı-yaraqlı, həmçinin kont işığımı vurub gələrdim.

Sonrakı dastan və nağıllarımızda belə qəhrəmanlar “aynahı” pəhləvanlar adlanmışlar.

*Bəhlul Abdulla*

**İTALYAN DİLİNĐƏ** – KDQ italyan dilində də geniş yayılmışdır. KDQ-nin italyan dilində E.Rossi nəşri “Kitab-i Dede Qorqut” adlanır.

Kitabın bölmələri belədir:

I. Giriş; Bu bölüm aşağıdakı mövzulardan ibarətdir: 1. KDQ üzərindəki araşdırmaşların bibliografiyası; 2. Dresden-Berlin və Vatikan əlyazmaları, nəşrləri və tərcümələri; 3. Oğuzlar,

Oğuznamə ədəbiyyatı; 4. Dədə Qorqu-  
dun əfsanəvi çevrəsi; 5. Türk “ozanlar”;  
6. KDQ boyalarının yarandığı və yazılı-  
diği ehtimal olunan zaman haqqında;  
7. KDQ boyalarının tarixi əhatə dairəsi;  
8. KDQ boyalarının coğrafiyası; 9. KDQ  
boyalarında qəhrəmanların yaşayışları  
və adətləri, əxlaqı və dini əqidələri;  
10. On iki boyun məzmunu, türklerin və  
başqa xalqların eposları ilə qarşılaşdır-  
ma; 11. KDQ-nin dili; 12. KDQ dilinin  
orta çağ türk əsərləri arasındaki yeri;  
13. KDQ-də assonans və vəzn;  
14. KDQ-nin təhkiyə sənəti və üslubu.

II. KDQ-dəki on iki boyun tərcüməsi. E.Rossi bu bölümədə öncə Vatikan

nüsxəsindəki altı boyu çevirmiş, sonra  
isə Dresden nüsxəsindəki digər altı  
boyun tərcüməsini vermişdir.

III.. Vatikan əlyazmasının faksimi-  
lesi. 1) Mətn. 2) Vatikan əlyazmasında-  
ki yanlışların düzəldilməsi; 3) Dresden  
əlyazmasından əski əlifbayla Vatikan  
əlyazmasında olmayan səhifələrin ve-  
rilməsi.

IV. İndeks və lügət. 1. Türkçə  
mətndəki sözlərin lügəti; 2. Əlavə  
qeydlər; 3. Tayfa və şəxs adları; 4. Yer  
adları; 5. Mündəricat .

#### **Ədəbiyyat.**

*Gökyay O.Ş. Dedem Korkutun Kitabı.*  
İst., 1973.



**KAFİR** – İslam dinini qəbul etməyən, küfr edən. Qurana görə, dünya müsəlmanlardan və müsəlman olmayanlardan – kafirlərdən ibarətdir.

KDQ-nin əsas qəhrəmanları İslam dinini neinki qəbul etmiş, hətta bu dini yaymaq səlahiyyətinə malik olan müsəlman türkləri, KDQ-də deyildiyi tək “qazi ərənlər”dir. KDQ də məhz “qazi ərənlər”in eposudur. “İslamın qılinci”, yaxud “qılinc müsəlməni” adlanan türklər islami sadəcə qəbul etməklə kifayətlənməmiş, eyni zamanda, müsəlman olmayan etnoslar arasında onu yaymağa çalışmışlar. Düzdür, onlar islami qəbul etdirdikləri bir sıra ölkələrdə bu dinin incəlikləri barədə ətraflı izahat verə bilməmişlər, çünki hicri tarixinin ilk əsrlerində türklər islamin yalnız əsaslarına bələd idilər, onların həyat tərzi də həmin dinin mistikasını mənimsəməyə imkan vermirdi, bununla belə, türklərin etnik psixologiyası, təbiəti üçün xarakterik olan sədaqətliliyi, iman kamilliyi onları yeni dino möhköm bağlamışdı.

KDQ-də kafirlilik özünü aşağıdakı formalarda göstərir:

a) hələ islami qəbul etməmiş (bu barədə təsəvvürləri olmayan) Oğuz türklərinin kafirliyi – “adəmilər əvrəni” Dəli Domrul kimi;

b) Oğuzu əhatə etmiş “din düşmənləri”nin kafirliyi – qıpçaq türkləri, gürçülər, yunanlar kimi.

“Adəmilər əvrəni” Dəli Domrul düşünərək deyil, İslam dini barədə təsəvvürü olmadığına, daha doğrusu, onun “mənəmliliyi”nə toxunduğu na-

görə küfr danışır. Və Dəli Domrulun bu “küt möğrurluğ”u Allahın xoşuna gelmir, odur ki, onu cəzalandırır, düz yola gətirir. Oğuz türklərinin müsəlmanlığı qəbul etdikləri dövrdə daha kamil şəkildə formalasaq “Dəli Domrul” boyu islaməqədərki türk dünya görüşü ilə islamın qarşılaşmasını (ve bu zaman ortaya çıxan idrak problemlərin!) özünnəməxsus bir şəkildə orta əsrlər epos məntiqi ilə əks etdirir. “Ari könüldə pas olsa şərab aşar” fikri (D. 240<sup>4</sup>) həmin boyda yerimir, əksinə, Dəli Domrul günahını şərab içməsi ilə əlaqələndirir.

KDQ-də İslam dini başqa dinlərlə müqayisə edilir və birincinin üstünlüyü müxtəlif formalarda sübut, yaxud təsdiq olunur. Məs.:

“Kafir aydır:

– Oğlan, alındınsa Tanrınamı yalvarırsan? Sənin bir Tanrı varsa, mənim yetmiş iki bütxanəm var, – dedi.

Oğlan aydır:

– Ya asi məlun, sən bütlərinə yalvarırsan, mən ələmləri yoxdan var edən Allahıma sığındım, – dedi.

Həqq – Təala Cəbrayıla buyurdu kim, ya Cəbrayıł, var, şol quluma qırq ərcə qüvvət verdim, – dedi. Oğlan kafiri götürdü yere vurdur, burnundan qanı düdük kibi şorladı. Sıçrayıb şahin kibi kafirin boğazın ələ aldı. Kafir aydır:

– Yigit, aman! Sizin dinə nə derlər? Dininə girdim, – dedi. Barmaq götürüb şəhadət gotirib müsəlman oldu. Qalan kafirlər bilüb meydanı salub qaçırdı” (D 251<sup>10</sup>).

Müşahidələr göstərir ki, KDQ-də islaməqədərki əsas dini dünyagörüşü

Tanrıçılıqdır, lakin ibtidai inamların, mifoloji obrazların bu və ya digər şəkildə təzahürü barədə danışmaq mümkün olsa da, islama qədərki Tanrı (türk tanrı) KDQ-də bilavasitə iştirak etmir. Ümumiyyətlə, KDQ -də biri digərini əvəz etmiş müxtəlif dini dünyagörüşü formalarının İslam dininin üstünlüyü ilə bir iyərarxiyası əmələ gəlmışdır.

KDQ-də kafirlər, yeddi bin, qafthanının ardi yarıçıtelili, yarımindan qara saçlı, sasi dinli, quzğun dilli, fürsət güdüb çapqıncılıq edən naməndlər kimi təsvir edilirlər. KDQ-də kafirin qorxaqlığı Oğuz igidlərinin – müsəlmanların onlara saymaz münasibəti ilə qarşılaşdırılır və belə bir təsəvvür yaradılır ki, bir Oğuz igidi onlarla kafiri məğlub etməyə qadirdir. Kafirin qorxaqlığını, Oğuz igidlərinin – müsəlman türklərin qarşısında dura bilməmələrini bir fakt da təsdiq edir ki, kafirlər onlara olan hücumun qarşısını almaq üçün igid Oğuz əsirlərindən istifadə edirlər.

Məsələn, “Uşun qoca oğlu Səgrək boyı”nda kafirlər əsir düşmüş Əgrəki qardaşı Səgrəkə qarşı qoyurlar, yaxud əsir düşmüş Qazan xan oğlu Uruzla döyüşməli olur... Bu və ya digər səbəbdən öz xalqına ası olmuş Oğuz igidləri kafir ellərinə qaçırlar, yaxud belə bir fikrə düşürlər.

Kafirlər Oğuza bac-xərac verirlər. KDQ-də “Doqquz tümən Gürcüstanın xəracı gəldi” deyə bəhs olunur. Bəzən xərac az göndərilir. Və bu zaman Oğuz hökməndə Bayındır xan narahat olur. Kafirin üzərindən hər bir qələbə onuna nəticələnir ki, düşmənin var-yoxu yağımalanır, qənimət ələ keçirilir. “Qara gözlü, örmə saçlı, əlləri biləğində qinalı, barmaqları nigarlı, bölgəzləri birər qarış kafir qızları” Oğuz bəylərinin məclislərində saqılık edirlər. İslami qəbul etmiş Oğuz igidləri –

qazılər kafirlərin “məhbub qızlarını çalıb bir-bir boynun qucması, yüzündən, dodağından öpməsi”, “qızını, gəlinini ağ köksündə oynatması” ilə fəxr edirlər. Döyüş zamanı kafirin qaçanı qovulmur, aman diləyəni öldürülür.

KDQ-də etnik münaqişədən söhbət getmir, bütün ziddiyətlər dini ideoloji mahiyyət daşıyır, müsəlmanlarla kafirlər arasında baş verir. Lakin müsəlmanların əsasən Oğuz türklərindən, kafirlərin isə qıpçaq türklərindən, gürçülərdən, yunanlardan və s. olması həmin münaqişələrə müəyyən dərəcədə etnik məzmun verir. Müsəlmanlar kafirlərə “it kibi gu-gu edən” deməklə, yəqin ki, onların (qeyri-müsəlmanların, həm də qeyri-türklərin) başa düşülməyən dillərini nəzərdə tuturlar.

KDQ-də müsəlmanlarla kafirlər arasında müəyyən münasibətlərin, əlaqələrin olmasını da göstərir – bazir-ganlar, adətən, sərhədləri manəsiz keçirlər, Oğuz igidləri kafirlərdən qız alırlar, hətta Baybecən qızı Bani Çiçəyi bir tərəfdən Beyrəklə beşikkörtmə nişanlı edir, digər tərəfdən, kafirə – Bayburd qalasının bəyinə söz verir. Qanturalının atası Qanlı qoca oğlunu evləndirmək fikrina düşərkən ona layiq qız yalnız Oğuzda deyil, kafir ellərində də axtarır... Kafirlərlə müsəlmanların münasibətindən belə məlum olur ki, kafirlər oğuzdan inciyib onların yanına golən, dirlərini qəbul edib onlara tabe olan igidləri məmnuniyyətlə qəbul edirlər...

Ümumiyyətlə, “Dədə Qorqud” eposu (xüsusilə “Kitabi-Dədə Qorqud”) Azərbaycanda (və onun ətrafinə) gedən tarixi mənəvi-mədəni bir prosesi – islama keçidi, İslam dini uğrunda müzəffər mübarizəni bütün dölgənluğu, mürəkkəbliyi, məhrumiyyətləri ilə birlikdə eks etdirir.

### **Ədəbiyyat:**

*Abdulla B.* "Kitabi-Dədə Qorqud" və İsləm dini, B., 1997.

*Cəfərov N.* "Kitabi-Dədə Qorqud"da islama keçidin poetikası, B., 1999.

*Nizami Cəfərov*

**KAFİR SƏRHƏDİ** – KDQ-də IV boyda adı çəkilir. "Kafir sərhədlərinə, Cızıqlara, Ağlağana, Gökcədağa aluban çıqayıñ" (D-126<sup>6</sup>).

İç Oğuz və Daş Oğuz bəylərinin torpaqlarının (bəylilik mülklərinin) kafir əraziləri ilə olan sərhədləri (Cızıqlar, Ağlağan, Göycə dağ da daxil olmaqla) nəzərdə tutulur.

Bu sərhədlərin hələlik dəqiq tarixi coğrafi koordinatı məlum deyil.

**KAM, QAM (ŞAMAN)** – Ekstaz vəziyyətində ruhlar aləmi ilə insanlar arasında əlaqə yaranan, xəstələri müalicə edən, yaman ruhları qovan, gələcəkdən xəbər verən, fala baxan, bir sözlə insanların marağının keşiyində duran və bütün bunları davulun sədaları altında oxuyaraq, rəqs edərək yerinə yetirən kultun icraçısına "kam", yaxud beynəlxalq terminologiyaya görə "şaman" deyilir. İlk türk kamları haqqında məlumatə hunlardan danışan və e.ə. birinci minilliyyə aid olan Çin mənbələrində rast gəlirik. Kam cincə heroqliflərde "wu" kimi təsvir olunub. Çin mənbələrindən aydın olur ki, türk kamları müharibə vaxtı yağış, qar yağdırmaqla düşmən ordusunu məhv edirmişlər. Kamların əski çäglarda döyüşən türk qoşunun yanında olması, bir çox halda kağanın məsləhətçisi funksiyasını yerinə yetirməsi bəzi tarixi mənbələrdən, həmçinin Çingizin "Gizli tarixi"ndən məlumdur. Həm də ilkin çäglarda sehrli yada (cada) daşının köməyi ilə yağış yağıdırən, tufan qoparan və bu-

nunla da düşmən qoşununu məhv edən yadaçılarda şamanlar eyni şəxs idi. Sonradan şamanlılıq daha çox cadugorlik və sehrbazlıq ünsürlərini özündə yaşadan yadaçılıqdan ayrıldı.

Arxegenetik sinonimi "qam" olan, bu şəkildə də KDQ-nin onomastik sisteminde tərkib komponenti kimi keçən (Qamğan oğlu Bayandır xan, Qam Börə oğlu) "şaman" sözü termin kimi elmi ədəbiyyatda XVII yüzillikdən işlədilməyə başlayıb. Sibirdə missionerlik edən ruslar "şaman" sözünü tunquslardan eşidib, bu şəkildə də işlətməyə başlamışlar. Bu termin Avropaya I Pyotrun Çinə göndərdiyi rus səfirliyinin tərkibində olan avropalıların vasitəsilə keçmişdir. Hazırda "şaman" sözü elmi ədəbiyyatda daha geniş mənada işlənərək "maq", "cadugər", "kahin", "sehrbaz", "falçı" sözlərini sixışdırıb çıxartmışdır. Buna baxmayaraq, türkoloqların çoxu bu sözü şamanist dünyagörüşün yaratdığı ruhlara xidmət edən kultun aparıcısı və icraçısı kimi işlədir. Bəzi fikirlərə görə, "şaman" sözü mancur dilində olan "samān" sözündən yaranmışdır. Mancur dilində saman "həyəcanlanmış, ekstaza golmuş, narahat adam" mənasındadır. Bu sözün cincədən alındığıni, "istəklərə qalib gələn, ruhlarla əlaqə saxlayan" anlamı ifadə etdiyini deyənlər də var. Son dövrün etimoloji araşdırıcıları göstərir ki, "şaman" sözü "sam", "şam", "xam", "çam", "kam" sözlərinin fonetik variantıdır. Bu halda "şaman" sözü də kökü etibarilə türkçəyə bağlanır. Müasir türk ləhcələrinin böyük əksəriyyətində (teleut, telenqit, tuva, altay, xakas, kuman, kaçın, saqay, beltir, şor və s.) kam, xam şəklində mövcud olan bu söz yakutlarda oyun, Orta Asiya türklərində baxşı, falbin, pərixan adlanır. Cox güman ki, Azərbaycanda və Türkiyədə mövcud olan baxıcı,

görücü, böyükü sözləri kam sözünün ekvivalenti kimi işlənmiş və işlenir.

Tarixi-etnoqrafik məlumatlardan aydın olduğu kimi, türk şamanları funksional baxımdan iki yerə bölünürler: ağ kam (yakutca ayı oyuna), qara kam (yakutca abaası oyuna). Ağ şamanlar əsasən kütləvi qurban mərasimlərinin iştirakçısı və aparıcısı olmuş, yalnız yaxşı ruhlara xidmət göstərmiş, tayfanın ağsaqqalı funksiyasını yerinə yetirmişlər. Xüsusi ritual paltarları və davulu olan ağ şamanlar “şaman xəstəliyinə” tutulmur, xəstələri müalicə etmir, fala baxmırıldar. Bir sözlə, onların fəaliyyət dairəsi qara şamanlara nisbətən dar idi. Qara kamlar tayfanın həyatında başlıca rol oynayırdı. O, yaman ruhlara xidmət etdiyindən bütün bəlaların qarşısını almağa qadir, xüsusi ritual paltarlı, davulludur. Türk tayfaları arasında qara kamlar geniş fəaliyyət göstərdiyindən bir çox araşdırıcılar şamançılığı “qara inam” yaxud, “qara din” adlandırdılar. Şamanist türklərin özləri də bu inama “kara yanq” (monqollar “xara şacın”) deyirdilər. Şamançılığın geniş yayıldığı Sibir və Altay türklərində (həm də monqollarda) qadın şamanlar da vardi. Bunlara “udqan” (od sözündən yaranıb, odu qoruyan deməkdir) deyirdilər. Qadın şamanlar od, ocaq kultu ilə bağlı hamilərlə də əlaqə saxladıqlarından çox vaxt kişi şamanlardan güclü olurlar. Bunu şaman ofsanələri də göstərməkdədir.

Şamanlıq dünyagörüşünə görə kam vergi almış, ruhların qamliq etmək üçün seçdiyi adamdır. Şamanlıqda vergi alma “xəstələnmə” termini ilə bildirilir. Buna şaman ədəbiyyatında “yaman xəstəliyi” deyilir. Yaman, yaxud şaman xəstəliyi bir ildən üç ilə qədər davam edə bilər. Bu müddətdə vergi alan adam ruhlara müqavimət göstərir, qamliq edib kam

almaq istəmir. Əgər seçilən adam ruhların çağırışına axıra qədər cavab vermirsə, onda yaman ruhlar onu dəli edib öldürürler. Deməli, vergi alanın geriye yolu yoxdur; o mütləq ya şaman olmalı, ya da ölməlidir. Həm də hər bir adam şaman vəzifəsini yerinə yetirmək üçün seçilə bilməz. Şamanlıq irsi olduğundan seçilən adamın da əcdadlarından biri şaman olmalıdır. Seçilən adam öz əcdad şaman ruhundan qamliq etmək, kam olmaq üçün xeyir-dua alır. Şamanlıq dünyagörüşünə görə varislik prinsipi ilə kam olanlar daha güclü və əsil kamlar hesab edilirlər. Öz nəsil şəcərəsini yer-su hamiləri ilə bağlayan şamanlar isə daha həssas, hiss-həyəcanlı hesab edilirlər. Şaman ədəbiyyatından bəzən ildırım vuran, qəflətən xəstələnən adamların da şamanlıq sənəti üçün seçildiyi görünməkdədir.

Kam olmaq üçün seçilən adam ruhların yanında, şaman ağacından asılmış yuvalardan birində “tərbiyə alıb” böyüür, qamliq üçün hazırlanır. Yuvanın şaman ağacının neçənci будагında olması, onun neçə il “hazırlanması” gələcək kamın gücündən xəbər verir. Ən güclü şamanlar ən yüksək yuvada, doqquz il “tərbiyə alanlardır”. Çoxsaylı şaman mətnlərindən ruhların seçilən adımı doğrayıb qazanda bişirməsi, sonra bədən üzvlərinin yenidən yiğilması, sümüklərinin silinib təmizlənməsi və s. təsvir olunur. Seçilən adamin xüsusi qidalara yedizdirilməsi, qulaqlarının, gözlərinin yenidən deşilməsi prosesində dəmirçilərin hamisi Kiday Baxsı iştirak edir. Ümumən, dəmirçinin şaman olma prosesində feal iştiraki, dəmirçi-şaman əlaqəsi Kiday Baxsının yaman ruhların başçısı olduğunu göstərir. Bu uzun prosesdən sonra ruhlar seçilən adama davul düzəldib, qamliq etməyə icazə verirlər.

Davul şamanın əsas atributudur. Şaman praktikasında davul tekçə kamı ekstaza götürən, musiqi aləti deyil, həm də onu göyə qaldırın, yerin altına endirən minik növüdür. Türk şaman davulları bir-birinə çox benzəyir və başlıca simvolik işaretəsinə görə eyniyət təşkil edir. Bura dünyanın ternar bölgüsü, hər qatdakı ruhlar, hamilər şamanın meditatorluğu və s. daxildir. Bir sözlə, davul dünya modelinin maddiləşmiş kodudur. Şaman qamılıq edəndə davuldan musiqi aləti, minik növü ilə yanaşı həm də silah kimi istifadə edir. Davulun iç və çöl tərəflərinin müxtəlif şəkillərlə bəzədilməsi (bitki, heyvan, səma cisimləri, insan təsvirləri) şaman simvolikasında əsas cəhətdir. Kam davulu xüsusi şəkildə düzəldilmiş toxmaqla çalır. Hər toxmaq zərbəsi ilə şaman çağırıldığı ruhları davuluna yiğir və sonra onlardan ailəni, yaxud tayfanı sərbəst buraxmağı tələb edir, söz alıqdandan sonra onları azad edir. Davulun böyüklüyü, kiçikliyi, davulda simvollar tayfa psixologiyası ilə bağlıdır. Eyni ilə toxmaqlar da hər tayfada spesifik şəkildə düzəlir. Davulun (həm də toxmağın) hansı ağacdan düzəldilməsi, höcmi, neçə il istifadə ediləcəyini şamana ruhlar deyirlər. Davul düzəltmək xüsusi mərasimdir. Şamanın ilk qamılığı çox vaxt ağsaqqal kamın rohbərliyi altında keçir. Bundan sonra o, sərbəst qamılıq etməyə icazo alır. Bir şaman ömrünün axırına qədər bir neçə davuldan istifadə edə biler. Türk şaman davulundan VII yüzilliyin Bizans tarixçiləri də danışırlar. Davul haqqında ilk məlumatlardan birinə Yenisey kitabələrində də rast gəlirik.

Şaman atributlarından biri də kamın geyimidir. Plaşa oxşar bu üst geyiminə “maniyak” deyilir. Şaman ondan yalnız qamılıq vaxtı istifadə edir. Geyim bütün simvolikası ilə şaman

folklorunu canlı şəkildə əks etdirir. Davul kimi geyim də sakral xarakterli olub yalnız şamanın istifadəsindədir. Şaman ölündə onun geyimini xüsusi guşədə saxlayırlar, davulunu ya onun məzarına qoyur, ya da evdə paltarı ilə birlikdə saxlayırlar. Şamanın davulundan və geyimində başqalarının istifadə etməsi qadağandır. Şaman geyim simvolikası bilavasitə (davulda olduğu kimi) şaman kosmoqoniyasını, dün-yagörüşünü təqdim edir. Hər bir bəzək, əşya semantikası baxımından kult səciyyəlidir. Şamana geyim hazırlamaq da xüsusi mərasimlə müşahidə olunur. Bütün fərqlərinə baxmayaraq türk şaman geyimlərini birləşdirən ümumi cəhətlər də çoxdur. Bu isə eyni etnik-mədəni hadisə ilə bağlıdır.

Şaman ritualında qamılıq əsas yer tutur. Qamılıq kamin, həm də şamanlığın mövcudluğunu deməkdir. İlk qamılıq davula və geyime həsr olunur. Qalan qamılıq mərasimi xüsusi situativ hadisələrlə bağlı şəkildə keçirilir. Məsələn, kamı xəstəni sağaltmağa çağırırlar. Bu münasibətlə o, sağaltma mərasimi keçirir. Onu evdən yaman ruhları qovmaq üçün çağırırlar və kam ruhları qovmaq, evi (daha doğrusu, alaçığı) təmizləmək üçün qamılıq edir. Övladsız valideynlərə övlad vermek, ölenin ruhunu o biri dünyaya yola salmaq üçün də xüsusi rituallar keçirilir və təbii ki, şaman qamılıq edir. Bəzən şamani yaxşı ov əldə etmək üçün meşədə qamılıq etmək üçün də çağırırlar, Hər bir mərasimin özünəməxsus qamılıq prosesi olduğu kimi, hər bir qamılıq da öz mətni olur. Şaman heç vaxt mərasimin mətnini qabaqcadan hazırlamır, onu bədahətən ifa edir. Buna görə də eyni şamanın iki xəstəni sağaldarkən söylədiyi mətn (buna çox vaxt şaman duaları deyilir) bir-birinə uyğun gəlmir. Qamılıq vaxtı

kam yuxarı dünyaya qalxır, yerin altına enir, quş kimi uçur, balıq kimi üzür, ruhların dilindən mahni oxuyub, şaman əfsanələri danişir. Bütün bunlar ya ekstaz vəziyyətində, ya da (çox vaxt) ondan sonra baş verir. Qamlıq prosesi bir gündən üç günə qədər çəkə bilər.

Türk şamanı tayfanın praktik işi ilə məşğul olan və tayfa üzvlərinin keşiyində duran kult icraçısidir. O eyni zamanda şair və söyləyicidir. Olduqca zəngin olan şaman folkloru indiyə qədər çox az, həm də sistemləşdirilmişdir. Alliterasiyalı, assonans qafiyəli şaman şeri türk folklor şerinin yaranmasında, inkişafında böyük rol oynamışdır. Şifahi ədəbiyyatın ayrı-ayrı janrlarında, xüsusən də arxaik tipli dastanlarda şaman elementləri güclüdür. KDQ-də Qam Ğan oğlu deyimi əski şaman institutundan (şaman-hökmdar) xəbər verir. Eyni ilə ata-kam, eşkam ünvanları da şaman-hökmdar, şaman-tayfa başçısı statusunu göstərir. Hətta bir çox tarixi və əfsanəvi hökmətlərin, sülalə başçılarının ilk şaman olduğu da məlumudur. Məsələn, Göytürklərin əcdadı Aşina həm də ilk şaman idi. Cingiz xanın oğlu Çağatayın qamlıq etdiyini qaynaqlar xəbər verir. Uyğurlarda, naymanlarda, qıpçaqlarda şaman hökmətlərin mövcudluğunu araşdırıcılar sübuta yetirmişlər. “Oğuz kağan” dastanında Ulu Türk, Qorqud Ata oğuznamələrində və ayrı-ayrı mifoloji rövayətlərdə Dədə Qorqud məsləhətçi, müşavir, vəzir funksiyasını daşıyan şamanlardır.

#### Ədəbiyyat:

Eliade M. Je chamanisme et les techniques archaïques de l'extase. Paris, 1951.

Богораз В.Г. К психологии шаманства у народов Северо-восточной Азии. Этнографическое обозрение. 1910. № 1, 2.

Ксенофонтов Г.В. Хрестес. Шаманизм и христианство. Иркутск, 1929.

Алексеев Н.А. Шаманизм тюркоязычных народов Сибири. Новосибирск, 1984.

Алексеев Н.А. Традиционные религиозные верования тюркоязычных народов Сибири. Новосибирск, 1992.

Потапов Л.П. Алтайский шаманизм. Л., 1991.

Басилов Б.Н. Избранные духи. М., 1984.

Кенин-Лопсан М.Б. Обрядовая практика и фольклор тувинского шаманства. Новосибирск, 1987.

İnan A. Tarihte ve bu gün şamanizm. Ankara, 1954.

Иванов С.В. Материалы по изобразительному искусству народов Сибири XIX – начало XX вв. М.-Л., 1964.

Füzuli Bayat

**KƏRBƏLA** – İraqın əsas şəhərlərindən biri. KDQ-də müqəddimədə adı çəkilir. (D-6<sup>3</sup>) və deyilir: “Əlinin oğlanları-peyğəmbər nəvələri Kərbəla yazısında yezidlər əlində şəhid oldu”. (M-6<sup>3</sup>).

Şəhər Bağdaddan 100 km. cənub qərbdədir. İmam Hüseynin türbəsi buradadır. Türbə şəhərin ortasındadır. Yañında böyük bir mədrəsə və ziyarətçilərin qədəm baslığı hücrə vardır. Türbələr yalnız qapı ziyarətçilərinin izni ilə ziyarət edilir. Ziyarətgahlar (türbelər) üzərində qızıl və gümüş lampalar asılmışdır. Gümüşə qərq olmuş qəbirləri öpürlər. Qapılardan asılmış ipək pərdələr ziyarətgaha gözəllik verir.

Kərbəla yazısı Həzrəti Hüseynin çox az bir qüvvə ilə I Yezidin adamlarına qarşı gəldiyi, vuruşduğu, şəhid olduğu və başının kəsildiyi yerdir.

**KƏŞFİYYAT, CASUSLAMA** – KDQ-də casuslama, adətən, kafirə - düşmənə aid edilmişdir. Rəqib tərəfin hərbi qüvvəsini, məqsədini və digər

məlumatları əldə etmək – “casusla-maq”dır: “Kafirin casusu casusladı...” (D-38<sup>1</sup>); “Yarimasun-yarçimasun Evnik qalasının kafirləri bunları casusladı” (D-70<sup>11</sup>); “Məgor başı açıq Tatyan qalasından, Aqsqaq qalasından kafirin casusu vardi. Bunları görüb, təküre gəldi”. (D-126<sup>13</sup>)

Oğuzlar düşmən üzərinə qəfil hücum etdiklərindən belə “casuslama”ya ehtiyac qalmırı.

**KİLİSLİ MÜƏLLİM RİFƏT** (1873 - 1953, Türkiyə) – Türk dili və ədəbiyatı araşdırıcısı.

Türk dili və ədəbiyyatı tarixinin ana qaynaqlarına aid qiymətli arxiv sənədlərinin araşdırılması və üzə çıxarılması ilə tanınır. KDQ və “Divani-lüğət-it-türk” abidələrinin Türkiyədə ilk nəşri və geniş təbliği də onun adı ilə bağlıdır. KDQ abidəsini 1916 ilə İstanbulda nəşr etdirmişdir.

#### Əsərləri:

Kitab-i Dede Korkut (Dede Korkut Kitabı, Drezden yazmasından). 1914, 1916.

Divanü Lügat-it-Türk. c.3, 1917.

İbnî Mühenna Lügati. 1919.

Evlîya Çelebi Seyahatnamesi. VII-VIII c., 1928.

Bezim ü resm (Esterabadiñin Kazi Burhaneddin dönemi tarihi). 1928.

El-Kavaninü'l-Külliye. 1928.

Divan-i Türki (Sultan Veled'in Türkçe divanı. Veled Cl. İle). 1935.

Ferhengname-i Sadi (farscadan tərcümə). 1927.

Gülistan, Büstan (farscadan tərcümə). 1943.

**KİŞ** – KDQ-də “oxluq, sadaq”. Kiş əslində ox yiğılan qabin materialına deyilir. Bu material çox möhkəm olmalıdır ki, 80-90 oxu saxlaya bilsin, deşilməsin: “Qara polad uz qılıcum qının

doğrar” (D-248<sup>9</sup>). “Sadaqda oxum kişiñ dələr” (D-248<sup>11</sup>).

**KÖMLƏK, KÖNLƏK** – KDQ-də geyim növü. Zəmanəmizə “köynək” formasında gəlib çatmış bu geyim növünün adına KDQ boyalarının hamisində təsadüf olunur. Dastanda əsasən kişi üst geyim tipi kimi təqdim edilən köynək xalq danışq dilində iki formada – ən çox “kömlək”, qismən də “könlək” deyilişində səslənmişdir: “Məgor Beyrək buna bir kömlək bağışlamışdı; geyməz idi, saqlardı. Vardı, könləgi qana-quna baturdu, Bayındır xanın öninə gətərüb bıraqdı”. (D-93<sup>8</sup>) Dastandakı faktik materiallardan köynəyin biçim üsulu və tikiş texnikası tam bəlli olmasa da, do留意 yolla onun gen və uzun ətəkli olduğunu anlaşılır: “Ağacdən gəmi yondum, kömləgin çıqarib yelkən qurdum”, ya-xud: “gəmi yapub, kömləğim çıqardım, yelkən qurdum” (D-207<sup>13</sup>).

**KÖPƏK, İT** – KDQ-nin “Dirso xan oğlu Buğac xan boyı”nda yaralanmış Buğacın üstünə qarğa-quzğun tökülen-də onun sədaqətli köpəkləri buna imkan vermir: “Qarğa-quzğun qan görüb, oğlanın üstinə qonmaq istərdi. Oğlanın iki kəlbçügezi vardi, qarğayı-quzgunı qovardı...” (D-26<sup>9</sup>).

Kafirlər Qazan xanın arvad-uşağını, mal-dövlətini yiğib-yığışdırıb aparır. Bu haqda səhīh xəbər almaq üçün Qazan xan suya, qurda, çobana, həmçinin qara köpəyə müraciət eləyir (D-46<sup>9</sup>).

Köpəyə “qara başım sağlığında eyilükler edəm sana” ona görə deyilir ki, köpək türklərdə heç vaxt sayılıb – seçilən heyvan olmayıb. KDQ-də kafirlərə “itüm kafir”, “itümle bir yalaqda yundım içən azgün kafir”, “hərzəmərzə söyləmə, itüm kafir”, “it kimi

gü-gü edən çirkin xırslı” və s. şəkildə müraciət olunur. Buradakı söyüşlər, xüsusən “itdən törəyən”, “it sıfət” ifadəleri, sözsüz, müəyyən görüşlə bağlıdır. “Monqolların gizli tarixi”ndə, İمامının “Xannamə”sində, Əbü'lqazinin “Şəcəreyi-tərakimə”sində, islam tarixinən bəhs edən əsərlərdə və bir çox başqa araşdırımlarda “it başlı adamlar”, “it baraqq”lar haqqında məlumatlar var.

“It baraqq”dakı “baraqq” sözü türkçə “barmaq – varmaq” felindən olub “çox iti qaçan” anlamındadır. Mahmud Kaşqarlı isə “Baraq”ın “çox tüklü bir it” demək olduğunu yazar.

Maraqlıdır ki, “Baraq” “Paraqq” şəklinde Azərbaycanda elə indi də it adı olaraq işlənir. Həm də “Paraqq” adı yox, çox tüklü bir it kimi zənn olunur. Bir atalar sözündə belə deyilir: “Eşidib paraqqı qırxarlar, amma bilmir harasından qırxarlar”.

“Biraq” məhz it adı bildirmək mənasında KDQ-də də vardır. Bamsı Beyrəyin ölüm xəbərini gətirən Yalançı oğlu Yalancı onun nişanlısı Baniçiçəyi almaq niyyətindədir. Bu vaxt Beyrək gəlib toya yetişir. Dünya folklorunda “Ər arvadın toyunda” motivini xatırladan bu epizodda Bamsı Beyrək əra gedən qızın – Baniçiçeyin oynamasını istəyir. Bunun əvəzində Fatma adlı bir başqası oynamağa başlayır. Bamsı Beyrok:

“...Eviniz ardi dərəcik degilmiydi?

İtüniz adı Biraq degilmiydi?” – söyləyir (D-114<sup>1</sup>).

Abidənin “Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu boy”unda oğlunu da özü ilə ova aparan Qazan xan “ov ovlayıb, quş quşlayıb, siğın, keyik” vurub sonra dəstəsi ilə bir yaşıł çəməndə çadır qurub istirahətə başlayır. Casus bunu görünçə tez qaçıb tekürə belə bir xəbər aparır: “Hay, nə oturarsan, itünü ulatma-

yan, çötügini molatmayan! Alpanlar başı Qazan oğlancuq ilə sərxoş olub yatarurlar” (D-127<sup>2</sup>).

İt insana ən sədaqətli heyvanlardan biridir. O, evin, həyət-bacanın qarovalunu çekir, qoyun-quzunu, mal-qarani canavarlardan qoruyur, tazi tək ovçunun yardımçısı olur. Çin qaynaqları tibet-lilərin it əsilli olmalarından söz açmış, onlarda ölənlə birlikdə itin də basdırılması qeydə alınmışdır. Etiqada görə, it ölənin ruhuna bələdçilik edir, o dən-yada onun xidmətində durur.

Bəhlul Abdulla

**KÜLAH** – KDQ-də kişi baş geyim tipi: “...altı ögəc dərisindən, küləh etsə, qulaqlarını örtməyən, qolu-budı xaranca, uzun baldırları incə, Qazan bəgün dayısı At ağızlı Aruz qoca çapar yetdi” (D-61<sup>12</sup>). Bu mətnində bəlli olur ki, oğuzların küləhi qoyun dərisindən, xüsusişə erkek dərisindən tikiləmiş. Farsca “papaqq” mənasını bildirən bu termin oğuzlar arasında hələ ilk orta əsrlərdən məlum imiş. Kəndlilər, şəhər yoxsulları “kulah-namad” adlanan oval formalı keçə küləh, orta və yuxarı zümrələr isə konusvari formalı hündür küləh geyirdilər. Küləh tipli konusvari baş geyimino Təbriz miniatür məktəbinə mənsub olan incəsənət əsərlərində də tez-tez təsadüf edilir. Bu bir daha göstərir ki, XVI əsrə Azərbaycan ərazisində küləh kütləvi səciyyə daşımışdır. Hətta əsilzadə şəxslərə məxsus olan bəzi təsvirlərdə küləhin ətrafına çalma sarındığı müşahidə olunur. Görünür, orta əsrlərdə küləh parçadan tikilən baş geyimini də ifadə edirmiş. Son zamanlaradək Azərbaycanın bəzi etnoqrafik bölgələrində, xüsüsile Abşeronda “tas-küləh”, yaxud “şəbküləh” adı ilə bəlli olan kişi baş geyimi hələ dəbdən düşməmişdi. Bakıda yaşlı kişilər gecələr

yatan zaman soyuq olmasın deyə başlarına şəbküləh, yəni “gecə papağı” qoyardılar.

Külahın vaxtilə Azərbaycanda geniş yayıldığını orta əsr mənbələri də təsbit edir. XIII əsrə aid farsca yazılmış bir anonim mənbədə vaxtilə Gəncədə gənclərin çoxunun başlarına keçə küləh qoyduqları xəbər verilir.

Bu geyim tipi “küləh” adı ilə vaxtilə Orta Asiyada, xüsusilə özbəklər arasında geniş yayılmışdır.

#### Ədəbiyyat:

Ərəb və fars sözləri lügəti, B., 1996.

*Миклухо-Маклај Н.Д.* Географическое сочинение XII века на персидском языке. “Ученые записки Института Востоковедения АН СССР”, т.IX, М., 1954, с.208.

Народы Средней Азии и Казахстана, т.І, М., 1962, с.301.

**KÜPƏ** (altun kübə) – KDQ-də sıraqa. Dastanın boylarında “küpə” və ya “kübə” adı ilə təqdim edilən sıraqanı təkcə qadınlar deyil, Oğuz kişiləri də taxır-mış: “...qulağı altun kübəli, Qalın Oğuz

bəglərini bir-bir atından yığıçı, Qazlıq qoca oğlu bəg Yegnək çapar yetdi” (D-61<sup>9</sup>). Bu qədim adətin izi Azərbaycanda XX əsrə qədər qalmaqdır. Bəzzi ailələr bəd nəzərdən qorunmaq üçün yeganə oğlan uşaqlarının qulağının bir tayını deşdirib sıraqa taxirdilər.

**KÜRK** – KDQ-də geyim növü. Oğuzlarin geyim kompleksində kürk mühüm yer tutmuşdur. Kişi geyim tipi olan kürk dəridən düzəldildiyindən çox qədim tarixə malik olmuşdur. Azərbaycanda bu geyim tipinin “kaval kürk” və “geymə kürk” olmaqla iki növü zəmanəmizdək gəlib çatmışdır. Kaval kürk 10-12 qoyun dərisindən tikilməklə topuğa qədər uzun olurdu. Çiyinə alınan kaval kürkün qolları dekorativ məqsəd daşımaqla, həmçinin topuğa toxunacaq qədər uzun tikilirdi. KDQ dastanlarında adı çəkilən kürk də məhz onun bu növünüə aiddir: “Altmış ögəc dərisindən kürk də topuqlarını örtməyən...” (D-61<sup>12</sup>). Bu mətnindən anlaşıldığı kimi, oğuzlar kürkü həm də təkə dərisindən aşılıyib tikirmişlər.



**QABA AĞAC** – uca, hündür ağaç. KDQ-dəki ağaclar (bax. Ağcaqayın – tozağacı) sırasında Qaba Ağacın adı daha çox hallanır.

KDQ-də Qaba Ağac simvolik səciyyə daşıyır və birbaşa insana həm də kişi cinsinə aid edilir. “Atam adın sorar olsan – Qaba Ağac!” (D-232<sup>1</sup>) deyimində olduğu kimi. Qaba Ağacın simvolik anlamda olmasını misallarla gözdən keçirək. III boyda kafir əlindən qurtarib yurda qayıdan Bamsı Beyrək evlərin önündəki pinardan – bulaqdan su aparan və toy-düyünün qara oldu, qardaş, – deyib ağlayan bacısıyla rastlaşır. Qız qardaşını tanımır. Bamsı Beyrək ondan soruşur:

Məgər sənin ağan yoq olubdur?

Yürəginə qaynar yağlar qoyulubdur? (D-101<sup>10</sup>).

Bacısı da cavabında “Kölgəlicə qaba ağacım kəsilübdir” (D-104<sup>11</sup>), yəni qardaşım it-bat olubdur deyir. Yenə elə biz boyda Banıcıçək Beyrəyin əsirlilikdən qayıtma xəberini Baybörəyə rəmzi əlamətlərlə bildirərkən bunu da deyir ki: “Qaba Ağacın qurımışdı, yaşardı, axır” (D-117<sup>3</sup>). Yəni Beyrəyin ölməsi xəbəri yalandır. O, sağ-salamat qayıdır gəlib. Burada Baybörə Beyrəyin salamatlığı xəberini götirən Banıcıçəyə “qarşu yatan qara dağı”, “souq-souq suları”, “şahbaz atları”, “qatar-qatar dəvələri”, “Ağayılda ağaç qoyunları”, “altun axçaları”, “altun ban evləri” bağışlayır. Bircə “Qaba Ağac” bağışlamır. Çünkü “Qaba Ağac” bir simvol olaraq elə oğuldur. KDQ-nin IV boyunda kafirlər Qazan xanın oğlu Uruzu əsir

aparırlar. Qazan xan bunu bilmir və elə zənn edir ki, oğlan evə dönüb. Həqiqət bəlli olanda ana – Boyı uzun Burla xatın oğlunu olmuş bilir və “kölgəsincə Qaba Ağacımı kəsən Qazan” (D 149 5) deyir. Bu məsələyə KDQ-nin X boyunda da tuş olunur. Səkrəkə qardaşı Əkrəkin kafir qalasında dustaqları olduğu bildirilir. O isə bilmirmiş ki, qardaşı da var. İşin düzünü öyrənmək üçün anasının yanına gəlib deyir: – Əgrək adlı bir igid çox zamanmış dustaqlı imiş. İndi buraxılıb gəlir. Hamı onu qarşılıamağa getdi. Bunu eşidən ana oğluna deyir: “Qaba Ağacda tal-budağın qurımışdı, yaşıarbeit gəyərdi axır” (D-258<sup>5</sup>). Elə Dədə Qorqud da əksər boyların sonunda “Kölgəlicə Qaba Ağacın kəsilməsin” alqışduası ilə Oğuzlara dirilik diləmişdir.

*Bəhlul Abdulla*

**QADIN ANA** – KDQ boylarında qohrəmanların dilindən anaya müraciətlə və ya ana haqqında (I, II, III, IV, VI) söylənən ifadə. “Dirsə xan oğlu Buğac boyı”nda Dirse xanın xatunu soylarkən: “Bərə gəlgil, başım bəxti, evim təxti! Xan babamın göygisi! Qadın anamın sevgisi...” (D-24) – deyir.

Salur Qazanın evi yağmalandığı boyda ana haqqını tanrı haqqı bilən Qazan oğlu Uruzun dilindən (həm də sadəcə olaraq “ana” deyə müraciətlə) söylənən sözlərdə “Saqın, qadın ana! Mənim üzərimə gəlmiyəsin! Mənim üçün ağlamıyasın! Qoy bəni, qadın ana, çəngələ ursunlar!..” (D-53) – deyilir.

Qadın ana anlayışı ana adına söylənilən siyasi-ictimai bir titul olub

qadının cəmiyyətdə sonsuz ehtiram göstərilən ulu varlıq mərtəbəsinə yüksəldildiyinin bir ifadəsidir. KDQ-də çox zaman “ana-ata” deyilir və ana adı daha əvvəl gəlir.

**QAFİYƏ** – KDQ şerləri bütün əlamətlərilə qədim şəmdir. Bu qədimliyi sübut edən digər xüsusiyyətlər sırasında şerlərin vəzn və qafiyə xüsusiyyətlərinin özünəməxsus mövqeyi vardır. Tədqiqatçılar bu şeirlərin qədimliyindən danışarkən diqqəti ilk növbədə bu şerlərin vəzniñə yönəltmiş, vəzn baxımından “Divani-lügət-it türk” əsərində olan şerlərlə müqayisə edərək KDQ şerlərinin daha qədim olduğunu sübuta çalışmışlar. KDQ şeirlərinin qədimliyini sübut edən əsas əlamətlərdən biri də bu şerlərin vəznidir. Lakin bu şerlərin vəzniñə də iki münasibət mövcuddur. Bəzi mütəxəssislər KDQ şerlərinin qədimliyi, oradakı vəzn sərbəstliyi – misralardakı hecalın sayı baxımından müxtəlif olması, bu şerlərin mahni mötni olması, bəzən qopuzun müşayiətində ifa edilməsilə, eləcə də burada nəşr və şer sərhədlərinin hələ tam ayrılmamasını, ritm yaranan vasitələrin – intonasianın müxtəlifliyi, alliterasiya, assonansın mühüm rol oynaması, misralarda hecaların eyni sayılı olması ilə əlaqələndirir.

İltisəqi quruluşlu türk dilləri özlüyündə eyni psixoloji məqamlarda müəyyən qrammatik paralelizmlər yaradır ki, bu da qafiyənin əsasında duran on mühüm keyfiyyətdir. Bu mənada KDQ şerlərinin qafiyə quruluşunda qrammatik parallelizmdən müəyyən səs uyğunluqlarına – qafiyəyə keçidə bir addim qalır. KDQ boyalarında həm qrammatik paralelizmlərin yaratdığı müxtəlif səs uyğunluqlarına, həm də, ibtidai şəkildə də olsa, müxtəlif qafiyə elementlərinə rast gəlinir.

“Qarşu yatan Ala dağdan  
bir oğul uçurdunsa, degil mana!  
Qamın aqan yügrök sudan  
bir oğul aqtıdnısa, degil mana!  
Aslan ilə qaplama  
bir oğul yedirdınsə, degil mana!”

(D-25<sup>1</sup>)

Yaxud:

“Salqum-salqum dan yelləri əsdigində,  
Saqallu bozac turağay sayradiqda,  
Saqalı uzın tat əri banlıdıqda.  
Bədəvi atlar issini görüb oğradiqda...”

(D-11<sup>2</sup>)

və yaxud:

“Xan qızı yerimdən durayınmı?  
Yaqan ilə boğazından tutayınmı?  
Qaba ökcəm altına salayınmı?  
Qara polad uz qılıcım əlümə  
alayınmı?” (D-13<sup>10</sup>)

Bu parçalarda qrammatik paralelizmlə yanaşı, artıq ilk qafiyə elementləri də var. Amma “sayradiqda”, “banlıdıqda” sözlərində qafiyə elementləri hələ özünü zəif şəkildə, “durayınmı”, “tutayınmı”, “salayınmı”, “alayınmı” qafiyələrində, şer parçasında isə tam dolğun qafiyələrdə özünü göstərir. Bütün bu faktlar isə bir daha KDQ şerlərində də qafiyənin mənşə etibarilə qrammatik paralelizmdən doğduğunu sübut edir.

KDQ şeirlərində olan qafiyə kəlmələrində qafiyələr on çoxu iki və bəzi hallarda isə üç hərfdən ibarətdir. Məmmud Kaşqarlının əsərində isə qafiyə kəlmələrində qafiyələnmış hərflərin sayı üçə-dörə, bəzən hətta beşə çatır. Bu isə KDQ dastanlarının da nə qədər qədim olduğunu göstərir. Çünkü “Divani lügət-it-türk” əsərində qafiyə hərflərinin sayı baxımından olan zənginlik hələ KDQ qafiyələrində yoxdur. Bu da tamamilə təbiidir. Çünkü üçhərfli, bir hecalı köklərin hələ aparıcı rol oynadığı dövrlərin mənzərəsini özündə eks etdirir. Bu baxımdan KDQ dastan-

larının qafiyə kəlmələrində qafiyə hərflerinin sayının “Divan”da olan qafiyə kəlmələrindəki qafiyə hərflerinin sayından az olmasının səbəbi tamamilə təbii görünür. Məsələn, ağlarsan-dağlarsan, dizin olmuş – gözün olmuş, buz kibi-tuz kibi, dağlarımız olur-bağlarımız olur və s. Bu sözlərin qafiyələnən hərfleri ikidən çox deyil: aq: iz-ez: uz: aq: “Divan”da isə daha zəngin qafiyələrə rast gəlinir. Burada, eyni zamanda qafiyələnmiş hərflerin sayı da KDQ dastanlarında qafiyələnmiş hərflerin saylarından daha artıqdır. Məsələn, qaçar-kaçar-saçar-açar və s.

“Lügət”ə daxil olan şer parçaları yazıya alınmazdan da bir-iki əsr qabaq xalq içinde şifahi şəkildə mövcud olmuşdur. KDQ-də olan şer parçaları isə bu şerlərdən daha da qədimdir.

*Tərlan Quliyev*

**QAFTAN** – Geyim növü. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olub bir sıra xalqlara onlardan keçmişdir. Həm qaftan, həm də genbalaq şalvar həyat tərzinin xeyli hissəsi at üstündə keçən türk xalqlarının süvari məisəti üçün ən münasib geyim növləri olmuşdur. Oğuzlar arasında isə at çapmaqda kişi ilə qadın arasında fərq yox idi. Məhz bu səbəbdən də məişət tərzindəki oxşarlıq oğuzlarda kişi və qadın geyim növləri arasında tipoloji eyniliyi sörtləndirirdi.

KDQ-dəki Oğuz qaftanı biçim üsuluna görə dastanlarda “don” adlanan arxalığa çox yaxın idi, lakin onun tam eyni deyildi: “Xeyir xəbər gotürənə at, don verəm, qaftanlar geydürüm” (D-261<sup>11</sup>) ifadəsində bu ayrılıq aydın nəzərə çarpır.

Arxalıq (ton) kimi, qaftan da qol, gövdə və ətək olmaqla, üç hissədən ibarət biçilib tikilirdi. Lakin arxalıqdan

fərqli olaraq qaftanın ətəyi nisbətən uzun olurdu. Bunu KDQ boyalarındı dolayı faktlardan aydın görmək olur: “Qaftanı altından ayağın bərk sardi, var qüvvətiylə atının yelisinə düşdi” (D-241<sup>2</sup>).

Oğuzlar arasında qaftanın qaradan başqa qırmızı, qızılı, aq və s. rəngli parçalardan tikilməsi məqbul sayılırdı: “Adağlusundan ərgənlik bir qırmızı qaftan gəldi. Beyrək geydi. Yoldaşlarına bu iş xoş gəlmədi... Ayitdilar: “Necə səxt olmayalam? Sən qızıl qaftan geysərsən, biz aq qaftan geyərəz” (D-89<sup>7</sup>).

Dastan boyalarından göründüyü kimi, qırmızı (qızılı) rəngli parçadan tikilmiş qaftan toy-nışan paltarı (“ərgənlik qaftan”) və qiymətli hədiyyə, bəxşis hesab edilmiş: “Xan dəxi Bəkili qonaqladı. Yaxşı at, yaxşı qaftan, vafir xərcliq verdi” (D-237<sup>3</sup>). Yaxud: “Xeyir xəbər gətürənə at, don verəm, qaftanlar geydürüm” (D-261<sup>11</sup>); “Qazan xanın yaxşı qaftanların çoq geymişəm” (D-296<sup>10</sup>). Bundan fərqli olaraq müsəlman olmadıqları üçün “kafir” adlanan qeyri-tayfaların qaftanı bütün dastan boyalarında qara rəngli, həm də rişxəndə arxası yarıq (“ardı yırtix”) kimi təqdim olunur: “Yedi bin, qaftanının ardi yırtıxlı, yarımindan qara saçlı, sası dillü din düşməni, alaca atlu kafir bindi yıldızı, dün bucugunda Qazan bəegin ordusuna gəldi” (D-38<sup>2</sup>).

Oğuzların ənənəvi geyimlərinə dair KDQ boyalarındaki maraqlı məlumatlardan biri də, digər geyim tipləri kimi, qaftanın da tipoloji cəhətdən həm kişi, həm də qadın üçün eyni olmasından ibarətdir: “Beyrəgin, yavuqlusuna xəbər oldı. Baničičək qaralar geydi, aq qaftanını çıqardı” (D-92<sup>1</sup>).

Son orta əsrlərdən etibarən Oğuz elinin varisləri arasında qaftan istilahı aradan çıxmış, biçim etibarilə həmin geyim tipinə yaxın olan “don” və “arxalıq” terminləri dəb şəklini almışdır.

**QAĞAN ASLAN** – KDQ boylarında bir neçə yerde “quduz, kükrəmiş aslan” mənəsində işlənən bir ifadə: “Ol üçü canvərin biri qağan aslandı...” (D-173). “Ya qağan aslanın qaynağında didilem! Ya varam, ya varmiyam...” (D-177). Bir yerdə hətta “canvərlor sərvəri qağan aslan qıran” (D-184) deyilir. “Qağan aslan qopdi Dəpəgöz” (D-224) sözləri isə “Quduz aslan kimi coşdu Təpəgöz” mənəsi verir.

Təpəgözün “adin nədir, yigit?” – sözlərinin Basat soyladığı soylamada: “Atam adın sorar olsan – Qaba Ağacı! Anam adın deirsən – Qağan Aslan!” – deyə cavab verir.

“Qağan aslan” ifadəsinə KDQ-dəki “kükrəmiş, qəzəbli aslan” mənəsi ilə XIII əsr abidəsi olan “Dastani – Əhməd Hərəməti”nin (“Qılıc salsa bin əro təpinəydi, Qağan aslan kibi kim çapınaydı”), Azərbaycan türkçəsində yazan şair-hökmdar Qazi Bürhanəddinin (“Kağan aslan kayıpınmaz dilgülərdən”) dilində, eləcə də “Koroğlu” dastanında (“Bəylər, biz sohra qurduyuq//Quzu qapmaq işimiz//Qağan aslanlar yatağı// Sərp qayadır daşlarımız”) rast gəlinir.

**QALIN OĞUZ** – Oğuzun güclü, qüd-rətli və həmçinin saysız çoxluğununu, qə-ləbəlik olduğunu ifadə edən bir anlayış. “Saya varsam, dükənsə olmaz, Qalın Oğuz bögləri bindi” (D-37); “Bu mə-həldə Qalın Oğuz bögləri yetdi, xanım, görəlim, kimlər yetdi” (D-59).

“Manas” dastanındaki “Kalinq il” (Qalın el), Altay dastanlarındakı “Kalinq yurt” (Qalın yurd) tərkiblərində de rast gəlinən “qalın” sözü “Qalın Oğuz” ifadəsinin bildirdiyi məna ilə bütünlükə üst-üstə düşür.

**QAMĞAN OĞLI XAN BAYINDIR, XANLAR XANI XAN BAYINDIR** – “Xanlar xani”, “padşah” titullu. Bayin-

dir xanın Qam Ğan oğlu adlanması buna dolayı bir göstəricidir, çünkü “qam” qədim türklərdə kahin, “qan” isə ata deməkdir. Yazıya alınmış osatırı rəvayətlərə görə, Bayındır Oğuz xanın övladı Götə xanın oğladur; oğuzların dövləti 24 vahidli idarəcilik sisteminə keçərkən “sağ qol” və “sol qol” adlanan iki əsas siyasi bölümdən birinə o, başçı qoyulmuşdu.

Dastanda bütün qobilələri, zəif bağlarla olsa da, birləşdirən Bayındır xandır. Lakin buna baxmayaraq, hər qobilənin başında qəbilə böyüyü, bəy dayanmışdır.

Qəhrəmanlar silsiləsində Bayındır xan başda dayanır. Eposda onun qəh-rəmanlığı və vuruşu haqqında heç bir şey verilməmişdir. O, xalqın patriarchı, sərkərdəsi, pirani hakimidir. Basatin ifadəsincə, “qaba aləm” götürən xan Bayındır. O, xan oğlu xandır. O, tayfanı döyüşə göndərir, onları qıymətləndirir. Bəxşislər verir, bəxşislər alır, qonaqlıqlar təşkil edir. Nəslin artmasına, tayfanın böyüməsinə, salamatlılığına məsuludur. Bu surət hərəkətdə verilməmişdir. O, hər il bəyləri, ığidləri qonaqladığı kimi, başqa ölkələrdən növbəti xərac almında da məclis qurur. O, qaydaları möhkəm qoruyur. Qazan kimi unutqan deyil, bılır ki, bəylər qaydaların pozulmasına dözməzlər.

**QANAD** – KDQ-nin dilində “çadır örtüyünün hissələrindən biri (çadırın üstünə örtülən keçə parçası)” mənəsində işlənən bir söz: “Bıçaq alub qanadlarım qıran Qazan” (D-149); Qanadların ucı qırılmasın” (D-154).

V.V.Radlov qanad sözünü “alaçığın ağac şəbəkəsinin hissəsi” mənəsində qeyd edir və türk dilində çadır qanadı birləşməsinin tərkibində “çadır örtüyünün etəyi” kimi mənalıdır. L.Bu-

daqov bu sözün “çadır örtüyü, çadır şəbəkəsinin hissəsi” mənalarını göstərir.

Müasir qırğız dilində də *qanad* sözü “kərəkə örtüyü (çadır örtüyü)” anlamında altı kanat ak ordo “altı qanadlı ağ çadır” və b. ifadələrin tərkibində qorunub saxlanılmışdır.

Daha çox 6 hissəli olan, keçədən hazırlanın və qanad deyilən örtüyü ayrı-ayrı parçaları xüsusi iplər vasitəsilə uc-uc'a bağlanır. Örtüyü hissələrini birləşdirən bağın qopması (qanadların uclarının qırılması) evin (çadırın) uçması və ya dağılması kimi dərk edilir. Məhz bu səbəbdən də “Qanadların ucu qırılmasun” deye Oğuz ərənlərini al-qışlayan müdrik Dədə Qorqud onların başı üstündəki çadır örtüyüni uçmamasını, bu örtük hissələri uclarının bir-birindən qopmamasını, deməli, evlərinin dağılmasmasını, yurdsuz-yuvasız qalmamalarını arzu edir.

#### Ədəbiyyat:

Радлов В.В. Опыт словаря тюркских нареций. СПб., 1893-1911.

Будагов Л. Сравнительный словарь турецко-татарских наречий. СПб., 1869.

Zahidoglu V. KDQ leksikası haqqında bəzi qeydlər. Azərb. EA Xəbərləri. Ədəb., dil və inc. ser., 1998, №1-2.

**QANLU SU, QANLU SULAR** – Konkret coğrafi koordinatı məlum olmayan çay adı. KDQ-də 9 dəfə adı çəkilir. (II, D-36<sup>3</sup>; III, D-75<sup>7</sup>, 117<sup>5</sup>; IV, D-141<sup>11</sup>, 145<sup>2</sup>; VIII, D-234<sup>12</sup>; IX, D-244<sup>5</sup>; X, D-256<sup>1</sup>).

III boyda deyilir: “Qanlu-qanlu suların sovqulmuşdı axır” (D-117<sup>5</sup>) və ya, qanlu-qanlu sulardan keçid versün” (VIII, D-234<sup>12</sup>), “qanlu-qanlu sular əsən olsa, qanın düşər” (II, D-36<sup>3</sup>; IV, D-145<sup>2</sup>), “qanlu suyun daşqını oğlu” (IV, D-141<sup>11</sup>).

Dastanda adı keçən “qanlu-qanlu sular” zaman-zaman eldə-obada baş

vermiş tarixi faciələrlə bağlı “qanlı dərə”, “qanlı göl”, “qanlı təpə” və s. kimi yaddaşlara keçmiş konkret yer adlarını bildirmir. Bu ifadə olsa-olsa fərdi və ya kütłəvi insan faciələrinə səbəb olan daşqınların, çayların, gəmileri qərq edən firtinalı dənizlərin ümumiləşmiş ifadəsi ola bilər.

“Qanlı su”, “qanlı dərya”, “qanlı dərə” sözləri Azərbaycan folklorunda, xüsusən nağıl və dastanlarda da işlənmişdir:

Qanlı dərya nə azırsan selabdan,  
Axıb-axıb sən hər yana gedərsən,  
Amanatı qərq eləmə sandığım,  
Tapşırıram Süleymana gedərsən.

(“Tahir və Zöhrə” dastanından)

#### Ədəbiyyat:

KDQ enskl, 1 c. B., 2000.

Kırzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.

## QANTURALI, QANLI QOCA OĞLI

**QANTURALI** – KDQ-də niqablı gəzən dörd igiddən biri. Qalın Oğuz ellərindən gələn, qırx ığidin yanına salan, qanlı kafir ellərinə gedib, at keçməyən yollardan keçən, qərib ellərə qəflətən düşən, aslanın belini bükən, qara buganı xurd-xəşil eyləyən, otuz doqquz ığidin qanın alan, Qanlı qoca oğlu Qanturalı camal və kamal yiyesidir. Sarı donlu Selcan xatunun nişanlısı. “Qanlı qoca oğlu Qanturalı boyı”nda onun haqqında danışılır.

**QAPAQ** – (qabaq) Dastan boylarında qadınlara məxsus olan geyim tipi. Dirsə xanın xatunu oğlunun ovdan qayıtmadığını görərkən “Dirse xana qarşu vardi. Qapaq qaldırdı. Dirse xanın yüzinə baqdı” (D-23<sup>9</sup>). Yaxud: “Burla xatun Qazana qarşu gəldi. Qabaq qaldırdı. Qazanın yüzinə doğru baqdi” (D-135<sup>8</sup>). Burada söhbət qadın niqabından gedir.

**QAPILI** – KDQ-dəki Qapılı qara Dərbənd, Qapılar qara Dərbənd toponimlərində xatırlanmaqdadır.

Söryel vadisində, Molla Göycə kəndindən 15 km. şimal-qərbədə yerləşən kəndin adı olmuşdur. 1918 ildə ermənilər kəndin yerli sakinləri olan Azərbaycan türklərini evlərinən qovmuşlar. Onlar Arpaçayı keçərək Türkiyəyə üz tutmuşlar. 1920 ildə geri qayıdan əhalini öz kəndlərinə qoymamışlar. 3.03.1947 ildə kəndin adını Qusanqyüğ etmişlər.

#### **Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

**QARA ÇƏKÜR** – KDQ-də üzü niqablı gəzən İç Oğuz bəylərindən biri, Qırqqunuqun atası, VI boyda və II boyda Qara Təkür Məlik kimi də adı çəkilir – Azərbaycanın Bərdə, Göyçay, Şəki, Şamaxı rayonları ərazilərindəki Cəyirli, Cəbrayıl rayonu ərazisindəki Cərəken, Qubadlı rayonu ərazisindəki Çərəli kənd adları ilə səsləşir.

**QARA ÇƏKÜR OĞLI QIRQINUQ** – Üzü niqablı dörd igiddən biri, İç Oğuz bəyi. “Qanlı qoca oğlu Qanturalı boyı”nda adı çəkilir.

**QARA DAĞ** – dağ adı. KDQ-də müxtəlif məzmunda 30 dəfə adı çəkilir (I, D-11<sup>6</sup>, 24<sup>6</sup>; II, D-66<sup>1</sup>; III, D-75<sup>7</sup>, 83<sup>8</sup>, 102<sup>13</sup>, 103<sup>1</sup>, 104<sup>10</sup>, 117<sup>4</sup>, 118<sup>1</sup>, 122<sup>1</sup>; IV, D-137<sup>2</sup>, 138<sup>7</sup>, 141<sup>10</sup>, 145<sup>11</sup>, 145<sup>2</sup>, 147<sup>1</sup>; V, D-163<sup>7</sup>, 167<sup>9</sup>; VII, D-207<sup>19</sup>, 212<sup>13</sup>; VIII, D-224<sup>9</sup>, 223<sup>7</sup>, 234<sup>11</sup>; IX, D-241<sup>1</sup>, 244<sup>5</sup>, 252<sup>11</sup>; X, D-256<sup>1</sup>, 258<sup>10</sup>; XI, D-289<sup>11</sup>). Fars qaynaqlarında “Siyahikuh”. Bəzi rus qaynaqlarında isə “Černiy qor” kimi xatırlanır. KDQ-də belə six-six adı keçən qara dağlar iki mənada diqqəti çəkir. Burada uca, əlçatmaz mənaları ilə yanaşı, həm də şimal semantik mənalar da qorunub saxlanır.

KDQ-də III boyda “Qarşı yatan Qara dağı sorar olsan Ağam Beyrəgin yaylası (III, D-103<sup>1</sup>), “Qarşı yatan qara dağım gərəksə söyle gölsün, Əz-railin yayası olsun!” (IV, D-163<sup>7</sup>); “Qarşı yatan Qara dağım yüksəgi oğul!”, “Mərə ozan! Qarşı yatan Qara dağdan aşub gəldigində-keçdigində, Beyrək adlu bir yigidə bulaşmadınmı?” (III, D-104<sup>4</sup>); bu və buna bənzər cümlələrdə bir qədər mənsubiyət açılığı var. Aydın olur ki, bu boylarda səhbət oğuzların yurd saldıqları, ov-ovladiqları, ağır şülenlər verdikləri Qara dağdan gedir.

Ancaq digər boylarda isə “Ala yatan Qara dağları aşdım” (VII, D-206<sup>19</sup>); “Qarşı yatan Qara dağların yıqılmasın” (VII, D-122<sup>1</sup>); “Qara-qara dağlardan xəbər aşmış” (IX, D-244<sup>6</sup>); “Qara-qara dağlarda çevirdim alımadım” (VIII, D-224<sup>9</sup>); “Köksü gözəl Qara dağlar” (I, D-24<sup>6</sup>); “Ala yatan Qara dağları aşdım” (VII, D-208<sup>19</sup>); “Qarşı yatan Qara dağlar istor olsa, el yaylar” (IV, D-145<sup>2</sup>); “Qarşı yatan Qara dağlar qarisa, otu bitməz, el yaylamaz” (IV, D-147<sup>1</sup>); “Ağrab-ağrab Qara dağların yıqılma-mışdı, yucaldı axır!” (III, D-117<sup>4</sup>) kimi deyimlərdə “Qara dağ” və ya “Qara dağlar” müəyyən ünvani olmayan, müxtəlif coğrafi məkanlarla səsləşən əzəmətli, böyük dağlardan xəbər verir.

Bu mənada türkdilli xalqların yaşadıqları bir sıra qədim ərazilərdə Qara dağ oronimi bu gün də qalmaqdadır. Qazaxistanda Qara tau; Türkmenistanda – “Nkük maças naxaçav”, Şara dağ, Qaraca dağ, Qaracuq dağ; Qırğızistanda – Qara too; İranda-Təbrizin şimalında Qara dağ silsiləsi, Qara dağ mahali, Azərbaycanda Qara dağ, Naxçıvanın Şahbuz rayonunda Qaradağ, Gürcüstanda Faxralı kəndinin ərazisində qalın meşələrlə örtülü Qara dağ, dağın aşağı

Ətəklərindən axıb-keçən Qara dərə min illerin tarixini eks etdirir. Çox güman ki, KDQ-də adı keçən Qazan bəyin Tumanın qalasında dustaq edilməsinə səbəb olan ov-ovladığı yerlər məhz bu Qara dağla bağlıdır.

Yuqoslaviyada Qara dağ (Çernozorie) əyalətinin olması da tarixi həqiqətdir.

M.F.Kırzioğlu Van gölü ilə Kotur çayının iki yanında qara daş, Karavul dağları, “Çeleteçkin”in şimalında Qara dağ sıra dağlarının olduğunu da qeyd edir. Tədqiqatçı A.Bayramov isə yazır ki, Ermənistən ərazisində olan Alaqas//Ələyəz-Ala dağın dörd uca zirvəsindən birinin adı da Qara dağdır. Ermənistanda çap olunmuş son xəritələrde isə bu adın erməni dilində (sev ler-sev-qara, ler-dağ) tərcüməsi verilmişdir.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

*Kırzioğlu M.F.* Dede Korkut Oğuznameleri. İst., 1952.

*Bayramov A.* Qədim Oğuz ellərinin – Ağbaba, Şörəyel və Pənbək bölgələrində yer adları. Sumqayıt, 1996.

*İsayev D.* Jer-su adalarının sıri. Frunze, 1977.

*Januzakov T.* Ortalıq Kazaxıstanın jer-su attarı. Almata, 1989.

*Ataniyazov S.* Türkmenistanın qeoqrafik adalarının düşündürişli sözlüqi. Aşqabad, 1980.

**QARA DƏRƏ** – Asiya və Avropa arasında dəniz. Qara sözü burada nisbi və böyük anlamını saxlayır. KDQ-də iki yerdə qeyd olunur (IV, D-128<sup>1</sup>, VII, D-202<sup>11</sup>). IV boyda Qazan bəy oğlu Uruza deyir: “Bəri gəlgil arslanım oğul! Qara dəniz kibi yayxanıb gələn kafirin ləşkəridir...” (D-128<sup>5</sup>). VII boyda isə Qazlıq qoca haqqında belə bir məlumat

verilir: “Qazlıq qoca... günlərdə bir gün Dizmürd qalasına gəldi, Qara dəniz kənarında idi” (D-202<sup>11</sup>). Və ya yenə həmin boyda Yegnək yuxusunu danişarkən diyir “... Alt aşılı alpanları yanına saldım. Ağsaqqallı Dədə Qorquddan öögüt aldım. Ala yatan qara dağları aşdim. İlərű yatan Qara dənizə girdim” (D-206<sup>12</sup>).

Əski qaynaqlarda “Pont dənizi” adı ilə qeydə alınıb. Türkiyənin (Anadoluun şimal sərhədi), Yunanistanın, Ukraynanın, Bolqaristən, Rusyanın, Abxaziyanın, Gürcüstanın konkret sektorlar üzrə istifadə hüquqları müəyyən-ləşdirilmişdir.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

**QARA DƏRƏ** – Ağbabada-Çivinli kəndindən başlanan bu dərə Türkiyə sərhəddi boyu Göydağın-Göögədağın etəyindən başlayaraq Gürcüstan sərhəddinədək uzanır. Hərbi-topoqrafik və metroloji xəritələrdə Qara dərə və ya Böyük dərə kimi qeyd edilir. Ağbabə kəndlərində həmin dərəyə Dərin dərə də deyirlər. KDQ-də də belə bir oronim xatırlanır.

#### QARA DƏRƏ, QARA DƏRƏ AĞZI

– Naxçıvanın Culfa r-nunda Arazın sol qolu. Uzunluğu 40 km-dir. Mənbəyini Zəngəzur silsiləsinin cənubi-qərb yamacından götürür (KDQ-də II və IV boylarda Qazan bəyin qardaşı Qaragünənin qəhrəmanlığından danişlərkən deyilir: “Qara dərə ağzında Qadir vərən, qara buga dərisində beşiginin yapuğu olan, acığlı tutanda qara daşı kül eyləyən...” (II. D-59<sup>10</sup>, IV, D-149<sup>12</sup>).

“Gökçə gölün sularını Araza axıdan Zəngi çayının qədim adı” (M.F.Kırzıoğlu).

Gürcüstan Respublikasında azərbaycanlılar yaşayan Faxralı kəndinin ərazisində Qara dağın etəyindən qalın meşələri yarib keçən dərin dərə də Qara dərə adlanır və Qazan bəyin ov ovladığı, Tumanın qarasında dustaq olduğu istiqamətlərə uyğun gəlir.

**Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

*Kirzioğlu M.F.* Dede Korkut Oğuznameleri. İst., 1952.

*Gökyay O.Ş.* Dedem Korkudun Kitabı. İst., 1973.

*Arası H.* Kitabi-Dədə Qorqud. B., 1977.

*Cahangirov M.* Kitabi-Dədə Qorqud boylarındakı cəmiyyətin zaman və məkanı haqqında. ADU-nun elmi əsərləri. №4. B., 1976.

**QARA YER, QADİR VERƏN QARA YER** – Yer adı. KDQ-də 6 dəfə (II, D-36<sup>3</sup>, II, D-66<sup>13</sup>, III, 82<sup>13</sup>, IV, D-122<sup>10</sup>, VII, D-202<sup>1</sup>, IX, D-236<sup>6</sup>) adı çəkilir. Bayındır xanın, Salur Qazanın, Dələ Qarcarın qara yerin üzərində ağ ban evin (otaqların) tikilməsindən xəbər verilir.

II boyda deyilir: “Qalın Oğuzun dövləti, qalmış yigid arxası, Salur Qazan yerindən durmışdı. Toqsan başlı ban evlərin qara yerin üzərinə dikdirmişdi” (D-36<sup>3</sup>). Yaxud da, “Məgor, sultanım, Dəli Qarcar dəxi ağ ban evini, ağ otağını qara yerin üzərinə qurdurmış idi” – deyə təqdim olunur (D-82<sup>13</sup>).

Qadir verən (qara yer) – “Topqapı oğuznaməsində Qara dəro (Zəngi suyu) ağızı vadisində olan yer, Eçmədzinin oğuzca qədim adı kimi verilir (M.F.Kirzioğlu, O.Şaiq).

**Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

*Kirzioğlu M.F.* Dede Korkut Oğuznameleri. İst., 1952.

**QARACIQ ÇOBAN, QARACA ÇOBAN** – KDQ-nin qəhrəmanlarından biri. “Salur Qazanın evi yağmalandığı boy” un (II) Qaraciq Çoban böyük bir ağaçı yerindən qopara biləcək qədər gücə malikdir. II boyda o belə xarakterizə olunur: “Çobanın üç yaşar dana dərisindən sapanının ayasıydı; üç keçi tüyindən sapanının qollarıydı. Bir keçi tüyindən çatlağucuydı. Hər atanda on iki batman daş atardı. Atlığı daş yere düşməzdı. Yerə dəxi düşsə, toz kibi savrılırdı, ocaq kibi obrırlur idi. Üç yıldaq daşı düşdürücü yerin oti bitməzdı. Semiz qoyun, aruq toqlı bayırda qalsa, qurt gəlib yeməzdı sapanın qorqusundan” (D-56<sup>9</sup>).

“Salur Qazanın evi yağmalandığı boy” da o, iki qardaşı ilə birlikdə düşmənə qarşı vuruşur, qardaşları Qabangücü və Dəmirgücü həlak olur, özü isə üç yerdən yaralanır.

Qaraciq Çoban sahibinə çox sadıqdir. “Salur Qazanın evi yağmalandığı boy” da Salur Qazan fikirləşir ki, mən çobanla getməli olsam, Qalın Oğuz bəyləri bunu başıma qaxıncı edərlər. Çobanla olmasayı, Qazan kafiri möğlub etməzdı – deyərlər.

Qazan “Çobanı bir ağaçca sara-sara möhkəm bağladı, eyləndi, yürüyü verdi. ...Qazan baqdı gördü, çoban ağaççı arqasına almış golür. Qazan aydır: “Mərə, çoban, bu ağaç nə ağacdır?” Çoban aydır: “Ağam Qazan, bu ağaç nə ol ağacdır kim, sən kafiri basarsan, qarının acığar, mən sana bu ağaclaya yemək bisürərin”, – dedi” (D-50<sup>4</sup>).

Qaraciq Çoban əsl igid, qüvvətli qəhrəmandır.

“Ərənlər əvrəni Qaracuq Çoban sapanının ayasına daş qodı, atdı. Birin atanda ikisin-üçün yığıdı, ikisini atanda üçün-dördün yığıdı. Kafirlərin gözinə qorxu düşdi. Qaraciq Çoban kafırın üç

yüzini sapan daşıyla yerə bıraqdı. İki qardaşı oxa düşdi, şəhid oldu. Çobanın daşı dükəndi; qoyun deməz, keçi deməz, sapanın ayasına qor atar, kafiri yiqar” (D-41<sup>7</sup>).

**QARACUQ, QARACIQ** – coğrafi koordinatı məlum olmayan yer adı. KDQ-də üç yerdə adı çəkilir (II, D-36<sup>13</sup>, III, D-110<sup>5</sup>, VII, D-205<sup>4</sup>).

II boyda Bayındır xan Amid soyunun aslanı, Qaracığın qaplanması, qonur atın iyəsi, Xan Uruzun babası...” – deyə xatırlanır (D-36<sup>13</sup>).

III boyda Beyrək Dəli Ozana Qazan xanı Türkistanın dirəgi! Amid soyunun aslanı, Qaracığın qaplanması! Qonur atın ayası, xan Uruzun babası...” adı ilə təqdim edir (D-110<sup>5</sup>). VII boyda da təkrarən Bayındır xanın şəxsiyyəti eyni bəlağətli, müsbət keyfiyyətlərlə təkrar edilir (D-205<sup>4</sup>).

Qaracığın coğrafi koordinatı bərədə fikirlər müxtəlidir. Türk müəllifi Ziya Gökalp KDQ-də adı keçən Qaracığın Diyarbekirin qərbindən cənub-dakı Qaraca dağ olduğunu qeyd edir. Onu da bildirir ki, Qaracuq adlı dağ Mosul yaxınlığında da vardır. Bu dağlar Türkmenistanda olan Qaracuq dağına bənzədiklərinə görə xalq xatirələrində yaşatmaq üçün bu dağa Qaracuq dağı adını vermişdir.

E.Rossi Ziya Gökalpın bu fikri ilə razılaşmışdır. Halbuki, Mosul və Diyarbekirdəki Qaracuq (Qaraca dağları) əski oğuzların cənub sərhədləri üzərinə dədir. Burada isə Bayındır xan sülaləsinin döyüşlər və igidliklər göstərdiyi hadisələr baş verməmişdir. Ancaq Xorasan vilayətində “Kuşanlar yurdu Bəlxdə də Qaracuq//Qaraciq dağı vardır. Bu M.Kaşgarlinın “dairəvi cahan xəritesi”ndə Xəzər dənizinin şərqində “məkani-kıfcak”, “Bilad ül-Quzey”

(Oğuz ölkəsi şəhərləri) arasında “Cəbel-i Qaracuq” adı ilə göstərilmişdir (M.F.Kirzioğlu).

Xorasan yaxınlığındakı bu dağ (Qaracuq) Oğuzların qədim yurdu, Bayındır xan və Salur Qazan sülaləsinin torpaqları olmuşdur. Cox güman ki, KDQ-də bu Qaracuq dağdan söhbət gedir. M.F.Kirzioğlunun bu fikri başqa qaynaqlarla da təsdiq edilir. Azərbaycanda Kiçik Qafqaz sira dağlarının Mil düzünə sarı uzanan hissəsi “Qaracuq çoban dağı” adlanır.

H.Arası yazır: “Qaracuq Cənubi Azərbaycanda Qaradağ mahalı ərazisində yaylaqdır”. Eyni adlı dağın qədim Naxçıvan ərazisində və Qarabağın Hadrud bölgəsində də olduğu da göstərilir. Tədqiqatçı S.Babayev və N.Babayev belə hesab edirlər ki, “Qaracuq” – Naxçıvan şəhərinin cənubunda, Babək rayonu ərazisində, Arazın sol sahilində yerləşən qədim kənddir. KDQ-də “Salur Qazana verilən “Qaracığın qaplanması” titulu da bu kəndin adı ilə bağlıdır”.

Müəlliflər onu da bildirir ki, Muxtar Respublikanın Batabat sahəsində qədim Qaracuq yurdu da vardır. Ş.Cəmşidov KDQ qəhrəmanı Qaracuq Çobanın adını Qarabağda olan Qaracuq dağı ilə əlaqələndirir.

### Ədəbiyat:

KDQE, I c., B., 2000.

Gökalp Z. Türk medeniyəti tarixi. İst., 1934.

Toğan Z.V. Bügünkü Türkistan (Türkleri). İst., 1942.

Köprülüzadə M.F. Türk Edebiyatında ilk Mutasavviflar. İst., 1918.

Kirzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.

Cəmşidov Ş. Kitabi-Dədə Qorqud qəhrəmanlarının yaşayış yerləri haqqında. Əlyazmaları fondunun əsərləri. B., 1961, c.I., s.115.

**QARAGÜNƏ** – Salur Qazanın qardaşı, Qara Budağın atası, igidlər igidi, İç Oğuz bəyi. II, III, IX, XI boyllarda adı çəkilir. “Salur Qazanın evi yağmalandığı boy”da o belə xarakteriz olunur: “Qara Dərə ağızında Qadir verən, qara buğa dərisindən beşiginin yapuğla olan, açığı tutanda qara daşı kül eyləyən, bığın ənsəsində yedi yerdə düzən ərənlər əvrəni” (D-59<sup>10</sup>). “Basat Dəpəgözi öldürdürügi boy”da Qaragünə Təpəgözün əlində şəhid olur.

Azərbaycanın Əli Bayramlı rayonunda Qaragünə qəsəbəsi var.

**QARAGÜΝƏ OĞLI QARA BU-DAQ** – İç Oğuz bəyi, Salur Qazanın qardaşı oğlu və kürəkəni. “Həmidlən Mərdin qalasın dəpüb yiqan, dəmür yaylı Qıpcəq Məlikə qan quşdurən, gəlübən Qazanın qızın ərliklə olan, Oğuzun aq saqallı qocaları görəndə ol yigidi təhsinləyən, al mahmuzı şalvarlı, atı bəhri xotazlı” (D-60<sup>5</sup>).

**QARAQUÇ** – Yer adı. KDQ-də 6 dəfə adı çəkilir (IV, D-139<sup>8</sup>, VI, D-196<sup>12</sup>, XII, D-293<sup>2</sup>, 296<sup>9</sup>, 296<sup>1</sup>, 299<sup>3</sup>). KDQ-də deyilir: “Qaraquçda qazlıq at bundan keçdimi?” (IV, D-139<sup>8</sup>); XII boyda xəyanətin qurbəni olan Beyrok deyir: “Aruz, mana bu işi edəcəgin bilsəydim! Əgni bərk dəmir donum geyərdim!” (D-297<sup>1</sup>) və s.

KDQ-də adı çəkilən “Qaraquç” toponiminin Naxçıvan MR-in Babək rayonu ərazisində olan “Qaracuq” kəndi və Batabat bölgəsindəki “Qaraşuq” (Qaraqoç) yurd adları ilə bağlı olduğunu qeyd edirlər.

XII boyda “Qaraqoç” yer adı 4 dəfə çəkilir. Aydin olur ki, bu yaylaq oğuzların çoxluq təşkil etdiyi və sağ qol adlandırılın İç Oğuz elləri, Qazan xanın hakim olduğu torpaqlardır.

“Bəhrül-Ənsab”da, Rəşidəddinin “Cami-ət Təvarix”ində və “Tarixi Oğuzi Türkan”da, Yazıçıoğlu Əlinin “Səlcuqnamə” əsərində, həmçinin “Oğuznamə”də və digər qaynaqlarda göstərilən məlumatlar təsdiq edir ki, bu ərazilər Azərbaycanın cənubunun müyyəyen hissəsini, Naxçıvanı, bütünlükdə indi Ermənistan adlanan torpaqları, Gürcüstanın və Türkiyənin Ermənistan və Gürcüstanla həmsərhəd əyalətlərinin bir hissəsini əhatə etmişdir.

Bu torpaqlar Oğuz bəyləri arasında bölünmüş, o cümlədən də Koqoren-Kukark, Kale, Ardahan, Axalkələk, Lori, Domanis, Şamqolda (indiki Şamşoy), Şəmsəddin bəyin (Şirşəmşəddinin) hakimiyyəti altında olmuşdur.

İndi Ermənistan deyilən ərazidə olan “Lori”ni 1921 ilə qədər gürcüler “Çavaxetiya”, Gürcüstanda yaşayan azərbaycanlılar isə “dağ Borçalısı” adlandırmışlar. Bu ərazilər, bir yanı Gürcüstanın Dimanisi və Axalkələk, bir yanı Ermənistanın keçmiş Calaloğlu (Stepanavan) yaşayış məntəqələri ilə sərhədlənən və son hüdüdləri Türkiyə torpaqlarına dayanan otlaqlarla zəngin böyük dağ silsilələri və ətəkləridir. Həm də Azərbaycanın Qazax mahalının, Gürcüstanın Qaraçöp, Qarayazı, Borçalı əhalisinin qədim yaylaqları olmuşdur. Dumanisidən Türkiyə sınırlarına qədər olan yerlərde KDQ-ni xatırladan “Barının gölü” (Boz Barını xatırladır), “Ördəkli göl”, “Dibsiz göl” (xalq arasında Ayğır gölü də deyilir), Koroğlunun Qıratının bu göldən çıxan su atından törediyi barede rəvayətlər var. Uruz yaylası və s. yerlər məlumdur.

Tarixən yuxarı ellər, sonralar dağ Borçalısı deyilən bu yaylaqlarda ilin bütün fəsillərində qarı-buzu əriməyən dağlar, dərələr var. Dağ silsilələrinin yüksəkliklərində olan “Dibsiz göl” və

ona yaxın ərazidə daşlaşmış qoç, qoyun sürüsünü və ciyni çomaqlı çobanı (yandıda köpəyini) xatırladan çıñqlıq (dağ yığını) haqqında qədimdən əfsanəvi rəvayətlər yaranmışdır. Yaz, yay, payız aylarında qaz, ördək sürürləri ilə dolu olan “Ördəkli göl”ün adı “Qazlıq dağı” ilə səsləşir.

Burada “qara daş”, “qara arxaç”, “qaranlıq dərə”, “qara yal” və onlarca toponimlər keçmiş adlarında qalır. Ucsuz-bucaqsız otlaqları, çəmənlilikləri olan bu yerlər el arasında tarixi məlum olmayan zamanlardan “Qaraxaç” yallaqları adlanır. Ancaq qaynaqlarda İç Oğuz bəylərinin vətəni hesab edilən bu ərazilərdə kilsə, xaç və xristianlıqla bağlı heç bir abidə və digər nişanə yoxdur.

Bu əlamətlərə əsaslanaraq belə güman edirik ki, bu yaylaqların adı İç Oğuz zamanlarında “Qara qoç” olmuş, ermənilərin bu qədim türk yurdlarında məskunlaşmasından və xristianlığın yayılmasından sonra qədim türk toponimləri erməni adları ilə əvəz olunduğu kimi nə zamansa “Qaraqoç” adı da “Qaraxaç”la əvəz olılmışdır.

“Qaraqoç”//“ağqoç” həm də türk xalqlarının mifik təfəkkürü, nağıllar, əfsanələr dünyasında xeyir və şəri təmsil edən inamlarla bağlıdır. Bu səbəbdən də “qoç” ad anlamı qədim Sibirdən, Altaydan, Çin sərhədlərindən başlamış, türk xalqları yaşayan bütün ərazilərdə müxtəlif mənalarda sabitləşmişdir. O cümlədən “Kauçan-qoço” (Çinlə həmsərhəd qədim türk tayfası və yer adı); “Qoçulu” (Gürcüstanda kənd); “Qoç Əhmədli” (Azərbaycanda kənd); “Qızılıqoç”, “Qoç” (Ermənistanda kənd); “Xuç”//“Qoç” (Naxçıvan MR-in Şərur rayonu ərazisində kənd); “Qoçdərə” (Azərbaycanın Tovuz rayonunda kənd); “Qoçor” (Dəli Qacar-

Qoçər mənşəlidir) Gürcüstanda yaylaq, yaşayış məntəqəsi); “Qaraquç” (Ermənistanda ərazisində yaylaq, dağ); Qoçeli şəxs adı. Qoç Koroğlu (qəhrəmanın titulu, ləqəbi), “Qoçdəvət” (XIX əsrde Azərbaycanda nəşr edilmiş jurnal); Qacar (Ağa Məhəmməd şah Qacar), Qacer (Qaçer Orut, 1918 ildə ermənilər tərofından öldürülmüşdür) adları “qoç” tərkiblidir. “Qöçər” adının təhrif olunmuş deyimidir.

Cox güman ki, “qoç” adının belə geniş mənə kəsb etməsi tarixin müəyyən mərhələsində türk xalqlarının iqtisadi həyatında qoyunçuluğun inkişafının əsas yer tutması olmuşdur.

Bu tarixi mərhələlərə qədər nağıl və əsatirlərdə xeyir və şor qüvvələr kimi təmsil olunan “Ağ qoç”, “Qara qoç” sonrakı əsrlərde birgə ümumi mənə və müsbət münasibət qazanmış, rönginin ağından və qarasından asılı olmayıaraq müqəddəsləşmiş, bütləşmiş, xeyir-bərəkət simvolu kimi dəvə, at və digər heyvanlarla yanaşı, türk dünyasının pərəstişgahına, onqonuna çevrilmişdir. Ona görə də türklər harada yaşımişlarsa, orada da varından, dövlətindən, dövələrinin, atlarının, qoyun sürürlərinin sayından asılı olaraq eldə-obada seçiliş-sayılan adamların, bəlkə də elə “Qaraca Çoban” kimi sədaqətli çobanların qəbirləri üzərində dəvə, at heykəlləri ilə yanaşı, qoç heykəlləri də qoyulmuş, bəzi hallarda başdaşları üzərinə heyvan şəkilləri hekk etmişlər. Beləliklə də, heyvanlar əbədi olaraq abidələşmiş, çoxəsrlik müqəddəs xatirələrə çevrilmişdir. Bu baxımdan “Qara qoç” adı, dağ Borçalısı yaylağında “qoç”//“qoyun” sürüsüne bənzəyən daşlaşmış abidə – “yolum çıñqlı” haqqında nəsil-lərdən-nəsillərə keçən rəvayətlə bağlı ola bilər. Yuxarıda qeyd edildiyi kimi, yaylağın ilk adının “Qaraxaç” deyil, “Qara qoç” olduğu daha inandırıcıdır.

### **Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

Babayev S. Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponiimləri. B., 1999.

**QARĞA-QUZĞUN** – qana həris, leşə qonan quşlardandır. KDQ-də qarğɑ ilə quzğunun adları çox vaxt bir yerdə-qoşa çəkilir. İnam və etiqada, hətta qaynaqların verdiyi xəbərə görə, bu quşlar nə vaxt, harada döyüş-vurus başlayacağını, qan tökülüb ölüm-itim olacağını öncədən bilir və üçub buraya toplaşırlar. “Dirse xan oğlu Buğac xan boyı”nda atanın – Dirse xanın eşi ilə oğul – Buğac qışda-yazda qari-buzı əriməyən Qazılıq dağında ölümcül yarananır. Ana bir dəstə xanimla oğlunu axtarmağa gəlir. Onlar bir dərəyə qarğɑ-quzğunun enib-qalxdığını görüb atlarını oraya sürürlər, gəlib Buğacı “alca qana bulaşmış” halda tapırlar. Ele buna görə də, “Qarğɑ-quzğun qan görüb, oğlanın üstüne qonmaq istərdi” (D-26<sup>9</sup>) sözləri ilə dastançı fikri tamamlayır.

Yaxud “Qanlı qoca oğlu Qanturalı boyı”nda qızını Qanturalıya verməyə məcbur olan Trabzon təkürü sonradan peşman olur. Qızını qaytarmaq üçün onların arxasında altı yüz döyüşçü göndərir. Selcan da, Qanturalı da bu gələn yağıyla vuruşurlar. Qanturalı döyüş-döyüş bir dərəyə enib görünməz olur. Bu vaxt Qanturalının ata-anası gəlir. Qızdan oğlanlarını soruşurlar. Selcan deyir: “Nə yerde enir-qarışur toz varsa və nə yerdə qarğɑ-quzğun oynarsa...” (D-195<sup>2</sup>) Qanturalı oradadır.

Oğuz ellərində alplar, qız-gelinlər daha çox şahinə, qaza bənzədildiyi halda, düşməndən söz gedəndə, bir qayda olaraq, quzğun yada düşür. Onlar ip üzəngili, keçə böركlü, azğın dinli, nəhayət, quzğun dilli kafir adlandırılır.

Bəhlul Abdulla

**QARĞI** – düz və sərt gövdəli çoxillik qamış növü. Qarğıdan uzun süngü, nizə (göndər, cida) və b. döyüş alətləri düzəldilirdi. Bunların uzunluğu altmış əl tutacağı qədər olub uzaq məsafədən düşməni məhv etmək imkanı verirdi. Süngü, nizə, göndər, cida bu silahlарın adı olsa da, onların hamisəna qarğı deyilirdi: “Qarğu cida oynadanlar vardi, gəldi” (D-137<sup>8</sup>); “Qarğu dillü uz sügüm-i qapdım” (D-207<sup>3</sup>); “Qarğu dalı sügünü mana vergil” (D-245<sup>13</sup>).

**QARUCIQ** – döyüşünün biləyinə bağlılığı dəmir zireh. “Qolçaq” sözü ilə eyni mənada olub bu sözün ilkin formalarından biridir. “Qarucıq” sözü KDQ-də bir dəfə işlənmişdir. “Uru durdi, tavladan bir şahbaz at çıxardı, əyərlədi, geyimin geydi. Dizcik, qarucıq bağlandı” (D-261<sup>13</sup>).

**QARUN ELİ** – bugünkü Ərzurum bölgəsi, KDQ-də ancaq XI boyda rast gəlinir. Burada Qazan bəg deyir: “Atla Qarun elinə çapqun yapdım...” (D-280<sup>1</sup>).

Roma istilasından öncə Ərzurum Qarun adlanmışdır. Qaynaqlarda bu qala hasarının Bizans qeysəri II Teodoe-yonolis tərəfindən tikildiyi qeyd olunur. İlk İslam yazılarında bura “Qali-qala” – deyə anılır. Erməni və yunan müəlliflərinin (Strabon, XII) əsərlərində “Karanitis” “Karenitide” kimi yazılan “Karin”, “Karnoy”, “Kalak” KДQ-də Qarun eli biçimində təqdim olunur.

### **Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

Kırzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.

**QAYI** – 24 oğuz boyundan biri. M.Kaşgarlı, Rəşidəddin və Əbü'l Qazi Bahadır xan bu boyu ən qədim, köklü,

sərəfli döyüşkən boylardan biri kimi göstərir.

KDQ-də belə xatırlanır: “Qorqut ata ayıtdı: “Axır zamanda xanlıq gerü – Qayıya dəgə, kimsənə əllərindən alma-ya axır zaman olub qiyamət qopunca”.

Osmanlı xanədanlığında Qayı boyundan gəlir. IX-X yüzilliklərdə Oğuz Yabqu dövlətində qayılar hakim olmuşlar. Qaynaqlara görə, Qəznəvi hökmədəri Sultan Mahmud Qəznəvi bu boydandır.

Qayı etnotoponimi Anadoluda geniş yayılıb.

#### Ədəbiyyat:

Sümer F. Oğuzlar (Türkmenler). 2 baskı, Ankara, 1980.

**QAYIN, AĞCAQAYIN, TOZAĞACI**  
– KDQ-nin “Qazılıq qoca oğlu Yegnək boyu”nda Əmənin dilindən deyilmiş şeirdə belə bir misra vardır: “Qayın dalı yeləgindən sum altunlu mənim oxum!” (D-207<sup>11</sup>). Abidənin sadələşdirilərək nəşr edilmiş mətnində həmin misra oxucuya “Qayın budağından yonuldu oxum, ləlekli, qızılı möhürlü oxum!” şəklində çatdırılmışdır.

Ağ qabıqlı olduğuna görə Qayın ağacına həmçinin Ağcaqayın deyilib. Ağcaqayının isə, bəlli olduğu tək, bir adı da tozağacıdır. KDQ-də məhz elə qabığının da ağılığını bildirmək üçün buna “toz”la yanaşı, “ağ toz” da deyilib. Abidənin üçüncü – “Qam Börənin oğlu Bamsı Beyrək boyı”nda bir dəfə “ağ toz”a, bir dəfə də “toz”a tuş olur. İgidlik göstərmış Beyrək üçün bəzir-ganlar başqa şeylərlə yanaşı, “ağ tozlu qatı yay”da alırlar. Yenə də elə bu boyda Beyrək öz ox-yayını öyərkən “Ayğır verüb aldığım, ağ tozlu qatı yayım” (D-109<sup>3</sup>) deyir.

Bu örnəklərdəki “ağ tozlu”, “tozlu”nun elə “ağcaqayın”, “qayın”

olduğunu görmək çətin deyil. Abidənin sadələşdirilmiş mətnində sözü gedən nümunələr “Dəstəyi ağ tozlu bir möhkəm yay”, “Dəstəyi ağ tozlu möhkəm yayım” şəklində verilib və burada göründüyü tək, yayın dəstəyinin “ağ tozlu” olması mənəni dəyişdirib. Bundan savayı, ikinci nümunədəki “tozlu”dan əvvəl bir “ağ”ın da Dresden nüsxəsində yoxdur. Oğuzlar öz yay-oxalarını torpaqlarında six-six bitən ağa-qayın-qayın ağaclarından da düzəldiblər. Bu Əmənin dilindən deyilmiş şeirdəki nümunədən, eləcə də ikinci boyda özünü yer almış “üç yeləkli qayın oxlar atıldı”dan aydın görünür.

Ağcaqayın-qayın ağacının isə doğrudan-doğruya ağtoz-toz ağacı olmasını təsdiqləyən tədqiqatçılar çoxdur. Məsələn; B.Ögəl yazır: “Türklər ən iyi və sağlam oxlarını qayın ağacından yapar və toz dedikləri yay üzüklərini də qayın ağacı qabıqlarından çıxarırlardı. Yayın üzərinə yapışdırılan bu qabıqlar yayı daha elastik bir halda saxlayırırdı. Əsasən əski türklər qayın ağacına da toz derlərdi (B.Ögəl).

Bəhlul Abdulla

**QAYTABAN** – dəvələrin saxlandığı yer, arxac. (I, D-18<sup>2</sup> 32<sup>7</sup>; IV, D-139<sup>6</sup>, 145<sup>4</sup>; VI, D-196<sup>12</sup>, VII, 212<sup>8,13</sup>; X, 262<sup>5</sup>, 269<sup>1</sup>; XII, 299<sup>2</sup>).

I boyda Dədə Qorqud Buğacın atasına deyir: “Hey Dirse xan! Bəglilik vergil bu oğlana...! Qaytabanda qızıl dəvə vergil bu oğlana, yüklet olsun...! (D-18<sup>2</sup>). IV boyda Uruz deyir: “Qaytabanda qızıl dəvə əsən olsa, törumü verür, Ağ ayılda ağca qoyun əsən olsa, quzu verür (D-145<sup>4</sup>); VII boyda kafir elindən azad olan Qazlıq qoca oğlu Yegnəkdən soruşur: “Qaytabanın mayasını yuklü qoydum, nərmidir, mayamıdır anı bilsəm. Yegnək cavab verir:

Qaytabanın mayasını yüklü qoysun, nər oldu (D-212<sup>8,13</sup>) və s.

**Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

**QAZ** – su quşu. KDQ-nin dilində bənzətmə elementi kimi işlənmişdir: “Qaza bənzər qızımın – gəlinümün çıçəgi oğul!” (D-52).

Burada bənzədilən əslində türklərin dastan qohrəmanı olan Alp Ər Tonqanın Qaz adlı qız qardaşının – bacısının (M.Kaşqarlı divanına görə Əfrasiyabin qızının) adıdır. Burla xatun “Qaza bənzər qızım-gəlinüm” deyərkən *Qazi* gözəllik timsali olaraq gözlər önungə canlandırır.

**QAZAX DİLİNDE** – KDQ qazax dili nə 1950 il rusca Bakı nəşrindən çevrilmişdir. Onu Ə.Konıratbaev ilə M.Baydildaev tərcümə etmişlər. Kitaba Ə.Konıratbaev ön söz yazmışdır. Mütərcimlərin etirafına görə onlar tərcümədə V.Bartoldun rus dilində nəşrini əsas götürsələr də, bəzi sözlərin və ifadələrin oxunuşunda M.Erginin çap etdirdiyi Dresden və Vatikan nüsxələrinin faksimilesindən də istifadə etmişlər.

Ön sözdə Ə.Konıratbaev KDQ üslubunun dastan üslubuna yaxınlığını xüsusi qeyd edir. Onun fikrincə, KDQ-ya İslam elementləri IX-X yüzilliklərdə deyil, XV yüzillikdə gətirilmişdir. Müəllif bununla KDQ Orta Asiyada formalasılı Anadolu, Azərbaycan bölgələrində yazıya alındığını nəzərə çarpdırmış istəmişdir. Çünkü onun sonrakı qeydlərində də əsas diqqət KDQ-nin məhz Orta Asiyada yaranmasına, süjet xəttinin IX-X yüzilliklərdə Sır-Dərya ətrafında baş vermiş hadisələri əks etdirdiyinə yönəlmüşdür. KDQ-də şamanizm, totemizm elementlərinin, qopuz kultunun güclü olmasını da

müəllif məhz Orta Asiya regionu ilə bağlayır. Bütün bu birtərəfli, yanlış fikirlər “Ön söz”də axıra qədər davam etdirilir. Təbii ki, KDQ oğuznamələrinin bu və ya digər bölgədə yaranması haqqında elmdə baş verən mübahisələr folklorşunaslığının predmeti deyildir. Dastanı yalnız Azərbaycanla bağlayanlar yanlışlığa yol verdikləri kimi, onu yalnız Orta Asiya ilə əlaqələndirənlər də eyni səhvə yol verirlər. Buna görə də, Ə.Konıratbaev H.Arası və M.Təhmasib nəşrində coğrafi adların Qafqaz bölgəsinə uyğunlaşdırılması əleyhinə çıxırsa da, özü tarixi hadisələrin izahin- da subyektivliyə qapılır.

Tərcüməcılər kitabə “Dədə Qorqud” adını deyil, Qorqud Ata adını vermələrini belə izah edirlər: Dədə atababa mənasında olub sak (İran nəzərdə tutulur) mənşəli sözdür. Ata isə türkələrin doğma sözdür.

KDQ-də Qorqudun övliya yox, akın (ozan) kimi fəaliyyət göstərməsi onu dastan qəhrəmanlarından biri edir. Müəllif Qorqudun müqəddimədə dediyi atalar sözünü müasir qazax atalar sözləri ilə tutuşdurur, onların oxşarlığıni xüsusi qeyd edir. KDQ-də mifoloji və şəcərə-tarix elementlərinin mövcudluğunu müəllif Təpəgözlə Basatda, Bayındır xanla Qazanda görür. Ə.Konıratbaevə görə, birincilər mifoloji, ikinçilər tarixi obrzlardır. Həm də o, Bayındırı məhz Azərbaycanla əlaqələndirir.

Ə.Konıratbaevə görə, KDQ-də IX-X yüzilliklərin Sır-Dərya boyundakı Yeniqənd mərkəz olmaqla Oğuz-qıpçaq birliyi, türkmənlərlə peçeneqlərin arasında (922-956) çəkişmələr, Şah Mələyin 1043 ildə Sır-Dəryadan getməsi, ona qarşı üsyən əks edilmişdir. KDQ Oğuz-qıpçaq ulusunda yarandığı üçün məhz bu ulusun tarixidir.

KDQ boylarının formalasdığı, təşəkkül tapdığı tarix bir çox qorqudşunasları düşündürdüyü kimi, Ə.Koniratbaevin da diqqətindən kənardə qalmamışdır. Bu baxımdan o, boyları üç tarixi dövrə böllür:

1) Oğuz-qıpçaq ulusunun birliyi dövründə yaranmış boyalar. Buraya o, “Qam Börənin oğlu Bamsı Beyrək boyı”ni, “Dirse xan oğlu Buğac xan boyı”-ni, “Qanqli qoca oğlu Qanturalı boyı”ni, “Duxa oğlu Dəli Domrul boyı”ni və “Basatın Dəpəgözü öldürdürü boyı”u daxil edir.

2) Türkmenlərlə peçeneqlərin otuz dörd illik əlaqəsi, çekişmələri tarixini eks etdirən hadisələr. Buraya Qazan, onun oğlu Uruz ətrafında cərəyan edən Əgrək, Səgrək, Əmrənla bağlı boyaları daxil edir. Müellifə görə, Əgrəkə Səgrək it adıdır və onlar Qazanın əsir düşmüs arvadı Börlü Suludan doğulmuşlar. Ancaq onlar Qazanın batırları kimi KDQ-yə daxil olmuşlar.

3) Oğuz-qıpçaq ulusunun dağılmışını göstərən boyalar. Qıpçaqlar Beyrəyi öldürürək, Qazan da Aruzu öldürür. Bu hadisəni o, türkmenlərin şah Məliklə oğlu Əlini öldürməsinin prototipi kimi qəbul edir.

Ə.Koniratbaev “Qam Börənin oğlu Bamsı Beyrək boyı” ilə qazaxların “Alpamıs” dastanını qısaca da olsa, müqayisə edir. Alpamısın qayı tayfasından olduğunu deyir. Nəhayət, sonda KDQ-nın Orta Asiyada yaranıb, Qafqazda, Anadolu bölgəsində yazıya köçürüldüğünü bildirir.

KDQ-nin təbliği, yayılması baxımından bu nəşrin böyük əhəmiyyəti vardır.

#### Ədəbiyyat:

*Korkit Ata kitabı*. Oris tilinen audarğandar. Koniratbaev Ə., M.Baydildaev. Almatı, 1986.

Füzuli Bayat

**QAZAN XAN** – Ulaşoğlu Salur Qazan – Xanlar-xanı, Uruzun atası, Qaragünənin qardaşı. II, III, IX, XI boyılarda iştirak edir.

Qazanzəmi – Cəbrayıl rayonu ərazisində, Qazangöl və Qazangöl düzü – Tovuz rayonu ərazisində yer adları; Qazanbulaq – Goranboy rayonu ərazisində kənd; Qazan qayası – Gürcüstan Respublikasının Faxralı kəndi ərazisində Gözəl dağının zirvəsində qaya; Qazan-göl yaylaşımı, Qazangöl aşırımı – Naxçıvan MR ərazisində yer adları; Qazangül – Zaqtala rayonu ərazisində kənd.

**QAZILIQ QOCA** – Yegnəyin atası, Bayındır xanın vəziri, dünyagörmüş, işə yarayan, qaba dizli igid. Daş Oğuzdan Bügdüz Əmənin qaynı, İç Oğuz bəyi. “Qazılıq qoca oğlu Yegnək boyı”nda iştirak edir.

**QAZILIQ QOCA OĞLI YEGNƏK** – İç Oğuz bəyi. Atasının dustaq olması xəbərini on altı ildən sonra Qaragünə oğlu Qara Budaqdan aldıqdan sonra onu xilas edir. “Salur Qazanın evi yağmalandığı boy”da Yegnək bəy belə xarakterizə olunur: “Çaya baqsa çalumlu, çal qaraquş ərdəmlü, qurqurma quşaqlu, qulağı altın kubəli, Qalın Oğuz bəğlərini bir-bir atından yiqicı Qazlıq qoca oğlu bəy Yegnək çapar yetdi” (D-61<sup>8</sup>).

KDQ-nin “Qazılıq qoca oğlu Yegnək boyı” onun iigidliyindən bəhs edir.

**QAZLIQ** – dağ adı. KDQ-də cümle tərkibində 41 dəfə adı çəkilir: 7 dəfə Qazlıq dağı: I, D-27<sup>8</sup>, 27<sup>9</sup>, 27<sup>10</sup>, 28<sup>5</sup>, 28<sup>6</sup>, 28<sup>7</sup>, 28<sup>8</sup>; 13 dəfə Qazlıq qoca II, D-61<sup>10</sup>, IV, D-151<sup>5</sup>, VII, D-202<sup>4</sup>, 202<sup>8</sup>, 203<sup>2</sup>, 203<sup>4</sup>, 203<sup>7,9</sup>, 203<sup>11</sup>, 204<sup>1</sup>, 209<sup>11</sup>, 211<sup>6</sup>, 18 dəfə qazlıq atlar: I, D-24<sup>4</sup>, 25<sup>2</sup>, 26<sup>5</sup>; IV, D-138<sup>13</sup>; VI, D-174<sup>9</sup>, 281<sup>7</sup>, 296<sup>3</sup>, 296<sup>12</sup>, 197<sup>9</sup>, 200<sup>2</sup>; IX, D-244<sup>11</sup>; X,

D-257<sup>9</sup>, 267<sup>3</sup>, 270<sup>5</sup>; XII, D-296<sup>9</sup>, 293<sup>2</sup>, 297<sup>1</sup>, 299<sup>3</sup> kimi xatırlanır.

I boyda Dirse xan Oğuz bəyləri ilə “Köksü gözəl” qaba dağa ova çıxır, xainlərin sözü ilə yeganə oğlunu oxlayır. Oğlunun ovdan geri dönmədiyi görən ana narahat olur, onu axtarmaq üçün qışda-yazda, qarşı-buzu əriməyən Qazlıq dağına gedir. Orada al-qan içində yatan oğlunu görüb, “Aqar sənin suların, Qazlıq dağı, aqar kibi, aqmaz olsun! Bitər sənin otların, Qazlıq dağı, bitər ikən, bitməz olsun” – deyə qarğış edir (D-27);

VII boyda Bayındır xanın sülaləsinin vəziri Qazlıq qocadan söhbət gedir: “Qazlıq qoca derlerdi, bir kişi var idi, Bayındır xanın vəziri idi” (D-202<sup>4</sup>);

III boyda Bayındır xanın divanında sağ yanında Uruz, sol yanında Qazlıq qoca oğlu bəg Yegnək oturur (D-67<sup>7</sup>); I və X boylarda “Yelisi qara “qazlıq atları” adı çekilir (D-24<sup>4</sup>, 293<sup>2</sup>);

XII boyda Beyrək ona xəyanət edən Uruza, sizin hiylənizi bilsəydim “Qaraqoçda qazlıq atıma binərdim” – deyir (D-299<sup>3</sup>) və s.

M.F.Kırzioğlu bildirir ki, orta əsr erməni mənbələrində Qazlıq dağının adı “Ara-Kaz” kimi keçir. O, hazırda Ermənistən ərazisində qalan bu dağı həm də “Ala göz” (el arasında “Alvız”) dağı ilə eyniləşdirir.

V.V.Bartold Qazlıq dağının Qafqaz sıra dağlarından biri ola biləcəyini qeyd edir. Ancaq X.Koroğlu bu fikri məqbul saymir. “Manas” eposunda da “Qazlıq” yer adlarına rast gəlirik. Qaynaqlarda Daşköndlə Sayram arasında “Qazlıq” adlı kiçik bir dağın olduğu da qeyd edilir (O.Şaiq).

Araşdırıcıların fikrincə, bu dağın coğrafi koordinatı hələlik dəqiqliyedildir.

### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Kırzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952, s.100.

**QƏDİM TÜRK QATI** – KDQ-də elə ifadələr mövcuddur ki, onlara sonrakı dövr ədəbi materiallارımızın dilində rast gəlmirik. Elə lügət vahidləri müşahidə edilir ki, onları yalnız əski türk mənbələrində qeydə almaq mümkün olur. Sözlərin müəyyən bir qismi XIII-XVI əsrlər ədəbi materiallارımızın çox az bir hissəsində qalıq səciyyəsi daşıyır. Başqa bir qismində isə ümumən ədəbi-bədii dil nümunələrimizdə təsadüf edilmir, həmin sözlərin izlərinə yalnız müasir şivələrimizdə rastlaşırıq. Bəzi faktlara nəzər salaq.

Ava binmək – ova çıxməq, ova getmək. Məs.: “Ava bingil, könlün açılsun!” – dedi” (D-240<sup>6</sup>).

Av çıçırtmaq – ova hazırlaşmaq, ova tədarük görmək. Məs.: “Üç gün dəxi Bəkili av – şikar ətilə qonaqlayalım, bəglər!” – dedi. Av çıçırtılar” (D-237<sup>5</sup>).

Aqın – çapqın, basqın, talan, qarət. Məs.: “Qarıcıq aydır: “Basat şimdə aqından gəldi” (D-220<sup>13</sup>).

Aqınçı – çapib-talayan, basqın edən, hücum edən; cəld, iti, süretli dəstə və s. Məs.: “Aqınçılar kafirin elin-günin urub qızın-gəlinin əsir etdilər” (D-252<sup>7</sup>).

Bu qədim lügət vahidi az da olsa digər orta əsrlər ədəbi materiallارımızın dilində də müşahidə edilir. Məs.: Gözlərin aqın dildə qomadı taqət (QB, XIV, 547); Avçı, aqınçı arsız gərək (ON, XV, 52).

Mahmud Kaşgarlı “Divan”ında: aqınçı – cəld, iti, süretlə hərəkət edən dəstə; gecə hücum edib düşməni dağdan əsgər (bax: DTS, 48; MK,-ind; 31).

V.Radlov “aqınçı” sözünü vaxtilə əsgər, talana qarətə göndərilən, qarətçi kimi mənalandırmışdır (bax: Rad. I, 100).

Aqın vermək – çapqına, basqına icazə vermək. Məs.: “Aqın verdi, çığrtdı. Aqınçı dərildi” (D-254<sup>12</sup>).

Aqın diləmək – çapqına, basqına getmək üçün icazə istəmək. Məs.: “Turdi Qazan bəğdən aqın dilədi” (D-254<sup>11</sup>).

Ağız – sərhəd. Məs.: “Doquz tūmən Gürcüstan ağızına varub qondı, qaravulliq eylədi” (D-236<sup>11</sup>).

Əski türk mənbələrində: ağız – düşmən hüdudu, sərhəd və s. (bax: Rad., I, 179; TS, I, 10; Mal. 335; Təf., 37; DTS, 21).

Aya – sapanın daş qoyulan yeri, dəri hissəsi. Məs.: “Qaracuq çoban sapanının ayasına daş qodı, atdı” (D-418).

“Aya” sözü tarixən ədəbi materiallarımızın dilində ovuc, ovucun içi, əlin içi; pəncə mənalarında işlənmişdir. Məs.: Bir ayası əlli bin batman idi (SYZ, XIV, 67); Munun əli ayası aslanun ayasına bənzər (ŞN, XVI, 118).

Əski türk mənbələrində: aya – ovuc, ovucun içi; əlin içi; pəncə (bax: TS, I, 54; TS, II, 64; DTS, 25; Nəc., 388).

Şair Hamidi Qaramanlınin 1543 ildə qələmə aldığı “Leyli və Məcnun” əsərində aya çalmak – əl çalmaq (bax: TS, II, 70).

Alp – qoçaq, igid, cəsur, qorxmaz, qəhrəman, yenilməz, hünərli; pəhləvan. Məs.: “Üç yüz altmış altı alp ava binsə...” (D-237<sup>9</sup>).

İbn Mühənnə “Lügət”ində: alp – qəhrəman, bahadır (bax: AV, 9).

Əski türk mənbələrində: alp – qoçaq, igid, cəsur, qəhrəman, qorxmaz, pəhləvan (bax: Rad., I, 340; TS, I, 22; TS, IV, 193; Təf., 49; Bat., 196; fa., I, 46; DTS, 36).

– Alp ər//ərən – qoçaq, cəsur, hünərli, ürkli, şücaətli döyüşçü; igid, qəhrəman. Məs.: “Alp ərən adın yaşurmaq eyb olur” (D-288<sup>1</sup>).

Əski türk mənbələrində: alp er//erən – qoçaq, cəsur, yenilməz, şücaətli (bax: TS, I, 22; TS, II, 30; DTS, 36).

– Alplar başı – igidler başçısı, igid-lər sərvəri. Məs.: “Alplar başı Qazan oğlancuq ilə sərxoş olub yatırlar,” – dedi” (D-127<sup>3</sup>).

Maraqlıdır ki, “alp” sözü eyni mənada türk dillərinin təsiri kimi ərəb dili-nə də keçmişdir (bax: Zahidi, 38).

Apul-apul – yan basa-basa yerimək, yüyürmək. Məs.: “Apul-apul yürysündən, Aslan kibi Turuşundan... Ağam Beyrəgə bənzədürüm, ozan, səni!” (D-106<sup>8</sup>).

Bu söz yuxarıdakı mənada XIV əsr Azərbaycan şairi Mustafa Zəririn dilində (Dənizdən bir canvar çıqdı, ol qılı yutdı, bəni apul-apul dəniz qayısına götürdü (bax: 323, 31), o cümlədən XV əsr osmanlı-türk yazılı dili abidəsi “Əbu Müslümnamə”də də müsahidə edilir (bax: TS, III, 30).

Bağdamaq – badalaq vurmaq. Məs.: “Bu gəz Beyrək qızun incə belinə girdi, bağdadı, arxası üzərinə yerə urdu” (D-79<sup>13</sup>).

Mahmud Kaşqarlı “Divan”ında: bağda – badalaq vurmaq (yarışda) bax: DTS, 77; MK – ind., 61.

Orta əsrlər osmanlı – türk yazılı dil abidələrində: bağdamak – badalaq vurmaq (bax: TS, II, 93; TS, III, 60; TS, IV, 67).

Balçaq – qılincin qəbzəsi; Məs.: “Gördilər kim, bu gəlin kişiñün qılıncının balçağına qanlu,” oğlu görünməz” (D-194<sup>6</sup>).

Əski türk mənbələrində: balçağ – qılincin qəbzəsi; qılincin qəbzəsində əli qoruyan dəmir (bax: Rad., IV, 1505; Bud, I, 236, Bor., 134).

Busarıq//busaruq//pusaruq – du-  
man, çən. Məs.: "...düm qara pusarıq  
ordumun üzərinə töklür gördüm..."  
(D-43<sup>1</sup>).

Mahmud Kaşqarlı "Divan"ında:  
bus//pus – duman, çən; qaranlıq, zülmət  
(gəcə); bulanlıq, tutqun; qəmgin, pərt  
(bax: DTS, 127; MK, ind., 80).

Qağan – qızmış, kükrəmiş. Məs.:  
"Ya buganun buynuzunda ilişəm. Ya  
qağan aslanın çaynağında didiləm"  
(D-176<sup>13</sup>).

Bu qədim lügət vahidi yuxarıdakı  
mənəda az da olsa XIII–XVI əsrlər  
yazılı dil nümunələrimizdə müşahidə  
edilir. Məs.: Bən anı adəm surətində bir  
qağan aslan gördüm (3 S3, XIV, 394);  
...qağan aslanlar əgər anrar isə... (QB,  
XIV, 635); ...qağan buga aslane  
qarşıdır (ŞN, XVI, 402).

Orta əsrlər osmanlı-türk yazılı  
abidələrinde: Kağan – qızmış, kükrəmiş  
(bax: TS, I, 401; TS, III, 395; TS, IV,  
451).

Maraqlıdır ki, "qağan" sözü hazırlı  
Lənkəran şivəsində igid, qüvvətli mə-  
nalarında işlənməkdədir. Məs.: – Qar-  
daş, o day qağandı də, adam-madam  
saymir (bax: ADL, 105).

Qilağuz//qulağuz – bələdçi, yol  
göstərən, rəhbər. Məs.: "Qayırı ərən  
qilağuzsız yol yanlışsa, Qilağuzsuz yol  
başaran Qazan ər idim" (D-278<sup>5</sup>).

Bu söz müxtəlif fonetik variant-  
larda (qalavuz, qilavuz, qolavuz, qula-  
vuz, qulağuz və s.) az da olsa, XIV–XV  
əsrlər yazılı dil nümunələrimizdə də öz  
əksini tapmışdır. Məs.: Gəlüp Əsvədə  
qulağuz oldılar (3S3, XIV, 484); Yol  
bulanları qolavuz eyləgil (3Y3, XIV,  
211); Qiyamət gündündə bular sizə gelər  
şəfi oxup qulavuz olar (3YH, XIV,  
550); Qulağızsız quş uçmaz (ON, XV,  
151).

İbn Mühənnə "Lügət"ində: kula-  
vuz – bələdçi (bax: AV, 47).

Yusif Balasaqunlunun "Qutadqu  
bilik" əsərində: qulavuz, Mahmud Kaş-  
qarlı "Divan"ında: qulafuz – bələdçi,  
yolgöstərən; rəhbər (bax: DTS, 464,  
465).

Qalmış – aciz, düşkün, zəifləmiş,  
gücdən düşmüş, yorğun. Məs.: "...Qalın  
Oğuzun dövləti, qalmış yigit arxası  
Salur xan Qazan yerindən durmuşdı"  
(D-36<sup>1</sup>).

"Qalmış" sözü eyni mənada  
"Oğuznamə"də də müşahidə edilir.  
Məs.: Ol verə ki, bol verə, Qalmışlara  
yol verə (ON, XV, 55).

"Şahnamə"nin XVI əsr türkçə  
tərcüməsində: kalmış – aciz, düşkün  
(bax: TS, I, 407).

V.V.Radlov da vaxtilə bu sözü aciz,  
düşkün, gücdən düşmüş, zəifləmiş,  
yorğun kimi mənalandırılmışdır (bax:  
Rad., II, 271).

Qan qaşanmaq – qorxudan, dəh-  
şətdən sidiyə qan getmək, qan işəmək.  
Məs.: "Aslan hayqırkı, meydanda nə  
qədər at varsa, qan qaşındı" (D-183<sup>7</sup>).

Bu qədim lügət vahidi öz əksini  
"Dastani-Əhməd Hərami"də də tap-  
mışdır. Məs.: İkən qürbüzlər idi ol  
ərənlər, Oları qan qaşanurdı görənlər  
(DƏH, XIII–XIV, 7).

Əski türk mənbələrinde: qaşan –  
sidiq; sidiyə getmək, işəmək (bax:  
Rad., II, 391; MK, -ind- 358; DTS, 431;  
Nəc., 131).

Orta əsrlər osmanlı-türk ədəbiyyatı  
nümunələrində: kan kaşanmak – sidiyə  
qan getmək, qan işləmək (Bax: TS, I,  
412; TS, III, 405; TS, IV, 464).

Qarvamaq – qarmalamaq, yapış-  
maq, tutmaq; yaxalamaq. Məs.: "Qazan  
kəndyüyi bildirmədi, qarvadı Beyrəgi  
biləğindən tutdı-dartdı, çomağını  
əlindən aldı" (D-287<sup>6</sup>).

Osmanlı-türk yazılı dil nü-  
munələrində: kazvamak//kazvanmak –

qarmalamaq, yapışmaq, tutmaq; yaxalmaq (bax: TS, I, 423; TS, IV, 479).

Qarçaşmaq//qurcuşmaq – bir-birinə qarışmaq; qarma-qarışq olmaq; qaralıb çaxnaşmaq (bulut). Məs.: Qurcuşuban – uğraşuban tağdan endi (91).

Bu qədim lügət vahidi eyni mənada “İxtiyarati-qəvaidi külliyyə” də də müşahidə edilir. Məs.: – Əgər gög kənarı məşriq tərəfdən qızarsa, iqlimlər qarcaşa; Cümələ aləm qarcaşa (İQK, XV, 34).

“Qarçaşmaq” sözü bu gün Qazax dialektində “qarçamax” şəklində işlənərək qaralıb çaxnaşmaq (bulut), qarışmaq mənaları daşıyır (bax: ADL, 121).

Qolan – kəmər; tapqır, qarınaltı (qayış, bağ). Məs.: “Kafirin arxasına əyər saldı, ağızına uyan urdi. Qolanını çəkdi, sıçradı arqasına bindi” (D-276<sup>7</sup>).

İbn Mühənnə “Lügət”ində: kulun – tapqır, qarınaltı (bax: AV, 47).

Mahmud Kaşqarlı “Divan”ında: qolan//qulan – tapqır, qarınaltı (bax: DTS, 454, 465).

V.V.Radlov da vaxtilə bu sözü (qlan//qulan) tapqır, qarınaltı kimi mənalandırmışdır (bax: Rad., II, 589, 974).

Maraqlıdır ki, “Qolan” sözü bu gün Azərbaycan dilinin Oğuz rayon şivəsinde “kiçik örökən” mənasında işlənməkdədir (bax: ADL, 147).

Qunt – iri, böyük, qaba, kobud, yöndəmsiz; sağlam, qüvvətli, möhkəm, davamlı; sərt, cod. Məs.: “Qunt-qunt biləklərin solmasayı, “Ağam Beyrək” deyəydim, ozan, sana” (D-106<sup>7</sup>).

Osmanlı-türk ədəbiyyatı nümunələrində: kunt – qüvvətli, sağlam (bax: TS, I, 497).

V.V.Radlovda: qunt – möhkəm, davamlı, sağlam, qüvvətli, qıvrıq; sərt, cod; ağırtərpənən, ləng, biçimsiz (bax: Rad., II, 913).

Quşluq//quşlux//quşluğun – səhər, səhər tezdən; səhərdən günortaya qədərki vaxt ve s. Məs.: quşluq – uyxudan oyanur qalqar (O.Ş., 3).

Bu sözə eyni mənada XIV–XV əsrlər ədəbi materialımızın dilində də rast gəlmək olur. Məs.: Quşluqə dəkin buyurda ədlü dad (YVG, XIV, 1); Quşluq oldu bu aradə qaldunuz (SY3, XIV, 67); Quşlux günüəsi qulluğə yazılıb bu gecə (QB, XIV, 144); Axşamadək yoldaş olacağa quşluğa dək göymək gərək (ON, XV, 61); Quşluğun Müştəri hökm edər (İQK, XV, 4).

Mahmud Kaşqarlı “Divan”ında və “Təfsir”də: quşluq – səhər, səhər tezdən; günortadan sonrakı vaxt (bax: Təf., 219; DTS, 471; MK, ind., 382).

V.V.Radlov: quşluq//quşluğ – səhərlə günorta arasındaki vaxt, təxminən saat 10 radələri (Rad., II, 1030).

Doğan//Toğan – şahin, qızılqus, tərlan, ov quşu. Məs.: “Toğan quş oluban uçayıımı?..” (80, 92).

Bu qədim lügət eyni mənada “Oğuznamə”də də öz əksini tapmışdır. Məs.: Dölgəncə gündə taqsan toğan olmaz; Toğana ət əksik olmaz (ON, XV, 106, 130).

“Toğan” sözü Nizaminin “Xəməsə”sində də qeydə alınmışdır. Toğanşahin quşu. Məs.: Toğan şah-e morğan-o Toğrul benam, Be soltanı əndər çu Toğrul təmam (Toğan quşlarının şahı və adı Toğrul, Sultanlıqda Toğrul kimi təmam kamaldır, bax: Cavad Heyət).

Əski türk mənbələrində “Falnamə”də (irq Bitiq): toğan – şahin, qızılqus, tərlan (bax: DTS, 571); “Təfsir”də: toğan – bütün quşların ağ rəngli növü: ağ toğan – ağ rəngli şahin, qızılqus, tərlan (bax: Təf., 165); cıçatay ədəbiyyatında: toğan – kiçik yırtıcı quş (bax: Rad., II, 1159).

Osmalı-türk ədəbiyyatı nümunələrində: doğan//toğan – şahin, qızılqus, tərlan (bax: Rad., III, 1159).

Bu söz öz varlığını indi də Azərbaycan dilinin Şuşa şivəsində qoruyub saxlamaqdadır: Doğan – ov quşu, şahin, qızılqus, tərlan. Məs.: Bir ağ doğan aldım yaxşı avlıyır (bax: ADL, 196).

Talpinmaq – çırpinmaq, çabalamaq; titrəmək, yırğalanmaq. Məs.: "...yummruğumda talbinan şahin bənim quşumı alur gördüm..." (D-42<sup>13</sup>).

Mahmud Kaşqarlı "Divan"ında, Qütbün "Xosrov və Şirin" əsərində, Yunis İmrənin dilində: talbin//talpin//talpun – titrəmək, yırğalanmaq; çırpinmaq, çabalamaq; pərvaz etmək, qanad çalmaq (quş haqqında), yellənmək, yırğalanmaq (bax: DTS, 528, 529; Faz., II, 331; Qabes., 79-80).

A.Budaqov, V.V.Radlov: talpin//talpün//talbin – titrəmək, əsmək, tərəpnəmək; yellənmək, yırğalanmaq; pərvaz etmək, qanad çalmaq (quş) və s. (bax: Bud., I, 336; Rad., III, 896, 898).

"İley – qabaq, hüzur, qarşı, ön, ön tərəf. Məs.: "İleyündə düğün var, Dügüne varub ötgil! – dedi" (D-105<sup>1</sup>).

"İley" sözü öz əksini Mustafa Zəririn dilində də tapmışdır. Məs.: Gör-düm kim, bir cəmaət xeyməsinün, ile-yində durarlar (3YH, 418).

Osmalı-türk ədəbiyyatı nümunələrində: iley//ily – qabaq, ön, tərəf, hüzur, qarşı (bax: Bud., I, 205; Rad., I, 1478; TS, IV, 418; Qabes., 95).

Bu söz indi də Azərbaycan dilinin Qazax dialektində ön tərəf, qabaq, qarşı və s. mənalarında işlənməkdədir. Məs.: İleyində ölüm, a Qurvan (bax: ADL, 234).

İnaq – dost, yoldaş, yaxın, həmrəh; inanılmış şəxs, arxa; məsləhətçi, müşavir. Məs.: "Bəglər, Beyrok bizdən qız almışdır güyəgümüzdür; amma Qazanın inağıdır" (D-295<sup>6</sup>).

Əski türk mənbələrindən "Altun yaruq" və Qütbün "Xosrov və Şirin" əsərində: inağ//inaq – dost, yaxın; aşna; yoldaş, həmrəh (bax: Nəc., 453).

V.V.Radlov: inaq//inaq – dost, aşna; yoldaş, həmrəh; sadıq; inanılmış şəxs; müşavir, məsləhətçi (bax: Rad., I, 1361, 1431, 1440). A.K.Borovkov: inaq – dost, aşna; yoldaş, həmrəh (bax: Bor., 126).

Ilğamaq//yılğamaq – həmlə etmək, basqın etmək, axın etmək, sürətlə hücumu keçmək, qəflətən hücumu keçmək. Məs.: "...sası dirlü din düşməni, alaca atlu kafir bindi yılğadı dün bu cuğunda" (D-38<sup>3</sup>).

V.V.Radlov: ilğa – dördnala çapmaq; İlgar – dördnala çapmaq; hücum, həmlə, basqın, axın; qəflətən hücumu keçmək (Rad., I, 1377).

İşq//ışuq – zireh, dəmir dəbilqə, dəmir başlıq. Məs.: "Başında qunt işq-lar saqlardım sənincin" (D-129<sup>10</sup>).

"işq" sözüne eyni mənada Mustafa Zəririn dilində də rast gelirik. Məs.: Başına bir müzəhhər işiq urundı (3S3, XIV, 713).

Osmalı-türk yazılı abidələrində: işık – dəmir başlıq (bax: TS, IV, 398).

Yab-yab – yavaş-yavaş, səssizcə, ahəstə, sakit, oğrun-oğrun. Məs.: "Ədəblə yab-yab gerü döndi" (D-77<sup>7</sup>).

Orta əsrlər osmanlı-türk ədəbiyyatında: uar-uar – yavaş-yavaş, sakit, səssizcə (bax: Rad., III, 258; TS, I, 781; TS, III, 841).

Yadiq – yasti su qabı, şərab qabı (yola çıxmaq üçün lazım olan əşya). Məs.: Yadiğı yarağılı yola girdi (94).

Uygur abidələrində (Q as) – yadiqliğ – yasti; sərilmış (bax: DTS, 223).

XVI əsr türk abidəsi "Hafız şərhi"ndə; yatik – yasti şərab qabı (bax: TS, I, 795).

V.V.Radlov: yatik//yatuk – ciyindən asılan su qabı (bax: Rd., III, 200, 202).

Yalab-yalab – parıl-parıl işiq saçmaq, parıldamaq, bərq vurmaq, gözqamışdırıcı. Məs.: “Yalab-yalab yalabıyan ince donlum!” (D-199<sup>7</sup>).

Osmanlı-türk ədəbiyyatında: yalap-yalap – parıl-parıl yanmaq, parıldamaq, işiq saçmaq, bərq vurmaq (bax: TS, I, 771, TS, IV, 828).

V.V.Radlov: yalap-yalap – parlaq, işıqlı, göz qamaşdırıcı (bax: Rad., III, 162).

Yalabıdaq – birdən-birə, qəflətən: şısmək kimi, ildirim sürətilə. Məs.: “Böylə digəc oğlanın qulağına səs toqındı. Başın qaldurdu, yalabıdaq gözin açdı...” (D-28<sup>2</sup>).

Osmanlı-türk yazılı dil abidələrində: yalabıdak – birdən-birə, qəflətən; şısmək kimi (bax: TS, I, 770).

Yaldırımaq//yıldırımaq – parıldamaq, işıldamaq, şəfəq saçmaq, parılparıl şölö saçmaq, bərq vurmaq və s. Məs.: “Çoban ilərə vardi. Gördi kim, bir yiğanaq yatur, yıldırm-yıldır yıldırır” (D-215<sup>11</sup>).

Bu qədim lügət vahidi az da olsa digər yazılı dil nümunələrimizdə nəzəro çarpir. Məs.: Güzgi yaldırardı, baqan kişi gəndözin, düğəlü oturanları anun, içində görərdi (3YH, XIV, 364); Yıldırımaq/yıq yana gəlsə, yaza bun yoq (ON, XV, 180).

Əski türk mənbələrinde müxtəlif şəkildə işlənərək (yaltri, yaltır, yaldra, yoldra və s.) parıldamaq, şəfəq saçmaq, bərq vurmaq və s. monalarında çıxış etmişdir (bax: DTS, 228, 230, 271).

Mahmud Kaşqarlı “Divan”ında: yalduruq//yoldurud – parlaq, işıqlı, bərq vuran, şölö saçan (bax: DTS, 228, 271).

Osmanlı-türk ədəbiyyatı nümunələrinde: yaldırmak – parıldamaq, şölö saçmaq (bax: TS, III, 808; TS, IV, 881).

Yalman – qılincin, bıçağın, süngünün nün ağızı və ya ucu. Məs.: “Qara polat uz

qılıclar çalındı, yalmanı düşdi” (D-63<sup>10</sup>).

Osmanlı-türk yazılı abidələrində: yalman – qılincin, bıçağın, süngünün, mızrağın ağızı və ya ucu (bax: TS, I, 775).

V.V.Radlov: yalman – ağız iti silah (bax: Ts, III, 190).

“Bədaiəl-lügət”də: yalman – qılincin iti tərəfi, ağızı (bax: Bor., 264).

Yamac – tərəf, müqabil, qarşı, üzbəüz. Məs.: “Məgər bir gün köprisinün yamacında bir bölük oba qonmış idi” (D-155<sup>8</sup>).

Osmanlı-türk ədəbiyyatı nümunələrinde: yamac – tərəf, müqabil (bax: TS, I, 776).

V.V.Radlov: yamac – müqabil, üzbəüz, qarşı (bax: Rad., III, 388).

Yamrı-yumru – biçimsiz, yönəmsiz, əyri-üyrü və s. Məs.: “Sizi yamrı-yumrı dadım-dayəm sandım,” – dedi” (D-240<sup>3</sup>).

V.V.Radlov: yamrı – əyri, əyri-üyrü, çəp; yamrı-yumru – biçimsiz, yönəmsiz, əyri-üyrü (Rad., III, 310, 311).

Yapuq – duvaq, örtük. Məs.: “Qara Dərə ağızında qara buga dərisindən beşiginin yapuğu olan... Qaragünə çapar yetdi” (D-59<sup>10</sup>).

Çığatay ədəbiyyatında: yapuk – örtük, duvaq (bax: Rad., III, 266); “Bədaiəl-Əl-lügət”də: yapuq – pərdə (bax: Bor., 259).

Yarmaq – ötmək, keçmək, arxada qoymaq (yarışda). Məs.: “Ox atıldılar. Beyrək qızın oqın yarğı” (D-79<sup>3</sup>).

İbn Mühənnna “Lügət”ində: yarmak – önə keçmək (yarışda) və s. (bax: AV, 86).

Osmanlı-türk yazılı abidələrində: yarmak – ötmək, keçmək, arxada qoymaq (bax: TS, I, 789).

Yarımaq-yarçımaq – yardım görmək, Allahdan lütf və ehsana nail ol-

maq. Məs.: “Yarimasun-yarçimasun, kafirin casusı bunları casuslaşdı” (D-90<sup>2</sup>).

Yen – paltarın qolu, donun, paltarın qolunun ağızı, içi; paltarda qolun ələ yaxın olan hissəsi, qolçaq. Məs.: “Banuçık qırmızı qaftanın geydi...” (D-114<sup>10</sup>).

İbn Mühənna “Lügət”ində: yen – paltarın qolu (bax: AV, 89).

Əski türk mənbələrində: yan//yen – paltarın qolu (bax: Bud., II, 368; Rad., III, 322, 328; Bor., 265; Təf., 151; TS, I, 818; TS, III, 800; MK; -ind; 126 DTS, 256).

Azərbaycan dilinin Zaqatala rayon şivələrində bu gün də alt köynəyin qolunun ağızına “yeng” deyilir. Məs.: Əhmət öz köynəyinə yeng tikirdi (bax: ADL, 246).

Yermək – məzəmmət etmək, dələməq; rədd etmək; ürəyini qırmaq və s. Məs.: “Ağam Beyrəgə bənzədürüm, ozan, səni! Sevindirdin, yerindirmə, ozan, məni” (D-106<sup>10</sup>).

Budda dini məzmunlu uyğur abidələrindən parçalarda (İyd III), “Qutadqu bilik” və Mahmud Kaşqarlı “Divan”ında: yer-etina etməmək, saymamaq, məhəl qoymamaq; rədd etmək, qəbul etməmək (bax: DTS, 257).

Ottoman-türk yazılı dil abidələrində: yermek – böyənməmek (bax: TS, IV, 878).

V.V.Radlov: yar – məzəmmətləmək, tənə vurmaq, qınamaq söymək (bax: Rad., III, 338).

Yüklet – yük heyvanı. Məs.: Qatar-qatar dəvələrüm... sana yüklet olsun; – “Qaytabanda qızıl dəvə sənin gedər. Mənüm də içində yükletüm var...” (D-33<sup>8</sup>).

Yüklü – hamilə, ikicanlı. Məs.: “Ala gözli görklü halalım, yüklü qodum...” (D-211<sup>10</sup>).

Bu sözə hələlik XV əsr ədəbi materiallarımızdan “İxtiyarati-qəvaidi-külliyya” əsərində rast gələ bilmış. Məs.: – Əgər gög yüzində əcayıb görünsə, yüklü övrət çoq həlak ola (44<sup>b</sup>).

Orta əsrlər türkdilli yazılı mənbələrə: yüklü/yüklük – hamilə, ikicanlı (bax: Rad., III, 589, 590; TS, I, 854, TS, III, 838; TS, IV, 912; Faz., I, 558).

Azərbaycan dilinin Qax rayon şivələrində indi də hamilə, ikicanlı qadına “yüklü” deyilir (bax: Əzizov, 298).

Kəpənək – yapıcı. Məs.: “Oğlana qara kəpənək geydürmişlərdi” (D-141<sup>13</sup>).

“Kəpənək” sözünə hələlik İbn Mühənna “Lügət”ində (kerepek – yapıcı; bax: AV, 41), Nəsiminin dilində (kəpənək geydüyime kimse eyb eyleməsün; s.117), habelə şifahi xalq ədəbiyyatı nümunələrimizdən “Koroğlu”da (Koroğlu baxdı ki, bu çiyində kəpənəyi, olində dəyənəyi cavan bir oğlandı; s.217) təsadüf edə bilmış.

Ottoman-türk ədəbiyyatı nümunələrində: kepenek – yapıcı (bax: TS, I, 448).

V.V.Radlov: kəpənək – yağışdan qorunmaq üçün plas; yeniçərilərin (əsgər) qış üst geyimləri (bax: Rad., II, 1187).

Köməc – isti küldə bişirilmiş çörək. Məs.: “Qara saqac altında köməcdən nə var?” (D-105<sup>7</sup>).

Mahmud Kaşqarlı “Divan”ında, “Bədalı Əl-lügət”də, ciğatay ədəbiyyatında: köməc – qoğal, kökö; isti küldə bişirilmiş çörək (bax: Rad., II, 1320; Bor., 227; DTS, 314).

Vaxtilə Ermenistan Meğri rayonunda yaşayan azərbaycanlıların dilində bu söz “kumac” şəklində işlənirdi. Kumac – isti küldə bişirilən çörək. Məs.: – Nana, göylüm kumac istey, niya kumac bişirmeysan? (bax: ADL, 270).

Maraqlıdır ki, Səfəvilər dövründə və sonra türk dilinin təsiri kimi fars dilində “küle basdırılmış çörək” mənasında komac/kumac – sözü işlənmişdir (bax: Zərinəzadə, 379). Hətta fars dilində “kömac” sözündə düzəlmış “komacdən” sözü də işlənir. Komacdən – içində komac//köməc bışırılen qazan (bax: Zərinəzadə, 379).

Külük – cold, sürətlə, iti gedən, qaçan (at). Məs.: “At ayağı külük, ozan dili çəvik olur” (D-159).

V.V.Radlov: külük – çapar; cıdır atı, qaçağın at (bax: Rad., II, 1470, 1471).

Gözçi – gözətçi; casus. Məs.: “Gözçi gözlədi. Gördi kim, at Bəkilin, Bəkil üzərində degil...” (D-247<sup>1</sup>).

Osmanlı-türk yazılı dil abidələrində: Gözü – cəsus, gözətçi (bax: TS, I, 330; TS, II, 461; TS, III, 318; TS, IV, 362).

Saqar – alnında qaşqası olan heyvan, təpəl, ağ alınlı. Məs.: “Ay saqar qoç, mənim nerədən həlak olacağım bildin?” (D-228<sup>1</sup>).

Osmanlı-türk ədəbiyyatı nümunələrində: saqar – alnında uğursuzluq saylanın nişan və özündə bu nişanı tapan (bax: TS, I, 591).

V.V.Radlov: saqar – alnında qaşqası olan at, qaşqa at (bax: Rad., IV, 243).

Maraqlıdır ki, bu gün Azərbaycan dilinin Qazax dialektyində ağ alınlı, təpəl mənasında “saqqar” sözü işlənməkdədir. Məs.: Saqqar qoçu bəri gəti (bax: ADL, 353).

Sağraq – piyalə, cam, kasa, qədəh; bədə. Məs.: “Boyu uzun Burla xatunını gətürüb sağraq sürdürmək görək!” (D-51<sup>5</sup>).

Bu qədim lügət vahidi Qazi Bürhanəddin “Divan”ında da müşahidə edilir. Məs.: Tolu sağraq içəruz, çünkü xumaruz, nedəlüm (441).

İbn Mühənna “Lügət”ində: sağraq – bardaq, qədəh (bax: AV, 58).

Əski türk mənbələrində: sağraq – piyalə, cam, kasa, qədəh; bədə (bax: Rad., IV, 275; Mal., 419; TS, I, 589; TS, III, 587; TS, IV, 651; Təf., 258; Faz., II, 269; DTS, 481).

Sırça – çəçələ barmaq. Məs.: “Oğlum idigin andan bilyəim, sırça parmağını qanatsun... gözümə sürəyin” (D-118<sup>8</sup>).

V.V.Radlov: sırqə – çəçələ barmaq (bax: Rad., IV, 649).

Tuğulqə//tuğulğa – döyüş zamanı cəngavərlərin başına geydiyi dəmir paqq, dəbilqə. Məs.: “Başundağı tuğulğanı nə ögersin, tərə kafir?” (D-41<sup>2</sup>).

Osmanlı-türk yazılı dil nümunələrində: tuğuqla – dəmir papaq, dəbilqə (bax: TS, I, 710).

V.V.Radlov: tuğulqə//tuğulğa – dəmir papaq, dəbilqə (bax: Rad., III, 1432, 1434).

Çilber – yüyən. Məs.: “...atının çilberini biləginə bağladı, yatdı-uyıldı” (D-263<sup>9</sup>).

Osmanlı-türk ədəbiyyatında: çilbir//çilbir//çilpir – yüyən (bax: TS, II, 230).

V.V.Radlov: çilbir – uzun kəndir; yüyən; qadınların boğazının altından bağlılığı gümüş zəncir (bax: Rad., IV, 2088).

Cıləsin//cıləsun – qollu-budaqlı, boylu-buxunlu qəhrəman, dağ cüssəli igid, qüvvətli, qüdrətli qəhrəman; igid, cəsur, dəliqanlı. Məs.: “...mənüm ərligim, hadadırlığım, cıləsunliğim, yigitligim Ruma, Şama gedə çavlana derdi” (D-155<sup>7</sup>).

Osmanlı-türk yazılı dil abidələrində: cıləsin//cıləsun//calasun – boylu buxunlu qəhrəman, dağcüssəli igid, qüvvətli, qüdrətli qəhrəman, igid, cəsur, dəliqanlı (bax: TS, I, 137; TS, III, 130; TS, IV, 141).

Şülən – büyük ziyaflı, toy, məclis, geniş kütlə üçün açılmış süfrə; mərasim. Məs.: “Ağam Beyrəgin şüləniydi, Ağam Beyrək gedəli şülənim yoq” (D-104<sup>1</sup>).

Bu qədim lügət vahidinə Aşiq Ələsgərin dilində də rast gəlirik. Məs.: Erkek kəsib ağır məclis qururdu, Şülən cəkilirdi malların, dağlar! Şah Abbas şülənlə məclis düzəldi; On beş gün şülən çəkildi, İslədi aşbazzxanası (33, 277).

Ottoman-Türk ədəbiyyatı nümunələrində: şölən – büyük ziyaflı (bax: TS, I, 667; IV, 726).

V.Radlov: şölan – geniş kütle üçün hazırlanmış yemək; şölançı – aşpaz (bax: Rad., IV, 1037).

Şülən vermek – büyük ziyaflı vermek. Məs.: “Ağça yüzlü oğluna ağca qoyun şülən verdi” (D-252<sup>13</sup>).

Şülən yeməyi – Toyda və ziyaflıda verilən yemək. Məs.: “Beyrək şülən yeməginin üzərinə geldi” (D-111<sup>6</sup>).

**Ədəbiyyat:**  
Azərbaycan dilinin dialektoloji lügəti. B., 1964. (ADL)

Aşiq Ələsgər. B., 1963. (AƏ)  
Батманов И. Язык енисейских памятников древнетюркской письменности. Фрунзе, 1959. (Бат)

Sıralıyev M. Bakı dialekti. B., 1957. (BD).

Боровков А. “Бадай ал-лугат”. Словарь Тали имани Гератского. М., 1961. (Бадаял-лъцъят).

Будагов Л. Сравнительный словарь турецко-татарских наречий. СПб., 1869. (Буд).

Vəliyev A. Azərbaycan dialektologiyasına aid materiallar: Göyçay keçid şivələrinin leksikası. ADU-nun nəşriyyatı. B., 1960 (Vəliyev).

Габескириш Ш. Лексика произведений Юнуса Эмре. Тбилиси. 1983. (Габес).

Qazi Bürhanəddin. Divan. B., 1988. (QB).

Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. B., 1967. (QQDS)

Dastan-i Ahmet Harami. İst., 1946. (Dəh.)

Древнетюркский словарь. Л., 1969. (ДТС)

Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. dok.diss. B., 1990 (Əzizov)

Заринезаде Г. Азербайджанские слова в персидском языке (период Сефевидов). Б., 1962. (Zərinəzadə)

Əhrəmanov C., Xəlilov S., Mustafa Zərir. Yusif və Züleyxa. B., 1991. (YZY)

Mustafa Zərir. Yüz hədis. Tarama sözlüğü, s.III, Ankara, 1954. (ZYH)

Mustafa Zərir. Siyeri-Zərir. Tarama sözlüğü, s.IV, Ankara, 1957. (ZSZ)

Zahidi A.İ. Müasir ərəb dilində türk mənşəli sözlər. B., 1977. (Zahidi)

“Lügət”i – Abtullah Battal. İbnü-Mühenna lügəti. İst., 1934. (İbn Mühənnə)

Əbri Xace ibn Adil. İxtiyarati-qəvaidi-külliyyə. Rej, B-264. (İQK)

İsmail Hikmet Ertaylan. Varka ve Gülsah. İst., 1945. (YVG)

Kitabi-Dədə Qorqud. B., 1988. (KDQ)

Koroğlu (tərtib edəni M.Təhmasib). B., 1975. (KO)

Kerkük folklor antologiyası. B., 1987. (KFA)

Малов С. Памятники древнетюркской письменности. М.-Л., 1951. (Мал.)

Məmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami. B., 1991. (Məmməd Əmin)

Мамедов Н. Значение данных талышского языка в изучении истории азербайджанского языка до письменного периода. “Советская тюркология”. Б., 1984, №6. (Мамедов)

Devonu-lüqotit turk (indeks-lugat). Toşkent, 1967. (MK)

İmadəddin Nəsimi. Seçilmiş əsərləri (tərtib edəni H.Arash). B., 1973. (Nəsimi)

Наджип Э. Историко-сравнительный словарь тюркских языков XIV века. М., 1979. (Неч.)

Öğuznamə (çapa hazırlayanı S.Əlizadə). B., 1987. (ON)

Dedem Korkudun Kitabı. Hazırlayan Orhan Şaik Gökyay. İst., 1973. (OŞ)

*Радлов В.* Опыт словаря тюркских наречий. Спб, 1888-1911. (Рад.)

*Sadixov Ə.* XVI əsr Azərbaycan yazılı abidəsi “Şeyx Səfi” təzkirəsinin dili (lek-sika). Nam. diss. B., 1972 (Sadixov)

*Suli Fəqih.* Yusif və Züleyxa. B., 1991. (SYZ)

*Боровков А.* Лексика среднеазиатского тифсира XII-XIII вв. М., 1963. (Тяф.)

Tarama sözlüğü, s.I, İst., 1943; c.II, İst., 1945; c.III, Ankara, 1954; s.IV, Ankara, 1957. (TS)

*Фазилов Э.* Староузбекский язык (Хорезмский памятник XIV в.), т. I, Ташкент 1966; т. II, 1971. (Фаз.)

*Heyət C.* “Xəmsə”də türkçə sözlər (II məqalə) “Ədəbiyyat” qəzeti, 9 avqust, 1991, № 32. (Cavad Heyət)

*Hüseyin Nişati.* Şühədanamə. RƏİ, m.259. (SN)

*Şaməddin Xəlilov*

**QƏFLƏT QOCA OGLI ŞİR ŞƏM-SƏDDİN** – Oğuz igidi.”Dəstursuzca Bayındır xanın yağışın basan, altmış bin kafirə qan qusdurun ağ-boz atının yelisi üzərində qar durdurur” – kimi xarakterizə olunur. “Salur Qazanın evi yağma-landığı boy”un iştirakçısıdır.

**QƏZA** – Dini müharibə, İslami qorumaq, yaxud kafirlər arasında yaymaq uğrunda aparılan silahlı mübarizə. Həmin mübarizələrdə türklər, xüsusilə oğuz türkləri fəallıq göstərmişlər ki, bu da öz əksini KDQ-də tapmışdır. KDQ qəzadan, qazılərdən o qədər geniş dənmiş ki, onu müəyyən mənənəda qəzavatnamələr sırasına daxil etmək lazımlı gəlir.

Eposda qəzaya, yaxud aqna//axına getməyin aşağıdakı formalarından bəhs edilir:

1. xüsusi (konkret) bir səbəb olma-dan, hansısa daxili ruhi-mənəvi ehtiyac

nəticəsində dərilib-yığlıb kafir üzərinə yerimək;

2. bir yerdə “oturmaq”dan yorulub “yerindən qalxmaq”, kafir sorhədində ova getmək, kafirlərin gizli basqınları müqabilində onları əzib möhv etmək;

3. əsir düşmüş oğuz igidini qurtarmaq üçün kafir qalasına yürüş edib “din düşməni”ni darmadağın etmək.

Axına getmək, qəza etmək ehtiyacı oğuz cəmiyyətində o səviyyəyə çatır ki, eposun qəhrəmanlarından biri – Qanturalı babasından ona belə bir qız olmasını istəyir: “... Mən yerimdən durmadan ol durmuş ola... mən qanlı kafir elinə varmadan ol varmış ola, mənə baş gətirmiş ola”.

Məsələ onda deyil ki, kafir üzərində yürüsdə, axında, yaxud qəzada oğuz qadınları da iştirak edirlər; lakin məsələ burasındadır ki, əsas işi, demək olar ki, kafirlərlə vuruşmaqdan, islam dinini yaymaqdan ibarət olan (burada söhbət, təbii ki, bir dövrdən, epoxadan gedir) bir cəmiyyətdə qadın “cici-baci türkman qızı”ndan ibarət ola bilməz.

KDQ-nin verdiyi material əsasında qəzaya getməyin bir sıra “səbəb”lərini müəyyənləşdirmək mümkün olsa da, həmin “səbəb”lərin hamısı şortidir – əsl səbəb isə ondan ibarətdir ki, müsəlman türklüyü özünün inkişaf, coğrafi genişlənmə, passionarlıq dövrünü yaşıyır. Belə ki, Mərkəzi Asiyadan Qərbə doğru axın edən, müsəlman dinini qəbul etmiş oğuz türkləri, xüsusilə XI əsr-dən etibarən, Azərbaycanda, Şərqi Anadoluda möhkəmənlərilər. Bundan sonra isə onların Kiçik Asiya yarımadasının içəriliyinə hərəkəti xüsusi ehtiyaca çevrilir. İslamin türklər-oğuzlar arasında daha geniş yayılması, kafirlər üzərinə yürüşün ideologiyasına çevrilməsi ilə həmin ehtiyac böyük bir mənəvi qüvvə alır və İslam bayraqı altına

toplannmış səlcuqlar, sonra isə osmanlılar Bizansı diz çökdürüler... Həmin tarixi hadisələr KDQ-nin ilk süjetlərini “redakte” edir, yeni süjetlərin (xüsusilə qəzavatnamə formasında) yaranmasına səbəb olur. Haqqında söhbət gedən “redakte” işi epos yazıya alınarkən (və üzü köçürürlərkən) daha sistemli şəkildə aparılır. Beləliklə, KDQ eposu (və “Kitab”) birinci növbədə islam dininin yayılması uğrunda mübarizə aparan, yürüşlərə çıxan qazılərin eposuna (və “Kitab”ınə) çevirilir ki, bu özünü yalnız abidənin ideya-məzmununda deyil, bir sıra poetik-forma göstəricilərində də təsdiq edir. Və tesadüfi deyil ki, eksər boyların sonunda Dədə Qorqud gələrək məhz “qazi ərənlər başına nə gəldiyin” söyləyir. Xüsusi olaraq nəzərə çarpdırır ki, onun danişdiyi dastan məhz qazılər haqqındadır, o məhz qaziləri öyür... Eyni zamanda yeni dövr gəldiyi, “bəg ərənlər” in yoxa çıxmazı, “fani dünya”nın qazisiz qalması (“fani dünya kimə qaldı?!?”) barədə nisgilli söhbət gedir.

Eposu yazıya alan, “Kitab”ın üzünü köçürən katiblər onun idyeasını dərin-dən başa düşdüklərinə görə, abidəni məhz qəzavatname formasına salmağa çalışmış, XIII-XVI əsrlərdə “Kitab” islamın dini-fəlsəfi ehkamları ilə yüksəlmiş, əvvəlki əsrlərin sadəlövh dünyagörüşü son orta əsrlərin polemik mühakimələri ilə ağırlaşdırılmışdır.

KDQ-də qazılərin həyatı kifayət qədər obyektiv təsvir edilir – onlar heç də həmişə qalib gəlmirlər, bəzən məğlub olur, əsir düşür, şəhid verirlər. Bunu nla belə, dövr, zaman, ümumiyyətlə, qazılərin xeyrino işləyir, KDQ qazi həyatı, qazi şəxsiyyəti, qazi xarakteri bərədə mükəmməl təsəvvür yaradır. Məsələn, Qazan xan uzaq-uzaq səfərlərə gedib sildirim qayalar üzərində tikilmiş kafir qalalarını almış, kilsələri yaxıb

yerinə məscid yapmış, dinsizi dinə götirmişdir. Ona müqavimət göstərən kafirlər amansızcasına cəzalandırılmış, qızını-gəlinini əsir almış, kafir ellərin-də at oynamışdır. Düşmənin hədiyyəsinə, ona teklif edilən qadına, pula-qızıla, rüşvətə aldanmamış, kafiri adam saymamışdır... Və bütün bunlarla yanaşı, heç zaman özünü öyməmiş, bunu elədim, onu elədim – deməmişdir. Kafirlər əsir düşmüş oğuz igidlərinə – qazılərə cəza versələr də, onları, demək olar ki, öldürmürdülər. Adətən, igidi ona görə əsir saxlayırlar ki, öz yerinə (Oğuz) qayıdır yenİ qüvvə ilə qəzaya, aqına gəlməsin.

#### Ədəbiyyat:

Səfərov Y. Azərbaycanın qədim və erəkən orta əsrlər tarixinin tarixşünaslığı, B., 1998

Cəfərov N. “Kitabi-Dədə Qorqud”da islamə keçidin poetikası, B., 1999.

Nizami Cəfərov

**QILBAŞ** – Qazan xanın adamlarından biri. “İç Oğuz Daş Oğuz ası olub Beyrək olduğu boy” da Qazanın dayısı Aruzun evinə aralarındakı düşmənciliyi ayırd etmək üçün göndərilən şəxs.

**“QILICIMA TOĞRANAYIN”** – KDQ-də Oğuzların müqəddəs andı. “Beyrək and içdi: “Qılıcımı toğranayın! Oxıma sancılayın! Yer kibi kərtlöyin, topraq kibi savrıllayın!..” (D-98); “Oğuz yığidının öykəni qapardı, qılıcın çıqardı, yeri çaldı-kortdı. Ayıtdı kim, yer kibi kərtlöyin, topraq kibi savrıllayın, qılıcımı toğranayın, oxıma sancılayın!..” (D-190).

“Qılıcımı toğranayın” ifadəsinə aydınlıq gətirə bilmək baxımından M.Kaşqarlı divanındaki: “Qırğız, Yabaq, Qıpçaq və eləcə də başqa boyların adamların and içdikləri zaman qılın-

cı çıxarıb öne qoyar: “Sözündə durmasan qılinc qanına bulansın” – deyərlər” sözləri də xüsusü əhəmiyyət daşıyır.

KDQ boyalarında Oğuz alp-igidləri sadağı dəmrənlə oxla doldurub, ağ tozlu qatı yayı əle alanda, altın cida, altıpərli gürzlə yaraqlanıb düşmən üstüne gedəndə qara poladüz qılinci da götürür və daha çox ona güvənirdilər, birinə alqış deyəndə “çalışında qara poladüz qılıcın kütəlməsin”, and içən zaman “qılıcımı toğranayıñ” deyərdilər. Qara poladüz qılincin altından keçən günahkarın suçu bağışlanardı.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

*Kaşgarlı M.* Divani-lügət-it türk. c. 1., Ankara, 1992.

*Cəlilov F.* Qılinc kultu, “Gənclik” j., № 11, 1989.

*Cəlal Bəydiyi*

**QILINC** – Oğuz igidlərinin ən çox işlətdikləri silahlardan biri. Türklerdə qılinc digər xalqların qılincından fərqli olaraq sıvri-qövəsvər idi. Belə qılincin sinma ehtimalı az, kəsərliyi yüksək olurdu. İğidə alqış, qarğış, xeyir-dua qılinc və oxla bağlıdır: “... qılıcımı doğranıym, oxuma sancılayım” (D-260<sup>11</sup>); “Çalışanda qara polat uz qılıcın gödəlməsün” (D-35<sup>6</sup>).

KDQ-də qılincin bir çox növləri və keyfiyyətləri verilmişdir: “yüzi dönməz qılıc” (D-277<sup>7</sup>); “çalub-kəsər uz qılıc” (D-4<sup>5</sup>); “qara polad uz qılıc” (D-3<sup>10</sup>, 13<sup>11</sup>, 35<sup>6</sup>, 41, 49<sup>1</sup>, 63<sup>10</sup>, 66<sup>4</sup>, 129<sup>7</sup>, 148, 154<sup>8</sup>, 128<sup>9</sup> və s.). Döyüşə can atan döyüşü qılincının qınına sığmadığını söyləyir: “Qara polat uz qılıcın qının doğrar” (D-248<sup>9</sup>), əhdinə çatmaq üçün nəfsini qılıncla önləyir: “Oğlan qılıcın çıqardı. Qızla kəndü arasına biraqdı” (D-260<sup>8</sup>), xəyanəti bağışlamaq üçün suçlunu qılincının altından keçirir: “Ya-

lançıq gördü kim, yanar, sazdən çıqdı. Beyrəgin ayağına düşdi. Qılıcı altından keçdi. Beyrək dəxi suçından keçdi” (D-119<sup>9</sup>).

“Qara polat uz qılıc” daha çox yayılmışdır. Bu, poladdan düzəldilmiş böyük və rahat qılinc deməkdir.

**QIMIZ** – At südündə hazırlanan əsl türk içkisi. KDQ boyalarının dilində bir neçə dəfə işlənmişdir: “Dəpə kibi et yığdım, göl kibi qimiz sağırdım” (D-24).

Türklərdən və türklərin buyruğu altında olan millətlərdən başqa döynin heç bir yerində qımızdan içəcək kimi istifadə olunmamışdır. Məhz buna görə də V.Eberhardt yazırkı ki, “qımız içilən sahələrdə türklər yaşamışlar” deyə bilərik.

“Manas” dastanında ölüm yatağında ikən Xan Kötetey xalqına elədiyi vəsiyyətdə: “Elim, günüm. Gözlərim yumulan zaman vücudumu qımızla yuyun” – deyir.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

*Gökyay O.Ş.* Dedem Korkudun kitabı, İst., 1973.

**QIPÇAQ MƏLİK** – Oğuzlara düşmən olan kafir. Bu ad KDQ-də iki dəfə, “Salur Qazanın evi yağmalandığı boy”-da və “Qazan bəg oğlu Uruz bəegin tutsaq olduğu boy”da işlənir. Qaragünə oğlu Qara Budagın dilində “dəmür yaylı Qıpçaq Məlik” şəklində təsvir edilir.

**QIRIM** – təkbətək döyüsdə rəqib. Düşmən qoşunu ilə üz-üzə dayanarken iki rəqib sərkərdə bütün döyüş alətlərindən istifadə etməklə vuruşur. Bu, döyüşün sonrakı gedisini həll edən ən başlıca andır. Məglub sərkərdənin döyüşçüləri ruhdan düşür, savaş meyda-

nında başsız qalır, belə döyüşü udmaq da asanlaşır. Qırıma qalib gəlmək böyük sevincə səbəb olurdu: “Oğlan babasına muştçı göndərdi, “qırımdım aldum”, – dedi” (D-252<sup>8</sup>). Sərkərdələr düşməni ruhdan salmaq üçün qırımlı tələb edirdilər: “Qazan at meydana sürdi, qırımlı dilədi” (D-286<sup>9</sup>). Qırımdan sonra qoşunlar döyüşə başlayır. KDQ-də “qırımlı” və “savaş” sözləri ilə yanaşı “qırış” da işlənmişdir: “Qırış günü öndin dəpər alpimiz – Salur Qazan” (D-269<sup>7</sup>); “Qarğı dali sügülər ilə qırışdır...” (D-250<sup>13</sup>).

**QIYAN SELCÜK OĞLI DƏLİ DONDAR** – Oğuz bəyi. “Dəmir qapı Dərbənddəki dəmər qapuyu dəpüb alan, altmış tutam ala göndərinin ucunda ər böğürdən, Qazan kimi pəhləvani bir savaşda üç kərrə atından yığan”, Aruzun nəvəsi, dəmir qapı Dərbənd bəyi, Qiyan Səlcügin oğlu. “Salur Qazanın evi yağmalandığı boy”da adı çəkilir.

**“QISƏSÜL-ƏNBİYA”** – Nəsirəddin Rəbəguzinin əsəri. Ümumtürk abidələri içərisində özünəməxsus bir yer tutur. Əsər h.710/m.1311 ildə yazılmışdır. QƏ Quranda adı çokilən peyğəmbərlər haqqında geniş məzmunlu bədii nəşr əsəridir. Əsərin dilində həm uyğur, həm karluk, həm oğuz, həm də qıpçaq qruplarına aid edilən dil xüsusiyyətlərini görmək mümkündür. Ancaq əsərin dili əsas leksik və qrammatik xüsusiyyətləri ilə M.Kaşgarlı təsnifindəki xaqaniyyə turkcəsinə daha yaxındır. Oğuz qrupu xüsusiyyətləri də diqqəti çəkə biləcək bir səviyyədədir. Bu baxımdan KDQ dastanları ilə aparılan müqayisələr ortaya maraqlı nəticələr çıxarırlar.

QƏ xaqaniyyə turcəsinini, KDQ Oğuz dilini təmsil edə bildiyi üçün mü-

qayısələr də bu istiqamətdə aparılırsa, əldə edilən nəticələr ümumi bir vəziyyəti əks etdirir.

KDQ və QƏ ümumtürk dil bazası ilə bir-birinə çox yaxındır. QƏ türk dil-lərində nəsrə yazılmış ilk abidələrdən biri kimi həm yazılı, həm də şəfahi ədəbiyyat xüsusiyyətlərini özündə cəmləşdirmişdir. Əsərin dil və üslubunda türk folklor ənənələri, dastançılıq, nağılçılıq elementləri özünü açıq-aydın bir şəkildə göstərir ki, bunu KDQ-də olan daxili bağ hesab etmək mümkündür.

QƏ əsərində müəllif hər qissəni başlayarkən əvvəlcə epitetlərlə həmin şəxs haqqında ümumi məlumat verir. Bu epitetlər (bədii təyinlər) verilmə tərzinə görə bir növ KDQ qəhrəmanlarının təsvirinə bənzəyir. KDQ-dəki bədii təyinlər daha çox qəhrəmanlıq salnamələri ilə bağlıdır, QƏ qəhrəmanları daha çox “Quran”da adları ilə əlaqədar olan ayələrlə təqdim edilir və bu təqdim, eyni zamanda, qissənin qısa məzmunu təsiri bağışlayır.

Nəsrələ nəzmin əvəzlənməsi şəklində olan türk epos ənənəsini həm KDQ-də, həm də QƏ-də görmək mümkündür.

Leksik baxımdan hər iki abidədə olan zənginlik müqayisə zamanı daha aydın şəkildə özünü göstərir. KDQ dastanlarında bir qisim sözlər vardır ki, müasir ədəbi dilimizdə işlənməsələr və, ədəbi dil tariximiz boyunca fəal olmuşdur. Həmin sözlərə QƏ əsərində də rast gəlmək mümkündür: uçmağ (cənnət – QƏ-24a, 25a...; D-35), öksüz (yətim – QƏ-93a; D-111), qutlu (mübarək, xeyirli – QƏ-98b; D-54), əsrük (sərxoş – QƏ-129a; D-80), sunmaq (vermək, təqdim etmək – QƏ-3a; D-89), tanuq (şahid – QƏ-23a; D-83) qulavuz (bələdçi – QƏ-145a; D-117), görklü (görkəmli, gözəl – QƏ-106b; D-56), çəri

(ordu, qoşun – QƏ, 20b; D-119), qaqmaq (vurmaq – QƏ, 16b; D-64) və s. kimi onlarla söz bu qəbildəndir. KDQ dastanlarının dilində ele sözlər də vardır ki, sonrakı ədəbi dil tarixi abidələrimizdə onlara çox az rast gəlirik. Həmin sözlərin QƏ-də də işlənməsi türk ədəbi dil ənənəsi ilə bağlı ola bilər. Yumuş (elçi – QƏ-97b; D-80), arquru (çarpaz, əyri, köndələn QƏ-94a; KDQ 74), qalın (başlıq – QƏ 7a; D-85), balqımaq (parlamaq, bərq vurmaq – QƏ-151b; D-95), yazmaq (yanılmaq, çəşmaq – QƏ-25b; D-70), ədük (ayaqqabı, çəkmə – QƏ-112b; D-101), us (huş, ağıllı – QƏ-77a; D-49), talbınmaq (çırpinmaq – QƏ-15b; D-44,48), tünlük (baca, pəncərə – QƏ-99a; D-43) və s. kimi onlarla kəlmə vardır ki, abidələrin hər ikisində işlənməklə onların dil yaxınlığını sübut edir. Bəzən bu sözlərdə fonetik fərqlər (məs; utluğ-udlu, yiğəç-ağac, qazğu-qayğu, əzər-əyər, mən-bən, barmaq-varmaq, sasığ-sası, çərik-çəri, təvəy-dəvə və s.) özünü göstərir ki, bu da çox təbiidir. Bütün bu fonetik dəyişmələr xaqaniyyə turkcəsi və Oğuz dilinin xüsusiyyətləri kimi M.Kaşgarlı tərəfindən dialekt qanuna uyğunluğu şəklində şərh edilmişdir.

Sabit söz birləşmələri və ifadələrin işlənməsində də maraqlı bənzərliklər diqqəti çəkir. KDQ dastanlarında belə bir ifadə vardır: “gög iraq, yer qati” (Bəkil yuqaru baqqı, “gög iraq, yer qati” – dedi. D-219). Çarəsizlik, əlacsızlıq ifadə edən bu birləşməyə QƏ-da Yusif peygəmbərlə bağlı qıssədə eynilə rast gəlirik: Qoptı, yuqarı baqtı, gög yırqaq; qoyı baqtı, yer qatıq; bir ah urdı. QƏ-179). Yüz suyu (abır, həya – QƏ-7b; D-67), ton-tuş (tay-tuş, səviyyəcə bərabər – QƏ-64a; D-60), el-gün (el-oba, xalq – QƏ-11a; D-105), xatun kimi (qadin – QƏ-33b; D-99), qivan-

maq, küvənmək (fəxr etmək, qürüru duyma – QƏ-108a; D-37) kimi ifadələr də abidələrin hər ikisində rastlanır.

Abidələrin dilini gözəlləşdirən, poetik baxımdan zənginləşdirən paralellizmlər bəzən ortaqlarla işlənməsi ilə diqqəti çəkir:

“Yarlıq keldi: sendin oqımaq, məndin eşitirmək” (QƏ-172b).

“Yigidim, üzərinə yağı gəldi, oyarmaq bəndən, savaşuban hünər göstərmək səndən, – dedi” (D-91).

“Sizli-bizli ər ayğılıq gərəkməs” (QƏ-117b).

“Sağlı-sollı kafəri xub tağıtdı” (D-133<sup>5</sup>).

“Üç gün dünli-günli yortdı” (D-263).

Maraqlıdır ki, bu tip ifadələr danişq dilimizdə hazırda işlənməkdədir. Qrammatik baxımdan da diqqət çəkən cəhətlər vardır.

Müqayisə bir daha göstərir ki, KDQ-ni qədim türk kökündən ayırb bir dil zəminində tədqiq etmək doğru deyildir; o ümumi kontekstdə, Orxon-Yenisey, “Divani-lüğət-it-türk”, “Kutadqu bilik”, “Qisəsül-ənbiya” kimi dəyərli mənbələrlə, ümumtürk abidələri ilə bağlı öyrənilməlidir. Əks təqdirdə, oradakı bir çox sözlərin, ifadələrin, grammatik formaların izahı natamam olar. KDQ ilə müqayisə QƏ əsərinin söz xəzinəsindəki bir sıra kəlmələrin mövqeyini müəyyənləşdirməkdə çox böyük əhəmiyyət daşımaqdadır.

Nailə Hacıyeva

**QOPUZ** – əski türk milli çalğı aləti. Qopuz hal-hazırda qırğızların, altayların arasında yaşamaqdadır. Tarixi və etnoqrafik məlumatlara görə, türk xalq söyləyicilərinin, əsasən, qəhrəmanlıq möğmələri, dastanları ifa edərkən istifadə etdikləri başlıca simli musiqi aləti

olub kütləvi şənliklərdə, toy-düyündərə çalınırdı. Qopuz haqqında ilk məlumat uygur Koço dövlətinə elçi göndərilmiş Vanyen-Tenin (982 il) kitabında rast gəlirik. Ona görə uyğurların mahni oxuyarkən çaldıqları əsas musiqi aləti qopuzdur.

Mahmud Kaşqarlı qopuzu uda bənzər çalğı aləti kimi təqdim edir. Əldə olan bilgilərə əsasən ozanların, baxşaların, akiňaların, kayçaların, esençilərin istifadə etdikləri qopuzun müxtəlif növləri olduğu aydınlaşır. Tarixən ozan çalğı aləti kimi məshhurlaşan qopuzun yaradıcısı da mifoloji rəvayətlərdə Dədə Qorqud hesab edilir. Rəvayətə görə, qopuzun və ozanların hamisi olan Dədə Qorqud uzun müddət bu çalğı alətini yarada bilmir. Bir dəfə o, təsadüfən meşədə şeytanlardan necə qopuz düzəltmək lazımlı olduğunu eşidir. Sonradan bütün ozanların çalğı alətinə çevrilən qopuz, əsasən, iki növə ayrılır: 1) qopuzi-ozan, 2) qopuzi-rumi.

Qopuzi-ozan uzun çanaqlı və üç tellidir. KDQ-də qolça (yəni qol uzunluğunda kasası olan çalğı aləti) qopuz məhz qopuzi-ozandır. "Qolça qopız götürür eldən-elə, bəgdən-bəğə ozan gəzər" (D-5<sup>10</sup>). KDQ-də bu qopuz daha çox Dədə Qorqud qopuzı adlanır və sakral statusludur. Oğuz igidləri hətta düşmənin əlində qopuz gördükde belə onu öldürmürələr. "Uşun qoca oğlu Səğrək boyı"nda deyilir: "Oğlan sərmərdi uru turdi. Qılincının balçagına yabisdi kim, bunı çırpı, gördi kim, əlində qopuz var. Aydır: "Mərə kafər, Dədəm Qorqud qopuzu hörmətinə çalmadım" (D-268<sup>1</sup>). KDQ-də qopuzun ozanla, daha konkret olaraq Dədə Qorqudla assosiasiya edilməsi, onun ozan hadisəsi olduğunu təsdiqləyir.

Qopuzi-rumi uda oxşar olub, üç tellidir. Bu Kaşqarlı lügətində təsvir olunan Orta Asiya qopuzunun eynidir.

Qopuzi-ozana XV yüzilliyin müsiqi kitabı "Zübdətül-ədvar" a görə, sadəcə "ozan" deyilirmiş. Eyni məlumat XVI yüzilliyin Şeybani xanədanında yaşamış Hafiz Əli Dərvish Cənginin "Tühfətüs-sürur" adlı məşhur musiqi risaləsində də təkrarlanır. Müəllifə görə, qopuz oğuzlarının yanlarında gəzdirdikləri və çala bilməyənləri yad hesab edib aralarından qovdıqları "ozan" çalğı alətindən törəmişdir. Burada qopuzla ozan eyniləşdirilmir, birinin o birindən törəməsi bildirilir.

Qopuz quyruq, çanaq, qol və başdan ibarətdir. Əski çağlardan üzü bəri qopuzun teli at quyuğundan alınmış qıldan hazırlanırdı. Qopuz, əsasən, yay adlanan köməkçi alətlə çalınırdı. O, kamancaya oxşar olub, dizin üstünə qoyularaq çalınırdı. Ancaq bütün qopuz növlərinin indiki kamancaya bənzədiyini söyləmək çətdir.

Yayılı qopuz daha çox altay, xakas, uygur və şorlarda yayılmışdı. Bu gün də adları çəkilən türk tayfalarının istifadə etdikləri alət əski təsvirlərdəki kimidir. Bu qopuz kamana oxşayır, üçbucaq şəklində olub, nisbətən kiçikdir. Tuva qopuzu "qıl qopuz" adlanır. Qıl qopuzu dördkünlü olub, həm oğuz, həm də altay, xakas, uygur qopuzlarından fərqlənir. "Manas" dastanında adı çəkilən "gümüş dilli qopuz" ifadəsi görünür, qırğızlar arasında geniş yayılan və qismən də qazaxlarda rast gəlinən və Ç.Vəlixanovun "kobza" adlandırdığı musiqi alətidir. Qazax akiňlarının bu musiqi aləti də şamanların çalğısına bənzədiyindən Ç.Vəlixanov Qorqudu şamanların ustادı adlandırır.

Qopuz haqqında geniş məlumat verən cin və uygur qaynaqlarına görə, bu çalğı aləti iki cürdür: 1) çanağı ilə qolu bir olan və çanağının üstünə dəri çəkilən qopuz. 2) Çanağının iki tərəfinə

ilan dəriSİ çekilmiş və at qılından teli olan tambura bənzər qopuz. B.Ögəlin kitabından qopuzun hansı növünün hansı türk xalqları arasında yayıldığını öyrənmək mümkün olmasa da, onun müxtəlif növləri haqqında geniş məlumat almaq olar. Məs; bu qopuzlardan cingildəyən qopuz, bül-bül səsli bücə qopuz, dastançılara məxsus “dastan qopuzu”, üçtelli ayğır kimi kişnəyən qopuz növlərini öyrənmək olur.

Türk xalqlarının əksəriyyətində simli olan (əsasən at qılından) bu alət krim tatarlarında ağızda çalınır və “qobzi” adlanır. Bu isə qopuzun həm növ müxtəlifliyini göstərir, həm də “ümumən musiqi alətinə qopuz deyilirdi” fikrini irəli sürməyə əsas verir. Digər tərəfdən, kazan tatarları barmaqla və ağızda çalınan musiqi alətinə də qopuz deyirlər.

Araşdırıcıların fikrinə görə, qopuz bu və ya digər şəkildə türklərin təsirinə məruz qalmış, yaxud uzun müddət türk dövlətləri tərkibində yaşamış başqa xalqlara da keçmişdir. Məs; qopuzun oxşar şəklinə biz monqollarda, macarlarda, finlərdə, almanlarda, çexlərdə, litvalılarda, yuqoslavlarda, polyaklarda, ruslarda, ukraynalılarda, bolqarlıarda, gürcülərdə və b. xalqlarda da rast gəlirik.

Çoxnövlü qopuz əski çäglarda ritual səciyyəli olmuşdur. Ç.Velixanova görə, Dədə Qorqud qopuzundan şamanlar da ritual vaxtı çalğı aləti kimi istifadə edirdilər. Etnoqrafik materiallarla hələ ki, təsdiqlənməyən bu məlumat şaman əfsanələrində qalmışdır. Ondan çox əski çäglərdən üzü bəri xəstələri müalicə etmək məqsədilə də istifadə etmişlər. Altay, qırğız, xakas qopuzçularının bu çalğı alətinin köməyi ilə xəstələri sağaltması V.Radlovun, V.Viktoroviçin və b. əsərlərindən mə-

lumdur. Dədə Qorqudla bağlı rəvayətlərdə ölümün belə qopuzdan qorxaraq Qorquda yaxınlaşa bilməməsi qeyd olunur. Qopuz səsinin ecəzkarlığı, müqəddəслиyi eşidildikcə ölüm Dədə Qorquddan kənardadır. Qopuz susanda ölüm Dədə Qorquduñ canını ala bilir. Başqa bir rəvayətdə isə qopuzun Dədə Qorquduñ qəbri üstündə indi də xorxud deyə yanğılı səs çıxartması söylənilir. Bütün bunlar qopuzun xalq arasında sakrallaşdırılmışına sübuditur.

Qopuzdan X əsrəndə başlayaraq günümüzə qədər müxtəlif əsərlərdə danışılmışdır. Musiqi risalələrində və XVII-XIX yüzilliklərdə tərtib olunmuş lügətlərdə verilən məlumatlardan başqa, ondan elmi şəkildə Ç.Velixanov, V.Radlov, V.Bartold, F.Köprülü, A.Fitrett, V.Jirmunski, Ə.Cəfəroğlu, F.Sümər, M.Kösemihal, M.Seyidov, B.Ögəl və b. bəhs etmişlər.

#### Ədəbiyyat:

*Fitrat* A. Uzbek klassik musikisi və anun torixi. Samarkand, Toşkent, 1927.

*Köprülü* F. Edebiyat araştırmaları. Ankara, 1966.

Türk Dili ve Edebiyatı Ansiklopedisi. c.I., İst., 1977.

*Sümer* F. Eski türklerde musiki və oyun. Türk Dünyası Tarih Dergisi, sayı 30, İst., 1989.

*Füzuli Bayat*

**QORQUT ATA** – “Oğuzun təmam bilicisi”, nə desə olan, ğaibdən dürlü xəbərlər söyləyen, Həq-Təala könəlünə ilham eyləyen” müqəddəs varlıq. Bütün boyların sonunda “gəlübən” boy boylayır, soy soylayar: “...Məndən sonra alb ozanlar söyləsün!” – deyər. Könlü cuşa gələn zaman söylədikləri də əcdad ruhlu Atalar sözləridir.

Boylara müqəddimənin elə birinci cümləsində Rəsuləleyhissəlam zama-

nına yaxın Bayat boyundan qopduğu söylənilir.

Oğuznamələri düzüb qoşaraq qazi-oronlar başına nə goldiyini söyləyən, söylədiklərini də “yum verəyin, xanım!” – deyə xeyir-dua ilə bitirən Qorqut Atanın adı KDQ-də eyni zamanda Dədə Qorqut, Dədəm Qorqut, Dədə Qorqud, Dədəm Qorqud, Dədə Sultan və sadəcə Dədə şəkillərində də işlənmişdir. Türkistan baxşları isə onu “Ata Qorqut Övliya” adıyla xatırlayırlar.

Etnososial yaddaşın qoruyucusu olan Qorqut Ata bir övliyadır. Görünməzlər dünyasından – “şaibədən” – sakral sferadan dürlü xəbərlər söyləyə bilir. “Oğuznamə”də “Geyri Allahdan geyri kimsə bilməz” – deyilsə belə.

Dədə Qorqut ismi-əzəm oxuyanda da Tanrıya sıginır. O, “vilayət issi”dir, vəlilik və kəramət sahibidir. “Lakin bu-nu da İslam düşüncəsiyle deyil, çox əski türk inanışlarından çıxış eləyərək demək olar”.

Türk mədəniyyəti bir etnik-mədəni sistem kimi olduqca stabil və hətta konservativ deyiləcək qədər dayanıqlıdır. Bu mədəniyyətdə folklor hər zaman aparıcı yerə sahib olmuşdur. Daimi yaradıcılıq içərisində olduğundan hər an dəyişən, dəyişə-dəyişə də mühafizə eləyən, ancaq bununla belə hər dəfə-sində yenilənən təbətət hadisəsində olduğu kimi folklor mədəniyyəti də bir canlı kimidir. Ona dayanıqlıq verən də hər an yaradıcılıq prosesində olmayı və həmin proses boyunca özü-özünü qurub təşkil eləyə bilməyidir. Özlüyündə içəridən bir nizam qaynağı olan bu yaradıcılıq prosesi folklor mədəniyyətinin daxili qanunauyğunluğudur. O səbəbdən də canlı ənənəyə, yaşayan bir sisteme donuq mexanistik baxış çərçivəsiylə yanaşmaq mümkün deyil. Mexanistik və eləcə də sərf sosioloji baxış modeli

buradakı hadisələrin mahiyyətini görməyə, onu kompleks halında öyrənməyə imkan vermir. Buna görə də Türk mədəniyyətində hər hansı bir hadisəni doğru-düzgün anlaya bilmək üçün onu bütün etnik-mədəni sistem çərçivəsinə çıxarmaq və beləcə, onu öz təbii tarixi-mədəni axarında araşdırmaq lazımlı gəlir. “Həqiqi Türk ruhunun daşıyıcısı olan Qorqut Ata”nın (B.Öğəl) Türk etnik-mədəni ənənəsindəki yerini düzgün şəkildə ancaq bu cür müəyyən etmək olur. Məhz belə bir yanaşma tərzisi Türk epik ənənəsində Qorqutun, bütün funksiyaları ilə öyrənilməsinə, həmin funksiyaların bir araya goturulub, buradakı sistemliliyin üzə çıxarılmasına imkan yaradır.

Qorqut Atayla bağlı günümüzədək gəlib çatmış çoxlu sayıda material var. Bu materialların etnik-mədəni sistem daxilində əhatə dairəsi də olduqca genişdir. İstər şifahi, istərsə də yazılı qaynaqlarda haqqında danışılan Qorqut Ata baxşları piridir və yaman ruhlardan qoruyur, qopuzun ilk yaradıcısıdır, təbibdir, vəzirdir və sultandır, türkmənlərin ulu atalarındandır. Bir övliya, kəramət sahibidir, başqurd oymaqlarının əcdadıdır. Türk mifologiyasındaki esxatologiya ilə bağlı Dünyanın sonu – “axır zəman” (yəni əxlaq dəyərlərinin pozulmağı haqqında (“...Axır zəmanda atalar dururkən oğullar söyləyə, analar dururkən qızlar söyləyə...”)) söylənənlər Oğuz ənənəsində Qorqut Ataya aid edilir.

Türkistanda əskidən bəri və canlı şəkildə yaşayan Qorqut “islamın belə qopuzuya bərabər “müsəlman övliyası suretində qəbul etməyə məcbur olduğunu” bir varlıqdır. Guya ölümündən qorxub qədidiğinə görə (əslində Qorqutun ölümündən qaçmayı ilk şamanın Tanrı ilə mücadiləsi motivindən gəlir) adının

mənəsi da “qorxu” demək olan və ya “qorxmaq” sözü ilə bağlanan Qorqut// Xorxut ilk qırğız şamanıdır və onlara qopuz çalmağı, türkü deməyi öyrədibdir.

Azərbaycan türkləri arasında dolaşan bir rəvayətə görə Qorqut təbiətdə, aləmdə nə varsa hamısına ad qoyubdur.

“Atalar sözü” məcmuəsində Xızır-la bir anılan, “ala gözlü dev qızından doğmuş” Qorqud qopuzun sədaları altında səslənən başqurd nəğmələrində – ritual mahnularında artıq bir sehrkar, ulu maqdır. Onun acıqlı və yaman ruhları qovmaq gücü var.

Əlişir Nəvainin də müsəlman müqəddəslərindən danışarkən “böyük ilham sahibi” deyə yad elədiyi Qorqut obrazı yunan, ərəb, fars və türk dillərində olan qaynaqlarda müxtəlif şəkildə yer alır. Məsələn, Türk tarixçilərindən Münəccimbaşının ərəbcə yazdığı “Tariix”ində (1676) əski zamanlarda türkmən tayfaları içərisində Qorqut Ata adlı bir övliyadan söz açılır. Ö.Çələbi (XVII əsr) Dərbənd yaxınlığında məzarı ziyarətindən bəhs edərkən Qorqudu “böyük sultan” adlandırır. (KDQ-də isə Dədə Qorquda “Hay Dədə Sultan” deyə üz tutulur). Xivə xanı, tarixçi Əbüll-qazi Bahadur xanın “Şəcəreyi – tərakimə” əsərində Qorqutla bağlı yazdıqları isə Rəşidəddinin “Oğuznamə”də verdiyi bilgilərə çox yaxındır və s.

Bələliklə, Qorqut Atanın adı keçən yazılı qaynaqlarda-salnamə, təzkirə və səyahətnamələrdə o, tarixi şəxsiyyət cizgilərini daşıyır. Tarix şüurunun özü-nəməxsus ifadəsi olan şəcərələrdə də Qorqut Ataya real varlıq kimi baxılır. Ancaq Orta əsr tarixçisi üçün təfəkkürün reallığı deyilən bir fakt da var.

Qazaxlar arasında dolaşan xalq həkayətlərinin bir variantında pəri qızından, digər variantlarda isə gordan çı-

mış bir divdən doğulan Qorqut Atanın kimliyindən danışanların hətta bir çoxu bu övliyanın məzarlığını da təsvir eləmişlər.

P.A.Falevin 1914-cü ildə Stavropol quberniyasında naqay aullarından birində olarkən yerli camaatdan eşitdiyinə görə, guya Qorqut qoca çoxdan, hardasa bir yüz il bundan irəli yaşamışdır.

KDQ-də isə onun “Rəsuləleyhis-səlam zamanına yaxın Bayat boyundan qopduğu”ndan danışılır və s.

Qorqut Ata obrazının genezisi məsələsi bu obrazın bütün funksional, semantik və struktur özəlliklərini bir yerdə gözdən keçirməyi tələb edir.

Qorqut Ata haqqında hələ XIX yüzyilliyyin I rübündən başlayaraq araşdırıcılar müxtəlif fikirlər söyləmişlər. Lakin bir çox hallarda həmin fikirlər yarımcıq olmuşdur. Bunu isə epik ənənədə çoxplanlı və müstəsna yeri olan bir hadisəyə birtərəfli baxış ile izah etmək olar. Yəni etnik-mədəni sistem içərisində alınmadığına görə və hətta bu mifoloji varlıqdan danışan mətnlərə sadəcə bədii mətn kimi yanaşılığından Qorqutun şəxsiyyəti ilə bağlı bir çox köklü problemlər öz həllini tapmamış qalmışdır.

Əslində Qorqutla bağlı olan bütün qaynaqlar bir yerdə götürülmədiyindən bəziləri onu bəlli bir zaman kəsimində yaşımış tarixi şəxsiyyət hesab etmiş, bir çoxları isə ondan hətta ümumiləşdirilmiş bir obraz kimi danışmışlar. Adının xalq etimologiyasına uyğun olaraq “qorxmaq” şəklində bu varlığın mifoloji simvolikasına, onun struktur-semantik xüsusiyyətlərinə aydınlıq gətirməyən izahın da qaynağında həmin fikirlər dayanır. Cənki mifoloji məna aradan çıxmış və bir çox yerdə ilkin tarixi və mifoloji köklərindən qoparıldıqdan bir çox anlayışlar da mənasız

qalmışdır. Ona görə də hadisə üzdəki oxşarlıqlar əsasında şərh olunur. Beləliklə də mifoloji varlığın ilkin çağlarla bağlı “qaynaqlarla səsləşən və onun nüvəsini təşkil edən ən qədim lay”ı nəzərə alınmur.

Halbuki Qorqut haqqında olan bütün qaynaqlar bir yerdə kompleks halında götürüldüyü zaman o, artıq tarixi şəxsiyyət təsiri bağışlamır. Qorqutla bağlı hansısa bir fakt ümumi hadisənin, prosesin əvəzi olaraq qavranylır və deməli, hissə haqqında təsəvvür bütöv haqqında olan təsəvvürün yerini tutur. Bu isə yaradıcılıq prosesində olan bir hadisəyə donuq baxışın nəticəsi olaraq meydana gəlir. Hadisəyə kompleks və sistemli baxış isə ayrı qənaətlər doğurur. Yəni Qorqut Ata mifoloji obrazına sistemli yanaşma onu heç vəchlə VII əsrə və ya daha hansısa bir zamanda yaşamış tarixi şəxsiyyət kimi xarakterizə eləməyə imkan vermir.

Məsələyə bir bütün halında baxılmadığından axır nəticədə Qorqut Atanın etnik-mədəni ənənədəki “dəyərlər düzümünün cilalanmasında” qazandığı yer tam olaraq üzə çıxarılmamış qalmışdır. Halbuki sistem daxilində öyrənilərsə, görmək olar ki, Qorqut Atanın bağlı olduğu bu və ya digər kompleks Türk etnik-mədəni sisteminin en dərin qatlarına qədər işləmişdir və bu sistemdə də ona görə belə yayğındır ki, özünün arxaik strukturunu, ilkin quruluşunu daha çox qoruyub saxlaya bilmişdir. Əsasında söz-ad olan mənalar aləminin yaradıcısı kimi görünən Qorqut Ata ilə Erlik, Xızır, Qurd, Nurani dərvish, eləcə də Uluq Türk və ya İrkil Ata kimi əski Türk dastanlarında rast gəlinən mifoloji varlıqlar arasındaki paralellər də onun arxaik quruluşlu olduğunu göstərir. Domrulun Əzrayilla savaşı ilə Qorquduñ ölümle mücadiləsi arasında bir bənzərlik görünməsi isə təsadüfi deyil.

Bütün bunlara baxmayaraq, Qorqut haqqında indiyə qədər söylenən fikirlərdə (bir mədəni qəhrəman səviyyəsində öyrənilmesi və öz kökü ilə mərasim hamisi obrazına bağlanması kimi fikirlər istisna) aydınlığın olmamasına səbəb bir yerdə də bu varlığın adı keçən mətnlərə bədii söz ritualının aparıcı olduğu yazılı mətnlər kimi yanaşılması və nəticədə Qorqutun bir mifoloji obraz olmaqdan daha çox bir bədii olaraq qavranailməğidir. Məcazilik bədii obraz, yazılı əsərlərin qəhrəmanlarına aid olan bir xüsusiyyətdir. Mifoloji obraz üçün isə hansısa bədiilik və məcazilik-dən səhbət gedə bilməz.

Qorqutun kimliyi ilə bağlı fikirlər-dən biri də budur ki, o, bir el müdrikiydi, getdikcə ümumiləşib rəmzə çevrilmişdir.

Halbuki ümumiləşdirilmiş bir şəxsiyyət və ya ümumiləşib rəmzə çevrilmək fikri də mifoloji obraz üçün məqbul sayıyla bilməz. Bədii obrazlardır ki, ümumiləşdirmə yolu ilə yaradıla bilir. Mifoloji obrazlar isə bədii obrazlar deyildir. Ona görə ki, mifin özü bir ədəbi mətn parçası deyil və ədəbi janr da sayıyla bilməz. Mifoloji mətn tipləri deyilən mətnlər bədii uydurma faktı deyil. Ümumiləşdirmə yolu ilə yaradılan bədii obrazlar, uydurma, bədii təxəyyül faktıdır və ona görə də məcazi olaraq və yaxud ümumiləşərək rəmzə çevrilmək kimi də anlaşıla bilir. Lakin “mifoloji obrazlar sözün hərfi mənasında maddi olaraq dərk edilirlər”.

Qorqut Ata da bədii təxəyyül və ya bədii fantaziya faktı deyil. Ona görə də “Qorqut Ata obrazı” ifadəsini də bütün şərtliyi ilə qəbul etmək lazımlı gəlir və əslində Qorqut “sözün hərfi mənasında maddi olaraq dərk edildiyindən” tarixi şəxsiyyət hesab olunacaq qədər gerçəklilik cizgiləri daşımışdır. Ənənəvi

mədəniyyət daşıyıcıları mifin özünü yaşanmış tarix, “gerçəkdə baş vermiş presedent” kimi qavrayır, bu gün mifoloji obraz olaraq bilinənlərin də həqiqətdə var olduğunu inanırdılar.

Buna görə də Qorqut Ataya sadəcə bir xalq ozanı, el müdriki deyərək onu məcazilik yüklü bədii obraz kimi qarşramaq doğru deyil.

Elmi ədəbiyyatlarda Qorqut Atanın şəxsiyyəti, kimliyi haqqında çoxlu sayda fikirlər var. Folklor mədəniyyətinin dərin qatlarında daha arxaik quruluşlu olan kompleksə bağlanıb bilən bu mifoloji varlığı, tam anlatmayan, bəzən üstüste düşən və bir sıra hallarda da biri digerinə qarşı olan fikirlərin təxminini mənzərəsi belədir:

Dədə Qorqut

- qədim mifoloji görüşlərlə bağlıdır;
- haqqında tutarlı tarixi qaynaqlar olmadığından onun tarixi və ya əsatiri şəxsiyyət olduğu bəlli deyil;
- Bir el müdrikidir ki, getdikcə ümumiləşib rəmzə çevrilmişdir;
- əfsanəvi şəxsiyyət olduğu haqda söhbətlər əsassızdır, Qorqut Ata tarixi şəxsiyyətdir;
- gerçək tarixi prototipini axtarmağə əsas yoxdur;
- ehtimal ki, öz kökü ilə mərasim hamisi obrazına bağlanır və b.k.

Göründüyü kimi, fikirlərdən bir çoxunun əsasında donuq baxış çərçivəsi dayanır. Belə baxış çərçivəsi də obrazı qəlibdə görür. Bu halında isə obraz bütün inkişafı ilə götürülə bilmir və belə bir baxışla proses halında olan hadisələrin mahiyyətinə varmaq da çətin olur.

Yeni elmi paradigmə olan sinergetikadakı anlayışa görə də quruluş, struktur özü elə prosesdir. Qorqut Atanın epik ənənədə izlənilə bilən təkamül yolu da proses halında olan bir hadisədir

və donuq baxış çərçivəsində bu proses və üstəlik də mifoloji varlığın quruluş, struktur-semantik yönələrini aydın görmək çətindir. Həmin prosesdir ki, strukturunu özü müəyyən edir. Ona görə də Qorqut Atanın bir mifoloji obraz kimi bağlı olduğu kompleksdə danişərkən qeyd etmək lazımdır ki, təkamülü bütün canlı təbiətə xas olan bir keyfiyyətlə spontan şəkildə gedən prosesdə transformasiya olunub variasiya ya uğradıqda da bu təkamülün öz daxiliindən gələn qanunauyğunluğu var. Etnik-mədəni sistemin gücü, dayanıqlığı və dağılmazlığı da həmin qanunauyğunluqdandır. Bu sistem təsadüfi heç nə gətirmir və təsadüfi də heç nə yaratmir. Daxilindən gələn bir qanunauyğunluqla özü-özünü tənzim və təşkiletmə halında olan həmin sistemdə daha arxaik quruluşlu olan bir varlıq öz funksiyalarından birini başqalarına verirkən özü o funksiyadan məhrum da qala bilir. O biri üçün isə aldığı həmin funksiya daşıdığı bir neçə funksiyadan biri və bəzən hətta yeganə olanıdır.

Bu baxımdan Qorqut Atanın epik ənənədəki bütün funksiyaları struktur-semantik əzelliklərinə görə bir-biriylə sistemli münasibətlər təşkil edir. Qorqutun istər ölümən qaćmağı və ya nəsnələrə ad verməyi olsun, istər qopuzun yaradıcısı, istər dönyanın sonu ilə bağlı söylədikləri və istərsə də bilgəliyi olsun, bütün bu funksiyalar qarşılıqlı şəkildə bağlaşır. Qorqut obrazını dərininə və bütünlükə anlamağın yolu onu məhz təkamül halında götürməklə həmin bağlılıqları üzə çıxarmaqdan keçir.

Buna görə də Dədə Qorqudu “müxtəlif türk xalqlarının şifahi ədəbiyyatında əsrlər ərzində ümumiləşdirilmiş bir sima” olaraq görmək və bənzər fikirlər mifoloji varlığın struktur-semantik yönələrini müəyyən edən

prosesi bir təkamül hadisəsi olaraq düzgün izleyə bilməməyin nəticəsidir.

Mifoloji dünya modelinin zaman-məkan koordinatlarının təsvirini verən bir ilkin kompleks var. Bu kompleks bütün ilkin imkanları özündə cəmləşdirir. Təkamül də həmin imkanlardan “keçir”. Bu mənada təkamül o ilk imkanların sonradan bir bütöv halında əslində bütün olandan tərkib hissələrinə parçalanmağıdır. İlkin kompleks dağılıb parçalanır. Bununla belə, əsl bütün olanda sonradan ayrılaceq tərkib hissələrinin əlamətləri toplanmış olduğu kimi sonradan ayrılaceq tərkib hissələri də təkamülün bəlli qanunları üzrə həmin ilkin kompleksin bir, iki və bəzən də bir neçə əlamətini özündə yaşıdır. Əslində özü də bir proses olan və gecətəz, nə zaman olsa gerçəklesəcək olan strukturların intəhəsiz variasiyalar labirinti yaranır ki, həmin variasiyalar labirintində ilkin imkanlar təkamülün bəlli qanunları üzrə özü-özünü təşkil eləyən sistemdə üzə çıxır, təbiət qanunlarının əsla ziddinə olmayıaraq, hörmətli toru kimi bir münasibətlər şəbəkəsi yaradır.

Bu mənada təkamül sadəcə nəyinsə meydana gəlməyi deyil, əksinə, ilkin imkanların bütün əlamətlərinin pozulmadan ardıcıl bir şəkildə realizo olunmağıdır. Burada təsadüfi heç nə yoxdur. Adına təsadüfi deyilən də sadəcə olaraq, ya sona qədər, ya da ümumiyyətlə, dərk olunmamış qanunaugunluqdur.

İlkin canlı varlıqların genomunda onların bütün inkişafı təkamülünün ən xirdalıqlarına qədər yazılılığı kimi, transformasiya olunaraq keçdiyi yol bir proses olaraq Qorqut obrazının bütün funksiyaları ilə təşəkkül halında izlənilməsi də göstərir ki, o, ilkin prese-dentlə “yüklənmiş” olana, yəni kompleksə daha yaxındır.

Dünyanın fiziki mənzərəsini təsvir edən bir çox araşdırmalarda da “ilkin obraz” anlayışından danışılır: “İlkin obraz anlayışları mövcuddur. Onlar müşahidəyə gəlmir. Lakin hər dəfə əmin olmalıdır ki, bizim (dünya haqqında) təsvvvürümüz onların mövcudluğu ilə uzlaşır.”

Mifologiyaya dair araşdırmalarda da ilkin obraz (arketip) anlayışından zaman-zaman istifadə olunur. Məzmununda müəyyən mənada qeyri-dəqiqliyin olmasına baxmayaraq, bu anlaysış epik dönyanın da təsvirini verməyə yardım etməkdədir.

Mifoloji sistemlərdə bir çox arxaik strukturlu obrazlar var. Bu obrazların ən möhtəşəmi Ulu Anadır. Mifoloji Ulu (Yer) Ana bir neçə dəfə transformasiya olunub, bir neçə statusdan keçmiş kompleksdir. Boz qurd, Xızır, İrkil Xoca, Uluq Türk, nurani dərvish, Erlik, Hal anası və digər obrazlara differen-siasiyyaya getdiyindəndir ki, həmin varlıqlar Türk mifologiyasında Ulu Ana kompleksinin bu və ya başqa atributlarını daşımaqdadır. Ayrı-ayrı varlıqlara çevrilib müstəqil hami ruhlar funksiyasını daşıyan bu mifoloji obrazlar təkamülün qanunaugunluqları ilə Ulu Anadan müəyyən dərəcədə uzaqlaşmışlar. Ancaq onun atributlarından birini, ya da bir neçəsini saxlayıblar.

Qorqut Ata da Ulu Ananın arxaik strukturlu obraz kimi bir çox attributlarını qorumuşdur. Bu mənada “ilkin obraz” anlayışı (doğrudan da var olduğu halda) bir İrkil Xoca, Uluk Türk və b. kimi mifoloji varlıqlar qədər Qorqut Ata üçün də “əzəli formul”dur. Həmin formuldur və ya ilkin obrazdır ki, onların bənzərliyinin əsasında dayanaraq funksional baxımdan o varlıqları bir-birinə yaxınlaşdırır və bəzən də eyni funksiyaların daşıyıcısına çevirir.

Mifoloji Yer Ananın – Ulu Ananın bir atributu da ölümsüzlüyüdür. Bu xüsusiyyət sonralar ilk şamanlara ölmədən qaçmaq, Tanrı ilə mücadilə, elcə də ölüb-dirilmə şəklində variasiya olunur. Yakutların mifoloji görüşlərinə görə Tanrı ilk şamanı göydə yaradıbmış və göydəki şaman əbədiyyən yaşaya-caqmış. Yaşayışın dövrəviliyi fikrinin daşıyıcısı olduğundan ilkin şaman ölümsüzdür deyə düşünülürdü.

Türk mifologiyasında həmin atributun bir daşıyıcısı da Qorqut Atadır. Yakutlarda şaman inamlarında görünən An Arql Oyun adlı ilkin şaman da Tanrı ilə mücadiləyə qalxır. Şəcərə ənənəsində İrkil Xoca adlanan həmin şamanlar pirinin Qorqut Ata və hətta yuxuları yozaraq qeybdən xəberlər verən Uluq Türkə funksional yaxınlığı, bir çox hallarda hətta eyniliyi arxaik strukturda ilkin şaman, əcdad, qoruyucu (şaman) ruhu olmağından gəlir.

Uluq Türk, İrkil Xoca və Qorqut Ata – hər üçü mifoloji varlıqlardır. Türk dünya düzəni, Türk kosmosu – dünya modeliylə türkün dövlət təşkilatı arasında bağlılıqdan gələn bir bənzərlik vardi və həmin mifoloji varlıqlar dastan (nağıl) ənənəsində Dünyagörmüş qoca kimi qohrəmana bir yardımçı olaraq görünürsə, artıq şəcərə ənənəsində Öğüz xanlarının vəziri kimi – bir bilgə olaraq təqdim olunurlar.

Bir fikrə görə, İrkil Xoca Uluq Türrük, Qorqut Atanın bir başqa şəkildir. Funksional yaxınlığın doğurduğu bu bənzərlik “ilkin obraz”a (kompleksə), “əzəli formul”a bağlı olan bir məsələdir. Həmin bənzərlik o dərəcədədir ki, bəzi araşdırıcıları Uluq Türkə İrkil Xocanın bəlkə də elə bir şəxs olduqları qənaətinə göttirmişdir.

Mifoloji Ulu Ananın transformasiyaya uğrayaraq bir neçə statusdan keç-

mış bir başqa şəkli kimi Erliklə Qorqut arasındaki paralellər də onların funksional-semantik yaxınlıqlarını üzə çıxarırlar.

Erlik ilk şamandır və şaman davulunun yaradıcısırsa, Qorqut Ata da baxşilar piri və qopuzun yaradıcısıdır.

Erliklə Qorqut arasında ən maraqlı paralellərdən biri hər ikisinin su ilə bağlanmağıdır.

Türk mifologiyasında Erlik su öyəsi Qarı nənə və b. kimi sular dibində yaşayır, mavit ənginliyin, ucu-bucağı bilinməyən mavi (yeraltı) sular səltənətinin yiyesidir. “Göy dənizin yiyesi Erlik Ata” kimi Qorqut Ata da su stixiyası ilə bağlanır. Qazax-qırğız baxşılارının dua eləyərək:

“Su başında Süleyman,

Su ayağı ər Qorqut!..”

dediklərinə dayanıb “Qorqut Atanın qəbri Sır-Dərya mənsəbi Aral gölü tərəflərdədir” qənaətindənə (Halbuki Qorqut Atanın məzarlığı bir Sır-Dərya mənsəbi – Aral gölü tərəflərdə deyil, həmçinin Dərbənddə, Vanda, Bayburtda və s. göstərilir ki, bu da övliyi kimi uyuduğu yerləri hər cür dərddən-bələdan məhz onun ruhu hifz edəcəyi inamından gəlir. Mifopoetik düşüncədə bu ruh maddi olaraq qavranılır, gerçek bir güc bilinir. Xızırın da məzarının bir neçə yerde olduğunu dair inanışların kökündə həmin düşüncə dayanır) həmin sözlərdə Qorqut Atanın sular səltənətinə yaxınlığını görmək bir varlıq kimi onun mifoloji simvolikasına və struktur-semantik səciyyəsinə daha uyğundur.

Su yeraltı dünyasının stixiyasıdır və mifologiyada da Ulu Ana əcdad ruhunun daşıyıcısı olaraq həm də o biri dönyanın yiyesidir və beləcə, su stixiyası ilə bağlanmaqdadır. Bunlar isə Ər Qorqutu yeraltı dünyasına, əcdadlar

aləminə bağlayır. Öz qaynağına görə arxaik miflərdəki mədəni qəhrəman, ilkin əcdad adlarıyla bilinən varlıqlara bağlılığından qazax baxşılارının “Çağırıdım zaman gəl, Pirim!” – deyə bələlərdən qoruyucu həmi əcdad ruhu bilib köməyə çağırıqları da Qorqut Atadır. Türkmən “Şahsənəm və Qərib”in Çovdır versiyasında Şahsənəm məhz Qorqut Atadan diləyir ki, sevgilisi Qəribi hər cür dərd-bələdan qorusun. Təsadüfi deyil ki, mifoloji və dilçilik yozumları da Qorqut Atanın adını əcdad ruhunun daşıyıcısı kimi mənalandırmaq imkanı verir. İnvariantda bir yaradıcı, bələlərdən qoruyucu olan əcdad ruhu “ata” da axirət dünyası sakinləri ilə möhkəm tellərlə bağlanmaqdadır. Axirətlə bağlılığından “əcdad” inisiasıya aktindək həmi ruhun eynidir.

Qorqut Atanın bir övliya olaraq əcdad ruhu ilə bağlılığının daha bir ifadəsi hər adna günləri onun qəbri üstə qopuzunun yanğılı-yanğılı inləməsidir. Adna günləri isə türk xalq inanışlarında əcdadların-ataların, dədə-babaların ruhlarının yad olunduğu gündür.

Bu mənada “Qorqut Ata” obrazının bir mifoloji varlıq kimi mahiyyəti və nəyi ifadə elədiyi də həmin varlığın adında əksini tapmışdır.

Bütün bunlar və Qorqut Ata ilə eləcə də Xızır, Qurd, Umay, Al(i) və başqa mifoloji varlıqlar arasında aparılması mümkün görünən paralellər Türk etnik-mədəni sistemində onun yerinin nə qədər müstəsna olunduğunu göstərir. Məsələn, Qorqut Ataya bənzədilən Xızırın özü nurani dərvish görkəmində yuxulara gəldiyi kimi Qorqut Ata da Bəy Yegnəyin yuxusuna girir. Yuxularda görünmələri isə onların, qaynağını “əzəli formul”dan, “ilkin obraz”dan alan sırf mifoloji təbiətlərindən irəli gəlir və hər ikisinin başlangıçda bir

kompleksə daxil olduğunun bir sübutudur.

Qorqut Atanın türk epik ənənəsindəki başlıca funksiyalarından biri də ad verməyidir. Əslində yaratma aktı, demək olan ad verme funksiyası invariantda Ulu (Uer) Anaya aid idi.

Türk mifoloji dünya modelində Qorqut Ata əsası söz olan məna aləminin də yaradıcısıdır. Özü də gah imajinativ aləm, gah da simvollar aləmi adını verdikləri həmin məna aləmi gerçəkliliyinə görə həqiqi aləmdən heç də geri qalmır. “Qədim inanışlara görə də bir şeyin olması, yaranması üçün ona ad vermək gərəkdir. Şumer miflərində deyilir ki, əvvəlcə heç nəyin adı yox idi. Sonra müdriklik və su tanrısı Enki hər şeyə ad verdi və dünya yarandı”.

Sayan-Altay türklərinin də yaradılış miflərinin bir variantında dünyaləm adlandırma yolu ilə yaradılır.

Türk etnik-mədəni sistemində Qorqutun hər nəsnəyə ad qoymağı ilə bağlı inanış onu həmin simvol-məna aləminin yaradıcısı kimi də səciyyələndirməyə imkan verir.

Qorqutun yaratdığı bu aləmdə hər söz-ad onun və yalnız onun mahiyyətidir, orqanik olaraq da yalnız ona məxsusdur. Çünkü həmin adda kvintessen西ya var; bu ad-söz həmin məna aləminin öz mahiyyəti, cövhəridir.

Qorqut Atanın bir mifoloji varlıq kimi gözdən keçirilən bu xüsusiyyətləri onu təkcə Oğuzlara aid hadisə kimi öyrənməyi istisna edir.

Türk epik ənənəsində Qorqut Atanın bir mifoloji varlıq kimi öyrənilməsi göstərir ki, o, canlı aləmin hadisələrinə bənzəyərək içəridən hərəkət halında, spontan mahiyyətli hadisə olmuş və təkamülü boyunca da ənənəvi mədəniyyətin daxili qanunauyğunluqları üzrə öz-özünü təşkil etmişdir.

### **Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

*Потанин Г.Н.* Очерки Северо-Западной Монголии, в. IV, СПб, 1883.

*Seyidov M.* Azərbaycan mifik təfəkkürünün qaynaqları, B., 1983.

*Gökyay O.Ş.* Dedem Korkudun kitabı, İst., 1973.

Материалы и исследования по фольклору Башкирии и Урала, в.1, Уфа, 1974.

*Короглы X.* Огузский героический эпос, М., 1976.

*Басилов В.Н.* Культ святых в исламе, М., 1970.

*Жирмунский В.М.* Огузский героический эпос и “Книга Коркута”. Книга моего деда Коркута”, М-Л., 1962.

*Cəlal Bəydili*

**QORQUDÇU OZAN** – Bilindiyi kimi, Dədə Qorqud boylarının Azərbaycanda xalq ağzında deyilməsinə təsadüf olunmur. Bu hali bəzi filoloqlar KDQ dastanının Azərbaycan türklərinə aid olmasına kimi izah edirlər. Bu epos bu gün, yaxud bizə məlum dövrlərdə heç bir türk xalqının içərisində söylənməyib. Deməli, hansı türk xalqının, söylənmə-deyilmə prinsipinə görə, bu dastana sahib olma iddiası istisna olunur.

Bəs dastanın Azərbaycan türkləri arasında söylənməməsinin səbəbini necə izah etmək olar? Belə bir müqayisə maraqlı olardı. Qırğızların “Manas”ını hər aşiq-ozan ifa edə bilmir.

“Manas”ın xüsusi ifaçıları var ki, onlara manasçı deyirlər. Manasçılıq irsən yaşayır və deməli, nəslə kəsilə bilər. Məs., 1989 ildə türkoloji konqresdə deyildiyinə görə, Qırğızistanda cəmi üç manasçı qalıb. Belə hesab etmək olar ki, vaxtilə qorqudçu ozanlar olub, onların nəslə kəsildiyindən Dədə Qorqud dastanının el arasında söylənməsi dayanıb.

*Tofiq Hacıyev*

**QUL ATA** – Azərbaycan şairi. Nə zaman yaşadığı məlum deyildir. Onun “Leyli və Məcnun” məsnəvisində Dədə Qorqudun adına və öyüdlərinə yer verilmişdir. O. Şaiq Gökyayın “Ülgü” (1937) dərgisində yazdığı məqalədə bu məsnəvidənparagraphalar verilib:

Xoş demiş Qorqud təhəmmül xoş-durur,  
Neyşəkər tek qəhri udmaq nüş-durur –  
Şeytan ağılıyan iş işlədik müdəm,  
Ta olur beylə işimiz şəylə həm.

Piş qədəmlər sözün eşitmək gərək  
Hər nə ki, pirlər dişim itmək gərək.  
(yarpaq: 47)

Get-əsil kişilərin işi budur,  
Qiyət yalan buntan ididi budur.  
Dədə Qorqud dir ki, ol əqil durur,  
Söyləyən dir ki, ol bəbər durur.

(yarpaq: 54<sup>6</sup>)  
Dədə Qorqud söylədi ki, düşmənin  
Ölüsü olse sevinmən kimsənin  
Nişə ki, bu cümlə başlardan keçər,  
Cümlə aləm həm bu şorbətdən içər.

O.Şaiq yazır ki, Diezin fikrincə, Qul Atanın bu məsnəvisində Qorqud Ata hakim, pir, öyündə verici mövqeyindədir. Ancaq bu nəsihətlər tamamən zahidanədir. KDQ-də belə nəsihətlər yoxdur. O.Şaiq bu fikri qəbul etmir, yanlış olduğunu göstərir.

### **Ədəbiyyat:**

*Gökyay O.Ş.* Dedem Korkutun Kitabı. İst., 1973.

*Binyazar A.* Dədə Qorqud kitabı, 1973.

**QURD** – Türk mifoloji sistemində əsas obrazlardan biri. KDQ-də qurda münasibət ikili səciyyə daşıyır. Bir yandan o, “üzü mübarək” sayılır, kökün, soyun başlanğıcı onunla əlaqələndirilir, hünerli, şücaətli igidlər bu qaçara bənzədir. O biri yandan yırtıcı, quduz canavar olaraq ziyankarlığı bildirilir. Bunların hansı görüşlərlə bağlılığını bilmək

üçün qurdla bağlı bəzi metləbləri bilmək vacibdir.

Təkcə türklərin yox, özgə xalqların inam və etiqadlarında da qırd sayılan, seçilən, hətta totemliyə ucaldılan heyvanlar sırasındadır. Tarixdə ilk türk adı ilə dövlət quran Göktürklerin doğuluşu, tanınma taleləri qurdla bağlıdır. Bir xəbərə görə Göktürklər hunlarla qonşuluqda yaşayan və dişi qurddan doğulan “So” sülaləsi soyundandır. Ele qurda inamın yekunudur ki, onların bayraqları qurd başlıdır. F.Rəşidəddinin “Cameet- təvarix”ində özünə qorunaq tapan “Ərkənəqon” dastanından bəlli olur ki, çıxılmazlıqda düçər olan Göktürklərə dağdakı keçidi də elə qurd nişan verir. “Doqquz Oğuz dastanı”ndakı göydən, Günəşdən şua ilə enən Boz qurd Oğuzda səfər və döyümlüruslərdə bələdçilik edir.

KDQ-də də qurd sayımlı bilindiyindəndir ki, Qazan xan aparılmış el-ulusunu, ev-eşiyini, başına belə qurban verməyə hazır olduğu, qurddan – “üzü mübarek”dən soruşur. Bundan savayı. Qazan xan “Əzvay qurd ənigü erkəkində bir köküm var” (D-28<sup>11</sup>) şöklində öz soyunun da qurdla bağlı olduğunu söyləyir.

KDQ-nin boyalarında qurda Qazan tək yanaşma məqamları az deyil. VII boyda Əmən “Yeni bayırın qurduna bənzər igidlərim” deyir. Yenə də elə bu boyda uzun ayrılıqdan sonra ata-oğul görüşü belə təsvir olunur: “Babasıyla Yegnək gizlü yaqa tutuban yiləşdilər. İki həsrət bir-birinə buluştılar, issüz yerin qurdi kibi ulaşdılar” (D-212<sup>4</sup>).

Bəhlul Abdulla

**QURU ÇAY** – Coğrafi koordinatı aydın olmayan xəyalı yer. KDQ-də yalnız V boyda (D-135<sup>13</sup>) adı çəkilir. Burada deyilir: “Məgər xanım, Oğuzda Duxa

qoca oğlu Dəli Domrul derlərdi, bir ər var idi. Bir quru çayın üzərinə bir köprü yapmışdı. Keçənlərdən otuz üç aqça alırdı, keçməyənlərdən dögə-dögə qırq aqça alırdı” (D-155<sup>13</sup>).

Cəbrayıl rayonu mərkəzindən keçən və rayonu iki yerə bölən çayın adı da Quru çay adlanır. Cənubi Azərbaycanda Qaradağ mahalı ərazisində də eyni adlı çay var. Türkmenistanın Beşerden rayonunda da bir çayın adı Quru çaydır. Gürcüstanın Faxralı kəndi ərazisində quru dərə yer adları vardır. Belə yerlərdə ilin fəsillərində asılı olaraq bəzən su axır, isti aylarda isə quruyur. Ona görə də quru çay, bəzən də quru dərə adlanır.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

**QURSAQ, QUŞAQ** – kişi və qadın libasını tamamlayan geyim növü. Dastanda “quşaq” və “kətan-bez” adı ilə təqdim edilən və XX əsrin əvvəllərinədək azərbaycanlıların milli geyim kompleksində mühüm yer tutan qurşaqın müxtəlif növlərinin (“qurqurma qurşaq”, “kətan bez sarıq”, “gög sarıq”) adı çəkilir: “... Qururma qurşaqlı, quşağı altun küpəli... Qazılıq qoca oğlu bəg Yegnək çapar yetdi” (D-151<sup>6</sup>); Yaxud: “Qanturalı altunlu ince kətan bezin belinə sardı” (D-179<sup>11</sup>).

Dastandan bəlli olduğu kimi, qurşaqın matəm libası üçün səciyyəvi olan gög röngli növü də olmuşdur: “Qırqəlli yigit qara geyüb-gög sarındılar” (D-299<sup>12</sup>).

**“QUTLU OLSUN”** – Türk dilinin ən qədim sözlərindən olan “qut” kökü əsasında yaranan ifadə. KDQ-nin dilində “Xeyirli olsun”, “mübarek olsun” mənalarda işlənir: “Qalın Oğuz bəgləri əl götürdilər, dua qıldılar. “Bu ad bu yigidə qutlu olsun!” dedilər (D-75);

İfadədəki qut kökü “can”, “həyat güvvəsi”, “ruh” anlamında indi Şərq türklərində daha çox şamanizm termini kimi işlədilməkdədir. Yakut inanışlarına görə yaxşı adamların “qut”u (“kut”) ölümündən sonra uçub göyə gedir və yenidən bir də dünyaya gələnəcən orda yaşayır.

Başlıca olaraq “uğur, səadət, mübarək, xoşbəxtlik” mənaları bildirir. Çuvaş dilində xit (səadət) şəklinə düşsədə, digər türk dillərində qut//kut allo-morfları ilə verilir. Mogilyan əski türk

yazılı abidəsindəki Kutluq//Qutluq adı da “xoşbəxtlik” deməkdir.

Qut sözünə ön Asiya xalqlarından hatt, şumer və kassilərin dillərində də rast gəlinmişdir. Avropaya aparılması tarixi isə german tayfaları içərisində oriyən asların adı ilə bağlanır.

#### Ədəbiyyat:

Ağasioğlu F. Proto-azər teonimləri. “Azərbaycan tarixi üzrə qaynaqların öyrənilmə problemləri”. B., 1988.

Cəlal Baydili



**LATIŞ DİLİNDE** – KDQ latış dilində Rıqanın “Liyesma” neşriyyatında nəfis şəkildə çapdan çıxmışdır. Dastanı latış şairi və türkoloqu Uldis Berzinş tərcümə etmişdir.

Kitaba Yunais Sikstulis rəy vermiş Arif Acalov son söz yazaraq dastanın bədii dəyəri, məzmunu və tərcümə xüsusiyyətləri haqqında məlumat vermişdir. Kitaba Arif Acalovla Yanis Sikstulis izahat yazmışlar.

U.Berzinş KDQ-nin latış dilinə tərcüməsinə 1969 ildən türkoloji şöbənin tələbəsi olduğu dövrədə başlamışdır. “Duxa qoca oğlu Dəli Domrul boyu” və bəzi başqa boyalar jurnallarda çap edilmiş, radio və televiziyyada səslənmişdir. Dastanın tam mətninin tərcüməsi 1989 ildə tamamlansa da, o dövrədə baş verən dramatik siyasi və tarixi hadisələr nəticəsində əsər ancaq 1993 ildə işıq üzü görə bilməşdir.

Tərcüməçi qorquduşunaslıq təxində xüsusi əhəmiyyət kəsb edən elmi və nəzəri məsələlərin açılmasına diqqət yetirmişdir. Dastanın nəşr və şeir hissələrinin, Dədə Qorqudun – ozanın dilindən söylənilən atalar sözü və duaların ritmlərinin olduğu kimi qorunub saxlanması, həmin intonasiya və ritmlərin latış dilində düzgün səslənməsinə nail olmaq mütərcimin başlıca vəzifələrindən biri olmuşdur. Bundan başqa, dastanın mətnində rast gəlinən söz oyunları, kalamburlar, metaforalar və digər obrazlı ifadələr də latış dilinə uyğun şəkildə verilmişdir.

Bir sira Oğuz ifadə və deyimlərinin, düşüncə və duyumlarının, Oğuzlu-

ğa və İslam dininə məxsus təsəvvür və dünyagörüşlərin latış oxucusu üçün daha anlaşıqlı olmasına nail olmaq da tərcüməçinin qarşısında dayanan əsas vəzifələrdən biri olmuşdur. Mütərcim dastanda olan çoxsaylı ifadələrin milli koloritini qorumaq üçün latış dilində anlaşıqlığını saxlamaq şərtlə onları orijinalda olduğu kimi saxlamışdır.

KDQ-nin latış dilinə tərcüməsi Baltikyanı ölkələrdə türk xalqları mədəniyyətinin, folklor və yazılı ədəbiyyatının öyrənilməsi tarixində xüsusi bir mərhələ olub, böyük əhəmiyyət kəsb edir.

*Cəlil Nağıyev*

**LEKSİKA** – Hər seydən öncə, folklor dilinin təməl örnəyi olan KDQ, şübhəsiz ki, həm də yazılı ədəbi dil örnəyidir. Hazırkı əlyazmalarını XI yüzilliklə bağlayan tədqiqatçılar (Ş.Cəmşidov, T.Hacıyev) tamamilə haqlıdır ki, bu əlyazma da sonradan köçürülmüş variantdır. Dastanın dilində işlənmiş ərəb-fars sözləri, yazı mədəniyyəti ilə bağlı qəlib-klişelər, yazı üslubu ünsürləri bu abidəni həm də yazılı mədəniyyətin predmeti kimi zəruriləşdirir.

Coxqatlı, coxlaylı KDQ leksikası mifik qatı, yazıyaqədərki qatı əhatə etməklə yanaşı, həm də türk-islam mədəniyyətinin intişar tapdığı zamanı, təcrübəni əhatə edir.

Leksikada təcəssümünü tapan arxiv tip layla, qədim türk etnik-psixoloji, mif-dastan layı üzvi şəkildə birləşdiyi üçün KDQ-nin lügət tərkibi türk leksikologiyası tarixi üçün xüsusi əhəmiyyət daşıyır.

Son araştırmalara göre, 3000-ə qədər (təxminən 2721) sözü əhatə edən KDQ leksikası Oğuz tarixini, dünyagörlüğünü, düşüncəsini, həyat tərzini əhatə edir. KDQ dilində işlənən frazeoloji birləşmələr leksikanın tərkib hissəsi kimi ayrıca əhəmiyyət daşıyır.

KDQ lügətinin təsviri baxımından O.Ş.Gökyayın sözlüyü xüsusən əhəmiyyətlidir. Bu baxımdan KDQ sözlərinin tekstoloji baxımdan dəqiqləşdirilməsi (M.Ergin, Ş.Cəmşidov, O.Sərtqaya, T.Təkin, S.Əlizadə, V.Adilov, U.Karasoy...) sahəsində, KDQ sözlərinin leksik-semasioloji təhlili baxımdan (T.Hacıyev, V.Aslanov, N.Xudiyev, İ.Məmmədov, M.Pənciyev...), dialektlərlə müqayisə baxımdan (E.Əzizov), oğuz-qıpçaq müvaziliyi baxımdan (N.Cəfərov), statistik metodla öyrənilməsi baxımdan (K.Vəliyeva, M.Mahmudov, C.Öztelli...), üslubi-poetik baxımdan (K.Vəliyev, Ş.İbrayev, E.Əlibəyəzadə...), sözlerin mənşəyi baxımdan (E.Piriyev, C.Öztelli) öyrənilməsi, tədqiqi baxımdan aparılan araştırmaları qeyd etmək zəruridir.

KDQ-nin leksik mənzərəsi belə ümumişdirilə bilər:

1. Ümumişlək sözlər.
2. Terminoloji leksika.
3. Nomenklatur leksika.

Ümumişlək sözlər Oğuz türkcəsinin, xüsusiile Azərbaycan türkçəsinin əsas lügət fondu ilə uyğun gəlir. Arxaik leksika ağız və şivələrdə bu gün də yaşamaqdadır. Əksəriyyəti təşkil edən ümumişlək sözlər valentliyi, məcaya-ratma imkanlarının genişliyi ilə seçilir. Bu tipli sözlər mənə genişlənməsi-daralmasını, birləşmə imkanları və s. semasioloji proseslərin öyrənilməsi üçün çox əhəmiyyətlidir.

Terminoloji leksika müxtəlif sahələri əhatə etsə də əsasən üç qrupu əhatə

edir: a) təsərrüfat-iqtisadiyyat; b) hərbi-dövlətçilik anlayışları; c) dini leksika.

Bu qrupların hər biri haqqında geniş danışmaq olar. Terminlərin forma-laşması cəmiyyətin inkişafı ilə bağlı olduğu üçün burada inkişaf səviyyəsi, dəyişmə-dialektika nəzərə alınmalıdır. Peşə-sənət leksikası da, terminləşmə prosesini hələ tam keçə bilməyən sözlər də bu qrupda təhlilə cəlb oluna bilər.

Nomenklatur leksika KDQ lügətinin xüsusi tərkib hissəsidir. Burada onomastik vahidlər, xüsusilə toponimlər, antroponimlər, etnonimlər, eləcə də oronimlər, teonimlər, mifonimlər nə-zərdə tutulur. Etnokulturologiya, tarixi coğrafiya və ümumən tarix üçün xüsusi əhəmiyyət kəsb edən xüsusi leksika sahəsinin statistik hesablamalara söy-kənən faktları, eləcə də müqayisəli təhlil nümunələri çox əhəmiyyətlidir. Özəlliklə KDQ-nin bədii-poetik əsər olmaqla yanaşı tarixi salnamə əhəmiyyəti daşımاسının bir təsdiqi də yer, tayfa, insan adlarıdır. Bu adlar dastanın reallıq müstəvisidir. Dərbənd, Əlinç, Bərdə, Dərəşam, Gənce, Bayburt, Düz-mürd, Göycə, Qazılıq, İstanbul, Ağqaya, Qaradağ... kimi yer adları, Bayat, Qayı, Oğuz, Qıpçaq, Üç Ok, Boz Ok, Türkmen... kimi tayfa-xalq adlarının, Qamğan (Qam xan), Bamsı Beyrək, Qorqud, Əgrək, Duxa qoca, Qutlu Mə-lək, Qiyan Səlcuq... kimi insan adlarının müxtəlif səpkili təhlili etnogenezis problemlərinin həlli üçün də əhəmiyyətlidir.

Mənşə baxımdan KDQ leksikası ayrı bir əhəmiyyət daşıyır.

Oğuz tarixinin ən böyük salnaməsi olan KDQ-nin söz xəzinəsi mənşə baxımdan incələnərkən ortaya çıxan mənzərə diqqətəlayiqdir. C.Öztellinin hesablaşmasına görə, KDQ dilində 559

Ərəb-fars mənşəli söz işlənmişdir. Bu sözlər daha çox dini terminlər, islami anlayışları ifadə edən kəlmələr və termin xarakterli digər sözlərdir. E.Piriyev həmin sözlərin 194-nün fars mənşəli olduğunu müəyyənləşdirmişdir. Ərəb-fars mənşəli sözlərin böyük bir qismi çağdaş türk dillərində, o cümlədən Azərbaycan türkçesində bu gün də işlənməkdədir.

Qorqudşunaslıqda belə bir fikir mövcuddur ki, ərəb-fars mənşəli sözlər əlyazmaların köçürülməsi ilə bağlı sonrakı əlavələrdir. Bir çoxu türkçə qarşılığı ilə sinonim kimi işlənən bu sözlərin olduğunu söyləyənlər də var.

Şübhəsiz ki, dastanın arxaik mətnində ərəb-fars sözlərinin olmaması təbiidir. Ancaq dastan yazıya alınana qədər islam mədəniyyətinin təsirinə məruz qalmışdır. Bu sözlərin əlavəsi, mətnə daxil olması türk-islam mədəniyyətinin oluşması prosesinin inikasıdır. Söhbət arximatndən deyil, mövcud mətnndən gedir. Hər hansı söz abidəsinin öz mövcudluq səviyyəsində öyrənilməsi zəruridir. Qorqudşunasların hesablamalarına görə işlənmə faizi 85 olan türk sözləri və işlənmə faizi 15 olan ərəb-fars sözləri KDQ mətninin mənşə baxımından leksikasının mexanizmini anlamaq üçün önəmlidir.

Qorqudşunaslıqda KDQ leksikasında erməni sözləri məsələsi də var. Bu baxımdan R.A.Baqramyanın “KDQ dastanlarının dilində erməni sözləri” adlı məqaləsinin məğzi ondan ibarətdir ki, qonşu Azərbaycan xalqının abidəsinə ortaş həyat tərzinə malik erməni xalqının çoxlu sözləri keçmişdir. Müəllif dastanın məhz Qafqaz arealına, azərbaycanlılara aid olmasını erməni sözlərinin varlığında görür. Və qeyd edir: “Bu sözlərin böyük bir qismi hələlik mübahisəli olduğu üçün onların 19-nu göstəririk”.

Tədqiqatçı həmin sözlərin dastanlarda neçə dəfə işləndiyini saymış, Azərbaycan türkcəsi ağızlarında onları axtarmış və erməni dilinin etimoloji lügətinə söykənərək onların erməni dilinə məxsus olması fikrini irəli sürmüştür. Azərbaycan filoloqları həmin məqalənin qeyri-elmi, qərəzli mövqedən yazıldığını açıqlayan yazı çap etmişdir.

R.A.Baqramyanın erməni mənşəli hesab etdiyi sözlər bunlardır: al, qut, orğan, qıvanmaq//güvənmək, qırvaşmaq//qarvaşmaq, çürümək, gənəz, sur, sünük, ərquru, qoru, şu, dadı, kəlisa, xaç, təkur, pilon, holi, aznavur.

Bu sözlərin əksəriyyəti türk mənşəlidir. Etimoloji araşdırma aparmadan da bunu müəyyənləşdirmək çətin deyil. Xüsusilə Sibir türklərinin dilində işlənən bu sözlər və onların törəmələrinin türk mənşəli olması heç bir şübhə doğurmur. Fars mənşəli kəlisa, xaç, yunan-latın mənşəli pilon, gürçü mənşəli aznavur və s. sözlərin süni şəkildə erməniləşdirilməsi elmi əsasdan məhrumdur.

KDQ-nin poetik enerjisi, ilk növbədə onun söz dünyası ilə bağlıdır. Sözdə məna qazanan dil fonetik, sintaktik vasitələrini leksikaya söykənərək səfərbər edir.

Statistik hesablamalara görə, çox az təqribilikle KDQ-da 142 bədii təyin 1294 dəfə, 48 müqayisə 73 dəfə, 76 metafora 174 dəfə işlənib ki, bunların türk bədii-estetik zövqünü, təfəkkür-düşüncə tarixini öyrənməkdə çox mühüm rolу var. Bədii təyinlər və müqayisələr həm leksik-semantik, həm də sintaktik təhlil işığında aydınlaşdırılır.

Metaforaların incəlikləri isə sərf leksik poetik təhlildə açılır. Bu metaforalar (aslan, qaplan, əjdarha, toğan, Əzrayıl, tulu quşun yavrusu, qulunum oğul, qatı qəzəb, dadlı can, qan yaşı,

görür gözüm aydını, sası dinli kafir...) məcazlaşma səviyyəsinə, məcazlıq gücünə və zərifliyinə görə ayrıca tədqiqat sahəsi kimi seçilən örnəkləridir. Poetik leksikadan danişarkən hər sözün arxasında dayanan təcrübəni, düşüncə özünəməxsusluğunu nəzərə almaq vacibdir. Söz ilə əşya, anlayış arasında eyniləşmə münasibəti KDQ leksikası üçün tamamilə təbiidir. KDQ sözləri öğuzların ictimai kosmosu üçün həllədici əhəmiyyət kəsb edir. Bu baxımdan müasir oxucu üçün metafora kimi qəvranılan sözün KDQ dövründə öz mənasında işlənməsi qanuna uyğundur. Müstəqil mənədan yaranan məcazlaşma yolunun spesifikliyini nəzərə almadan KDQ leksikasını öyrənib dərk etmək olmaz. Bu baxımdan tat əri banlaşıqda, ulaşışın sular taşsa, Əzraıl bir göğərçin oldu, al yıldırıım və s. kimi metaforik birləşmələrdə müstəqil məna ilə məcazi mənənin sərhədləri dəqiq müəyyənləşdirilməmişdir. Sözün mənəsini açmaq üçün bu gündən tarixə deyil, tarixdən bu gənə baxmaq zəruridir. Sözün məna yükünün dəyişməsi dildaxili və dilxarici amillərlə bağlı olduğu üçün onların təhlil metodu, üsulu da fərqli nöqtələrlə ortaya çıxmalıdır. Sözləri dilin ümumi qanunları ilə yanaşı, bir də fərdi, özünəməxsus qanuna uyğunluqlar da dəyişir və yönəldirir.

Məhz bu məcazlaşma və çoxmənəlliğə söykənilmə dildə, o cümlədən KDQ leksikasında ayrıca yeri olsa frazeoloji birləşmələrin yaranmasında təməl funksiya daşıyır.

Dildə frazeoloji birləşmələr ikinci nominasiya – adlandırmə funksiyası daşıyır. Yəni bir mənəda sözün məcazi yükü başqa anlamlı sözü ekspressiv amaca yenidən adlandırır, nəticədə daha qüvvətli münasibət funksiyası forma və məzmunca yeni dil (nitq) vahidi-

ni ortaya çıxarıır. Sözün məcazlanma imkanı, gücü, potensialı frazeoloji vahid üçün zəmindir.

KDQ leksikasında da metaforik deym tərzi, fərdi poetik deym əslubu, ifadə özünəməxsusluğu, milli-etnik ekspressivlik, münasibət biheyvORIZMİ frazeoloji vahidlərin yaranmasının əsas motivləridir.

Dilçilik ədəbiyyatında ideoma, ibarə, atalar sözü, hikmətli söz və zərbü-məsəl adı altında beş yerə bölünən frazeoloji vahidləri biz ideoma və ibarənin qarşılığı olaraq işlətdiyimiz deym termini ilə ifadə etməyin tərəfdarıyıq. Zərbü-məsəlləri, hikmətli sözləri isə şərti olaraq atalar sözlərinə daxil etməyin tərəfdarıyıq. Atalar sözlərinin daxilində onları qruplaşdırmaq, fərdi əlamətlərinin görə təsnif etmək olar.

KDQ dilində işlənən alqışlar, qarğışlar da frazeoloji vahidlərin içərisində təhlil oluna bilər.

Bunu da nəzərə almaq lazımdır ki, frazeoloji vahidlər, xüsusilə atalar sözləri, alqışlar, qarğışlar və andiçmələr çoxsəpkili təhlilin predmetidir. Eyni vahidlər folklorşunaslıq, eləcə də poetik sintaksis, etnolingvistika, psixolingvistika metodları baxımdan təhlil olunur.

KDQ-də frazeoloji birləşmələrin əsas növlərinin örnəklərini nəzərdən keçirək:

Ava binmək, av çığirtmaq, aqın vermək, sağraq surmək, dırnaq yüzə çalmaq, ağ çıxarıb qara geymək, ala yorğan altında söyleşmək, əleyk almaq, aşağı qulpa yapışmaq, at yeləsinə düşmək, at tuşagini vurmaq, ayağı topragına salmaq, balçığa batırmaq, baş yarağı, beli qurumaq, bir-iki deməmək, canı seyranda olmaq, dirim qanı, dirim qanını almaq, doqquzunu bir yerinə saydırmaq, dün qatmaq, əl qaldırmaq//

əl götürmək, əli ələ çalmaq, əl yaxasında olmaq, əl qavuşdurmaq, əl uzatmaq, gen etəyə dar qoltuğa qısilmaq, gen yazılı dar göstərmək, gözünə durmaq, qaba sariq götürüb yerə çalmaq, qanına susamaq, qapayı qoyub bacadan qaçmaq, kedisi mavlamaq, qilinc qınıni doğramaq, oyun göstərmək, barmaq götürmək, yazıya girmək, yuxarı qulpa yapışmaq, yüzü-gözü bəlirməmək, ünү Rumdan Şama çavlamaq, quş oluban uçmaq, qırṣaq binmək, dolu düşmək, Qalın Oğuz arxası, acı sözü yügrək, acı dırnaq yaş, acı söz, dadlı can, qan yaş, görür gözüm aydını, bağrı sarsılmaq, yürüyi dağlanmaq, qan tərlətmək, kök-sündə oynatmaq, oda yakmaq, qan qaşanmaq, bağrı göynəmək, quş yürəkli, ağız dildən, qan damarları qaynamaq...

KDQ dilində söz yaradıcılığı problemi leksika ilə morfolojiyanın (qismən də morfonologiyayanın) kəsişmə sahəsinde yerləşir.

Söz yaradıcılığı modelləri əsasında addüzəldən, feldüzəldən şəkilçilərin köklə vəhdətdə ayrı-ayrılıqda semantik-qrammatik təhlili, türk dillərində sözyaratma sisteminin özünəməxsusluğunu ortaya qoya bilər.

KDQ leksikası türk dillərinin qədim kəsiyinin çox maraqlı bir səviyyəsi kimi, türk dilçilik paleontologiyasını öyrənməkdə ən mühüm qaynaqlardan

biridir. Türk dillərində ləhcə və ağızlarında bu gün də yaşayan KDQ leksikası türk dillərinin etimoloji lügəti üçün də zəngin mənbədir.

#### Ədəbiyyat:

*Korogly X.* Oğuzskiy heroicheskiy epos, M., 1976.

*Dəmirçizadə Ə.* "Kitabi-Dədə Qorqud" dastanlarının dili, B., 1959.

*İbraev III.* Poetika oguzskogo heroicheskogo eposa, Almaty, 1997.

*Gözəlov F.* Oğuz dastanı: tarixi-mifoloji kökləri, təşəkkülü, spesifikasi (doktorluq dissertasiyası). Əlyazma, B., 1995.

*Qasimli M.* Aşıq sənəti, Bakı, 1996.

*Öztelli C.* Dedem Korkut Kitabının Dili Üzerine Bir Deneme, "Bilimsel Bildiriler – 1972", Ankara, 1975.

*Gökyay O.Ş.* Dedem Korkutun Kitabı, İst., 1974.

*Piriyev E.* "Kitabi-Dədə Qorqud" dastanlarının dilində fars sözləri (avtoreferat), B., 1989.

Историко-филологический журнал, Изд. АН Арм. ССР, № 1 (64), Ереван, 1974.

*Vəliyev K., Cəlilov F.* "Kitabi-Dədə Qorqud"un dilində erməni sözləri varmı? ADU-nun "Elmi əsərləri (dil və ədəbiyyat seriyası), B. 1976, №5.

*Vəliyev K.* Dastan poetikası. B., 1984.

*Kamil Vəli Nərimanoğlu*



**MAHMUD KAŞQARLININ “DİVANÜ LÜĞAT-İT-TÜRK” ƏSƏRİ** – XI yüzilliyin böyük zəka sahiblərindən olan Mahmud Kaşqarlinin “Divanü lügat-it-türk” (Türk dillerinin sözlüyü”) adlı əsəri dünya dilçilik elminin ən nadir incilərindən və türkologianın başlıca dataqlarından biridir. Təkcə türk dillerinə aid bir sözlük olmaqla məhdudlaşmış qalmayan bu dahiyanə əsər ümumtürk mədəniyyətinə, tarixinə, etnoqrafiyasına, folkloruna, mifologiyasına, çəgərafiyasına və s. aid əvəzsiz bir qaynaqdır, prof. P.K.Juzenin dediyi kimi, bir “Türk ensiklopediyası”dır.

“Divanü lügat-it-türk”ün (DLT) əlimizə çatan yeganə nüsxəsi XIII əsrə Azərbaycanın Savə şəhərindən olan və Şamda-Suriyada yaşayan Məhəmməd Savəli (Məhəmməd bin Əbübekr bin Əbülfəth Əs-Savəci Əl Dəməşqi)) tərəfindən üzü köçürülmüş nüsxədir.

Türk dilinin ərəb dili ilə “atbaşı” yanaşı yürüdüyüünü göstərmək və ərəblərə türk dilini öyrətmək məqsədilə yazılmış DLT çağdaş türk dillerinin lüğət tərkibini tarixi-müqayisəli aspektdə araşdırmaq baxımından böyük önəm daşımaqdadır. Türk dillerinin tarixi leksikologiya məsələlərini incələməkdə, özəlliklə əski türk yazılı abidələrindəki bir çox sözlərin ilkin semantikasını, ilkin fono-morfoloji tərkibini, mənşeyini və s. aydınlaşdırmaqdə DLT misilsiz bir dəyərə malikdir. Bu baxımdan, DLT ilə KDQ-nin tutuşdurulması bir çox qaranlıq məsələlərə aydınlıq getirə bilər.

M.Kaşqarlı o dövr Orta Asiya ədəbi dilini – Doğu (Xaqaniyyə) türkcəsini əsas götürərək onun Kiçik və Ön Asi-yadakı ədəbi dille – Batı (Oğuz) türk-cəsi ilə müqayisəsinə xüsusi diqqət yetirmiş, həmçinin bir sıra türk tayfa dillərindən də örnəklər vermişdir. DLT-də işlədirilən doqquz minədək leksik vahidin böyük əksəriyyəti Doğu (Xaqaniyyə) türkcəsinə məxsusdur. Lakin unutmayaq ki, M.Kaşqarlinin açıqladığı sözlər cüzi istisna ilə, ümumtürk mənşəli sözlərdir və onların həm Doğu, həm də Batı türkcəsində işlədilməsi qətiyyən şübhə doğura bilməz.

Eyni zamanda, ister M.Kaşqarlı dövründə, isterse də ondan əvvəl və sonra türk dillerinin çarpazlaşması, parçalanması, yenidən çarpazlaşması və s. nəticəsində ümumtürk leksikası qorunmaqla yanaşı, həm də qarşılıqlı alınmalar baş vermişdir. Buna görə də DLT-də konkret bir və ya bir neçə türk dilinə aid edilmiş sözlərin böyük əksəriyyəti digər türk dilleri üçün də yad ola bilməz. Təsadüfi deyil ki DLT-də verilən sözlərin təxminən altı minə qədəri Batı (Oğuz) türklərinə aid Azərbaycan türkcəsində mövcuddur. Şübhəsiz, çox cüzi istisna ilə bu altı minə qədər söz M.Kaşqarlı dövrü Batı (Oğuz) türkcəsinin lüğət tərkibinə də daxil imiş, KDQ məhz bu gerçəkliliyi ortaya qoymaqdadır.

Həmçinin, DLT-də də sözlər var ki, nə Azərbaycan yazılı abidələrində qeydə alınmışdır, nə də çağdaş ədəbi dilimizdə, yaxud dialekt və şivələrimizdə mövcuddur. Lakin bəzi dolayı faktlar

həmin sözlərdən müəyyən qisminin nə vaxtsa Azərbaycanda da işlədildiyini təsdiqləyir. Məsələn, Kəpəz dağ adı (Gəncə) sübut edir ki, DLT-də işlənmiş kəpəz – “pambıq” sözü bir zaman Azərbaycanda da mövcud olmuş və s.

Bati (Oğuz) türklərinə aid KDQ-nin coğrafi baxımdan Azərbaycan və onun yaxın çevrəsi ilə, dil baxımından isə Azərbaycan türkçəsi ilə daha çox bağlılığı bəlli məsələdir. Bati (Oğuz) türkçəsində yazılın sözləri və təkrarları nəzərə almasaq, iki mindən artıq leksik vahid işlənən KDQ-dəki sözlərin çox böyük əksəriyyəti çağdaş Azərbaycan türkçəsində eynilə, yaxud azaciq fonomorfoloji və ya semantik dəyişikliklə qorunmaqdadır. Təxminən üç yüzdən bir qədər artıq söz isə çağdaş Azərbaycan türkçəsi üçün arxaikləşmişdir ki, onların da bir qismi tam unudulmuş, mühüm bir qismi isə dialekt və şivələrimizdə qalmışdır. KDQ-nin oxunuşunda və sözlərin dəqiqli mənalarının verilməsində ən çox ağırlıq törədən məsələ məhz bu üç yüzdən bir qədər artıq leksik vahidlə bağlıdır. Digər yazılı abidələrin, özəlliklə DLT-nin nəzərə alınmaması həmin sözlərlə bağlı müəyyən yanlışlıqlara yol açmaqdadır:

“Bəg babamın, qadın anamın  
sobqatı argış!  
Ayağı uzın şahbaz ata binən argış!”  
(D-95<sup>6</sup>)

Həm “karvan”, həm də “sarvan” kimi açıqlanan argış sözündə “sarvan” mənəsi yoxdur. M.Kaşqarlıya görə, argış “karvan; qəriblikdə olanın yanına göndərilən kimse, elçi, xəbər aparan; məktub” deməkdir. Sözu Həmid Araslinin “soraq üçün itiyini aramağa çıxan adam, karvan” kimi, Şamil Cəmşidovun “1. qəriblikdə olanın arxasında göndərilən adam; 2. karvançı” kimi izah etməsi DLT-dəki mənəyin də uyğundur.

“...Beyrək qızın ince belinə girdi; bağdadı, arxası üzərinə yero urdi”. (D-79<sup>13</sup>)

“Bağda” felinin qarşılığı olaraq “firladıb” feli bağlaması göstərilmişdir. DLT-də isə bağda – “güləşdə badalaq vurmaq” mənasında verilir və Həmid Araslı həmin mənəni əsas götürməklə tamam doğru hərəkət etmişdir.

Şübhəsiz ki, həm bağda – həm də “badalaq” sözlərinin kökündə eyni bir ba – “bağla” feli durur.

“Nə qaçırsan bana, ağam Qazan?”

(D-48<sup>7</sup>)

F.Zeynalov və S.Əlizadənin qaqrəsan şəklində verib “danlayırsan” mənasında açıqladıqları sözü H.Arası qaqrəsan şəklində verərək “vurmaq” mənasında izah edir. M.Kaşqarlı isə qaqrəsözünü “qızmaq, qəzəblənmək” kimi açıqlayır ki, bu məna KDQ-dəki situasiyaya tam uyğundur. Evinin yağmalanlığını, ailəsinin əsir düşdüyüni xəbər verən Qaraca Çobana “Ağzın qurusun, çoban! Dilün çürüsün, çoban! Qadir sənin alınına qada yazsın, çoban!” (D-48<sup>4</sup>) deməklə Qazan onu danlamır, yaxud vurmur, əksinə, ona qızır, qəzəblənir. Məhz buna görə də Qaraca Çoban “Nə qaçırsan bana, ağam Qazan?” – deyə ona müraciət edir.

“Aslan hayqırıdı, meydanda nə qədər at varsa, qan qaşındı” (D-183<sup>7</sup>).

Sözu H.Arasıının və Ş.Cəmşidovun qaşındı kimi verməsi daha doğrudur. DLT-də qaşan feli heyvanlara, özəlliklə də ata aid olub “sidiyə getmək, siyimək” mənasında işlədilmişdir.

Buradan da aydın olur ki, aslanın hayqırışından meydandakı atlar sidiyə qan getmişlər. Lakin qaşan felinin məzmununda “qan” anlayışı yoxdur və onu “qan siyimək, qanlı peşov etmək” kimi açıqlamaq olmaz. Bu məna qan qaşan birləşməsində mövcuddur ki, həmin birləşmənin də “qanı coşdu,

vahiməyə düşdü” şəklində izahı çox da dəqiq deyil. Başqa sözlə, qasaş – sadəcə, “sidiyə getmək”, qan qasaş – isə “sidiyə qan getmək” deməkdir.

“Oğul, dan-dansux bu gün Oğuzda nə gördün?” (D-80<sup>9</sup>)

F.Zeynalov və S.Əlizadə nəşrinin sadələşdirilmiş variantında dan-dansux sözü mətndən çıxarılmış, H.Arası və Ş.Cəmşidov nəşrlərində isə sözün mənası açıqlanmamışdır.

Dan-dansux eyni mənali qoşa sözdür və bu sözlərin hər biri ayrı-ayrılıqda DLT-də işlədilmişdir: tan – “təec-cüblü, qəribə”; tansuq(nen) – “qəribə, təəccübü, şəsiliacaq (şey)”.

Bu gün Təbrizdə həmin söz dansıx //dansıq “qəribə, əcaib” şəklində qorunmaqdır (H.Zərinəzadə).

“Mərə, dini yoq, ağılsız kafir!

Ussi yoq, dərnəksiz kafir!” (D-59<sup>1</sup>)

F.Zeynalov və S.Əlizadə nəşrinin sadələşdirilmiş variantında bu mətn

“Ehey, dinsiz, huşsuz kafir!

Ağılsız, başsız kafir!” – kimi verilmiş, Ş.Cəmşidov da dərnəksiz sözünü “ağılsız” mənasında açıqlamışdır. Lakin belə bir yanaşma təkcə dərnək sözünün mənasını təhrif etmək yox, həm də qədim türklərin siyasi təfəkkürü ilə bağlı mühüm bir anlayışa dair çox ciddi yanlışlığa yol verməkdir.

DLT-də ternek – “isləri danışmaq üçün ulusun toplandığı yer” mənasında İslənmişdir. Çağdaş Azərbaycan türkçəsində “dərnək” sözü ilkin anlamını qismən qorusa da, müəyyən semantik dəyişikliyə uğramışdır. İş burasındadır ki, dərnək qədim türk demokratiyası və qədim türklərdə hakimiyət bölgüsü ilə bağlı çox önemli bir termin olub qanunverici orqanı bildirmişdir. Sosiooloji ədəbiyyatda tam təsbit olunmuşdur ki, göytürklərdə toy, monqollar dövründə qurultay, son çağlarda isə məclis, parla-

ment terminləri ilə ifadə edilən anlaysı Batı (Oğuz) türklərində dərnək adlanmışdır. O halda, sosial-siyasi məna yüksülü dərnək terminini “ağılsız” kimi açıqlamaq doğru deyildir.

KDQ-də Qaraca Çoban dini olmayan ağılsız kafirə, dərnəyi (qanunverici orqanı-məclisi) olmayan şüursuz kafirə müraciət edir.

“Dünlüğü altın ban evimin qəbzəsi oğul!” (D-163<sup>5</sup>)

F.Zeynalov və S.Əlizadə nəşrinin sadələşdirilmiş variantında mətn “Qızıl tağlı uca evimin dirəyi oğul!” kimi verilmişdir. Yəni müəlliflər dünlük sözünü “tağ” mənasında çevirərək cümlənin doğru səslənə bilməsi üçün həm əlavə bir -lı şəkilcisinən istifadə etmiş, həm də altın (qızıl) sözünün yerini dəyişməyə məcbur olmuşlar. Halbuki DLT-də tūnlük sözü “balaca, pəncərə” deməkdir (III.383) və KDQ-də baca ilə pəncərə bir-birindən fərqləndirilmir. Məsələn, Əzrail göyərçin olub pəncərədən uçduğu halda, Dəli Domrul deyir ki, dar bacadan qaçıdı. Görünür, dünlük sözünün semantik inkişafı baca – pəncərə istiqamətində olmuşdur.

Dünlük sözünün “qapı-pəncərə, kölgəlik” kimi açıqlanması çox da dəqiq deyil. “Dünlüyü (bacası, pəncərosı) altın uca ev” deyimində nə “qapı”, nə də “kölgəlik” anlayışı var.

“Ol kaforin üçin atub birin yarmaz oqcısı olur”. (D-130<sup>5</sup>)

H.Arasıının yazmaz kimi göstərdiyi bu sözü F.Zeynalov və S.Əlizadə “yarmaz” şəklində verir və göstərirlər ki, “...kontekstin məzmunu “yazıb-oxumaq” anlayışı ilə bağlanır”.

Ümumi məzmundan çıxış edərək mətnin “... atlığı üç oxdan biri boşça çıxmaz” şəklində sadələşdirilməsi nisbətən doğrudur. Lakin burada omonilik nəzərə alınmadan yaz felinin “ya-

zib-oxumaq” anlayışı ilə müqayisəsi yerinə düşmür. Çünkü DLT-də yaz – “yanılmaq, səhv etmək, çəşməq..” deməkdir və məhz ox atmaqla bağlı işlədilmişdir. Örnəklərə diqqət yetirək: Ol keyikni yazdı; – “O, keyikə (ox atanda) yanıldı”; Yazmas atım bolmas, yanılması bilge bolmas “Yanılmaz atış olmaz, çəşməz alım olmaz”.

Deməli, sözün yazmaz şəklində oxunuşu daha doğrudur və mətn “O kafirin üçün atış birini yanılmaz oxçusu olur” kimi verilməlidir.

“Yasanuban üzərinə yağı yetdi”.

“Bir sırada düzülərək üzərinə düşmən gəldi” şəklində sadələşdirilmişdir. Lakin yasanuban feli bağlamasının “bir sırada düzülərək” kimi açıqlanması çox da dəqiq deyil.

DLT-də yas – “dağıtməq, yaymaq, açmaq” feli mövcuddur. Şübhəsiz, yasanuban sözü məhz həmin yas feli ilə bağlı olub “dağılıban, yayılıban” deməkdir. O halda, mətn “yayılıban üzərinə yağı yetdi” şəklində sadələşdirilməlidir.

“Əzrayıl aydır: “...Mən dəxi bir yumuş oğlanıyam...” (D-160<sup>11</sup>)

Yumuş oğlanı birləşməsinin “buyruq qulu” şəklində izahı prinsipcə, doğrudur. Yumuş sözü ilə bağlı M.Kaşqarlinin açıqlaması isə başqa bir mənənə da ortaya çıxarı: yumuş “iki və ikidən artıq adam arasında elçilik. Bu sözdən alınaraq mələyə yumuşçı deyilir”.

Bir sıra qədim və çağdaş türk dil-lərində geniş yayılan yumuş “iş, tapşırıq”, yumuşçı “işçi, xidmətçi; xəbər götirən, elçi (DLT-də “mələk”) sözləri KDQ-də ayrıca yox, yumuş oğlanı təyini söz birləşməsinin tərkibində işlədilmişdir. Həmin söz birləşməsi Yunus Əmrədə də mövcuddur. Cox güman ki, XI əsrən yumuşçı sözünün “mələk” anlamı arxaikləşməyə başla-

mış və ərəbcədən alınan “mələk” sözü vətəndaşlıq hüquq qazanmışdır.

Bati (Oğuz) türkcəsində yumuşçı sözündən çox yumuş oğlanı birləşməsinin geniş yayılması sübut edir ki, sözün “mələk” anlamı məhz bu birləşmə ilə verilmişdir. Ona görə də, KDQ-dəki yumuş oğlanı birləşməsini “buyruq qulu” ilə yanaşı, “mələk” mənasında da qəbul etmək gərəkdir. Unutmayaq ki, həmin birləşmə KDQ-də yalnız Əzraillə bağlı işlədilmişdir.

“Gördü kim, ilqiçi kafirlər yund güdərlər”.

Çağdaş dilimizə “day” şəklində çevrilən yund sözü DLT-də ümumiyyətlə, “at” mə’nasında işlədilmişdir. On iki heyvanlı türk təqvimində altıncı ilin yund yılı “at ili” adlanması da sübut edir ki, yund sözünü “day” yox, məhz “at” mənasında anlamaq gərəkdir.

“Qara saqac altında köməcdən nə var?” (D-105<sup>7</sup>).

Köməc sözü “çörəyin bir növü: sacalrı” şəklində açıqlanır. Ümumilikdə doğrudur, lakin DLT-də sözün mənası daha dəqiq verilmişdir: köməc “küldə bisirilən çörək”.

“Ol ikicə sünütügün uzun olmuş, yiğüşə axı...” (D-27<sup>5</sup>).

H.Arası nəşrində mətn “On ikicə süküciyin örən olmuş, yiğişir axı...” şəklindədir.

S.Əlizadənin şərhinə görə, H.Arasıının (həmçinin, O.S.Gökyayın və M.Erginin) oxunuşunda “...sözlərin bu cür transkripsiyası onun mənasını anlaşılmaz edir. Mərndəki təsvirə görə, ana oğlunun yaralı bədənini oxşayıb ağlaşır. Ona görə də Bugacın uzun qollarını-ayaqlarını əzizləyərək deyir ki, “o iki ayaqların uzun idi, indi niyə yiğişir?...”.

Məhz bu düşüncə ilə də mətn “o uzanmış qol-qıcıını yiğişdir daha!” şək-

lində sadələşdirilir. Lakin bu zaman “o uzanmış qol-qıcıını yığışdır...” hökmü ilə “o iki ayaqların uzun idi, indi niyə yiğışır?” suali arasındaki ziddiyətə diqqət yetirilmir. Nəticədə, mətnin mənası anlaşılmaz bir hala salınır.

Əslində isə H.Arası, O.Ş.Gökyay və M.Ergin oxunuşu daha doğrudur və mətndə söhbət sümüyün uzun olmasından yox, örən olmasından gedir. DLT-də örən “hər şeyin pisi, dağılanı, xarab olanı” deməkdir. Kürəyindən oxla vurulan Buğacın sümükləri dağılıb parçalanmışdır (örən olmuşdur) və mətndə də məhz bu məna nəzərə çarpdırılır.

“İki oxın dəmrənin çıqardı: birin gizlədi, birin əlinə aldı”. (D-198<sup>13</sup>)

F.Zeynalov və S.Əlizadə nəşrinde “gizlədi” kimi verilən və “gizlətdi” mənasında açıqlanan bu sözü H.Arasıın “gəzlədi” şəklində oxuması daha doğrudur. Cənki söz “gəz” isminə fel düzəldən – lə şəkilçisi artırmaqla yaranmışdır. DLT-də gez “oxun girişə keçən ucundakı çərtik, yarıq” deməkdir və gezle – feli də “oxun gəzini girişə taxib hazırlanmaq, nişan almaq” mənasındadır. Başqa sözlə, Selcan xatun dəmrənini (ucluğunu) çıxardığı iki oxdan birini əlinə alır, digərini isə “gizlətmir”, əksinə, gəzleyir, yəni yaya qoyaraq Qanturalını nişan alır.

(Bamsı Beyrək) “...keyiki sinirlədi”. (D-76<sup>9</sup>)

F.Zeynalov və S.Əlizadə nəşrinin sadələşdirilmiş variantında sinirlədi feli “qıcıqlandırdı” kimi açıqlanmışdır ki, bu da təəssüf doğurur. DLT-də sinirle – feli “kirişləmək, kiriş sarımaq” deməkdir. Sözin kökündə duran sinir//sinir ismi həm “əsəb telləri”, həm də “kiriş” mənasındadır. Ovlamaq üçün keyikin dalına düşən və onu qovub Banıcıçayın otağı öünüə götürən Bamsı Beyrək burada keyikin əsəb tellərini qıcıqlandır-

mır, keyiki tutub sinirləyir, yəni kirişlə bağlayır.

“Ağayılda ağca qoyun quzicığın süsərmi olur?”

F.Zeynalov və S.Əlizadə nəşrinin sadələşdirilmiş variantında süs – feli “bezmək” mənasında açıqlanmışdır. Lakin bu mənanın KDQ-də verilən “Dəpəgən köpünü süsəgen yıtar” atalar sözündəki süsəgen ilə uyışmadığına diqqət yetirilməmişdir. Həmin atalar sözünün “təpəyənin köpünü süsəyən yatırar” şəklində “sadələşdirilməsi” əslində onu tehrif etməkdir.

DLT-də süs feli “buynuzlamaq” mənasındadır və “Divan”da işlənmiş “Süsegen udzka Tənqri münqüz bermes – Süsəyən öküze Tanrı buynuz verməz” atalar sözündə söhbət ondan gedir ki, qoyun öz quzusunu buynuzlayarmı?

Xatırlatdığımız atalar sözü isə “Təpəyən kötüyü (pisi) buynuzlayan yıtar” şəklində açıqlanmalıdır. KDQ-ni dəqiq oxumaq, oradakı bir sıra sözlerin mənalarını doğru anlamaq və s. üçün DLT çox gərkli bir qaynaqdır.

### Mahmud Kaşqarlı “Divan”ında ögüz boyları:

- 1.Kinik 2.Kayığ 3.Bayundur 4.İva (Yiva)
- 5.Salğur 6.Əfsar 7.Bək-tili
- 8.Bügdüz 9.Bayat 10.Yazgır 11.Eymur
- 12.Qara-bölük 13.Alka-bölük 14.İqdır
- 15.Üregir (Yüregir) 16.Toturqa 17.Ulayuntlu 18.Təker 19.Bəçənək 20.Cuvaldar
- 21.Çəpni 22.Çaruqluq

Arif Rəhimoğlu

**MƏDİNƏ** – Səudiyyə Ərəbistanının şimalı-qərbində şəhər. KDQ-nın II boyunda, “Əl-Mədinə Əl-Münəvvərə”; (D-55<sup>8</sup>) IV boyunda – “Məkkə ilə Mədinənin qapısı ağac!” şəklində adı çəkilir.

Mədinənin əhalisi əsasən ticarətlə məşğuldur. Qədim zamanlarda Yəsrib, erkən orta əsrlərdən Mədinədir. 622-ci

ildə islamın banisi Həzrəti Məhəmməd peyğəmbər Məkkədən Mədinəyə hicrət etmişdir və buranın müsəlman icmasını yaratmışdır. Hicrət tarixi (622) bu tarixdən başlanır. Məhəmməd peyğəmbərin qəbri Mədinədədir. VII əsr-dən müsəlmanların iki müqəddəs şəhərindən biridir. 632-656-ci illərdə Ərəb xilafətinin paytaxtı idi. X əsrən Misisirin, 1517-1519-cu illərdə Osmanlı imperiyasının tərkibində olmuşdur. 1919-1924-cü illərdə Hicaz əmirliyi-nin, 1924-cü ildən Səudiyyə Ərəbistanının şəhəridir.

Mədinənin mərkəzində böyük məscid 656 ildə Məhəmməd peyğəmbər yaşadığı evin yerində inşa edilmişdir.

Həcc mövsümündə bütün dünya müsəlmanları buraya ziyarətə gəlirlər.

#### **Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

ASE. c.VI, B., 1982.

**MƏHƏMMƏD PEYĞƏMBƏR** ə.s.,  
**MƏHƏMMƏD MUSTAFA** (təqr. 570-ci il Məkkə, 632-ci il Mədinə) – Allahın elçisi (Rəsullullah).

Ərəb tarixçilərinin yazdığını görə, Məhəmməd Peyğəmbər ortaboylu, tökməbədənli, qüvvətli bir adam olub. Təsiredicili və səmimi baxışı, nəvaziqli müraciəti, ağıllı və məntiqli çıxışı hətta qatı düşmənini də dərhal özüne tabe edirmiş. Onun şəxsi keyfiyyətlərinin islam dininin yayılması rolü az olmayıbmış. O, olduqca temiz, düzülüyü sevən adam olduğuna görə Qüreyşilər ona “Əməlisaleh” ləqəbi vermişdilər.

KDQ-nin bütün boyalarında Məhəmmədin (ə.s.) adı çəkilir. Dastandan məlum olur ki, İslami qəbul edən oğurlar bütün əməllərində Alladandan sonra məhz bu müqəddəs şəxsə arxalanırlar. KDQ-nin on iki boyundan on birinin

sonunda dualar “Günahsızı adı görklü Məhəmməd Mustafa üzü suyunu bağışlasın”, “Günahsızı qadir Tanrı adı görklü Məhəmmədə bağışlasın”, “Günahsızı Məhəmməd Mustafaya bağışlasın”, “Günahsızı adı görklü Məhəmməd Mustafa hörmətinə bağışlasın”la bitir. Oğuz bəyləri kafirlərlə vuruş məqamlarında da döyüşə atılmazdan önce Peyğəmbəri xatırlayırlar. Oğuzların kafirlərlə vuruşunda məqsəd, amal bir tərəfdən vətən, el-oba, digər tərəfdən İslam dini və bu dinin sərvəri Məhəmməddir. “Bəkil oğlu Əmrən boyu”nda Bəkilin atdan yixılıb ayağını sindirdiğini eşidən kafirlər onun üstünə hücuma hazırlaşırlar. Bəkil, oğlu Əmrəna deyir ki, gedib Bayandır xandan, Qazan bəydən kömək istəsin, Əmrən isə bildirir:

“Ala gözlü üç yüz yigidin mana vergil yoldaşlığı,

Dil, Məhəmməd yolunda dürüşəyim sənin üçün” (D-246).

KDQ-də Peyğəmbərin adı aləmlərin yaradıcısı olan Allahın adıyla qoşa çəkilir və hər işin məhz onların razılığı ilə başa gələcəyinə inanırlar.

KDQ-də İslam peyğəmbəri Məhəmmədə (ə.s.) oğuzların səmimi məhəbbəti İslami qəbul etmiş türklerin bu dinə dərindən bağlılıqlarını sübut edir.

**MƏKKƏ** – Səudiyyə Ərəbistanının qərbində şəhər, Hicaz əyalətinin inzibati mərkəzi. Qırmızı dəniz sahilində 70 km aralıdır. KDQ-də müqəddimədə və II boyda adı çəkilir.

Müqəddimədə imamların və onların övladlarının, müqəddəs Mədinə və Məkkənin şərəfini dəyərləndirərək Dədə Qorqud deyir: “...alımlar sərvəri Osman Əffan oğlu görkli. Alçaq yerdə yapılibdur Tanrı evi Məkkə Görkli” (D-M.6<sup>8</sup>). “Ol Məkkəyə sağlam varan əsən

gəlsə sidqi bütün hacı görkli” (D-M.6<sup>9</sup>) və ya II boyda kafirlərə əsir düşmüş Uruz rast gəldiyi ağaca müraciət edərək deyir: “Ağac-ağac! dersəm sana, ərlənmə ağac! Məkkə ilə Mədinənin qapısı ağac!”.

Bu şəhərin əsası İbrahim peyğəmber tərəfindən qoyulmuşdur.

Salınma tarixi məlum deyildir. Yayış məntəqəsi kimi Zəmzəm suyunun yaxınlığında salılmışdır. İlk dəfə adına (Makar oba) kimi Ptolomeydə təsadüf edilir. İslamin banisi Həzrəti Məhəmməd peyğəmbər Məkkədə doğulmuşdur. VII əsrən müsəlmanların müqəddəs şəhəri və ziyarətgahıdır. X əsrən Misirin asılılığında olmuş, 1517-ci ildə türklərin hakimiyyəti altına keçmişdir. 1916-1924-cü illərdə Hicaz əmirliyinin paytaxtı olmuş, 1924-cü ildən sonra Səudiyyə Ərəbistanının tərkibindədir. Məkkəni ziyanət edənlərə fəxri “Hacı” titulu verilir.

Orta əsrlərdə Azərbaycanla iqtisadi və ticarət əlaqəsi olmuşdur.

Məkkənin mərkəzində geniş həyətli 3-4 cərgəli sütunlu qalereya tipli eyvanlar, çoxlu darvaza, 7 minarə (h.90 m) ilə əhatələnmiş müqəddəs hamam, yaxud Beytül-lah kompleksi vardır (müəlliflər içərisində tanınmış türk memarları Sinan və Məhəmmədəğa da vardır). Məkkədə 1-5 mərtəbəli yerli tipli binalar başlıca yer tutur. 1979-da Məkkənin yeni rəmzi, giriş darvazası qoyulmuşdur. Hündürlüyü 3 m. olan bu darvazanın bəzək işlərinə 180 kq qızıl sərf edilmişdir. Məkkədə kustar xalça emalatxanaları, efir cövhəri istehsal edən, Zəmzəm quyusunun müqəddəs suyunu şüslərə dolduran müəssisələr var. Dini ayın əşyaları (mərcandan və plastik kütlədən hazırlanmış təsbehlər, müqəddəs kitablar) satılır.

### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

ASE. c.VI, B., 1982.

**MƏLİK** – KDQ-də aktiv işlənən ad. Qıpçaq Məlik, Sarı Aslan Məlik, Sofu Sandal Məlik, Şöklü Məlik, Qara Təkür Məlik, Buğaciq Məlik və s. Bu ada II, III, IV boylarda rast gəlinir.

**MUSEYİ-KƏLİM, MUSA KƏLİM** – Musa peyğəmbərin ləqəbi. Tam adı “Kələmullahdır”. “Allahla birbaşa danışan şəxs” mənasını bildirir. KDQ-nin “Salur Qazanın evi yağmalandığı boy”da adı çəkilir.

**MUSIQİ** – KDQ dastanının qopuzla bağlı dil-üslubu, soylamaları, qopuz havalarının örnəkləri, elcə də musiqi alətlərinin adlarını özündə əks etdirən KDQ boyları qədim Oğuz musiqisini öyrənməkdə mühüm rol oynayır.

Opuzun Oğuz cəmiyyətində, törə sistemində, etnik psixologiyasında tutduğu yer, daşıdığı funksiya mühümdür. Boy qəhrəmanlarından Səgrək qardaşı Əgrəyə üz tutub deyir: “Mərə kafir, Dədəm Qorqud qopuzı hörmətinə çalmadım, – dedi, – əger əlündə qopuz olmasaydı, ağam başıycun, səni iki para qılurdum” (D-268<sup>1</sup>). Bu inanış sənətə, ozana böyük hörməti və daha qədim dünyagörüşdə qopuzun önəmini əks etdirir. Sonraları “Cahanareyi – Şah İsmayıł Səfəvi”də salnaməçi yazır: “...Ozanlar vuruş günlərində qalib yürüşlü ordunun müqabilində çukurlar (qopuz, saz...) çalmaq, türkülər, varsağilar oxumaqla igidleri döyüşkənlik ruhu ilə coşdururdular. Döyüşçülərdə ruh yüksəkliyi çox yüksək səviyyədə idi.

Bir el bayatisında ozan belə anlır:

Evimizə ozan gəlibdir,

Bərəni pozan gəlibdir.

Günüzlər olan işləri  
Gecələr yozan gəlibdir...

Ozanın el aydını, salnaməçi, yaradıcı anlamı geniş yayılmışdır.

KDQ-dən qopuzla bağlı örnəklərə diqqət yetirək:

“Mərə, alca qopuzum ələ alın, məni özün! Sarı donlu qız eşqinə bir aslanдан dönəyimmi?” (D-183<sup>11</sup>) “Mərə ozan, Qopuzun mana vergil, atumu sana verəyim” (D-100<sup>13</sup>).

“Xanim, məqsudım oldur ki, əre varan qız qalqa oynaya, mən qopuz çalam...” (D-112<sup>10</sup>).

“Mərə kaflırlər, qopuzum gətürün, sizi ögəyin!” (D-276<sup>11</sup>).

“Mənim əlümü şeşin, qolça qopuzım əlümə verin, ol yigidi döndərəyim” (D-31<sup>11</sup>).

Qopuzun müqəddəsliyi istər türk mifologyasında, istərsə də dastanlarda öz əksini tapmışdır. Ozan nəgmələrinin, şaman ayinlərinin, yanşaq sənətinin ayrılmaz ünsürü olan qopuz sözünü V.V.Radlov komis-kobus-komuz fonetik variantlarını göstərir. V.V.Radlov sözlüyündə qopuz musiqi anlamını ifadə edir. A.Krimski Ukrayna kobzorlarının mənşeyini qopuza bağlayır.

KDQ dastanlarında qopuz, qolça, alca, quruluca təyinləri ilə işlənir. Bu təyinlər qopuzun ifa, material, vəziyyətlə bağlı növlərini (mög. et: yaylı qopuz) bildirir. Dastanda verilən “Ozan gəldi, yelətme çaldi” (D-189<sup>13</sup>). Övliya Çəlebi yelətme sözünü qopuzun növü kimi vermişdir. O.Ş.Gökyay tək bir dəfə işlənən bu sözü belə şərh edir: “Birini şövqə gətirmək üçün qopuzlama söyləmək; coşdurmaq və ürəkləndirmək üçün qopuzla igidləmə çalışıb söyləmək”.

“Yelətmək” sözünün ümumi və xüsusi mənasının olması təbiidir. “Yal-

lı” sözü ilə “yelətme” sözünün etimologiyası bir-birinə bağlıdır.

Qazax xalqı öz musiqi mədəniyyətinin kökünü Qorqud Ata ilə bağlayır. “Küy atası” adlandırılın Qorqud Atanın nəgmələri bu gün də yaşamaqdadır. Musiqişunas-alım “Korkut Elim-ay” kitabında “Qorqudun küyi” adlanan bu qədim nəgmələri toplamış, not sistemini vermiş, izah və şərh etmişdir.

Sir-Dəryada qəbri olan Qorqud Atanın adı ilə bağlı əfsanələr, miflər həm də qopuzla, küylərlə, musiqi sənətinin mistik fəlsəfəsi ilə bağlıdır. “Kok buka”, “Akku”, “Kilem jayqan”, “Taniri”, “Alpout”, “O, jalqan omiray”, “Korkit”, “Konır”, “Başpay”, “Jelmaya”, “Baylauli kikitin zari”, “Əppay”, “Elim-ay”, “Xalkim ay”, “Üşardin ului”, “Targıl tapa” küyləri 11 nota alınb.

Hər küy və onun əfsanəsi Qorqud Atanın adı ilə bağlıdır. Özü də əfsanəvi küçüyə olan Qorqud Atanın tərcüməyi-halı küylərdə yaşayır. Bu tərcüməyi-hal reallıqla qeyri-reallığı, mifik olanla dastan, əfsanə olan ünsürləri özündə birləşdirir. Məsələn, küylərdən biri Qorqud sözünün anlamı ilə bağlıdır. Əfsanəyə görə, anası Qorqudu üç il 9 gün bətnində saxlayır və nəhayət, dünyaya gətirir. Bu anda güclü tufan başlayır, ildirimlər çaxır, dünyaya zülmət çökür. Bu vəziyyət insanları dəhşətə gətirir və dünyaya yeni gələn körpə insan nitqini xatırladan zəif səsler çıxaranda onlar daha da qorxurlar. Doğulan uşağı bəd ruh əlaməti sayırlar və adətə görə həmin anda uşağı bələmirlər və deyirlər: “O bizi çox qorxutdu, ona Xorxut (Qorqud) adı verək”.

“Korkut” küyü Dədə Qorqudun ölümən qəçməsi əfsanəsinin musiqi dili ilə ifadəsidir. Bu küylərin hər biri

mifik dünyagörüşü və KDQ sirlorunu açmaq üçün qiymətli qaynaqdır.

1980-ci ildə Sir-Dəryada memar B.İbrayev və fizik-akustik S.İsatayev Qorqud Ataya həsr olunmuş abidə qoymuşlar. Dörd ünsürü və dörd cəhəti simvollaşdırın bu abidə çoxlu borucuqlardan ibarətdir. Külək əsdikcə bu borucuqlardan çıxan səs qopuzun səsini xatırladır. Küləklərin kəsmək bilmədiyi bu dünyada həmin Qorqud Atanın qopuzu səslənir.

KDQ-də surna, tavil, davlumbaz, naqara, kos, boru kimi musiqi alətlərinin də adı keçir. Örnəklər:

“Beyrək qalqdı, qızlar yanına vardi. Surnaçıları qovdı, naqaraçuları qovdı” (D-111<sup>13</sup>), “Gumbur-gumbur naqaralar döгildi. Burması altun tuc borılar çalındı...” (D-636), “Yundları daşırı çıqardılar. Tavlanbaz urub, yundları önlərinə biraqdları” (D-270<sup>8</sup>), “Bu məhəldə Oğuz ərənləri alay-alay gəldi. Köpür-köpür tavıllar, nəqarələr çalındı” (D-285<sup>11</sup>), “Gumbur-gumbur davullar çalındı. Altun-tuc borılar ağırlıdı...” (D-271<sup>1</sup>), “Bori çalındı, kos uruldu” (D-301<sup>9</sup>)...

Bədii təyinlərlə işlənən bu musiqi alətləri, demək olar ki, döyüşdə, savaş meydanında işlənir. Musiqişünas İ.Barsova nağaranın ilkin türklərdə yaranığını göstərir.

Burulan yeri-burması altın-qızıl olan boru isə böyrünün – qurdun səsini xatırlatmaqla soykökü xatırlatmışdır.

V.V.Radlov “daul” sözünün türk dillərində külək, tufan; dulbaz (böyük nağara) sözünün şahini çağıran ov təbilçisi mənasında işlənməsini göstərir. “Davul” sözü çağdaş Azərbaycan türkcəsində “təbil” kimi işlənir. “Surna” – “zurna” sözünün “sur” və “nay” sözlərindən yaranması, “zor” sözünün indi də böyük, iri, güclü mənasında işlən-

məsi (müq. et: zorba, zırpi), “nay” – “nay” kəlməsinin ayrı-ayrı ləhçələrdə uzun, məzəli və s. mənaları musiqi tarihimiz üçün maraqlı faktlardır.

KDQ musiqisi lirik-epik, solo, deyişmə və xor kimi üslubi-poetik səviyyəyə də malikdir.

KDQ filminə E.Sabitoğlunun yazdığı musiqi, KDQ mövzusunda Türkiyə və Azərbaycanda teatr, televiziya, radio verilişlərində təqdim olunan bəstəkar musiqisi və saz havalarının bu mövzu ilə bağlılığını qeyd etmək lazımdır.

Bakı Musiqi Akademiyasının müəllimi Məcnun Kərimov qədim alətlərin bərpası və səsləndirilməsi üzrə mütəxəssis kimi qopuzu bərpa etmişdir. O, Ə.Marağayının təsvir etdiyi qopuz (“ozan qopuzu”) modeli əsasında ən qədim simli alət olan qopuzu (üç tel, at qılından və ya bağırısaqdan, qolu nisbətən gödək, qoz və ya tut ağacından) düzəltmişdir.

M.Kərimovun təşkil etdiyi qədim alətlər ansamblında qopuzun özünə-məxsus yeri var.

C.Quliyev KDQ mövzusunda olan əsərlərə mahnı və musiqi bəstələmişdir.

### Ədəbiyyat:

Барсова И. Книга об оркестре. М., 1969.

Radlov V. Korkit Emim-Ay Küyler (Algı sözin, tüsünikemelerin jazgān jəns kuylerdi notaǵa tüsirin, redaküiəlağan Müsabek Jarkinbekov), Almatı, 1987.

Vəliyev K. Elimizdən, obamızdan. B., 1980.

Крымский А.Ю. История арабов и арабской литературы, светской и духовной. Киев, 1974.

Kamil Vəli Nərimanoğlu

**MUŞTULUQ** – İntizarı, nigarançılığı çəkilən hər hansı bir xəbəri götirənə

həmin xəbəri gözləyənin hədiyyə verməsi. KDQ-də də adət-ənənə şəkli almış müştuluq istəməyə, müştuluq verməyə bir neçə dəfə rast gəlinir. Basat Oğuzə qənim kəsilmis Təpəgözü öldürür və Bunlu qoca ilə Yapaqlu qoca bu şad xəbəri el-ulusa çatdırmağa tələsirlər. Onlar ilkin olaraq Basatin atasını görünce ona “Muştuluq! Oğlun Dəpə-gözi dəplədi”, – deyirlər. Yaxud, kafirləri məğlub edən Əmrən atanının yanına müştuluqçu göndərir. “Uşun qoca oğlu Səgrək boyu”nda qardaşı Əgrəyi dus-taqlıqdan qurtaran Səgrək gözaydınılığı xəbərini atasına bildirmək üçün çapar yollayır. O, Uşun qocaya yetişince “Muştuluq! Gözün aydın! Oğulların ikisi bilə sağ-əsən gəldi” (D-270<sup>12</sup>) deyir.

Biz müştuluqistəmə ənənəsinin bədii təzahürünə “Qam Börənin oğlu Bamsı Beyrək boyu”nda rast gəlirik. Beyrəyin əsirlikdən qurtarib toya gəlib çıxmazı, özünün kimliyini tanıtması sevinc yaradır. Buradakı qız-gəlinin hər biri şad xəbəri bəylərə çatdırıb müştuluq istəməyə tələsirlər. Baniçiçək isə birbaşa qayınatası, qayınanasıgilə gəlir, Beyrəyin qayıtmasını söyləyib müştuluq istəyir.

“Qız aydır:

“Arğab-arğab qara dağın yixilmişdi,  
yucaldi, axır!  
Qanlu-qanlu suların sovgulmuşdı,  
çağladı, axır!  
Qaba ağacın qurılmışdı, yaşırdı, axır!  
Şahbaz atın qarımışdı, qulun verdi, axır!  
Qızıl dəvelərin qarımışdı, qulun verdi,  
axır!  
Ağ qoyunun qarımışdı, quzi verdi, axır!  
On altı yıllıq həsrətin – oğulun Beyrək  
gəldi, axır!  
Qayın ata, qayın ana, müştuluq mana  
nə verersiz? – dedi.  
Beyrəgin atası-anası aydır:

...Qarşu yatan qara dağlar sana yaylaq  
olsun!

Sovuq-sovuq suları sana içət olsun!  
Qulum-xələyiğim sana qırnaq olsun!  
Şahbaz atları sana binət olsun!  
Qatar-qatar dəvelərim sana

yüklət olsun!

Ağayılda ağaç qoyunum sana şülen  
olsun!

Altun-aqçam sana xərcliq olsun!  
Dünlüğü altun ban evim sana kölgə  
olsun!

Qara başım qurban olsun,  
sana gəlincigüm!” – dedi” (D-117<sup>4</sup>).

*Bəhlul Abdulla*

**MÜRACİƏT** – KDQ-nin “Müqəddimə”si, “hər boy üçün ayrıca ustadanmə” olması (M.H.Təhmasib) onun KDQ-yə sonradan əlavə olunmamasını sübut edir. Bunu müqəddimədə bir neçə dəfə “xan”a müraciət faktı da təsdiq edir.

KDQ-nin boyları da, bir qayda olaraq, “xanım hey!” müraciəti ilə başlanır – həmin müraciət, eyni zamanda boyun (və bütövlükdə KDQ-nin) harmoniyasını yaradır. Ozan öz ifasını qopuzun o qədər də rəngarəng olmayan musiqisi ilə müşayiət edir – bu zaman “xanım hey!” müraciət-nidası boyun başladığını göstərən (işarələyən) çox-funksiyalı üslubi elementə çevirilir. Hər boyun daxilində ozan müəyyən məqamlarda ardıcıl olaraq “xan”a (bir sırada “sultan”a) müraciət edir ki, həmin məqamlar aşağıdakılardan ibarətdir:

1. Nəsrdən şerə keçərkən:

Dədə Qorqud oğlanın babasına söyləmiş, görəlim, xanım, nə söyləmiş... Çağırıb Dirse xana söylər, görəlim, xanım, nə söylər... Beyrək dəxi bunu ögmüş, görəlim, xanım, necə ögmüş...

Bir sıra məqamlarda “söyləmiş, görəlim, xanım, nə söyləmiş...”. Orta əsrlerin sonu, yeni dövrün əvvəlləri (16-18-ci əsrlər) Azərbaycan dastanlarında həmin sintaktik forma mühafizə edilir. Aşiq dastanın nəşr hissəsini saz ciyində də danışır, sonra sazi sinəsinə basaraq deyir: “Aldı görək nə dedi...”.

2. Təhkiyə (nəşr təhkiyəsi) bir informasiya blokundan, yaxud periodundan başqasına keçərkən və ya ifaçı çıxarkən:

“Məgər, xanım, Oğuzda Duxa Qoca oğlu Dəli Domrul deyərlərdi, bir ər var idi... Məgər, xanım, təkur peşman oldu... Məgər, sultanim, genə yazın bunaçı saraydan çıqardılar...”.

Həmin sintaktik forma da bəzən “xanım”sız işlənir: “Məgər ol gün kafirlərin Uğur günləriydi...”.

Sonrakı dövrün Azərbaycan das- tanlarında həmin məqamda işlənən sintaktik formaları çeşidi genişdir – bir informasiya blokundan o birinə keçərkən aşağıdakı ifadələr işlənir: Filankəs burada qalsın, indi görək bəhmankəs necoldu... Filankəs filan işi görməyində olsun, indi sizə kimdən deyim, bəhmankəsdən... və s.

3. Kafir üzərinə axına (gedən), bilavasitə döyüşə girən oğuz ığidləri stabil təyinləri ilə sadalanarkən:

... Görəlim, xanım, kimlər yetdi...

Nəhayət, hər bir boyum sonunda ozan “yum verəyim, xanım!” – deyə dirləyiciyə (xana!) dua edir.

KDQ-də yalnız ifaçı ozanın dirləyiciyə (xana!) müraciətləri deyil, epos qəhrəmanlarının (əlavə ki, müxtəlif etnos xalqlara, cəmiyyətin müxtəlif təbəqələrinə, müxtəlif mənəvi-əxlaqi dünyagörüşlərə və s. malik qəhrəmanlar!) bir-birinə müraciətləri də geniş miqyasda əks olunmuşdur. Həmin müraciətlər həm məzmununa, həm də

formasına görə o qədər müxtəlif, rəngarəngdir ki, onları hər hansı təsnifatda tamamilə ehtiva etmek çətindir. Lakin təxminən belə bir təsnifat vermək mümkündür:

1. Allaha müraciət, Allahın müraciəti. Dədə Qorquda müraciət, Dədə Qorqudu müraciəti. Böyükün kiçiyə, kiçiyin böyüyü müraciəti.

2. Kişinin qadına, qadının kiçiyə müraciəti. Ata-ananın övlada, övladın ata-anaya müraciəti. Qardaşın qardaşa müraciəti. Qardaşın bacıya, bacının qardaşa müraciəti.

3. Yüksək təbəqənin aşağı təbəqəyə, aşağı təbəqənin yuxarı təbəqəyə müraciəti. İgidin ığidə müraciəti. Qadının qadına müraciəti.

4. Düşmənin düşmənə müraciəti.

5. Təbiətə (təbii obyektlərə) müraciət. Silaha müraciət.

KDQ-də müraciətin, əsasən, aşağıdakı formaları işlənir: 1) xüsusi adlarla (təyinli, yaxud təyinsiz) müraciət; 2) qohumluq anlayışı və ya cəmiyyətdə tutduğu mövqə, vəzifə və s. bildirən adlarla (təyinli, yaxud təyinsiz) müraciət; 3) söyüslə, yaxud yalvarışla müraciət.

KDQ-də müraciətlə bağlı aşağıdakı köməkçi vasitələr (nidalar) işlənir: a, hey, mərə, ya və s.; “bəri bax” mənasında “bəri gəlgil” edati işlənir. Dövlət başçısına, hökmədara müraciət edərək mənsubiyət şəkilçili forma (Xanım! Sultanım! Bəyim! və s.) işlənir. Həmin formadan əzizləmə müraciətlərində də istifadə olunur (Gəlinciyim! Yigidim! və s.).

“Dədə Qorqud” eposunun müraciətlər sistemi həm məzmunca, həm də formaca rəngarəng olub orta əsrlər türk-oğuz təfəkkürünün ideya-estetik zənginliyini bir daha təsdiq edir.

Nizami Cəfərov



**NƏVAİ ƏLİŞİR** (1441-1501, Herat) – görkəmli özbək şairi, dövlət xadimi, alim, mütəfəkkir.

“Nəsaimül-məhəbbə” əsərində Qorqud Ata haqqında verdiyi məlumatlar bu gün də aktuallığında qalır: “Qorqud Ata türk qövmü arasında o qədər böyük şöhrətə malikdir ki, şöhrətə ehtiyac yoxdur”.

#### Əsəri:

Asarlar, 15 tomlik. t.1-10, Toşkent, 1963-65.

**NƏVALƏ** – KDQ-nin müqəddiməsin-  
də deyilir:

“Əlinin oğulları, – Peyğəmbər  
nəvalələri –  
Kərbəla yazısında yezidilər əlində  
şəhid oldu  
Həsən ilə Hüseyin iki qardaş bilə  
görklə” (D-6<sup>3</sup>).

Ərəbcə “bəxşis, ehsan” mənasını  
verən bu söz peyğəmbərin iki nəvəsini  
(Həsən və Hüseyni) ifadə edir.

**NİQAB** – Keçmişdə döyüşçülərin tanınmamaq və qorunmaq üçün taxdıqları üz zirehi. “Qanlı qoca oğlu Qanturalı boyı”nda deyilir: “Oğuzda dört yigit niqabda gəzərdi. Biri Qanturalı, biri Qaraçəkür və oğlu Qırqqınuq və Boz ayğırlı Beyrok” (D-180).

A. İnan Oğuzların üzü niqablı gəzdikləri faktına KDQ-dən başqa, ayrı bir qaynaqda rast gelinmədiyini yazar.

“Hüsni-Yusif” adlı Gümüşxana nağılında da qəhrəman o qədər yaraşıqlı və gözəl camallıdır ki, daima üzünü örür. Sarı Saltuq da niqabla gəzir.

Bamsı Beyrək hekayəsinin Anadolu rəvayətində söylənilir ki, Aqqovaq qızının üzü niqabla örtülüymüş. Yoxsa üzünün gözəlliyini görənlərin ağılları başlarından gedərmiş.

Oğuzda dörd igidin üzü niqablı gəzməsi onların məhz “cəmal və kəmal iyəsi yigit” olmalarına görədir. Bu səbəbdən də Qanturalının “cəmal və kəmal iyəsi yigit” olduğunu söyləyən ozan, ardından “Oğuzda dört yigit”in niqabla gəzdiyini, Qanturalının da həmin dörd igidən biri olduğunu deyir.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Gökyay O.Ş. Dedem Korkudun Kitabı, İst., 1973.

**NUH** – Peyğəmbər – Müqəddimədə adı çəkilir. Əksər dini kitablarda haqqında məlumat vardır. Büyük tufandan sonra insan nəslinin yenidən yer üzərində yaşaması onun adı ilə bağlı olduğundan Nuh “ikinci Adəm” də adlanır. KDQ-də “Nuh peyğəmbərin eşəgi, əslidür. Andan dəxi sizi, xanım, Allah saqlasın” (D-9) şəklində adı çəkilir. “Kitab”da Nuhun bu şəkildə xatırlanması, bəzi tədqiqatçıların fikrinə, aşağıdakı rəvayətlərlə bağlıdır.

Nuhun gəmisinə aldığı ən son heyvan eşək olmuşdur və şeytan da onunla birlikdə buraya daxil olmuşdur. O.Şaiqin fikrinə görə, pis qadınlar ona görə Nuh peyğəmbərin eşəgi əslι sayılır ki, o, şeytani özü ilə gəmiyə keçirmişdir. Bahəddin Öğəl bu mətləblə bağlı başqa bir rəvayətə əsaslanır. Nuh peyğəmbərin Ham, Sam, Yasəf adlı üç oğlu

və Vəjilə adlı bir qızı var imiş. Öz adıyla tarixə düşən “Tufan”ın başlayacağını öncədən bilən Nuh gəmi qurdurmaq qərarına gəlir. O bu işi üç qonurgözə tapşırır. Əvezində isə qızını onlara verəcəyini bildirir. Tufandan sonra qonurgözlülər ondan qızı isteyirlər. O, bir eşşək, bir at və qızını dama salır. Onlar dönüb qız olur. Nuh öz doğma qızının bunlardan hansı olduğunu müəyyənləş-

dirə bilmir. Sonradan xasiyyətlərindən onların kim olması məlum olur.

Deməli, dastançı bu əfsanədən xəbərdar olduğundan KDQ-dəki “dörd dürlü” qadınlardan birini Nuh peyğəmberin eşşəyindən törənmiş saymışdır.

**Ədəbiyyat:**

*Abdulla B. “Kitabi Dədə Qorqud” və İslam dini. B., 1997.*



**OĞUZ** – Türk etnonimi. Oğuz etnoniminin mənşəyi və mənası barədə vahid bir fikir olmasa da, bu sözün bir sıra etimologiyaları türkologiyada yayılmışdır. XIX əsrin ikinci yarısından başlayaraq türkoloji ədəbiyyatda oğuz sözünün “ağız – yeni doğmuş heyvanın ilk südündən bişirilən pendirə oxşar məhsul (İ.N.Berezin, P.Pellio), “oxlar” (L.Ligeti, Y.Nemet), “ox adam” (İ.Markvart), “öküz” (A.N.Bernştam, D.Sinor, L.Bazen), “tayfalar” (O.Pritsak, A.N.Kononov), “təpə” (Ş.Cəmşidov), “müdrik” (N.A.Baskakov), “bacarıqlı, qadir, işiq, od hakimi” (M.Seyidov), “qohum tayfalar birlüyü” (P.Xelilov) və s. mənaları göstərilmişdir. M.I.Yusifov oğuz etnoniminin damğa anlayışı bildirən oğ və tayfa mənası bildirən uz komponentlərindən ibarət olması qənaətindədir.

A.N.Kononovun “tayfalar”, “tayfalar birləşməsi” mənasındaki oğuz sözünün nəticədə topluluq bildirən etnik ada çevriləməsi barəsindəki mülahizəsindən sonra bu adın mənşəyi ilə əlaqədar bir sıra fikirlərin meydana çıxması oğuz etnoniminin etimologiyasına yenidən baxılması zərurətini doğurur.

N.A.Baskakov etimoloji araştırma apararaq belə nəticəyə gəlmişdir ki, oğuz, uğur və uyğur etnonimləri “r” və “z” fonetik əlamətlərinə görə fərqlənən eyni adlar olub “müdrik, qüdrətli, güclü” mənalarını verir. O, oğuz sözünün “müdrik” mənasını bildirdiyini qeyd edərkən qədim türk yazılı abidələrindəki ö (fikrləşmək), öq (fikir, düşüncə) köklərinə əsaslanır.

N.A.Baskakovun oğuz sözündə gördüyü “müdrik” mə’nasi Azərbaycan dili şivələrindəki bir sözlə səsləşir. Muğan qrupu şivələrində oğuz sözünü yaxın fonetik tərkibdə “çox bilən” mənasında uğuz sözü işlənir. Uğuz sözü həm qədim türkçədəki uk- (anlamaq, başa düşmək) və ukuş (ağıl) sözləri ilə bağlı olan leksik vahid, həm də oğuz etnoniminin qapalı saitlə işlənən varianti kimi qəbul edilə bilər. Xatırladaq ki, özbək dilində oğuz etnonimi özünü elə uğuz şəklində göstərir. Ancaq bir sıra səbəblərə görə, birinci ehtimal bizi daha inandırıcı görünür. Məsələ burası nadir ki, Azərbaycan dilinin Muğan qrupu şivələrində ayrı-ayrılıqla həm oğuz, həm də uğuz sözü işlənir, lakin bu sözlər başqa-başqa mənalari ifadə edir.

Oğuz sözü haqqında N.A.Baskakovun etimologiyası maraqlı və cəlbedici görünüşə də, bəzi suallar doğurur. Məs., aydın olmur ki, Orxon yazılarından üzübüri qalın sait tərkibi ilə məlum olan oğuz etnonimi qədim türk dövründək tarixinin hansı mərhələsində və hansı linqistik səbəb üzündən incə saitli öqüz formasından qalın saitli oğuz şəklində düşmüşdür. “Müdrik” mənasını verən öqüz sözünün qədim türk yazılı abidələrində öz əksini tapa bilməməsi nə ilə bağlıdır və s.

Azərbaycan xalq şivələrində oğuz sözünün bir sıra mənaları qeydə alınmışdır. “Azərbaycan dilinin Muğan qrupu şivəleri” kitabında və dialektoloji lüğətdə Sabirabad rayonu şivələrində oğuz sözünün “hərzəcavab, kobud; lovgā, tokəbbürlü” mə’nalarında işləndiyi göstərilmişdir.

Oğuz sözünün sonradan bəzi yeni mənalar qazana bilməsi faktı istisna deyil. Sabirabad rayonu şivələrində oğuz sözünün mənasını izah etmək üçün dialektdən verilmiş nümunə həmin sözün konkret olaraq hansı mənani ifadə etməsi barədə aydın bir şey demir. Oğuz sözünün “kobud”, “lovğa” və ya hər hansı bir digər mənani ifadə etdiyini dəqiqlişdirəndən sonra bilmir. Azərbaycan dili şivələrində oğuz sözü daha çox “cüssəli, iribədənli” mənasını ifadə edir. 1996 ildə Bakının Hövəndən kənddən dialektooji material toplamarkən oğuz sözünün “cüssəli, sapsağlam” mənasında işləndiyi faktik material əsasında dəqiqlişdirilmişdir: – Heç bilməg olmodı ki, u kişiyyə noldı, u ki qipqırmızı oğız kimi adamdı (Hövəndən şivəsi).

Oğuz tayfa adının mənfi çalarla xatırlanması qədim dövrlərdə irandilli əhali arasında yaranmışdır. Bu isə oğuz sözünün leksik mənası ilə deyil, oğuzlara olan münasibətlə bağlı bir məsələdir. Xalis oğuz olmayanlara qarşı analoji mənfi münasibət oğuzlar arasında da olmuşdur ki, bu da öz izini KDQ-də saxlamışdır. “Qanlı qoca oğlu Qanturalı boyı”nda göstərilir ki, Qanlı qoca oğlu Qanturalı narahat olur ki, birdən atası onu “cici-bici türkman qızı” ilə evləndirə bilər: “Pəs varasın, bir cici-bici türkman qızını alasan, nagahandan tayınım, üzərinə düşəm, qarın yırtıla? – dedi” (D-271<sup>6</sup>).

Cici-bici türkman qızı kimdir və nə üçün Qanturalı belə bir qızla evlənmək istəmir? İlk baxışda belə bir cəhət ziddiyətli görünür ki, oğuzlar X əsrin sonu – XI əsrin əvvəllərindən etibarən “Türkman” adı ilə tanınsa da, KDQ-də təsvir olunan oğuzlar türkmana qarşı qoyulur: “Kafər aydır: Oğuzun arsızı türkmanın dəlüsünə bənzər”. Yaxud

yuxarıda deyildiyi kimi, oğuz igidi Qanturalı “cici-bici türkman qızını” bəyonmur.

Təxminən X əsrin sonu XI əsrin birinci yarısından köhnə oğuz etnonimi əvəzində tez-tez “Türkmen” (Türkman) adı işlənmişdir. Əvvəlcə yalnız oğuzlar bir hissəsi və başqa türk tayfaları – əsas etibarilə karluklar və xalaclar belə adlanmışdır. Ehtimal edilir ki, “o zaman o oğuzları Türkmenlər adlandırdılar ki, onlar İslami qəbul etmiş və Orta Asiyada yerli, əsas etibarilə irandilli əhalisi ilə qarışmışdır”. Bu mülahizə Əbu Reyhan Biruninin aşağıdakı fikrinə əsaslanır: “Keçmiş zamanda İslami qəbul etmiş və müsəlmanlarla qarışmış türk oğuzların hər biri onlar və başqları arasında tərcüməçi olurdular; belə ki, bir quz İslami qəbul etdiyi zaman quzlar deyirdilər: o, Türkmen olmuşdur, müsəlmanlar isə deyirdilər ki, onların arasında Türkmen daxil olmuşdur, yəni türkə oxşayan”.

Oğuzların farslarla çox yaxın münasibətdə olduğunu M.Kaşqarlı da qeyd edib.

Belə nəticəyə gəlmək olar ki, X əsrin sonu – XI əsrin əvvəllərində “Türkmen” adı oğuzların İslami qəbul etmiş və Orta Asiyada oturaq, habelə irandilli əhalisi ilə qarışmış hissəsinə aid edilmişdir. Sonradan Türkmen adı oğuz etnonimini əvez edən ümumi bir ada çevrilmiş, müxtəlif ərazilərdə (Türkmenistan, Azərbaycan, İran, Türkiyə, İraq) yaşmış oğuzlar bu adla tanınmışdır.

Cox güman ki, KDQ abidəsinin yaradıldığı dövrdə oğuzların “Türkman” adlanan hissəsi qədim oğuz adətindən fərqlənən həyat və möişət şəraiti keçirirmiş.

Bəs “cici-bici türkman qızı” ifadəsindəki cici-bici sözü nə deməkdir?

Müasir türk dilində cici sözü “gözəl, zərif”, cici-bici sözü isə “bəzək-düzək, oyun-oyuncaq, bərbəzək” mənalarını bildirir. Azərbaycan dilində cici sözünün “uşağıın xoşuna gələn şey” mənası var. O.Ş.Gökyay KDQ-də işlənmiş cici-bici sözünü “xoşagolən, balaca gözəl, incə qamətli zərif gözəl”kimi izah edir.

Ehtimal ki, Qanturalı “cici-bici türkman qızı” deyərkən İslami qəbul edib irandilli əhali ilə qarışmış bir oğuzun – türkmanın bərbəzəkli, çəlimsiz qızını nəzərdə tutur. Boy-buxunlu, cüssəli bu ığid (cilaşun) qorxur ki, birdən sürüşüb türkman qızının üzərinə yixilsa, onun qarnı yırtılar. Qanturalının arzusu isə ığid bir qızla evlənməkdir. O bu barədə atasına deyir: “Baba, çün məni evərəyim dərsən, mana layiq qız necə olur?”. Qanturalı aydır: “Baba, mən yerimdən durmadın ol durmuş ola! Mən qaraquc atıma binmədin ol binmiş ola! Mən qanlı kafir elinə varmadın ol varmış, mana baş gətürmiş ola!” – dedi” (D-170<sup>12</sup>).

Bu əlamətlər “cici-bici türkman qızında” olmadığına görə Qanturalı belə bir qızla evlənmək istəmir. Görünür ki, nərmə-nazik türkman qızı onun zöv-qüne uyğun gəlmir. Atası oğlunun sözlərindən belə bir nəticə çıxarıır: “Oğul, sən qız istəməzmişsən, bir cilaşun – bəhadır istəmmişsən, anun arqasında yeyəsən-içəsən, xoş keçəsən!” (D-171<sup>13</sup>).

Aydın olur ki, güclü, cüssəli olmaq oğuzlar üçün mühüm əlamət sayılmış və bu da sonradan “özgə mühitdə” (çox güman ki, qeyri-türkdilli arealda) oğuz sözünün yeni mənasının (“cüssəli”) yanmasına səbəb olmuşdur. Azərbaycanda yaşamış ən qədim oğuzların iribədənli, cüssəli adamlar olması başqa faktlarla da təsdiq olunur. Məsələn, M.H.Təhmasibin yazdığını görə, Azə-

baycanda hələ bu gün də qazıntı zamanı tapılmış cəsamətli skletlərə və ədəb gözləmədən köndələn uzanmış adam-lara “oğuz ölüsü” deyilməkdədir.

Azərbaycan Respublikasının Oğuz rayonunda qədim oğuzlara aid edilən iri oğuz qəbirləri qalmaqdadır.

Oğuz etnoniminin mənası müəyyənləşdirilərkən oxşar köklərin semantik inkişafı nəticəsində meydana çıxmış mənalar, eləcə də oğuz sözünün sonradan yaranmış mənaları deyil, bu adın qədim dövrlərdəki forması və mənası əsas götürülməlidir.

Oğuz etnoniminin etimologiyaları içərisində bu sözün oğ (qəbilə, tayfa) və cəmlək əlaməti olan /u/z hissələrin-dən ibarət olması fikri daha məntiqidir. Oğuz sözünün əsasında dayanan oğ kökü bu gün uk şəklində Altay və Tuva dillərində, yax şəklində čuvaş dilində “qəbilə” mənasında işlənməkdədir. A.N.Kononov oğuz etnik adının əsasında “qəbilə, tayfa” mənasını bildirən oğ (ok) kökünün dayandığını və bu sözün əski türk öq (“ana”) sözü ilə birbaşa əlaqəsi olduğunu göstərir. Onun fikrincə, oğul (nəsil, oğul) və oğuş (qohum) sözləri də həmin kökə gedib çıxır.

Biz oğuz tayfa adının ilkin mənası “qəbilələr, tayfalar” kimi deyil, “iki qəbilə (tayfa)” mənasında qəbul edilməlidir, çünkü türk dillərinin tarixində -z elementinin qeyri-müəyyən çoxluq deyil, qoşa cəmlək bildirməsi daha geniş yayılmışdı; məs.: göz “iki göz”, diz “iki diz”, omuz “iki ciyin”, köks (köküz) “iki sinə”, əkiz (iki+z) “anadan cüt doğulan”.

Oğuzların tarixən boz ok və uç ok adlı iki əsas qola ayrılması və KDQ-də bunun eynilə öz izini saxlaması oğuz etnoniminin ilkin mənasının doğrudan da “iki qəbilə (tayfa)” mənasına uyğun

gölməsini tarixi baxımdan təsdiq edir. Tarixdə məlum olan iyirmi dörd oğuz tayfası oğuzların həmin boz ok və uç ok qollarının törəmələridir. Boz ok və uç ok adlarındakı ok söyü də “tayfa” mənasını bildirir.

**Ədəbiyyat:**

Агаджанов С. Огузская проблема и задачи ее изучения. Тюркологический сборник. 1973. М., 1975.

Агаджанов С. Государство Сельджуков и Средняя Азия в XI-XII вв. М., 1991.

Azərbaycan dilinin dialektoloji lügəti. B., 1964.

Azərbaycan dilinin izahlı lügəti. j.4. B., 1987.

Azərbaycan dilinin Muğan qrupu şivələri. B., Azərb. SSR EA nəşriyyatı, 1955.

Баскаков Н. К этимологии огуз, Огуз – Гакан // Советская тюркология, 1982, № 1.

Dedem Korkudun Kitabı. Orhan Şaik Gökyay. İst., 1973.

Древнетюркский словарь. Л., Наука, 1969.

Yusifov M. Oğuz etnonimi ile bağlı toponimlər// Azərbaycan onomastikası problemləri. II. B., 1988.

Kitabi-Dədə Qorqud. Tərtib edənləri F.Zeynalov, S.Əlizadə. B., 1988.

Кононов А.Н. Родословная туркмен. Сочинение Абу-л-Гази хана Хивинского. М.-Л., Изд-во АН СССР, 1958.

Koşğariy M. Devonu luğotit turk. T.I. Toşkent, 1960.

Севорян Э.В. Этимологический словарь тюркских языков. М., 1974.

Seyidov M. Azərbaycan mifik təfəkkürünə qaynaqları. B., 1983.

Серебренников Б., Гаджиева Н. Сравнительно-историческая грамматика тюркских языков. Б., 1979.

Təhmasib M.H. “Dədə Qorqud” boyları haqqında. Azərbaycan şəfahi xalq ədəbiyyatına dair tədqiqlər. B., 1961.

Турецко-русский словарь. М., 1977.

Xəlilov P. “Kitabi-Dədə Qorqud” – İntibah abidəsi. B., 1993.

Cəmşidov Ş. “Kitabi-Dədə Qorqud” u vərəqləyərkən. B., 1969.

Elbrus Əzizov

**OĞUZ ELİ, OĞUZ ELLƏRİ** – KDQ-də beş yerdə adı çəkilir. (VI, D-180<sup>12</sup>, 188<sup>2</sup>; VII, D-207<sup>6</sup>; VIII, D-221<sup>9</sup>; IX, D-236<sup>3</sup>).

VI boyda oğlu Qanturalı üçün İç Oğuzdan, Diş Oğuzdan qız tapmayan Qanlı qoca dolanır Trabuzana gəlir və oğluna layiq Trabuzan təkürüün “bir əzim görklü məhbub qızımı” seçir. Yenə burada Oğuzun üzü niqablı dörd qəhrəmanından biri olan Qanturalı “Sarı donlu Selcan xatun eşqino Trabuzan tekürüün dörd canavarını (aslını, buganı, büğrəni) yenir, Oğuz elini sevindirir – (D-180<sup>12</sup>, 188<sup>2</sup>). VII boyda Oğuz elinin qəhrəmanı Yegnəkələ dayısı Əmən arasında (D-207<sup>6</sup>), VIII boyda Basatla qarıcıq arasında səhbət gedir. Qarıcıq deyir: “Yalançı dünya yüzində bir əqəpdi. Yaylamında Oğuz elin qondırmadı. Qara polad üz qılıçlar kəsən qılımı göstərmədi” (D-222<sup>9</sup>). IX boyda Dədə Qorqud Bayındır xanın Gürcüstandan göndərilmiş xəracı “Oğuz elinə qaraval çəkmək üçün” bir yığdır verilməsini məsləhət görür (D-236<sup>3</sup>).

VI əsrədə Çindən Qara dənizə qədər olan ərazildə yerləşən türk qəbilələrini imperatorluq səviyyəsində birləşdirən oğuzlar, IX yüzillikdə Xəzər dənizi üzərində Curcaniyadan Sir-Dərya torpaqlarında Fərat və İsficaba qədər islam ölkələrinin qonşuları idilər. X yüzilliyin birinci yarısında oğuzlar Xəzər dənizindən Sir-Dərya (Ceyhun-İnci) çayının orta yatağındakı Fəraq (XI əsrədə adı Qaracuq idi), İsficaba qədər olan ərazi ilə bu irmağın şimalındaki düzəngahlarda (bozqırılarda) yaşayırdılar”.

İstehri və digər müəlliflərin məlumatına görə, oğuzlar şərqdən İsficab bölgəsində şimal qarluqlarla qonşu idilər.

Şərqdə islam ölkələri ilə olan sərhədlərə gəlincə, yenə qərbdən Xərezm ölkələrində sərhəd Curcaniyyədən başlayırdı. Aral gölünün cənubundan sərhəd Baratəkin qəsəbəsindən idi. Mavərənnəhrdə sərhəd Buxaranın şimalındakı çöllərdən başlayaraq İsficab bölgəsinə qədər uzanırdı. Ancaq Oğuz ölkəsinin şimal sərhəddi haqqında dəqiqlik məlumat yoxdur.

Oğuz yurdu qərbdən Xəzər dənizinə dayanırdı. X yüzillikdə Xəzərlə aran arasında Siyab-Kuh deyilən yarımadanı onlar ələ keçirmiş və orada yerləşmişlər, bundan başqa bura türkçə Manqışlaq (Bin-qışlaq) adını almışdır.

KDQ-də oğuzların yaşadıqları yer və yer adları deyəndə dərhal Azərbaycan və Şərqi Anadolu göz öünüə gəlir. Yaxın Şərqi ölkələrində XI yüzilliyin sonlarına qədər işlənən Oğuz adı XI yüzildən sonra Türkmen adı ilə əvəz edilir. Oğuz türkmenləri səlcuq hökmüdarları və valilərinin gürcülərə qarşı hərbi yürüşlərində daim iştirak etmişlər. Xorasan monqollar tərəfindən alınarkən türkmenlərin xeyli hissəsi Azərbaycana goldilər. Beləliklə də Azərbaycanda Türkmen nüfuzu artı. Şərqi Anadoluya gölən oğuzlar da az zamandan sonra türkmen adlanmağa başladı. XIII yüzillikdə Şərqi Anadolunun ən əsas bölgələri (Ərzincan, Ərzurum, Diyarbakır) Anadolu selcuqlarının torpaqlarına qatıldı. Monqol gücünün XIV yüzilliyin ortalarından sonra zəifləməyə başlaması nəticəsində Şərqi Anadoluda iki türkmen boyu – Ağqoyunlular və Qaraqoyunlular güclənməyə başladılar.

XI yüzilliyin ikinci yarısında Ağqoyunlu və Qaraqoyunlular əvvəl hakim olduqları Azərbaycan ilə onların

ələ keçirdikləri İranın başlıca yerlərinə və İraqa sahib oldular. Məhz “Dədə Qorqud” hekayələrində oğuzların yaşadıqları qonşu rus imperatorluğu, gürçüler və abxazlarla savaşlar apardıqları yerlər kimi keçən bu Şərqi Anadolu və Azərbaycan bölgəsi Oğuz eli adlanmışdır. Dövrün qərb səyyahlarının “Türkməniyə” adlandırdıqları ərazinin Oğuz elləri olduğunu göstərən E.Rossi, eyni zamanda XIII yüzildə Markopolun qeydə aldığı yerlərin də bu bölgü üçün əhəmiyyətli olduğunu göstərir.

M.F.Kırzioğlu yazır ki, İslam coğrafiyaçlarının Ərməniyyə dedikləri yerlər (bölgələr), eləcə də Aran və Azərbaycan məmləkətləri ilə birlikdə Gəncə, Bərdə, Naxçıvan, Qara dəniz və Ağsaka – Van gölü bütövlükdə Oğuz elinə aiddir.

Oğuzların mərkəzi yaşayış yerlərini təyin etmək məqsədilə geniş araşdırımlar aparan Azərbaycan alimi Ş.Cəmşidov Oğuz ellərinə daxil olan bir sıra yaşayış yerlərinin məkanını açıqlayaraq inamla bildirir ki, hekayələrdə adı keçən “Qaracuq dağı” Azərbaycanın Qaradağ mahalında, kiçik Qara dağ sıra dağlarının Mil səhrasına doğru uzanan yerdə olduqca yüksək bir təpədən ibarətdir. Bu dağın adı 1895 ilə tərtib olunmuş Azərbaycan xəritəsində də “Qaracuq” kimi qeydə alınmışdır.

İndi də Qaracuq Çobanın haqqında xalqın yaddaşında yaşayan (“Qaracuq Çobanın qoyun arxacı”, “Qaracuq Çobanın köç yolu”, “Qaracuq Çobanın bulağı”, “Qaracuq Çobanın ulaq daşı”, “Qaracuq Çobanın sapand daşları”, “Qara Çoban dərəsi” və s.) adlar vardır.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Sümər F. Oğuzlar. B., 1992.

Gökyay O.Ş. Dedem Korkudun Kitabı. İst., 1973.

Xəlilov P. Kitabi-Dədə Qorqud intibah abidəsi. B., 1993.

**OĞUZ SƏRHƏDİ** – Oğuz elinin kafir məmləkətləri ilə sərhədi. KDQ-də VI və X boylarda adı çəkilir. VI boyda (Qanlı qoca oğlu Qanturalı boyunda) “... Qanturalı....Evini çözdü, qaytabanın bozlatdı, qaracığın kişnətdi. Dün qatdı, keçdi. Yedi gün yedi gecə yordı. Oğuzun sərhədinə çatdı...” (D-190<sup>8</sup>). X boyda isə “...Dərəşam suyunu dəlüb keçdilər. Dün qatdilar. Oğuzun sərhədinə yetdirilər” (D-270<sup>10</sup>) – deyəxtirilərlər.

Münaqışə və müharibə ən çox qıpçaq məlikləri, abxzalar və gürçülər (Gürçü feodalları) arasında baş verir. “Bəhr ül-Əhsab”da qeyd edildiyi kimi, döyüş 90 min ordu çıxaran Oğuz ellərinin 40 il Gürcüstandan xərac alması barədə məlumatlar mövcuddur. Boylarda Qazan xanın qoyun sürüllerinin Qara Dərbənddə saxlanması da yad edilir. Hətta Oğuz sərhədi həm də bəzən kafir sərhədi deyə yad edilir.

**OĞUZNAMƏ(LƏR)** – Oğuzların ictimai-siyasi, tarixi-mifoloji, dini-fəlsəfi görüşlərini, epik-bədii təfəkkürünü əks etdirən nümunələrə elmi ədəbiyyatda “Oğuznamə” deyilir. Oğuznamə geniş anlayış olub, özündə oğuzların kosmoetnoqonik və təqvim miflərini, dastanlarını, rəvayətlərini, atalar sözlərini, şəcərə dəbini, məsəllərini, şer parçalarını birləşdirir. Bir sözlə, oğuzlar haqqında hər hansı bədii, tarixi, təsviri məlumat oğuznamə adlanır. Oğuznamələr həm köçəri, həm də yarımoturaq əhali arasında passionar ruhu qaldırmaqdə böyük rol oynayıb. Kökü mifik oğuz şəcərəsi ilə bağlı olan nümunələr ilk vaxtlarda babalarımızın yazılmamış qanunları olubdur. Bunu tarixi-xrono-

loji oğuznamə yazarlar da (Rəşidəddin, Əbü'l Qazi və b.) dönə-dönə qeyd ediblər. Bu mənada Oğuznamələr uzun müddət xalqın qəhrəmanlıq tarixi kimi canlı şəkildə yaşayıb, oğuz birliyinin dağılması, köçəriliyin oturaqlıqla əvəzlenməsi ilə unudulmuşdur. Bu gün Oğuz motivlərinin ayrı-ayrı folklor janrlarında, ədəbi əsərlərdə canlanması tarixi yaddaşa qayıdırın başlangıcıdır.

Biz qədər Oğuz kağanı və onun övladlarından bəhs edən iki yazılı dastan (“Oğuz kağan” və “Kitabi-Dədəm Qorqud əla lisani-taifyeyi-Oğuzan”), atalar sözləri (“Hazihir-risaləti min kəlimati oğuznamə əl məşhur bi-atalar sözü” və “Əmsali-Məhəmmədiyyə”), Oğuz şerləri, Oğuznamənin Uzunkörpü variantı, Dana Ata və Əndəlibin əsərləri, həmçinin iyirmidən çox Oğuz salnaməsi gəlib çatmışdır.

Oğuznamə adı altında toplanan nümunələr müxtəlif janrlarda (dastan, atalar sözü, rəvayət), formada (epik, tarixi, ədəbi) və dillərdə (çin, ərəb, fars, türk) mövcuddur. Xüsusən, tarixi-xronoloji salnamələr (illiklər) ilk dəfə çin dilində yazılmışdır. Məşhur çin tarixçisi Sima Tsyanın salnaməsi buna misal ola bilər. Tarixi Oğuznamənin şərq variantı olan çin salnamələri hunlarin dövləti, idari-inzibati strukturu haqqında verdikləri bilgilərlə qərb variantını tamamlayırlar. Sonradan ərəb, fars dillərində yazılmış çoxsaylı tarixi əsərlərin əvvəlində Oğuz tarixi vermək ənənə halını aldı. Türkçe yazılan oğuznamələr bir qədər gec, XV əsrədə meydana çıxmışdır. Latin dilində də oğuznamələrin yazıldığı qeyd olunmuşdur.

Tarixi Oğuznamələrin həm şərq, həm də qərb variantları daha çox şəcərə dəbini saxladıqından, onları bir qayda olaraq tarixi-mifoloji genealogiya da

adlandırmaq olar. Hökmdarlar üçün yazılın bu tip Oğuznamələrdə dastan ünsürləri qabarıq saxlanılsa da, funksiyası baxımından onlar ədəbi-epik növlərdən fərqlənir.

Oğuznamələr oğuzların və qalan türk tayfalarının tarixi-coğrafi məkanları, dövlətləri, idarəetmə aparatlari, hərbi-demokratik el sistemləri haqqında tutarlı bədii tarixi qaynaqdır. Bu cəhətinə görə ondan tarixçilər, filoloqlar, filosoflar da qaynaq kimi yararlana bilərlər.

Şifahi ənənədə yaşayan oğuznamə dastanları ilə yanaşı, yazılı epik abidələrin V yüzillikdən qabaq mövcudluğu əd-Dəvadarının “Dürər-üt-ticcan” adlı qısa tarixi xronikasından məlumdur. Ancaq bu Oğuznamə bizə qədər gəlib çatmamışdır. Əd-Dəvadarının məlumatından aydın olur ki, bu oğuznamə Oğuz kağıandan başlamış Səlcuqlara qədər olan bir dövrün dastanlaşmış tarixi imiş. KDQ boyları da onun tərkib hissəsi imiş. Oğuz dastanının bizə qədər gəlib çatan ən qədim variantı təqribən XIII yüzilliyin sonları, XIV yüzilliyin başlarında Turfanda əsas nüsxədən uyğur əlifbasi ilə üzü köçürülmüş “Oğuz kağan” dastanıdır. Məzmunundan görünüşü kimi, bu oğuznamə yalnız oğuzların eponimi haqqında mifoloji-tarixi hekayətin dastan variantıdır. XVI yüzillikdə üzü köçürüldüyü güman edilən ikinci böyük Oğuznamə “Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-Oğuzan”dır. KDQ “Oğuz kağan” dastanının həm məzmunca, həm də tarixi-xronoloji aspektində davamıdır. Oğuz dünya modeli, dövlət strukturu, məsləhət şurası, hərbi-demokratik sistem dəyişmədən hər iki dastanda eyni şəkildə təqdim edilir. Ancaq “Oğuz kağan” dastanında ilk türk dövlətinin qurulması, oğuzların Monqolustandan Misirə

qədər olan torpaqlarda hökmranlığı qeyd olunursa, KDQ-də Qara dənizlə Xəzər dənizi arasında olan Oğuz elindən səhbət açılır. Digər tərefdən birinci oğuznamədəki mərkəzləşmiş el idarəetmə sistemli dövlət KDQ-də bir qədər zəifləmiş, bəylərbəyliklərə bölünmüştür. Diş Oğuzla iç Oğuzun bir-birinə qarşı çıxması isə dövlətin artıq siyasi çəkişmələr dövrü yaşadığını göstərir. “Oğuz kağan”da təsvir olunan hadisələr qısa olan Uzunkörpü variantında da təkrarlanır. Hər iki dastan İslamdan əvvəlki dünyagörüşün məhsuludur. KDQ və salnamələr isə İslami ünsürlərlə zəngindir.

Oğuz atalar sözlərində, hikmətlərində oğuzların dünya, zaman, insan, tayfalar haqqında fəlsəfi görüşləri, təqvim mifləri öz əksini tapmışdır. Ditsin nəşr etdiyi 400 atalar sözündə Oğuz, Dədə Qorqud adına çoxlu hikməti kəlamlar, atalar sözləri verilmişdir.

Oğuznamə şeirlərində Dədə Qorqud, Oğuz kağan, Bayındır, Qazan və başqa Oğuz qəhrəmanları öyülür, hələ dastanlaşmamış qəhrəmanlıq səhnələri təqdim edilir. Bu şeirlər Oğuz bədii düşüncəsindən xəbər verir. Həm də bu Oğuz şeirlərindən türk poeziyasının inkişaf yolunu izləmək olur. Şeirlər də atalar sözləri və hikmətlər kimi tarixi-mifoloji, bədii informasiya baxımından qiymətlidir.

Salnamə oğuznamələrinin geniş şəkildə yaranması İslam dünyasında oğuzların (Qəzənəvilərin, Səlcuqların, Xərəzmşahların), həmçinin karluqların (Qaraxanilər), qıpçaqların (Misir məməlük dövləti) hakim mövqeyə çıxması ilə bağlıdır. X yüzillikdən sonra türk müsəlman dövlətləri İslam dünyasında yeganə hegemon millət idi. Türklerin Misir də daxil olmaqla Çin səddinə qədər geniş bir ərazidə dövlət qurmaları onla-

rin tarixinə olan marağı daha da artırdı. IX-X yüzilliyin ərəb tarixçilərinin türklər haqqında verdikləri məlumatlar Oğuz tarixi ilə daha da zənginləşdi. Qardızının “Zeynal-əxbər”, “Əbülfəzəl Beyhəqinin “Tarixi-Beyhəqi” və müəllifi məlum olmayan “Məcməəl-təvarix vəl qisas” əsərləri buna misal ola bilər. XII əsrə ərəb və fars dillərində yazılan tarixi əsərlərdə, o cümlədən, Kaşanının, İsfahanının, əl-Bundarının, Nişapurinin “Səlcuqnamə”, Ravəndinin “Rahət üssurur və ayət üs-sürur” əsərlərində səlcuqların mənşəyi, dövlət qurmaları, idarəetmə sistemləri və s. geniş təsvir edildi. Həmçinin XIII-XV əsrin tarix kitablarında da Rum, Şam, İran səlcuqları haqqında qiymətli məlumatlar verilmişdir. Ancaq salnamə oğuznamələri klassik formada XIV yüzillikdən Rəşidəddinin əsəri ilə başlayır.

Sayı iyirmidən çox olan salnamələrdə oğuzların mifologiyası, söz sənəti, tarixi, Nuh oğlu Yafəsə bağlanan şəcərələri verilmişdir. Tarixi-xronoloji müsəlman oğuznamələrindən ən məşhurları F.Rəşidəddinin “Oğuznamə”si (XIV), Yaziçioglu Əlinin “Təvarixi ali-Səlcuq” (XV), Mahmudoğlu Həsən Bayatlıının “Cami cəm-ayın” (XV), Əbübəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” (XV), Ənvərinin “Düsturnamə” (XV), Mirxondun “Rövzətüs-səfa” (XV), Xandəmirin “Xülasət əl-əxbər” (XVI), Osman Bayburtlunun “Tarixi-cədid mirətül-cahan” (XVI), Hafiz Tanış Buxarının “Şərəfnameyi-şahi” (XVI), Salır Babanın “Oğuznamə” (XVI), Əbü'l Qazi Bahadır xanın “Şəcəreyi-torakimə” (XVII), Şəkarim Xudayberdiogluunun “Türklərin, qazaxların, qırğızların və xan sülaləsinin şəcərəsi” (XIX) əsərləridir. Bu oğuznamələrin, demək olar ki, hamisi eyni mifoloji şəcərə, eyni tarixi hadisələr,

təqribən eyni oğuz hökmədarları haqqında məlumat verir.

Tarixi-xronoloji oğuznamələrin, xüsusən XV yüzillikdə geniş vüsət almazı oğuzçuluq, yaxud da tərəkə-məçilik hərəkatının güclənməsi ilə bağlıdır. Bu hərəkat ilk önce Elxanilər dövlətində başlayıb, sonradan bütün türk müsəlman dövlətlərinə keçdi. Osmanlıların, aqqoyunluların, qaraqoyunluların, Qaraman bəylərinin oğuznamələr yazdırması, soyköklərinin oğuz xana bağlamaları oğuzçuluq hərəkatının tə'sir dairəsindən xəbər verir.

Oğuzçuluq bir ideya kimi yazılı ədəbiyyata da böyük təsir göstərdi. Türkmen şairləri Dana Ata, yaxud İhsan Şeyx (XVI) və Əndəlib (XVIII) Oğuznamə yazmaqla bu mövzunu klassik ədəbiyyata gətirdilər. Ədəbi Oğuznamələr dastanda salnamənin qoşşağında yarandığından mifik hekayətlərlə İslam elementlərini sintez şəklində təqdim edir.

Oğuznamə motivlərinə klassik yazılı ədəbiyyatda, xüsusən Nizami Gəncəvinin əsərlərində, Firdovsinin “Şahnamə”sində, həmçinin “Manas”, “Alpamış”, “Koroğlu”, “Yusup və Əhməd” dastanlarında, qaqauz, dobrucası tatarlarının dastanlarında, Azərbaycan, Anadolu, Orta Asiya nağıllarında, ayrı-ayrı şeir parçalarında, mifoloji rəvayətlərdə, xalçaçılıqda, miniatür sənetində rast gəlmək olur.

Oğuznamələr çoxjanlı, çoxçəsidi mətn kimi vahid mifopoetik informasiyanı yaşıdır. Mətn növünün dəyişməsi (ədəbi, tarixi, yazılı, təsviri və s.) heç də etnik şürurun yaddaş funksiyasını arxa plana keçirmir. Etnik-tarixi yaddaş oğuznamələrdə kodlaşdırılmış dil, təqdim, janr, mərhələ fərqlərindən asılı olmayaraq əzəli, əbədi həmişəyəşar missiyasını qoruya bilib.

**“OĞUZNAMƏ”-1 (Atalar sözü və məsəllər)** – oğuz hikmətlərini, obrazlı deyimlərini içində alan atalar sözü və zərbə-məsəllərdən ibarət toplular.

Elmi-mədəni dəyərinin böyük-lüyünə, bədii-estetik yönünə, fəlsəfi siqlətinə görə seçilən oğuz atalar söz-ləri, məsəlləri və hikməli kəlamları bizə qədər “Oğuznamə” adı ilə iki əlyazması şəklində gəlib çatmışdır. Bundan biri Berlin kitabxanasında saxlanılan XV-XVI yüzilliklərə aid edilən əlyazmadır. “Hazibi-r-risaleti-min kəlimati Oğuznamə əl-məşhur bi-atalar sözü” adlanan bu əlyazmanın 400 atalar sözünü ilk dəfə alman şərqşünası F.fon Dits 1889 ildə nəşr etdirmişdir. Sonradan Dits nəşrindən O.Ş.Gökyay, A.Binyazar və b. alımlar da yararlanmış, onu eyni ilə yenidən öz kitablarında nəşr etmişlər.

İkinci əlyazma S.Peterburq Şərqşü-naslıq İnstututunun əlyazmalar fondunda saxlanılan və birinci vərəqi “Haza kitabı-Oğuznamə” adlanan “Məcməül-əmsali-Məhəmmədəli”dir. Bu əlyazma XVI-XVII yüzilliklərə aid edilmiş və həcmə böyükdür. O, elm aləminə XIX əsrən məlum olsa da, tam şəkildə ilk dəfə 1987 ildə Bakıda S.Əlizadə tərəfindən geniş ön sözü ilə birləkdə nəşr olunmuşdur. Əlyazmadakı paremik vahidlərin sayı 2000-ə yaxındır.

Hər iki əlyazma, o cümlədən də Oğuz atalar sözünü başqa adlar altında özündə qoruyan toplular indiyə qədər müasir paremiologyanın tələbləri, həmcinin etnik-mədəni sistemdə paremioloji vahidlərin yeri, rolu baxımından araşdırılmamışdır. Yığcam paremik vahidlərdən ibarət olan Oğuz atalar söz-ləri, alqışları, məsəlləri bu iki “Oğuznamə” adlı əlyazmadan başqa, XIII yüzillikdən üzü bəri təqribən 140 mənbədə

geniş və ya qısa şəkildə toplanmışdır. Bu fakt atalar sözlerinin türklər arasında geniş yayıldığını sübut edir. Həmcinin oğuz atalar sözlərindən türkcə, hətta farsca yazan şairlərin böyük əksəriyyəti öz əsərlərində istifadə etmişlər.

Dits nəşrində təkcə atalar sözləri və məsəllər deyil, hikməli kəlamlar, nəsihətamız deyimlər, alqış-dualar, etik-əxlaqi fikirlər, bir sözlə, etnik-mədəni sistemin bütün sferasını əhatə edə biləcək idiomlar verilmişdir. Oğuz Ataya, Dədə Qorquda aid edilən fikirlərlə yanaşı, orada çoxsaylı paremik vahidlər də vardır. Bu paremik vahidlərdən 75-i Dədə Qorquda aiddir ki, onlardan bir çoxuna KDQ-də rast gəlirik. Dədə Qorquda aid edilən hikməli sözlərdən bir çoxu S.Əlizadə nəşrində, həmcinin “Əmsali türkanə” kitabında da təkrarlanır. Məsələn, “Allah-Allah diməyin-cə işlər onmaz” kimi atalar sözü. Atalar sözüne verilən tarixi oğuz tərifli hər iki “Oğuznamə”də cüzi fərqlə eynidir: “Ataların sözü Qurana girməz. Ot Quran yanınca yalan yalan yalışır. Atalar sözün tutmayan yabana atılır, axırtdə tamu əhlinə katılır”; hər iki toplunun, həmcinin “Əmsali türkanə” və KDQ müqəddiməsində verilən atalar sözlerinin müqayisəsi göstərir ki, paremik vahidlərdəki qayə, məzmun əsasən dəyişməz qalmışdır. Bu, türk mədəniyyətinin stabililiyi və atalar sözlerinin konservativliyi ilə bağlıdır. Ancaq paremik vahidlərdə dil-üslub fərqləri də nəzərə çarpır ki, bu da tarixi-linqvistik inkişafla, mədəniyyət çevrəsinin dəyişməsi ilə bağlıdır.

Yığcamlığına, obrazlılığına, fikrin tutum siqlətinə, fəlsəfə dərinliyinə, şerriyyətinə, nəhayət, təcrübə-praktik əhəmiyyətinə görə Oğuz paremiyaları babalarımızın min illər boyu yaşatdığı

və bu gənə qədər qoruyub saxladığı müdriklik xəzinəsidir. Buna görədir ki, bu sözlər türklərin müqəddəs saydiqları, şərəfinə qurbanlar verdiyi ataların adı ilə bağlanmışdır. Oğuz dünyasında bu ataların tipikləşmiş, ümumiləşmiş müdriklik simvolu Qorqud Atadır ki, bir çox hikməti kəlamlar onun adı ilə başlayıb, onun adı ilə qurtarır. Qorqud Atanın və onun kimi ataların bu iibrət dərsi tarixin kəşməkeşli sınqlarından çıxmış, sınandlıqca düzlüyünə, nəticəsinə daha da inanılmışdır. Təbii ki, hər iki topluda verilən hikməti sözlərin, atalar sözünün hökm kimi səslənməsi müşahidə olunur. Çünkü atalar sözləri müqəddəs Qurana girməsə də, onun yanınca gedir və müqəddəs kitabın ayələri qədər pozulmazdır. Atalar sözündəki tabuların pozulması etnosun məhvi, fərdin cəhənnəm əhlinə qatılmasıdır.

Nə yaxşıdır, nə pisdir, nə olar, nə olmaz prinsipi üzərində qurulmuş Oğuz atalar sözü şübhədən, gümandan, sualdan uzaqdır. Atalar sözlərinin hökm kimi səslənməsini şərtləndirən eləmatlərdən biri də oradakı sözlərin təsir gücünə, emosionallığına, axıcılığına, ləkənizminə ciddi fikir verilməsi ilə də bağlıdır. Oradakı söz və cümlələr elə seçilmiş, elə sıralanmışdır ki, onları dəyişmək, əvəzləmək mümkün deyildir. Etnik-mədəni sistemin bu ümumiləşmiş paremik vahidlərin dilçilik baxımından olduqca dolğun olub, dərin mənaya, zəngin semantik yükə malikdir.

Oğuz atalar sözləri və zərb-i-məsəllərinin yadda qalanlığı və ləkəniliyi, təsir gücü və ümumiləşdirmə dairəsi paremik vahidlərin poetik arxitektonikasında paraleлизmin, alliterasiyanın, assonans qafiyələrin durması ilə izah edilməlidir. Məsələn, “Bəglə-

rılə uruşanın başı ilə malı yitər, Danış danişməndlərilə atışanın dili ilə imani yitər”, yaxud “Aftan olsun, oftan olsun”, “Toquz qaftan, bir kürk, toquz şərlü bir türk” və s. Bu atalar sözlərində bir-iki sözdən tutmuş, bir neçə cümlədən ibarət paremik vahidlər də vardır. Qafiyəli iki və üç misradan ibarət atalar sözlərinə də rast gəlirik.

Oğuz atalar sözlərinin dilində ərəb-fars sözləri və tərkibləri yox dərəcəsindədir. Bəzi sözlər XI-XIII yüzilliklərin canlı danişq dilini əks etdiriyindən dilçilik baxımından qiyamətlidir. Folklorşunaslıq baxımından bədii-estetik fikrin yaranması, qafiyəli nəşrin inkişaf tarixi, tarixi-mifoloji informasiyanın bolluğu atalar sözlərinin dəyərini bir daha artırır.

## “OĞUZNAMƏ”-2 (Dana Ata) –

Heca vəznində yazılmış ilk ədəbi əsər. Türkmen övliya tayfalarından mücəvirlərin əcdədi hesab edilən Dana Ata İhsan Şeyx XV yüzilliyin ikinci yarısı ilə XVI yüzilliyin başlarında yaşamışdır. O, sufi şeyxi olub yazdığı hikmətləri ilə məşhur idi. Dana Atanın təriqət silsiləsi Əhməd Yəsəviyə bağlanır. Yəsəvi şeyxinin Oğuznamə yazması bir daha göstərir ki, xalq sufileri təriqətlərini yaymaq üçün oğuzların müqəddəs saydıgı Oğuz xan əhvalatından da istifadə edirdilər. Oğuznamə müəllifi Dana Ata haqqında hələlik dəqiq məlumat yoxdur. Onun 1608 ildə vəfat etdiyini deyənlər də var.

Dana Atanın oğuznaməsinin əlyazma nüsxəsi S.Peterburq Şərqşunaslıq İnstitutunda saxlanılır. Əlyazmanın təsvirindən göründüyü kimi, 1821 ildə onun üzü Molla Qurbangəldi adlı bir katib tərəfindən köçürülmüşdür. Oğuznamə hecada qoşma və gərəyli forma-

sında yazılmış ilk əsərdir. Burada başqa oğuznamədə rast gəlinməyən məlumatlar da vardır. Dana Ata Oğuzu müsəlman velisi kimi övdükdən sonra onu, şəcərəsini verir. Bundan sonra Oğuz xanın aldığı yerlər barədə məlumat verir. Oğuz xanın aldığı ölkələr içində Dana Ata Qara Kitayın, Tibetin, Tacikin adlarını çəkir. Tacik etnonim yox, Hindistanla Çin arasında yerləşən ölkə adıdır. Hətta Dana Atadan 100 il sonra Oğuznamə yazan Əbül Qazidə də tacik adı yoxdur. Başqa oğuznamələrdə uyğun gəlməyən yerlər bu Oğuznamədə çıxdur. Bu da Dana Atanın yazılı qaynaqlardan daha çox şifahi mənbələrə əsaslandığını göstərir.

Struktur, yazı tərzi ilə orijinal əsər təsiri bağışlayan Dana Ata Oğuznaməsi ilə turkmən ədəbiyyatında Oğuznamə motivləri əsasında yazılı dastanlar yazmaq ənənə şəklini aldı. Həm də bu Oğuznamədə “Oğuz kağan” və KDQ ilə səsleşən yerlər çıxdur. Bu da Oğuznamələrin hələ XVI-XVII yüzilliklərdə dastan, rəvayət, nağıl formalarında xalq arasında yaşadığını təsdiq edir.

**“OĞUZNAMƏ”-3 (Əndəlib) – XVIII** yüzilliyin ədəbi dastanı. Bu Oğuzname Dana Atanın əsərindən sonra ikinci nümunədir ki, şeirlə yazılıb. Nurmühəmməd Əndəlib XVIII əsr turkmən ədəbiyyatının böyük şairlərindəndir. Onun təqrübən 1660-1665 illərdə doğulduğu güman edilir. Dövrünün bütün elmlərini kamil bildiyinə görə, ona ustad təxəllüsü verilmiş, hətta bir çox əsərlərinə sonrakı şairlər nəzirə, təxmis də yazımışlar. Əndəlibin yaradıcılığında başlıca yeri əruz vəznində yazdığı şeirləri, qəzəlləri tutur. Buna baxmayaraq şair hecada da bir çox sənət nümunələri yaratmışdır.

Əndəlib Nurmühəmmədin oğuznamə əsəri həcməcə böyük olmasa da,

dəyərinə görə çox qiymətlidir. Üç min illik tarixi olan Oğuz xan və onun övladlarının əhvalatını şair böyük ruh yüksəkliyi ilə qələmə almışdır. Bu oğuznamənin qiymətli cəhətlərindən biri də onun ilk dəfə olaraq 24 hərfli Oğuz əlifbasından xəbər vermişdir. Əndəlibə görə, bu əlifba damğalar əsasında tərtib edilmişdi. Belə bir məlumatda heç bir qaynaqda rast gəlinmədiyindən güman etmək olar ki, şair 24 oğuz boyunun damğasından danışır, bu damğaları əlifba kimi qələmə verir. Ancaq bəlli olduğu kimi, oğuz boyalarının damğası az olmuşdur, yəni bir neçə oğuz boyunun bir damgası olmuşdur.

Əndəlibin Oğuznamə yazmaq fikri məhz bu mövzunun təkcə turkmənlər və b. köçəri türk tayfaları arasında məşhur olması deyil, həm də onun öz xalqı qarşısında mənəvi borcudur. Bunu şair oğuznamənin ilk misralarından bildirir:

Anıq vakaların yazmakqa qayım,  
Bolqan bu Andalıp arzuvda dayım.  
Gəl, eysəm xəvesli yolunqa tünqül,  
Nesip olsa, miradınqa yetişqil.

Oğuznamədə Əndəlib insanın yaranmasından başlayaraq Oğuz xanın əcdadi Yafəsdən, onun oğlu Türkdən danışır, özünün fəlsəfi fikirlərini açıqlayır. Burada o, Çingiz xanın, Qıpçaq xanın dastanlarını da məharətlə verə bilməşdir. Başqa oğuznamələrde Qıpçaq yalnız ad kimi keçirə, Əndəlibdə bu da qəhrəmanlardan biri kimi öylür. Əsasən, Oğuz xanın qəhrəmanlığından, ölkələr fəth etməsindən söz açan bu dastan 12 kiçik hissədən, yəni on iki dastandan ibarətdir. Bu isə onun KDQ dastanlarını yaxşı bildiyini və əski oğuzların sakral rəqəmlərindən biri olan 12-ni saxladığını, 12 bölgüsünün oğuzlarda geniş yayıldığını göstərir.

Burada Oğuz xanın yürüşleri, İt Barak və Qara Kitaylarla döyüşü, onun öz səltənetini yay və ox tapan oğulları arasında bölməsi və nəhayət, Oğuz xanın ölümü hissələri əks olunmuşdur. Oğuznamədə Əndəlibin tarixi yaxşı bildiyi aydınlaşır. O, Əcəm dediyi İranlıların tarixini 4 yerə böllür. Oğuzu Kəyümüzərsin oğlu Huşənglə müasir hesab edir. Oğuzun Huşənglə vuruşu və birincinin qələbəsi yüksək pafosla tərənnüm olunur. Şairə görə, Oğuz xan Hüşəngə qalib gələndən sonra Bıstam, Daşkənd, Səmərqənd, Buxara, Keşmir və Nil sahillərini alıb öz torpağına qatır. Keşvəri türkü tərifləyir, onların döyükə qabiliyyətinin əvəzsiz olduğunu bildirir. Oğuz xanın dünyani tutmasını, türklərdən hamının qorxmasını şair belə yazar:

Türk adı tutulqandan caxanda,  
Xemada korkı gəlqey erdi canda.  
Baqan cayı uruşsız aldı raqayət,  
Tarakki tapdı türk ilə biqayət.

Həm Dana Atada, həm də Əndəlibdə türk tarixinin şanlı səhifəsi olan Oğuz fütuhatı ilə öyünmək özünü qabarıq şəkildə göstərir. Yəzicioğlu Əli Oğuznaməsində olduğu kimi Əndəlibin Oğuznaməsində də Oğuz xanın oğullarına nəsihəti verilmişdir. Onun bərabərliklə, ədalətlə, heç kimə zülm etmədən dünyani aldığıni oğullarına bildirməsi Oğuznaməde Yəzicioğlu variantını xatırladır. Ədalətin hökmətlər üçün birinci şərt olduğunu Oğuz xan oğullarına dənə-dənə vəsiyyət edir:

Adıldan özqə maksat xakanqa layık  
Degildir, siz taki bilinq, xalayık.

KDQ-də olduğu kimi, Əndəlib də hər bir dastanı nəsihətlə tamamlayır. Əgər boyaların sonunda Dədə Qorqud gəlib boy-boylayıb, soy-soylayıb, oğuz ığidlərinin başına gələnləri danişırsa,

Əndəlib də dünyanın keçiciliyindən, vəfasızlığından, ömrün qısalığından, mən-mən deyən ığidlərə belə aman vermədiyindən danişır:

Gəl, eysəm Andilip, bol meyqə qana,  
Takı təzə suxan gəltir bəyana.  
Qarip əxli xəmişə meyqə taleb,  
Cahana gəlmədi xiç kimsə qalib.

Əndəlibin Oğuznamə əsəri məsnəvi formasında yazılmışdır. Ancaq damğa haqqında olan hissə heca vəz-ninin beşlik və onluğunda yazılmışdır. Dili sadə və anlaşıqlı, obrazlıdır. Orta Asiya türkcəsi üçün xarakterik olan oğuz-qıpçaq elementləri birlikdə işlədilmişdir. Şübhəsiz, bu çağatay ədəbi dilinin təciri ilə izah edilməlidir.

#### **“OĞUZNAMƏ”-4 (Rəşidəddin) –** Oğuznamələrin İslam variantı, tarixi-xronoloji əsər.

Bizə məlum olan ilk yazılı, tarixi-xronoloji Oğuznamə müəllifi Rəşidəddin Fəzlullah Əbü'l Xeyr Həmədani 1247 ildə Həmədan şəhərində anadan olmuşdur. Fəzlullah Rəşidəddin öz dövrünün görkəmli tarixçisi, həkim, alimi və dövlət xadimi olmuşdur. O, məşhur Elxani hökmdarlarından Qazan xanın və onun oğlu Ölçaytunun vəziri olmuşdur. Rəşidəddin Elxanilər dövlətində keçirilən islahatlara kömək etmiş, həmçinin Təbrizdə Rəşidiyyə memarlıq kompleksinin tikilməsinə rəhbərlik etmişdir.

Fəzlullah Rəşidəddinin tibb, felsəfə, fiqh, təbiət elmlərinə həsr olunmuş çoxlu elmi əsərləri vardır. Ancaq o, bütün dünyada məhz tarixçi kimi tanınmışdır. Onun tarixi əsərləri Elxanilər dövlətinin, ona qonşu olan ölkələrin siyasi, iqtisadi, mədəni və ictimai tarixini öyrənməkdə əvəzedilməz mənbədir. Elxani hökmdarı

Ölcaytunun ölümündə günahlandırılan Rəşidəddin 1318 ildə Təbriz şəhərində edam edilmişdir.

XIII-XIV yüzilliklərin oğuzçuluq hərkəti, həmçinin sosial-iqtisadi vəziyyət Elxanilər dövlətində türk şəcərəsinə marağının daha da artırdı. Monqol dilini unudub türkçə dənişən, özlərini eyni atanın övladları hesab edən Elxani sultanları öz soyköklərinin geniş tarixini yazdırmaq qərarına goldılardı. Təbii ki, türk dövlətlərində olduğu kimi, Elxanilər də ənənəyə söykənən tarix yazdırmaq isteyirdilər. Elxani hökməndə Mahmud Qazan xan (1295-1304) bu işi sarayın hökimi və vəziri Fəzlullah Rəşidəddinə tapşırırdı. Bu işə təqrübən 1300, yaxud 1301 ildə başlayan Rəşidəddin çoxcildli “Cami ət-təvarix” adlı əsərini 1310 ildə tamamlayıb Ölçaytu xana (1304-1317) təhvil verdi.

“Cami ət-təvarix” əsərinin bütün hissələri bizi qədər gəlib çatmamışdır. Bu mükəmməl tarix əsəri üç cilddən ibarətdir. Birinci cildə giriş, türk və monqol tayfalarının genealogiyası (şəcərələri) və Çingiz xanın tarixi daxildir. İkinci cilddə Uqedeydən başlayan monqol xanlarının tarixi verilmişdir. Üçüncü cild Hülakunun qurduğu Elxanilər dövlətinin tarixinə həsr olunub.

Elm aləmində Oğuznamə adı ilə tanınan hissə məhz birinci cilddə verilmişdir.

Rəşidəddinin tarixi Nuh peyğəmbərdən başlayıb 1304 ilin hadisələrinə qədər böyük bir dövrü əhatə edir. Əsərin birinci cildi şifahi mənbələrə əsaslandığından etnoqonik mifləri, rəvayətləri, dastan elementlərini tarixi hadisələrlə çulğuşmış şəkildə təqdim edir. Oğuz dastan elementi oğuz şəcə-

rəsində, oğuz tarixi oğuz əfsanələrində verildiyindən Rəşidəddinin Oğuznaməsi spesifik cəhətlərə malikdir. Əsl adı “Oğuz, onun soyunun və türk sultânlarının zikri” adlandırılaraq Oğuznamə variantında Rəşidəddin türk və monqol ağsaqqallarından eşitdiyi əhvalatları da qələmə almışdır. Bununla yanaşı, onun əlinin altında yazılı qaynaqlar da olmuşdur. Bu qaynaqlardan bir qismi türkçə olmuşdur. Bunu Oğuznamənin qalmış “tac”, “kenqəş”, “yurt”, “yurtçu”, “yaylaq”, “yağı”, “il” sözləri, həmçinin mətndə türkçə getmiş şəxs və coğrafi adlar da sübut edir. Həm də Rəşidəddin oğuznaməsində epik ənənədən gələn çoxlu motivlər, klişelər vardır ki, bunların əksəriyyəti sonrakı Oğuznamələrdə təkrarlanır. Digər tərəfdən, onun bütün Oğuznamə nüsxələrindən yararlandığını demək də olmaz. Belə ki, əd-Dəvadaranın haqqında məlumat verdiyi Oğuznamədən Rəşidəddinin xəbəri yox imiş. Bunu aparılan tarixi-filoloji müqayisələr də göstərir.

Rəşidəddin özündən əvvəlki və sonrakı tarixçilərdən fərqli olaraq türkləri Yafəs (yaxud Yafət) oğlu Türkün nəslisi kimi yox, Olcay nəslisi kimi qələmə verir. Onun Oğuznaməsində türkler Nuhun oğlu Olcay xanın (Rəşidəddinə görə türklər Yafəsə Olcay deyirdilər) oğlu Dib Yavku xanın dörd oğlundan tövəyiblər. Cox qısa olan bu mifoloji şəcərədə türklərlə monqolların müştərək babaları olan Tatar və Monqola qədərki hökməndərlərin adları çəkilir. Ancaq orta əsr tarixçiləri bu və ya digər hadisənin təsvirində, izahında “Cami ət-təvarix”dən həmişə mötbər mənbə kimi istifadə etmişlər.

## RƏŞİDƏDDİNƏ GÖRƏ OĞUZ BOYLARI

	Boyun adı	Anlamı	Ət qismi	Onqonu	Damğası	№
BOZ OKLAR	Kayı	Möhkəm	Sağ karı yağrin	Şahin		1
	Bayat	Dövlətli və neməti bol	- " -	- " -		2
	Alkaravlı	Hara getsə hüner göstərir	- " -	- " -		3
	Kara İqli	Qara otaqlı	- " -	- " -		4
	Yazır	Çox ölkəyə hakim	Aşıqlu	Qartal		5
	Döger	Toplanmaq üçün	- " -	- " -		6
	Dodurğa	Ölkə almaq və xanlıq yaratmaq	- " -	- " -		7
	Yaparlı		- " -	- " -		8
	Avşar	Cəld və vəhşi heyvan ovuna həvəslı	Sağ umaca	Dovşancıl		9
	Kızık	Qüvvətli, qanunda ciddi	- " -	- " -		10
	Beq-Dili	Böyükler kimi əziz	- " -	- " -		11
	Karkın	Çox və doyuran aş	- " -	- " -		12
ÜÇ OKLAR	Göy xan oğulları	Ulduz xan oğulları				
	Bayındır	Daima nemətlə dolu olan yer	Sol karı yağrin	Sunqur		13
	Beçənə	Yaxşı vuruşur, igidlik göstərir	- " -	- " -		14
	Çavuldur	Şərəfli, ad-sanlı	- " -	- " -		15
	Çebni	Harda düşmən görə ora-daca vuruşur	- " -	- " -		16
	Salur	Hara getsə qılınc və çomaqla iş görür	Ucayla	Uc		17
	Eymür	Son dərəcə yaxşı və zəngin	- " -	- " -		18
	Ala-Yunlu	Heyvanları yaxşı	- " -	- " -		19
	Üregir	Daim yaxşı işlərlə məşğul olan	- " -	- " -		20
	Yıldır	Yaxşılıq, böyüklük, igidlik	Aşıqlu	Çakır		21
	Bügdüz	Hər kəsə hörmət göstərir və xidmət edir	- " -	- " -		22
	Yiva	Dərəcəsi hamisindan üstün	- " -	- " -		23
	Kınık	Harda olsa əzizdir	- " -	- " -		24

Orxon-Yenisey kitabələrində Üç Oğuz, Altı Oğuz adı ilə xatırlanan oğuzların daha qədim və nisbətən düzgün tarixini Rəşidəddin vermişdir. Rəşidəddin oğuzların tarix səhnəsinə çıxmalarını, dövlət qurmalarını, başqa xalqlara münasibətini ümumdünya tarixi kontekstində təqdim edir. O həmçinin şifahı və yazılı qaynaqlarla yanaşı, "Oğuz kağan" dastanından da xəbərdar olmuşdur. Bunu Oğuz xanın hərbi yürüşləri, yay-ox əhvalatı, Dədə Qorqud oğuznamələrində verilən Bayındır, Qazan, Qorqudla bağlı əhvalatlar da təsdiqləyir. "Cami ət-təvarix" əsərində Dədə Qorqud qəhrəmanlarından təqribən on birinin adı çəkilir, bu və ya digər dərəcədə uyğun tarixi hadisələr nəql olunur.

Rəşidəddin oğuznaməsi giriş və on səkkiz fəsli əhatə edir. Burada bir çox əfsanəvi, mifoloji hadisələrlə yanaşı, real tarix də əks olunmuşdur. Məsələn, birinci fəsil "Oğuzun atası, əmiləri, qohumları və yaxınları ilə döyüşü, onun düşmənləri üzərində qələbəsi" adlanır və Oğuzun İslam dini uğrunda atasını öldürməsi, tayfasını müsəlman etməsindən danışılır. İkinci fəsilde artıq Skif-Saka dövrünün məlumatları saxlanılıb. Burada İnal Yabqu zamanından qabaqki xanlar haqqında verilən məlumatlar da tarixi kökə malikdir. Oğuzun Ön Asiyani alıb öz yurduna qatması sakaların e.ə. VII yüzillikdəki Ön Asiya fütuhatından başqa bir şey deyildir. Oğuznamənin Rəşidəddin variantında oğuzlar Çindən, Mancuriyadan Misirə qədər böyük bir ərazidə dövlət quran tayfa kimi təriflənir. Eyni zamanda türklərin e.ə. VII-V yüzilliklərdə Mongolustanda, Qafqazda, Dəməvənddə və Ön Asiyada dövlət qurmaları tarixi sənədlərlə təsdiqlənir.

Rəşidəddinin tarixində eramızın V yüzilliyində İranda yaşayan bayın-

dırlar, X əsrədə gəlib onlara qoşulan salorlar, xalaclar və onların yerdəyişmələri real həqiqətə uyğun şəkildə verilmişdir. Oğuzların Çinlə münasibətləri də tarixi faktlarla təsbit olunur. Oğuznamədə Hun dövründəki türk fütuhatı da Oğuz xanın adına bağlanır. Bununla yanaşı, orta çağda baş vermiş tarixi hadisələr də Oğuz xanın adı ilə bağlanır. Məsələn, Səlcuqların xəç yürüşünün qarşısını almaları, Avropa mənasında işlədilən "firəng"lərə münasibət buna misal ola bilər.

Oğuznaməni tarixi mənbə kimi öyrənən alimlərdən E.Bloşe, V.Bartold, A.Bernştam, Z.V.Toğan və b. Rəşidəddinin reallıqla əfsanəni, tarixlə mifologiyani çarpazlaşdırıldıqını qeyd edirlər və daha çox tarixi məqamlara diqqət verməyə çalışırlar. Rəşidəddinin verdiyi tarixi məlumatlar yunan, rom, ərəb, fars və gürcü dilli mənbələrin verdiyi məlumatlarla tutuşdurulduqda çoxlu üst-üstə düşən yerlər aşkarlanır.

Rəşidəddinin "Came ət-təvarix" əsərində "Quran"dan götürülmüş ayələr, "Şahnamə"dən verilmiş şer parçaları, nəhayət, təhkiye tərzi bu əsəri tarixi əsərlə yanaşı folklor nümunəsi kimi də öyrənməyə əsas verir. Dilindəki obrazziqliq, fars nəşrinə xas uzunçuluq da Oğuznamədə hiss olunur.

Fəzlullah Rəşidəddinin İstanbulda Topqapı kitabxanasında saxlanılan Oğuznamasında hər vəraqdə 31 satır verilmişdir. Bu əlyazma və "Came ət-təvarix" əsərinin başqa əlyazma nüsxələri dəfələrlə nəşr olunmuş və müxtəlif aspektlərdən tədqiqata cəlb olunmuşdur. Ancaq bu əsərin ilk tərcüməcisi və naşiri fransız şərqşünası M.Katremerdir. Məhz onun tərcüməsindən sonra türklərə, xüsusən də oğuzlara maraq artmağa başladı. Sonradan "Came ət-təvarix" əsərini İ.N.Berezin, E.Bloşe,

K.Con və b. tərcümə və nəşr etmişlər. Bu əsər tam şəkildə 1946-1960 illərdə nəşr olunmuşdur. Rəşidəddinin Oğuznamə əsəri isə Türkiyədə Z.V.Toğanın tərcüməsində və tədqiqində 1972 ildə çapdan çıxmışdır. Azərbaycanda Oğuznamə 1992 ildə tərcümə və nəşr edilmişdir (R.M.Şükürovanın tərcüməsi).

**“OĞUZNAMƏ”-5 (Salır Baba)** – türkçə yazılmış Oğuznaməsinin İsləm variantı. Yaziçıoğlu Əlinin Oğuznaməsindən sonra bize məlum olan qaynaqlara əsasən deyə bilərik ki, Salır Baba Qulalioğlu Xiridarının əsəri ikinci Oğuznamədir ki, oğuzların özü tərefindən doğma dillərində yazılmışdır. XVI yüzilliyin türkmen tarixçisi Salır Baba haqqında çox az məlumat qalmışdır. Onun oğuznaməni yazarkən artıq orta yaşlarda olduğu, türkmənlərin şəcərəsini yaxşı bildiyi, dövrünün elm-lərini dərinəndə mənimsdəyi və yazılı oğuznamələrlə tanış olduğu öz əsərindən aydınlaşır. Fars və ərəb dillərini bilsə də, Salır Baba doğma dilində Oğuznamə yazmaq istəmişdir.

Salır Babanın əsəri “Oğuz tarixi” adlanır. Bu əsərini o, Aşqabadın yaxınlığında olan doğma şəhəri Nusayda yazmışdır. Özü də salur boyundan olduğunu üçün xalqın arasında yaşayan rəvayətləri, atalar sözlərini, Oğuz dastanlarını yaxşı bilirdi. Buna görə də Salır Babanın Oğuznaməsi qalan oğuznamələrdən fərqlənir. Məsələn, boz qurd obrazına heç bir salnamədə rast gəlmədiyimiz halda, Salır Baba Oğuznaməsində buna rast gəlirik. Əsərində verdiyi atalar sözləri, məsəllər, şeir parçaları, canlı ifadələr də Salır Babanın Oğuznaməsinin xalq variantını bacarıqla yazılı qaynaqlarla çülgəmiş şəkildə vəro bilməsinə sübutdur.

Salır Babaya görə, Gün xandan sonra Diyip Bakuy xan padşah olur.

Qalan oğuznamələrdə ənənəvi olaraq Gün xandan sonra onun oğlu Qayı hökmənlilik etmişdir. Ola bilsin ki, Salır Babanın əlinin altında olan materialın azlığı ona Qayı xanın hakimiyyət illərini verməyə mane olmuşdur. Həm də bu Oğuznamədə ən çox böyük padşahların adları verilir. Salır Babada Diyip Bakuy xandan sonra onun oğlu Quzu Yava xan hökmədar olur. Həm də Yavı xanim məsləhətçisi, nayibi oxlı elindən Olsundur. Bu obraz və oxlu eli başqa oğuznamələrdə yoxdur. Inal Yavı Koy xanın dövründə vəzirlilik və məsləhətçilik funksiyası əsasən salurların əlinə keçir. Çox güman ki, burada qövmi hissələr də müəyyən rol oynamışdır. Çünkü Rəşidəddində Inal Yavı xanın vəziri və məsləhətçisi bayat boyundan olan Qorqud Atadır. Salır Baba Oğuznaməsinə görə, Inal Yavı Koy xanın oğlunun da vəziri salurlardan Bay Xocadır. Bu Oğuz hökmədarının nəvəsi Yavı Inal xanın dövründə Həzrət Məhəmməd peyğəmbər zühur edir. Yavı Inal xan Maruda Görkülnü peyğəmbərin hüzuruna göndərir və ondan sonra özü də müsəlman olur.

Oğuznamələrin çoxunda Quzi Yavı xanla Inal Yavı xan arasında 4 min illik vaxt var. Rəşidəddində, Mirxondda, Hafız Abruda, Əbübəkr Tehranidə və b. tarixçilərdə bu 4 minillik vaxtda Oğuz hökmədarlarının adları verilməyib. Təbii ki, hökmədarların adları unudulduğu kimi, tarixi hadisələr də unudulub. Deməli, oğuz tarixinin 4 minillik bir dövri qaralıq qalır. Ancaq bu 4 minillik boşluqda Salır Baba bir neçə Oğuz hökmədarının adını çəkməklə qismən də olsa tarixi bərpa etmiş olur.

Oğuzların yeni tarixi məhz Inal Yavı xandan sonra başlayır. Oğuznamədə bu tarix, müsəlman türk tarixi kimi xarakterizə edilir. Salır Baba kita-

binin bir neçə yerində Gök Türk kağanlığını təsvir edir. Bunu göy türklərin tarixi ilə Oğuznamənin müqayisəsi də göstərir.

Oğuznamənin Salır Baba variantında KDQ ilə üst-üste düşən yerlər də çoxdur. Xüsusən salorlar haqqında verilən məlumatlar buna misal ola bilər. Dədə Qorqud Məhəmməd peyğəmbərin zamandaşı kimi həm KDQ-də, həm də Salır Baba Oğuznaməsində göstərilir. Salır Baba da Dədə Qorqudun ozanlığını, kəramət sahibi olduğunu təsdiqləyir. O, “Oğuz tarixi”nin bir yerində Qorqud haqqında bu məlumatı verir: “...ve yaqşı sözler aydın ve keramati diyip, anıq hekayati köp tutur”. Dədə Qorqudun kəramət sahibi olması, peyğəmbər zamanında yaşaması KDQ, Rəşidəddin və Əbü'l Qazi Oğuznaməsində göstərilir. Ancaq adları çəkilən Oğuznamə variantlarından fərqli olaraq, Salır Baba Dədə Qorqudun şaman nəslindən çıxdığını yazır. Salır Babada Qorqud Maridandır və 295 il özür sərmüşdür.

Eyni məlumat, yəni Dədə Qorqudun Marıdan olması və 295 il özür sərməsi Əbü'l Qazidə də var. Görünür Əbü'l Qazi öz əsərində bu yerləri Salır Babanın “Oğuz tarixi”ndən istifadə edərək yazmışdır.

Oğuznamənin Salır Baba Qu-lalioğlu variansi Aşqabadda Əlyazmalar fondunda 526 nömrə altında saxlanılır. İndiyə qədər Salır Babanın əsəri çap olunmamışdır. Oğuz tarixi haqqında qiymətli mənbə olan bu əsərin əlyazmasının Salır Baba özü yazılmışdır. Dili sadə və o dövrün oğuz qıpçaq ləhcəsinə dədir. Oğuznamədə köp, berqoy, barça sözləri qıpçaq dilində çox işləkdir. Yiyəlik, yerlik, yönlük hal şəkilçiləri oğuz türkcəsində olduğu kimidir. Bu Oğuznamənin dili özündən təqribən

100 il əvvəl yazılmış Yaziçıoğlu Oğuznaməsi dilindən fərqlənir. Əsərdə ərəb, fars sözleri və tərkibləri azdır.

**“OĞUZNAMƏ”-6 (Uyğur versiyası)** – Paris Milli Kitabxanasında Şefer fondunda, Supplement Turcs, 1001 sayı altında saxlanılan, uyğur əlifbasi ilə əsas nüsxədən XIII-XIV yüzilliklərdə üzü köçürülmüş abidə. Oğuznamə mətni 21 vərəq, 42 səhifədən ibarətdir. Hər səhifəyə 9 sətir yerləşdirilib. I səhifədə 1 və 3 sətirlər arasında göy rəngli öküz, V səhifənin axırıncı sətrində quş şəkli, VI səhifədə 4 sətirdə tək-buynuzlu heyvan şəkli çəkilib.

Bu Oğuznamə elmi ədəbiyyatda “Oğuz kağan” adı ilə də tanınır. Oğuz xan və onun haqqında dastan barədə ilk məlumatı 1815 ildə F.Dits vermişdir. V.Radlovun xahişi ilə Şefer əlyazmanın fotosurətini ona göndərmiş, Radlov da onu 1890 ildə 8 səhifə faksimilesi ilə birlikdə ruscaya tərcümə etmişdir. 1891 ildə o, “Oğuz kağan” dastanının transkripsiyasını, almancaya tərcüməsini nəşr etmişdir. Bu abidənin ikinci nəşri Rza Nura məxsusdur. O, Oğuznaməni 1928 ildə İskəndəriyyədə (Aleksandriya) transkripsiya, tərcümə, ön söz və faksimile ilə birlikdə çap etdirmişdir. 1932 ildə bu əsəri V.Banqla Q.Rəhməti, 1959 ildə A.Şerbak, 1970 ildə M.Ergin, 1988 ildə K.Əmirəliyev, yenə həmin ildə A.Bekmırədov nəşr etmişlər. Oğuznamə indiyə qədər rusca, almanca, fransızca, türkçə, qazaxca, özbəkçə, türkməncə çap olunubdur.

Oğuznamə “Oğuz kağan” adı ilə orijinaldan ilk dəfə 1993 ildə Azərbaycanda Füzuli Bayat (Gözelov) tərəfindən nəşr edilmişdir. Kitabda 110 səhifə tədqiqat, variant fərqləri haqqında qeyd, izahlı lügət, mifoloji obraz və ifadələrə şərh, mətnin transkripsiyası, Azərbay-

can türkçəsi verilmişdir. Oğuznamə elə həmin ilde Şerbak nəşrinə əsasən K.Vəliyev, F.Uğurlu tərəfindən yenidən çap olunmuşdur.

Oğuznamə, yaxud “Oğuz kağan” dastanının tədqiqat tarixi onun nəşr tarixi ilə bir vaxta düşür. Bu sahədə V.Radlov, R.Nur, V.Banq, P.Peliyo, Z.Toğan, A.Bernştam, İ.Stebleva, B.Ögəl, F.Bayat, K.Əmirəliyev, A.Bekmiradov və b. filoloji, tarixi, sosialoji istiqamətdə araşdırımlar aparmışlar.

Oğuznamə oğuzların əcdadı, ilk hökməti, ordunun, dövlətin qurucusu Oğuz kağan haqqında başdan və sondan əskik bir dastan parçasıdır. Əlyazmada ərəb və fars sözlərinin olmaması (“dost” və “düşmən” sözləri istisna olmaqla), əski lüğət tərkibi onun ilk variantının e.ə. yazıya alındığı fikrini söyləməyə əsas verir. Bunu əl-Dəvadaranın məlumatı da təsdiqleyir. Oğuznamə VI əsrə farscaya, IX əsrə ərəbcəyə tərcümə edilmişdir. Deməli, Oğuznamələr bütöv şəkildə hələ çox erkən çağlardan yazıya alınmış türklərin özləri ilə gəzdirdiyi müqəddəs kitab olmuşdur.

Əski türklərin siyasi, iqtisadi, tarixi və mədəni həyatını əks etdirən “Oğuz kağan” dastanı bizə qədər gəlib çatmış ən qədim Oğuznamə nüsxəsidir. Özündə bir neçə tarixi dövrü yaşıdan bu dastan, mövcud elmi fikrə görə, təqribən Elxanilər dövründə axırıncı formalama prosesi keçirmiş, XVI-XVII yüzilliklərə qədər həm şifahi, həm də yazılı ənənədə yanaşı yaşamışdır. “Oğuz kağan” dastanı ənənəvi dastan təkhıyəsindən fərqlənir. Bunun başlıca səbəbi katibin yalnız Oğuz xanla bağlı hissələri qısa şəkildə təqdim etmək arzusu ilə bağlıdır. Həcmə qısa olan bu variantın başlıca mövzusu türklərin tarix səhnəsinə çıxması, ilk cahan dövlətinin qurulması, dünyanın türk ordusuna tərəfin-

dən fəthi, Oğuz elinin sağ-sol qanada bölünməsi və s-dır. Məhz həm mövzusuna, həm spesifik strukturuna görə bu dastan bir neçə cəhəti ilə həm arxaik tipli yakut, tuva, xakas, altay, şor dastanlarından, həm də klassik qırğız, özbek, qazax, Azərbaycan dastanlarından fərqlənir. Qısaca olaraq bu fərqləri aşağıdakı kimi sistemləşdirmək olar:

Əvvələ, bu dastanda onun sonuncu dəfə yazıya alındığı dövrə qədər məlum olan türk tayfalarının, demək olar ki, hamısı iştirak edir. Oğuznamədə adları keçən tayfalar oğuzların ətrafında birləşməklə dövlətin qurulmasında iştirak edirlər.

İkinci, Oğuz kağan qıpçaq, xalaç, karluq, kanğa, bozok, üçök tayfalarının əcdadlarına ad verməklə onları tarix səhnəsinə çıxardır. İlk dəfə olaraq məhz Oğuznamədə eponim surətlər iştirak edir.

Üçüncüsü, dastanda başlıca diqqət el qurmağa və hərbi-demokratik dövlətin prinsiplərini müəyyənləşdirməyə yönəlib. Bu mənada “Oğuz kağan” ideoloji dastandır.

Dördüncüsü, həm arxaik, həm də klassik dastanlar janr çərçivəsində variasiya olunduğu halda “Oğuz kağan” ədəbi, tarixi formalarda variasiya olunur.

Oğuznamənin uyğur versiyası, çox güman ki, əd-Dəvadaranın məlumat verdiyi “Ulu xan Ata Bitikçi”yə bənzər kitab olmuşdur. O, dastandan çox əcdad haqqında müqəddəs kitabdır.

KDQ məntiqi olaraq “Oğuz kağan” dastanının davamıdır. Birincidə ayrı-ayrı oğuz qəhrəmanları iştirak edirsə, ikincidə tayfaların qəhrəmanlığı, başqa keyfiyyətləri öyülür. Oğuznamənin uyğur versiyası mifoloji obrazlarla zəngindir. Dastanda Tanrı oğlu Oğuz xan, xilaskar, yol göstərən Boz Qurd, Oğuz

elinin düşməni Təkbunuz, hər şeydən xəbər verən, yuxu yozan Ulu Türk, göy və yer qızları, onlardan doğulan makro və mikrokosmik obrazlar bunu təsdiqləyir. Tarixi, mifoloji, ictimai-siyasi informasiya yükünün böyüküyünə görə bu dastan qalan bütün türk dastanlarından fərqlənir. Bu cəhətdən onda dövlətçilik, fütuhatçılıq ideologiyası qabarıq şəkildə qoyulub. Daha çox passionar ruhu qaldırmağa yönəldiyindən Oğuznamənin uyğur versiyası spesifik xüsusiyyətlərə malikdir. Ancaq “Oğuz kağan” dastanı folklor abidəsi kimi bədii-estetik təfəkkürün qaynağı, oğuz dastançılığının birincisidir. Təkcə o, tarixi abidə kimi deyil, həm də poetik mətn kimi oğuzların əxlaqi davranışlarının, normalarının məcmusu kimi də qiymətlidir.

“Oğuz kağan” dastanında kosmoqonik miflə geneoloji mif bir-birinin içində verilib, daha doğrusu, bu mətnəndə kosmoqonik mifin təqvim və etnoqonik dilə çevriləməsi müşahidə olunur. Bu mənada dastan qədim türklərin mifoloji dünyagörüşünü də əks etdirir. Oğuzun göy və yer qızları ilə evlənməsindən doğulan altı oğlu Ülkər ulduz dəstəsinin sayına bərabərdir. Həmçinin adların göy və yer elementlərini simvolize etməsi, nizamın mərkəzində Oğuz xanla altı oğlunun durması, övladların göyü, yeri birləşdirməsi bir daha göstərir ki, oğuz dünya modeli kosmoetnoqonik mifdən keçir. Bu altı oğul eyni zamanda 24 oğuz boyunun əcdadları olan Bozok və Üçoklardır. Deməli, Oğuz dastanında əski şaman dünyagörüşündən irəli gələn dünyanın makro və mikrokosmik modeli daşlaşır. Dastanın son hissəsində toy motivi verilmişdir ki, burada da oğuz cəmiyyətinin dünyasının nizamına uyğun modeli formalaşdırılır. Altı, on iki, iyirmi dörd astral rəqəmləri

eyni şəkildə cəmiyyətə də köçürülr. Oğuznamədə hunlarda, göy türklərdə və sonrakı müsəlman dövlətlərində – qəznəvilərdə, səlcuqilərdə, qaraxanilərdə, xarəzmşahlarda, osmanlılarda, teymurilərdə, səfəvilərdə və b. müşahidə olunan dövlətin və ordunun iki cinaha bölünməsi poetik şəkildə Oğuz xanın iki arvadından doğulan uşaqlarının simasında reallaşır. Həm də bu bölgün ilk prototipi yazılı şəkildə Çin mənbələrində hunlara aid edilir. Türk ənənəsində isə sağ-sol bölgüsü Oğuz ənənəsi adlandırılır.

Oğuznamənin uyğur versiyası arxaik dastan tipindədir. Bunu yaradılış və etnoqonik miflərin dastanda çoxluğu da sübut edir. Dastanda mifoloji motivlər bu və ya digər dərəcədə Oğuz rəvayətlərində və KDQ-də təkrarlanır.

Tarixçilərin böyük əksəriyyəti Oğuz kağanı hun hökmədarı Mete, yaxud Mode Şanyuyla eyniləşdirirlər. Bunu İslam salnaməçilərinin Oğuz xan, çin salnaməçilərinin Mete haqqında verdikləri məlumatın müqayisəsi də göstərir. Sonradan Oğuzu Çingiz, Buğra xan, hətta Əmir Teymurla da eyniləşdirənlər olmuşdur. Ancaq Oğuznamənin uyğur versiyasındaki Oğuz kağan daha çox epik-mifik obrazdır. O, bir neçə cəhəti ilə tarixi-xronikaların Oğuzundan fərqlənir. Bu, sadəcə olaraq, əfsanələşən hər bir tarixi cahangirin Oğuzu bənzədilməsinin məntiqi yekunudur. Dastan Oğuzu daha çox Alp Ər Tonqaya yaxındır. Oğuz dastanının Skif-Saka dövründən formalamaşağa başladığı, Oğuz kağanın yürüşlərinin Türkistan hökmədarı Alp Ər Tonqa yürüşlərini xatırlatması hər iki tarixi-əfsanəvi obraz arasında az qala bərabərlik işarəsi qoyur. Digər tərəfdən Biruninin, Təbərinin tarixlərində Oğuz ya Alp Ər Tonqanın nəvəsi, ya da kürəkəni

mövqeyindədir. Assur, Babil mənbələrinin Aşquz, yaxud işquzlar barədə verdiyi məlumat da oğuzların Ön Asiyaya Alp Ər Tonqa komandanlığı altında göldiyini göstərir. Başqa bir tarixi mənbədə Oğuzun (Kök Börü Quz) Alp Ər Tonqanın baş komandanı olması faktı da bu dastanın Skif-Saka dövründən, yəni e.ə. VII əsrən forma-laşmağa başladığını təsdiqləyir.

Oğuznamənin uyğur versiyası poetik strukturu baxımından kamil sənət əsəridir. Oğuz dastanlıq ənənəsinə uyğun “Oğuz kağan” nəsr və nəzmlə ifa olunmuş, yazıya köçürürlərkən bu prinsip qismən də olsa gözlənilmişdir. Dastanın nəsr dilində zəngin təşbehlər, metaforalarla yanaşı səcc də özünü göstərir. Uyğur əlifbasının spesifikasına uyğun olaraq dastanda nəzmlə nəsr bir-birindən fərqləndirilmir. Bununla yanaşı, Oğuznamədə 40 misraya yaxın şer parçası var. Bu şeir parçalarının sayca az olduğunu deyənlərlə (Rza Nur) yanaşı, onun çox olduğunu deyənlər də var (P.Peliyo, İ.Stebleva). Dastanda səkkizlikdə (gərəyli formasında) yazılmış şeir parçaları kəmiyyətcə çoxluq təşkil edir. Həm də bu şeir müasir poetikanın şere verdiyi tələblərə uyğun gəlir. Aşağıdakı misralardan bunu aydın görmək olur:

Ay oğullar, köb men aştum (4 + 4)  
Uruşğular köb men kördüm (4 + 4)  
Jida bilə köb ok attum (4 + 4)  
Ayğır bilə köb yüründüm (4 + 4)  
Düşmanları yiğläğurdum (4 + 4)  
Dostlarumni men küldürdüm (4 + 4)  
Gök Tenriqə men ötdüm (4 + 4)  
Sizlərqə berəmən yurtum (3 + 5)

Bu səkkiz misralıq şeirdə hətta misra bölgüsü də sabitdir. Yalnız axırıncı misrada təqt pozulub. Qafiyə axıra qədər um-üm şəklində gedir və fel şəkilçisinin qafiyələnməsidir. Das-

tandakı bəzi şeirlər qədim türk şeri kimi assonans qafiyəlidir. Qədim uyğur ədəbiyyatı üçün səciyyəvi olan alliterasiya, paraleлизm, ritm, intonasiya, qulaq qafiyələri “Oğuz kağan” dastanı üçün də xarakterikdir.

Oğuznamənin uyğur versiyasının dili “j” və “y”-laşan oğuz karluq dildidir. Məsələn, “jarlıq berdi”, “yaruk tüsti”. Bəzən bir söz iki cür – həm “j” ilə, həm də “y” ilə yazılıb. Məsələn, jumşadı, yumşadı, juruk, yaruk və s. Bununla yanaşı, dastanın dilində uyğur dilindən alınmış leksik vahidlər də vardır. Oğuznamənin uyğur versiyasının dilində monqol dilindən alınan sözlərin olması onun XIII yüzillikdən sonra təkrar köçürülməsi zamanı mətnə daxil olmuşdur. Məsələn “bendənq” “nökər” və s. sözlər buna misal ola bilər.

Tarixi, dilçilik, ədəbi kateqoriyaların inkişafı baxımından Oğuz dastanı qiymətli mənbədir. Onun kulturoloji aspektindən araşdırılması ümumən Oğuznamələrin qayəsini, məqsədini, yönünü müəyyənləşdirməyə xidmət edər.

**“OĞUZNAMƏ”-7 (Uzunkörpü variantı)** – Oğuznamələrin qərb qoluna aid olub, İslami dastan parçasıdır. Nəzmlə yazılmış Oğuznamənin Uzunkörpü variantını ilk dəfə H.N.Orkun nəşr etmişdir. Orkun nəşrində mətnşü-naslıq baxımından qiymətli olan faksi-mile, əsərin müasir türkcəsi, latin qrafi-kası ilə transkripsiyası verilmişdir. Əlyazmada pozuntular, cirilmiş yerlər yoxdur. Bu dörd vərəqlik əlyazmanın hər səhifəsinə 13 beytlik iki sütun yer-ləşdirilib. Ancaq Orkun bu əsər haqqında lazımı bilgi verməmiş, onun dil, leksik xüsusiyyətləri barədə, demək olar ki, heç nə deməmişdir.

Bu İslami Oğuznamənin Uzunkörpü variantı adlanmasına səbəb onun

ilk dəfə Uzunkörpüdə Seyid Əli adlı bir şəxsin kitabxanasından tapılmasıdır. Seyid Əlinin məcmuası 15 vərəq olub, onun da 4 vərəqi, yəni 104 bəyti Oğuznamədir. Sonradan məcmuə itdiyindən, onun yazılmış tarixi, yeri və katibin adı qaranlıq qalmışdır. Çox güman ki, bu, Oğuznamədən böyük olmuş, katib oradan yalnız bəzi parçaların üzünü köçürmüştür.

Oğuznamə məsnəvi formasında yazılmış dastan olub İslami variantlardan biridir. Buradan Oğuz xanın müsəlman övlayı olması aydın görünür. Bu Oğuznamə Rəşidəddin, Yazıçıoğlu Əli "Oğuznamə" lərini xatırlatsa da, diqqətlə oxunuş göstərir ki, həm Rəşidəddin, həm də Uzunkörpü variانتı daha qədim əlyazmasından istifadə yolu ilə yaradılmışdır. Həm də Oğuznamədə elə yerlər var ki, bunlar "Oğuz kağan" dastanı ilə səsleşir. Məsələn, bu əsərdə Oğuz xanın ayrı-ayrı yerləri almasından danışılarkən deyilir:

İraku Xorasan bu Rumu Firəng,  
Mısır Şam düvəlini aldı beçəng.  
Yana hindu Zəngi,  
Sicistanu Kabul...

Belə bir təqdim forması "Oğuz kağan" dastanı üçün səciyyəvidir. Burada Oğuz xanın hərbi yürüşləri, dövlət qurması çox yaxın şəkildə "Oğuz kağan" dastanında da təkrarlanır. Aneq katibin müdaxiləsindən göründüyü kimi:

Vəli söz köb ilqə uzatmay tidük  
Köbüñ koyduk imdi azın sözlədük.

O, Oğuz əhvalatının uzun olmasını, onun cahangırlıq yürüşünün, söylərsə, çox vaxt alacağını bilirmiş. Demək, katibin əlinin altında tam Oğuznamə mətni varmış. Görünür Uzunkörpü variantının yazıya köçürüldüyü vaxt və bölgə oğuznamolərlə zəngin olduğundan və hər kəs bu əhvalatlar bəlli olduğundan o, mətləbi uzatmaq istəməmişdir.

Oğuznamənin Uzunkörpu variantında Oğuzun atası Qara xanla vuruşu, müsəlman redaktöründə olduğu kimi, məhz İslam dininə görədir. Oğuzun əmilerinin qızları ilə evlənməsi, onları müsəlmanlıqla dəvət etməsi ənənəvi şəkildə bu oğuznaməni Rəşidəddin və Yazıçıoğlu variantına yaxınlaşdırır. Çox güman ki, katib "Oğuz kağan" dastanı ilə yanaşı Rəşidəddin Oğuznaməsindən də xəbərdar olmuşdur. Bu halda onun yazıya köçürülmə tarixi XIV əsrin ikinci yarısından irəli gedə bilməz.

Oğuznamədə leksik və qrammatik vahidlərin çoxu "Oğuz kağan" dastanındaki eyni adlı kateqoriyalarla adekvatdır. Bu da onun eyni bölgədə yazıya alındığını deməyə əsas verir. Qıpçaq dilləri üçün xarakterik olan bir sıra leksik vahidlər, məsələn, "köb", "ersə", "ani" və s. həmçinin iyiyəlik, yerlik, təsirlilik hal şəkilçilərinin işlənməsi, məs., kızın, yaxud atanq, sizdin və s. eyni ilə "Oğuz kağan" dastanında olduğu kimidir. Həmçinin feli bağlama, keçmiş zaman, şort şəkilçilərinin də işlənməsi Uzunkörpu variantının cağatay ədəbi dilində yazıldığı fikrini ortaya çıxarmışdır. Oğuznamə dili haqqında F.Köprülüünün, Z.V.Toğanın və K.Eraslanın fikirləri bir-biri ilə ziddiyət təşkil etsə də, əslində, hər üç alimin haqlı olduğu məqamlar vardır. Cağatay ədəbi dili əski xaqaniyyə, yaxud şərqi türkçənin, həmçinin uyğur ədəbi dilinin bir çox elementlərini götürməklə XIII-XVI yüzilliklərdə bütöv Türküstan üçün ortaq ədəbi dil mövqeyində idi. Oğuznamənin uyğur versiyasının da dilində cağatay elementləri tapmaq olar. Bu mənada oğuznamənin Uzunkörpu variantı oğuz karluq dilində yazılıbdır deyilsə, daha doğru olar. Bu, oğuz dilinin şərqi variantı olub, özündə karluq və qıpçaq elementlərini də birləşdirib.

**“OĞUZNAMƏ”-8 (Yazıçıoğlu  
Əli)** – Türkçə yazılmış ilk Oğuz tarixi. II Sultan Muradin (1421-1451) əmri ilə 1436 ildə türkçə yazdığı tarix əsəri ilə məşhur olan Yazıçıoğlu Əli haqqında məlumat çox azdır. Dövrünün bir çox elmlərini, xüsusən də Osmanlı hökmədarlarının, ümumən oğuzların və türk dövlətlərinin tarixini gözəl bilən Yazıçıoğlu Əli XV yüzillikdə yaşamış, II Sultan Muradin dövründə bir müddət Misirdə məmlük sultanlarının yanında Osmanlı dövlətinin elçisi olmuşdur. Onun doğulduğu və öldüyü il məlum deyildir. Ancaq o, çox güman ki, XIV əsrin sonlarında, yaxud da XV yüzilin əvvəllerində anadan olmuşdur.

Yazıçığlunun elm aləmində “Oğuzname” adı ilə tanınan əsərinin əsl adı “Təvarixi-ali Səlcuq”dur. Onun başqa əsərlər yazıb-yazmadığı hələ ki məlum deyildir. “Təvarixi-ali Səlcuq” Yazıçığlunun indiyə qədər qalmış yeganə əsəridir.

Yazıçıoğlu Əlinin “Təvarixi-ali Səlcuq”, yaxud “Oğuznamə” əsəri, XV yüzilliyin digər tarix əsərləri kimi, məsələn, “Təvarixi-ali Osman”, Aşıq Paşazadə “Tarix”i, Oruc bəy “Tarix”i və b. kimi, sade Oğuz türkçəsində yazılmışdır. Oğuznamə Oğuz əhvalatını, fütuhatını, Dədə Qorqud kəlamlarını içində alan tarixdir. Şübhəsiz, özündən əvvəlki tarixlər kimi o da oğuznamələrin İslami variantıdır. Ancaq bu tarixi salnaməni başqa etnos nümayəndəsi yox, türk yazmışdır. XIV yüzillikdə Əhmədi adlı divan şairinin 334 beytlik mənzum Osmanlı tarixini nəzərə almasaq, Yazıçıoğlu Əlinin oğuznaməci türkün türkçə yazdığı ilk tarix əsərlərindən biridir. Türk dövlətlərinin, xüsusən, oğuzların XV əsrə bir neçə dövlət qurmaları (Osmanlı, Qaraqoyunu, Ağqoyunlu dövlətləri) və oğuzçuluq

hərəkatı türk hökmədarlarını ana dillərində tarix əsərləri yazdırmağa məcbur etdi. II Sultan Murad da məhz bu məqsədlə babalarının tarixini yazmağı Yazıçıoğlu luna tapşırılmışdı.

Hələlik türkçə yazılmış ilk oğuznamə olan bu qiymətli əsər iki hissədən ibarətdir:

Yaritarixi, yarıefsənəvi Oğuz xan və əvladlarının əhvalatı. Bura səlcuqların, osmanlıların əcdadı Oğuz kağanın doğulması, hələ anasının bətnində ikən müsəlman olması, anasının yuxusuna gırərək onu müsəlman olmağa dəvət etməsi, yalnız anası İslami qəbul etdikdən sonra onun döşünü əmməsi, bir yaşında özü-özüne Oğuz adını qoyması və s. daxildir. Bu hissədə Oğuzla bağlı İslam redaktəsi həm əvvəlki, həm də sonrakı tarix kitablarında təkrarlanır. Çox güman ki, birinci hissəni yazmaqdə Yazıçıoğlu Əli Rəşidəddinin “Cami əttəvarix” əsərinin birinci cildində verilən Oğuznamədən faydalananmışdır. Bu hissədə Oğuzun əmilərinin qızları ilə evlənməsi, yalnız üçüncü əmisi Uz xanın qızı müsəlmanlığı qəbul etdiyi üçün onu sevməsi, atası və ona qoşulan kafirlərlə mübarizəsi də Rəşidəddin Oğuznaməsinin bir qədər deyişik şəkilidir. Həmçinin Oğuz xanın uyğurlara, kanqlılara, qıpçaqlara, karluqlara, xalaclarla, ağacerilərə ad verməsi də məlum olan tarix kitablarında verilənlərin yığcam formasıdır (bax cədvəl).

Oğuznamədə Oğuz xanın oğullarına nəsihəti, onları həmişə bir olmağa səslənməsi, bunun üçün tək-tək oxları asanlıqla sindirməsi, altı oxu bir yerdə sindirməq üçün oğlanlarına bir-bir verməsi, onların da oxları sindirə bilməməsi və s. əhvalatlar Rəşidəddində və oğuz tarixi yazanlarda yoxdur. Yazıçıoğlu tarixinin oğuznamələrdən fərqlənməsi göstərir ki, o, xalq arasında

## YAZIÇIOĞLUNDAKI OĞUZ BOYLARI SİYAHISI

Xanlar xanı sümüyü bas və uca-buna xan derlər				
	Boyun adı	mənəsi	sümük	quş
Üç ox ki sol qoldur	Əvvəl, Bayındır	yəni həmişə bay və nemətli ol		
	Duvum, Biçənə	yəni eyni duruş-ucu, yaxşı döyüşçü	sol qara	Sunqur
	Səvvum, Çavındır	yəni namuslu və iraq çavlı	yağrıñ	
	Çəharum, Çəpni	yəni harada yağı görse, dərhal savaşar		
Dağ xan oğlanları ki V oğuldurur	Əvvəl, Salur	yəni sal (vyr), yəni harada yetişəsən, qılinc və çomağın rəvan olsun		
	Sevvum, Alayuntlu	yəni hədsiz ey ol, yəni qılıncları ala və eyü atlı	ucayla adlu	Uç quş
	Çəharum, Ürəgir	yəni həmişə öyülük və ehsan edicü		
	Dəniz xan oğlanları ki VI oğuldurur	Əvvəl, İqdir	yəni eyilük və ululuq və bahadurluq	
Duvum, Bügdüz		yəni dükəlinə təvazö və xidmət edər		
Səvvum, Yıva		yəni mərtəbəsi dükəlindən üstün ola	aşuqlu və qıç	Çağır
Çəharum, Qınıq		yəni dükəlindən her yerdə bunlar əziz ola		
Gün xan oğlanları ki dügəli oğlanların ulusudur	Əvvəl, Qayı	yəni möhkəm		
	Duvum, Bayat	yəni dövlətli və nemətli		
	Səvvum, Alqa-övlü	yəni hər yerə yürürlər	sağ qara yağrıñ	Şahin
	Çəharum, Qara övlü	yəni evləri qara		
Ay xan oğlanları ki II oğul durur	Əvvəl, Yazır	yəni çox vilayət onun ola		
	Duvum, Dögər	yəni yiğilmaq üçün bir yerə gələlər	aşuqlu umaca	Qartal
	Səvvum, Dodurğa			
	Çəharum, Yaparlı	yəni mülk tutmaq, hökm etmək		
Yıldız xan oğlanları ki III oğul durur	Əvvəl, Avşar	yəni cüst calaq və ava və canavara və quşa həvəslə		
	Duvum, Qızıq	yəni qüvvətli və yasaqdı ciddi	sağ umaca və adlu	Dov- şancıl
	Səvvum, Bəkdilli	yəni bəylər sözü əzizdir		
	Çəharum, Qarqın	yəni ulu iş, doyurucu		

geniş yayılan əfsanələrdən yararlanmışdır. Digər tərəfdən onun Dədə Qorqud dastanlarından da istifadə etdiyi görünüməkdədir. Yazıçıoğlu Əli Oğuznaməsi bütün Oğuz miflərini, dastanlarını əhatə etməsə də, hər halda dastan elementləri ilə zəngindir. Bu isə türk tarixinin spesifik cəhəti kimi dəyərlidir.

Tarixi, hem də filoloji baxımdan bir qiymətli cəhət də Yazıçıoğluun “Oğuznamə”nın uyğur versiyasından xəbərdar olmasıdır. Büyük qırur hissi ilə yazdığı salnamədə Yazıçıoğlu Əli deyir: “Əl-qıssə bunların nəsəbləri, rəvayətin kəlimələri və mötəbər nağılları uyğur xəttile oğuznaməde yazılmışdır”.

2. Səlcuq tarixi. İkinci hissədə Yazıçıoğlu Əli səlcuqların tarix səhnəsinə çıxması, qəznəvilərlə, bizanslılarla vuruşlarını ətraflı şəkildə şərh edir. O bu hissəni yazmaqdə, əsasən, Ravəndinin, İbn Bibinin əsərlərindən istifadə etmişdir. Burada Dədə Qorqudun Oğuznamə ilə səsleşən yerləri daha çoxdur. O, Türküstanın böyük padşahlarından – bayindurlardan, salorlardan danışır, Salur Qazanın ığidliyini öyür və ona əsərində çox yer verir. Dədə Qorqudun Rəsul Əleyhissəlam zamanına yaxın bayat boyundan çıxmazı, Allahın qüdrəti ilə qayıbdən xəbərlər verməsi, qayı boyunun son anda hakimiyətə gələcəyi və onların hökmranlığının əbədi olacağı barədə fikirlər KDQ-nin girişи ilə analogiya yaradır. Yazıçıoğluun Oğuz xanın müdrikliyi, ədalət simvolu olması, qalan hökmardaların da Oğuz elini ədalətlə idarə etmələri və s. onu “millətçi-tarixçi” (V.Qordlevski) söviyyəsinə qaldırır. XV yüzilliyin Anadolu xalq hekayətləri Yazıçıoğluun Oğuznaməsində çox güclü şəkildə hiss olunur.

Dili və üslubu baxımından tipik oğuz ləhcəsi ilə yazılmış bu əsər həm də XV yüzilliyin nəşr dili haqqında qiymətli mənbədir. Onun dili canlı xalq ifadələri ilə dolu olduğundan KDQ dilinə və üslubuna çox yaxındır.

### Ədəbiyyat:

Nour R. Oghour-name. Epopei turqul Alexandria, 1928.

Sümer F. Oğuzlar. İst., 1980.

Koroglu X. Огузкий героический эпос. M., 1976.

Bayat F. Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanı. B., 1993.

Gökyay O.Ş. Dedem Korkutun kitabı. İst., 1973.

Oğuznamə. Hazırlayıcı. S.Əlizadə. B., 1987.

Abbasqulu Maraği. Əmsali türkanə. B., 1992.

Самойлович А.Н. Один из списков “Родословного древа Туркменского” Абул-Гази-хана. Доклады АН СССР, № 2, 1927.

Демидов С. Туркменские овляды. Ашхабад, 1976.

Turkmen ədəbiyyatının tarixi (orta asırlar dövrünün edəbi mirası). I tom, Aşqabat, 1975.

Самойлович А.М. Очерки по истории Туркменской литературы. Туркмения, т.1, Л., 1929.

Bekmuradov A. Akdalı xəm oğuznaməciliq debi. Aşqabat, 1987.

Akdalın N. Şıqırlar xəm poemalar. Aşqabat, 1990.

Raiisud-ad-Din Ф. Сборник летописей. T. 1-3. M.-L., 1946-1960.

Raiisud-ad-Din Ф. Джами ат-Таварих. T.3, B., 1957.

Toğan Z.V. Oğuz destanı. Reşideddin Oğuznamesi, tercüme və tehlili. İst., 1972.

Quatremere M. Historire des mingols de Perse écrite en persan par Rachid-Edin. №1. Paris, 1836.

Bekmuradov A. Qöroqlının ızları. Aşqabat, 1988.

Abulqazi. Şejerei terakime. Aşqabat, 1992.

*Radloff W.* Das Kudatku Bilik der Jusub Chass-Hadschib aus Balasagun. th. 1. st. Pbg. 1891.

*Pellet P.* Sur la legende d'Ugur. Khan en ecriture ouigoure. Toung- Pao. vol. XXVII. Zeide, 1930.

*Bang W. und Rachmati G.R.* Diee legende ven Oghur Qagan. SPAW. phil. hilt. kl.2. XXV-Berlin, 1932.

*Шербак А.М.* Огуз-наме. Мухаббат-наме. M., 1959.

*Еркин М.* Ойуз Каан дестаны. Ист., 1970.

*Бичурин Н.Я.* Собрание сведений о народах обитавших в Средней Азии в древние времена. Т. I, М.-Л., 1950.

*Кононов А.Н.* Родословная туркмен. Сочинения Абуль-Гази хана Хивинского. М.-Л., 1959.

*Бернштам Н.А.* Историческая правда в легенде об Огуз Кагане. Советская этнография, 16, 1935.

*Ögel B.* Türk mitolojisi. Ankara, 1971.

*Әmiraliev K.* "Oğuz kağan" eposinin tipi. Alma-Ata, 1989.

*Füzuli Bayat*

**OX, YAY və SADAQ** – Ox yayla atılan, ucu iti və ucluğu dəmir başakdan – başlıqdandan ibarət silah. 200-300 metrlik məsafədən düşməni sıradan çıxarıır. KDQ-də oxun bir çox növləri və əlamətləri verilmişdir: üç yeləkli qayın oq (D-63<sup>11</sup>) qayın dalı yeləkli sum altunlu ox". (D-63, 207<sup>11</sup>) Əksər hallarda ox və sadaq KDQ-də yanaşı işlənmişdir; "Sadağında səksən oqun vergil mana" (D-49<sup>1</sup>); "Sadaqından doqsan oxın yerə dökdi" (D-198<sup>12</sup>); "Sadaqda oxum kişiñ dələr" (D-248<sup>11</sup>). "Sadaq" sözü ilə yanaşı KDQ-də bir dəfə "tirkəş" (D-189<sup>8</sup>) də işlənmişdir. Sadaq, tirkəş, o cümlədən də "bəlik" adlanan oxqabı 80–90 ox tuturdu. Üç lələkli oxlar sürətlə uçur, düz hədəfə dəyiirdi, bu oxların uclarında açılmış xüsusi deşik ox uçarkən tükürpədən səs çıxarıır

və düşməni qorxuya salır. Yayın ən çox dəstəsinə ağaçqayın qabığı sarılmış növü geniş yayılmışdı (ağ tozluca qatı yay – D-49<sup>2</sup> və s.). Oxlardan ağaçqayın budağından düzəldilirdi, yayın kırışı vəhşi sığır damarından olur, qabsız, ciyində gəzdirilirdi. Bu ondan dərhal istifadəni asanlaşdırırırdı.

Ox və yayın türklərdə simvolik mənası vardı. Ox təbəəlik, yay hakimlik rəmzi sayılırdı. Siyasi baxımdan hər bir asılı boyanın ox verilirdi. Bu oxlardan birliyi Oğuz elini təşkil edirdi. Qərb göytürklərini təşkil edən boyalar birliyinə On Ox deyilirdi. Qədim türklərdə "müstəqillik" sözü "oxsuz" ilə ifadə edilmişdi.

**OXÇU ƏNSƏ QOCA OĞLU** – iç Oğuz qəhrəmanı, XII boyda adı çəkilir. Ermənistanın Dərələyəz mahalında Oxçu çayı, Amasiya rayonu ərazisində Oxçuğlu; Türkiyə və Bolqarıstan ərazilərində Oxçular kəndləri olub.

**OXDAR, OXTAR** – Kənd adı. Qafan ərazisində, Oxdar çayının sahilindəki azərbaycanlıların yaşadığı kəndin adı olmuşdur. 1918 ildə ermənilər kəndi dağışsa da, 1926 ildə əhali geri qayıtmış və kəndi bərpa etmişlər. 1988 ildə kənddə 850 nəfər azərbaycanlı yaşmışdır. Oxdar kəndinin adı da Ox tayfası ilə əlaqədardır. KDQ-də də Ox tayfları xatırlanır.

**OLEARI ELŞLEGER ADAM** (1603-1671, Qottori Şlezvinq) – alman alimi.

Səyahət zamanı Dərbənddə olarkən yerli əhalidən bir sıra maraqlı rəvayətlər yazıya almışdır ki, onlardan biri də Dədə Qorqud haqqındadır.

Oleari "Səyahətnamə"ində Dərbənddən danişarkən İmam Qorqudun qəbri haqqında belə bir rəvayət verir:

“Burada biz daha iki müselman müqəd-dəsinin məzarlarını gördük: onlardan – Pir Mühərrinki düzənlilikdə, İmam Qor-qudunku isə dağ yamacında idi. Qorqud haqqında deyirlər ki, o, Məhəmməd peyğəmbərin dostu olmuş, həmişə yan-yörəsində dolanmış, ondan öyrənmiş və onun ölümündən sonra daha üç yüz il yaşamışdır. Danışırlar ki, o, Həsən şahin yanına yollanmış, onun üçün qopuz çalaraq nəgmələr oxumuş və bununla şahı ləzgilərə qarşı döyüşə inandırılmışdır. Əvvəllər bütərəst olmuş, ləzgilərə və ya Dağıstan tatarlarına müraciət etdikdə və onların arasında islami təbliğ etməyə başladıqda qətlə yetirilmişdir. Onun qəbri dörd taxtadan quraşdırılmışdır; hər yerdən görünən məzərnə çox acınacaqlı mənzərə açılırdı. Dünən mən oraya baş çəkmiş, hər şeyi diqqətlə nəzərdən keçirmiş, heç bir bəzək əşyası tapmamışdım. Qəbrin mühafizi qoca bir qadın idi. Lakin həmin gün, qurban mərasiminin baş verdiyi zaman yerə həsirlər salınmış, qəbrin qarşısında qızılı rəngdə parça qırığı asılmışdı. Şəhərdən və uzaqdan çoxlu qadın və qızlar golir, ayaqyalın mağaraya keçir, qəbri öpür və yerdə oturaraq öz diləklərinin həyata keçməsi üçün dua edirdilər”.

**ORFOQRAFIYA** – KDQ-nin orfoqrafik sistemi Dresden və Vatikan əlyazmalarındaki imla xüsusiyyətlərinin vəhdəti kimi təsəvvür olunur. Lakin qədim olan Dresden nüsxəsi əsasən hərkəsiz, Vatikan nüsxəsi isə hərkəli nəsxlidir. Hər iki nüsxədəki eyni söz və şəkilçilərin yazılışında eyniyyət və ya uyğunluqla yanaşı, fərqlər də mövcuddur. Bununla belə, KDQ-nin orfoqrafiyası “ərəb imla üsulu”nun normalarını əks etdirir. Ona görə də, birinci növbədə, Dresden nüsxəsinə istinadən

ərəb hərflərinin fonoqrafik səciyyəsini (yəni hər hansı hərfin hansı fonemini və ya fonemləri əks etdirdiyini) aydınlaşdırmaqla dastanların imla xüsusiyyətləri haqqında təsəvvür yaratmaq mümkündür.

İstisnalar nəzəre alınmazsa, D. və V. nüsxələrində ərəb və fars sözlərinin yazılışı mənbə dillərdəki imla normalarına uyğundur. Türk sözlərinin yazılışında isə spesifik məqamlar vardır; bir sırə sözlərdə sait və samitlərin qrafe-moloji ifadəsi bəzi hərflərin sinkretizmini, həmçinin nəsx xəttindən nəstəliq keçid mərhələsini (XV əsr) təmsil edir. Saitlər aşağıdakı şəkildə ifadə olunur: a- sözün hər yerində “əlif”lə, həm də söz əvvəlində çox zaman “mədd” işarəsi işlənmədən; məs.: ata, bağ, ma-na. Söz sonunda (şəkilçilərdə) “hayi-həvvəz” də “a” oxunur; məs.: alaca, çağda, yanına. Söz ortasında “a” saitinin yazılmadığı hallar da vardır: q(a)rğu, q(a)rşu. ə – söz əvvəlində “əlif”lədir. (V.n.-ə “fəthə”li), söz ortasında yazılmır, sonda “hayi-həvvəz”lə (V.n.-də “fəthə” ile) verilir; ərd(ə)m, d(ə)də, d(ə)və, düzgmə, e- əvvəldə “əlif”lə (V.n.-də “fəthə”li), söz ortasında ya yazılmır (V.n.-də “kəsrə” ilə), ya “ye” hərfi ile ifadə olunur; eyni vəziyyət söz sonunda təkrar olunur: gec, gerçək, de. “I” saiti əvvəldə “əlif”, sonda “ye” ilə, söz ortasında (xüsusən şəkilçi tərkibində) əsasən buraxılır (V.n.-də isə kəsrə ilə göstərilir): İlqi, ari, q(i)m(i)z, alq(i)ş, baş(i)m, çal(i)ndı. “İ” saiti əvvəldə “əlif” (V.n.-də “kəsrə”li) və ya “əlif+ye” ilə, sonda “ye” hərfi ilə ifadə olunur; D.n.-də söz ortasında çox zaman yazılmır (V.n.-də “kəsrə” ilə): im-di, incə, d(i)lek, b(i)r, k(i)msə, y(i)gid, mən(i)m, diləd(i)m.

Dodaqlanan saitlər söz əvvəlində “əlif+vav”la (V.n.-də “zəmmə” qoyu-

lur), söz ortasında və sonunda “vav”la ifadə olunur (“o” və “ö” sonda işlənmir); dodaqlanan saitlərin də söz ortasında yazılmadığına çox tesadüf edilir. Məs.: ot, oğul, uzun, üzərinə, D(o)mrul, qop(u)z, y(u)mr(u)q, öl(ü)mlü, t(o)puğında. “Oğuz”, “oğul”, “us” və “Uruz” sözləri bir neçə yerdə ancaq “əlif”le yazılmışdır.

Sözlərin samit tərkibinin ifadəsi baxımından aşağıdakı xüsusiyyətlərini qeyd etmək olar: 1. k, g və n (sağır nun) səsləri sözün hər yerində “kaf” hərfi ilə ifadə olunur (bəzən söz sonunda “kaf” hərfi “kəşidə”siz, lakin “həmzə”lidir). Həmin səslərin fonem məzmunu ancaq sözün mənasına əsasən müəyyənləşir. Məs: kül, səksən, köşək; gödək, kölgə, yeg; sonra, könlek, ün. Bəzi ikihecalı sözlərin sonundakı “kaf”ın k, yoxsa g olduğunu dəqiqliq söyləmək çətindir. KDQ dilinin fonetik tərkibində prof. Ə.Dəmirçizadənin “sağır nun” səsinin prototipi – “ibtidai əсли” adlandırdığı qovuşuq burun-boğaz səsi “qünnəli q” yoxdur. Dastanların dilində “nq” qovuşuq samitinin “varlığı” iki sözə istinadən düşünmək olar: bunlardan birincisi “qaranlıq” məfhumunu bildirən, əsasən, iki variantda yazılan sözdür; bu söz həm “nun”dan sonra gələn “kaf”la (D.n., səh.48, 57, 137, 140, 145, 157, 222, 223, 231, 243, 247, 257, 263, 272, 284) yazılıb; bu halda birləşdirici “n”-dan sonra “sağır nun” gəlir və “qaranlu” oxunur, həm ancaq “kaf”la yazılıb (D.n. səh.24, 42, 64, 136, 268, 269) “qaranlu” oxunmalıdır; nəhayət, “nun”-dan sonra “qaf” gələn variantdır (D. nüsxəsi, səh. 40, 45, 46, 47), bu variantda “qaranqu” kimi oxunur. Həmin söz “qaranlıq” söz formasının arxetipidir, söz kökü “n” birləşdiricisi və ad düzəldən “-qu” şəkilcisinən ibarətdir. Digər bir söz isə “əks-səda” mənasında

işlənmiş “yangu”dur (D., səh.227); bu söz də “yan” sözünə -qu şəkilcisinin fonetik variantının əlavə olunması ilə düzəlmüşdir.

2. Türk mənşəli birhecalı sözlərin sonunda və bəzi ikihecalı sözlərin ortasında işlənən dilarxası kipləşən q səsi “qaf” hərfi ilə ifadə olunur; həmin hərf bəzən “x” samitini də əks etdirir.

3. Ərəb dilində spesifik danışq səslərinin işarəleri sayılan ərəb sözlərində işlənərək mənbə dildəki məxrəclərdə yaranan fonemləri ifadə etmişdir. Lakin “ta” və “sad” hərfləri sistemli şəkildə türk mənşəli kök morfemlərdə də işlənmişdir; bu hərflər fonematik deyil, ərəb imla üslubuna tabe tutularaq fonetik-orfoqrafik vəzifə daşımışdır. Belə ki, “ta” və “sad” hərfi ilə yazılan türk sözlərinin kökündə incə sait təsəvvür etmək mümkün deyil. Prof. Ə.Dəmirçizadə “t” samitinin “te” və “ta” ilə, “s” samitinin “sin” və “sad”la verildiyini qeyd etmiş, lakin bunun səbəbini – “ta” və “sad” hərflərinin söz kökündə qalın saitləri incələrdən ayırmağa xidmət etdiyini aydınlaşdırılmamışdır. Bu cəhət KDQ orfoqrafiyasında diqqəti xüsusi cəlb edir. Müasir Azərbaycan və türk dillərində “d” səsi ilə başlanan 50-yə qədər söz dastanlarda “ta” ilə yazılıb: tağ, tağarcıq, tam, tamar, tana, tar, tarı, taraq, taş, tatlu, tavşan, tırnaq, toğ, toğrı, toqsan, toquz, tolu, tonuz, tut-, tutsaq, tur-, toy, tuy-, toy-, tul, toqun- və s. Göründüyü kimi, “ta”-dan sonra ancaq qalın sait gəlir. Bu cəhətdən “te” ilə yazılan sözlərə də diqqət yetirmək məraqlıdır: təkə, tekür, təpəl, tik-, təndür, tez, tök-, tümən, tükən-, tülü, türkmən, təbor və s. “Te”-dən sonra incə sait gəlməsi də qanunauyğunluq təşkil edir; bir neçə sözdə “tə”-dən sonra “əlif” gəldikdə qalın sait (a) oxunur (məs.: tac, tat, tatar və s.), bu da təbiidir; çünkü

“əlif” söz ortasında ancaq “a”nı bildirir. “D” herfi ilə başlanan türk mənşəli söz köklərinin incə sait tərkibli olması da tosadüfi deyil.

Türk sözlərində “sad” hərfi də eyni məqsədlə – sait qalınlığını nəzərə çarpdırmaq üçün işlədilmişdir: saç, sağ, sağış, sağrı, saqla-, sal-, sanc-, sapan, saru, saruq, savaş, say, sayru, siğır, sı-, sınuq, sira, soğan, son, sol, soy, sonra, sor-, su, suç, sun-, sunqur, souq; bas-, qis-, qisır və s. Lakin “sin” hərfi sözdə incə sait tərkibini təmin etmişdir: seç-, səgirt-, səksən, sən, səp- sər-, səs, sev, sevinc, sil-, sinək, sinir, siz, səög-, səylə-, söz, süd, süglük, sür-, süri, süsəgən və s. Beləliklə, “ta” və “sad” hərfələrinin türk mənşəli sözlərdə nə üçün və necə işləndiyini nəzərə almadan mətnin oxunuşu tam düzgün hesab edilə bilməz.

4. Samit qoşalığını bildirən “təşdid” işarəsi də ərəb dili imlasına uyğundur; əlli, bəllü, dillü, issi, ussum, bazlammac kimi türk sözləri “təşdid”lə yazılmış, lakin yedi, səkiz, toquz sayıları “təşdid”siz yazıldığına görə, yəqin ki, qoşa samitsız olmuşdur.

Dastanların dilində bəzi ərəb və fars sözlərinin türk dili fonetikasına uyğun yazılılığı da müşahidə edilir. Məs.: dünyə (əsl: dünya), qala (əsl: qal'a), qada (əsl: qəza), imirzə (əsl: mirza), Fatma (əsl: Fatimə), badya (əsl: badiyə), heç (əsl: hiç), əlbətdə (əsl: əlbəttə) və s.

KDQ mətnində şəkilçilərin böyük əksəriyyəti ikivariantlıdır. Şəkilçilərin əski Anadolu türkcəsinə uyğun olaraq dodaqlanan sait tərkibli variantları üstünlük təşkil edir (istisnalar da vardır). Sözdüzəldici şəkilçilərin yazılışı aşağıdakı kimidir:

1. İsim düzəldən – lıq şəkilçisi iki cür yazılır: –lıq, –lik – qaftanlıq, yağılıq, qullıq, xoşlıq, şışlık, günlik, dəlilik.

2. İsim düzəldən – çı şəkilçisi iki variantdadır: –çı, -çi -avçı, İlqıcı, yolçı, qapıcı, şahinçı.

3. Sifət düzəldən -lı şəkilçisi ancaq dodaqlanan qapalı sait tərkiblidir: -lu, -lü – oğullu, hallu, qızlu, yürekli.

4. Sifət düzəldən – siz şəkilçisi iki variantlıdır: –suz, -süz – qulaqsuz, ağılsız, başsız, dibsüz, dərnəksüz.

5. Sifət düzəldən -kı (-dakı) şəkilçisi sait və samit tərkibinə görə ikivariantlıdır: -kı, -ki; – dağı, – dəki – yarındı, bugünkü, altındağı, yanındağı, başındağı, əgnündəağı, eşikdəki.

6. Kiçiltmə, əzizləmə bildirən -cıq, -cuğaz şəkilçisi ikivariantlıdır: -cuq, -cük; -cuğaz, -cügəz – qaracuq, alincuq, oğlancuğ, dəpəcük, dizeük, gəlincük; qızcuğaz, gözcügəz.

7. Adlardan fel düzəldən şəkilçilər (-la, -al, -a, -ı, -ar) ikivariantlıdır: başla-, oxla-, dişlə-, gözlə-; yaşa-, oyna-, dile-; bunal-, sağal-, yönəl-; dari-, bərki-; ağar-, yaşar-, gögər-.

8. Feldən ad düzəldən şəkilçilər (-ma, -ış, -ıq, -anaq) ikivariantlıdır: qovma, soylama, yemə-içmə, dəpmə; baqış, turış, səgirdiş; yanuq, sınuq, dəlük; yiğanaq, dəgənək.

Feldən attributiv isimlər düzəldən -qın şəkilçisi samit tərkibinə görə üçvariəntlidir: çapqun, daşqun, azgün, qırğın, ötkün. Feldən isim düzəldən -im şəkilçisi isə müasir Azərbaycan dilindəki kimi dördvariantlıdır: yayılım, kəsim, geyim, toyum, ölüm.

Sözdəyişdirici (grammatik) şəkilçilərin imlasında da bir sıra xüsusiyyətlər vardır: 1) II şəxs mənsubiyət və şəxs şəkilçiləri mütləq “sağır nun”la formalaşır. 2) III şəxs mənsubiyət şəkilçisi kökün dodaq ahənginə tabe olmur: yoli, gözi, ulusi, dəlüsü. 3) Yiyəlik hal şəkilçisi də mütləq əlamət kimi “sağır nun”la işlənir; əsasən bir cür yazılmış-

dir: -un, -ün, - qızun, Beyrəgün. 4) Yönlük və yerlik hal şəkilçilərində sonda gələn “hayi-həvvəz” əsas ifadə vasitəsidir: atuma, əlümə; Qaraqucda, burada, Dərvənddə. Şəxs əvəzliliklərinin təki yönlük halda istisna olaraq “əlif”lə yazılib; ona görə də “mana”, “sana”, “ana” şəklində oxunur. 5) Çıxışlıq hal şəkilcisində sait işarəsi yoxdur: atdan-ayğırdan, qoyundan, dəvədən. 6) Məs-dər şəkilçiləri müasir dildəki variantlardan başqa, “-max” şəklində də yazılır: turmax, binmax. 7) Felin əmr şəklində III şəxs sonluğu (tək) iki cür oxunsa da, bir cür yazılmışdır: - sun, - sün, -çıqsun, tursun, alsun, bilsün, versün, gəlsün.

Burada xatırladılmayan leksik və qrammatik şəkilçilərin yazılışı müasir Azərbaycan dilinin fonetik-orfoqrafik normaları ilə uyğunluq təşkil edir.

*Samət Əlizadə*

**ORXAN ŞAIQ GÖKYAY** (1902 İnebolu-1994 İstanbul) – şair, publisist, folklorşunas, qorqudşunas.

70 illik elmi fəaliyyətinin əlli ildən çoxunu KDQ-nin aşdırılmasına həsr etmişdir. 1938 ildən başlayaraq bu mövzuda bir sıra məqalələr və yeddi kitab (1938, 1939, 1943, 1973 və s.) nəşr etdirmişdir. İlk dəfə 1938 ildə İstanbulda Berlin nüsxəsi əsasında latin əlifbasi ilə KDQ-ni oxuculara çatdırılmışdır. Bu nəşr yüz yetmiş bir səhifədən, on iki bölmədən ibarətdir. Buraya Dədə Qorqudun məzarı adlı iki fotoskil də əlavə edilmişdir.

Çoxcildli “İslam ensiklopediyası”nda Dədə Qorqud bölməsini O.Ş.Gökyay yazmışdır.

O.Şaiqin KDQ abidəsinin aşdırılmasına həsr etdiyi ən iri həcmli əsəri “Dədəm Qorqud kitabı”dır (1973). Kitab 1025 səhifədən ibarətdir. Burada

3 səhifə giriş, 149 səhifə 12 boy, 3 səhifə izahlar və ixtisarlar, 161 səhifə lügət verilmiş, 5 minə yaxın sözün mənası açıqlanmışdır.

Bu əsər türk folklorşunaslığı üçün əvəzsiz bir mənbədir. Kitabda KDQ-nin çoxsaylı qaynaqları yüksək elmi səviyyədə araşdırılmış və bütün sahələr əhatə olunmuşdur.

**ORXON ABİDƏLƏRİ VƏ KDQ** – Türk xalqlarının əldə olan ən qədim yazı örnəkləri V-IX yüzilliklərə aid edilən Orxon-Yenisey abidəlidir. Bu yazılar Skandinaviya mənşəli run əlif-basına bənzədiyti üçün onlara türk run yazıları, eləcə də qədim türk abidələri də deyirlər.

Orxon-Yenisey abidələri ilə qarşılıqlı müqayisə yalnız fonoloji, leksik-semantik, eləcə də qrammatik təkamülü izləmək üçün deyil, eyni zamanda söz sənətinin tarixini öyrənməyə o mənada daha çox imkan verir ki, burada linqvisistik səpki ilə poetik səpkinin ayrılmadan bir-birini üzvi şəkildə tamamlayan bir formada həll edilməsi nəzərdə tutulsun. Məhz sistemli şəkildə tətbiq olunan linqvopoetik təhlil Orxon-Yenisey abidələri ilə konkret abidələrin, eposların qarşılıqlı üzvi əlaqəsini, bədii sözün genetik təcrübəsini aşkarlaya bilər.

Türkçə dastanlar, xüsusən KDQ, “Manas”, “Alpamış”, “Koblandı Batır” və b. eposlar Orxon-Yenisey abidələrindəki poetik formullarla, vasitəsiz nitq biçimləri, psixoloji və sintaktik paralellizm örnəkləri ilə, bədii təyin sistemi, metafora prinsipləri ilə səsləşir. Şübhəsiz, bütün bu üslubi-poetik sistemi yalnız Orxon-Yenisey abidələrindən gəlmə hesab edib, onların adına yazmaq düzgün olmaz. Çünkü dastan ənənəsi elə bir bünövrədir ki, onun üzərində Orxon-Yenisey yazıları da ucalıb, KDQ

də, “Manas” da. Əgər KDQ “Maday Qara”, “Manas”, Orxon abidələri ilə dil-üslub, poetika baxımından səsləşirə, bu faktların bir qismi konkret təsir kimi də diqqətəlayiqdir.

Biz Orxon-Yenisey abidələri ilə KDQ-nin səsləşdiyi bir neçə tipik sintaktik biçimə, üslubi-poetik formullara diqqət yetirək:

“Sağdakı şadapit bəylər, soldakı tarkat, buyruk bəylər. Otuz tokuz oğuz bəyləri, xalqı. Bu sözümüz yaxşıca eşidin” (Kül tiqin abidəsi).

“Sağda oturan sağ bəglər, sol qolda oturan sol bəglər. Eşikdəki inaqlar! Dibdə oturan xas bəglər! Qutlu olsun dövlətinüz” (D-110<sup>10</sup>).

Və ya:

“Görür gözüm görməz teq, bilir bilməm bilmez teq olub” (Kül tiqin abidəsi).

“Mənim görür gözlərim görməz oldı. Tutar mənim əllərim tutmaz oldı” (D-154<sup>10</sup>).

Yaxud:

“Öləcək xalqı doğrultum. Yalın kavmi giyimli, yoksul kavmi bay kiltim. Az xalqı çox kiltim” (Kül tiqin abidəsi).

“Ac görsən doyurgıl, yalıncı gərənən donatgil”. (D-14<sup>7</sup>)

Və yaxud da:

“Yuka kalın bolsar, toplaqluk alp ermisi, yine yogan bolsar üzqülük alp ermisi” (Tonyukuk abidəsi).

Yalnız igit alp olmaz,

Yovşan dibi bərk olmaz (D-3<sup>8</sup>).

Abidələrdə işlənən: “Vardığın yerde iyiliyin o oldu: Kanın suca yükürdi, kemikin tağca yattı” kimi cümlələr das-tanlarımızın dilinə nə qədər doğmadır: “Bir qiyamət savaş oldu, meydan dolu baş oldu” (KDQ), “Qızğın davayıdı. Ko-roğlu əmud vururdu, cida oynadırdı, şəşpər atırdı, hansı yana üz çevirirdi, düşməni qatırm-qatırm qattayırdı. Başlar

kəsirdi, qollar qırırdı, qanı su kimi axırdırdı” (“Koroğlu”)...

Abidələrdə qurda inam ilə bağlı ünsürlər KDQ-də “Qurd yüzü mübərəkdir” deyimi ilə sələşir, eləcə də advermə, yas və toy mərasimlərinin uyarlığı diqqəti cəlb edir.

Orxon abidələri tarixi-epik hekayətlər kimi bədii ünsürlərə malikdirlər, KDQ başdan-başa bədii sistem əsasında qurulub, müxtəlif zamanların tarixi-sosiooloji əlamətlərini özündə yaşadır. Orxon abidələri öz dövrünün tarixi sənədidir. Bu abidələrin müəllifləri dildə hazırlanmış klişe-formulardan yerli-yerində istifadə etmişdir. KDQ-ni daha çox tarixi-filoloji aspektde təhlil edən tədqiqatçı S.Əliyarov “Dədəm Qorqud” kitabında “Anaxaganlığı tarixinin izləri” məqaləsində aşağıdakı formulları qarşılaşdırılmışdır.

#### KDQ – Qədim türk run yazıları

Qadının ana, qadın ana – Ögim qatun  
Ana haqqı – Tanrı haqqı – Umay teq  
ögim qatun  
Xan baba, qadın ana – qanım qağanıq,  
ögim qatunuq  
qız kişi, gəlin kişi, xatun kişi, anam kişi  
qız oğlan – dişi kişilər  
qızım-gəlinim – qız oğlan qız-gəlinlərim  
qaza bənzər qızım gəlinim bunlu oldu –  
silik qız oğlan kün boltı

Misallardan gördüyüümüz kimi, Orxon abidələrində də, KDQ-də olduğu kimi, təkrar sistemi dilin bütün səviyyələri üzrə özünü göstərir:

fonetik səviyyədə – alliterasiya  
morpholoji səviyyədə – morfemlərin təkrarı

leksik səviyyədə – qoşa sözlər, anafora və epifora

sintaktik səviyyədə – ritmik-sintaktik paralelizm.

Bu cür sistemli təkrarın poetik funksiyası haqqında geniş danışmaq olar. Türk xalqlarının qədim ədəbiyyatı üçün, sözün magik qüvvəsinə inamı şorh etmək üçün və nəhayət, qədim türk şerinin mənşeyini öyrənmək üçün təkrarlar sisteminin linqvopoetik funksiyası həllədici rol oynayır. Bütün mətni əhatə edən bu təkrar vahidlər mətnin hissələrini bağlamaqda, emosionallığı, ekspressivliyi qabarlıq şəkildə ifadə etməkdə mühüm əhəmiyyət kəsb edir.

Türk dillərinin poetik baxımdan yetkin inkişaf səviyyəsini, poetik üslubun zəngin bədii ifadə vasitələrinin sistemini, ritm və intonasiya bütövlüyünü, rəngarəngliyini öyrənməkdə Orxon-Yenisey abidələri qiyəmtli mənbədir. Başqa türkdilli abidələr kimi, KDQ-nin də Orxon-Yenisey abidələri ilə daha geniş ölçüdə müqayisəsi və linqvistik poetika metodları ilə araşdırılması qorqudşunaslığı daha da zənginləşdirəcəkdir.

#### Ədəbiyyat:

Anar. Dünya bir pəncərədir. B., 1986.

Berñitmat A. Социально-экономический строй орхено-енисейских тюрок VI-VIII веков. M., 1946.

Vəliyev K. Dastan poetikası. B., 1984.

Gumilev L. Древние тюрки. M., 1967.

Əliyarov S. "Dədəm Qorqud" kitabında anaxaşanlığı tarixinin izləri. "Azərbaycan filologiyası məsələləri". B., 1984.

Ergin M. Dede Korkut kitabı, I Giriş-Metin Faksimile, Ankara, 1958.

Ergin M. Orhun abidəleri. İst., 1970.

Жирмунский В. Зарифов Х. Узбекский народный героический эпос. М., 1947.

Жирмунский В. Тюркский героический эпос. Л., 1974.

Kitabi-Dədə Qorqud. Bakı, 1962.

Конратбаев А. Древнетюркская поэзия и казахский фольклор. АДД. Алма-Ата, 1971.

Koris F. Древнейший народный стих турецких племен. СПб., 1909.

Lord A. The Singer of Tales, Cambridge Mass, 1960.

Малов С. Памятники древнетюркской письменности. М., 1951.

Mirzoev T., Sarımsakov B. "Достон, унинг, турлари ва тарихи" тароккиети, "Узбек фольклорининг эпик жанrlар итуплами". Тошкент, 1981.

Rakhmonov N. Поэтика памятников Кюль-Тегину, АКД, 1983.

Curazakov C. Алтайский героический эпос. М., 1985.

Смблева И. Поэзия тюрок VI-VIII веков. М., 1965.

Смблева И. Поэтика древнетюркской литературы и ее трансформация в ранне-классический период. М., 1976.

Щербак А. Соотношение аллитерации и рифмы в тюркском стихосложении, "Народы Азии и Африки", 1961, № 2.

Şükürov Ə., Məhərrəmov A. Qədim türk yazılı abidələrinin dili. B., 1976.

Kamil Vəli Nərimanoğlu

**OSMAN, OSMAN ÜFFAN OĞLI** – İlk dörd xəlifədən üçüncüsü, Məhəmməd ə.s. qızı Ruqiyənin öri. Ruqiyə Bədr vuruşu zamanı xəstəlikdən vəfat etdiyindən sonra Məhəmməd ə.s. qızı Ümm Gülsümü Osmana ərə vermişdir. Müqəddimədə adı çəkilir.

**OV, OVÇULUQ** – Türk epik, folklor, yazılı və mifoloji mətnlərində, miniatür sənətində, qayaüstü rəsmi lərde geniş yayılmış köçəri mədəniyyət aktı.

Türklər ova böyük əhəmiyyət vermiş, onu igidliyi, bacarığı, çevikliyi və s. yoxlamaq üçün bir növ məşq hesab etmişlər. Ov və ovçuluq türk, monqol və Sibir xalqlarında hərbi-təsərrüfat məhiyyəti daşımışdır. Ovun KDQ mətnlərində sosial hadisə olduğu görünür.

KDQ-də ov və ovçuluq qəhrəmanların əsas əyləncə, istirahət, məşğuliy-

yət növüdür. Boylardan göründüyü kimi, şələn, döyüş, ov səhnələri tez-tez bir-birini əvəz edir. Buna görə də əski ov və ovçuluq kultunun qayda-qanunları KDQ qəhrəmanları tərəfindən gözlənilir. Çox əski çəglardan ovun keçirilməsi Asiya köçərilərində kult səviyyəsində olmuşdur. Məsələn, “Dirsə xan oğlu Buğac xan boyı”nda “Qalqubani Dirsə xan, sənin oğlun yerindən uru durdu, köksü gözəl qaba dağa ava çıqdı. Sən var ikən av avladı, quş quşlaşdı” (D-20<sup>1</sup>) misalından göründüyü kimi, ailənin böyüyü ata dura-dura, oğulun izinsiz ova çıxmazı qadağandır. Hətta bu etik-əxlaqi normanın pozulması ölümlə cəzalandırılır. Bunu Dirsə xanın oğlunu ovda ölümçül yaralaması da sübut edir.

KDQ-də Bəkilin, Dirsə xanın, Qazan bəyin ov səhnələrindən oğuzların ov və ovçuluq sosial institutuna münasibəti aydınlaşdır. Ovun bütün qaydaları – pusqu qurmaq, heyvanları, quşları həmin pusquya götirmək, ovun aparıcısının ilk olaraq ov etmək səlahiyyəti, başqasının ovunu vurmağın qəbahət sayılması və s. problemlər açıq-aydın görünür. KDQ-də ov və ovçuluq kulturoloji hadisə olduğundan ilk ovun şərəfinə xüsusi mərasim keçirilir. Bu halda ata artıq yetkinlik yaşına çatmış oğlunun hərbi biliyini yoxlamaq məqsədilə onun şərəfinə ilk ov səhnəsi keçirir. Bu münasibətlə keçirilən ovda bütün tayfa üzvlərinin iştirakı vacibdir. Həmin ovda ata oğula döyüşün sirlərini heyvanların üzərində öyrədir. O, oğlunun ox atmasına, kəmənd atmasına, pusqu qurmasına, at çapmasına, çevikliyinə tamaşa edir, onun bir döyüşü kimi yetişdiyini qiymətləndirir. Bu ilk ov münasibətlə ümumtayfa şənliyi – toy keçirilir. Buğacın ilk dəfə ova çıxdığını anasının dilindən öyrənirik. “Dirsə xanın xatuni

oğlancığının ilk avıdır – deyü, atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qirdirdi. Qanlı Oğuz bəglərin toylayım, – dedi” (D-23<sup>5</sup>).

Eyni ilə Qazan bəy də oğlu Uruzu ilk dəfə özü ilə ova aparanda Boyu Uzun Burla xatun da “... atdan-ayqır-dan, dəvədən buğra, qoyundan qoç qirdirdi. Oğlancığının ilk avıdır, – Qanlı Oğuz bəglərin toylayayım, – dedi” (D-135<sup>5</sup>). Oğuz bəylərinin həm ovda, həm də ümumtayfa şənliyində iştirakı ovun kütłəvi xarakter daşıdığını sübut edir. Oğuz igidlərinin kafirlərlə döyüşə qədər öyrəndikləri hərb sənətinin ovda yoxlanılması Uruzun atası Qazan bəyin məzəmmət dolu sözlərində qalmışdır.

Əski türk ov qayda-qanuna görə, ovun pozulması yasaqlandığından bu, KDQ-də də qorunmuşdur. Məsələn, Qazan bəyin ova çıxmásından istifadə edən kafirlər onun evini yağmalayırlar. Bunu yuxu vasitəsilə bilən Qazan qardaşı Qaragünəyə “Mənim avımı bozma, ləşkərimi dağıtma” (D-43<sup>10</sup>) – deyir. Buradan ovun pozulmasının nizamın dağılmasına səbəb olacağı aydınlaşır. Həm də Qazan bəyə görə ovun pozulması ləşkərin dağılmasıdır. Tebii ki, əski ov səhnəsində düzülüş, hərəkət eyni ilə ordunun döyüş vaxtı düzülüşünə bənzeyirdi. Ovun pozulmaması, dəha doğrusu, qadağanın qorunmasına əməl “Bəkil oğlu Əmrənan boyı”nda da qabarıq verilmişdir. Ovda ayağı sınmış Bəkil ovun pozulmaması üçün bunu heç kimə demədən, geriyo evinə qayıdır.

Ancaq həm Qazan bəyin, həm də Bəkilin ovdaçıllara bildirmədən geriyə dönməsi, labüb şəkildə “qadağan pozulmalıdır” məntiqinə götirib çıxarır. Ovun pozulması yalnız ovu təşkil edənin ixtiyarındadır. Qazan bəyle Bəkil ovda mərkəzi fiqur olduqlarından onların yoxluğu dərhal hiss edilir. Digər

tərəfdən, ovun pozulması felakətin baş verdiyinə işarədir. Hər iki misalda bunun aydın əlamətləri saxlanılıb (Qazanın evinin kafırlar tərəfindən yağımlanması, Bəkiliin üstünə düşmənlərin gələmisi).

KDQ-də bütün hallarda ov bacarığı, çevikliyi yoxlamaq məqsədi daşıyır. Ancaq ovun təşkili müxtəlif şəkil-lərdə reallaşır:

1) Əyləncə, yeyib-içmək adı altında, “Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurkı, yürüyəlim, a bəglər, av avlayalı, quş quşlayalı, sığın-keyik yıqalı, qayidalı otağımiza düşəlim, yeyəlim-içəlim, xoş kesəlim” (D-36<sup>10</sup>).

2) Ad qoymaq münasibətilə. “Qam Börənin oğlu Bamsı Beyrək boyu”nda “...Bəglər həb ava bindi. Boz ayğırın çəkdirdi, Beyrək bindi” (D-76<sup>11</sup>).

3) Qonaq çağırılan bəyin şərəfinə. “Bayındır xan: “Üç gün dəxi Bəkili avşıkar ətilə qonaqlıyalı, bəglər”, – dedi” (D-237<sup>6</sup>).

4) Qəmi, kədəri qovmaq üçün. Bayındır xanla Qazandan inciyən Bəkiliin məhz sakitliyi ovda tapacağını arvadı ona deyir. “Yigidim, bəg yigidim! Padşahlar Tanrıının kölgəsidir. Padşahına ası olanın işi rast gəlməz. Ari könüldə pas olsa, şərab açar. Sən gedəli, xanım, arquri yatan Ala dağların avlanmayışdır. Ava bingil, könlün açılsun!” (D-240<sup>3</sup>).

5) Aradan götürmək, yaxud öldürmək üçün. Nökərləri Dirsə xana deyirlər: “...oğluna uğrağıl, yanına alub ova çıqğıl. Quş uçurıb, av avlayub, oğlini oxlayıb öldirə görgil” (D-21<sup>3</sup>).

6) Ov yerlərini gənc nəslə göstərmək üçün. Qazan bəy oğlunun tənə-sidən sonra deyir: “A bəglər. Uruz xub söylədi, şəkər yedi. Siz yegünüz-içünüz, səhbətinüz tağıtmanuz. Mən bu oğlani

alayı, ava gedəyin. Yedi günlik azuğla çığayın. Ox atduğum yerləri, qılinc ələbələ baş kəsdügim yerləri göstərəyim” (D-126<sup>5</sup>).

Ov üçün xüsusi yerlərin olduğu KDQ-dən bəlli olur. Tayfa bəyləri yalnız onlara aid olan yerlərdə ov edə bilərlər. Boylardan göründüyü kimi, kafırlar də ov qoruqları düzəldirlər. Belə qoruqlar yalnız Oğuz bəylərini tələyə salmaq məqsədi daşıdığından, çox guman ki, orada ov edilmir.

Ov mərasimi ilə bağlı Səlcuqların, həmçinin Çingiz xanın xüsusi qayda kitabları olmuşdur.

#### Ədəbiyyat:

Гордлевский В. Государство Селджукидов Малой Азии. М.-Л., 1941.

Владимирцов Б. Общественный строй монголов. Л., 1934.

Bayat F. Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanı. B., 1993.

Füzuli Bayat

**OZAN** – yaradıcı, ifaçı, daşıyıcı sənətkar, aşığın sələfi. KDQ kimi bir oğuznamənin formallaşması ozan yaradıcılığının qədim tarixi köklərə malik olduğunu sübut edir. Hərgah ozan çox uzaq keçmişdə mövcudiyət tapıb hərtərəfli inkişaf yolu keçməsəydi, bu abidəni yarada bilməzdı.

KDQ boyalarının sonluqları və ümumi məzmunundan göründüyü kimi, Dədə Qorqud bu oğuznamənin yaradıcısıdır. O həm də ozandır, lakin dədə, ata ozandır. Dədə Qorqud çox uzaq keçmişin adamıdır. Boylardan göründüyü kimi, hər şeyə ilk adı o verir. Çotin, müşkül məsələləri o həll edir. Təhlükəli hadisələri o sovuşdurur. Dədə Qorqud həmişə, hər yerdə qalib gəlir. O həm də bir övliyadır. Ozana məxsus əksər keyfiyyətləri özündə birləşdirib. Dediyinə, istədiyinə nail ola bilir. Onun

bir ozan kimi funksiyası KDQ-də belə səciyyələndirilmişdir:

“Dəli Qacar qılınçın əlinə aldı. Yuxarisından öygə ilə həmlə qıldı. Dəli bəy dilədi ki, Dədəyi təpərə çala. Dədə Qorqud ayıtdı:

– Çalarsan, əlin qurusun – dedi.

Haqq Taalanın (buyruguya) Dəli Qacarın əli yuxarıda asılı qaldı. Zira Dədə Qorqud vilayyət issi idi. Diləyi qəbul oldu”.

Bütün bunlar yalnız Dədə Qorqudla bağlı keyfiyyət deyildir. KDQ boyalarında onun kimi ozanlar çoxdur, onlarla tez-tez qarşılaşırıq. Bu ozanlar el-obanı gəzib-dolaşan, – “Qolça qopuz götürüb eldən-elə, bəydən-bəyə ozan gəzər” – çalıb-oxuyan sənətkarlardır. Boylarda onlar belə alqışlanır: “Elimizdə çalıb-ayıdan ozan olsun”.

Şüuriyə istinad edən V.V. Bartold yazır ki, “uzanlar” tamburda çalan, nəgmə-türkü oxuyan və oğuznamə söyləyən bir dəstə turk adamları deməkdir.

KDQ boyalarından bəlli olur ki, ozan sənətkarlar günlərini həmişə məclislərdə, xalq arasında keçirirmişlər. Gənclərin toy-düyünlərində, müxtəlif mərasim-törənlərdə onlar çalıb-çağırılmışlar. Dastanda deyilir:

“Beyrək Oğuza gəldi. Baxdı gördü, bir ozan gedər.

Aydır:

– Mərə ozan, nə yerə gedərsən?

Ozan aydır:

– Bəy yigit, düyünə gedirəm.

Beyrək aydır:

(Ozan) düyün kimin?

– Yalançı oğlu Yalıncıq (derlər bir kişi-nindir) – dedi”.

Ozan çox gəzdiyi üçün də çox bilir, haradan desən, oradan, kimdən istəsen, ondan xəbər tutur. Elə bunun üçün də eksər hallarda məşuqlər adaxlılarının,

analar oğullarının, bacılar qardaşlarının yerini ozandan soruşur, ozandan öyrənlər. Məsələn, “Bayburanın oğlu Bamsı Beyrek boyu”nda Beyrəgin “kiçik qız qardaşı” onu ozan bilib, belə müraciət edir. Bu müraciət ozannın özgə bir keyfiyyətini də ortaya çıxarırlar:

“Mərə ozan! Qarşı yatan qara dağdan

Aşub gəldiyinə, keçdiyinə

Beyrək adlı bir yigidə buluşmadınmı?

Daşın-dağın suları

Aşub gəldiyinə, keçdiyinə

Beyrək adlı bir yigidə buluşmadınmı?

Ağır, adlı şəhərlərdən (bəri) gəldiyinə

Beyrək adlı bir yigidə buluşmadınmı?

Mərə ozan! Gördünsə, degil mana,

Qara başım qurban olsun, ozan, sana?”

KDQ-də ozanın böyük nüfuz və hörmət sahibi olduğu da səciyyələndirilmişdir. Həm ozanın özünə, həm də qopuz götürüb ozan paltarında gəzən hər hansı şəxsə camaat böyük hörmət bəsləyir. Bir natiq – söyləyici qədər “dildən çevik” olan ozanlar boylardan əsl xalq istedadları kimi keçir. Belə bir cəhət də vurgulanır ki, hətta ozan düşmən olsa belə, onun gəzdirdiyi qopuzun hörmətinə heç kim ona əl qaldırmır. Buradan ozan sənətinin attributlarından sayılan qopuza etiqad, inam da üzə çıxır: “Oğlan sərmərdi, uru durdu. Qılınçının belcəgina yapışdı kim, bunu çırpa. Gördü kim, əlinde qopuz var, aydır:

– Mərə kafir, Dədəm Qorqud qopuzu hörmətinə calmadı. Əgor əlinde qopuz olmasaydı, ağam başıçın səni iki para qılardım – dedi”.

KDQ-də ozana, onun sənətinə bəslənən münasibət belə bir qənaət doğurur ki, bu ad – titulu daşıyan sənətçi xalq bilicisi, xalq nəgməkarı olmuşdur. Azərbaycan türklərinin təkamülündə mühüm rol oynamış oğuz tayfalarının ən qədim şairi – nəgməkarı, müğənnisi sayılan ozan sehrbazlıq, rəqqaslıq,

musiqişünaslıq, həkimlik və buna bənzər qabiliyyətlərə malik yaradıcı kimi aşığın pərvəriş tapıldığı yüzilliklərdən çox əvvəlki tarixi kəsimdə əlib-çağırmış, bu gün əlimizə az bir qismi çatan böyük irs qoyub getmişdir. Bu qədim şairlər altaylar içərisində qam, tunquzlarda şaman, monqol və buryatlarda bo, yaxud bukue, yakutlarda oyun, sa-moitlərdə tadıben, finovlarda tiotoejo (baxıcı), qırğızlarda isə baxsı – baxsı ad-titulları ilə tanınmışlar.

Ozanlar yalnız türk xalqları içərisində tanınmamışlar. XIII əsr Misir Məmlük ordalarındaki şair-çalğıçılar da ozan adını daşımışlar.

Ozanlar oğuzlarla bağlı mənqəbə-lərin yaşama və yayılmasında böyük rol oynamışlar. Qaynaqlardan bəlli olur ki, ozanlar yalnız türk sülalərinin saray və ordularında deyil, monqollar içərisində də böyük nüfuz sahibi olmuş, ordu ilə birlikdə döyüş meydanlarında əlib-çağırmışlar.

Qədim saq (türk), hun, göytürk və uyğurların (miladdan önce 7-ci əsrden eranın 11-ci yüzilliyinədək) geniş mə-nalı mənqəbə və dastanlarının (“Alp Ər Tonqa”, “Ərkənəqon”, “Oğuz Kağan”, “Törəyiş”, “Bozqurd”, “Köç” və s.) ya-ranıb-yaşanmasında ozanların rolu az olmamışdır. Xalqın dünyagörüşünün, milli ovqatının, qan yaddaşının, əxlaqi dəyərlərinin yetkinləşməsində mühüm rol oynayan müxtəlif ayınlərin icrasında, xüsusilə siğir-ov (siğir-öküz ovu oğuzların əsas mərasimlərindən olmuş və bu ilk dövrlərdə ziyarət şəklində ke-çirilmişdir), şülən-qurban və yuğ-matəm ayınlərində ozan-şairlər də yaxından iştirak etmiş, bu mərasimlərin əsas aparıcılarından olmuşlar.

Latindilli qaynaqların verdiyi bilgi-yə görə, ozanlar hələ Atilla dövründən (eranın 5-ci yüzilliyi) və Atilla sarayın-

dan başlayaraq, səlcuqlırlar də daxil olmaqla, XV əsrə kimi qopuzları ilə sa-raylarda, şənlik və toplantıslarda bahadırları, alpları torənnüm etmiş, onları tanıdıb-yaşatmışlar. Qədim Türk dövlətlərinin saraylarında, həmçinin Alp Ər Tonqa, Atilla kimi xalq sərkərdələrinin, el qəhrəmanlarının ordusunda ozan-şairlər və musiqiçi-nəgməkarlar yaxın-dan fəaliyyət göstərmişlər. Qaynaqlarda Atillanın şəninə keçirilən belə bir ziyarət səhnəsinin təsviri qorunmuşdur: Axşama doğru məşəllər yanan vaxt ipəkdən olan möhtəşəm çadırı iki şairin girdiyini görürələr. Onlar Atillanın qarşı-sında öz qoşduqları şeirləri oxudular. Bu nəgmələr onun qəhrəmanlarına, zəfərlərinə aid idi. Orada onlar bu nəgmələrin təsiri ilə həyəcana, vəcdə gəldilər... Bir çoxları ağlayırdı. Gənclər arzu və ehtiras, qocalar isə ələm və təessüf yaşları tökürdülər.

Bu mərasim-törən belə bir qənaət doğurur ki, ”...dündüklərin, davulların sədaları ilə bağlı söylənən bu dastanı şeirləri tərtib edən şairlər, heç şübhəsiz ki, müasir saz şairlərimizin dədələridi” (M.F.Köprülüzadə), özgə sözə, ozanlar olmuşdurlar. Bu ozan-dədələrin eradan önce 7-ci yüzillikdə İran ordularına qarşı döyüşən Alp Ər Tonqanın (“Şah-name”də Əfrasiyab) ölümü müna-sibətil qoşduqları ağdan bir parça hələ 11-ci yüzillikdə “Divani-lüğət-it türk” vasitəsilə qorunub saxlanılmışdır ki, bu lirik örnek xalq şerinin tarixi üçün xüsusi dəyərə malikdir.

“Ozan” söz terminin etimologiyası, hansı mənalarda işlənməsi barədə müxtəlif fikirlər mövcuddur. Bu məsə-ləyə ayrıca diqqət yetirən V.A.Qord-levski “ozan”ın “uzan” şəklini qəbul edərək söz-terminin türk mənşəli ifadə olduğunu qeyd etmişdir. Ozanın “uz” kökündən yaranıb, ibtidai formasının

“uzan” olduğu barədə özgə bir ümumi-ləşdirilmiş qaynaqda deyilir: “Uzan” “uz”dan əmələ gəlmış faildir ki, müxtəlif şəkildə deyilsə, misranı misra, qafiyəni qafiyə, bəndi bəndlə uzaşdırınan şair, əhvalatı əhvalat, epizodu epizod, süjeti süjet, şeri nəşrlə uzaşdırınan dastançı, musiqi, şeir, təğənni, rəqs və səirəni bir-birilə uzaşdırmağı bacaran, yəni uzan, düzən, qoşan, yaradan, sənətkar deməkdir” (M.H.Təhmasib). Türk dillərinin bəzi izahlı lügətlərində də yaradıcı, ifaçı, xalq nəğməkarı və bu kimi mənaları bildirən sənətkar ad-titulu məhz “uzan” şəklində yazılmışdır. Maraqlıdır ki, Azərbaycanın folklor ifaçıları əksər hallarda ozanı uzan şəklində tələffüz edirlər. Bunu nəşr olunmuş onlarla folklor örnəkləri də təsdiq etməkdədir.

Oğuz mədəniyyətinin önəmli abidələrindən sayılan KDQ dastanlarından, habelə boylarda tez-tez təkrar olunan “At ayağı gölük, ozan dili çevik olur (olar)” həkmətli sözdən, eynilə də xalq arasında dolaşan “Uzaq yerin havasını uzanlar (hozanlar) bilər” və başqa bu kimi onlarla atalar sözü və məsəllərdən yəqin etmək mümkündür ki, ozan bir sənətkar kimi bu dəyərləri örnəklərdən də qədim tarixə malikdir.

Ozan (uzan) sənətkarın çoxyünlü yaradıcılıq fəaliyyəti barədə onlarla mülahizələr söylənsə də, onların ən ümumiləşdirilmiş nöticəsi belədir: Ozan, güman etmək olar ki, ozmaq məsdərindən yaranmışdır. İbn Mühənnə lügətində “öncə gəlmək, irəli keçmək” anımlarını özündə birləşdirən “ozmaq” sözü işlənmişdir. Eyni qaynaqda buna oxşar olan daha iki söz vardır. “Ozqan” (qoşquda birinci gələn itlərə verilən adlardan biri) və “ozuş” (qurtuluş).

Ozanın mifoloji baxımdan izlənilməsi bu mədəniyyətin daha köklü sənət

və sənətçi örnəyi olduğunu aşkar edir. Bu qəbil araşdırılarda ozan Yer ana kompleksi kontekstində izlənilmiş, Yer ananın atributlarının daşıyıcısı kimi müəyyənləşdirilmişdir. Şumerlərin gələcəkdən xəbər verən “uzu” ilə “ozan” arasında müqayisələr də aparılmışdır. Qayibdən xəbər tutmaq, gələcəyi görmək keyfiyyəti isə əcdad ruhu (şaman) ilə bağlanmış, onun daşıyıcısı sayılmışdır. Uyğun qaynaqlardan bəlli olur ki, saxa türkləri içərisində şamana vergi (buta) verilməsi “usuyu” adlanır ki, bunun da ozanla yaxın məşəli olduğunu güman etmək mümkündür.

Ozan sənətkarlar aşağı keçənə qədər dədə, varsaq, yanşaq adlarını da daşımışlar.

Ozanlarla eyni tarixi kəsimdə pərvəriş tapan “mqosan” (gürcü), “qusan” (erməni) sənətkarı da ozan sənətçisinə yaxın olan funksiyaları daşımışlar.

### Ədəbiyat:

KDQE, I c., B., 2000.

*Бартольд В.* Тюркский эпос и Кавказ. Книга моего Деда Коркута, М.-Л., 1962.

*Гордлевский В.* Происхождение османского слова “узан”, “Ученые записки Института народов Востока”, М., 1930.

*Köprülüzade M.F.* Türk dili ve edebiyatı hakkında araştırmalar, İst., 1934.

*Təhmasib M.H.* Azərbaycan xalq dastanları (orta əsrlər), B., 1972.

*Abbasov İ.* Ozan (uzan) – qusan istilahı və sənətinə dair, “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər”, III kitab, B., 1968.

*Abbasov İ.* Müqəddimə. Azərbaycan aşığıları və el şairləri iki cilddə, I cild, B., 1983.

*İsrafil Abbaslı*



**ÖGSÜZ, ÖYSÜZ** – Orxon-Yenisey abidələrində ög-anə mənasında, KDQ-də isə tənha, kimsəsiz kimi ögsüz sözü işlədilmişdir.

Ağbaba ərazisində (Amasiya rayonu), rayon mərkəzindən şimalda – Gürcüstan sərhədində kənd adı olmuşdur. 1988 ildə kəndde 220 nəfər Azərbaycan türkü yaşamışdır. Kəndin yanlığında bir neçə qoç heykəlli qəbirlər vardır.

**ÖVLİYA ÇƏLƏBİ** (1611-1682, Türkiyə) – səyyah, coğrafiyaşünas, tarixçi, etnoqraf, şair.

Qafqazda olarkən (1640-1641, 1646-1648) Dərbənddə Dədə Qorqudun müqəddəs qəbri və 40-lar qəbri barədə indi də öz elmi-tarixi əhəmiyyətini itirməyən rəvayətlər qələmə almışdır.

KDQ-nin tarixini, boy təşkilatını, tarixi coğrafiyasını, onomastik sistemini öyrənməkdə ən mühüm qaynaqlardan biri Ö.C.-nin “Səyahətnamə”sidir. Qorqudşunaslar dəfələrlə müxtəlif problemlərin işıqlandırılması üçün “Səyahətnamə”yə müraciət etmişlər.



**PARALELİZM** – Ən müxtəlif təzahür formalarına rast gəlmək mümkündür. Sintaktik paralelizm, pilləli paralelizm, tərsinə paralelizm, variantların paralelizmi burada Dastan quruluşunu bu və ya digər dərəcədə ehtiva edir.

Sintaktik paralelizm. Mətni təşkil edən cümlələrin bir-birilə sıx qrammatik və eyni zamanda məzmun baxımin-dan əlaqəsini təmin etmək məqsədilə istifadə edilir. Cümlələrin bir-birilə qu-ruluş və məzmunca eyniliyi və ya ox-şarlıqı üzərində qurulur. Bu halı cümlə səviyyəsində Xaosdan Kosmosa keçid kimi də qiymətləndirmək mümkündür. Sahmana, həməhəngliyə canatım bütövlükde harmoniyaya canatımdır və Dastanın dil səviyyəsində buna ən bariz nümunə sintaktik paralelizmdir. Nümunə: “Qara – qara dağlardan xəbər aşdı. Qanlı-qanlı sulardan xəbər keçdi. Qanlı Oğuz ellərinə xəbər vardi. Uşun qocanın ağ ban evi önünde işvən qopdu. Qaza bənzər qızı-gəlini ağ çıxarıb qara geydi”. Qafiyə və vəznin formallaşma-sında əsas rol oynayır.

Sintaktik paralelizmin “pilləli” kimi ayıra biləcəyimiz növü Dastanın əsas təhkiyə formasıdır. Bu növ də “birpilləli”, “ikipilləli”, “üçpilləli” kimi yarımnövlər vasitəsilə Dastanda özünü göstərir. Birpilləli paralelizm eyni və ya oxşar quruluş və məzmunə malik cümlələrin bir-birini sıx kontakt şəraitində izləməsidir. Nümunə: Sən bütürərinə yalvarısan. Mən aləmləri yoxdan var edən Allahıma siğindim; Beyrəyi odasına yetirdilər. Cübbəsin üzərinə örtdülər; On iki min kafir

qılıncdan keçdi. Beş yüz Oğuz yigitləri şəhid oldu”.

İkipilləli paralelizmdə eyni və ya oxşar quruluşlar bir-birindən bir cümlə məsafəsi qədər uzaqlaşır, araya girən cümlələrin özü də paralellik prinsipi ilə formallaşır. Nümunə: At təpdilər. Bey-rəyin atı qızın atını keçdi. Ox atdlar. Beyrək qızın oxunu yardı.

Üçpilləli paralelizm paralel cümlələrin bir-birindən iki cümlə məsafəsi qədər aralanmasını nəzərdə tutur. Yenə də “araya” girmiş cümlələr qoşa şəkil-də bir-birilə paralellik münasibətində olurlar. Nümunə: Qaytabanda qızıl dəvə bundan keçdi. Törümləri bozlayıb belə keçdi. Törümçüyüm aldırmışam, bozlayayınnı?! Qaraqoçda qazlıq at bundan keçdi. Quluncuğun kişnəyib belə keçdi. Quluncum aldırmışam, kişnə-yəyinimi?

Pilləli paralelizm müasir şeir mətn-lərinin formal qəfiyə sisteminin ibtidai başlanğıçı kimi söciyyəvidir.

Tərsinə paralelizm (xiazm) paralel cümlələrdən sonrakının quruluşunun əvvəlkinin quruluşuna əks olaraq işlən-məsindən yaranır. Dastanın dilində buna bariz nümunənin olmaması bu növün əsasən yazı dilinə aidliyinə və buradan da dələyi ilə Dastan dilinin daha çox şəfahi üslubuna yaxın olduğuna işarədir. Özünü göstərən nadir nümu-nələri tərsinə paralelizmə və ümumiyyətlə Yazı üslubuna canatım kimi qiymətləndirmək olar. Nümunə: Nə gördü, sultanım?! Gördü göy çayırın üzerine bir qırmızı otaq tikilmiş”. Burada ikinci cümlənin quruluşunun birinci cümləyə

nisbətən əksinə düzümünü yalnız mən-tiqi meyarların köməyilə sübut etmək, “bərpa etmək” mümkündür.

Variantların parallelizmi özünü daha çox məzmun səviyyəsində – personajların bu və ya digər hərəkət ardıcılığının oxşarlığında, müxtəlif boylardakı süjet xətlərinin bənzərliyində göstərir. Salur Qazanın əsil edilməsilə bağlı ümumi, invariant məzmun ayrı-ayrı boylara eyni və ya oxşar cəhətlərlə səciyyələnmiş variantlar şəklində “səpə-lənir”. Ov, düyü, əsirlikdə olan qəhrəmanın azad edilməsilə bağlı mübarizə, yarış, yəğma kimi situasiyalar müxtəlif boylarda eyni variantlar kimi təsvir edilir.

Variantların parallelizmi Dastan quruluşunun sərhədlərindən kənara çıxır. Qədim yunan dastanları ilə müqayisə göstərir ki, müxtəlif areallarda yaranan dastanların məzmun quruluşunda aşkar şəkildə göstərən oxşar və eyni variantlarla qarşılaşmaq mümkündür. Admet – Herakl- Tanat xətti ilə Dəli Domrul – Əzrayıl xətti, Odissey – Polifem xətti ilə Basat – Təpəgöz xətti, Odissey – Penelopa xətti ilə Beyrək – Baniçiçək xətti şübhəsiz ki, hansısa ulu invariantın qədim yunan və qədim Oğuz paralel variantlarıdır.

Kamal Abdulla

**PASİN, BASİN** – KDQ-də Pasinuk qara Dərbənd kimi xatırlanan bu toponim bir ərazi olaraq indiki Şörəyel vadisinin şimal-qərb tərəfi ilə lokalizə olunur. Amasya ərazisində Basin dərəsi adlı toponim qalmaqdır. Pasin həmçinin tayfa adını əks etdirən etno-toponimdir.

Toponim erməni mənbələrində (M.Xorenasi, V əsr) Aşağı Basin (Nerkin Basen və Yuxarı Basin (Verin Basen) kimi xatırlanır.

### Ədəbiyyat:

Погосян А. Карсская область в составе России. Ереван 1983.

Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. B., 1989.

### PASİN, PASİNİK QARA DƏRBƏND

– (III, D-71<sup>8</sup>; Qara Dərbənd ağızı – III, 70<sup>11</sup>). KDQ-də bu adlarla təqdim olunan Dərbənd toponiminin məzmunundan aydın olur ki, bunlar eyni ərazi ilə bağlı eyni toponimin müxtəlif mənada işlənməsidir.

III boyda Baybörə bəyin Rum elinə göndərdiyi “Bəzirganlar geri dönerkən gəlibən Qara Dərbənd ağızına qonurlar” (D-70<sup>11</sup>) və Pasinik Qara Dərbənd ağızına duş verirlər.

M.F.Kırzioğlu yazır ki, burası Min-göllərlə Arazın mənbələrindən Kars-Aladağının cənubunda Arazın keçdiyi və tarixdə “Qağzman Dərbəndi” deyilən “Qağzman Dəmirqapısı”na dəyən suların Araza birləşdiyi yerdir. Bu gün də xalq arasında tarixi adla “pasinlər” adlanır. İlk dəfə e.ə. 400-cü ildə Malaskert ovası üzərindən gəlib Trabzon'a gedən Ksenofonun “Anabazisində (kitab, IV, c.VI-27) bu ərazi Araz Pasin irmağı, buranın əhalisi isə “Pasianlar” kimi qələmə alınmışdır.

Z.V.Toğana görə, pasinlər e.ə. 140 illərdə Baktırda Arsaqlara birləşən boylardan idi. Sonradan 24 Oğuz boyu içərisində olan “Beçenek” (“Peçenek”) adlanmışdır.

Araz çayı üzərindəki Çoban körpüsü Pasini aşağı və yuxarı adı ilə iki yerdə ayıır. M.F.Kırzioğluna istinad edərək O.Şaiq də eyni fikirləri qeyd edir.

“Pasin, eyni zamanda Ərzurum vilayətinin qəzası, Oğuz ellərindən gələn ticarət yolunun sərhəddidir” (H.Araklı).

KDQ-də Pasinik Qara Dərbənd adı da çəkilir. Bu toponim bir ərazi olaraq indiki, Şörəyel vadisinin şimal-qərb tərəfi ilə lokalizə olunur. Pasin-Yakut-Əl Həməvidə “Basin-i Ulya”, “Basin-i Sufya” kimi qeyd edilmişdir (“Mücem ül-Buldan”, Misir basması, 1906).

Q.Qeybullayev yazar ki, Pasinlər – indi Türkiyənin Qars, Sarıqamış, Arpa çay, Qaqzman, Sürməli bölgələrində yaşayırlar.

#### Ədəbiyyat:

KDQ. ensk. 1c. B., 2000.

*Kırzıoğlu M.F.* Dede Korkut Oğuznameleri. İst., 1952.

*Bayramov A.* Qədim Oğuz əllərinin – Ağbabə, Şörəyel və Pənbək bölgələrində yer adları. Sumqayıt, 1996.

Kitabi-Dədə Qorqud. B., 1977.

*Qeybullayev Q.* Qədim türklər və Ermənistan. B., 1992.

**PİLON** – Geyim növü. KDQ-də IV boyda belə xatırlanır: “Altun xoca mən əlimi basaram, Pilon geyən keşin əlin öpərəm” (D-127). Pilon cübbəssayağı boyaboy biçilmiş gen gövdəli üst geyim tipi olmuşdur.

**PUL VƏ MALİYYƏ** – X əsrdən əvvəlki dövrlərdə də Azərbaycan və ümumiyyətlə başqa Oğuz türkləri (yəni İç və Daş Oğuz) pul və maliyyə kimi kateqoriyalar fəaliyyət göstərirdilər.

Doğrudur, tarixi baxımdan bu dövrlərdə natural təsərrüfat nisbətən üstünlük təşkil edirdi. Lakin əmtəə-pul münasibətləri, bununla bağlı iqtisadi kateqoriyalar qanuni fəaliyyət göstərildilər. Buna görə də KDQ boyalarında bu kateqoriyaların adları vaxtaşırı çəkilir və onların dövr üçün gərəkli olmaları, işləmələri öz ifadəsini geniş tapır. Həmin kateqoriyaların arasında pul və maliyyə, bunlarla bilavasitə bağlı

olan digər anlayışlar (kateqoriyalar, məfhumlar) da vardır.

Natural təsərrüfatın üstünlük təşkil etdiyi bir vaxtda pul rolu Oğuz təsərrüfatlarında maldarlıq yerinə yetirirdi. Lakin eposda ayrı-ayrı boylarda mis, gümüş, qızıl pul, onların bölüşdürülməsi, xəzinə və s. məfhumların adları çəkilir. “Keçənindən otuz üç aqça alurdı, keçməyənindən dögə-dögə qırq aqça alurdı...” (D-155<sup>3</sup>). “Kafir dəxi düşübən bir yerdə aqça ülüşməkdəydi”. (D-72<sup>3</sup>). Boylarda “bol pul”, “pul bölüşdürülməsi”, “qızıl-gümüş pul”, “qızıl altun”, “az gümüş” və s. ifadələr az deyildir. Belə ki, III, IV, VI boylarda onların adları mətndə, bir qayda olaraq, pulun xərclənməsi, qızıl, gümüş pulun gərək olması kimi məqamlarda işlədir. KDQ-də “xəzinə” məfhumunun adı da müxtəlif şəkillərdə ifadə olunur: “ağır xəzinə”, “qiymətli xəzinə”. “Salur Qazanın evi yağmalandığı boy”da Qazan xanın malikanəsində qiymətli xəzinənin, bol pulun olduğu fikri vardır. “Ağır xəzinəsimi, bol aqçasını yağmaladılar” (D-38<sup>7</sup>). “Duxa qoca oğlu Dəli Domrul boyu”nda qızıl-gümüş pulun mövcudluğu və onu xərcləməyin hesabına böyük bir şənliyin qurulması ifadə olunur. “Altun-gümüş pul gərəksə, ana xərcli olsun!” (D-163<sup>13</sup>).

Müxtəlif tarixi numizmatika məlumatlarına görə, o dövrlərdə Azərbaycanda (və başqa Oğuz yurdlarında) əvvəller mis və gümüş pullardan geniş istifadə olunmuş, sonralar qızıl pullar kesilməyə başlanmış və ön cərgəyə keçmişdir. O vaxtlar və bir qədər sonralar Bərdədə, Təbrizdə, Gəncədə, Beyləqanda, Qəbelədə, Marağada, Həmədanda, Zəncanda müxtəlif zərbxanalarda kesilmiş metal pul nümunələri numizmatika fondlarında indi də saxlanılır. Şübhəsiz, o vaxtkı mis, gümüş,

qızıl pullar eposda göstərilənlərin nümunələrindən də ola bilər.

KDQ boyalarında, “Oğuznamə”lərdə maliyyə məsəlesi ilə bağlı olan ifadələrə də rast gəlinir. Ümumiyyətlə, Oğuz türklərində maliyyə ilə məşğul olan məmurlara imğa (və ya umğa) deyilirdi. Bunun özü göstərir ki, o dövrə maliyyə məfhumu ilə bilavasitə qırılmaz bağlı olan vergi məsələsinə çox əhəmiyyət verilirmiş.

Elmi baxımdan vergi fiziki və hüquqi şəxslərdən alınan məbləğdir. O, dövlətin xərclərini maliyyələşdirmək üçündür. Verginin sosial-iqtisadi məhiyyəti və rolu mövcud zamanın və quruluşun tələbi ilə bağlıdır və həmişə hakimiyyətin təbiəti və funksiyasından irəli gəlir.

Oğuz türklərində o dövrlərdə vergilər natural və pul formasında alınmış. Məlumdur ki, eposda 24 sancaq-

dan, onların idarə olunmasından söhbət gedir. Yəqin ki, vergilər bunların idarə olunmasına, divanın saxlanmasına sərf olunurmuş.

KDQ-də vergilərin konkret tiplərinin, növlərinin adı çəkilmir. Lakin o dövrlərdə bəhs edən tarixi ədəbiyyatda müxtəlif vergi növləri sadalanır. Mühüm yerlərdən birini torpaq vergisi tutur. Bu vergi xərac, natural və ya pulla idarə olunur, can vergisi adlanan vergi (cizyə vergisi) pul ilə ödənilirdi. Divan vergisi “haqq” adı ilə adlanırmış, hərbi müdafiə və hücumlara israf olunan xərclər xəzinəyə toplanan sərvət yolu ilə əldə edilirdi.

Bir vergi növü kimi hətta gömrük rüsumundan da istifadə olunurmuş. Məs., boyaların birində (V) bu, “aqça” adı ilə qeyd olunmuşdur.

*Teymur Vəliyev*



**RƏNG** – KDQ-də rəng inamlar, yaşayış və təfəkkür tərzi ilə bağlıdır. Rənglərin zaman və məkan anlayışları ilə əlaqəsi, kosmoqonik dünyagörüşlə bağlılığı diqqəti cəlb edir.

Uruz atası Qazan bəyə üz tutaraq deyir:  
Anam mənim üçün gög geyüb qara  
sarinsun,  
Qalın oğuz elində yasım tutsun.  
(D-144<sup>11</sup>).

Beyrək qara, göy bəzənmiş otağın  
kimə aid olduğunu bacısından soruşur:

Qaralu-göylü otağı, sorar olsam,  
Kölge kimün? (D-103<sup>4</sup>).

Qazan bəy ulu soya bağlılığını, öz  
onqonlarını belə xatırladır:

Ağ qayanın qaplanının erkəgində bir  
kökü var,  
Ortac qırda sizin keyiklərinüz  
durğurmaya.  
Ağ sazit aslanında bir kökü var,  
Qaz alaca yundunu durğurmaya...  
Ağ sunqur quşı erkəgində bir  
kökü var,  
Ala ördək, qara qazun uçurmaya  
(D-280<sup>8</sup>).

Oğlu olanın ağ çadırda, qızı olanın  
qurmazı çadırda, oğlu-qızı olmayanın  
qara çadırda oturdulması rənglərin mərasimlərdəki inikasıdır.

KDQ-də işlənən rənglər:

Al. Çoxmənalı al sözü al, qurmazı,  
al-qirmizi, açıq qirmizi, narinci, qonur  
mənalarında işlənir. İstiqamət bildirən  
alt, iləri sözləri ilə semantik bağlılığı  
monteqidir.

KDQ-də yanaq və qanad sözləri  
təyin kimi də işlənilir. Bu sözdən törə-

yən ala (elvan, rəngarəng, ala-bula)  
rəng bildirən təyini ləşkor, yigid, göz,  
at, yılan, köpək, qaz, keyik, ördek, dağ,  
tan, seyvan, çadır, qalxan, xalı, yorğan,  
qat, ox, əvrən, gərdək sözlərini səciyyə-yələndirir.

Ağ – KDQ-də saqqal, birçək, tən,  
süd, əllər, boyun, ət, üz, məlik, alın, bi-  
lək, köks, qoyun, sunqur, bədəvi, or-  
man, qayın, qar, tut, yıldırım, saz, qaya,  
otaq, meydən, qaftan, don, işıq, ələm,  
sancaq, ev sözlərinin təyini kimi işlənir.

Qara (Kıra) – KDQ-də saç, bağır,  
baş, tekur, arslan, dırnaq, qan, qaş, saq-  
qal, qoyun, dəvə, köpək, ayqır, donuz,  
buğa, buğra, quş, qaplan, qoç, qaz, dağ,  
yer, pusarıq, bulud, dərə, daş, salqım,  
dəniz, yol, gor, otağ, keçə, qavurma,  
mutbah, don, qaftan, küpü, qılıc, qıl,  
şapka sözlərinin təyini kimi özünü  
gösterir.

Göy (Gök) – KDQ-də mavi, yaşıł,  
səmavi anlamlarında bədəvi, yüz, çayır,  
dağ, dəniz, seyran, polad, sarındı sözlə-  
rinin təyini funksiyasında işlənir.

Sarı – rəng mənasında KDQ-də so-  
ğan, geyim, gön, don sözlərinin təyini  
dir.

Boz – Boz, çal mənasında ox və  
ayqır sözlərinin təyini kimi, bozac tur-  
qay boz atlı birləşmələrində rast gəlinir.

Qızıl – Qırmızı, parlaq mənasında  
yanaq, dəvə, otaq, qaftan, xına (kına),  
altın kəlmələrinin təyini kimi çıxış edir.

KDQ dilində yaşıł, qırmızı, qəh-  
vəyi sözləri işlənmir, həmin sözlərin  
ifadə etdiyi anlayışlar başqa uyğun  
sözlərlə ifadə olunur.

### **Ədəbiyyat:**

*Seyidov M.* Gøy, aq, qara rənglərinin əski inamla əlaqəsi. Azərbaycan EA Xəberləri (ədəbiyyat, dil və incəsənət seriyası), № 2, 1978.

*Nerimanoglu K.V.* Türk Dünyabakışında Renk. “Nevruz ve Renkler”, Ankara, 1996.

*Heyet C.* Türklerin Tarihinde Renklerin yeri. “Nevruz ve Renkler”. Ankara, 1996.

*Karabaş.* Dede Korkutta Renkler. İst., 1996.

*Kamil Vəli Nərimanoglu*

**RUM, RUM ELİ** – Türkiyədə Rum eli ölkənin qərb hissəsində yerləşir. KDQ-də Rum//Rum eli III və V boylarda işlənir. III boyda Baybörə bəy deyir: “Mərə bəzirganlar! Allah-Təala mana bir oğul verdi. Varın Rum elinə mənim oğlum üçün yaxşı ərmağan gətirin...” (D-69<sup>10</sup>). V boyda isə Duxa qoca oğlu Dəli Domrul özündən güclü, özündən igid heç kəsi tanımır. “Məndən dəli, məndən güclü ər varmıdır ki, çıqa mənimlə savaşa, mənim ərligim, bəhədirligim, cilaşunligim, yigitligim Ruma, Şama gedə çavlana” – deyir (D-155<sup>7</sup>).

H.Arası yazır ki, Rum eli, Rum ölkəsi qədimdə Bizansların hakimiyyət sürdükləri ölkə olmuşdur.

### **Ədəbiyyat:**

Kitabi-Dədə Qorqud. B., 1977.

**RUS DİLİNĐƏ** – KDQ-nin bütövlük-də rus dilinə tərcüməsi V.Bartolda məxsusdur. 1922 ilin mayında başa çatmış bu tərcümə H.Arası və M.Təhmasib tərəfindən çapa hazırlanaraq ilk dəfə 1950 ildə Bakıda nəşr olunmuşdu.

1939 ildə rus dilində nəşr olunan “Azərbaycan poeziyası antologiyası” üçün KDQ-dən nümunələri P.Antokolski tərcümə etmişdir.

V.V.Bartoldun tərcüməsi ikinci dəfə V.M.Jirmunski və A.N.Kononovun iştirakı ilə Şərq xalqlarının abidələri seriyasında elmi ictimaiyyətə çatdırılmışdır (M.-L., 1962).

A.Axundova və V.Qafarovun tərcümələri isə müvafiq olaraq 1989 və 1992 illərdə nəşr olunub.

*Elmira Rəhimova*



## SALAXANA QAYASI, SALLAXANA QAYASI – Yer adı. KDQ-də üç dəfə adı çəkilir (VIII, D-225<sup>8</sup>, 233<sup>1</sup>, 234<sup>7</sup>).

VIII boyda deyilir: “Basat... qınlıncın həm quşandı. Babasının-anasının əlin öpdi, halallaşdı, “xoş qalun!” dedi. Dəpəgöz olduğu sallaxana qayasına gəldi...” (D-225<sup>8</sup>). Yaxud yenə orada – “Qalın Oğuz bəogləri üzərinə yiğilub gələ derdim. Qaçuban Sallaxana qaya-sına girəm, derdim” (D-233<sup>1</sup>).

M.F.Kirzioğlu Salaxana//Sallaxananın ərəb sözü olduğunu (“Salx-dəri soyulan”, “xano” – yer), ətlik malın soyulduğu yer mənasında işləndiyini, KDQ-də adı çəkilən “Salaxana”//“Sallaxana” qayasının Cənubi Azərbaycan ərazisində ola biləcəyini ehtimal edir.

Azərbaycan alimi H.Arası isə bu yeri, sadəcə olaraq, Təpəgözün özüne yaşayış yeri seçdiyi qayalıq – deyə şərh edir.

Yeni araşdırmalardan aydın olur ki, Naxçıvan MR-in Babək rayonu ərazisində Qazan yaylasının qərb ətəklərində “Salaxana”//“Sallaxana” dərəsi, Salaxan bulağı, Salaxan yurdu (qədim yaşayış məntəqəsinin xərabəsi), Kəlləgözün mağaraları yerləşir. Bu toponim xalq arasında həm “Salaxan”, həm də “Sallaxana” kimi işlədirilir.

### Ədəbiyyat:

Kitabi-Dədə Qorqud. B., 1977.

Kirzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.

Babayev S., Babayev N. Naxçıvan MR-də Dədə Qorqud toponimləri. “Ədəbiyyat qəzeti”, 5, 12 sentyabr 1997.

**SALQUM** – KDQ-nin 1. boyunda (Buğac boyunda, 2 dəfə salqum-salqum şəklində işlənən bir söz. “Sərin” mənası ifadə edir: “Salqum-salqum tan yelləri əsdügündə” (D-21).

Salqum “sərin” sözü salkım//salkın//salkam fonetik variantlarında bir sıra yazılı abidələrdə və çağdaş türk dillərinin çoxunda qeydə alınmışdır: Əski uyğur – salkım “soyuq”, çağatay – salkın “sərin külək”, Radlov – salkun//salkın “yel; sərin”, noqay, sakım//salkın “sərin”, tofalar – salxın “sərin yel”, yaku – salqın “yel, külək” və s.

Bu söz monqol dillərində də geniş yayılmışdır. Türk dillərində hər iki şəkil – salkım və salkın “sərin” mənasında çox geniş işlənmə arealına malikdir. Salqum//salqın “sərin” sözünün kökü yakut dilindəki salqıy – “əsmək (küllək haqqında)” feli ilə bağlıdır.

### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Сравнительный словарь тунгусо-манчурских языков, Л., 1975.

Котвич В. Исследования по алтайским языкам. М., 1962.

Үйгурско-русский словарь, М., 1968.

**SALORLAR** – Tayfa adı. 24 Oğuz boyundan biri olan salorlar Üç Ok tayfa birliliyində Oğuz xanın oğlu Dağ xanın böyük oğludur. Oğuz Yabqu dövlətində daim hakimiyyətə can atmış salorlar X yüzilliyyin başlarından peçeneqlərlə uzun müddətli mübarizə aparmış, sonunda peçeneqləri Volqa və Don arasına çəkilmişdən sonra etmişdilər. Çox güman ki, XI yüzillikdə salorlar doğudan gələn

İslamı qəbul etməmiş qıpçaqlarla da döyüşmülər. Oğuz Yabqu dövlətində salorlar bayındırlarla çekişmələr nəticəsində Manqışlağa köç etdilər.

IX-XI yüzilliklərdə Oğuz Yabqu dövlətində salorların oynadıqları böyük rol Salur Qazanla bağlı boylarda öz əksini tapmışdır. Bu boyalar müstəqil şəkildə salorların milli dastanı kimi formalasmışdır. Ancaq Əbülqazinin Oğuznaməni yazdığını dövrədə dastandan yalnız ayrı-ayrı rəvayətlər qalmışdır. “Şəcəreyi-Tərakimə”də Salur Qazanın qəhrəmanlığını öyən yerlərin böyük bir qismi türkmənlər arasında canlı şəkildə yaşıyan əfsanələrdən istifadə ilə yazılmışdır. Müasir türkmən tayfalarından bir çoxu soyköklərini Qazan xana bağlayırlar. Oğuz Yabqu dövlətinin dağılmışından sonra salorların bir hissəsi Manqışlağa, bir hissəsi indiki Türkmenistana, bir hissəsi də Çinə köcmüşlər.

Səlcuq axınlarıyla Azərbaycana gələn salorlar Azərbaycanda və Doğu Anadoluda gedən ictimai-siyasi hadisələrdə önemli rol oynadılar. Bayındırlar kimi salorlar da səlcuqlardan xeyli əvvəl, hər halda VII yüzillikdə Ön Asiya yəgənələri gəlmişdir. Bunlar Azərbaycana və Doğu Anadolu Xəzər dənizinin quzeyindən göldiklərindən ilk öncə Azərbaycanda yerləşmişdir. Gürcü və erməni qaynaqlarında salorların gürcülərlə apardıqları mübarizə qeyd edilmişdir. Bununla yanaşı, salorlar hakimiyyət uğrunda soydaşları olan bayındırlarla bir neçə yüz il boyu davam edən savaşlara başlamışdılar. Bu tarixi hadisələr Əbülqazinin “Şəcəreyi-Tərakimə”sində geniş şəkildə öz əksini tapmışdır. Bu savaşda yenidən salorlar geriyə - Manqışlağa çökildilər.

Salorlar Oğuz boyalarından daha çox geniş bir ərazidə görünməsi, hakimiyyətə can atması ilə seçilir. Sağların ha-

kimiyyətdə olduğu zamanlarda bayandırılar və salorlar çox vaxt vəzirlik vəzifəsini yerinə yetirirdilər.

Azərbaycanda salor etnotoponimi Şəmkirdə Saler kəndi adında qorunmuşdur.

#### Ədəbiyyat:

Rəşidəddin F. Oğuznamə. B., 1992.

Abulğazi. Şejerei Terakime. Aşqabat, 1992.

Sümer F. Oğuzlar (Türkmenler). 2 bası, Ankara, 1980.

Toğan Z.V. Azerbaycan etnoqrafyasına dair. Azerbaycan Yurt Bilgisi, 1933, sayı 14.

Toğan Z.V. Oğuz destanı. Reşidəddin Oğuznamesi, tərcümə ve tahlili. İst., 1972.

Füzuli Bayat

**SANCAQ və TUĞ** – bayraq. KDQ-də tuğ və sancaq sözləri işlənmişdir. Tuğ adətən başına hökmdarın mənsub olduğu boyun heyvan başı və şığır quyruğu asılmış, ipək qumaş bağlanmış bayraq idi. Tuğ sancaqla müqayisədə daha qədimdir. Göytürk xaqanlıq tuğunu başında altunla süslənmiş qurd başı asılmışdı. Tuğ həm də əsas və hakim qəbiləni bildirirdi. KDQ-də tuğ və sancaq yanaşı işlənir: “Qazan bəğün qardaşı kafirin tuğıyla sancağı qılıcladı” (D-64<sup>1</sup>); “Boyu uzun Burla xatun qara tuğun kafirin qılıcladı, yero saldı” (D-153<sup>1</sup>); “Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun!” (D-75<sup>5</sup>). Oğuz elindəki hər bir boyun öz sancağı olmuşdur, bunu KDQ-də işlənmiş “yigirmi dörd sancaq bəgi” (D-205<sup>6</sup>) ifadəsi təsdiq edir.

**SANCIDAN, SANCIDANIN BƏGLƏRİ** – Sancidan məkan mənasını bildirir. KDQ-nin XI boyunda adı çəkilir: “Altun aşiq oynar Sancidanın bəgleri. Altı qatla Oğuz vardi alımadı...” (D-279<sup>4</sup>).

M.F.Kirzioğlu yazır ki, “oxunuşu belə naqis olan bu yerin harada olduğu məlum deyil. Ancaq haradasa bu şəhərin dəniz kənarında (Ummən dənizi kənarında) sarı qayalar üstündə olduğu ehtimal edilə bilər.

**Ədəbiyyat:** .

*Kirzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.*

**SAPAN, SAPAND** – döyük zamanı daş və digər ağır şeylər atmaq üçün istifadə edilən müharibə ləvazimatı. KDQ-də sapan/sapand Qaraca Çobanla bağlı işlədirilir: “Çobanın üç yaşar dana dərisindən sapanının ayasıydı: üç keçi tüyindən sapanının qollarıydı. Bir keçi tüyündən çatlağucuydı” (D-56<sup>10</sup>). “Biləgündə doqsan oqun nə öğərsən, mərə kafir, Ala qollu sapanımcə gəlməz ma-na!” (D-41<sup>5</sup>); “Ərənlər əvrəni Qaracuq Çoban sapanının ayasına daş qodı, atdı” (D-41<sup>8</sup>).

**SARIQ** – Baş geyimi. KDQ-də qurama tipli kişi baş geyimlərinin sarıq, dölbənd, niqab və s. olmaqla müxtəlif növlərinin adı çəkilir. Bunların arasında daha geniş yayılanı və nisbətən kütləvi əsociyyə daşıyanı sarıq (çalma) əsasən varlı və orta zümrələrə mənsub baş geyim növü olmuşdur: “Beyrəgin babası qaba sarıq götürüb yerə çaldı” (D-91<sup>4</sup>). “Beyrok qalqdı, ağlayu-ağlayu qırq yigidin yanına gəldi. Qaba sarıq götürdi, yerə çaldı” (D-97<sup>2</sup>). Yaxud: “Qırq-əlli yigit qara geyüb-gög sarındılar. Qazan bəğə goldilər, sarıqların yerə urdilar” (D-299<sup>12</sup>).

Oğuzlar arasında dəbdə olan çalma tipli baş geyimlərindən biri də “dölbənd” (“dilbənd”) olmuşdur. KDQ-dən bəlli olur ki, onu əsasən varlı-dövlətli, əsilzadə kişilər geyirmiş. Dastanda Dirsə xanın oğlu Buğac “qırq yigidinə

dilbənd saldı, əl eylədi” (D-34<sup>3</sup>). Lakin “Bəkil oğlu Əmrənan boyu”nda “dilbənd” uzun, qoşa qulaqcıqlı başlığı xatırladır: “Əmrənan bahadır babasına qarşılık gəldi. Gördi bənzi sararmış, dilbəndi boğazına keçmiş” (D-241<sup>5</sup>).

KDQ-də adı çəkilən, lakin çox məhdud əsociyyə daşıyan kişi baş geyimlərindən biri də niqab olmuşdur. Əslində “niqab” təkcə başı deyil, həm də üzü örtürdü. Niqabı bütün oğuzlar arasında yalnız dörd nəfər kişi gəzdirmiştir: “Oğuzda dörd yigit niqabla gəzərdi. Biri Qanturalı, biri Qaraçökür və oğlu Qırqqumuq və Boz ayğırlı Beyrək. Qanturalı niqabın sörpdi” (D-180<sup>1</sup>).

Dastan boylarında üzü-başı niqablı kişi hamiya bəlli, ad çıxarmış görkəmli şəxsiyyətlər hesab olunurmuş: “Hey, hey, dayələr, babam mana, bən səni yüzü niqablı Beyrəgə vermişəm, – derdi” (D-78<sup>1</sup>).

**SAVAS** – Atl Oğuz igidləri üçün savaş daimi möşgülüyyətdir. Kiçik yaşlarından hər bir türk döyük qaydalarını bilməli, öyrənməli, ardıcıl olaraq məşq etməlidir. Hər bir şəxs qılinc, süngü, çomaq, göndər və s. cəng aletləri ilə davranışlığını bacarmalıdır. Hər kəsin zirehli paltarı olmalıdır. Tayfanın hər bir üzvü döyükşü sayılır. İlk çağırışdaca hər bir boy öz sərkərdəsi-başbuğu ilə bəylərbəyinin və ya xanlar xanının buyruğuna getməlidir. Savaşdan önce Tanrıya üz tutmaq, abdəst alıb alın yero qoyaraq iki rükət namaz qılmaq, Məhəmmədə salavat çevirmək KDQ-də zəruri ayinlərdir. Bundan sonra “Gumbur-gumbur naqaralar dögildi. Burması altun tuc borılar çalındı” (D-63<sup>5</sup>), savaş başlanır. Qaydaya görə, hər bir boy döyüşdə öz hücum istiqamətini bilir. Düşmənlə üzbüüz gəldikdə hər boyun başbuğu-sərkərdəsi düşmən sər-

kərdəsilə təkbətək vuruşur və “qırımin alınması” ilə açıq döyüş meydanında qoşunlar bir-birinə qarşı vuruşmağa başlayır. Savaş düşmən bayrağının yero salınması, qərargahın alınması ilə bitir. Düşmən xəzinəsi götürülür, qənimət döyüşçülər arasında bölündürülür. Bundan sonra ümumi şənlilik başlanır.

**SAYLAR** – KDQ-də “müqəddəs”, “uğurlu” bilinən saylar da vardır. Burada 3 sayına tez-tez rast gəlirik. Qamışgan oğlu Bayındır xan ildə bir dəfə xüsusi olaraq Oğuz bəylərini qonaq çağırıb atdan ayğır, dəvədən buğra, qoyundan qoç (at+dəvə+qoyun=3) kəsdirir. O bu qonaqlıqda bəylər üçün otaqlar da ayırır. Oğlu olanı ağ, qızı olanı qızıl, oğlu-qızı olmayanı qara otaqda (ağ otaq+qızıl otaq+qara otaq=3) oturtdurur. Dirsə xan oğlu Buğacı ovda ölümcül yaraladıqda boz athı, yaşıllı geyimli Xızır gəlib onun yarasına 3 dəfə əl çəkib “sana bu yaradan qorxma, oğlan, ölüm yoqdur” deyir. Həm də o bildirir ki, dağ çıçəyi ilə ana südünün qarışığından alınan məlhəm sənin yaranı sağaldar. Bu məsələdən agah olan ana döşünü 3 dəfə sıxıqlıqda süd gəlir. Bəzirganlar Baybörə bəyin oğlu üçün İstanbuldan 3 hədiyyə gətirirlər: dəniz qulunu boz ayğır, ağ tozlu qatı yay, altı pərli gürz. Beyrəklə Banıcıçək at çapmaq, ox atmaq, güləşmək kimi 3 cür yarışırlar. Elə toyda da Qısırca Yengə, Boğazca Fatmadan sonra Banıcıçək (3) oynayır. Selcan xatunu istəməyə gələnlər 3 canvərlə – qağan aslan, qara buğra, qara buğa ilə vuruşurlar. Döyüş-vuruşda Toğsun oğlu Rüstəm 3 dəfə yağıyla üzləşmədikdə qan ağlayır. Gürcüstan-dan Oğuz'a gələn xəracın sayı 3-dür – at, qılınc, çomaq. Bayındır xan Bəkili 3 gün qonaq saxlayır, ona 3 adda hədiyyə verir.

Xatırladaq ki, 3 sayı yalnız KDQ-də deyil, Azerbaycanın başqa folklor nümunələrində də vardır. Belə ki, vaxt baxımından ilin hər fəsli 3 sayı ilə bağlıdır. Xalq arasında “biz də deyək üç olsun, düşmənin ömrü puç olsun”, “Göydən üç alma düşdü”, “Atalar üçəcən deyib” kimi deyimlər, nağıll, dastan qəhrəmanlarının 3 yol ayrıci ilə üzləşməsi, onların qarşısına qoyulan şərtlərin 3 olması və s. bu sayaq hallar, eləcə də daha çox mərasimlərdə icra olan ayinlərin 3 dəfə təkrarı (Novruz bayramı ərəfəsindəki çərşənbələrdə yandırılan tonqalların üstündən 3 yol hoppanmaq və s.) 3 sayına miflik inamlı da bağlıdır.

Əlbəttə, 3 sayı həmişə, hər yerdə “müqəddəs”, “uğurlu” olaraq qəbul edilməmişdir.

Müqəddəs saylar sırasında duran 7 rəqəmi KDQ-də six-six işlənmişdir. Qazan xanın yurdunda olmadığı xəbərini alan Şöklü Məlik 7 min kafirlə hücum edib onum ev-eşiyini talayır. Açıq tutanda qara daşı kül eləyən Qaragünə bigini ənsəsində 7 yerdə düyünleyir. Dustaqlıqda olan Bamsı Beyrək Oğuz ellərinin bəzirganlarından 7 qız qardaşını da soruşur. Bəzirganlar da cavab verirlər ki, 7 qız qardaşın 7 yol ayrıcında oturub Beyrək deyib ağlayır. Beyrəyin yoldaşlarını qazamatdan qurtarmağa gedən Oğuz alpları kafir bəylərindən 7-ni qılıncdan keçirirlər. Qazan öz oğlu Uruzu ilk dəfə ova apararkən 7 günlük tədarük gördür. Kafir əlinə keçmiş Uruzu xilas edən oğuzlar 7 gün, 7 gecə yemə-içmə, şadlıq mərasimində qurşanırlar. Qanturalı yoldaşları ilə Selcan xatunun arxasında yollananda 7 gün, 7 gecə yol gedirlər. Elə onları qarşılıyanlar da 7 ağaç yol gedirlər. Təkkur Qanturalının vuruşacağı dəvənin ağızını 7 yerdən bağlamağı tapşırır. Qanturalı Selcan xatunla Oğuz

sərhədinədək 7 gün, 7 gecə yol gedirlər. Qazılıq qocanı əsirlikdən qurtarmaga yollanan Yegrəyə yuxuda dayısı deyir ki, bu işə baş qoşmasın. Bəlli olur ki, yayı 7 kişi ilə qurulan bu kişi 7 yol Yegrəyin gedəcəyi qalaya hücum etsə də, Qazılıq qocanı qurtara bilməyib. Təpəgözdən qurtarmağın mümkünsüzlüğünü görən Oğuzlar 7 dəfə köçürərlər.

Türk xalqlarında 9 sayının uğurlu, sevimli olmasının tarixi də maraqlıdır. Bu tarix haqqında ən dəyərli xəbər də elə KDQ-nin özündə qorunmuşdur. Əvvəlcə boylardan seçilmiş misalları gözdən keçirək. Ulaş oğlu Salur Qazanın məclisində qaragöz, göyçək üzlü, saçları arxada düyünlənmiş, yaxaları qızıl düyməli, əlləri biləklərindən xinalı olan 9 kafir qızı şərab paylayır. Uruzun dustaq getdiyindən danışan boyun başlangıcında Qazanın 9 yerdə yeməicmə məclisi qurdurduğu bildirilir və yenə də elə bu boyda Qazan xan bir Oğuz igidi əvəzinə 9 kafirdən intiqam alacağına and içir. KDQ-də Aruz “doqquz qoca başları” adlanır. Dəli Domrul anadan olanda atası 9 bugra (dəvə) kəsir. Boylarda “Doqquz təmən Gürçüstan”dan səhbət gedir və s.

Təkcə KDQ-də yox, ümumiyyətlə folklor örnəklərində 40 sayı çox işlənir. Nağıl və dastanlarda ustadlar öz yetişdirmələrinə sənətlərinin 39 sırrını öyrədir, 40-cısını isə ehtiyat üçün saxlayır. Pərilər məskəninə gəlib çıxmış şahzadələrə, igidlərə 39 qapının açarı verilir, 40-cı otağınkı gizlədirilir və s.

Xalqda olan etiqada görə, ölenin ruhu 40 gün müddətində öz ocağına qaydırı və yad olub olmamasını gözdən keçirir. Elə ölenin 40-nın xüsusi mərasimlə qeyd edilməsi də, ehtimal ki, bu görüşlə bağlıdır.

Yenice doğulmuş uşaqla basılması, fənə qüvvələr ona ziyan toxundurmasın

deyə 40 gün uşağa göz qoyulur, evdə tək qalmır. Bu 40 gün uşağın “çillə” (40) çağrı sayılır. Qaynaqlarda uşağın çilləli olmasına bails bilinən pərilər də “qırx fənalıq pəriləri” adlanır. Çilləli uşağı 40-dan çıxarmaq üçün keçirilən ayində istifadə olunan cama da “qırxaçan cam” deyilir.

40 sayı KDQ-də bu şəkildə işlənib: Dirse xan Bayındırın qonaqlığına 40 igidlə birlikdə gəlir. Ovdan qayıtmayan Buğacı axtarmağa gedən ana özü ilə 40 qız aparır. Buğacın yarası 40 günə sağalır. Kafırlər Qazanın anası, xanımı ilə yanaşı, 40 incəbelli qızı da aparırlar. İlək qoca oğlu Alp Ərən əyninə 40 dəst don geyir. Kafırlərə qalib gələn Qazan xan oğlu Uruzun başına 40 qul, 40 kəniz azad eləyir. Malları əlindən alınmış bəzirganlar öz dərdlərini başına 40 igid toplamış Beyrəyə deyirlər. Baniçəyin göndərdiyi köynəyi Beyrək 40 gün sırvardı (sira ilə) geyəcəklərini bildirir. Beyrəyin 39 yoldaşı da əsirlikdən qurtardıqdan sonra 40 yerdə otaq tikilir, 40 gün, 40 gecə toy olur. Dəli Domrul çay üstə tikdiyi körpüdən keçməyənlərdən döyə-döyə 40 axça alır. Selcan xatundan ötrü qoyulmuş şərtləri yerinə yetirən Qanturalı üçün 40 yerdə otaq, 40 yerdə gərdək tikilir və s.

Başqa folklor örnəklərində olduğu kimi, KDQ-dəki 40 sayı da çoxluq anlamındadır.

*Bəhlul Abdulla*

**SELCAN XATUN, SARI DONLU SELCAN XATUN** -Şəxs adı. Trabzon Təkürünün qızı, Qanturalının nişanlısı. Geydiyi paltarın rənginə görə “Sarı donlu” adlandırılan Selcan xatun “kimə baqsa, eşqiyə oda yaqar!” qədər gözəldir.

Selcan xatun “Qanlı qoca oğlu Qanturalı boyu”nun (VI) əsas qəhrəmanıdır.

larından biridir. Bu boyda (VI) onun haqqında deyilir: Trabuzan Təkürünün bir əzim-görklü məhbub qızı vardı. Sağına-soluna iki qoşa yay çəkərdi. Atduğrı ox yerə düşməzdi” (D-172<sup>11</sup>).

Qanturalının Selcan xatuna dediyi sözlərdə onun surəti canlanır:

“Yalab-yalab yalabıyan ince donlum!  
Yer basmayıb yürüyən  
Qar üzərinə qan dammış  
Kibi qızıl yanaqlım!  
Qoşa badam dar ağızlım!  
Qələmçilər çaldığı qara qaşlım!  
Qurması qırq tutam qara saçlım!  
Aslan uruğı, sultan qızı,  
Öldürməgə mən səni qiyarmıdım?”

(D-199<sup>7</sup>)

KDQ-də qadın ərinin dar gündə arxası, dəndlərinə şərik sadıq ömür-gün dostudur. Selcan xatun da sevgilisi uğrunda böyük qəhrəmanlıq göstərir, təkbaşına döyüşə girib Qanturalını ölüm-dən qurtarır.

**SERB-XORVAT DİLİNDE** – KDQ-ni serb-xorvat dilinə yuqoslav türkoloqu Slavolyub Cincic tərcümə etmiş və 1981 ildə Belqrad şəhərində çap etdirmişdir.

Orta əsrlər türk ədəbiyyatı və mədəniyyətinin xarici slavyan ölkələrin-dəki tədqiqi tarixində KDQ-nin yuqoslav nəşri xüsusi yerlərdən birini tutur. Dastanı tərcümə edən C. eyni zamanda bu abidəyə dərin elmi əhəmiyyət kəsb edən müqəddimə yazmışdır. “Kitabi-Dədə Qorqud” oğuzların epik tarixinin və mədəniyyətinin sintezidir” adlanan bu tədqiqat işində yuqoslav qorqudşunası öncə tərcümə etdiyi bu nadir abidənin bədii dəyərindən, dünya ədəbiyatında tutduğu mövqedən bəhs etmiş, eposu cənubi slavyan xalqlarına lazımı səviyyədə təqdim etmişdir.

Türk xalqlarının soykökünə, tarixinə və qədim mədəniyyətinə yaxşı bələd olan C. KDQ-ni də yaradan oğuzlar haqqında ətraflı məlumat vermiş, oğuzların türk mədəniyyəti və tarixində oynadığı rolü açıqlamışdır. O, əsasən elmdə oğuzlar barəsində sabitləşən fikir və konsepsiyadan çıxış edərək bu türk tayfaları haqqında VI-VIII əsrlərdə ilkin məlumatların olduğunu söyləyərək onların orta əsrlərdən başlayaraq Yaxın Şərqdə böyük siyasi və mədəni qüvvə olduğunu göstərmüşdür.

C. müqəddiməsində nisbətən sonrakı dövrlərdə Ön və Yaxın Şərqdə olan Oğuz dövlətinin yaranma tarixi və formallaşması izlənilmişdir. Bir neçə əsr ərzində bu ərazilərdə baş verən qaynar tarixi hadisələri izləyən tədqiqatçı yazar: “Səlcuq sultanlığı monqol yürüsləri (1225-1258) nəticəsində süqut etdi. Monqol dövlətinin süqutundan sonra isə Orta Asiyada köçəri Oğuz tayfaları Cənubi Qafqaz və Kiçik Asiya ərazilərində məskunlaşdırılar, ilk önce XIV əsrin əvvəllərində Ağqoyunlu və Qaraqoyunlu adları altında türkmən ittiifaqları yaradıldı” (s.6-7).

Bu dövlətlərin Oğuz mənşəli olduğunu göstərən C. KDQ-nin həmin xalqlar tərəfindən yazılıdığını və o dövrde baş verən hadisələrlə dastanda cərəyan edən olaylar arasında uyğunluq olduğunu qeyd etmişdir.

Müqəddimədə dastanın məzmunu ilə sıx bağlı olan qədim türklərin soykökü, şəcərəsi və tayfa-qəbilə quruluşu haqqında da ətraflı məlumatlar verilmişdir. Oğuz dastan ənənələrində xüsusi yeri olan tayfa-qəbilə quruluşu məsələsi qədim türk etnoqrafiyası, tarixi və mədəniyyətinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir. Bu baxımdan C.-in həmin məsələ ilə əlaqədar söylədiyi fikirlər maraqlıdır: “Ənənəy-

göro, oğuzlar 24 tayfaya bölünür ki, onlardan on ikisi sol, on ikisi isə sağ qolları (İç Oğuz, Dış Oğuz) təşkil edir. 24 rəqəmi KDQ dastanında da xatırlanır” (s.7). Bütün Oğuz qəbilələri, tayfaları haqqında ətraflı bəhs etməsə də, serb tədqiqatçısı, əsasən KDQ-də haqqında bəhs olunan tayfa birləşmələri üzərində daha çox dayanmışdır.

Epos poetikasında xüsusi əhəmiyyət kəsb edən tarixilik prinsipi və epos qəhrəmanlarının tarixi şəxsiyyət olması məsələləri də müqəddimədə nəzərdən keçirilmiş və qıymətlə fikirlər söylənilmişdir. C. dastanın baş qəhrəmanı və bəlkə də mülliifi ozan Dədə Qorquduñ tarixi şəxsiyyət olub, Məhəmməd Peyğəmbərlə bir dövrde yaşadığını və “Oğuznamə”lərin dediyi kimi, Bayat tayfasından (boyundan) çıxdığını göstərmişdir. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında və formallaşmasında Bayat tayfasının böyük rolunu göstərən C. yazar: “Orta əsr türk divan ədəbiyyatının görkəmli nümayəndəsi, XVI əsrin məşhur şairi Füzuli bu tayfadan çıxmışdır” (səh.7).

Qorqudşunaslıq tarixində KDQ-nin yaranma vaxtı və bədii forması ilə bağlı problemlər mövcuddur. Bu məsələ ilə bağlı yuqoslav aliminin də müəyyən fikirləri var. Bu barədə o yazar: “Kitabın... fəsilləri (nəgmələri) böyük şeirlə yazılmış eposdan götürülmüşdür və onun ayrı-ayrı hissələrindən ibarətdir” (s.23). Bununla belə, C.-in fikrinə görə, KDQ də, digər türk dastanları kimi, şer və nəsrin qarışıqlığı formasında yazılmışdır.

C. dastanın yazıya köçürülməsinin birmənali şəkildə Azərbaycanla bağlı olduğunu göstərmişdir: “Bununla belə, türkoloqların əksəriyyəti belə bir qənaətə gəliblər ki, bu dastan XVI əsrin ikinci yarısında Azərbaycan ərazisində qələmə alınmışdır” (s.9).

KDQ-nin serb-xorvat dilinə tərcüməsinin müqəddiməsində dastanın əsas qəhrəmanlarının, süjet və motivlərinin, ideya məzmununun təhlilinə də geniş yer verilmişdir. Zəngin faktiki materiala əsaslanaraq qədim oğuzların məişəti, dünyagörüşü və psixologiyası, onların adət-ənənələri, dini təsəvvürleri, yaradıqları xüsusi dünya modeli və miflik baxışları burada əsaslı şəkildə araşdırılmışdır.

Cəlil Nağıyev

**SƏRƏNCAM** – “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı. 1999 il fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının yubiley tədbirləri planını təsdiq edən 98 sayılı sərəncam imzalamışdır. Tədbirlər planı altı əsas bölmədən ibarətdir.

Birinci bölmədə yubileyle bağlı respublikanın şəhər və rayonlarında tanınmış elm və mədəniyyət xadimlərinin iştirakı ilə kütləvi tədbirlərin, ədəbi-bədii gecələrin keçirilməsi, Nizami adına Ədəbiyyat Muzeyinin böyük sərgi zalında “Dədə Qorqud – 1300” mövzusunda sərginin, həmçinin səyyar sərgilərin təşkili, Oğuznamə mövzuları ilə bağlı yeni musiqi, səhnə və təsviri sənət əsərlərinin yaradılması, rəssamların beynəlxalq müsabiqəsinin keçirilməsi və s. nəzərdə tutulmuşdur.

Elmi simpoziумlar, konfranslar, müsabiqə və xüsusi mükafatlar adlanan ikinci bölmədə “Kitabi-Dədə Qorqud” Azərbaycan dilinin qədim abidəsidir”, “Kitabi-Dədə Qorqud”un intişarı və Azərbaycanın muzeyşunaslıq ənənələri” mövzularında elmi konfransların,

“Dədə Qorqud və mənəviyyatımız” mövzusunda beynəlxalq konfransın, “Kitabi-Dədə Qorqud” və dünya ədəbiyyatı mövzusunda beynəlxalq simpoziumun, Bakı şəhərində rəssamların dastana həsr olunmuş beynəlxalq simpoziumunun, respublikanın bütün ümumtəhsil məktəblərinində dastana həsr olunmuş programdanın dərslərin və müsabiqələrin, ali məktəblərdə elmi konfrans və seminarların keçirilməsi, xalq yaradıcılığı, elmi araşdırmlar və “Kitabi-Dədə Qorqud” ırsinin təbliğinə həsr edilmiş ən yaxşı əsərlər üçün Azərbaycan Respublikasının “Qorqud” Dövlət mükafatının təsis edilməsi, folklorşunaslıq sahəsində ixtisaslaşan və öz elmi səylərlə fərqlənən gənc alımlar üçün xüsusi “Dədə Qorqud” təqaüdünün təsis edilməsi nəzərdə tutulmuşdur.

Üçüncü bölmə “Kitabi-Dədə Qorqud”un yubiley nəşrinin təmin edilməsi, “Kitabi-Dədə Qorqud” ensiklopediyasının nəşrə hazırlanması işinin başa çatdırılması, “Kitabi-Dədə Qorqud” dastanına dair yeni tədqiqatların, elmi-publisistik materialların çapı və elcədə, ən yaxşı mətbü əsərlərin müəyyənləşdirilib təkrar nəşr edilməsi, uşaqlar üçün “Kitabi-Dədə Qorqud” mövzularında müxtəlif dillərdə nəşrlərin hazırlanması, YUNESKO-nun “Kuryer” jurnalında yubileyə həsr olunmuş materialların dərc edilməsi, xatire sikkələrinin hazırlanması, poçt markalarının, albom, plakat və digər çap məmulatlarının buraxılması, “Kitabi-Dədə Qorqud” mövzuları əsasında suvenirlərin hazırlanması, epos barədə materialların “INTERNET” sisteminə daxil edilməsi, yubiley tədbirlərinin mətbuat, televiziya və radioda geniş işıqlandırılması, təsviri sənət sahəsində Dədə Qorqud obrazının yaradılması məqsədilə açıq

müsabiqənin elan edilməsi, əvvəller səhnədə oynanılmış və yeni yazılmış əsərlərin tamaşa qoyulması kimi tədbirləri əhatə edir.

Dördüncü bölmə xarici ölkələrdə keçirilən tədbirlərlə bağlıdır. Burada Almanyanın Dresden şəhərində, YUNESKO-nun Parisdəki iqamətgahında yubiley tədbirlərinin keçirilməsi və türk dövlətlərinində, habelə İran, Gürçüstan, Rusiya və digər ölkələrdə “Kitabi-Dədə Qorqud”un yubileyinin qeyd olunması nəzərdə tutulmuşdur.

Beşinci bölmə Bakıda türk dövlətlərinin Zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə təntənəli yubiley gecəsinin keçirilməsinə aididir.

Uzunmüddətli fəaliyyət tədbirləri adlanan sonuncu bölmə “Kitabi-Dədə Qorqud”un təbliği və tədqiqi sahəsində çoxillik programın hazırlanıb Azərbaycan Respublikası Prezidentinin təsdiqinə təqdim olunması, Bakıda “Kitabi-Dədə Qorqud” boylarına həsr edilmiş abidələrdən ibarət park kompleksinin yaradılması, Bakı Dövlət Universitetində məzunların “Kitabi-Dədə Qorqud” ırsinin tədqiqi ilə məşğul olması üçün xüsusi “Dədə Qorqud” laboratoriyasının yaradılması, Dastan mövzusunda video kasetlərin buraxılması, “Kitabi-Dədə Qorqud” motivləri əsasında serial filmin çəkilməsi, Bakı, Gəncə, Naxçıvan, Əli Bayramlı, Sumqayıt və respublikanın digər şəhər və rayonlarında “Dədə Qorqud meydanı”nın salınması və onun tematik baxımdan işlənməsi kimi tədbirləri əhatə edir.

**SOFİ SANDAL MƏLİK** – Şəxs adı. “Salur Qazanın evi yağmalandığı boy”da (II) İlək qoca oğlu Alp Ərəni xarakterizə edərkən “Sofi Sandal Məlikə qan quşdurun” kimi adı çəkilir.

Azərbaycanın Ağdam rayonu ərazi-sində – Sofulu; Cəbrayıl, Qazax rayonları ərazisində – Sofulu; Tovuz rayonu ərazisində Sofular kəndləri məlumdur.

**SOQMAN** – Ayaqqabı növü. KDQ-də oğuz kişilərinin geydiyi, “soqman” və “ədük” olmaqla, daha iki ayaqqabı növünün adı çəkilir. Dastan dilində soqman çəkmə mənasında işlənmişdir. Maraqlı haldır ki, mətnədə soqmanın sağırdan, yəni aşılanmış gönün ən əla növündən tikildiyi anlaşılır: “Qara sığırı soqmanı dolu qan oldu” (D-211<sup>2</sup>). Məlum olduğu kimi, “sağrı” at gönüünün sağırsından, yəni yambızından aşılanmış ən möhkəm və yüksək keyfiyyətli gön növü sayılırdı. Deməli, Oğuz sənətkarları dabbaqlıq sənətinə, xüsusiilə onun ən çətin və mürəkkəb sahəsi olan sağırcıdlik peşəsinə dərindən yiyələ-nibmişlər.

**SOY** – KDQ-də əsil, əcdad, əsil-nəcəbət, mənşə mənasında işlənilib.

Dədə Qorqudun dilindən ozan deyir:

“Qarilar dört dürlüdü:  
Birisı dolduran topdur.  
Birisı solduran soppdur (soydur)  
Birisı evin dayağdır,  
Birisı necə söylərsən, bayağıdır”  
(D-7<sup>5</sup>).

“Salur Qazan tutsaq olub oğlu Uruz çıqardığı boy”da Qazan deyir:

“Qılıcından saparım yoq!

Kəndü əslim, kəndü köküm simağım yoq!” (D-277<sup>11</sup>).

**SOYLAMA** – KDQ-də ozanın düzüb qoşduğu dastanın – oğuznamənin şeir diliylə söylənən bölmələri.”Dirso xan evinə gəldi. Çağırıb xatununa soylar, görəlim, xanım, nə soylar.

### Soylama.

Aydır:

Börü gəlgil, başum bəxti, evüm təxti!  
Evdən çıqb yüriyəndə səlvı bolum!...

(D-12).

Qopuz çalaraq boy boylayan ozanın dilindən söylənən, “soy soylamaq” sözüylə ifadə olunan həmin mənzum parçaları E.Rossi öz kitabının indeks və sözlük bölməsində “nəzmlə söyləmək” şəklində izah edir.

Mənzum soylamaların ayitmaq feliyələ ifadə olunduğu da bəllidir. Tərif, öygü, bir kimsənin və ya bir nəsnənin soyunu-kökünü nəzəmə çəkmək, tərif eləmək kimi də mənalandırılır.

Soylama, sadəcə, ritmik nəsr və ya mənsur şeir deyil, əski Oğuz şerinin öz sistemidir. Qədim poetik arxitektonikanın qalıqları məhz KDQ-dəki soylamalarda qorunub saxlanılmışdır. Buna görə də “söyləmə” sözünün heç də eyni olmayan soylama mənzum parça anlayışının çörçivələrindən kənara çıxır. Soylamaların poetikasında simmetriya öz ifadəsini tapmışdır.

KDQ boylarında nəzm və nəsr nə qədər qarşıq olsa da, oğuznamələrin söyləyicisi ozan yerdə qalan mətnlərdən soylamaların seçildiyinin fərqlindədir. Buna görə də mətnə: “...Soyladı... Soylama. Aydır” (D-13) tipli ifadələrə də rast gəlinir.

Bir söz – anlayış olaraq quruluş etibarilə isə “bağlama”, “oxşama”, “boylama” kimi terminlərə bənzəri var.

*Cəlal Bəydili*

**SU** – KDQ-də su belə xatırlanır: “Ula-suban sular daşsa, dəniz dolmaz” (D-3<sup>3</sup>), “Adam içməz acı sular sizinca, sizmasa yet” (D-4<sup>8</sup>), “Sovuq-sovuq suları sana içət olsun” (D-118<sup>1</sup>), “Qanlu-qanlu sular əsən olsa, qanın düşər” (D-145<sup>2</sup>), “Aqındılı görklü suyumin daşqunu qardaş!” (D-223<sup>8</sup>) və s.

Xalq inam və etiqadlarında suyun canlı, deyiləni başa düşməsi zənn olunub. Bu yön öz əksini KDQ-də də gərəyince tapmışdır. “Salur Qazanın evi yağmalandığı boy”da Qazan xan evinin kimlərin yağmaladığını, yəni çalıb-çapdığını öyrənmək üçün “Su haq dizarın görmüşdür, bən bu su ilə xəbərləşəyim” (D-45<sup>1</sup>) – deyir. Həmin xəbərləşmə belədir:

“Çağnam-çağnam qayalardan çıqan su,  
Ağac gəmiləri oynadan su,  
Həsənlə Hüseynin həsrəti su,  
Bağ və bostanın ziynəti su,  
Ayiş ilə Fatimənin nigahı su,  
Şahbaz atlar gəlüb içdigi su,  
Qızıl dəvələr gəlüb keçdigi su!  
Ağ qoyunlar gəlüb çevrəsində  
yatduğlu su,  
Ordumun xəbərin bilürmisin,  
degil mana!  
Qara başım qurban olsun,  
suyum, sana!” (D-45<sup>3</sup>).

Yaxud yenə də abidənin “Dirsə xan oğlu Buğac xan boyu”nda oğlunu ölüm-cül yaralanmış görən ana bunu Qazılıq dağındaki suyun işi bilir və ona belə qarğış söyləyir:

“Aqar sənin suların, Qazılıq dağı,  
Aqar kibi, aqmaz olsun!” (D-27<sup>8</sup>).

Elə bu andaca özünə gələn oğul Buğac anasına deyir ki:

“Aqar” ayıda sularına qarğamağıl,  
Qazılıq dağının günahı yoqdur”  
(D-28<sup>5</sup>).

KDQ-də, ümumiyyətlə, sudan söz düşəndə o, “böyük-böyük su”, “qanlı-qanlı su”, “soyuq-soyuq su”, “daşqın-daşqın su” deyimləri ilə xatırlanır. Amma axar sudan damışında burada mütləq “görklü”, yəni “müqəddəs” kəlməsi də deyilir və oğuzlar da bu görklü suyu elə-bələ keçməzlərmiş. Onlar yalnız xos

məramlı istəklər diləyəndə və buna uğurlu cavab alıqda “aqındılı görklü suyu” keçmişlər. Dədə Qorqud Bamsı Beyrək üçün Baniçiçəyi, Qanturalı Selcanı istəməyə geləndə qız adamları bu gəlişin səbəbini sorusurlar. Onlar da ayri-ayrılıqda “Aqındılı suyını keçməgə gəlmışəm!” (D-176<sup>6</sup>) – deyə cavab verirlər.

Dustaqlıqdan qayıdib gələn Bamsı Beyrək bulaq başında bacısına “Sovuq sularını sorar olsam, içət kimün?” (D-102<sup>13</sup>) sualını verdikdə qız “Sovuqsovuuq suları sorar olsan, Ağam Beyrəgin içədiyi; Ağam Beyrək gedəli içərim yoq! (D-103<sup>9</sup>) – deyə cavab verir. Baniçiçək də Beyrəyin sağ-salamat qayıtması xəbərini qayınatası Baybörə bəyə qatdırarkən “Qanlu-qanlu suların sovgulmuşdı, çağladı, axır!” (D-117<sup>5</sup>) – deyir. Qayınta isə gəlininə başqa şeylərlə yanaşı, “sovuq-sovuq sular”ı da “içət”liyə bağışlayır, müştuluq verir. Dəli Domrul öz canı əvəzinə “ilməkli qada” olan Əzrailə vermək üçün atasından can istədikdə ata oğlunu deyir ki, yox oğul, “dünya şirin, can əziz”dir. Qoy Əzrail gəlsin və “sovuq-sovuq binarlarım gərəksə, ana içət olsun!” (D-163<sup>8</sup>) – deyir. Qadını isə cavab olaraq “Sovuq-sovuq sularun içər olsam, mənim qanım olsun!” – deyir (D-168<sup>10</sup>).

Bəhlul Abdulla

**SULTAN** – “Xaqqan, xan, bəy” mənaları ifadə edir. KDQ boyalarında müxtəlif yerlərdə işlənir: “Qurması qırq tutam qara saçım! Arslan uruğ, sultan qızı, öldürməgə mən səni qiymətdim!” (D-199).

“Qambərənin oqlı Bamsı Beyrək boyı”nda Dəli Qarcar Dədə Qorquda məhz “sultan” deyə müraciət edir: “Dəli Qarçar ayırdı: “Hay Dədə sultan, Tənri bunın simüzün də olsun, aruğın da olsun!” (D-88).

**SÜGÜ, SÜNGÜ** – qarğıdan, çoxillik qamışın gövdəsindən və ya dəmirdən düzəldilən uzun döyüş aləti. Oğuz igidleri üçün qlinc, süngü və çomaq/gürz əsas döyüş aləti sayılırdı. “Sünüşmək” süngü ilə döyüşməyə deyilirdi. KDQ-də süngünün dəmirdən düzəldilmiş gödək növü (sügülügi ocağa qon, qızsun – D-226<sup>12</sup>), bir də qarğıdan düzəldilmiş uzun növü haqqında danışılır: “Qarğu dillü uz sügumi qapdim” (D-207<sup>3</sup>); “Sügüsün çekdi, əlindən aldı” (D-209<sup>4</sup>).

**SÜRMƏLİ, AĞCAQALA SÜRMƏLİ** – Yer adları. KDQ-də IV; 153<sup>8</sup>, XI, D-279<sup>13</sup> boylarda adı çəkilir. Bəzən bir, bəzən də ayrı-ayrı yer adları kimi qeyd olunur. “Ağcaqala Sürməliyə gəlib, Qazan qırq otaq dikdirdi. Yedi gün yedi gecə yemə-içmə oldu” (D-153<sup>8</sup>).

Yaxud “...Arqıq qırda döndərdigim, mərə kafir, sənin baban, şəqaqına imrəndigim sənin qızın-gəlinin. Ağcaqala Sürməlidət oynatdim. Atla Qarun elinə çapdum, yetdim” (D-279<sup>13</sup>) – deyə, Qazan xan kafir bəyləri qarşısında öz şücaətlərindən danışır.

Bu ərazi haqqında M.F.Kırzioğlu yazır ki, burası Türkiyənin Qars vilayətində Tuzluca ilə Araz çayının sağ sahil boyu ıldır qəzasının ərazisini əhatə edən məhsuldar bölgədir. Buraya sürməli çuxuru da deyilir. Boylarda (IV, XI) Qazan xan Ağcaqala Sürməlinin bəylərbəyi, bu şəhər isə Qazan xan sülaləsinin yaylaq və qışlaq mərkəzləridir.

Başqa bir şərhədə deyilir: “Sürməli Arpa çay axarında – indiki Naxçıvan MR-in ərazisindədir. Sürməli həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda Marağa səmtində yer adlarıdır.

Suriya tarixçisi Mar Abbas (e.ə. II əsr), İbn-Əl Əsir (XII), Aşıq Paşa oğlu Əhməd Aşıqi (XIV), Ovliya Çələbi (XVII), İvan Şopen (XIX) və s. Ağcaqala Sürməli barədə maraqlı məlumatlar verirlər.

KDQ-də keçən yer adları sırasında Ağcaqala Sürməlini ilk dəfə ən ətraflı Abdulqadir İnan araşdırmışdır. Qaynaqlardan aydın olur ki, Türk sərkərdəsi Alp Arslan Qafqaza ilk səfəri zamanı Şöklü Məlik şah Sürməli əyalətini işgal etmiş (1064), sonrakı yüzilliklərdə Teymur orduları buranı Türkmen adlı bir bəydən qlinc gücünə almış (1386), az sonra isə bu şəhər Toxtamış tərəfindən zəbt edilmişdir (1404), XIV, XV yüzilliklərdə yerli Oğuz rəvayətlərinə əsasən yazılmış tarixi əsərlərdə (“Səhayibül əxbər”, “Tas ül təvarix” və “Künhül Əxbər” və s.) göstərilir ki, Anadoluda yaşamları çətin olan oğuzların Qayı boyu bəyləri Xorasanın mahal şəhərinə dönerkən Pasin obasına Sürməli çuquruna gəlmiş, burada iki qola ayrılmışlar. Son kur Tekin ilə Gündoğdu qardaşları buradan “Əcəm vilayətinə” getmiş, Ərtəogrul bəy qolu isə burada qalıb illərcə Pasin obasında yaylayıb “Sürməli çuquru”nda qışlamışlar... Bir rəvayətə görə, Osman Qazi də Sürməlide doğulmuşdur. O da qeyd edilir ki, o zaman burada Sürməli əmiri Hüsəməddin hakimmiş. Qaynaqlarda Sürməlinin sonrakı tarixi taleyi barədə də geniş məlumatlar verilir.

1920 ildən sonra Sürməli sancağı ıldır və Külp adı ilə iki qəzaya ayrılmışdır. Yerli əhalisi bu gün də Araz və Ağrı dağının arasında obaya “Sürməli çuxuru” deyir.



**ŞALVAR** – Geyim növü. Genbalaqlı şalvar türk qövmünün dünya xalqlarının geyim mədəniyyətinə verdiyi ilk töhfələrdən biri olmuşdur. Yeni eranın əvvəllerində bir sıra xalqlar, o cümlədən romalılar, bizanslılar və çinlilər bu geyim tipini türklərdən əzx etmişlər. KDQ-də şalvarın tikildiyi parça materialına və onun rənginə də (“qırmızı məxmər”, “mahud”) toxunulur: “Şalvar, cübbə, çuğa verdi” (D-65), “...al mahmuzı şalvarlı, atı bəhri xotazlı Qaragünə oğlu Qara Budaq çapar yetdi” (D-60<sup>9</sup>).

**ŞAM, ŞAMLIQ** – Şam, Suriyanın mərkəzi, Dəməşq şəhərinin yaxın şərqdəki adı. Şam derivatı zaman keçidikcə tarixi mərhələlərdə yeni məna kəsb etmiş, coğrafi yer, şəhər, çay, dərə, göylük, çəmənlik, qamişlıq və digər adlarda əksini tapmışdır.

KDQ-də V boyda xatırlanır: “...Mənim ərligim, bahadirligim, cila-sunligim, yigitligim Ruma, Şama gedə çabalana” – dedi (D-155<sup>7</sup>).

**ŞAMANÇILIQ, ŞAMANİZM** – Şamançılıq bunların içərisində xüsusi yer tutur. KDQ-də İslami qəbul etmiş oğuzların özlərinə məxsus qədim inamlarının da bəzi izlərinə rast gəlmək mümkündür. Dədə Qorqud obrazının “Oğuzun ol kişi taman bilicisiydi, nə dirsa olurdu, qaibdən dürlü xəbər söylərdi” səciyyəsi əski türk inamlarından, “Haqq Təala onun könlünə ilham edərdi” cəhəti isə irfani məzmun kəsb edib İslamdan irəli gəlir. Bütün dastan boyu

ali qam keyfiyyətləri ilə dini-irfanın səciyyənin paralelliyinə rast gəlmək mümkündür.

Şamançılıq bir sistem kimi əski türklərdə Gøy Türk kağanlığı dövründən qeydə alınmışdır. Türk, sonradan uyğur kağanlarından bir çoxunun budizmi, manixeizmi, iudaizmi qəbul etdiyini və şamançılığın bu dini sistemlərlə yanaşı yaşadığını nəzərə alsaq, aydın olar ki, iki din bir etnosun tərkibində, bir dövlətdə ola bilməzdi. Şamançılıq, sadəcə olaraq, inamlardan ibarət praktik fəaliyyət növü idi. Kağanlar başqa dinlərə tapınanda da sadə kütlə tək Tanrıya inanırdı. Hətta müsəlmanlıq qəbul edən türklər indi də Allahdan daha çox Tanrı sözünü işlədirlər. Şamançılıqda əsas vəzifə yaman ruhlarla mübarizə aparmaqla ailənin, tayfanın sağlamlığını qorumaqdır. Həm də şamançılığın dünyagörüşü və fəlsəfəsi Tanrıçılıqdan çıxmışdır. Bu, şamanların göy Tanrıya inanmaları, onu hər şeyin fövqündə duran qüvvə kimi qəbul etmələridir. Ancaq şamanlar Tanrı ilə heç bir əlaqə saxlamırdılar. Dünyanın üçü bölgüsü, ruhların ierarxik mövqeyi də şamançılığın Tanrıçılıqdan çıxdığını sübut edir. Daha doğrusu, şamançılıq Tanrıçılığın praktik tərəfidir.

Şamançılıq ruhlarla insanlar arasında əlaqəni tənzimləyən, praktik inamlara əsaslanan morasımları ilə zəngin olan bir sistemdir. Həm əski türklər, həm də müasir türk xalqları şamanizm adında din tanımırlar. Bu elmi-universal terminin türklər arasında qarşılığı da olmamışdır. Əski türklər tek Tanrıya

sitayış, etiqad etdikləri kimi, ayrı-ayrı ruhlara da inanmış, onlardan kömək diləmişlər. Türk Tanrısı gündəlik mösiş işinə qarışmadığından bu vəzifəni ayrı-ayrı ruhlar yerinə yetirmişlər. Onlara vaxtında qurbanlar verilməyənə ailəyə, bəzən də tayfaya bəla gəlmİŞ, şaman da ruhları ram etmək üçün qamlıq etmiş, qurbanlar verməklə konflikti yumşaltmışdır. Şamançılıq bir dünyagörüşü kimi əski türk mədəniyyətinin bütün laylarına təsir göstərmişdir.

#### Ədəbiyyat:

Roux J.P. Tangri. Essaus sur le ciel-dieu du peuples altaïques. – Revue de l'histoire des religions. Paris, 1956, T.149, 150.

Поманов Л. Древнетюркские черты почитания Неба у саяно-алтайских народов. Этнография народов Алтая и западной Сибирии. Новосибирск, 1978.

Поманов Л. Умай – божество древних тюрков в свете этнографических данных. ТС, М., 1973.

İnan A. Tarihte ve bugün şamanizm. Ankara, 1954.

Сагалаев А. Урало-алтайская мифология. Символ и архетип. Новосибирск, 1991.

Банзаров Д. Черная вера или шаманство у монголов и другие статьи. СПб., 1891.

Радлов В. Из Сибири. Страницы дневника. М., 1989.

Анохин А. Материалы по шаманству у алтайцев. Л., 1924.

Вербицкий В. Алтайские инородцы. М., 1893.

**ŞEİR SİNTAKSİSİ** – Dastanın sintaktik vahidlərinin – söz birləşmələri və cümlələrin leksik sistemi göstərir ki, bu, yaradılışında nəsr sintaksisi olmayıb; ilkin poetik formaların sonrakı şəkil dəyişdirmələri nəticəsində gəldikcə zəmanət katiblərin – yazıya alanların əli

ile onda az-çox nəsləşdirmə işi aparmışdır. Bununla belə, dəyişmə əməliyyatları dastanın dilini ilkin poetik məhiyyətdən “təmizləyə” bilməmişdir, başlanğıcında onun şeir dili olmasına delalət edən çoxlu faktorlar qalmışdır. Əlbəttə, “Kitab”ın müxtəlif naşirlərinin şeir kimi düzdkənləri parçaları nəzərdə tutmurraq. Hərçənd həmin parçalar hər yerdə və bütün detalları ilə bugünkü türk anlayışının bütün tələblərinə cavab vermir. Bu parçalarda şeirlik faktoru kimi gah alliterasiya, gah qafiyə, gah sadəcə, heca sayı, gah da bunların hər üçünün bütövlüyü şeir təzahürü kimi alınır. Biz də həmin naşirlərin işinə qosulurraq və hesab edirik ki, bu əlamət sinkretikliyi qədim türk şeiri prinsiplərinin xalq təzahürləridir. Əlavə olaraq deyirik ki, dastanın nəsr kimi verilən hissələri də şeirlə və ya şeir tələblərini ödəyən qisimlərlə doludur. Sintaktik vahidlərin düzülüşündə, prosodik təşkilində qədim şeir arxitektonikası özünü göstərir. Söz birləşmələri və cümlələrdə alliterasiya (söz əvvəlinin ahəngi), qafiyə (söz sonunun ahəngi) və sintaktik paralelizm (ritm simmetriyası) kimi yer tutur. Bu əlamətlər həmin faktorlardır ki, “Kitab” naşirlərinin şeir kimi düzdüyü hissələr məhz onlarla səciyyələnir. Sintaqmatik təzahürlərin hamısı ritmik tənəffüsle müşayiət olunur. Naşirlərin nəsr kimi verdiyi hissələrdən fikrimizi əsaslandıran bir neçə örnəyin üstündə dayanaq.

1. Bu halları gördüyündə Qazanın qara qıyma gözləri qan-yaş toldu. Qan tamarları qaynadı. Qara bağrı sarsıldı. Qonur atını ökçələdi; Kafər keçidiyi yola düşdi, getdi (“Salur Qazanın evi yağmalandığı boy”).

Bu, nəsr sintaksisi kimi bir abzasdır. Ancaq cümlələrdəki sözlerin fonetik başlangıcı, söz əvvəlinin sistemli

harmoniyası nəşr dilinə məxsus keyfiyyət deyil. Əger biz burada alliterasiyanı görmürküsə, bəs onda alliterasiya şəri necə olur? Dastanda müxtəlif naşirlorın alliterasiya şəri kimi verdiyi parçaların prinsipi üzrə bu da şeirdir:

Bu halları gördüyündə  
Qazanın qara qiyma gözləri  
Qan-yaş toldı.  
Qan tamarları qaynadı.  
Qonur atını ökçələdi;  
Kafer keçdiyi yola düşdi  
Getdi.

Xalis şeirdir. İlk misrada alliterasiya yoxdur. Ancaq iki ritmik hissədən (2x4) ibarət 8 hecalı bir misradır. Yeddi və səkkizinci misralarda gözənlənən k(g) yerinə k/g gelir. Ancaq əvvələn, bunların özündə k/g alliterasiyası var: kafər keçdiyi /keçdiyi – getdi/ getdi; ikincisi, müxtəlif türk dillərində və ya bir türk dilinin tarixinin müxtəlif mərhələlərinində g-k (g-k), k-g səs uyğunluqları olmuşdur (bunu da unutmaq olmaz ki, “kafer” sözü alınma olduğundan, şübhəsiz, hansı qədim türk sözünü işa əvəz etmişdir). Şərə aid başqa cəhət: psixoloji gərginlik, dramatizm misra-cümələdən misra-cümələyə artır, hətta son cümənin xəbərləri atın çapış ritmini verir, “getdi” söz misrası əzaqlaşan atın son ayaq səsinin assosiasiyasını yaradır. Düzdür, bəzi sintaktik nümunələrdə alliterasiya nisbətən zəifləyir, seyrekləşir, ancaq hər halda o, deyişidə qulaqla duyulur, oxunuşda gözəl görünür:

“Həmən dəm at saldı. Yel gibi yetdi, yələm gibi yapışdı. Kaferin çıynına bir qılıc urdu.

Geyimini-kecimini toğradı. Altı barmaq dərinliyi zəhm irişdirdi. Qara qanı şorladı. Qara soğrı saqmanı tolu qan oldı. Qara başı bunaldı, bunlu oldı. Haman döndi. Qələyə qaçıdı. Yegnək ardından yetdi, hansı qapusuna girmiş-

kən qara polat üz qılıcı ənsəsinə eylə çəldi ki, başı top gibi yerə düşdi” (D-210).

Əlbəttə, alliterasiya sistem halında deyil, ancaq var: yel gibi yetdi, yələm gibi yapışdı; Yegnək yetdi; qara qanı şorladı, qara soqmanı qan oldu, qara başı bunaldı, qələyə kaçdı, qara qılıq (hələ söz içindeki səslər də şeir ritminə xidmət göstərir; “qara saqrı soqma” silsiləsində q, “başı yerə düşdi” birləşməsində ş və s.). Bu alliterasiya sisteminin seyrəkləşdirilməsi sonrakı nəşrləşdirmə işindən gəlir. Verdiyimiz örnəklərdə Dresden və Vatikan katiblərinin fərqliqə diqqət edək: birinci misalda Drezdendəki “Qara bağrı sarıldı” misrasından sonra Vatikan nüsxəsində “Yüreyi oynadı” misrası artırılır. Əlavə əvvəlki misraya məntiqəçə çox güclü bağlıdır, ancaq alliterasiya prinsipi pozulmuşdur. Yaxud ikinci misalda “Qara qanı şorladı” cümlə-misrasında Vatikan “qoynı doldı” sözlərinə artırılır-alliterasiya ölçüsü saxlanır. Deməli, köçürənlər müxtəlif səviyyədə artırma-əksiltmələr edirlər.

2) İraqından-yaqınından gelişdilər. Gizlü yaqa tutuban iləşdilər. Tatlı damağ verübən soruştular. Ağ-boz binübən yortuşdular. Vəg babası yanına irişdilər (“Qanlı qoca Qanturalı boyu” (D-200<sup>6</sup>).

Əvvələn, cümlələrin sonu qafiyədir: gəliş, iyələş, soruş, yortuş, iriş. (Hətta 3-cü, 4-cü xəbərlər qalın saatlıdır, 5-ci, 1-ci və 2-ci kimi incə saatlı gəlir). Bu isə misra demekdir; cümlə-misrasının hər birində ilk və son təqtılər 4 hecalıdır; iraqından... gəlmüşdilər, gizlü yaqa... iləşdilər və s. Aralıqdakı sözlər gah dörd (yaqınından), gah üç (verübən) hecalıdır. Bu halda ilk misra örnək olmalıdır – sözlərin morfoloji qəlibi uyğundur: iraq-in-dan, yaqın-in-

dan. Deməli, döyişiklik sonrakılarda gəlib. Məlumdur ki, türkçələrin tarihində və bilavasitə “Kitab”ın özündə - *iban* feli bağlaması həm də -*ibani* şəklində işlənir. Nəhayət, sonuncu misrada mənsubiyət şəkilçisi olmuş “ki” sazla oxunuşa ozan onu ikinci təqtlə deyir. Beləliklə, hər misrası 4 hecalı 4 təqtdən ibarət şeir alınır:

İraqından – /yaqınından/ gəlişdilər,  
Gizlü yaqa (tutubanı) iləşdilər,  
Tatlu damağ /verübəni/ soruşdular,  
Ağ-boz atlar /binübəni/ yortuşdular,  
Bəg babası /nun yanına/ irişdilər.

Deyək ki, həmin misalın ardınca gələn bu parçada ilk baxışda şeirlilik heç görünmür:

Babası oğlancığın gördü. Allaha şükürlər eylədi. Oğlilə gəlinilə Qanlı qoca Oğuz'a girdi...

Əvvələn qafiyə: gördü-girdi. Oğlilə və gəlinilə sözlərinin bütöv qrammatik formasında desən (oğlu ilə, gəlini ilə) 9 hecalı 4 misra alınar.

Yaxud yenə:

Qamğan oğlu Xan Bayındır yerindən  
turmişdi  
Qara yerün ağban evün dikmişdi.

Ala seyvan (Odök) üzinə aşanmışdı. Bin yerdə ipək xalıçası döşənmişdi. İç Oğuz bəyləri səhbətinə dərilmişdi. Yemə-içmə idi” (D-201<sup>13</sup>).

Qədim ozan üçün misradakı sözlərin həcmi yox, hecalların sayı əsas olmuşdur. Ozan dastanı musiqinin müşayiəti ilə dediyindən sözləri yox, hecaları qruplaşdırılmışdır (qədim heca şerini eyni kimi almaq tarixiliyə mügayər olardı).

Qorqud şerində ritm cümlənin (misranın) əvvəlində və ya sonunda, yaxud ya əvvəlində, ya sonunda daha güclü olur – həmin məqamda söz ilə

heca qrupu üst-üstə düşür. Bunu nəzərə alanda – cümlələrin ilk və son sözlərinə diqqət verib, üstünlük təşkil edən ritmlərin təqtnı götürmək gərəkdir. Bu misalda cümlə əvvəli təqət 4 hecalı vahid alınır (Qamğan oğlu: qara yerün, ala seyvan və s.). Cümlə axırı (misra axırı) təqət kimi yenə 4 hecalı vahid müvafiq golur (aşanmışdı, döşənmişdi – təsadüfi deyil ki, bunlar qafiyəliliyi də saxlamışlar). Bütün bunları nəzərə alaraq seri təxminən belə bərpa etmək olar:

Qamğan oğlu. Xan Bayandır  
/öz yerindən/ turmuş idi.

Qara yerün /üzərinə /ağban evün/  
dikmiş idi.

Ala seyvan /gök yüzinə/ aşanmışdı.  
Bin yerdə i/pək xalçası/ döşənmişdi  
İç Oğuz bəg/ləri səhbə/tinə dəril/mişdi,  
Yemə-/içmə idi.

Bəzən elə elementar pozuntular olur ki, kor-kor, gör-gör aydın görünür. Atası Qazan bəyə Uruz deyir:

“A bəg baba! Dəvəcə böyümişsən,  
köşəkcə ağlun yoq. Dəpəcə böyümişsən,  
tarica ağlun yoq. Hünəri oğul  
atadanmı görər, yoxsa atalar oğuldanmı  
ögrənür?” (D-125<sup>9</sup>).

Müqayisəyə diqqət verək: oğul atadanmı, atalar oğuldanmı öyrənər. Birinci halda, oğul-ata qarşılığında subyektlər təkbətək görünür. İkinci halda, tərəflərin nisbəti pozulur: atalar-oğlu. Halbuki olmalı idi: ata-oğul. Deməli, köçürən mətnin şeir, ya nəşr olmasının fərqi varmayıb. Şeirsiz nərsiz bu, adı məntiqcə də yanlışdır (hələ, bu bir çatan iş neçənci köçürənindir? Yəqin əvvəlki köçürənlərdə fərqlər daha az olub). Mətnin liqvo-poetik təhlili göstərir ki, “a bəg baba” xıtab kimi, “hünəri” sözü məntiqi vurgu ilə şerin vəznindən kənara çıxarılır və hecalar təxminən belə nizamlanır:

A bəg baba!  
Dəvəcə böyümişən,  
Köşəkçə ağlun yoq,  
Dəpəcə böyümişən,  
Tarica ağlun yoq.  
Hünəri

Oğul atadanmı /görər öyrənər – 6+5:11  
Yoxsa ata oğul/danmı öyrənər – 6+5:11

Misalları “Dədə Qorqud kitabı”nın mətni qədər artırmaq olar. Ancaq daha bir-iki örnəklə kifayətlənək. Dastanda belə atalar sözü işlənir: At ayağı külik, ozan dili çevik olur (D-57). Şəksiz, əslİ budur: 8 hecalı iki misra:

At ayağı külik olur,  
Ozan dili çevik olur.

Bunu qafiyələr də tələb edir (külik, çevik), dörd-dörd ayrılan taqtalar də.

Yenə bunun harası nəsrdir: Yumuru-yumuru ağladı, yanıq cigerçigini tağladı (s. 56) – hələ nəzərə alsaq ki, ağlamaq felinin əslində y var, alliterasiya daha da sixlaşır. Qafiyə də göz qabağında:

Yumuru-yumuru ağladı,  
Yanıq cigerçigini tağladı –

Maraqlıdır ki, qafiyə olan yerde misraların heca sayı bir-birini izləməyə bilir. Qafiyəsiz yerlərdə iso heca ölçülləri küll halında tamamlasmayanda, heç olmasa, biri gözlənir. Xaxud belə demək olar: köçürənlər “Kitab”ın şerini pozarkən, hardasa əlamətlərdən birini “unutmuşlar”. Görünür, mətnin əslində alliterasiya və heca təcrid olunmamış, bir-birini izləmiş, bir-birini müşayiət etmişdir:

Dirsə xanın Xatunu qayıtdı, gerü döndü Qatlanmadı.

Qırq incə qızı boyuna aldı. Bədəvi atu binüb oglancığın isteyü getdi. Qışda-yazda qarı-buzu ərimməyən Qazılıq tağına gəldi çatdı. Alçaqdan yuca

yerlərə çapub çıqdı. Baqsa-görsə bir dərənin içiñə qarğıa-quzğun enər-çıqar, qonar-qalqar... “(D-26).

Burada gözə görünüñ alliterasiya var: Dirsə döndi; xanın xatunu; qayıtdı-qatlanmadı qırq-qızı; yuca yerlər; çapub-çıqdı və s. Ancaq bunlar qədim alliterasiyanın qalığıdır. Nəzərə alaq ki, türkcənin qədim dövrlərində q səsinin artikulyasiyaya qarşılığı çoxdur: q-k, q-q (köklü sözündəki k/q-q, q-ğ, q-h, q-x/ təsadüfi deyil ki, dastanda ən çox alliterasiyaya düşən səslərdən biri q-dır). Həmin ölçü ilə yanaşanda dastanın yaradılışında mətnin əvvəlindəki alliterasiya bu diapazonda qavranmalıdır; xanın xatuni – qayıtdı – gerü – qatlanmadı – qırq qızı. Məndə təsvir sərtləşdikcə ənginə – apogeyə yaxınlaşdıraqa dildə psixoloji vəziyyətin harmoniyasını göstərmək üçün alliterasiya hecaya güzəştə gedir:

Qışda-yazda /qarı-buzu/ ərimməyən – 4+4+4  
Qazılıq tağına /gəldi çıqdı – 6/?/4  
Alçaqdan yu /ca yerlərə/çapub çıqdı – 4+4+4  
Baqsa-görsə /bir dərənin/çinə – 4+4+(3?)  
Qarğıa-quzğun /enər-çıqar, qonar-qalqar – 4+4+4

Son misralardakı dörd heca – dörd heca qruplaşmış “baqsa-görsə qarğıa-quzğun, enər-çıqar, qonar-qalqar” sözlərinin ardıcıl düzülüşündə nigaran ananın ürək döyüntüsünün əks-sədasına uyğun ritm verilir. Bu, şeir sintaksisidir. Ritmə başqa bir örnək daha:

“Ağzun qurusun, ana. Dilün çürüsün ana” (D-53) – qarğış 7 hecalı iki misradır, qafiyəsi də var: quru-çürü. Bu öz yerində. Ancaq saitlərin düzülüşünə baxaq: birinci misradə qalın, ikincidə incə saitlər bir-birini izləyir. Demək, bunlar iki cümlə deyil, iki misradır – cümlələr şeir sintaksisinin məhsulu ol-

duğuna görə melodiya üçün səslərin iki cür düzümü nəzərə alınıb.

Bununla örnəklərə “yum verəlim”:

“Oğlan böylə degəc bildir-bildir gözünün yaşı rəvan oldı. Boyı uzun, beli ince Burla xatın boynınə qulağın aldı. Düşdü. Güz alması gibi al yanağın tutdı, yırtdı. Qarğı gibi qara saçını yoldı. “Oğul! Oğul!” deyübən zarlıq qıldı. Ağladı” (D-64).

Cümlələrin sonunda xəbərlərin qafiyəsi göz qabağındadır: oldı-aldı, tutdi-yırtdı, yoldı-qıldı. Zahirən bu bize çatan “Kitab”ın yazıya alındığı dövrdə türkçələrin söclə nəsrinə bənzəyir:

“Səlam verdim, rüşvət deyildir deyə almadılar. Hökm göstərdim, faidəsizdir deyü mültefit olmadılar” (Füzuli. “Şikayətnama”).

Ancaq bunların kökü müxtəlifdir; birinci vəzn ölçüləri pozulmuş, nəsrləşdirilmiş qədim türk şerinin qalıq-izləridir, ikinci, ərəb söclə nəsr poetikasının türkcədə təzahürlərindən biridir. “Dədə Qorqud kitabı”nda tək-tük sintaktik vahidlər var ki, onlar da poetik əlamətlərin (alliterasiya, qafiyə, heca nizamı) kompleksi və ya ayrı-ayrı təzahürləri orada əks olunmasın. Yəqin ki, belə nümunələr sonrakı yazıya alınmalarında, dastanın poetik formaca arxaikləşməsi ilə bağlı, qədim alliterasiya şerinin gərəyinə dərk edilməsi nəticəsində aparılmış nəsrləşdirmə işinin məhsuludur.

Deyənlər var: əgər dastan bütöv seirdirse, təhkiyə necə gedir? Cavab: məsələn, “Manas”da, yaxud orta əsrlərə aid və daha sonrakı mənzum hekayələrimizdə təhkiyə necə gedirse, elə. Yəni hekayət mənzum şəkildə söylənir (daha sonralar mənzum romanlar həmin ənənələrdən doğuldu – başqa sənət sahələrində olduğu kimi, söz sənətində də misallar qədim, unudulmuş, görünən əcdadlarına qayıdır).

Deyənlər var, harada ki bir parçanı çıxdın, mətnin ardıcılılığı pozulmadı, həmin parça şeirdir. Cavab: bu, müasir dastan poetikasından çıxış etməkdir: məsələn, “Koroğlu”da, “Əslı və Kərəm”də olduğu kimi. Doğrudan da, onlarda şeir əsla süjeti irəli aparmır, konkret hadisənin təsvirində ancaq emosiya əlavə edir. “Dədə Qorqud kitabı”nda süjeti davam etdirməyə şeirlər çox azdır. Müxtəlif naşirlərin şeir kimi verdiyi parçalarda süjet əksərən davam etdirilir; şeir olmasına heç kəsin şübhə etmediyi soylamalarda mükalimələr gedir, yuxu danışılır, and içilir, əhd-peyman bağlanılır və s.

“Dədə Qorqud kitabı”nın bütövlükdə şeir olması orada da görünür ki, şeir kimi verilən parçalar müxtəlif naşirlərdə üst-üstə düşmür (məsələn, H.Arası, O.Şaiq, M.Ergin, F.Zeynalova S.Əlizadə nəşrlərini müqayisə edin). Bu o deməkdir ki, hansı mətn parçasında dəsa biri seri düzüb, digəri yox. Yəni bu şeir arxaikdir, onu hərə bir cür qavramaqda sərbəstdir. Naşirlərin hamısında əsasən şeir kimi etibar olunan soylama adı ilə gedən hissələrdir. Həqiqətən, bu soylamalar müasir dastanlardakı şeirlə deyimlərə, “sözlə deyilmişlərin sazla deyilməsinin” ekvivalentidir. Yəqin ki, Qorqudun dastanı əvvəldən-axıra sazla deyilib. Bizcə, dastanın təhkiyə-nəzm hissəsi sakit, bəm, soylama-nəzm hissələri isə coşqun, zil melodiyalarla işlənmişdir; soylamalarda təxminən bugünkü mahni-şarqi avazı olmuş, qalan yerlər – təhkiyə-nəzm hissələr melodiyanın müşayiəti ilə avazsız söylənmişdir. Sonralar ağızda yaşadılmasası, məclislərdə deyilməməsi, xalqda yayılmaması da dastanımızın forması ilə bağlıdır; bu adı dastan deyil, şeirdir, orta əsrlərdən hər aşiq-ozan onu ifa edə bil-

məyib formaca arxaikləşdiyi kimi, das-tanın ifaçılıq vərdişi də unudulub.

Deyilənlərdən aydın olur ki:

1) bu, nəsr sintaksisi deyil. Sintaksisin leksik-promorfik xüsusiyyətlərinin kompleks halında təhlili göstərir ki, Dədə Qorqud oğuznaməsi başlangıçında şeirlə yaradılmışdır;

2) “Dədə Qorqud” sintaksinin əcnəbi təsirə düşməməsinin birinci səbəbi də odur ki, bu sintaksis şər texnikası üzrə qurulmuşdur – əcnəbi təsir milli şerimizin leksikasında olmuşdur;

3) alliterasiya və heca vəzni türkçə şeirdə eyni dərəcədə başlangıçıdır;

4) “Dədə Qorqud kitabı” XV əsrde yazıya hökmən başqa – daha qədim bir nüsxədən köçürürlüb. Əgər o, XV yüzillikdə ilk dəfə yazıya alınsa idi, ən azı “Şəhriyar” dastanının dili kimi redakta olunardı (“Şəhriyar”ın dilində ən adı, işlək xalq sözlərinin fars izafəti ilə üsluba uyğunlaşdırılmış şəkildə verilməsinə diqqət yetirin: ey anayı mehriban, ey madəri mehriban, ey atayı mehriban, qariyi birəhm). Belə ifade tərzi “Dədə Qorqud kitabı”nın dilinə yabançıdır.

Tofiq Hacıyev

**ŞEİR VƏ NƏSR** – Türk epos mətnlərinin strukturunda diqqəti cəlb edən ən tipik xüsusiyyətlərindən biri nəzm və nəsrin növbələşməsidir. Bu əlamət bütün türk xalqlarının epik yaradıcılığında bu və ya digər dərəcədə mühüm rol oynayır. Xüsusilə, Orta Asiya, Azərbaycan, Türkiye və Krım-tatar epik ənənələrində epik mətn nəzm və nəsr parçalarının bərabərhüquqlu komponentləri kimi təqdim edilməsi ilə səciyyələnir. Sözsüz ki, bu vacib xüsusiyyət epik sintaksisin formallaşmasına təsir göstərməli, müəyyən funksional-semantik yük daşımmalıdır. Əks təqdirdə

o belə geniş yayılmaz, ən başlıcası isə, bu günəcən yaşaya bilməzdi. Göründüyü kimi, ədəbi yaradıcılıqdan fərqli olaraq, folklor güclü təbii seçmə prosesi ilə xarakterizə edilir.

Buna görə də türk xalqlarının eposu üçün ən səciyyəvi xüsusiyyət şer-nəsr növbələşməsidir.

Epic mətni nitq kommunikasiyasının xüsusi tipi kimi qəbul etsək, oradakı şeir və nəsr parçalarının qarşılıqlı münasibətdə olan və bir-birini tamamlayan iki müxtəlif sintaktik kod kimi anlamaq mümkündür. Onlar bütün mətn boyu bir-biri ilə müxalifətdə olaraq eposun sintaktik strukturunun qlobal paralelliyini şərtləndirir. Bu kodların növbələşməsi, birindən digərinə keçidin xüsusiyyətləri və sintaktik-semantik əsası, onların vasitəsilə verilən poetik informasiyanın təbiəti epik strukturun ümumi gərginliyini, poetik sintaksisin dinamikliyini təmin edir. Şeirdən nəsrə və əksinə, keçid sintaktik planda bir sıra xüsusi formullar (“keçid formulları”) vasitəsilə təmin edilir. Məs., “Dədə Qorqud söyləmiş”, “söyləmiş, görəlim, xanım, nə söyləmiş”, “ismarladı, görəlim, xanım, necə ismarladı”, “yalvarmış, görəlim, xanım, necə yalvarmış”. Nəserdən şərə keçid üçün istifadə edilən belə formullar sayca çoxdur. Demək olar ki, hər bir şeir parçasından əvvəl müəyyən bir formul ilə rastlaşıraq. Şeirdən nəsrə keçid üçün istifadə olunan formullar isə nisbətən azdır. Bəzən isə bu məqsədə xidmət edən sintaktik vahidlər hələ formul kimi sabitləşməyib. Məsələn, KDQ-də bu cür formullar yoxdur (“böylə degəc” formulu istisna edilməklə). Bizcə, bunun səbəbi sintaktik yox, semantik amillərdir. Belə ki, adətən yüksək ekspressiv gərginlikli şeir parçalarından sonra gələn nəsr hissəsindəki hadisələr

şerdə ifadə edilən emosional-psixoloji durumun məntiqi davamı, yaxud ona qarşı yönəlmış təbii reaksiya kimi təqdim edilir. Belə olduqda isə xüsusi keçid formuluna ehtiyac qalmır. Uyğun vəzifəni qeyri-standart (epik klişe və formullardan fərqli olaraq) sintaktik konstruksiyalar yerinə yetirirlər. Məsələn: “böylə degəc Qazana qəhor gəldi”; “bunu eşitcək Banuççıçək qaçdı”; “böylə degəc qız (haman) tanıldı”; “Allah Təalaya burada Domrulun sözü xoş gəlmədi”; “qız bildi ki qaynatası, qaynanasıdır” (KDQ- 102) və b.k.

Türk epos ənənəsində nəzm-nəsr nisbətinin informativ aspekti də mühüm məsələdir. Belə ki, şeirdə verilən informasiya ilə nəsrdəki arasında güclü semantik fərq müşahidə edilir. Nəşr parçalarında ümumi süjet xətti inkişaf etdirilir, surətlər, onların funksiyaları, düşdükleri situasiyalar və s. haqqında ifaçının dilindən üçüncü şəxsədə məlumat verilir. Şeir hissələrində isə süjet xəttinin inkişafı baxımından yüksək informativlik olmadığı kimi, başqa surətlərin funksional xarakteristikası da verilmir. Şeirlər surətlərdən birinin dilindən birinci şəxsədə söylənir (Azərbaycan aşığı möclislərində aşığın şeir parçalarını ifa etməzdən əvvəl işlətdiyi ənənəvi bir formulu yada salaq: “burada aşığı götürür, görək, Koroğlunun dilindən nə deyir”). Epik şeir onu söyləyənin müəyyən hadisəye, predmetə, personaja, taleye və b. münasibətini ifadə edir. Buradakı informasiya daha çox emosional-psixoloji xarakter daşıyır və poetik sintaksis baxımından yüksək ekspressivliyi ilə seçilir.

Nəzm-nəsr növbələşməsi eyni zamanda bütövlükdə mətnin ümumi ritmik-melodik kontekstini formalasdır. Şeir parçalarındaki ekspressiv gərginliyin, mürəkkəb psixoloji atmosferin

nəşr hissələrdəki geniş miqyaslı epik təsvirləri, ritmintonasiya “sakinliyi”, “qərəzsiz” təhkiyəyə və əksinə keçməsi poetik sintaktik vasitələrin zənginliyinə, onların mənə çalarlarının artmasına, mətnin ümumi dinamikasının yüksəlməsinə səbəb olur.

KDQ şerinin struktur qanunlarının öyrənilməsi bir neçə məsələnin aydınlaşdırılmasını tələb edir: epik dilin şeir və nəşr qollarının tarixən formallaşma ardıcılılığı, KDQ boylarında şeir-nəsr sərhədlərinin dəqiqləşdirilməsi, onun poetik dilinin qədim türk yazılı abidələrinin dili ilə varislik əlaqəsi.

Qeyd etmək gərəkdir ki, bu istiqamətdə araşdırımlar yalnız retrospektiv metodun köməyi ilə aparıldıqda müsbət nəticələr verə bilər. Retrospektiv metod bu gündən dünənə, müasir sistemdən keçmişə, tekamül yoluna doğru tərsinə baxışdır, inkişafın əks yolu nəzərdən keçirməkdir. Dil tarixinin elə yerləri var ki, bu baxış olmadan nəzəri sistemi yaratmaq mümkün deyil. Elə buradaca biz bu baxışın müsbət xüsusiyyətlərini qeyd etməklə, bunu da bildirməliyik ki, KDQ-yə, eləcə də digər tarixi abidələrə müasir sistemdən (grammatik və ya poetik...) yanaşdıqda tarixilik faktını, müasir şeir baxımından nəyin çatışmadığını deyil, öz dövrü üçün nəyin çatışdığını, nələrin öz dövrü üçün sistem yaratması faktını nəzərə almaq gərəkdir.

KDQ-nin vaxtıla başdan-başa şeir olması fikrini hipotez kimi qəbul etmək olar.

Birincisi, KDQ-nin bədii strukturunda şeir parçalarının mühüm yer tutması və epik informasiyasının ötürülməsi baxımından geniş imkanlara malik olması bunu təsdiq edir. Mövcud nəşrlərdə abidədəki bütün şeir parçaları mətnin ümumi massivindən heç də tam seçilmir.

Əgər KDQ-nin şeir parçaları indiyəcən dəqiq təhlillər əsasında düzgün ayrdılmış olsaydı, onların mətnin ümumi həcmində daha böyük yer tutduğu aydın görünərdi.

KDQ-nin ilkin mərhələdə şeir şəklinde olmasına aid ikinci istinad nöqtəsi isə tarix boyu intensiv etnik-mədəni əlaqədə olduğumuz qohum türk xalqlarının dastan yaradıcılığıdır. Bu abidənin türk xalqları mədəniyyətinin on ilkin dövrləri ilə bağlılığı şübhəsizdir. Öz növbəsində həmin dövrlər bağlı olan, müəyyən səbəblərə görə arxaik poetik strukturunu qoruyub saxlamış bir çox dastanlar hazırda yakut, tuva, şor, altay və başqa xalqların epik fondunda böyük yer tutur. Buna görə də KDQ boyalarının da daha qədimlərdə həmin mətnlər kimi şerlə yaradıldığı barədə tezisi qəbul etmək mümkündür.

KDQ-nin Vatikan nüsxəsinin bir səhifəsi istisna olmaqla ərəb əlifbası ilə yazılmış mətndə şeir və nəşr parçaları ayrılmır. Bunun nəticəsidir ki, hər oxunuşda bir cür şer-nəşr nisbetinə rast golur.

Qədim türk, eləcə də qədim Oğuz (Azərbaycan) şerinin başlıca faktoru ritm, ritm yaradan vasitələr olmuşdur. Alliterasiya, assonans, sintaktik paralellizm həmin ritmin təşkiliçiləri kimi çıxış etmişdir. Klassik poeziyada şerin vahidi misra götürülür. Bəzi tədqiqatçılar beysi vahid kimi götürmək tərəfdarlırlar. “Dədə Qorqud”un dili, təhkiyə sistemi mürəkkəb sintaktik bütövləri vahid kimi götürməyi tələb edir.

Əvvəla, ona görə ki, KDQ-də misra sabit ölçüyü deyil. Digər tərəfdən də, KDQ boyaları şer nümunələrinin toplusu deyil (M.Kaşgarlinin “Divani-lügət-it-türk” əsərindəki nümunələr kimi), buradakı şeir parçaları bir süjetin hissəsi, vahid kontekstin mikrokonteksti kimi çıxış edir.

Həmin mürəkkəb sintaktik bütövlər daxilində sintaktik quruluşun təqdim etdiyi poetik modeldə səs tekrarına, pauzaya, vurğuya qədər bütün vahidləri birlilikdə, qarşılıqlı əlaqədə götürmək mümkündür.

Arxaik türk şeri strukturunun qalıqlarını nisbətən daha çox saxlayan KDQ şeri ölçü, bölgü, qafiyə və ritm baxımından diqqəti cəlb edir.

KDQ-də heca bərabərliyinin çox vaxt pozulması, qafiyəsizlik heca vəzninin tələblərinin ödənilməməsi faktıdır. Bəzən isə özünü göstərən heca bərabərliyi və qafiyədarlıq isə heca vəzninin tələbinin ödənilməsidir.

Əgər nəzərə alsaq ki, heca bərabərliyi şer strukturunun uzun sürən inkişafının göldiyi vəziyyətdir, onda heca vəzninin heca bərabərliyi, ölçüsü şərtləşir və bu mizanı ritm (bəzən melodiya) əvəz edir. Təkrarlarla yaranan ritmin xassələrinə keçməzdən əvvəl, heca ilə bağlı bezi nümunələrin kvantitativ xüsusiyyətlərinə diqqət yetirək.

Ucalardan ucasan! – 7

Kimse bilməz necəsən! – 7

Görkəlү Tanrı!

Xan qızı, yerimdən durayınmı! – 10

Yaxanla boğazından tutayınnı? – 11

Qaba Öncəm altına salayınnı? – 11

Qara polad üz qılınım olimo alayınnı? – 15

Qarşı yatan Ala dağdan bir oğul uçurdunsa,

degil mana? – 19

Qamən axan yüyrik sudan bir oğul

axıtdınsa, degil mana! – 19

Arslan ilə qaplana bir oğul yedirdinsə

degil mana! – 18

Qara donlu, azığın dinli kafırlarə bir oğul alındınsa degil mana!

Misraların çeşidini və sayını artırmadan da bu nümunələr söyləməyə haqq verir ki, heca vəzninin sabit ölçüsünü heca sərbəstliyi əvəz edir. Şübhəsiz, bu, müasir mənadakı sərbəst şeir de deyil.

Bu sərbəstlik müəyyən ölçünün yuxarı-aşağı variasiyaları, gəzismələridir və danışq dilinin təbiiliyindən qopmadan, bədii söz taplığı özünüifadə formasıdır. Belə ki, burada sözləri hecaların tənliyi idarə etmir, klassik şeir kanonlarının – biçimlərinin əvəzinə intonasiya və ritm sözləri düzür, taktlar, sintaqmatik bölmələr başqa bir orqanizm yaradır. Elə bir orqanizm ki, orada hecaların sayı, nisbəti dominant-aparıcı deyil.

Bu şerin əsasında bədii mətni quran, təşkil edən paralel konstruksiyalar və onların vahidlərini bağlayan səs təkrarları, xüsusən alliterasiya, assonans, anafora, epofora, eləcə də, son hecada gələn vurgu, sözləri belə bir-birinə rəbt eləyən, səsləşdirən ahəng qanunu durur.

Yuxarıda nəzərdən keçirdiyimiz paralelizm nümunələri “Dədə Qorqud” şer üçün vahidin bənd deyil, həqiqətən mürəkkəb sintaktik bütöv olduğunu bir daha göstərir və ritmik-sintaktik bölmələr heca tənliyini, sərt misra sərhədini əvəz edir.

Hər boyu bu baxımdan ayrı-ayrı təhlil etmək mümkünündür. Bu təhlil aşağıdakı cəhətləri nəzərdə tutur:

1. Məzmun və ifadə planları dialektik əlaqədə götürülür, onların hər ikisinin ölçüləri əsasında mürəkkəb sintaktik bütövlər hesaba alınır.

2. Mürəkkəb sintaktik bütövləri bağlayan fonetik, leksik, morfoloji, sintaktik vahidlər və onların stratifikasiyası nəzərə alınır.

3. Mürəkkəb sintaktik bütövlərin poetik yükü informasiyanın emotiv funksiyası və ifadə vasitələrinin kəmiyyət və keyfiyyət göstəriciləri əsasında müəyyənləşdirilir.

Bizcə, KDQ-də həm yeni, yəni sabit ölçü, bölgü, qafiyəli şerin doğusu,

rüseymləri, izləri ilə yanaşı, artıq çoxdan yaranmış bu şerin KDQ şerinə təsiri de özünü göstərir. Ona görə ki:

1. Türk dillərində, o cümlədən, Azərbaycan dilində şerin yaranması prosesini KDQ-də hüdudlaşdırmaq yanlış olardı. KDQ oğuznamələri haradasa bu prosesi çox, haradasa da az əks etdirir, əslində bütöv mənzərənin kəsiyi kimi özünü göstərir.

2. Yaranma prosesi nisbətən geniş zamanı əhatə etdiyi üçün “Dədə Qorqud” şerini inkişafda və həmin inkişafın motivləri-daxili və xarici səbəbləri fonda alıb təhlil etmək düzgün olardı.

M.Kaşgarinin “Divani-lüğət-it-türk” əsərindəki şeir parçaları artıq müasir şerin (formaca) nümunələridir və həmin şerlər xalq ağızından toplandığı üçün İ.V.Stebleva haqlı olaraq onları XI əsrə deyil, xeyli əvvəllərə bağlayır.

Alliterasiyanın poetik yükünün get gedə azalması, qafiyənin yükünün artması, sabit heca ətrafında gəzişmə (7-8-9; 10-12; 18-19-20...) türkdilli şerin inkişaf yolunun qanuna uyğun mərhələləridir. Şeir, hər seyidən əvvəl, qanuna uyğun münasibətlərlə şərtlənən bütövdür. Hər şeir bir sistemdir. “Dədə Qorqud” bu baxımdan on iki şerdir (poemadır), on iki tarixi hadisənin, süjetin poetik təhkijəsidir.

Süjetdən, əhval-ruhiyyədən asılı olaraq, hər boy statik və dinamik hissələrin sıralanmasından, bilgi verən, eləcə də emosiyaları qabarlıq ifadə edən parçalardan təşkil olunmuşdur.

Arxaik quruluş hər boyda özünməxsus şəkildə əks olunub və bütün bunların hamısı belə bir həqiqəti ifadə edir ki, poetik simmetriya “Dədə Qorqud” boylarında müxtəlif ifadə vasitələrinin qeyri-bərabər nisbəti ilə ifadə olunub.

Qədimə getdikcə paralel konstruktivalar, müasir şərə yaxınlaşdıqca ölçü, bölgü, qafiyəli bəndlər artır. KDQ boyları bu inkişafın körpüsü olmaqdan daha çox, bu inkişafı özündə daxilən keçirən yetkin poetik dil nümunəsidir.

KDQ “nəsrin poeziyası”ndan daha çox qədim poeziyanın qalıqlarını özündə saxlayan dilin poeziyasıdır. Şeir əslində dilin “inqilabi qüvvəsidir”. Bu qüvvə dilin içinde yetişir, dildəki adı təhkiyə yasaqlarını qırır və özünüfədənin yeni imkanlarını yaradır. KDQ-də poeziya hələ dilin poeziyası genişliyindən üzülməyib, sıralı, qaydalı nizama-nəzmə çevriləməyib. Poetik təxəyyül, poetik təfəkkür öz ifadəsini məhz KDQ-də gördüyüümüz kimi tapıb.

Biz müasir şerinin mütləq sistemi ilə KDQ-ni açmaq istəyiriksə, bu yol bizi həmişə çıxmaza aparan.

Bu mənada müxtəlif tədqiqatçıların KDQ şerini mənsur şeir, səcli nəsr, sərbəst şeir, ritmik nəsr adlandırması ilə razılaşmaq olar. Çünkü KDQ boyları qədim Oğuz şeridir. Elə şer ki, Oğuz dillərinin sonrakı inkişaf mərhələlərinin də mənsur şeir, səcli nəsr, ritmik nəsr, sərbəst şeir, ağ şeir məhz o qaynaqdan qopmuş, hardasa ondan qidalanmışdır. Lakin nəzərə almamaq olmaz ki, onların hər birinin öz dil, üslub sərhədləri var, öz linqvopoetik əsasları var. Ve onların adını KDQ boylarına qoymaq tarixilik prinsipini tərsinə anlamaqdır, səbəb ilə nəticəni, kök ilə kökün üzərində dayananları qarışdırmaqdan başqa bir şey deyildir. Qotik üslub və ya barokko arxitekturada sonradan yaranmışdır. Qədim insan tikililəri nə qotikadır, nə də barokko. Amma qotik üslubda da, barokkoda da qədim tikililərdən çox şey var. Çox struktur biçimləri, plastika və təbiətə bənzərlik prinsipləri məhz qədim piramida və alaçıqlardan, məscid

və minarələrdən alınıb, modernləşib və yeni sistemə çevrilib. Bu universallıq bütün sənətlər üçün, o cümlədən şeir sənəti üçün də doğrudur.

KDQ-yə tarixilik prinsipi ilə, öz kodu ilə, qədim şerin sistemi ilə yanaşdırıqda o öz sərri尼 açacaqdır.

KDQ-dəki “soy soyladı”, “düzdü qoşdu”, sonrakı dastanlarımızdakı “saznan dediyini söznən dedi” ifadələri bize bəzi həqiqətləri anlamaqdə açar kimi çox gərəklidir.

Nağıl üslubu, nağılılıq KDQ-nin poetik strukturunu zaman-zaman deyişmiş, ona yeni biçim vermişdir. Sanki KDQ oğuznamələrini – ulu ozanın düzüb qoşduqlarını sonrakı ozan-aşiq danışır, bəzi yerləri, məqamları olduğu kimi, digər məqamları öz təhkiyəsində təqdim edir, bir növ nağıllaşdırır.

Bu mənada KDQ-də, elə bil, iki səs gah ardıcıl, gah da yanaşı işlənir; birinci səs qədim oğuznamələrin, ikinci səs sonrakı nağılların səsidir. Qaynayıb-qarışma qədim quruluşun izlərini yuyub itirə bilməmişdir.

Dədə Qorqud obrazının mənşeyinə getdikcə KDQ şerinin tarixi, doğulma qaynaqları da aşkarlanır. Qam-şaman Ozan adlanan el ağsaqqalı, həm də möcüzə, sehr sahibi idi. Bu sehr ilkin tanrıçılıq idi, təbiəti fəth etməyə cəhd edən, dünyanın sərri尼 öz sərriNi yanında yendirmək istəyən insanın təşəbbüsü idi.

Dədə Qorqudun söyləmlərində məhz həmin qam dualarının izləri açıq-aydın duyulur. Həmin dua-soylamalar ilkin şerin nümunələridir (ağaca, suya müraciət, qurdla bağlı deyim...).

KDQ eposunda poetik dilin struktur-semantik xüsusiyyətlərinin uğurla öyrənilması, yuxarıda deyildiyi kimi, bu dilin qədim türk yazılı abidələri, birinci növbədə, Orxon-Yenisey

yazılıları ile müqayisəni tələb edir. Belə bir müqayisə KDQ-nin poetik sintaksi-sinin köklərini aydınlaşdırmaqla yanaşı, onun poetexniki vasitələrini, ifadə imkanlarını, semantik çalarlarını bütün zənginliyi ilə dərk etməyə yol açı bilər.

“Kitabi-Dədə Qorqud”un dilində şeir və nəşr nisbəti, bədi mətnin diaxroniyası nəzərə alınmaqla poetikası linqvistik poetika prinsipləri ilə daha ətraflı və dərindən öyrənilə bilər. Ümmüttürk epos kontekstində turkdilli poeziyanın qanuna uyğunluğunu, ümmumən poetik dilin sistemini mükəmməl öyrənməkdə KDQ fenomenal araştırma predmetidir.


*Kamil Vəli Nərimanoğlu*

**ŞİR ŞƏMSƏDDİN** – Oğuz igidi. KDQ-də onun haqqında “Qəflət qoca oğlu Şir Şəmsəddin çapar yetdi” (D-61). “Qəflət qoca oğlu Şirşəmsəddin, qızın qardaşı Dəli Qorcar ilə bilə ox atarlardı”. (D-107) və s. şəkildə haqqında məlumat verilir. “...60 min yağıya qan qusdurən” onun əsas epitetlərinə dəndir.

**ŞİŞLİK** – dastanda adı çəkilən ət xörəklərinin bir növü. “Dirsə xan oğlı Buğac xan boyu”nda şışlik haqqında oxuyuruq: “Ağayıdan tümən qoyun vergil bu oğlana, şışlik olsun ərdəmlidir!”.

(D-18<sup>2</sup>) Şışlik qoyun ətindən hazırlanır. Dastanda şışlik bişirildiyi aletin adına da rast gəlirik. Dastanda deyilir: “Mərə qocalar, sügülügi ocağa qon qızsun! – Sügülügi ocağı biraqdılar qızdı” (D-226<sup>12</sup>). Buradakı “sügülük” istilahı şış, ət, kabab çəkilən şış mənalarında işlədir. “Şışlık” istilahı altında tikətikə doğramış ətin şışə çəkilərək od üstündə bişirilməsi başa düşülür. Həmin istilah türk xalqları ilə yanaşı, əksər Qafqaz və hətta ruslar arasında da eyniyyət təşkil edir. Şışlik azərbaycanlıların tarixən ənənəvi ləziz yeməklərinə dən sayılır. Orta əsrlərdə və XIX əsrдə Azərbaycanda olmuş xarici seyyahlar öz yol qeydlərində, xatirələrində dənə-dənə “şışlik” haqqında söz açmış, Aleksandr Duma isə onun xalqımızın milli mətbəxinin şahı adlandıraq, hansı qaydalarla bişirilməsinin geniş təsvirini vermişdir.

**ŞÖKLİ MƏLİK** – Kafir bəyi. Ona ilk dəfə “Salur Qazanın evi yağmalandığı boy”da rast gəlinir. Bu boyun sonundakı savaşda Qaragünə oğlu Dəli Budaq soldan atı Şöklü Məliyin üstüne sürür. Onu böyürdüb, yerə salır və başını kəsir. Daha sonra “Qazan bəg oğlu Uruz bəğin tutsaq olduğu boy”da yenə vuruşda həlak olur.



**TALI SAZI** – KDQ-də IV boyda adı çəkilir. Oğlunun ovdan qayıtmamasından nigaran qalan ana Qazan bəyo deyir: "...Talı sazi aslanına yedirdinmi? (D-136).

M.F.Kirzioğlunun fikrincə "bura Kürə sağıdan qarışan dərin dərələr bo'yunda bir yer ola bilər".

Çox güman ki, dastanda işlənən "tali sazi" söz birləşməsi tərkibində olan "tali" bu gün dağ və meşə ətəyi kəndlərdə yaşayış azərbaycanlılarının ümumi işlək sözü olan "tala" mənası ilə bağlıdır.

Tala – ətrafi meşə ilə örtülü dağ yamaclarında, hətta bəzən dağ zirvələrində olan meşəsiz açıq sahələrə deyilir. Mal, at, qoyun ayağı tesadüfi hallarda dəyən belə talalarda yazda, yayda, payızda ot (saz) dizə çıxır. Sazın məna etibarı ilə "şam", "şamlıq" sözlərinə də yaxınlığı var. Bəzən qamışlıq, pöhrəlik mənalarını da bildirir.

"Tala" tərkibli Azərbaycanın Balakən r-də 9 (İti tala, Talalar, Xala Tala, Büyük Tala, Çinar Tala, Göyəm Tala, Əyri Tala, Murquz Tala, Çədərov Tala); Zaqtalada – 5 (Aşağı Tala, Xala Tala, Yuxarı Tala, Ov Tala, Zaqtala); Quba-da üç (Talabı qışlaq, Baş Talabı, Talabı); İmişlidə (Köbək Tala); İsmayıllıda (Talistan); Kəlbəcərdə (Tata boyun) kəndləri vardır. Həmçinin bu tərkibli kənd adları Gürcüstanda (Göytala, Uzun tala, Ağ tala, Sabur tala yaşayış məntəqələri), eləcə də yaxın zamanlara qədər Ermənistanda buna bənzər yer, yurd, kənd adları olmuşdur.

#### **Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

Azərbaycanın inzibati ərazi bölgüsü. B., 1979.

*Kırzioğlu M.F.* Dede Korkut Oğuznameleri. İst., 1952.

**TANRI, TƏNRİ** – Türk din düşüncəsi tarixi boyunca bilinən ən əski anlayış. Şumerlərde Dinqir//Tinqir şəklində olub "göy, Allah" deməkdir. Bütün türkçələrdə (azər. Tanrı, qazax. Teniri, türkmən. Tanrı, qırğız. Tenir, başqırd. Tenre, uyğur. Tenri, özbək. Tanqrı, altay. Tenqri, xakas. Tiqir, yakut. Tanqara) var. Azərbaycan türkçəsində Tari kimi də qalmışdadır. Türk tanrıçılığı bir sistem kimi Tanrı adı ətrafında təşəkkül tapmışdır. Prototürklərin etnik-mədəni tarixinin ən alt qatında belə var olan bu anlayış KDQ-də İslamiyyətdəki Allah mənasının da qarşılığı olaraq işlənmişdir: "Yazılıb – düzilib gögdən endi Tənri elmi Quran görklü" (D-6).

Quran Tanrı elmi adlanır. Buna uyğun şəkildə Allah və Tanrı anlayışları yan-yanada gələ bilir: "Qamusına bənzəmədi cümlə aləmləri yaradan Allah-Tənri görklü" (D-7).

Boyların dilində Tanrı anlayışını Tanrı – təala ("Oğlı-qızı olmayı anlıan Tənri-təala qarşıyıbdır...") (D-12); Qadir Tanrı ("Qadir Tənri verməyincə ər bayımad" (D-2); Yaradan Qadir Tanrı ("Yaradan Qadir Tənri yığıldım" D-188); Qadir Ulu Tanrı ("Qadir Ulu Tənri yaqın uçaş" (D-188) şəkilləriylə də rast gəlinir.

Lakin on yüksək işlənmə tezliyi Tanrı anlayışındadır (50-dən çox. “Allah” adı isə mətndə bu şəkiliyə təxminən 30 dəfə çekilir). Çox əski çəqlərdən göy və göyün sahibi mənalarını ifadə edən Tanrı sözü ancaq və ancaq Gøy-Tanrıni bildirdi. Burada “gøy” sözü mavi göy üzünü deyil, Uca Tanrıni anladırdı. KDQ-də həmin inamın izi var: “Yucalardan yucasan, kimsə bilməz necəsən, görklü Tənri” (D-162).

Torpaqla bir bağlılığı olmayan səmavi qaynaqlı Tanrıya hunlar da etiqad edirdilər. “Tenri” – həmin etiqadın ifadəsiydi.

Tonyukuk kitabəsində Türk Tanrısı adıyla milli bir Tanrı olaraq yer alır.

Müsəlmanlıqı qəbul edən və “turkman” anlandırılan oğuzlar əski Tanrı adını və Q-nun vəsfərini yeni dinlərinin Tanrısı mənasında da çəkinmədən işlədirdilər: “Sən xud möminlərin könllindəsən, Daim turan cəbbar Tənri, Baqi qalan səttar Tənri” (D-161).

Türkün Tanrı düşüncəsinin başlıca xüsusiyyətlərindən biri O-nun hər şeyi bilməsiydi.

Cəmiyyət həyatındaki nizamın özü də “dünya nizamının bağlı olduğu Tanrı” anlayışından gəlirdi. Başlangıcını yerlə göyün bir bütöv təşkil elədiyi düşüncəsindən alan Gøy-Tanrı inanışı idiki, ənənəvi türk cəmiyyətindəki din anlayışını təməlində maddiyyat dayanan qədim yunan və eləcə də öz qidasını möcüzəyə inanmaqdan alan Sami dini düşüncə sistemlərindən ayırdı.

Araşdırıcılar qədim türklərin öz dinlərinə bir ad vermədiklərini yazar, bunu isə ənənəvi türk cəmiyyətində dinin ayrıca bir ictimai quruma çevrilə bilməməsi ilə izah etməyə çalışırlar. Həqiqətən də, həmin ənənəvi türk cəmiyyəti din ilə iç-içə bir həyat yaşadıqından burada dinin ayrı bir ictimai

qurum olmasına, sosial institut şəkli almağına da gərek qalmamışdı. Din özü lüyündə bu cəmiyyətin gündəlik həyatının ayrılmaz bir parçası idi və belə olduğu müddətcə Gøy-Tanrı Türk milətini yaşadacaqdı.

İlahi qanunlarıyla aləmləri nizama salan Yaradan Ulu Tanrıya ruhu təmiz din duyğularıyla dolu bu cəmiyyət alın yazısına inanırdı. Yazılanların başa gələcəyinə inanıldığından Q-na siğınır, qurtuluşu Q-dan umurdular. Ona görə də “təkəbbülük eləyəni Tənri sevməz” (D-3) deyilir.

Ümumiyyətlə, əski Türk din düşüncəsində Tanrıya üsyan eləməkdən əsər-əlamət yoxdur. Bu düşüncədə Tanrıya ancaq sevgi var. İnayət də O-ndan olur. Q-na asi olmazlar. “Q-ndan olsa-olsa küsərlər”.

Kainatın ilk səbəbi, yeni yaradıcısı olaraq bilinən Tanrı həm də türk cəmiyyətinin mənəvi gücünün tək bir qaynağı idи. Ona görə də məs., bir türk xaqanı qabiliyyətdən doğan sevincini: “Ey Gøy-Tanrı, sənə şükürler olsun” - sözləriylə dилə gətirirsə, digər bir türk xaqanı döyüş zamanı atından düşüb Tanrıya yalvarır və ya üçüncü birisi “Andından dönenin Tanrı cəzasını versin” - deyir. Oğuz kağanın dilində isə bu düşüncənin ifadəsi “Gøy Tanrıya mən borcumu ödədim” - şəklində söslənir.

Oğuzları X əsrin I yarısında ziyarət eləyən İbn Fədlan yazırkı ki, türk zülm görəndə və ya çətinliklə qarşılaşdığı zaman başını yuxarı qaldırıb “Bir Tanrı” deyə dua edər.

VIII əsrde yaşayan xəzərlər də “bir yaradıcı Tanrı” taniyırıdlar. Tanrıçı türklər haqqında daha əvvəllərdə - VI əsrə Menandr yazırkı ki, hər nə qədər torpağa, suya və oda saygı, ehtiram göstərsələr belə, yenə də kainatın yaradıcı-

sı olan tek Tanrıya inanırlar. Bizans tarixçisi Feofilakt da deyir ki, türklər yerlerin, göylərin gerçek sahibi olan tek bir Tanrıya inanır, Q-na tapınır, Q-nun üçün qurban kəsirlər.

KDQ boyalarında haqqında danişılan Oğuzlar dini etiqad şəkli kimi müsəlmanlıq qəbul etmələrinə baxmaya-raq, şamanizmlə qarışmış Göt-Tanrı inanışı ilə iç-içə bir din həyatı yaşayır-dilar. Bu baxımdan oğuzların Tanrı haqqında təsəvvürleri ayrıca maraq doğurur.

Dəli Domrulun dilindən söylənən: “Yucalardan yucasan, Kimsə bilməz necəsən, görklü Tənri... Sən xud möminlər könlindəsən” – sözlərində həmin təsəvvürlərin izi açıqca görünür. Bu, oğuzların tek Tanrı inanışında antropomorfizmin də olmadığını göstərir. Bir Oğuz atalar sözündə deyilir: “Tanrıyi göz ilə görmüş kimsə yoq, əqlə bulurlar”.

XIII yüzyılında uygurlar da Tanrı-nın insan və ya başqa hər hansı bir cism şəklindəsən təsvir oluna bilməyəcəyini söyləyirdilər. Yəni ənənəvi türk cəmiyyətində (Göt) Tanrıının nə rəsmiini çəkər, nə də heykəlini düzəldərlər. Buradakı Tanrı anlayışı Allahlarını ürəkləriylə deyil, gözləriylə idrak elə-yən yunanlıların və ya dini inanışlarının təməlini qorxu və təhdid təşkil eleyən bir sıra digər xalqların da Tanrı anlayışlarından fərqlənirdi. Heç bir antropomorfik özəllik daşımayan bu anlayışın öz ölürləri vardı. Həmin anlayışa görə Tanrı yaradılmamışdır və bütün aləm – “anadan toğmayan, atadan olmayan” (D-210), “ucalardan uca əziz” Tanrıının (yurdu) sayılırdı.

Etnik mədəniyyətin ayrılmaz parçası olan din düşünəcisinin başlıca anlayışı kimi Tanrı – insan, Tanrı – qul münasibətlərinin də izləri KDQ-də qorunub saxlanılmışdır. Məs., Dəli Domrul

boyundan bəlli olur ki, türk tek Tanrıçılığında Tanrı ilə bəndə (qul) arasına heç kimsə girə bilməz: “Dəli Domrul aydır: “Mərə Əzrayıl dediğiniz nə kişidir kim, adamin canım alur?” (D-156).

M.Kaşqarlı Oğuz eposunun etno-konfessional məzmununu da araşdırmaq baxımdan əhəmiyyətli olan “Yerə batmış kafirlər göyə Tenři deyərlər” – sözlərinə onu da əlavə etməyi unutmur ki, “həmin bu adamlar yüksək bir dağ, hündür bir ağac kimi gözlərinə böyük görünən nə varsa hamısına Tenři deyirlər.

Mifoloji çağ türk düşüncəsində Boz qurd, işıq, dağ və ağac kimi rəmzi görünütlər vardi ki, Tanrı ilə qul arasında ilahi körpü olub Tanrıya qovuşmağın yolu ydu. Mifoloji motivləri daha çox qoruyub saxlayan arxaik Türk dastanları həmin düşüncənin izlərini yaşadır.

Türklərin islamiyyəti qəbul elədik-ləri çağların xatirəsi olan KDQ-də Oğuzun Tanrı ilə bağlılığını qoruyub saxlayan tək varlıq kimi belə bir ilahi körpü timsali bir də “kölgələcə qaba ağaç”dır.

#### **Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

Oğuzname, B., 1987.

Kaşqarlı M. Divanu lugat-it-türk. c.3., Ankara, 1992.

Tanyu H. İslamlıktan önce Türklerde Tek Tanrı inancı. İst., 1986.

Kafesoğlu İ. Türk milli kültürü, İst., 1996.

Günay Ü., Güngör H. Türk din tarihi, İst., 1998

Ögel B. Türk mitolojisi, c. II, Ankara, 1995.

Cəlal Baydıl

**TAT, TAT ƏR** – Bu söz “Dirsə xan oğlu Buğac xan boyı”nda iki yerđo eyni kontekstdə işlənmişdir: “Saqalı uzun Tat əri banlıdıqda” (D-11;21).

Orxon abidələrində də iki dəfə eyni bir cümlə içərisində rast gəlinən tat sözünü Mahmud Kaşqarlı “yad, yabançı, gəlmə; uyğur toxsi və yaqma dillərinək mənəsi ilə; fars, əcəm; fars dilində danişan” şəklində izah edir.

Taciklər kimi türklərin hakimiyyəti altında olanlara və eləcə şəhərdə yaşamayan bir qrup camaata da tat deyilirdi.

Tat adı Orta Asiyadakı türkmənlərin dilində “oturaq mədəni həyat sürünlər” mənasında, xüsusən də, xivəlli-lərə aid edilən bir anlayış idi.

**TATAR** – “Salur Qazan tutsaq olub oğlu Uruz çıqardığı boy”da (X) Qazan xanın ünvanına “kaflərin” dediyi söz: “Gəldi, təkura aydır: “Kərəm eylə, ol tatarı quyudan çıqar” (D-275).

4-cü boyda isə yene də həmin “kaflər” qarı düşmən kimi baxdıqları Qazan bəyin oğluna deyirlər: “Qarı düşmən, tatar oğlu əlümizə girmişkən cəza ilə öldürəlim!” (D-142).

M. Kaşqarlı divanında türklərin bir böülüyünə olaraq göstərilir.

Tatarlar Moğol tayfalarından birinə adı idi. Şəcərə ənənəsində də oguzlarla tatarlar bir soya bağlanırırdı.

Bununla yanaşı ilkin orta yüzilliklərdən bəri Azərbaycan türklərinin bu adla adlandırıldığı faktına da qaynaqlar da rast gəlinir.

*Cəlal Bəyidili*

**TATYAN** – (Başı açıq Tatyān qalası, Axsixa qalası) – KDQ-də IV boyda xatrılanır. Tatyān-Dadiyani gürcülərdə şəxs, tayfa, soy adımı daşıyır. Azərbaycanın Masallı rayonu ərazisində-Tatyān-oba; Bileşuvər rayonu ərazisində-Tatyānovka kəndlərinin adları qeydə alınmışdır.

**TAVLUNBAZ** – “Yəhərin qaşından asılan birüzlü kiçik çalğı aləti; qaval-

caq” mənəsi ifadə edən bir söz. Yalnız D.-n nüsxəsində Səogrək boyunda (X boyda) tavlunbaz urmaq birləşməsinin tərkibində işlənmişdir: “Yundları taşra çıqardılar. Tavlunbaz urub yundları önlərinə biraqdılar.” (D-270).

Tavlunbaz həm quruluşuna, həm də təyinatına görə davuldan fərqlənir. V.V. Radlovun lüğətində daulpz şəklində və variantlarla “quş ovu zamanı istifadə edilen ov təbilciyi” mənasında göstərilir.

Davlunbaz sözüne müasir qazax dilində daulpz “alıcı quşla ov zamanı istifadə edilən kiçik təbil” kimi təsadüf edilir.

KDQ-nin Vatikan nüsxəsinin “Uruz tutsaq boyunda atasının təkidi ilə Uruzun döyüş meydanından çıxdığı epizodun təsvirində: “Uruz bəg davıl-baz urub sünüsini yerə sancab durdi” cümləsindən aydın olur ki, davlunbaz//davılbaz təkcə ov vaxtında deyil, hərbi yürüşlərdə də yəhərdən asilar və Oğuz döyüşüsünün hərbi təchizatının mühüm attributlarından biri sayılmış. Döyüşə girərkən və ya döyüsdən çıxarkən kiçik təbildən (qavalçıdan) istifadə edilməsi Oğuz ərənləri üçün müəyyən mərasim xarakteri daşıyırımsı.

#### **Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

Радлов В. Опыт словаря тюркских наречий, СПб., 1893-1911.

Казахско-русский словарь, Алма-Ата, 1954.

*Vahid Zahidoğlu*

**TƏPƏ DÖLƏK** – KDQ-də xatırlanan Oğuz pəhləvanı. Soyartıran, nəsilartıran mənasını eks etdirən bu ad (Dölək) bir ənənə əsasında Oğuz pəhləvanına verilmişdi. Pəmbək bölgəsinin Arçud kəndində Döləklər adlı bir tayfa yaşamaqda idi.

Şöroyel vadisində (Düzkənd rayonu) eyni adlı kənddə 1831 ildək Azərbaycan türkləri yaşamışdır. 1829 ildəki Türkmençay sülhündən sonra İran və Türkiyədən gətirilən erməniləri 1931 ildə ora yerləşdirmişlər.

Hündür bir təpədə yerləşən bu kənd adını müasir sintaktik konstruksiya modelinə salsaq, Döleyin təpəsi formasını alar. Kəndi 7.12.1945 ildən Arevik adlandırmışlar.

**TƏPƏGÖZ, DƏPƏGÖZ** – “Basat Dəpəgözi öldürüdügi boy”da (VIII) əsas surətlərdən biri. Orta Asiya rəvayətlərində onun adı “bir gözlü div” və ya “yalnız gözlü div”dir.

İnsan qatilləri təhlükəli varlıqlar, Təpəgöz, Polifem, Siklop, Əjdaha, qırxbəşli nəhəng divlər kimi obrazlaşmışdır. Araşdırıcılar dünya xalqlarının folklorunda bu tipli 200-dən çox mifik obraz qeydə almışlar. KDQ-nin Təpəgözü yarıinsan, yarımifoloji varlıqdır. Atası Oğuz çobanı, anası Pəri qızıdır. VIII boyda oxuyuruq: “Aruzun bir çobanı vardı. Adına Qonur qoca Sarı çoban derlərdi... Çoban ərkəcə qaçıdı, ilərү vardı. Gördi kim, pəri qızları qanat qanada bağlamışlar, uçarlar. Çoban kəpənəgini üzərlərinə atdı. Pəri qızının birini tutdı... Pəri qızı qanat urub ucdı. Aydır: “Çoban, yıl tamam olıcaq məndə əmanətin var, gəl, al! dedi. — Amma Oğuzun başına zaval gətirdün”. (D-214<sup>10</sup>) Aruz yolda tapdığı Dəpəgözi oğlu Basatla birlikdə böyüdü. Həmin boyun sonunda Basat Təpəgözü dizi üzərinə çökdürür və qılincıyla boynunu vurur.

**TƏPƏGÖZ VƏ POLİFEM** – Folklorun yaratdığı Siklop obrazı tədqiqatçıları çoxdan məşğul edir, lakin mövcud ədəbiyyatda əsasən “Odisseya”dakı

Polifem obrazından bəhs edilir. Sibir, Qazaxistan folklorunda təkgözlü nəhənglər haqqında geniş material toplanmışdır.

Herodot öz “Tarix”ində issedonların qonşuluğunda arimaspaların (arima-skifcə tək, spu – göz deməkdir) mövcud olduğundan xəbər vermişdir.

Təpəgöz haqqında süjetə sarmatlarin xələfləri indiki Şimali Qafqaz sakinlerinin eposunda da rast gelinir. Məs., nart eposunun osetin variantında qəhrəman Uruzmaq ova gedərkən dağın ətəyində qoyun otaran təkgöz nəhəngə rast gəlir və nəhəng tərəfindən əsir alınır. Təpəgöz yuxuya getdikdə Uruzmaq onun yeganə gözünü dağlayır, sevimli keçisini kəsərək dərisini əyninə keçirir, qoyunları isə apararaq nartlara paylayır.

Qazaxıstanda təkgözlü nəhəng haqqında yazıya alınmış, çoxsaylı nağıl variantlarından üçü var ki, söz açırıq, hər üçü də bir tərəfdən osetin eposu, digər tərəfdən KDQ-nin “Basat Dəpəgözi öldürüdügi boy”u arasındaki əlaqələri müəyyənləşdirməyə kömək edir. Bunlardan birincisini qazax etnoqrafi və tarixçisi Ç.Vəlixanov qələmə alıb. Bu mətnədə sehrbaz-şaman Colaş Nadirin təkgözlü nəhəng olan Albasti üzərində qələbosundan danışılır. Bu nağılda Albasti yalnız zahirən Polifemi xatırladır, bununla bərabər süjet özü şamanist təsəvvürlərə bağlı olub tamam başqa karakter daşıyır.

Digər iki nağlı P.V.Ostromov yazıya almışdır. Birincisi tamamilə Polifem süjeti ilə uyğun gəlir (adamların təkgözlü nəhəng tərəfindən mağaraya salınması, onun kor edilməsi, nəhəngin qəhrəmanı axtarış tapmaq məqsədilə sürünen göz keçirməsi, qəhrəmanın heyvan dərisini geyərək qaçması).

...Təkgözlü nəhəng haqqında Oğuz rəvayətləri Firdovsinin “Şahnamə”

eposundaki Zöhhak ve İslfəndiyar haqqında rəvayətlərlə bəzi ümumi cizgilərə malikdir. Təpəgözün zəif yeri onun yeganə gözüdür. Basat onun gözünü deşərək qələbə çalır. Bu motiv “Şahnamə”də də var. Güclü, tuncbədənli İslfəndiyarın zəif yerini məhz Simurq quşu Rüstəmə nişan verir. Nəticədə pəhləvan Rüstəm İslfəndiyarı gözündən oxla vuraraq öldürür.

Təpəgöz haqqında süjetin Oğuz mənşeyini bütün versiyaların bir çox detalları sübut edir. Məsələn, “Basat Dəpəgözü öldürdügi boy”da deyilir ki, köç zamanı Oğuz böylərindən Aruz Qoca körpə uşağıını itirir – uşağı isə diş aslan götürüb bəsləyir. Bu epizod canavarın götürüb bəslədiyi türk əcdadı Aşına haqqında şəcərə mifi ilə səsloşır.

Təpəgöz nağılini Oğuz epik ənənəsinə birləşdirən qəhrəman adları çoxdur. Burada bir çox Oğuz pəhləvanları (Salur Qazan, Bayandır xan, Alp Rüstəm, Bəkdüz Əmən) iştirak edirlər.

Təpəgözün dağlara getməsi, soyğunçuluq edərək quldura çevrilməsi motivi Koroğlunun həyatından bəzi səhnələri xatırladır ki, onlar da Oğuz epik ənənəsi ilə bağlıdır. Nəhayət, XV əsrдə Balkanlarda qeydə alınmış nağıl variantına görə adamyeyən ejdaha səlcuqların arasında peydə olur (Təpəgöz oğuzların arasında peydə olduğu kimi). KDQ-də Qazan Təpəgözü qara ejdahaya bənzədir.

Bələliklə, Təpəgöz əfsanəsi, qədim oğuzlarla bağlıdır və ehtimal ki, Oğuzların Kiçik Asiya və Zaqafqaziyyə köç etməsindən əvvəl yaranmışdır. Bu rəvayət bizə məlum olan yeganə Oğuz epik nümunəsidir ki, burada nağıl-mif ünsürləri tarixi ünsürlərə nisbətən üstünlük təşkil edir.

Türkdilli xalqlarında folklorun tək gözülü nəhəng obrazı ictimai quruluşun

təkamülündən asılı olaraq müxtəlif cür inkişaf etmişdir. İbtidai icma cəmiyyətində adamyeyən nəhəng haqqında təsəvvür türk xalqlarının ovçuluqdan maldarlıq dövrüne keçməsi zamanı baş verə bilərdi (qazax versiyasının qəhrəmani da ovçudur). Təpəgöz obrazının tamamilə təsbit olunması artıq oğuzların maldarlığa keçməsi dövrünə təsadüf edir.

Bələliklə, Oğuz Siklopu olan Təpəgöz obrazının “Odisseya” Polifeminin təciri altında yarandığını inanmaq çətindir. Doğrudur ki, oğuzlar VII-VIII əsrlərdə Bizans ilə six əlaqələr saxlamışlar. Ancaq məsələ eposun müxtəlif xalqlarda tipoloji oxşarlıqlarının olduğunu göstərir. Unutmaq olmaz ki, Herodot təkgözlü nəhəng haqqında rəvayətin Yunanıstanına Şərqi dən gəldiyini yazar.

#### Ədəbiyyat:

“Советская Тюркология”. № 4, 1989.

Xalıq Koroğlu

**TƏRSUZAMİŞ** – KDQ-nin “Uşun Qoca oğlu Səgrək boyı”nda Əgrəyə kınayə ilə “Mərə, sən başmı kəsdin, qanmı tökdün, acmı doyurdun, yalmıqamı donatdin!?” (D-254<sup>5</sup>) deyən İç Oğuz igidi.

**TƏSƏRRÜFAT MÜNASİBƏTLƏRİ** – KDQ-də iqtisadi münasibətləri, iqtisadi-sosial prosesləri açıq təcəssüm etdirən təsvir və təfsirlər, hekayət və süjetlər yoxdur. Lakin onları bu və ya digər dərəcədə mənalandıran kateqoriyalar, anlayışlar, məfhumlar, sözlər çoxdur. Məs; köçərililik, qoyunçuluq, atçılıq, dəvəçilik, ovçuluq, ilxiçi, yəhər, qızıl, gümüş, altun, üzük, pul, bağ-bostan, arpa, dəyirman, mərmər, kərpic, toyuq, qaz, ördək, keçə, ipək, xali, araba, şorab və s. Bütün bu anlayışlar vasi-

təsilə KDQ abidəsində iqtisadi, iqtisadi-sosial çalarları açıb göstərmək mümkündür.

Məlumdur ki, elmi baxımdan iqtisadiyyat, iqtisadi münasibətlər ilk növbədə bir-biri ilə qarşılıqlı və üzvü əlaqədə olan mülkiyyət və maddi istehsal, bölgü, mübadilə, istehlak proseslərinin məcmusudur.

KDQ eposundakı ayrı-ayrı anlayışlardan və bilgilərdən (xan, bəy məfhumları, bəylərin çoxlu mal-dövlətə malik olmaları, köç sahələrinə malik olma cəhdləri, möhsul rentasını xatırladan ifadələr və s.) belə bir qənaəət gəlmək olar ki, bəhs olunan dövrədə feodal səciyyəli sosial-iqtisadi quruluş və feodal mülkiyyəti mövcud olub.

KDQ-də vari-dövləti çox olan bəzi bəylərin adı çəkilir. Məs., Ulaş oğlu Salur Qazan bəy, onun oğlu Uruz bəy, Beyrək bəy və s. Bəylərin bəzilərinin yüz minə qədər qoyunu olması və digər mal-mülkə sahibliyi göstərilir. "Salur Qazanın evi yağmalandığı boy"nda da deyilir ki, kafırlər onun altun ban evlərini yağmaladılar. Tövlə-tövlə şahbaz atlarını mindilər. Qatar-qatar dəvələrini yetdiłər. Ağır xəzinəsini, bol aqçasını yağmaladılar. Qazanın Qapulu Dərbənddə on min qoyunu vardır. Dastanlarda eyni zamanda mal-mülkü az olan adamların olması barədə də müəyyən ifadələr vardır.

Feodal səciyyəli mülkiyyət formaları ilə bərabər erkən çağlarda oğuzlarda icma-qəbile ukladlarının da mövcud olması yəqinliyi hasil olunur. Bu barədə ərəb mənbələrində, İbn Fədlanın verdiyi məlumatlarda müoyyən fikirlər ifadə olunmuşdur. KDQ dastanlarında maddi nemətlər istehsali, onun strukturu, ictimai əmək bölgüsü aydın duyulur. Heyvandarlığın (xüsusi qoyunçuluq, atçılıq, dəvəçilik) və sənətkarlığın geniş miqyas alması faktları mövcuddur.

Boylarda qoyunçuluğa və atçılığa diqqət yetirilməsi və əhəmiyyət verilməsi daha qabarık şəkildə ifadə olunur. Qoyunçuluq təsərrüfatında qoyunların indiki fərqləndirilməsi də (ana qoyun, qoç, şışək, tozax və s.) o zamankı adlar-dan xəbər verir.

Qoyuna müstəsna var-dövlət kimi baxılması dastanlardakı hekayətlərdən, poetik parçalardan gələn söz və ifadələrlə təsdiqlənir. Məs., "Dirse xan oğlu Buğac xan boyu"nda "yaylaqdan on min qoyunun getməsi", "min-min qoyun", "qoyunlardan qoç qırdırmaq", "təpə kimi ot" və s. ifadələr vardır. Başqa boylarda da quzu-qoyun adlarını bildirən müraciətlər vardır.

Qədim türk tayfalarında təsərrüfat həyat tərzində heyvandarlığın ən geniş yayılan növünün qoyunçuluq olması faktı məlumdur.

Qədim türk oğuz dastanlarında atçılığa da müstəsna dərəcədə xüsusi əhəmiyyət verilməsi və qayğı ilə yanaşılması faktları barədə çox aydın məlumatlar var. Atların böyük ilxişlər saxlanıldığı və yaxşı ayğır atların bəslənil-diyi göstərilir. Atçılığın yüksək əhəmiyyət verilməsi aşağıdakı səbəblərlə bağlı idi: birincisi, hərbi məqsədlər üçün, yəni başqa tayfalarla müharibə aparmaq, basqınlar etmək; ikincisi, əsas və başlıca minik heyvanı kimi istifadə etmək; üçüncüüsü, südündən qida maddəsi, əsas içki (qımız) vasitəsi kimi yararlanmaq. Dastanlarda atların çoxsaylı təsnifatına rast gəlinir. Məs., ayğır, qara ayğır, qaragöz, qonur, ağboz, boynu uzun, ayağı iti, gözəl bədəvi kimi atların adı çəkilir. Yaxud tövlə-tövlə şahbaz atlarının, qaf-qaz atı, hünərli at, at tövlələri, ilxiçiliq və s. kimi ifadələrə tez-tez rast gəlinir. (Bax: KDQ, D-280<sup>1</sup>, 281<sup>2</sup>, 14<sup>5</sup>, 26<sup>3</sup>, 29<sup>4</sup>, 126<sup>7</sup>, 154<sup>7</sup> və s.).

Dəvəçilik də qədim türk tayfaları üçün səciyyəvi bir fəaliyyət sahəsi ol-

muşdur. KDQ dastanlarında dəvəçiliklə, ona qarşı məhəbbət hissi ilə bağlı anlayışlara geniş rast gəlinir. Məs., “qızıl dəvə”, “qızılı dəvə”, “qızıl dəvə sürusü”... (Bax: D- 18<sup>2</sup>, 32<sup>8</sup> və s.).

Heyvandarlıqla bağlı bir çox məhsulların istehsalı qeyd edilir. Məs., süd, pendir, qaymaq, qımız, et və s.

Oğuz türklərinin başlıca olaraq köçəri və yarımköçəri həyat tərzi keçirmələri dastanlardakı ayrı-ayrı motivlərdən aydın olur. Lakin bununla bərabər yarımoturaq, sonrakı mərhələlərdə nisbətən oturaq həyat tərzi də genişlənməyə başlayıb.

Təsadüfi deyil ki, KDQ-də bağ və bostan təsərrüfatlılığına, bəzi taxılçılıq bitkilərinin adlarına rast gəlinir. Onların su ilə becərilməsinə işarələr vardır. Bunlar bədii parçalarda az-çox ifadə olunur.

Qədim oğuz-türk tayfalarının iqtisadiyyatında sənətkarlıq da çox mühüm məşguliyyət növlərindən biri olub. Sənətkarlıqda istehsal olunan, düzəldilən məhsullar və məmulatlar ən çox iki istiqamətdə intişar tapmışdır. Birincisi, döyüslərdə, hücumlarda, ovçuluqda istifadə olunan sursat hazırlamaq istiqaməti, ikincisi isə təsərrüfat həyatında və mösiətdə işlədilən müxtəlif məmulatlar hazırlamaq istiqamətidir. Bunları KDQ dastanlarında bir çox sursat və ləvazimat şeylərinin adlarının dönə-döñə çökilməsi aydın göstərir. Məs., qılinc, nizə, cida ucluqları, xəncər, dəmir, zəncir, zirehli paltaqlar, dəmir don, ox, yay, sapand, cəng alətləri və s. Boylarda cəbbəxana adı çəkilir, habelə dəmir-dən, poladdan düzəldilmiş digər məmulatlar, yonucu baltalar, biçaqlar, üzəngilər, nal, cilov, üçayaq, qazanlar və s. də qeyd olunur. Dəmir əridilməsi və onlardan dəmir məmulatlarının hazırlanması, polad şeylər düzəldilməsi,

bir sözlə, öz dövründə müvafiq metalluriya sənətkarlığı geniş yayılmışdır. Bunlar oğuz sənətkarlığında dəmirçiliyin inkişafını təsdiqləyir.

KDQ eposunda əmtəə-pul, tədavül, mübadilə, ticarət münasibətlərinə dair də anlayışlar çoxdur. “Salur Qazanın evi yağmalandığı boy”da Qazan xanın malikanəsində talandan bəhs olunur və belə bir fikir söylənilir: “Ağır xəzinə, bol aqçasını biz yağmalamışuz”. (D-40<sup>7</sup>) “Duxa Qoca oğlu Dəli Domrul boyu”nda bir poetik parçada deyilir ki, “...altun-gümüş, pul gərəksə, ana xərc-liq olsun” (D-163<sup>13</sup>).

Dastanlarda bir neçə yerde qızıl-dan, gümüşdən danışılır. Məlumdur ki, ictimai əmək bölgüsü üzrə tacir həmişə ticarətlə, alqı-satqı ilə məşğul olan insanlara deyilir. Dastanlarda tacirlik, tacirlər, habelə onların xüsusi geyimləri barədə xəborlər vardır. Ticarət əlaqələrinin o zamankı müxtəlif ölkələrlə, şəhərlərlə məs., Rum (Bizans-Türkiyə), İran, Suriya, Çin, Misir, Gürcüstan, Roma ilə aparıldığı yəqinləşir. Xarici ticarət əlaqələri vasitəsilə Azərbaycana müxtəlif parçalar, metal məmulatı, ədvayıyyat, xəz və s. gətirilmiş. “Qam Börənin oğlu Bamsı Beyrək boyu”nda ticarət əlaqələri məsələsinə, xüsusilə tacirlərə aid yerlər də var. Burada tacirlərin İstanbula alqı-satqı şeyləri almaq üçün getmələrindən, qayıdanda onların çalıb-çapılıb talanmalarından söhbət açılır.

Beləliklə, KDQ dastanlarında təsərrüfat növünün tərkib hissəsi kimi ticarət, əmtəə, pul, mübadilə məsələlərinin təmsilçiləri olan kateqoriya və anlayışlar da eks olunmuşdur.

Teymur Vəliyev

**TƏSVİRİ SƏNƏTDƏ – KDQ qəhrəmanlarının təsviri əlyazmalarında,**

rəsm-miniatür əsərlərində bu və ya digər dərcədə qorunsa da, bu günədək əsaslı şəkildə üzə çıxarılb öyrənilməyib. V.V.Bartoldun rus dilinə (H.Arası və M.H.Təhmasib tərəfindən 1950 ildə Bakıda çap edilmiş) tərcüməsində də heç bir illüstrasiyaya rast gəlinmir. Dədə Qorqudla bağlı ilk rəsm əseri 1941 ildə yaradılmışdır. Həmin ildə çəkilmiş və bu gün də Azərbaycan Elmlər Akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılan L.Quritski və L.Şarovun əsərləri əslində təsviri sənətdə Dədə Qorqud mövzusunda işlənmiş ilk sənət nümunələridir.

50 illərin qadağın dövründən sonra Dədə Qorqud mövzularına qayıdan ilk rəssam M.Abdullayev olmuşdur. Onun "Kitabi-Dədə Qorqud"un ayrı-ayrı boylarına çəkdiyi rəsmlər dastanın Azərbaycandakı çapı zamanı istifadə olunmuşdur. Həmin əsərlər də Nizami adına Azərbaycan Ədəbiyyatı Müzeində saxlanılır.

Eposlu bağlı növbəti uğur T.Nərimanbəyovun bu mövzuya müraciət etməsi ilə bağlıdır. Onun yaratdığı tablolar stilizasiya üslubunda olub, zəngin xəyal və improvizasiya məhsuludur.

Dədə Qorqudla bağlı təsviri sənət nümunələri kinoda da öz öksini tapmışdır. "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Dədə Qorqud" filminin tərtibçi rəssamı N.Zeynalov və geyim eskizlərinin müəllifi B.Əfqanlı dastandakı obrazların və mühitin təsvirində tarixi koloriti qorumağa nail ola bilmışlər.

Rəssamlardan E.Aslanov, E.Məmmədov və İ.Məmmədov "Kitabi-Dədə Qorqud" motivlərini təsvir edərkən şərti və stilizasiya üslubuna üstünlük vermiş, obrazlı təfəkkürə, fikiraltı mənaya meyl etmişlər.

"Kitabi-Dədə Qorqud"un 1300 illiyi şərəfinə Azərbaycan rəssamları dastanın ölməz obrazlarını canlandıran yeni əsərlər yaradmışlar. Həmin əsərlər Rəssamlar İttifaqı tərəfindən yubiley müsabiqə sərgisində nümayiş etdirilmişdir. Sərgidə nümayiş etdirilən təsviri sənət nümunələri arasında K.Nəcəfov, C.Quliyev, A.Mehdiyev, A.Cəfərov, M.Zeynalov, Q. və E.Zeynalov qardaşları, M.Ağabəyov, E.Aslanov və başqalarının əsərləri də ayrıca diqqəti cəlb edir.

Dastanın zəngin və tükənməz fələsəfi məzmunu, ölməz obrazlar qalereyası yeni yaradıcılıq axtarışlar və tapıntılar üçün geniş imkanlar açır.

Tarixi-etnoqrafik motivlərə, oğuz ellərinin keçmiş xalq sənətindən götürülmüş geyim, möisət əşyaları, müxtəlif rəmzi elementlərə əsaslanan bu rəsmlər kitab illüstrasiyası kimi və təqvimlərdə işlədir.

**TƏŞBEH** – Bütün tarixiliyi ilə yanaşı, əlimizdə olan "Dədə Qorqud" oğuznaməsi sənət abidəsidir; obrazlar sistemi ilə, sujetin ardıcılılığı, hadisələrin inkişafı, bir-birinə keçidi, insanların münasibətindəki dərin psixoloji, canlı möisət təzahürləri, boyların hər birindəki dramatizm, bu dramatizmin dastan üzrə bütövlüyü və s. dastan – "Kitab"ımızın kamil bədii əsər olduğunu təsdiqləyir. Burada boyalar arasındakı əlaqələr bir tarix əsərindəki fəsillərin bir-birinə keçməsi deyil, bədii sujetin bir-birindən törəyən hadisələr üzrə inkişafıdır. Kompozisiyasına, fabulasına, sujet inkişafına, dil təzahürünə görə mənzum tarixi roman tipi saymaq olar. "Dədə Qorqud kitabı"nın dili, əlbəttə, bədii dildir.

Bədiiinin çox tipik şəkildə təzahür etdiyi dil fiqurlarından biri dastanın təş-

behləridir. Dastanın dilində təşbehlər elmi əsərlərdəki kimi epizodik deyil, sistem təşkil edir, işlənməsində fasiləsizlik, müntəzəmlilik var.

Dastanın dilində təşbeh yaratma tipləri müasir poetika kitablarında göstərilən təşbeh qəliblərində, bənzətmə modellərindən daha zəngindir. Bu zənginlikdə həm bənzətmə mexanizmini işlədən köməkçi vasitələrin rəngarəngliyi, həm də funksional-üslubi və tarixi-ətnik semantika nəzərdə tutulur.

Təşbehlərdə diqqəti ilk əzəl o çəkir ki, bənzəyənlə bənzədilən arasında təbii uyğunluq, təbii bənzərlik olur. Belə: araba-beşik – Qazan aydır: “Mərə kayfirlər, bu arabayı beşigim sandım...” ancaq ardınca gözlənməyən təşbeh gəlir – düşmən dayəyə oxşadılır, bu, beşik anlayışı ilə yada götürülür: “...Sizi yamarı-yamarı dadım-dayəm sandım”; qaf-tan-kəfən, bargah-otaq – zindan: Qazanın... Yaxşı qaftanlarum soq geymişəm, Bilməzsən, kəfənim olsun. Ala bargah-otağına soq girmişəm, Bilməzsəm, mana zindan olsun; çatma qaş-qurulu yay, al yanaq-güz alması: Qurulu yaya bənzər çatma qaşlum, Güz almasına bənzər al yanaqlım – bu, təsvir deyil, kamil bir rəssam işidir. Burada müəllif nə ozandır, nə də hansısa bir ustad şair, bu tablonun müəllifi türk dilidir.

Min il əvvəl bu sənətkarlıqla çəkilmiş portret mükəmməl dildən, yetkin qrammatik quruluşdan xəbər verir. Bu al yanaq qar ağlığı fonunda daha gözəl görünür: Qar üzərinə qan tammış kibi qızıl yanaqlum. Dillə belə rəssam işi görmək, əlbəttə, dilin qüdrətidir. Bu sözlər dildə var. Ancaq təbiətdə dolu olan daşdan mərmərdən, qranitdən sənət abidəsi yaratmaq üçün memar, heykəltəraş təfəkkürü olmalıdır. Türkün o təfəkkürü yetişib ki, çatma qaş modeli üzrə qurulu yay tablosunu çəkir, güz al-

masını ülgüsü əsasında al yanaq mənzərəsini – lövhəsini yaradır. Türk təbiətdə mövcud olanları bu dilin sayəsində təhlil edib qavrayır və qavravaraq, dərk edərək qazandıqlarını dil cildində translyasiya edir, cəmiyyətə çatdırır, cəmiyyətin malına çevirir. Bu sadə, adı təşbehlərin məzmunundakı qeyri-adi təsir, ecazkar şəffaflıq, bədii ələalma gücü dillə təfəkkürün vəhdətidir. Əlbəttə, getdikcə silkələnən arabanın yırgalanmaqla uşağa rahatlıq və rən beşiklə uyğunluğu adıdır. Ancaq bu adının tapılması yaradıcılıq işidir. Müxtəlif vəzifəli bu iki əşyanın eyni təyinatla bir müstəviyə gətirilməsi dilin və şürurun tizfəhmlik, hazircavablıq quruculuğudur. Bu yaradıcılıq örnəkləri dilin böyük qurucu fəaliyyətində kiçik-kiçik qəlpələr, zərrələrdir. Həmin zərrələr nəhəng varlığın, azman mövcudiyətin keyfiyyətindən məlumat verir. Dil fəaliyyətində təşbeh dəryada damcı mənziləsindədir. Ancaq bir damcı ilə döryanın dadı-duzu haqqında bilik alırıq.

Anam kişi, qızım kişi təşbehində ixtiyarı adamı anasına, qızına bənzətmələr insan munisiliyi maksimum dərəcəsində çatdırılır: Anam kişi, qızım kişi, ala tanlı yeründən turi gəldüm...; qaravaş-qadın qarşılaşdırmasında sınıfı təbəqələşmə, sosial mərtəbələr, cəmiyyətin bütövlüyündə əksliklərin birliyi aşkar edilir: Qaravaşa ton geyürsən, qadın olmaz. – Müqayisənin məzmunu başqa məqamda açılır: qadın və bey sözləri teyin mövqeyində çıxış edərək bu gün üçün arxaikləşmiş qadın titulu-nun cəmiyyətdə kişilərə aid olan bey rütbəsi səviyyəsində olması müəyyənləşir: “Qadın ana, bəğ baba” deyü bozlatdınmı? Heç bir qarşılaşdırma olmadan səlvι boyolum deyəndə təfəkkür özü öz-özünə səlvinin qarşısına ucaboylu

xanımı götürir: Evdən çıxıb yürüyəndə səlvı boylim!; evimin qəbzəsi oğul, qızımın-gəlinimün cəcəgi oğul, atanın iki gözünün biri bənzətmələrində oğul övladının ailə və cəmiyyət üçün yeri, dəyəri anlaşırlı; Dünligi altun ban evimün qəbzəsi oğul! Qaza bənzər qızımın-gəlinimün çəcəgi oğul!; Oğul atanın yetiridür, iki gözünün biridür;

Buğa ilə döyüş vahiməsi qarşısında durarken onun böyümüş buзов olması təşbəhi ilə yaradılan arxayınlığı, qızışdırılan cəsarəti heç nə ilə evez etmək olmaz: – bu halda müqayisə yürüşə gedən əsgərde marş-musiqisinin oyatdığı ovqatı hasil edir: Buğa, buğa dedikleri qara inək buzağısu degtəmidür?;

Sahini qarşısına çıxaranda, bu halda şahin Oğuz igidinin obrazıdır, qazın acizliyini göstərdiyi halda, qızı-gəlini qaza bənzədəndə gözəllik tablosu hazırlanır: Sanasan ki, qara qazun içüne sahin girdi; Qaza bənzər qızı-gəlini Qazana qarşu gəlib əlün öpdiłər.

Nifrətin bildirəndə düşməni itə, köpəyə, ayiya tay tutur: İt kibi gu-gu edən çərkəz xırsı.. Köpəgim kafir! – Nifrətinin qəzəb dərəcəsinini bildirmək üçün kafirin satirik təyinləri daha da artırılır: Küçük tonuz şülenli, Bir torba saman döşəkli, Yarım kərpic yasdıqlı, Yonma ağac tanrılu.

Təşbehlərdə tarixilik deyəndə hər dəfə nəsə qeyri-adı bir xüsusiyyət nə-zərdə tutulmur. Tarixən lirik məqamda işlənən ifadənin bu gün neytrallaşması və ya kobudlaşması da tarixilikdir. Mə-sələn, bu gün bir şeyə meylin olması üçün “ağzının suyu axmaq” frazeologiyası işlənir. Bu, seçmə ifadə deyil, yüksək mədəni səviyyə kontekstində yaramır. Ancaq “dabaq dana kimi ağzının suyu axmaq” çox kobuddur və hətta təhqir məqamında deyirlər.

Dastanımızın qız qəhrəmanlarından birinin ər qəhrəmanlarından birinin

gözəlliyyinə vurgunluğu belə təqdim olunur: “Qanturalı niqabın sərpdı. Qız köşkdən bağırdı... Övsəl olmuş tana kibi ağzının suyu aqdi” xoşuna gəldi, “bəyəndi” deməkdir. Buradakı tarixiliyi bir belə anlamaq gərəkdir ki, ifadə qədim türkün mala, heyvana dövlət kimi sevgisi, hörməti və qayğısı ilə bağlıdır. Yəni qədim türk onu qidalandırıran, doyuran, təsərrüfatını mümkin edən dördəyəqlilərə da marala-ceyrana yanaşlığı estetik ölçü ilə baxmışdır. Türkün düşüncəsində belə müqayisə həmisi özünü göstərir. Məsələn, Orxan kitabələrinindən “Tonyukuk” dastanında bunun tipik bir nümunəsini görürük. Belə bir hadisə verilir ki, Gøy Türk dövlətinin yaranması zamanı yeddi yüz nəfər türk yiğib Tabğasın (Çinin) köləliyinə qarşı qiyama qalxır. Bunların içindən bir sərkərdə təyin olunmalıdır ki, gələcəkdə xaqan ola bilsin, bu dəstəni idarə edib artırsın və müstəqil dövlət yaratısm. Bu məqamda müdrik Tonyukuk belə bir təsvir işlədir: “Turuk bukalı, semiz bukalı arkada bilsər, semiz buka, turuk buka teyin bilməz etmis” (Ariq buğa ilə kök buganı uzaqdan bilmək istəsən, kök buğa deyə bilinməzmiş). Burada kök buğa-ariq buğa qarşılaşdırmasında hansı döyüşçünün sərkərdəliyə yaraması (semiz buğa) və hansının yaramaması (ariq buğa) nəzərdə tutulur. Gələcəyin xaqanı buğa (öküz) ilə müqayisə olunur. Deməli, türkün düşüncəsində insan sıfətlərinin təbiətin canlı varlıqlarının təşbeh olunması kimi psixoloji vərdiş olub. Buna görə də dastanın qadın qəhrəmanlarından sarı donlu Selcan xatun haqqında “Övsəl olmuş dana kimi ağzının suyu axmaq” təşbehində heç bir kobudluq oxumaq olmaz. Bu, tarixən müsbət məzmunda qəbul olunmuş təsvir-tablodur. Dastan düzən-qoşan ustاد Oğuz igidinin gələcək qadınıni mənfi, kobud

sayılan təsvirə surətləndirə bilməzdi. Bu həmin Selcan xatundur ki, düşmən üzərinə bir tərəfdən bədəninin əzələsini, sifətinin gözəlliyini görəndə “övsəl tutmuş dana kimi ağızının suyunu axıtdığı” Qanturalı cumanda, o biri tərəfdən oxu-yayı, qılınçı əlində özü meydana girir.

Bu cəhətdən Oğuz qadını Burla xatuna müqayisə etmək olar: Qazan xan əsir alınarkən Burla xatun onun Oğuz ordusuna sərkərdəlik edir, ərini xilas etməyə gedir. Sevgilisi Bamsı Beyrəklə ox atmaq, at minmək, güləşmek yarışına girən Banu Çiçək on altı il evdə oturub əsir alınmış ərini gözləyir. Ancaq Qanturalı məhz qeyri-oğuz qızı Selcan xatunun yardımı ilə düşmənə qalib gəlir. Həmin məqamda heyvan adı ilə bağlı başqa bir təsvir də var: kedisi mavıldır (pişiyi mavıldadı). İstədiyi, yemək istədiyi bir şeyə ağızı çatmayan pişik mavıldaya-mavıldaya dilini çıxarıb ağızını yalaya-yalaya qalır. Yəni ağızının suyu axmaq da, kedisi mavıldamaq da öz istədiyinə çatma arzusunun mübaliqə dərəcədə göstəricisidir. Təkrar edirəm ki, bu təşbeh Selcan xatun üçün zamanında müsbət təsvir olmuşdu.

Dastanın özündə buna yenə təsdiqləyici faktlar var. Belə fikir söyləyənlər var ki, guya Selcan xatun Oğuz qızı olmadığı üçün ona belə təşbeh işlədir. Belə çıxır ki, onda Selcan xatuna karikatur münasibət var və belə çıxır ki, dastanın sevimli qadın surətlərindən birinə mənfi, hətta satirik mövqedən yanaşırlar. O halda Selcan xatunu dastanın başqa sevimli qadın tipi ilə müqayisə edək. Bamsı Beyrəyin Banuçiçəklə qarşılışması səhnəsi belə təsvir olunur: “Qızın bağdamasın aldı. Əmcəgündən tutdı. Qız qucandı. Bir gəz Beyrək qızın incə belinə girdi, bağladı, arxası üzərinə yerə urdu”. Yoxsa burada da Banu-

çiçəyə parnoqrafik münasibət var? Əs-la. Və əgər Bamsı Beyrek də Qanturalı kimi anadangəlmə (lüt) dayansayıdı. Banuçiçəyin də “əvsəl olmuş dana kimi ağızının suyu” axacaqdı. Yaxud başqa məsələ: əgər Secan xatun kafir qızı olduğu üçün ona mənfi münasibət bəslənirə, bəs niyə Bamsı Beyrek başqa bir kafir qızı ilə -Bayburd hasarı bəyinin qızı ilə nəzakətlə danişır, onu yüksək insan şəxsiyyəti bilib müqəddəs Oğuz andı içir: “Qılincıma toğranayın! Oxuma sancılayın! Yer kibi kərtileyin, topraq kibi savrılın! Sağrıqla varacaq olursam Oğuza, gəlüb səni halallığa almaz isəm!”

Ümumiyətlə, Selcan xatuna ögey münasibət olsayıdı, o, həmin məlum ığidlikdə təsvir olunmazdı. Bu da məraqlıdır ki, Qanturalı da, Bamsı Beyrek də öz atalarından eyni əlamətdə gəlin tələb edirlər: “Baba, mana bir qız ali ver kim, mən yerimdən turmadan ol turğac gərək! Mən qaraqoç atıma binmədən ol binmək gərək! Mən qırıma varmadan ol mana baş götürmək gərək! Bumin kibi qız ali ver, baba, mana!” Bu gəlinlərdən biri Oğuz qızı Banuçiçək, o birisi kafir qızı Selcan xatundur. Deməli, hər iki gəlin dastanı düzüb-qoşan ozan üçün eyni dərəcədə istəklidir.

“Kitab”dakı təsvirlər, təşbehlər öz tarixi kontekstində dəyərləndirilməlidir. Uruz atası Qazan xana belə müräciət edir: “A bəg baba! Dəvəcə böyüdüssən, köşəkəcə ağlun yoq! Dəpəcə böyüdüssən, tarica beynin yoq!..” Müasir baxımdan tərbiyeli övlad on altı yaşında öz atasına belə sözərək deməz. Hələ üstəlik: bu, adı ata-valideyin deyil, Oğuz elinin sərkərdəsidir, bu söz ona divanda, bəylər qarşısında deyilir. Deməli, bu sözərək, bu dəvə-köşək, dəpə-darı təşbehləri tarixən kobud təsvirlər olmamışdır. Selcən xatun təsvirinə-

təşbehinə də belə baxmaq, tarixi mənəsində qəbul etmək gərəkdir. Qədim-ilkin estetik meyar dostluq, işinə yaramaq üstündə qurulmuşdur. Qızıl, gümüş və s. metalların bəzək-yarasıq əşyaları kimi işlədilməsi də onların orqanizmə tibbi-fiziki müsbət təsirinin köşf olunması ilə başlanmışdır. Və malal-ceyran da vaxtilə türkün qidalanma vasitəsi və təsərrüfat yardımçıları olub – indiki Sibir-Altay türklerinin məişətini yadınıza salın. Tarixilik bir də ondadır ki, ifadənin məzmunu dəyişib, köhnəlib, araxaikləşib. Dastanın XV-XVI əsrlərdə yaranmasının iddia edənlərə bu ifadə də öz çökisində etiraz edir. Bu frazeoloji vahid xoşa gəlməkliyin maksimum ifadəçisidir ki, Selcan xatunun Qanturaliya aludəciliyi onunla bildirilir – ən dramatik və ən lirik məqamda işlənir. Arxaikləşməsə, Füzulinin Leylinin Məcnundan və ya Məcnun Leylidən xoşlandığı məqamlarda “övsəl dana kimi ağzının suyu axdı” deyərdi. Füzulinin Leyli barəsində bu sözləri məhz dastandakı həmin təşbehin qarşılığıdır: “Bir türfə sənəm ki, əqli-kamil Gördükdə onu olurdu zail... Qeys onu görüb həlak oldu, Min şövqlə dərdnak oldu”.

“Yonma ağaç tanrılu” deyəndə bütpərostlik nəzərdə tutulur. Halbuki Qazan xristianlarının əlində əsirdir. Deməli, bu dastanın daha qədim variantından gələn ifadə olmalıdır, ya da İslama görə müşrik, bütpərost daha imansız kafir sayıldıqından sonra belə təshih aparılıb. Tabu fəndi ilə bir təşbehəndirmə diqqəti xüsusi çəkir:

Qaytabandi mayasını yüklü qodım –  
Nərmidir, mayamıdır, anı bilsəm.  
Qara ayılum qoyununu yüklü qodım –  
Qoçmıdır, qoyunmıdır, anı bilsəm.  
Ala gözlü görkəli halalim yüklü qodım –

Erkəkmidir, qızmıdır – anı bilsəm. Bu, xalis tabuevfemizm figurudur, insanın ən qədim bədii düşüncəsinin dil obrazı tiplərində biridir. Sualları tabu üstündə qurulursa, təbii ki, onun bədii-semantik kökündə mifoloji məzmun dayanır. Sonrakı mərhələlərdə bu poetik mətn başqa əlamətlərlə zənginləşib.

Bu poesintaktik gəlib hansı xüsusiyyətlərlə əlamətlənir: etika ilə – ədəble, bədii təfəkkür parçası olmaqla – sintaktik parallelizmlə, silkələyici intnasiya – sual-cavabla, drammatik dialoqla, sürəkli emosionallıq – psixoloji gərginliklə, lövhə-mənzərə əyanılıyi ilə, bir tərəfdən, kod-abstraksiya informativliyi ilə, digər tərəfdən. Və bu təşbehlərin içində tarixi-etnik dağmalar var: qadın dəvə ilə, qoyunla münayisə olunur. Burada təəccübü odur ki, dövlətlə (dəvə, qoyun) insan (qadın) qarşılaşdırılmasında at obrazı iştirak etmir. At türkün həyatında öz cürələrinin hamisində yüksəkdir. Dastanda bu fakt kəlamlarla doğruldulur: At işlər, ər ögünür – deməli, əslində ər (Türk) bütün qazandıqlarına atın sayəsində nail olur. Hətta döyüşdəki uğurların da təminatçısı atdır. Uruzun atını kaforlər oxlayıb onu tuturlar, onu xilas üçün qırx igidi atdan enib vuruşanda igidlik göstərə bilmirlər və dastanda bu məzmun belə ümumiləşdirilir – kəlamlasıdırır: “Yayan (piyada – T.H.) ərtün umri olmaz” (başqa yerde: Yayanın umudu olmaz). Altaydan Duna-ya və başqa istiqamətlərə dönyanın beşdə birində məskunlaşan türk niyə bu mətnində at təşbehindən istifadə etmir? Sualın cavabı mətnindəki sualların cavabında açılır – Atanın suallarını oğul belə cavablandırır:

Qaytabanın mayasını yüklü qodım –  
Nər oldı.  
Qara ayılun qoyınınu yüklü qodım –  
Qoç oldı.

Ala gözü görkli halanun yüki qodın –  
Aslan oldı.

Əgər at təşbehi olsa, belə cavab alınmalıdır: Ayqırı oldu. Belədə “atmı-ayqırımı” sualının cavabı qeyri-poetik görünərdi. Diqqəti çəkəndir ki, başqa məqamda (X boy) həmin poesintaktik qəlib təkrar olunarken, at təşbehindən istifadə olunur – bu dəfə təşbehlər qadının dilindən söylənir və obraz-təşbehin cinsi məlumdur:

Qaytabanun buğrası gedər,  
sarvanlar döndərməz;  
Qaraqoç ayğırun gedər,  
ilqicilar döndərməz;  
Ağayılin qocı gedər, çoban döndərməz.

Bu halda təşbehi müsbət məzmuna məqbul bilən qaraqoç təyinidir. Həmin teyin birinci mətnə giri bilmədiyi üçün bütövlükde sira poetik tikintidən çıxarılmışdır. Buna bənzər obrazı “qoçlu-qoyunu” qarşılaşdırmasında görürük. Heç yerdə görünməyib ki, müsbət plan-da insanı qoyunla müqayisə edəsən qoyun ən müti, ən düşüncəsiz, ətrafa ən laqeyd bir xislət sahibidir. Ancaq onun müqabilindəki qoç söz-obrazının poetik mənası qoyunun mətnə vizəcisi olur. Bir məqam: “qoçmu-qoyunmu” modelində qoyun-qız mənfilik göstəricisi deyil, yəni oğulmu-qızmı paralelində qızı mənfi münasibət yoxdur. Birinci cütlə müqayisə bunu təsdiqləyir: “nər-midir – mayamidir”. Maya ta qədimdən qadına təşbehin ən poetik örnəklərindəndir. Xalq bu münasibətlə bir kəlam da yaratıb: “Maya budlu ana gərək ki, nər budlu oğul doğsun”. Ümumiliklə nər kimi, ayqır təyini ilə də güc anlayışı qavranır və bu gün də kobud, ölçüsüz adam üçün söylənir. Görünür əskidən həmin obrazın kobud mənası olub, ancaq xoş bir təyinlə onu poetikləşdiriblər (qoyun qoçun kölgəsinə sığındığı kimi).

Deməli, “atmı-ayqırımı” paralelindən sərf-nəzər edərək türk mətnin bədii dəyərini etnik kultun orbitində çıxarıb bədilik adlı müsteqillik yaradıb. Deməli, bu sistem çox qədimdir.

Dastanın dilində elə təşbeh var ki, özü öz yaşıni deyir. Deyilir: “ağız açıb ögər olsam, üstimizdə Tanrı görkli”. Görk sözü gözəllik, görünüş, görkəm, sifət, mübarəklik, örnek mənalarındadır. Mətnədəki şəkilçi ilə söz gözəl, görünüşlü, görkəmli (görkəmdə), sifətli, mübarək, örnekdə və kimi, bənzər-bənzərli-bənzərdə mənalarına gəlir. Bədii parçadan görünür ki, ilkin mətnin (invariant) sxemi-quruluşu saxlanmış, lügəti xeyli yeniləşdirilmişdir. Dəyişiklik o dərəcəyə çatmış ki, hətta orta əsərlərdəki, dastanın əlimizdə olan son yazıya alınma dövründəki məsnəvi-poema janının quruluşuna uyğunlaşdırılmışdır: belə ki, əvvəl Tanrıının-Allahın adı çəkilir (poemaların Tohid bəhsindəki kimi), sonra Peyğəmbər xatırlanır (poemalarda Ənbiyalar bəhsinə uyğun), daha sonra böyükler öz mərtəbələrinə görə sıralanırlar. Beləliklə, buradakı Tanrı görklü ifadəsi Tanrı gözəllikdə, Tanrıya bənzər, Tanrı kimi ...qavranmalıdır. Tanrı nəyə, kimi bənzədir, nəyə, kimə təşbeh olunur? İfadəni bir də xatırlayaq: “...üstimizdə Tanrı görkli”, “Üstimizdə, yuxarıda, Göydə” sözləri ilə Allah nəzərdə tutulur, yəni Tanrı Allaha bənzədir, Tanrı-Allah müvaziliyi təqdim olunur. Mənim fikrimcə, ilkin mətnə bu müdaxilə dastan XI əsrə yazıya alınarken edilmişdir. Tanrıçılıq inancı ilə yaradılmış dastan bu zaman islam mühitində daxil olmuş. Və bu daxilolma prosesində də dastana islamçılıq dünyagörüşü yeridilmiş, dastanda islamllaşma işi başlanılmış. Dastanı yaratmış tanrıçı türkə təlqim olunurmuş ki, “Üstümüzdəki O” –

tanıdığımız Tanrı görklüdür, yeni dini-mız İslamdaki Allah bizim Tanrıya bənzəyir. Həmin mətn parçasının yekunu-nunda bu məzmun qətiləşdirilir: “Qa-musina bənzəmədi cümlə aləmləri yaradan Allah-Tanrı görkli”. Artıq bu məqamda Tanrı islama təqdim olunur: İxlas surəsindən gələn Allahın heç kəsə, heç nəyə bənzəməməsi motivi zəminində söylənir ki, Allah Tanrıya bənzəyir. Şübhəsiz, bu redaktəni məhz türk – islamçı türk aparıb.

Bu redaktor bütün qanı ilə turkdür və iliyinəcən islamçıdır. Dastanı itirmə-mək üçün həmin Tanrıçı çox zərif şəkil-də ona islam mühitində yaşama şansı yaradır. Bu işi icra edən türk böyük insaf sahibi olub – yenini artırarkən əslini təşrif etməməyə çalışıb və nail olub. Bu şəxs dastanı bütün incəlikləri ilə bılıb, hələ bilik azdır, onu duyub, onun hissələri, anlayışları ilə yaşayıb, onu yaradan tarixi gözünün ikisi kimi, yəni övladından da artıq sevib – Dədə Qorqud demişdi ki: “Oğul atanın yetiri-di, iki gözünün biridir”. İslamlama apa-ran türk bu dastanı öz əcdadi türkün nadir yetiri bılıb, onu iki gözü kimi qoru-yub-saxlayır, yeni islam-türk dünyasında ona əbədi yaşamaq hüququ verib.

Təşbehlə mifoloji baxış saxlanır. “başım baxtı, evim taxtı” ifadəsi das-tanda tökrar olunur: ərin qadına, qadının ərə xitabı şəklində işlənir Dirso xan qadınına, qadını da Dirso xana deyir: “bərəü gölgil, başum baxtı, evüm taxtı!” Burla xatun da əri Qazana elə müraciət edir. Ər qadının başının baxtı, yəni alın yazısı, taleyi, evinin taxtı, yəni ailəsinin dayağı, səltənəti bilir, qadın da ərini. Bu təşbehlə türk ailəsinin varlığında ər və qadın bərabərliyi təsdiqlənir. Əzəlin-dən türk belə qəbul edib, belə qavrayıb, ailənin tərkibi müqəddəs hissələrin birliliyidir. Bu ilkin inam insanın və təbiətin

birliyinə qədər genişlənir. Qız qardaşını qara dağa, kölgəli ağaca bənzədir, qardaşının yoxluğu barədə deyir: Qarsu yatan qara tağum yiğilubdur, Kölöglice qaba ağacım kəsilübür – Ozan, sənün xəbərin yox. Burla xatun oğlu üçün “Qara tacım yüksəgi oğul” deyir. Qor-qud Ata bəyləri alğışlayır, belə xeyir-dua verir: “Yerlү qara tağun yıqılmasun, Kölöglice qaba ağacun kəsilməsün”. Buradakı dağ həmin müqəddəs anlayışdır ki, o mifoloji düşüncə ilə qədim türk ən uca-qara dağı Tanrı dağı adlandırıb.

Bu həmin Kölöglicə Qaba Ağacdır ki, qədim türk onu Həyat ağacı sanıb. Təbii ki, türkün bu bənzətmələrində bədiilik siqnalı kimi sadəcə bir mübali-ğə işlətmək, yalnız bədii-estetik hiss yaratmaq məqsədi izlənəmir. Türk ta-pındığı, müqəddəsliyinə inandığı var-liqlarla, rəmzlərlə müşayiəsə aparıb, öz predmeti olan bənzədiləni nəzərə xüsusi çatdırmaq istəyib. Əlbəttə, türk üçün ancaq Tanrı, ancaq fövqəladə qüvvəllər yox, həm də onu gündəlik yaşayışla təmin edən bəhrəli-verimli torpaq da, bu torpağı əhatə edib onu vətən kimi tanıdan sərhədlər də, bu sərhədləri düşməndən qorumaq üçün işlətdiyi silah da müqəddəs olub.

İnsan məhz müqəddəs bildiyi qüvvəyə, özü üçün əziz saydığı kimsəyə və ya nəsnəyə and içər. Dastanımızın qəhrəmanı belə and içir: “Qılincıma toğranayun, oxıma sancılayun, yer kibi kərtləyün, toprak kibi savrulayun, saqlıqla varacaq olursam Oğuzu, gəlüb səni halallığa almaz isəm!” Oğuzun ər igidi özünü yerə bənzədir – “yer kimi parça-lanım” deyir (topraq kimi sorulmaq yerin parçalanmasının nəticəsidir və maraqlıdır ki, toz kimi yox, topraq kimi sovrulmaq deyilir). Oğuz toprağın-yerin dəyərini bilir, onun susuzluqdan cadar-cadar parçalandığını – kərtildiyini gö-

rüb, çarəsini qılıb. Bu, oğuzunun həyat tərzi ilə, torpaqdan istifadəsi və torpağa münasibəti ilə bağlıdır. Torpağı əkib-biçməyən, üstündə oturub-yaşamayan onun qədrini belə bilməz – təşbeh türkün oturaq həyatından xəbər verir.

Təşbeh bolluğu, obraz tezliyi türk-cənin gözəlliyini, canlılığını göstərən keyfiyyətlərdəndir. Təşbeh bəzən üzdə olur, bütün həcmi ilə görünür, sözlərdən portret, mənzərə görünə-görünə lövhələnir. Bəzən də mənzərə qabar-mır, sözün məna munisliyi daha çox cəlb edir, obraz mənanın arxasında da-yanır, məna bütünlükə qavranandan sonra portret-obraz fotoqrafiya lentindən aşkar olan şəkil kimi üzə çıxır. Oğuz belə də danışır: Kün tuğ bolqlı, kök kuriqan – Günəşi bayraq elə, göyü-səmanı evinin damı-kümbəzi (“Oğuz-namə”dən). Günəşi bayraq bilmək, üfüqdən-üfüqə bütün səmanın altını türkün evi, yaşayış yeri, yəni vətəni sanmaq sadəcə dilin parlaqlığı deyil, həm də türkün dünya görüşü, həyat eş-qi, yaşamaq amalıdır, dövlətçilik princi-pi, sonralar peyğəmbərimizin deyəcəyi “Biz Adəmin övladlarıyıq” qənaeti ilə insanlara doğmaliq təlqin edən sosial quruculuq çağırışıdır. Oğuz öz sözünü belə deyir: Ağzun üçün ölüyim, oğul (qardaş), Dilin üçün ölüyim, oğul (qar-das) – X boy. Türk sözünün bədii mə-nası qat-qat çözülür, bu munis, səmimi sözlərin təşbeh quruculuğu aşkarlaşır. Burada ağız və dil sinonim məqamındadır və hər ikisi “söz”ün rəmzidir – yəni “dediyin sözə qurban olum” de-məkdir. Eyni zamanda Söz səxsləndirilir, canlandırılır, bu “Söz”ü deyən şəxsin özünü bərabər tutulur. Bu da təş-behləndirmə yoludur, bu, sözün bədii-ləşməsi deməkdir. Bədiiləşmə mütə-hərrikiyi dilin mükəmməllik göstərici-lərindəndir. Əski türkçənin bu mükəm-

məlliyyi bütün gücү ilə “Dədə Qorqud kitabı”nda görürün.

*Tofiq Hacıyev*

**“TƏVARİXİ-CƏDİDİ-MİRATİ-CAHAN”** – Bayburtlu Osmanın III Murad (1574-1595) dövründə qədim bir “Dədə Qorqud oğuznaməsinə” əsaslanaraq yazdığı əsər. Əsərin “Ba-yandır xan” bölməsində KDQ-də təsvir olunan oğuzlarla bağlı belə məlumat verir: “Bəhrül-ənsab” qövmincə yuxarıda zikr olunan Gög Alp xanın haçankı əcəli yetişib dünyadan köcdü, oğullarından Kaudur xan, Turmuş xan məmləkətlərini qisim edib (bölbüb), hər biri bir vilayətdə xan oldu. Qardaşları Bayandur xan taallikati ilə Xorasandan Aniyə Qarsa gəldilər. Gürcüstan kafir-ləri ilə müharibə edib Tiflisi aldılar, on-dan sonra Dəmirqapıya gəlib, Kustasek Məliyi mühəsirə edib, başını kəsdilər. Ol tarixdə İsa əleyhissalam göyə çıxıb, bizim peyğəmbərimizdən nişan gəttirdi. Onlar din məzhəb bilməzdilər, amma haqqqa inamları vardi. Oğuz tayfası idilər, Qazan Bayandur xanın vəziri idi. Aralarında Taş Oğuz, İç Oğuz bəyləri anılırdı. İç Oğuz bəylərinə – Qazan xan, Budaq bəy, Yeğen bəy, Şəmsəddin bəy, Beyrək bəy, Qaraqonuq bəy deyildilər.

Taş Oğuz bəylərinə – Dundar bəy, Emen bəy, Avşar bəy, Düzər bəy, Rüstəm bəy, bunlara Taş Oğuz bəyləri de-yirlərdi. Cəmi doxsan min əsgər idi. Dədə Qorqud şeyxləri idi. Min bəylərinin ulusuna Qazan xan deyirdilər. Əlli səkkiz səlcuqun ulusuna Dondar bəy deyirdilər. Min büğdüzün ulusuna Emen bəy deyirdilər. Altmış kirkil saq-qallı qocanın ulusuna Uruz Qoca, otuz çobanın ulusuna Qaracuq çoban deyirdilər. Oğuz qövmincə bunlar bir tayfa idi, Bayandur xanın əsgəri idi. Bizim peyğəmbərimiz dünyaya gəl-

məzdən əvvəl bunlar qırx il Gürcüstan kafirləri ilə cəng-cidal edib, doqquz təmən Gürcüstan bəylərindən xərac aldlar. Ne zamanki kainatın sərvəri Məhəmməd Mustafa (səllallahu əleyhi və səlləm) dünyaya gəldi, Məkkədə zühur etdi, Bayandur xan Rəsulullah (səllallahu əleyhi və səlləm) əfəndimizi vaqie-sində görüb iman gətirdi. Qazan xan Dondar bəy Kəbəyi-şərifə Rəsul əleyhissələmin hüzuruna göndərib ümmət olduğunu bildirdi. Qazan xan bu bəylərlə Kəbəyə gəlib Rəsulullahla görüşdülər.

Rəsulullah məsciddə oturmuşdu, bunları gördü. Bir əcayib uzun tayfa idi ki, saqqalları qırılmamış, biglari alınmamış, dirnaqları kəsilməmişdi. Rəsulullah onları görən kimi divara sıxıldı, “Mehrəb yeri ondan qalib” – deyirlər. Rəsulullah onlara iman arzu elədi, iman gətirdilər. Salman Farsi (Rəsulullah-Taala) onlara qoşuldu. Dəmirqapıya gəlib onlara imani-islam və salatü-sövm təlim etdi. Dədə Qorqudu içərilərində şeyx tikdi. Sonra Bayandur xanın övladlarından Uzun Həsən məmaliki padşah olduğundan İslam dini əcəmdə üstvar (yayıldı) oldu. Təbrizdə şam Qazan ki, deyirdilər Qazan xannın oğlu Xudəbəndənin qəbridir (məzarıdır). Təbrizdə Cameyi-şərifləri vardır. Məşhur qövm idi”.

#### **Ədəbiyyat:**

*Ergin M. Dede Korkut Kitabı. c.I, Ankara, 1989.*

*Hüseynqulu Məmmədli*

**TOĞAN QUŞ – SUNQUR – KDQ-də adı çəkilən quş. “Duxa Qoca oğlu Deli Domrul boyu”nda Əzrayıl göyerçin donuna girib uçduqda Deli Domrul öz ov quşu toğanıyla onu ovlamağa yollanır. “Qanlı qoca oğlu Qanturalı boyu”nda Qanturalı özünü toğan quşa bənzədir.**

Boydan bəlli olur ki, Selcan xatun izinsiz olaraq Qanturalıyla döyüşə gəlmış yağıyla vuruşur. Bu isə Oğuzda adəti pozma deməkdir. Odur ki, Qanturalı Selcana deyir:

“Dəstursıza yağıya girmək  
bizim eldə eyib olur.  
Mərə, yürü!  
Toğan quş oluban uçayınmı?  
Saqalınlı boğazından tutayınmı?  
Ğafillüçə sənin basın mən kəsəyinmə?”  
(D-196<sup>5</sup>)

Göründüyü tək, hər iki halda toğanı ov quşu olaraq tanıdır: Boylarda dənədənə ov quşu şahindən söz açılsa da (“...yumruğumda talbinan şahin bənim quşumı alur gördüm” (D-42<sup>13</sup>), “Sığrä-yub şahin kibi kafirin boğazın ələ aldı” (D-252<sup>3</sup>), “Gördilər, bir süri qaz oturar. Qazan şahini saldı” (D-272<sup>5</sup>) və s. həm də toğan eyni xidməti yerinə yetirən quş tək təqdim edilir.

Toğana quşunun başqa bir adı da Sunqurdur. Sunqur Qayı boyunun quşudur.

KDQ-də bir kərə ağ sunqurun adı çəkilir. Burada Qazan xan öz kökünün həmin quşla bağlılığını belə bildirir:

“Ağ sunqur quşı erkəgində bir köküm var,  
Ala ördək, qara qazun uçurmaya”.  
(D-280<sup>12</sup>)

Qaynaqlardan öyrənirik ki, “toğan” bütövlükdə ov quşlarına verilmiş ümumi addır. Deməli, KDQ-dəki “toğan quş” da ümumi ad olub yəqin ki, daha çox şahinə aiddir.

*Bəhlul Abdulla*

**TOQUZLAMA** – KDQ-nin Dresden nüsxəsinin III və VII boylarında işlənən leksik vahid. III boyda – “Quşun ala qatını, qumaşın arusunu, qızın göögçəkini, toquzlama cirğab çuxa xanlar xanı

Bayındırə pənc-yeq çıqardılar” (D-121-4); VII boyda – “Quşun ala qatını, qumaşın arusunu, qızın Göögökini, toquzlama çirğab çuqa Bayındır xana pənc-yeq çıqardılar” (D-219-9).

Vatikan nüsxəsinin III boyunda ix-tisar edilən toquzlama sözünün işləndiyi cümlə cüzi fərqlər (çuqa – çuxa: xanlar xanı Bayındır – Bayındır xan) nəzərə alınmazsa: hər iki boyda eynilə təkrarlanır.

Toquzlama sözü KDQ mətnində xüsusi çəkiyə malik olub etnik şüurla bağlı ən qədim adət-ənənələri özündə əks elətdirir və türk törəsinin mühüm bir cəhətini açıqlayır. Bu leksik vahid doqquz sayı ilə bağlıdır. Həmin doqquzlama adətidir ki, buna qazax-qırğızlarda çox vaxt “doqquz-doqquz” da deyilir. İzləri “Manas” dastanında da açıqca görünür.

Türklərdə “doqquz” sayı düşümlü və magik rəqəm sayılırdı. Qədim türklərin xan elanetmə mərasimində yeni xanı keçə üzərində əyləşdirir və keçəni qaldıraraq doqquz dəfə iştirakçıların alqış sədaları altında günəş istiqamətində dövrə vurardılar. “Oğuz kağan dastanı”nın hər səhifəsinə doqquz sətir yerləşdirilmişdir.

F.Rəşidəddinin “Camiot-təvarix”-inə görə, dərbəndlilər və Şirvan sakinləri itaət və hörmət əlaməti olaraq Oğuz-a doqquz kəhər at göndərirlər.

Qırğızlarda toquzak deyilən adətə görə, ata-ana öz uşağını hər hansı gələ biləcək beladan qorumaq üçün satın alırlar. Bunun üçün isə doqquz əşya verir və belə uşağı Toquzak (“Doqquzluq”) və ya Satibaldı adlandırırlar.

Türk törəsində hədiyyə və ya cəzanın 9 sayı ilə bağlanması toquz sözünün semantik transformasiyaya uğramasına, bilavasitə hədiyyə və cəza anlayışları bildirməsinə gətirib çıxarmış-

dir. V.V.Radlov toquz sözünün “doqquz baş heyvandan ibarət hədiyyə; doqquz baş heyvandan ibarət cərimə” mənalarını göstərir. L.Z.Budaqovun yazdıığına görə, tatarlarda toğuz sözü gəlinə verilən 9 müxtəlif əşyadan ibarət hədiyyəni bildirir.

Orta əsrlərdə türk soylu hökmətlərin saraylarında doqquzluq hədiyyə sistemi çox diqqətlə gözlənirdi.

Bütün bunlar doqquz sayının əski türk etnik təfəkküründə xüsusi əhəmiyyətə malik saylardan, toquzlama adətinin isə türk törəsinin ayrılmaz atributlarından biri olduğunu göstərir. Bu törənin əsrlər boyu dəyişməz qalmış principinə görə, xana təqdim edilən hədiyyə “doqquzlanmalıdır”, “doqquzluqlar” şəklində bölünməlidir. Çağdaş qırğız türkçəsində qorunub saxlanmış “Kan tartusu – toquz” (Xan hədiyyəsi – doqquz (yəni “doqquzluq”) atalar sözü də həmin törəyə işaretdir. KDQ boyalarının “toquzlama” sözü şahanə xələtin (“çarğab çuxa”nın) Bayındır xana “doqquzluq” şəklində təqdim edilməsini bildirir.

### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Бартольд В. Книга моего деда Коркута. Огузский героический эпос. М.-Л., 1962.

Бичурин Н. Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена, т.1, М.-Л., 1950.

Будагов Л. Сравнительный словарь турецко-татарских наречий, СПб., 1869.

Manas, t.II. M., 1988.

Ergin M. Dede Korkut Kitabı, İst., 1995.

Радлов В. Опыт словаря тюркских наречий, т.III, ч.1, СПб, 1905.

Рашидаддин Ф. Огуз-наме, Б., 1992.

Vahid Zahidoğlu

**TOPONİMLƏR** – KDQ boyalarının toponimlərinin araşdırılması boyaların yarandığı tarixi-coğrafi yurduların aydınlaşdırılması baxımından mühüm mənəbədir. Boylarda cərəyan edən hadisələrin hüdudları isə olduqca genişdir. Müasir bölgüdə türklərin ana yurdu Sibirdən Altaydan başlamış (qədim Türküstan Orta Asiyani da içərisinə al-maqla) bütövlükdə Qafqaz, Qara dəniz sahilləri və bugünkü Türkiyəni əhatə edir. Boylarda adı keçən toponimlər həm də tarixi qaynaqların, ictimai-si-yasi formasiyaların daşıyıcısıdır. Yer adları müxtəlif zamanlarda hakim dövlət quruluşunun, onun başçılarının, adsan sahibi, yenilməz qəhrəmanların, sərkərdələrin adları ilə, mühüm coğrafi əlamətlərlə, tayfa-xalq adları ilə bağlıdır.

KDQ boyalarında adı keçən tarixi-coğrafi toponimləri məna baxımından aşağıdakı səpkidə qruplaşdırmaq olar:

1. Tayfa, el-oba adları: Oğuz eli//oğuzlar, Rum eli, Qarun eli, alpanlar, abxzazlar, qan Abxzaz eli, Ağsaqa, pasinlər, İç Oğuz, Taş Oğuz və s.

2. Dağ, dərə, dəniz, çay, yer, yurd, orman adları: Ağlağan, Ala dağ, Qara dağ, qara dağlar, Gökçə dağ, Ağ orman, Tali sazı, Ağ saz, Ağ qaya, Ari gölü, Ayqırqızlər suyu, Qanlı su, Amid suyu, Quru çay, Ummən dənizi, Qara dəniz, Gökçə dəniz və s.

3. Dövlət, şəhər, qala, qəsr, şəxs adları: Türküstan, Gürcüstan, İstanbul, Trabuzan, Bayburd, Gəncə, Bərdə, Dərbənd, Kərbəla, Məkkə, Mədinə, Ərafat, Sürməli, Tumanın qalası, Düzmürd qalası, Əlinçə qalası və s.

Bu təxmini təsnifatla yanaşı iyirmi bir coğrafi ad xəyalidir (müəyyən ərazi ilə lokalizasiya olunmayan): ağ meydan, ağ orman, ağ saz, tana sazı, arqıç qır, bam-bam təpə, qara yer, kafir

sərhədi, gün ortac, sallaxana (salaxan) qayası, çeşmə, Uzun binar, aslan yatağı, Oğuz sərhəddi, yeni bayır və i. Təxminən on bir ad isə müştərekdir. Türk xalqları yaşayan ərazilərin çoxunda bu adlara rast gəlmək olar: Qara dağ, Ala dağ, qara dərə, ağ qaya, ağ saz (sazlıq, şamlıq, quru çay//quru dərə, qanlı su (qanlı göl), qanlı dərə, qaytaban, Bayat, Qara dəniz (ətrafında yaşayan bütün dövlətlərə aiddir). Beş coğrafi ad: (Ərafat, Məkkə, Mədinə, Kərbəla) ərəb mənşəlidir. İki yerdə Türküstan adı çəkilir. Bir neçə yerdə isə müxtəlif formada Dərbənd adı təkrar olunur (Dərbənd, qara Dərbənd, Qanlı qara Dərbənd, qapılar Dərbəndi, Dəmir qapı Dərbənd). Bu adlar isə müxtəlif coğrafi ərazilərlə bağlıdır.

Yer adlarının təhlili göstərir ki, həzirdə elm aləmində məlum olan Dresden və Vatikan nüsxələrinin boyalarında cərəyan edən hadisə və əhvalatlar əsasən Qafqazla-qədim Azərbaycan (Şimal-Cənub), o cümlədən indi Ermənistana daxil edilən qədim türk oğuz Azərbaycan torpaqları, Gürcüstan və Anadolu bölgələri ilə bağlıdır.

KDQ-də rast gəlinən toponimlərin çox böyük bir qismi əski Oğuz yurdu Azərbaycanda, Ermənistanda və Gürcüstanda cərəyan edir.

Tarixən orta əsrlərdə İpək yolu keçən bu bölgələrin şəhərləri, yaşayış məntəqələri, ticarət əhəmiyyətli karvan yolları, karvansaralar, çaylar, dənizlər, müharibələrin viran etdiyi əyalətlər barədə yunan, Bizans, ərəb, fars, ingilis, rus alimlərinin, tarixçilərin, səyyahların, diplomatların o cümlədən Yakut Əl-Həməvi (XIII), Həmdulla Qəzvini (XIV), ingilis tacir və səyyahi Antoniy Cenkiston (XVI), İspaniyalı Klavixo (XV), Venetiya diplomati Ambrozio Kantariya (XV), Tomas Benister, Cefri

Deket (XVI), rus səyyahı Afanasi Nikitin (XV), səfirlər M.N.Tixonov, A.N.Baratinski, Artyom Suxonov (XVII), alman səyyahı A.Oleari, türk səyyahı Ö.Çeləbi (XVII), fransız İ.Şopen (XIX), türk dövlətinin vergi siyahısı (“Dəftəri-müfəssələ-əyaləti Tiflis” – XVIII), Azərbaycan səyyah və coğrafiyasınları Bakuvi (XV), H.Z.Şirvani (XVIII-XIX), A.Bakixanov (XIX) və b. qaynaqlar Qafqazın tarixi-coğrafi ərazisi ilə bağlı maraqlı mə'lumatlar vermişlər.

Bununla belə E.Rossi, V.V.Bartold, V.M.Jirmunski, X.Koroğlu, Ə.Abid, H.Arası, Ə.Dəmirçizadə, M.H.Təhməsib, A.Həsənov, M.Cahangirov, Q.Qeybullayev, M.Seyidov, F.Zeynalov, S.Əlizadə və digər Avropa, rus, türk, Azərbaycan, Orta Asiya qorqudşunasları və folklor tədqiqatçıları KDQ boylarına aid əsərlərində boylarda adı çəkilən bəzi topominlər barədə qısa izahat vermişlər. O cümlədən də abidənin Azərbaycanda ilk naşiri H.Arası 43 yer adının, Ş.Cəmşidov 10 coğrafi yer, 18 şəxs adlarından törəmə yer adının qısa izahını vermişlər. Son zamanlar isə S.Babayev və N.Babayev tərəfindən Naxçıvan MR ərazisindən KDQ boyları ilə səsləşən 20-dən çox yer adı, A.Bayramov tərəfindən Ermənistan və yenə də Naxçıvan ərazisində bir çox topominlər qeydə alınmışdır.

Türkiyədə KDQ topominlərinin tədqiqinə daha əvvəller başlanmışdır. Qaynaqlardan aydın olur ki, bu vacib məsələ ilə ilk dəfə Əbdülqadir İnan maraqlanmış, Trabzon, Rizə, Gümüşxana, Ərzurum, Ərzincan və digər əyalətləri gəzmiş, Qara dərə, Sürməli, Çukur, Bayburd, Əvnik qalası və bir sira başqa yerlər haqqında məlumat toplamış, həmin məlumatların bir qismini 1930 ildə İstanbulda nəşr etdirmişdir.

KDQ abidəsinin toponimlərinin araşdırılmasına ilk maraq göstərənlərden biri də italyan alimi E. Rossi olmuşdur. O, Axalsıx, Dadyan (Tatyān) qalası, Oğuz, Qalın Oğuz, Başı açıq, Əlincə qalası, Gökçə dəniz, Dəmirqapı Dərbənd, Evnik, Pasin, Tumanın qalası, Türküstan yer adlarının coğrafi məkanı haqqında mülahizələr söyləmişdir. Ancaq alim Qaracuq, Sallaxana qayası və Ala dağ adlarının mə'nalarını səhv şəkildə təqdim etmişdir.

Bu mövzunun Türkiyədəki ilk əsaslı və qismən geniş araşdırılması və həmçinin nəşri M.F.Kırzioğlunun adı ilə bağlıdır. O, yer adının coğrafi ərazilərini müəyyənləşdirmiş və “Dədə Qorqud oğuznamələrində keçən yer adları” başlığı ilə “Dədə Qorqud oğuznamələri” kitabına daxil etmişdir. Ancaq müəllif bəzi izaha ehtiyacı olmayan ümumişlək tə'yini sıfətlər məqamında işlənən, boyların ümumi süjetində toponim funksiyası daşımayan (akıntılu su, görklü su, yüksək su, sarı saz və s. ünvansız, qeyri-müəyyən anlayışlarla yanaşı, “Bəhrül-ənsab”dan gələn Tiflis, Qars, Xorasan; Topqapı oğuznaməsindən) ban hisar, çalpan dağı, gün doğusu, cəng, kafir elləri, hancarkit//ket hasarı, Bayandır xanın tovması və digər sözləri də KDQ toponimləri sırasında şərh etməyə çalışmışdır.

**TOY, TOY-DÜGÜN** – Oğuznamələrin əksəriyyətində olduğu kimi KDQ-də toy Oğuz cəmiyyətinin vacib siyasi, iqtisadi, hərbi-inzibati məsələlərini həll etmək üçün çağırılan kenqəş, yaxud da qurultaydır. Bayandır xanın ildə bir dəfə toy verib Oğuz bəylerini qonaqlaması və bəzi vacib məsələləri həll etməsi KDQ-də bir neçə dəfə təkrar edilir. Mətnində göründüyü kimi, Qazanın da verdiyi toy bugünkü anlamda deyildir.

Atdan ayğırdan, dəvədən, qoyundan qoç qırdırmaq, qımız sağdırmaq, bir sözlə şənlik etmək bu toyların xarakterik cəhətidir. Tarixi faktlar göstərir ki, köçəri türk tayfa başçıları bu tip toyları XV-XVI yüzilliklərdə belə davam edirmişlər. Bunu Uzun Həsənin tarixçisi Əbübəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” adlı kitabının başında verdiyi oğuznamə və XV yüzilliyin hadisələrinin təsviri də sübut edir. Əbübəkrin oğuznaməsində Bayındır xan altun evlər qurdurur, yüz iýirmi min qoç, doqquz min qıraq, on səkkiz min sığır kəsdirir, göl kimi üç hovuz düzəldir, birinə şərbət, birinə süd, birinə də süzmə bal doldurub böyük toy verir. Bu məlumat çox uyğun şəkildə KDQ-də təkrarlanır: “Xanlar xani xan Bayındır yıldə bir kərrə toy edib, Oğuz bəglərin qonaqları. Genə toy edib, atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qırdırılmışdır” (D-10<sup>5</sup>).

Əbübəkrin məlumatında Bayındır xan toyda qızıl kəmərlə gümüş kəmər paylayır, məmləkətini oğulları arasında bölüşdürürlər. Oğuznamənin uyğur versiyasında bu akt Oğuz xana aid edilir.

Çingiz yürüşlərindən sonra siyasi termin olan qurultayıñ toyu əvəz etməsi ilə toy yavaş-yavaş etnoqrafik məna kəsb etdi. Ancaq “Manas” dastanında toy siyasi termin kimi bugünə qədər öz anlamını saxlamışdır. Oğuz, qıpçaq, karluq dastanlarında isə toy evlənmə mərasiminin son şadlıq etapı anlamı qazanmışdır.

Evlənmə mərasiminin sevincini özündə birləşdirən toy KDQ-də səciyyəvi yönəri – xalqın dünyagörüşü, məişəti, adət-ənənəsi ilə bağlıdır. Məsələn, “Qanlı Qoca oğlu Qanturalı boyu”nda ata evləndirmək istədiyi oğluna deyir: “Yaranlar, atam öldi, mən qaldım. Yerin-yurdın tutdım. Yarınkı gün

mən ölüm, oğlmı qala. Bundan yegrəgi yoxdur ki, gözüm görərkən, oğıl, göl səni evrəyim” (D-170<sup>10</sup>). Buradan göründüyü kimi Oğuz elində atanın bir borcu da oğlunu evləndirib ona toy etməkdir.

Toy mərasimində qabaq sınaq yarışlarının olması əski folklor nümunələrində bəllidir. KDQ-də bu bir neçə mərhələdə variasiya olunur. Əgər Qanturalını qızın atası Trabuzan Təkürü sınağa çekirsə Bamsı Beyreyi qızın özü sınağa çekir. Bir çox nağıl və dastanlarımızda ayrıca motiv kimi işlənmiş sınağa çəkmə KDQ boyalarında sadəcə olaraq toya hazırlıq mərasiminin tərkib hissəsidir. Toyun təsviri eyni ilə siyasi məqsəd üçün verilmiş Bayındır, yaxud Salur Qazan toyuna bənzəyir. Məsələn, Qanlı Qoca oğluna dügün edəndə “Gög ala görklü çəmənə çadır dikdi. Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qırıldı. Düğün etdi. Qalın Oğuz bəglərin ağırladı. Altunlıca günlüğün diküb, Qanturalı gərdəginə girüb, muradına-məqsudına irişdi” (D-200<sup>10</sup>).

Eyni ilə “Qam Börənin oğlu Bamsı Beyrək boyu”nda da toy yox, dügün sozial termin anlamında işlənmişdir. Məsələn, Dəlü Qarcarın toyu hazırlıq görməsi belə təqdim olunur: “Gəldi geyəsisün geydi evinə getdi. Ağır dügün yarağın gördü” (D-89<sup>4</sup>).

Toy mərasimində oğuzların bir adəti da gərdəklərini ox atıb tikməlidir. Bamsı Beyrək dügün vaxtı ox atrı: “Oğuz zamanında bir yigit ki evlənsə, ox atardı. Oxi yerdə düşsə, anda gərdək dikərdi. Beyrək xan dəxi oxın atdı, dibinə gərdəgin dikdi” (D-89<sup>6</sup>).

KDQ-dən aydın olduğu kimi toy, yaxud dügün mərasimi kiçik və böyük olaraq iki yerə bölünür. Bamsı Beyreyə bəzirganlar belə deyirlər: “Yalançı oğlu Yalancı kişi dügünən eylədi. Ulu dü-

güninə və ‘də qodı’ (D-94<sup>9</sup>). Kiçik düyüni nişan, böyük düyüni isə toy anlamadır. Toy-düyü mərasimində “ox çığırı” yarışı keçirilir. Burada evlənən oğlanın nişan üzüyünə toya gələn bəylər ox atırlar. Bu yarış həm şənlik, həm də sinaq, yoxlama xarakteri daşıyır. Başqa folklor janrlarında olduğu kimi KDQ-də də toyalar qırx gün, qırx gecə sürür. “Qırq gün-qırq gecə toy-düğün eylədilər. Beyrək yigitlərilə murad verdi, murad aldı” (D-121<sup>11</sup>).

#### Ədəbiyyat:

*Bayat F.* Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanı. B., 1993.

*Abdülla B.* Azerbaydžanский обрядовой фольклор и его поэтика. Б., 1990.

*Füzuli Bayat*

**TÖRƏYİŞ ƏFSANƏSİ KDQ-də** – Geniş yayılmış türk töreyiş əfsanəsinin müstəsna yeri vardır.

KDQ-də qurd bir soykök olmaqla döñə-döñə yad edilir. Belə boylardan ən dəyərlisi “Salur Qazan tutsaq olub oğlu Uruz çıxardığı boy”dur. Yağılar əlinə əsir düşən Qazan xan öz nəsil ağacının keçmişini əyərək belə bir “arayış” verməyi lazımlı bilir: “Əzvay qurd ənəgi erkəngində bir köküm var, ağca bəkil tūmən qoyununq gəzdirməyə” (D-280<sup>11</sup>).

Salur Qazanın evinin yağmalandığı ikinci boyda Qazan xan qurda üz tutub, onunla “xəbərləşir”. “Qurd yüzü mübarəkdir” söyləyərək, ona bir ulu varlıq kimi ehtiram bildirir, onun döyüşü-ər təbiətini oxşayıb deyir:

“Qaranqu axşam olanda günü doğan  
Qar ilə yağmur yağanda ər kibi duran  
Qaraquc atları gördüğində kişnəşdirən  
Qızıl dəvə gördüğində bozlaşdırın  
Ağca qoyun gördüğində quyrıq çirpub  
qamçılayan  
Arqasını urub bərk ağlin ardin sökən...

Ordumın xəbərin bilürmisin degil mana  
Qara başım qurban olsun,

qurdum sana” (D-45<sup>11</sup>).

KDQ boylarında özünə yer tapmış olan bu totemçilik bilgisinin tarixi dəyəri sözsüzdür. Çünkü “Oğuznamə” adı daşıyan başqa qaynaqlarda: Rəsiddəddin və Yaziçioğlu Əli “Oğuznamə”lərində, habelə Xivəli Əbülgazi xan Bahadurun “Şəcəreyi-tərakimə” əsərində totem qurd surəti yoxdur. Mənbəşünaslıq baxımından KDQ-yə yaxın olanı yalnız uyğurca yazıya alınmış “Oğuznamə”dır. Bu kitabın elmə bəlli olan yeganə Paris nüsxəsi XIII-XV yüzyillərə aid edilsə də, İslam təsiri görməmiş çox əski bir mətn sayılır. Burada çıxış edən “Gök Böri” – Gök Qurd artıq oğuzlar üçün bir hərbi başbilən kimi çıxış etmədədir. Oğuz kağan yarlık verib öz elini döyüslərə qaldırarkən qurdun onlar üçün yol göstərən bir alp olacaqını qabaqcadan bu sözlərlə bildirir: “Tamğa bizge bolsun buyan, Gök Böri bolsunqıl uran”. Sonrakı səhifələrdə “Gök yallı, gök tüklü” bir erkək qurd Oğuz qoşunun öününe çıxıb onu yağılar üzərinə dəfələrlə yürüşə aparr.

Burada qurd alpdır. İgidlik, ərlik, güc və bilginlik daşıyıcısıdır. KDQ boylarında da qurd alpdır. Basılmaz döyüşü, bütün Oğuz döyüşçülərinin oxşamaq istədikləri igiddir. Əmən bəyin VII boyda söylədiyi kimi: “Yeddi bayırın qurduna bənzərdi yigidlərim”. Deymin kökü tarixin alt qatlarındadır. Artıq Göktürk kağanlığı rəsmi ənənəsində (Orhun yazılarında) müzəffər dövlət qoşunu qurd xislotlı sayılmada idi. Kül Tigin şərəfinə böyük yazıda belə bir parça var: “Tanrı güc verdiyi üçün kağan atamın qoşunu qurd (kimi), yağısı isə qoyun (kimi) olmuşdu”. Kağanlığın imperator qvardiyası birbaşa “Böri” adını daşımışdır.

KDQ boylarında qurddan töreyiş inancı ulu ana qurd və ulu ata qurd surətlərini sanki çulgaşış bir şəkildə hifz etmişdir, yəni burada həm Göktürk, həm də hun – Kao-çi təsəvvürlərinin izləri qalmışdır. Görünür, bunun səbəbi Qafqazın güney sınırlarına IV-V yüzillərdə Onoqur, Onoquz hunlarının (“Atilla hunlarının”), VI-VII yüzillərdə isə (bulqar) barsıl hunların nüfuz etməsi ilə bağlıdır. Ancaq KDQ boylarındakı töreyiş inancı Gök türklerin ana qurd əfsanəsi ilə birbaşa səsləşməkdədir. Qazan xan, “qurd ənugi erkəgində bir köküm var” söyləməklə, Göktürk kağanlarının Aşina nəslini kimi, özünü ulu ana qurdun oğlu sayır. Bu sonuncudan doğulan 10 oğlancıqdan hər biri, yuxarıda gördüyüümüz kimi, Göktürk töreyiş əfsanəsi üzrə qurdun erkək çocuğu – “qurd ənugi erkəgi” olmuşdur. Çünkü oğlancıqları qurd ana doğmuşdur və insan ata deyil, qurd ana bəsleyib böyütmüşdür.

KDQ boylarında Göktürk töreyiş inancının (ulu ana qurd sureti) geniş iz buraxması bu boylardakı ana aslan surətində də özünü göstərir. Bu baxımdan Aruz Qoca oğlu Basatın soy kök arayışını alaq: “Atam adın sorar olsan Qaba Ağac, anam adın deyirsən Kağan Aslan, mənim adım sorarsan Aruz oğlu Basatdır”.

Bu arayışın arxasında Azərbaycan dastanlarında bir növ universal yer tutmaqdə olan bir mövzu: “düşmüş”, itirilmiş Oğuz oğlancığının bir yırtıcı tərefindən tapılıb bəslənməsi, böyükülüb başa çatması mövzusu dayanmaqdadır. Basatın soykök arayışı boyun başlangıcında verilmiş olan hekayətlə bağlıdır. Kitabın VIII boyu bu sözlərlə başlayır: “Məğər xanım, bir gün Oğuz oturkən üstünə yağı gəldi. Dün içində ürkdi, köçdi. Qaçub gedərkən Aruz

Qocanıq oğlancığı düşmiş, bir aslan bulup götürmiş, bəsləmiş. Oğuz genə əyyamla gəlüb yurduna qondı. Oğuz xanıq ilqiçisi gəlüb xəbər götürdü, aydın: Xanum, sazdan bir aslan çıqar, at urar, apul-apul yürüyişi adam kibi. Ata basuban qan sümürər. Aruz aydır: Xanım ürkдigimiz vaqtın düşən mənim oğlancığımızdır bəlkə? dedi. Bəglər bindilər. Aslan yatağı üzərinə gəldilər. Aslanı qaldırıb oğlunu tutdular. Aruz oğlunu alub evinə götürdü...” (D-213<sup>7</sup>).

V.M.Jirmunskinin fikrincə, Basat və Qazan xan (o da “ağ saz aslanını” qurd ənugi ilə yanaşı özüne soykök sayırıldı) kimi alpların aslan (qaplan) ilə “qohumluğu”, onların töreyiş “tarixçəsi” bir rasional quramadır; Təpəgöz kimi qorxunc və yenilməz bir yağıya Oğuz alpinin üstün gəlməsinə inam yaratmaq üçün düşünülmüşdür. O yazar: “Basatın uşaqlıq hekayəti bilavasitə “totemçilik əfsanəsindən” deyil, daha çox belə görüşlərdən yaranmışdır”. Məsələ göründüyü kimi sadə deyil.

Basatın böyükülüb bəslənilməsi ilə bağlı arayış ulu əcdad ana kultunun qalıqlarından başqa bir şey deyildir. Çünkü güc və haqq daşıyıcısı olmaqla soykök ana xətti burada açıq-aydın ata xəttinə qarşı qoyulmuşdur. Görünür, bu kimi görüşlərlə bağlı olaraq Oğuz alpi əcdad ana bətnindən doğulmuş varlıq ilə qarşılaşmış duruşmamalı idi. II boyda yağılar Qazan xana: “Qarıcıq ananı götürmişiz bizimdir. Sana verməziz. Yayxan keşşə oğlan verərz, Yayxan keşşə oğlindən oğlu doğar, biz anı sana əgarim qoruz dedilər” (D-58<sup>10</sup>). Oğuzlar, Oğuz anasından doğulacaq varlığın onlara qarşı “qırıq qoyulmasına” heç cür razi olmayıb başqa təklif irəli sürürlər: “Şököli Məlik, qaragözlü qızın varsa, getür Qazana ver, mərə kafir, sənin qızından oğlu doğsun. Siz anı Qazan bəğə qədim qo-

yasız dedi” (D-58<sup>6</sup>). Aydındır ki, belə bir nikahdan doğula bılıcık yağı nə qədər güclü olsa da, Təpəgöz kimi sonda ölümə qovuşacaqdır.

Boylarda aslan surəti ilə oxucu bir yerdə deyil, dəfələrlə qarşılaşır. Boyları yaranan xalq üçün aslan təsadüfi bir personaj deyil, ulu soykökdən biridir. XI boyda “Əzvay qurd ənəngi erkəgində bir köküm var” söyleyən Qazan xan, həm də Ağ qayanın qaplanında, Ağ sazin aslanında və Ağ sunqur quşunda “bir köküm var” deyir. Beləliklə, bu dörd varlığı oğuzlar özlərinə ulu əcdad sayılları. Aydındır ki, ulu sayılan varlığın dördü də: aslanla yanaşı qurd, qaplan və sunqur quşu da yalnız bir “rasional düşünüşdən” yarana bilməzdilər.

Oğuzların aslana qarşı totemçilik ehtiramı “rasional” deyil, dərin və son-suzdur. I boyda atası Dirsə xanın oxundan ölümçül yaralanmış Buğac bəy, anasının aslan ünvanına qarğış etməsinə razı ola bilmir: “Arslan ilə Qaplanına qarğamağıl, Qazılıq dağınınq (Qazılıq dağı burada müqəddəs ulu yurd – vətən anlamında işlənir, Orhun yazılandakı “Ötükən yiş” söz birləşməsinə uyğun gəlir – red.) suçi yoqdır”. Basat boyunda isə, yuxarıda gördüyüümüz kimi, ulu ana mürəbbi aslana qovuşmaq, ondan qopub ayrılmamaq duymunu bildirilir: “Bəglər bindilər, aslan yatağı üzərinə gəldilər. Aslanı qaldırub oğlanı tutdular, Aruz oğlanı alub evinə götürdü. Şadlıq etdilər. Yemə-içmə oldı. Amma oğlanı nə qədər götürdilərsə, turmadı, gerü aslan yatağına vardi”. “Av avlamaq” ustası olan Oğuz bəyləri ana aslan üzərinə gəlsələr də, onunla bir yırtıcı kimi davranışmamış, onuancaq “yatağından qaldırmışlar”.

Basatın soykök arayışında “Kağan aslan” anlayışı ayrıca yer tutur. Arayışın izahı üçün bu anlayış böyük mənə yükü

daşımaqdadır. O.Ş.Gökyay və V.V.Bartold kimi görkəmlı qorquduşunaslar “Kağan aslan” sözbirləşməsini “kükrəmiş”, “qızmış”, “öfkələnmiş” mənasına yozmaq istəmişlər. Əslində isə bu anlayış aslanın sınırlanmış psixoloji durumunu deyil, onun güclülər güclüsü, ovçular ovçusu, saz-orman hökmədarı olduğunu bildirmək üçün işlənmişdir. Güc dünyasında birinci olan aslan əsatiri çağlardan Böri (Qurd) ilə yanaşı qəbilə soykök totemi, dövləti cəmiyyət yarandıqdan sonra isə kağan rütbəli mifoloji əcdad kimi düşünülməkdə idi. Uyğur “Oğuznamə” sində də Oğuz kağanın anası Ay Kağandır, yəni oğuzları dünyaya götirən kosmik əcdad da kağan sayılırdı. İlkin əfsanəvi əcdadımız Böri Tiginin adı da “Böri kağanın oğlu” deməkdir (“tigin” sözünün çevirəməsi “kağan oğlu”, “şahzadə”dır). KDQ-də aslanın soykök ehramının yuxarı qatına, kağanlıq şərafətinə ucaldırılması təbii sayılmalıdır. Oğuz dilində Orhun abidələrini yaranan Göktürk imperatorları da özlərini dünya xalqlarına “Böri (qurd) oğulları” kimi tanıtmağa çalışıblar. Bununla onlar türk törəyiş əfsanəsindən kağanlıq üçün bir “hüquqi vəsiqə” kimi istifadə etmək isteyirdilər. Çünkü ulu ana qurdun doğub bəslədiyi Aşina soylu oğlancıq Böri Tigin kağan titulu daşıyan bir varlıqdır. Belə isə Kağan Aslan sözbirləşməsi bu ulu totemin “acıqlı”, “kükrəmiş”, “öfkələnmiş” durumunu deyil, onun kağanlığını, sahлиğini bildirir. Bütün bunlara görə boylardakı ana aslan ilə bağlı görüşləri Təpəgöz bəlasından qurtulmaq üçün oğuzların sonraqı quraması kimi qələmə vermək elmi baxımdan düzgün deyildir.

Mürəbbi ana aslan inancı ulu soykök ana qurd əfsanəsi (Aşina soyunun qurddan törəyiş əfsanəsi) üzərində

“böstolənib” yaranmış olmalıdır. “Kağan Aslan” – mürəbbi ana “Saz Aslanı” anlayışı ulu ana qurd surətindən proyeksiya edilərək yaranmışdır. Bir sözlə, ulu ana qurd surəti əcdad totem olmaqla yanaşı, Oğuz görüşlərində totemlər totemi kimi çıxış etmədə idi.

#### Ədəbiyyat:

Azərbaycan tarixi. B., 1996.

Süleyman Əlyarlı

**TRABUZAN, TRABOZAN, TURABUZAN, TRABZON, TİRA BOZAN** – KDQ-də VI və XI boylarda adı çəkilir (VI, D-172<sup>11</sup>, 172<sup>2</sup>; XI, D-272<sup>2</sup>). “Dolandı Trabuzana gəldi, bulamadı” (D-172<sup>2</sup>); “Məgər Trabuzan təkürüün bir əzim görklü məhbub qızı vardi” (D-172<sup>11</sup>) və ya “Məgər xanım, Trabuzan Təkürü bəglər bəgi Qazana bir şahin göndərmişdi” (D-272<sup>2</sup>) deyə xatırlanır; daha doğrusu, VI boyda Qanlı Qocanın oğlu Qanturalı Trabuzon Təkürüün qızı sarı donlu Selcan xatunla evlənir. XI boyda Trabuzon təkürü Qazan xana hədiyyə göndərir.

M.F.Kırzioğlunun məlumatına görə bu şəhər VII əsrən sonra “Trabezus” və yaxud “Trabizon” da adlanmışdır.

Bu adla bağlı xalq arasında bir sira qədim rəvayətlər də mövcuddur. Belə qeyd edirlər ki, əvvəllər Trabuzanın adı Xüsəid abad (Günoş şəhəri) olub. Digər bir rəvayətdə isə Qanturalının adı ilə əlaqələndirilir. Rəvayətə görə “guya” Qanturalı Selcan xatunla ilk dəfə qarşılaşarkən, sınaq meydanında qəhremanlığını burada nümayiş etdirib, barmaqları arasında dəmir pulu elə sıxıb ki, pulun tuğrası (yazısı) silinib itibdir. Ona görə də onun adına tuğra pozan deyilmiş və şəhər də onun adı ilə adlanmışdır”. Bu gün də xalq arasında “yerimiz tuğra pozan” məsrəsi ilə başlanan bir mani də vardır. Trabuzanda olduğu ki-

mi, Ərzincan bölgələrində də güclü, qüvvəti gənclərə tuğra pozan deyirlər.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Kırzioğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.

Cəmşidov S. “Kitabi-Dədə Qorqud”u vərəqləyərkən. B., 1969.

**TRABZON (TRABUZAN) TƏKÜRİ** – Sarı donlu Selcan xatunun atası, Qanturalının qaynatası. KDQ-nin “Qanlı Qoca oğlu Qanturalı boyu” və “Salur Qazan tutsaq olub oğlu Uruz çıqardığı boy”da adı çəkilir.

**TUĞULQA, TUĞULĞA** – Oğuz elində döyüşçülerin zirehli baş geyimi, dəbilqə. Oğuzlar mülki geyimlə yanaşı, döyük libası zireh də geyirdilər. Kafərlərin Təkürü Bəkiliñ oğlunu gürzə vurarkən: “Oğlan qalqanını gürzə qarşu tutdı... Qalqanının avatdı, tuğulqasını yoğurdu...” (D-250<sup>8</sup>); Yaxud:

“Başındağı tuğulğanı nə ögersən,

mərə kafir.

Başındağı börkümcə galməz mana!”

(D-41<sup>2</sup>).

Dastanda oğuzların dəbilqədən başqa döyükə gedərkən başlarına, alınlarına işıq (“qunt işıq”, “altun işıq”) vurduqlarından söhbət gedir:

“Aruz, mana bu işi edəcəgin bilsəydim,  
...Alın-başa qunt işığum urardım!”

(D-297<sup>3</sup>).

**TUMAN XAN** – KDQ-də XI boyda adı çəkilir. Uyğun qaynaqlarda Uzaq Altaydan başlamış Qafqaza qədər zaman-zaman imperiya səviyyəsində dövlət başçısı kimi adı çəkilən, qalaların, qəsrlərin sahibi kimi xatırladılır.

**TUMANIN QALASI** – (Etno-toponim). KDQ-də 4 dəfə adı çəkilir (XI,

D-272<sup>6</sup>, 273<sup>1</sup>, 274<sup>4</sup>, 282<sup>7</sup>). XI boyda qeyd edilir ki, Qazan xan Trabuzon Təkürünnən göndərdiyi şahinlə ova çıxır. Şahin ov dalınca uçur. Tumanın qalasına gedib düşür. Quşun dalınca at surən Qazan xanı qalaya çatmamış bir mənzildə yuxu tutur və kiçik ölüm adlanan 7 günlük yuxuya gedir. O tərəfdən ova çıxan Tumanın qalasının Təkürü xəbər tutur, onlara hücum edir. Qazanın 25 bəyini şəhid edir, özünü yatmış halda əsir alırlar. Tumanın qalasına gətirib quyuya salırlar.

Dastanda deyilir: “Hələ Qazanı gətirdilər, Tumanın qalasında bir quyuya biraqdlar. Quyunun ağızına bir dəgirmən daşı qodilar” (D-274<sup>4</sup>). Yaxud da Uruz deyir: “Mərə aya mənim bəbam ölümüdür, dirimdir? - aydır: “Diridir, Tumanın qalasında tutsaqdır” dedi.

Tumanın qalası Gürcüstanda Kür çayının sağ qollarından biri olan Maşaveri çayı üzərində, indiki Dumanisi (Başkeçid) rayonu ərazisində şəhər xərabəsi (M.F.Kırzioğlu, O.Şaiq, Ə.Dəmirçizadə, H.Arash).

Orta əsr və ondan sonrakı dövrlərde bir sira qaynaqlarda Tumanın qalası “Dumanis”, “Əski Tomanis”, “Verantomanis”, hətta “Künh-ül Əkbər”də “Tomanic”, “Salonik tarixi”ndə “Tomanis” kimi qeydə alınmışdır.

M.F.Kırzioğlu xəbər verir ki, III Sultan Murad dövründə Azərbaycana gələn italiyalı Minadoy əsərində bu qalanın adını “Tomanis” olaraq yazır və qeyd edir ki, buralarda qədimdən bəri Borçalı (Qazax) xalqlarının əqrəbəliq qurdugu “Borsula-Barsel” adlı boyanın monsub tərəkəmələr oturmaqdadır. Yaqut Həməvi “Qamus-ul Aləm” əsərində Tiflis yaxınlığında olan Dumanis qəsəbəsinin əhalisinin ipokçılık sahəsində söhretləndiyini bildirir.

Osmanlı ordularının sərkərdəsi Özdemiroğlu Osman paşanın (XVI) Qaf-

qazdakı hərbi yürüşlərində iştirak edən və bu yürüşlərin zəfər tarixini yanan (“Tarixi-qəzavəti Özdemiroğlu Osman paşa”) Talikizadə Sübhinin məlumatından aydın olur ki, Osman paşa Gürcüstən hərbi yürüşləri zamanı orada əvvellər monqollar tərəfindən dağdırılmış bir sıra şəhər və qalalarla qarşılaşmışdır. Belə qalalardan biri də Lori qalası idi. Osman Paşa Lori qalasını bərpa etdirdikdən sonra “Tomanus” qalasına gelmədi. Bu qala Tiflisə məxsus olub alınması çox çətin və düşmən üçün təhlükəli idi.

Burani da Monqol-Hülaku orduları xarabaya döndəmiş, hətta Ağqoyunu Sultan Yaqqubun atabəyi olan Sofi Xəlil tərəfindən inşa edilmiş iki minarəli məscid də dağdırılmış, minarələr isə uçurulub yerlə yeksan edilmişdi. Osman paşa Tomanis qalasını və məscidi də (1584) yenidən təmir və bərpa etdirmişdir (M.F.Kırzioğlu).

Bəzi Gürcü qaynaqlarında XI-XII əsrlərdə Dumanisi şəhəri tipik orta əsr müsəlman və xristiyan şəhəri kimi səciyyələndirilir.

Sultan Məlik şah dövrü, xüsusən 1076-1080 illər orta əsr gürcü qaynaqlarında Gürcüstanın böyük türk işğalı dövrü adlanır (“Didi Türkoba”). Bu illərdə Səlcuqlılar Orta Asiyadan Aralıq dənizinə qədər, bütün İranı, Ərəb İraqını, Kiçik Asiyani, Gürcüstanı, Azərbaycanı, Dərbəndi, Bizans dövlətlərinin bir çox şəhərlərini işgal etmiş, böyük bir imperiya yaratmışdır.

Dumanisi 1123 ilə qədər Səlcuqlıların əlində olmuş, 1123 ildə qurucu David tərəfindən azad edilmişdir (История Грузии XI-XII вв. Тбилиси, 1974).

“Tuman”/“Duman” xanlığı və “Tuman” ad anlaminin Türk xalqlarının qədim tarix mənşəyi ilə bağlı olması şəksizdir. Bu barədə qədim və orta əsr qaynaqlarından istənilən qədər misal

götirmək mümkündür. “Tuman xanlığı” barədə fikirlər hələ qədim Hun imperiyasına aiddir. Çin qaynaqlarında da rast gəlirik. Çin tarixçisi (e.ə. 145-87) Sim Sisyan “Tarixi qeydlər” adlı əsərində köçəri hunların qüdrətli, adlı-sanlı tayfa başçılarından, xanlarından söhbət edərək e.ə. III əsrde hunların (Duxnu) görkəmli hərbi başçılarının (Şanyuların) Tuman adlandırılduğunu qeyd edir.

İbn-əl-Əsir (XII) yazır ki, 735 ildə Mərvan ibn-Məhəmməd ərmeniyədə hakim olduğu zaman iki tərəfə ordu göndərdi. Ordunun bir hissəsi Allan tərəfdə üç qala fəth etdi, o biri hissəsi Tuman şahının üstünə gedərək onun əhalisini sülhə məcbur etdi... Daha sonra 738-39 ildə isə İshaq ibn Səmd əl Üqed Tuman şahla müharibə edərək qalalarını ələ keçirdi.

A.Bakıxanova görə “Tuman” mülkü ya hardaq, ya da... qaytaq ölkəsidir ki, Şamxal və Üsmi mülklərinin aşağı hissəsini təşkil edir. O belə bir şərh də verir: “İndra kəndinin Tumanlar adlı bir məhəlləsi də vardır... Başlı yaxınlığında olan Tumanlar kəndi də Tuman şah tayfasının qalığı olmalıdır. Onları buraya Nuşirəvan yerləşdirmişdir (531-578).

Araşdırmałarda XV yüzilliyyə aid köçəri Özbək uluslarının siyahısında Tuman, Tuman-minq (çox güman ki, min ailə deməkdir), Tubay-Tuman tayfa adlarına da rast gəlirik. Burada “Tuman”, “Tuman şahlığı”nın Tuman vilayəti (Sibirə) ilə qədim köklü əlaqəsi də aydınlaşır.

Tuman xan və Tumanın qalası barədə “Kua-Ti-çi” adlanan qədim Çin coğrafiya ensiklopediyasında da məlumat verilir. Burada, Çinlə Orta Asiya sərhəddində Sarı çay vadilərinin şimalı-qərbində hunların yurd yerləri xatırlanarkən Metenin atası Tuman xanın və onun şəhər qalasının da adı

çəkilir. Bu məlumatlar sonrakı qaynaqlarda da təsdiq olunur. Aydın olur ki, Tuman xanın qalası Orxun və Altay dağlarına gedən əsas yolun üstündə imiş. Tumanın qalası e.ə. təxminən 352 ildə müdafiə məqsədilə çəkilmiş ilk qalalardan biri olduğu ehtimal edilir.

Türk dünəyinin möhtəşəm abidəsi “Oğuznamə”də Düylü xanın ölümündən sonra Dədə Qorqud onun dünyaya gəlmış oğluna da Tuman adı qoyur. Orta əsr ərəb tarixçisi İbn-əl-Əsirin, XIX əsr Azərbaycan tarixçisi A.Bakıxanovun, müasir türk müəllifi B.Öğelin, F.Sümərin əsərlərində Tuman və Tuman xanlığı haqqında maraqlı məlumatlar vardır.

Tarixi qaynaqlar belə təəssürat yaradır ki, Nüşirəvan dövründə, bəlkə də ondan əvvəllər Tuman şahlığı çox geniş ərazini əhatə etmiş, böyük imperiya səviyyəsində olmuş, vaxtilə müasir bölgələrdə yerləşən Dağıstanın bir hissəsinə, Azərbaycan, Gürcüstan, Ermənistan ərazilərinə də hakim olmuş, haqqında qeyd etdiyimiz Tumanın qalası da bu şahlığın (dövlətin) bir şəhəri olmuşdur.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Kırzioğlu. M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.

Ögel B. Büyük hun imperiyası. c.I, B., 1992.

Bakıxanov A. Gülüstani-İrəm. B., 1951.

Чалагания И.П. “Иноземная монета в денежном обращении Грузии, V-VII в.в. Тбилиси, 1978.

Kitabi-Dədə Qorqud. B., 1977.

**TUTAM** – Qədim türk metrologiyasında dörd barmağın bərabər ölçü. KDQ-nin II boyunda xatırlanır: “Altmış ututam gəndərini nə öğərsin, murdar kafir” (D-41<sup>3</sup>).

Diger Şerq xalqlarında analoji ölçü “kabla” (yumruğun eni), Orta Asiyada isə “kabza” terminlərində öz əksini tapmışdır. Barmaq ölçüsünün (əsəbə, əngüst) təqribən 2 sm-dən azca artıq olduğunu nəzərə alaraq, tutam 8-9 sm-ə bərabərdir. Beləliklə insanın bədən üzvlərinin ölçüləri (antropometrik ölçülər) aşağıdakı sistemi təşkil edir. Boy – 2 qədəm – 4 arşın – 18 qarış – 14 tutam – 64 barmaq.

**TÜMƏN** on min döyüşdən ibarət qoşun birlüyü. Sonsuzluq anlayışını ifadə etmək üçün tümən tuman işlədilmişdir. KDQ-də “Ağayıdan tümən qoyun vergil...” (D-18<sup>1</sup>); “Doqsan tümən gənc oğuz ardımca gölsün!” (D-141<sup>4</sup>) şəklində işlədilmişdir. On minlik qoşunun başçısı tümənbaşı, tümbəş adlanırdı.

**TÜRKİSTAN** – KDQ-də üç yerdə adı çəkilir. (III, D-110<sup>4</sup>, VI, 171<sup>7</sup>, VII, D-205<sup>3</sup>). III, VII boyllarda Qazan xan “...Türküstanın direyi” adlanır. VI boyda isə ...bir cici-baci türkmən qızından söhbet gedir (171<sup>8</sup>).

“Topqapı oğuznaməsində də Qazan xan “Türküstanın direyi”, tulu quşunun yavrusu” – deyə xatırlanır.

H.Arasılinin fikrine “Türkistan” Dədə Qorqud əsərində Zaqafqazının türkdilli xalqlar yaşayış yerlərinə deyilir.

M.F.Kirzioğluna görə, bu ölkə vaxtilə (böyük və kiçik arsaqların) – Qazan xanın sülalələrinin yerlərini əhatə edir. O, yazar ki, Moisey Xorenli mühəribə əsrlərindən bəhs edərkən əski yunanların mühəribə apardıqları “Sak ölkəsi” əvəzinə “Türkistanlılar” adı işlətmüşdür.

Türkistandan cənubda Kür çayı, Xorasan dağları, Künet dağı, Qara dağ, Mezduran dağı, Topçaq, Ağdağ dağları, Hindiquşun arxası, Mustaq, Künlünsıra

dağları; Şərqi Türkistanın şərq sərhədləri: Sucav yaxınlığında 98°–50° meridian, 40° en nöqtəsindən monqol Altayında Burcun keçidi, 93°, 50° meridian, 46°, 50° ön nöqtəsi, şimaldan Cunqariya (Hunqariya) və Qazaxistanın şimal sərhədlərini təşkil edən İrtış hövzəsi və Aral-İrtış suları bölüm cizgisinin şimal yamacları; qərbən Yayıq çayı və Xəzər dənizi ilə sərhədlənir.

1917-ci ildə Türkistan ərazisi Orta Asiyani və Qazaxistanın bir hissəsini əhatə edirdi. Vaxtilə Türkistan iki yero bölünüb: “Şərqi Türkistan” Çinin əlinde qalıb, “Qərbi Türkistan” isə Rusiya tabeliyinə keçib. 1917-ci ildən sonra Türkistan varisliyini hazırlı Türkmenistan, Qazaxistan, Özbəkistan, Qırğızistan dövlətləri qəbul edib.

Türkmenistan (digor Orta Asiya respublikaları ilə birlikdə) 1990 ildə Sovetlər İttifaqı dağıldıqdan sonra Rusiyanın tabeliyindən xilas olaraq müstəqillik əldə etmişdir.

#### Ədəbiyat:

KDQE, I c., B., 2000.

*Kirzioğlu M.F.* Dede Korkut Oğuznameleri. İst., 1952.

Türk Dünyası Dərgisi (xüsusi buraxılış). 1992.

Kitabi-Dədə Qorqud. B., 1977.

**TÜRKMAN** – KDQ-də işlənən bir türk etnonimi. IX boyda (“Oquzun arsızi türkmanın dəlüsünə bənzər” (D 249) və “Qanlı Qoca oğlu Qanturalı boy”-nda (“Bir cici-baci” türkman qızını alaşan, nagahandan tanayım, üzərinə düşəm, qarnı yırtıla?.. (D 171) rast gəlinir.

Türkman sözünün boylardakı məzmunu oğuzların etnik psixologiyasının öyrənilməsi baxımından qiymətli qayanqdır.

Oğuzlar tanrıçı olub, Oğuz törəsi ilə yaşayır, İslam (eləcə də Türkman) dünəyasına qarşı dayanırdılar. İslami qə-

bul etmiş Oğuz öz etnik sistemindən çıxaraq türkman etnik sistemində daxil olurdu. Dünənki alp bugünkü qaziye çevrilirdi. Bu “qəzavatda” türkman dünyası oğzuları məğlub etdi. Ona görə də Yazıcıoğlu Əli (XV əsr) yazar ki, “bizim zamanımızda bütün oğuzları türkman adlandırlırlar. Bu tarixi hadisənin tam mənası ilə dərk olunduğu KDQ-də oğuzla türkman anlayışları terminoloji səviyyədə forqləndirilir: VI boyun qohrəməni Qanturalı türkman qızına evlənməyə pis baxır və s.”.

Oğuzları keçmişdə yaşayış xalq kimi təqdim edən KDQ-də qıpçağı nisbətən türkmana yumşaq münasibət təkcə oğuzla türkman arasındakı “ata-oğul” münasibətindən yox, həm də dastanın türkman auditoriyasında deyilməsi ilə izah olunur.

Oğuz ədəbi irsi yeni etnik mühit içərisində özünün “temiz oğuz görkəmini” saxlaya bilmir və güclü “Türkmanlaşma”ya məruz qalır. Beləliklə, İslamin qatı düşmənləri olan oğuzlar KDQ-də və başqa oğuz abidələrində “momin müsəlmanlar”a, oğuz alpları islam qazılərinə çevirilirlər.

*Əfzələddin Əsgər*

**TÜRKMƏN ƏDƏBİYYATŞÜNLİĞİNDE** – Bir qohrəmənlıq abidəsi kimi KDQ türkmen ziyalılarının diqqətini əsrin əvvəllerində cəlb etmişdir. 1915 ildə qazax-türkmen məktəbliləri üçün tərtib olunmuş ilk oxu kitabına daxil edilmiş bir rəvayətdə türkmen adının mənşəyi KDQ qohrəməni Salur Qazanla əlaqələndirilir. Ancaq, Türkiyə və Azərbaycana nisbətən türkmen mütəxəssisləri tərofından eposun əsaslı elmi araşdırılmasına xeyli sonralar, 1940 illərdən başlanılmışdır.

Bu sahədə ilk təşəbbüs mərhüm alimlər Əhməd Axundov, Məti Kosa-

yev və Bəyməhəmməd Karriyevin adı ilə bağlıdır.

Türkmən folklorunun və klassik ədəbiyyatın araşdırıcısı olan Əhməd Axundov “Qorqud Atanın kitabı” adlı məqaləsini hələ 1942 ildə yazmışdır (“Sovet ədəbiyyatı” jur. sayı 11, 1942). Məqalə təkrar “Türkmənistən” qəzetində 1994 ildə nəşr edilmişdir.

İki il sonra Məti Kosayev “Qorqud Ata” eposunun 10 boyunu (“Sovet Ədəbiyyatı” jurnalı, 1945), eyni adlı məqaləsini “Sovet Türkmenistən” qəzetində (7.VII.1945) çap etdirmiş, hətta bəzi boyları orta məktəb dörsliklərinə daxil etdirməyə nail olmuşdur. Alimin 1946 ildə SSRİ EA-nın Türkmenistan filialının elmi xəbərlərində (№ 3, 4) “Qorqud Ata” kitabı haqqında yazıları nəşr edilmişdir. Daha sonra o, B.Karriyevlə birlikdə KDQ abidəsini bütövlükdə Türkmenistan SSR-nin 25 illiyinə hədiyyə olaraq nəşrə hazırlamış, ancaq bu nəşr müəlliflərə sevinc götirməmişdir.

Azərbaycanda olduğu kimi Türkmenistanda, eləcə də keçmiş Sovetlər imperiyasının tərkibində olan digər türk respublikalarında xalqların tarixi mübarizələrini və qohrəmənlıq ruhunu tərənnüm edən qədim Oğuz eposları “Manas”, “Kitabi-Dədə Qorqud”, “Yusif-Əhməd”, “Gül-bülbüл” və b. abidələr 1951 ildə Moskvanın göstərişi ilə “zərərlı”, “burjua milletçiliyini töbliği edən əsərlər” sayılırla qadağan edilmiş, nəşri və töbliği dayandırılmışdır.

Türkmənistən KP MK-da ideoloji katib işləmiş Ə.Sixmuradovun “Türkmeneskaya İskra” qəzetində nəşr etdirdiyi (16.IX.51) “Qorqud eposu türkmen xalqına yabançıdır”, “Korkut Ata” mürtəcə və qeyri-xəlqi eposdur” (1951), “Zəmanəmizə layiq əsərlər

yaradaq” (1951), “Epos və onu nəşr edənlər ifşa olundu” (1952) kimi böhtan dolu məqalələrində öz xalqına, onun mənəvi və mədəni abidələrinə, qabaqcıl ziyanlılarına qarşı amansız, sərt və düşmən mövqedə daynadığı bəlli olur.

1956 ildən sonra zərərli sayılan əsərlərin, o cümlədən KDQ eposunun üzərindən yasaqlar götürüldükdən sonra dastanların araşdırılmasının yeni dövrü başladı.

1957 ildə Daşkənddə şərqsünasların türk xalqlarının folklor yaradıcılığına həsr olunmuş geniş elmi konfransı çağırıldı. Bu konfransda digər məruzəçilərlə yanaşı Azərbaycanın görkəmli dilçi alimi, prof. Ə.Dəmirçizadənin KDQ eposu haqqında elmi məruzəsi dirlənildi. Eyni zamanda türk xalqlarının folklor abidələrinin yeni istiqamətləri və bu sahədə gələcək elmi əməkdaşlıqlar müəyyənləşdirildi. Türkmen alimləri əvəzsiz folklor abidələrinin, o cümlədən KDQ-nin araşdırılmasına yenidən qayıtdılar.

1963 ildə M.Kosayev “Türkmen tarixinin köbir (böyük) məsələləri” adlı məqaləsini nəşr etdirir. Müəllif məqalədə yeni aşkar etdiyi “Şahsənəm və Qərib” dastanının Çovdır versiyasından, bu versiyanın “Aypara” bölməsindən bəhs edir. Burada Şahsənəm sevgilisi Qəribi xəta-bələdan hifz etməyi, onu qorumağı Qorqud Atadan xahiş edir.

Folklorçu Ata Rəhmanov hələ gənclik illərində müəllim işlədiyi dövr-də topladığı eposun 16 bölmədən ibarət yeni variantını tədqiqat obyektinə çevirdi. Bu barədə o ilk dəfə dünya xalqlarının antropoloq və etnoqraflarının Moskvada keçirilən VII konqresində “Korkut Ata” eposunun folklor variantları mövzusunda məruzəsi ilə çıxış etdi (mart, 1964). (Məruzənin mətni

Türkmənistən EA-nın xəbərlərində dərc edilmişdir. Aşxabad, 1967). Həmin konqresdə türkmen alimi V.A.Basilov da məruzə etmişdir. Məruzənin mətni (“K voprosu qenezisa Korkut Ata”) 1964 ildə Moskvada “Nauka” nəşriyyatında çap olunmuşdur.

Bu illərdə A.Rəhmanovun Türkmenistan EA-nın xəbərlərində (Aşxabad, 1966) “Çovdır baxşları” adlı məqaləsi nəşr edildi. Məqalədə türkmen baxşlarının yaradıcılığında Korkut Ata mövzusunun geniş yer tutduğu açıqlanır. Həmçinin keçmiş ittifaqın folklorşunas alımlarının iştirakı ilə (23.11.1967) Aşqabadda keçirilən elmi yığıncaqdə “Korkut Ata” eposunun türkmen-Çovdır variantında türkmen xalqının etnogenezisi boyunca oğuzlar haqqında məlumat” mövzusunda Ata Rəhmanovun geniş məruzəsi dirlənildi (Türkmenistan EA-nın elmi xəbərləri, Aşxabad, 1967).

M.Kosayev “Ədəbiyyat barədə söhbət” (Aşxabad, 1972) məqaləsində “Şahsənəm və Qərib” dastanı üzərinə yenidən qayıdır. Dastanın türkmenlərin el variantında “Beysenem və Qarip” adlandığını bildirir. Dastanın “Aypara” bölümündə 12 bənddən ibarət qoşmada Salur Qazanın və Korkut Atanın adları məhəbbətlə çəkilir. Müəllif qoşmadan nümunələr götürir.

Atam Korkut söz sözlədi,  
Akıl həm məni sazladı,  
Ölüm çarəsin qezledi,  
Ol aklı-kamal qalmadı...  
Sataşmasın sana azqın,  
İl-ulusun hanı Qazan?  
Korkut Ata, pirim ozan,  
Qaribim sizqə tapşırdım.

Türkmen mütəxəssislərinin araşdırımları göstərir ki, KDQ boyları Anadolu, Azərbaycan, qazax, qırğız və

b. soydaş xalqların folkloru, yazılı ədəbiyyatı, mədəniyyətində öz izlərini qoyduğu kimi, türkmenlərin yaratdığı tarixi, etnoqrafik abidələrdə, yazılı və şifahi ədəbiyyatda da silinməz izlər buraxmışdır.

Türkmen müəllifləri KDQ eposunun bəzi xarici nəşrlərinə də biganə qalmayıblar. Berdi Kerbabayev “Ədəbiyyat və sunqat” qəzetində (14.11.1971) çap etdirdiyi “Türkiyəyə səyahət” məqaləsində görkəmli türk alimi Ə.Cəfəroğlunun KDQ-dən bəhs edən yazısında bu abidənin XIII yüzildə Anadoluda yerləşən türkmenlər tərəfindən yaradılması barədə fikirlərinə öz münasibətini bildirir.

Filologiya elmləri doktoru A.Medərov “Ədəbiyyat və sunqat” qəzetində (Aşqabad, 10.X.1973) çap etdirdiyi məqaləsində İran alimi Mühəmmədzadə Sadiqin Tehranın “Bexod” jurnalında nəşr olunmuş “Kitabi-Dədə Qorqud dastanı” adlı məqaləsi ilə bağlı müəyyən iradlarını bildirir.

Türkmen qorqudşünaslığında M.Kosayev, A.Rəhmanov, R.Rəcəbovla yanaşı EA-nın Mahtimqulu adına Ədəbiyyat institutunun alımları A.Aşurov, mərhum Ə.Bəkmuradov, X.Beyaliyev adına Dilçilik institutun elmi əməkdaşı A.Annanurov, ədəbiyyatşunas T.Quzuçuyev kimi ziyalilar da KDQ boylarının müxtəlif aspektde araşdırılmasına aid yazılarla çıxış etmişlər.

A.Bəkmuradovun “Korkut Atanın yaman dövrü” (“Ədəbiyyat və sunqat”, Aşqabad, 1988, həmçinin “Köroqlının izləri” kitabı, Aşxabad, 1988), A.Rəhmanovun “Korkut Ata və türkmen ədəbiyyatı” (“Yaşlık” jurnalı, Aşqabad, 1989, № 1) məqalələrində türkmen ədəbiyyatşunaslığında KDQ-nin araşdırılmasının vəziyyəti işıqlandırılır.

R.Rəcəbovun (22.1.1988), A.Aşurovun (27.1.1989) “Ədəbiyyat və sunqat” qəzetində nəşr etdirildikləri elmi məqalələrində bir sıra diqqəti çəkən maraqlı məqamlar vardır. A.Aşurov belə fikirdədir ki, türkmən ədəbiyyatının və mədəniyyətinin tarixini dərindən dərk etmək üçün KDQ eposunu yaxşı öyrənmək lazımdır.

Türkmenistan KP MK 1989 ildə “KDQ eposunun yenidən nəşr edilməsi” barədə rəsmi qərar qəbul edir. Qərara əsasən M.Kosayevin 1951 ildə nəşri dayandırılan kitabı 1990 ildə yenidən nəşr olunur. Kitab filologiya elmləri namizədi K.Amangəldiyevin tədqiqatı və mərhum prof. M.Kosayevin 1950 ildə yazdığı 18 səhifəlik ön sözlə başlayır. Ön sözə əsasən KDQ boylarının tədqiq tarixi və aparılmış araşdırımlar barədə müfəssəl məlumat verilir. Bu sahədə V.V.Bartoldun xidmətləri qeyd olunur. İlk İstanbul nəşrinə (1915) toxunulur. Boyların təhlili üzərində dayanan müəllif onların Türkmenistan arealı ilə bağlılığına aid misallar götürir.

M.Kosayev kitabın nəşrində “Dresden” və “Vatikan” nüsxələrini əsas götürdüyüünü qeyd etsə də, bu nüsxələrin dili ilə müqayisədə türkmen nəşrinin dili bütövlükde müasir türkmen dilinin fonetik və morfoloji tələblərinə uyğunlaşdırılmışdır. Daha doğrusu, belə demək mümkünsə, kitab KDQ eposunun türkmen dilinə tərcüməsidir. Maraqlıdır ki, M.Kosayev hətta boylarda olan şəxs adlarını da dəyişdirmiş, Dirse əvəzinə Derse, Quyan (Səlcuq) əvəzinə Qoyan (Səlcuq), Salur əvəzinə Salır, Qaragünə əvəzinə Qaraqona, Uşun qoca əvəzinə Ovşan qoca, Banu Çiçək əvəzinə Banu Çeçek, Basat əvəzinə Beset və s. kimi yazmışdır.

M.Kosayev nəşrində yol verilən dil xətlərinə baxmayaraq A.Rəhmanov və

digər folklorşunaslar tərəfindən müxtəlif vaxtlarda toplamış el variantlarının (“Eke göz”, “Törel beq”, “Bamsı Beyrok”, “Salır”, “İqdir”, “Salır Qazan və itemcek”) kitaba daxil edilməsi müsbət haldır.

Son illər A.Rəhmanovun “Korkutudun qəbrini qızılıqlı” (1989), N.Cənbişayevin “Xarxut Aylie” (1989), Ata Rəhmanovun “Korkut Ata” eposu və türkmen ədəbiyyatı” (1989), Aba Qılıçdurduyevin “Qız anadan görməsə və yaxud “Korkut Ata eposunda qadın” (1989), “Qəhrəmanlıqla yoğrulan əsər” (1989), Amangül Karriyevin “Türkmen romantik dastanlarında qadın” (1990) məqalələri, A.Qılıçdurduyevin “Korkut Ata” monoqrafiyası (1990), Rəhman Rəcəbovun KDQ-dən bəhs edən “Qədim türkmen ədəbiyyatı” (1991) əsəri nəşr olunmuşdur. KDQ boyalarının Ata Annanurov və Toylu Quzuçuyev tərəfindən hazırlanmış yeni nəşrləri (“Sovet ədəbiyyatı” jurnalı, 1989, “Kitabi Dədəm Korkut” 1995) M.Kosayevin 1951 ildə qadağan edilən “Korkut Ata” kitabı təkrar-təkrar (1990),

#### **Ədəbiyyat:**

*Karriyev B.* Korkut Ata Kitabı haqqında. Aşqabad, 1946.

*Karriyev B.* Korkut eposu haqqında. Aşqabad, 1966.

*Kosayev M.* Korkut Ata. Aşqabad, 1951, 1990.

*Rəhmanov A.* Taş oğuzların qever xanlığına qarşı görüş. “Yaşlıq” jur., Aşqabad, s.1, 1981.

*Rəhmanov A.* Korkut Ata eposunun folklor variantları. TEA-nın xəbərləri, Aşqabad, 1964.

*Rəhmanov A.* Korkut Atanın qəzleqində. “Türkmenistan” qəzeti, 24-27, 30-31, VIII-1994; 1-9, 13-16, 19, 20, 22-24, 26-27, IX-1994.

*Qılıçdurduyev A.* Korkut Ata, Aşqabad, 1990.

*Qılıçdurduyev A.* Korkut Atanın kitabı. “Müəllimlər” qəzeti, Aşqabad, I, II; 14, IX, Aşqabad, 1988.

*Esenov A.* Prof.M.Kosayev, Aşqabad, 1988.

*Yazberdiyev A.* Xudanqulova M., Xaxulinoy R. Karriyev V, Aşqabad, 1987.

*Axundov Ə. (Gürgenli).* Korkut Atanın kitabı. “Sovet ədəbiyyatı” jurnalı, Aşqabad, 1942.

*Nurbadov Q.* Axundov Ə. (Gürgenli) və “Qorkut Ata”. “Türkmenistan” qəz, 30 mart, 1994 il.

*Kommetdurduyev J.* Məti Kosayev və B.M.Karriyevin möhkəməsi haqqında. Aşqabad, 1993.

*Annanurov A., Quziçiev T.* Qorkut ata. Sovet ədəbiyyatı, N7-8, Aşqabad, 1989.

*Hüseynqulu Məmmədli*

*Fəxrəddin Əliyev*



**UÇMAQ, UÇMAĞ** – əski türk dilində “behiş, cənnət” mənasında işlənmiş olan bir söz. KDQ boylarının sonunda bir qayda olaraq verilən xeyir-dualarda rast gəlinir: “Ağ birçəklü anan yeri behiş olsun! Ağ saqallu baban yeri uçmaq olsun” (D-35; 66; 122; 213; 303).

Oğuzların Göy-Tanrı (tanrıçılıq) dini inanış sisteminə qarışmış şamanist görüşlərdə qatlardan ibarət göye çıxan zaman getdikcə aydınlanan nur dolu bir aləm var. “Uçmaq” deyilən cənnət də bir işiq alomıdır.

Qədim Türk dünyagörüşündə cənnetin “uçmaq” adlanması insan öldüyü zaman bədənini tərk edən ruhunun quş donuna düşməyi – “dönbüb uchar quş olmağı” təsəvvürlərdən gəlir. Əski Türk yazılı abidələrində de “oldü” anlayışını ifadə etmək üçün “uça bardi” sözləri işlədirilir.

Qaynağını İslam düşüncəsindən alsa da, XV əsrə aid Osmanlı qaynaqlarında: “Uçmaq içində bir bulaq var” – deyilir.

*Cəlal Bəydili*

**UDLU** – Abırlı, hörmətli adam. “Utanmaq” sözünün kökündəndir. KDQ-nin müqəddiməsində işlənib: “Evimə yazidan bir udlu qonaq gəlsə” (D-9<sup>4</sup>).

**ULAŞ OĞLI SALUR QAZAN** – KDQ-nin baş qəhrəmanı. “Salur Qazanın evi yağmalandığı boy” (II) Salur Qazanın adı ilə bağlıdır. Salur Qazana həsr olunmuş bu boy onu xarakterizə edən bu sətirlərlə başlayır: “...Amit so-

yının aslanı, Qaracuğun qaplanması, qonur atın iyəsi, xan Uruzun ağası, Bayındır xanın güyəgisi, Qalın Oğuzun dövləti, qalmış yigit arxası Salur Qazan yerindən durmışdı” (D-35<sup>12</sup>).

Oğuzun bütün dövlət işini Qazan aparır. Qazan Oğuz üçün, xalq üçün doğrudan da ümidgahdır, arxadır. O, öz şəxsi mənafeyini güdmür, hər şeyi xalq üçün edir. Oğuz məmləketinə hardan bir həcum, basqın təhlükəsi olsa, Qazanın özünü ora yetirməsilə düşmən möğlub olur.

Qazan öz müstəsna şücaeti ilə başqalarından fərqlənir. O, son dərəcə böyük bir qüvvətə, gücü malikdir, məğlubedilməz surətdir. O, hansı cəbhəyə gedirse, zəfər qazanır. Düşmən onu ancaq yeddi günlük yuxuya getdiyi zaman tutub əsir aparır. Qazanın başçılığı altında Oğuzda olan möhkəm intizam və könüllü tabelik qaydasına görədir ki, hamı Qazanın arxasında birgə döyüşə girir. Qazan varlığı ilə xalqa bağlıdır. O, üç ildə bir dəfə özünün varidatını xalqa paylayır. Yalnız arvadının əlindən tutub evindən çıxır. Bu, Qazanın böyük humanizmindən irəli gəlir.

Qazan həm də təmiz əxlaqlı, pak ürəkli bir ərdir, ailə başçısıdır. O, öz həyat yoldaşı, igid qadını Burla Xatuna yüksək hörmət bəsləyir, ehtiram edir, ağıllı məsləhətlərini dinləyib, əməl edir.

**URU DURMAQ** – Dastan dilində Oğuz kontekstində mənası açılmayan ifadələrdən biri. Yozum üçün açarı başqa bir türk dili – özündə bir çox

arxaik elementləri toplamış çuvaş dili verir. Türk dillərinə məxsus r-z-y-t/d əvəzlənməsinə görə çuvaş dilindəki r-səsinin mövqeyi müasir Azərbaycan dilində Y-Z səslərinə uyğun gəlir. Müqayisə edək. Toxar (çuv) – doqquz (azərb); ura (çuv) – ayaq (azərb).

“Uru durmaq/durdu” çuvaş – bulqar elementi kimi Dastanın dilində bir relikt kimi qalıb. Əslində ayağa durmaq mənasında işlənir. Uru durdu – yəni ayağa durdu.

*Kamal Abdulla*

### **URUZ, XAN QAZANIN OĞLI**

### **URUZ BƏG, SALUR QAZANIN OĞLI URUZ**

Qazan xanının oğlu, Bayındır xanının nəvəsi, İç Oğuz bəyi. (II, III, X, XI boyllarda adı çəkilir). Onun əsirlikdə, Şökli Meliyin qanlı tədbirləri sırasında mərdanə dayanması, mətanəti, ailə namusu uğrundakı fədakarlığı türk xalqının milli simasını ən uzaq keçmişlərdə əks etdirən parlaq bir nümunədir.

Uruz anasının sorğusuna namus hissindən doğan bir qəzəblə belə cavab verir:

“Qadın ana! Qarşum alub,  
nə bögrərsən?  
Nə bozlarsan, nə ağlarsan?  
Bağrımla yüregim nə dağlarsan?  
Keçmiş mənim günüm nə andırarsan?  
Hey, ana! Ərəbi atlar olan yerde  
Bir qulunu olmazmı olur?  
Qızıl dəvələr olan yerde  
Bir köşəgi olmazmı olur?  
Ağca qoyunlar olan yerde  
Bir quzicığı olmazmı olur?  
Sən sağ ol, qadın ana, babam sağ olsun,  
Bir mənim kibi oğul bulunmazmı  
olur?” (D-54<sup>8</sup>).

Uruz Qazan tutulanda uşaq imiş. Böyük oğlan olduğu vaxt bir kişidən atasının dustaqları olduğunu eşidir. Onun tələbi ilə əmisi Qaragünənin başçılığı

altında qoşun düzəldir, Qazanı azad etməyə gedirlər. Uruzun böyük şücaət göstərməsi ilə Qazan zindandan xilas edilir, düşməndən intiqam alırlar.

**UŞUN QOCA OĞLI ƏGRƏK** – VIII ve X boyllarda adı çəkilən Oğuz igidlərindən, Səgrəkin böyük qardaşıdır. “Uşun qoca oğlu Səgrək boyu”nın başlangıcında Bayındır xanının divanına haçan istəsə gəlib gedən, Qazanın divanında bəyflər bəyi xan Qazanın lap öündə oturan, özü də heç kimə iltifat eləməyən “bəhadır, dəlü, yaxşı yigid” kimi təsvir olunur (D -254).

Bir Oğuz igidinin – “Sən başımı kəsdiñ, qanmı tökdün, acmı doyurdun, yalıncaqmı donatdin!!” – dediyi kinalyəli sözündən inciyən Əgrək üç yüz igidlə yürüşə çıxır. Qara Təkürün cassusu bunları görür və xəbər verir, kafirlər onları qırır, Əgrəki isə Əlinçə qasasına zindana salırlar.

Uzun illərdən sonra təsadüfən qardaşının dustaqları olduğunu eşidən Səgrək onu zindandan xilas edir.

### **UŞUN QOCA OĞLI SƏGRƏK** –

Uşun qocanın kiçik oğlu, on dörd gecəlik aya bənzəyən gənc. Gözəl, alağözlü, pəhləvan. “Uşun qoca oğlu Səgrək boyu”nda (X) təsadüfən öyrənir ki, qardaşı Əgrək Əlinçə qalasında dustaqdır. Ata-anası getməyə icazə vermir. “Yanlış xəbərdir, getmə, oğul!” – deyirlər. Səgrək isə: “Məni yoldından ayırmam! Ağam tutulan qalaya varmaýınca, ağamın ölüsin-dirisin bilməyincə, öldisə, qanım almayıncə Qalın Oğuz elinə gəlməgim yox!” – deyir.

Ata-anasının zorla evləndirmələrine baxmayaraq, and içir ki, qardaşını əsirlikdən xilas etməyincə evə qayıtmayacaq. Söyüne əməl edən Səgrək qardaşını əsirlikdən xilas edir və evlərinə qayıdlırlar.

**UZUN BİNAR, BİNAR-BULAQ** – Bulaq və yer adı. KDQ-nin III və VIII boyalarında altı dəfə tekrar olunur.

III boyda deyilir: "...Məgər evləri önində bir böyük ağaç vardi. Dibində bir yaxşı binar vardi. Beyrək baxdı gördi kim, kişi qızqardaşı binardan su almağa gəlir" (D-102<sup>3</sup>).

VIII boyda belə bir məlumat verilir: "Oğuz bir gün yaylağa köcdü. Aruzun bir çobanı vardi. Adına Qonur qoca Sarı Çoban derlərdi. Oğuzun önincə bundan əvvəl kimsə köçməzdi. Uzun binar deməklə məşhur bir binar vardi. Ol binara pərilər qonmışdı..." (D-214<sup>13</sup>). "Çoban yenə bu binara gəldi..." (D-215<sup>11</sup>).

M.F.Kırzioğluya görə bura ("Uzun Binar") Arazın cənubunda Daş Oğuzası

mənsub olan "Qaradağ" və ya digər dağ yaylalarından biri ola bilər.

Türkiyədə "pinar başı" – Xan köyü yaxınında; "qara pinar", "qızıl pinar" – Qocanallı; "Qara pinar" – Torun vilayətində kənd adları vardır (F.Sümər).

**Ədəbiyyat:**

KDQE, I c., B., 2000.

*Kırzioğlu M.F.* Dede Korkut Oğuznameleri. İst., 1952.

*Cahangirov M.* Kitabi-Dədə Qorqud boyalarındaki cəmiyyətin zaman və məkanı haqqında. ADU-nun elmi əsərləri. B., 1976, 4.

*Sümər F.* Oğuzlar. B., 1992.



**VƏD** – Dastanda qəhrəmanların bir-birinə verdikləri vədlər əslində əxlaqi dəyər kimi onları bu və digər cəhətdən səciyyələndirir. Vədlər verilsə də onlara bəzən əməl edilir, bəzən də əməl edilmir. Salur Qazan anasını əşir etmiş düşmənə vəd verir ki, anasını ona qaytarsa o da dönbü geri gedəcək, amma vədinə əməl etmək barədə düşünmür. Kafir qızına Beyrək vəd verir ki, sağlıqla evinə geri döñərsə gəlib onu halallıqqa alacaq. Dəli Qarcar Dədə Qorquda vəd verir ki, qız qardaşı üçün istədiyi başlığı götürsə qızı Beyrəyə verəcək. Nəhayət Allah-təala Dəli Domrula vəd verir ki, əgər canı yerinə can bulsa, onun canını azad edəcək. Vəd verən qəhrəman həmdə and içir. Bu and bir çox halda dostlarını, silahdaşlarını, atalarını, qardaşlarınıqürbətdən, əsirlidən azad etməyincə gərdəyə girməmək, toy etməmək, sevgili ilə vüsala qovuşmamaqla bağlı olur. Vəd zadəgan sözü kimi xüsusi əxlaqi keyfiyyət və dərəcə səviyyəsinə qaldırılır. Oğuz içi vədlə Oğuzdan xaricə – düşmənə verilən vədi forqləndirmək lazımdır. Oğuz içi vədi yerinə yetirmək cəngavərlik kodeksinin şərtlərindəndir-sə, Oğuzdan kənara verilən vəde əməl etməmək olar, belə vəd hərbi hiyləgorlikdən başqa bir şey deyildir. Müqayisə edin Salur Qazanın düşmənlə “sövdələşib” anasını ondan istəməsini. Guya Qazan xan anası ona qaytarılsayıdı hərb meydanını tərk edib geri döñəcək, arvadı Burla xatunu, oğlu Uruzu, varımı-dövlətini kafirə qoyacaqdı. Əslində isə bir az əvvəl Qazan xan Qaraca Çobana belə demişdi: anamı hərbdən əvvəl istəyim, at ayağı altında qalmasın. Bu,

Oğuzdan kənara verilən vəddir və yeriñə yetirilməyə bilər. Elə oradaca Oğuz içi vəd səslənir, Salur Qazan Qaraca Çobana “Allah mənim evimi qurtaracaq olarsa, səni əmiraxur edəyin” deyə vəd verir. Vədinə əməl də edir. Belə vədə əməl etməmək mümkün deyil.

*Kamal Abdulla*

**VİLAYƏT İSSI** – KDQ-də Dədə Qorquq üçün işlədilən deyim. “Övliyalıq (kəramət) sahibi” deməkdir. Tanrıya sığının ismi-əzən oxuyan Dədə üstünə qılınç çəkən Dəli Qarcara “Çalarsan, əlin qurisun!” dedi.

Həq Təalanın əmri ilə Dəli Qarcarın əli yuqaruda asılı qaldı. Zira Dədə Qorqud vilayət issi idi, diləgi qəbul oldu” (D-84<sup>11</sup>).

Qopuzlu baxşıların yardım dilədikləri Qorquq Ata müqəddəslik qatına yetişmiş bir varlıqdır. Əddad ruhuna tapınmağın bir ifadəsi olan bu varlıq qopuzuya bir övliyadır. Qopuz onun vəliliyin – “vilayət issi” olmağının bir rəmziidir. Ona görə də adına “Ər Qorquq”, “Qorquq Ata övliya” – deyilir.

Qeybə inam bütün dini inanışların təməlidir. Qeybi bilmək islam düşüncəsində yalnız Allaha aiddir. Ona görə də Qorquq Ata övliyalığının mahiyətinə tam olaraq bu düşüncə ilə varmaq olmur. Əslində Qorquq Ata qeyb aləmi ilə bağlıdır; dedikləri olur. Qeyb aləmindən qaibdən, görünməzlər dünyasından dörlü-dörlü xəbərlər söyləməyi də bu üzəndərdir. Çünkü bir övliyadır, vəlilik və kəramət sahibidir, bir “vilayət issi” dir.

*Cəlal Bəydiyi*



**YAĞI** – Düşmən, rəqib, talançı, soyğunçu. “Yağma/lamaq” kökündən yaranan bu söz talamaq, soymaq, yiğib aparmaq anlayışını bildirir. “Düşmən” sözü ilə müqayisədə “yağı” KDQ-də daha çox işlənib: “Eldə yağı yoqikən sənin babanın üstinə yağı gəldi” (D-30<sup>8</sup>); “Yağı basıldı, düşmən sindi” (D-197<sup>6</sup>). KDQ-də “yağı” dedikdə adətən kafirlər, qeyri-müsəlmanlar nəzərdə tutulur. Bunlara Şöklü Məlik, Buğacıq Məlik, Qara Tükən Məlik, Qara Arslan Məlik, Qıpçaq Məlik, Sofi Sandal Məlik, Ağ Məlik Çəşmə, Arşın oğlu Dirək Təkür, Qara Təkür aiddir. Bu şəxslərdən çoxunun qıpçaq olması bəlliidir. Onların “kafir” adlandırılmasına səbəbi qıpçaqların islami oğuzlardan xeyli sonra XII əsrin ikinci yarısında qəbul etmələri olmuşdur.

**YAXNI, YƏXNİ** – KDQ-də rast gəlinən yemək növü. “Dirsə xan oğlu Buğac xan boyı”nda oxuyuruq: “Öğulluları ağ otağa, qızluyı qızıl otağa, oğlı-qızı olmayanı qara otağa qondurun, qara keçə altına döşən, qara qoyun yaxnisindan öninə götürün...” (D-13<sup>1</sup>).

Dastanın “Qam Börənin oğlu Bamsı Beyrək boyı”nda isə deyilir: “Beyrək şülen yeməginin üzərinə gəldi. Qarnın doyurduqdan sonra qazanları dəpdidökdi, çevirdi. Yaxının kimini sağına, kimini solına atar” (D-111<sup>6</sup>).

“Adam ətin yaxni qılan aşbəzi olur”.  
(D-130<sup>7</sup>)

“Qara tonuz ətindən yəxni yedirdin  
doyamadım” (D-100<sup>3</sup>).

Yaxni əsasən daha keyfiyyətli sayılan qara qoyun ətindən bişirilərdi. Həm də verilən təsvirlərdən aydın olur ki, o dastanda qovurma kimi təqdim olunur. Lakin etnoqrafik materiallara yəxninin məişətdə həm qoyun və həm də mal ətindən bişirilib, qovurma deyil, soyutma olduğunu təsdiq edir. Çünkü qovurma bişirilərkən ət xüsusi üsullarla qovrulurdu. Lakin yaxni bişirilərkən ətin qovrulmasına ehtiyac qalmırı. Deməli, yaxni əslində müasir mətbəxi-mizdə soyutma adlandırılan yeməkdir. Dastanda deyilir ki, “Kəsə-kəsə yeməgə yəxni yaxşı” (D-208<sup>5</sup>).

Bizcə, qovurmani deyil, məhz soyutmani kəsə-kəsə yeyirlər. Yaxni əksər zonalarda əhalinin mətbəx məişətində çıxsa da, Gəncəbasarın cənub zonasında, Bileşuvər, Cəlilabad, Massallı və həmçinin İmişli, Saatlı rayonlarda indi də işlədilməkdədir. Yaxni süfrəyə yəxniyəş adlı xüsusi qabda verilərdi, adətən mərasim xörəklərindən sayılırdı.

**YALANÇI OĞLI YALANCUQ, YALANÇI OĞLI YIRTACUQ** – Yalançdan Beyrəyin ölüm xəbərini gotirib, Baniççayı almaq istəyən surət. “Qam Börənin oğlu Bamsı Beyrək boyı”nda iştirak edir.

**YAS MƏRASİMİ** – Məşət mərasimləri sırasında yas ölümlə bağlıdır. İlkin təfəkkür çağında insanlar ölümü həyatın bitməsi, sona yetməsi faktı saymamışlar. Ölənin təzədən diriləcəyinə, öz soyunu, el-obasını, yurd-yuvasını

yad edəcəyinə inanmışlar. KDQ-nin “Duxa qoca oğlu Dəli Domrul boyı”nda deyilir ki, Dəli Domrul körpünün yanına düşən obanın yaxşı, xub igidi öldüyüünü görür. Əzrayılın can aldığıni bildikdə: “Mərə, Əzrayıl dedığınız nə kişidir kim, adamin canın alur? Ya Qadır Allah, birligin, varlığın haqqıycun, Əzrayılı mənim gözümə göstərgil, savaşayım, çəkişəyim, durişəyim, yaxşı yigidin canın qurtarayım. Bir dəxi yaxşı yigidin canın almaya”, – dedi” (D-156<sup>6</sup>).

Yas mərasiminin ilki şivən ayinidir. Şivən, əsasən, ölüm hadisəsi baş verdiyi vaxtda olur. Ölən sarıdan təsirli, yanıqlı sözlərlə, oxşamalarla hönkür-hönkür ağlamaq, üz çırmاق, saç yolmaq şivənin əsas əlamətlərindəndir. Şivənin ən səciyyəvi örnəyinə biz “Qam Börənin oğlu Bamsı Beyrək boyı”nda tuş oluruq. Beyrəyin ölüm sorağını eşidən “Baniçək qaralar geydi, ağ qaftanını çıqardı. Güz alması kibi al yanağını yırtdı” (D-94<sup>4</sup>). Beyrəyin bacıları isə öz qardaşları üçün belə şivən qoparırlar: “Vay, bəğim qardaş! Muradına-məqsudına irməyən yalnız qardaş!” (D-92<sup>12</sup>). Şivəndə oxşama, nazlama, layla, ağı və bir sira başqa xalq şeri örnəklərdən izlər, əlamətlər olur. KDQ-də ana şivəninin məxsusi cizgiləri vardır. Əgər abidənin “Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu boyı”nda Boyı uzun Burla xatun oğlu Uruz üçün:

“Oğul, oğul, ay oğul! Ortacım oğul!  
Qarşu yatan qara dağım yüksəgi oğul!  
Qarannulica gözlərim aydını oğul!...”

(D-136<sup>13</sup>)

Şəklində şivən qoparırsa, “Qam Börənin oğlu Bamsı Beyrək boyı”nda Bamsı Beyrəyin ağbirçəkli anası şivən deyə-deyə bildir-bildir ağlayır, göz yaşı tökkür, acı dirnaqla al yanağını dartıb yırtır, qarğı kimi qara saçını yolur.

Yas mərasimində ölən üçün ağı deyib ağlamaq da adətdir. Poetik baxımdan şivən örnəklərinə yaxın olan ağıların səciyyəsi ölənin yaratdığı mənəvi boşluğu təsvir və təqdim etməkdir.

KDQ-də də şivənle yanaşı, ölənə tutulan yasda ağılar deyilir. Bəlli olduğu üzrə, abidənin “Basat Dəpəgözi öl-dürdüği boyı”nda Dəpəgöz əlində şəhid olanlardan biri də Aruz oğlu Basatin qardaşı Qiyan Səlcükdür. Uzun müddət uzaq səfərdə olan Basat qayıtdığı zaman qardaşının ölümünü biləndə “qaranqu” gözləri yaşla dolur və belə bir ağı deyir:

“Ağ saqallu babamı  
“Oğul” deyü ağlatdır ola, qardaş!  
Ağca yüzlü anamı sizlatdır ola, qardaş!  
Qarşu yatan qara dağım yüksəgi,  
qardaş!  
Aqındılı görklü suyunun daşqunu  
qardaş!  
Güclü belim qüvvəti, qarannu  
gözlərümün aydını, qardaş! (D-223<sup>5</sup>).

Yas mərasimində ölənə ehtiram, onu yad etmə məqamlarından biri də ehsan verməkdir. KDQ-də də ehsan mərasiminin təsviri var. Bu həm oğulların, həm də onlarla qonşuluqda yaşayanların möişəti üçün əsasdır. “Salur Qazan tutsaq olub oğlu Uruz çıqardığı boy”da kafırlar Qazanı tutub Tumanın qalasında dərin bir quyuya salırlar. Tökürün övrəti quyunun üstünə gəlib ondan soruşur: “Qazan bəg, nədir halin? Dirligin yer altındamı xoşdur, yoxsa yer yüzindəmi xoşdur?” Buna cavab olaraq Qazan xan deyir ki, “Ölülerinə aş verdiğin vaqt əllərindən aluram” (D-274<sup>11</sup>). Bunu eşidən övrət öz adamlarının yanına qayıdır təkurdən tələb edir ki, Qazanı quyudan çıxarsın.

Oğulların özlərinin də ölənə ehsan verməsinə abidədə gərəyincə yer verilib. Uruzun dustaq olmasından bəhs

edən “Salur Qazan tutsaq olub oğlu Uruz çıqardığı boy”da da kafirlərə dustaq düşən adın çökdiyimiz alp babası Qazana deyir ki, əgər üç aya buradan qurtarır qayıda bilməsəm, onda Qalın Oğuz eli məni ölmüş bilib yasımı tutsun, ayğır atımı boğazlayıb aşımı, yəni ehsanımı versin.

Yas mərasimində ölenin qohumlarından kişilər saç-saqqal saxlamaqla, qadınlar isə qara rəngli pal-paltar geyməklə özlərini yasa gələnlərə tanıdlar. Oğuzda ölenin yaxın adamları özlərini tanıtmaq üçün, əsasən, ağ çıxarıb qara geyir, göy sarınlılar. Bunu biz Beyrəklə bağlı boylarda aydın şəkildə görürük. Hər iki boyda qohum-əqrəba, tanış-biliş qara paltar geyib Beyrəyə “əzim yas” saxlayır. Bu, abidənin “İç Oğuz Daş Oğuz ası olub Beyrək olduğu boy”unda belə təsvir olunub: “Beyrəgin babasına-anasına xəbər oldı. Ağ evi-əsigində şivən qopdı. Qaza bənzər qızı-golini ağ çıqardı, qara geydi. Ağ-boz atının quyrığını kəsdilər. Qırq-əlli yigit qara geyüb-gög sarındılar” (D-299<sup>9</sup>).

Yas mərasimi ilə bağlı bir cəhət də ölümqabığı vəsiyyətdir. Vəsiyyət ölen kimsənin, bir növ, öz nigaranlılığınından qurtarması, istək və arzularını qalanlara bildirməsi faktıdır.

KDQ-də üç dəfə vəsiyyətlə üzləşirik. Bunlardan biri Uruzun atasına söylədiyi vəsiyyətdir.

“Yad qızı halalıma dəstur versün!  
Bana tutan gərdəgə ayrıq girsün!  
Anam mənim üçün gög geyüb qara  
sarınsun!  
Qalın Oğuz elində yasım tutsun!”  
(D-144<sup>10</sup>).

İkinci vəsiyyət Dəli Domrulundur (“Duxa qoca oğlu Dəli Domrul boyı”). Əzrayılıñ əlindən yaxa qurtara bilmə-yəcəyini yəqin edən Dəli Domrul aman istəyir ki, vəsiyyətini halalına-arvadına

söyləyə bilsin. Buna razılıq alan alp arvadına vəziyyətini belə söyləyir:

“İmdi yüksək-qara dağların sana  
yaylaq olsun!  
Sovuq-sovuq sularım sana içət olsun!”  
(D-166<sup>10</sup>) və s.

Beyrəyin vəsiyyəti konkret möişət fonundan çıxıb daha çox ictimai məzmun kəsb eləyir:

“Elüm-günüm çapmadın,  
Qazan mana yetişsün,  
Mənim qanım Aruza qomasun.  
Ağca yüzlü görklümi oğluna ali versün!  
Axiret haqqını halal etsün.  
Beyrək padşahlar padşahı haqqqa  
vasil oldu,  
Bəllü bilsün!” (D-299<sup>5</sup>).

Bundan savayı, Beyrək bunu da vəsiyyət eləyir ki, “Yarın qiyamət günündə mənim əlüm Qazan xanın yaqasında olsun, mənim qanım Aruza qorsa!” (D-298<sup>12</sup>).

*Bəhlul Abdulla*

**YASAQLAR** – Cəmiyyətin həyatında zaman-zaman əldə edilmiş qadağalar. KDQ-də sistem şəklində təzahür edir. İki qrupa ayrılırlar: hüquqi yasaqlar; etik-əxlaqi yasaqlar. Həm hüquqi, həm etik-əxlaqi yasaqlar bütövlükdə cəmiyyəti içəridən möhkəmlətmək məqsədi-ni güdür və əslində mənəvi və struktur vasitə kimi cəmiyyətin tamlığını, daxili bütövlüyünü, mənəvi yekrəngiliyini qoruyub saxlamağa xidmət edirlər. Hüquqi yasaqlar bütövlükdə cəmiyyətin həyatını tənzim edirlər və onları Epos daxilində bu şəkildə qruplaşdırmaq mümkündür: qan qohumluğunun qarşısını alan yasaqlar; qanun-qaydaya, nizama, sahmana (Kosmosa) qarşı mübarizəyə imkan verməyən yasaqlar; cəmiyyət üzvünün öldürüləşməsinin yasağı; tayfadaxili və tayfaxarici (İç oğuzla Diş oğuz) nifaq yasağı; şəxsi mənafeyini

cəmiyyət mənafeyindən üstün tutmağın yasağı; mərkəzi hakimiyyətə üsyanın yasağı; “təbiət-mədəniyyət” qarşılığında təbiətə hər nə şəkildə olursa – olsun qayıdışın yasağı. KDQ-dəki etik-əxlaqi yasaqlar cəmiyyətdaxili əhəmiyyətə malik olub cəmiyyət üzvlərinin bir-birinə şəxsi münasibətlərini nizamlaşdırmağa xidmət göstərir. Bunlara daxildir: ataya (böyüyə) itaət etməyin yasağı; yalan söz danışmağın yasağı; nişanlı qızın oğlana toydan əvvəl görünməsinin yasağı; tək qərar qəbul etməyin yasağı.

Yasağı pozmaq KDQ təsvir edildiyi kimi cəzalandırma ilə nəticələnir. Ölüm dən tutmuş tənbəha qədər böyük bir spektri özündə saxlayan cəza yasağının əsas qoruyucusudur.

*Kamal Abdulla*

**YAŞMAQ** – Qadınların örtünmək üçün istifade etdikləri geyim növü. Ümmüttürk abidələrində, KDQ-də “gizlənmək”, “gizlətmək” mənalarında işlədirilir.

Yaşınmaq yaşmaq tutma və ya gizlənmə adətinin meydana çıxmazı islam dinindən daha qədim dövrlərə təsadüf edir. Belə ki, ana nəslinin ata nəslini ilə əvəz edilməsi nəticəsində yaranan patriarxal ailədə qadının qəbilə daxilindəki əvvəlki hüquqları aradan çıxdı. Kişi ailənin mütləq hakimine çevrildi. Nəticə etibarilə ailədə qadının kişidən asılılığıını təsdiq edən bir sıra patriarchal adətlər əmələ gəldi. Bunlardan biri də yaşınmaq oldu. Deməli, yaşınmağın meydana çıxması gizlənmə, boy gizlətmə adətlərilə bağlıdır. Yəni qadın ağzını örtməklə yaşmaq tutmaqla əyani olaraq kişidən asılı olduğunu bəyan edirdi. Məsələn, dastanın “Qan Börənin oğlu Bamsı Beyrək boyı”nda deyilir: “Beyrək gəldi, Baniçicək yaşmaqlandı, xəbor sordı” (D-78<sup>13</sup>).

Patriarxal ailənin qəbul olunmuş ənənələrinə görə qadının usağı olana-

dek ərinin ailəsində ögey, özgə sayılır. Ona görə də o, qayınanasından, qayınatasından, habelə ərinin yaxın qohumlarından yaşınmalı, onlarla danışmamalı, bəzən hətta gizlənməli idi. Gəlin bir usağı olanadək bu ənənəyə əmel etməyə borclu idi. Beləliklə, yaşmaq xüsusi mülkiyyətin təzahürü kimi meydana çıxmış, lakin daha sonralar islam dini onu qadınlar üçün bir növ məcburi ənənəyə çevirmişdir. Bu ənənə uzun əsrlər boyu Azərbaycanda da yaşamışdır.

**YAZI** – Mədəniyyətin nisbətən yüksək səviyyəsinə mənsub olduğu fikir ötürmənin xüsusi forması. İlkin mərhələdə şifahi yaradıcılığa qarşı qoyula bilər. Yazı mədəniyyəti KDQ dilində zəif, hələ güc yığmamış şəkildədir. Onun törmələrindən olan üslubi rəngarənglik, cümlələrin dərinliyi və obrazlılığın vüsəti “kütləviləşməyib”, daha doğrusu taraşlanmayıb. KDQ dilində Yazı mədəniyyətinin süjeti xüsusi olaraq qurmanın, üslubçuluğun, ədəbi süsləmənin ən yaxşı haldaancaq bakırə formalarına rast gəlmək olur. Fikir, məqsəd KDQ-də xüsusi olaraq cilalanmadan, bərtləşməyə məruz qalmadan çatdırılır. Üstünlük müstəqilliyə, informasiyanın birbaşa, toxunulmadan ötürülməsinə verilir.

Bədii dil və bədii təfəkkürün əsas istinadgahı olan Yazımı gələcək inkişafının güclü rüseyimləri də özünü göstərməmiş deyildir. Bakırliyi qədər dərin və gözəl olan bir sıra obrazlar buna sübutdur. Nümunə kimi Selcan xatundan vüsali yolunda əngələ çevrilmiş üç vəhşi aslan canavər haqqında “ol qızın üç canavər qalınlığı, qaftanlığı vardi” deyimini və başqa bu kimi dərinliyə işləyən obrazları misal göstərmək olar.

*Kamal Abdulla*

**YAZIYA ALINMA TARİXİ MƏSƏ-**

**LƏSİ** – Əldə olan Dresden nüsxəsi XVI əsrin yazı nüsxəsi sayılır. Türkiyəli

qorqudqüşünasların fikrincə, ümumiyyətlə, boylardakı hadisələr XIV-XVI əsrlərlə bağlıdır və tamamlandıığı zamanda (məhz XVI əsrde) yazıya alınıb (Bax: Muhamrem Ergin. Dede Korkut kitabı, 1994, s. 23-56). Azərbaycan qorqudqüşünaslığında bu fikir var ki, əldə olan D. n. XI əsrəki yazidan köçürülmüşdür. Bu qənaət haradan meydana çıxır? D. n. sonunda “təmmət” (bitdi) sözündən aşağıdakı butalar arasında uyğun yazı üsulu ilə – alt-alta ərəb rəqəmləri vardır ki, bu da 466 deməkdir.

Görünür, D. n. yazıya alan onu hicri 466, miladi 1074 ildə yazılmış nüsxədən köçürülmüş və həmin tarixi bu şəkildə hifz etməyi düşünmüşdür. Belə konkret müləhizə 80 illərə aiddir (Ş.Cəmşidov. “Kitabi-Dədə Qorqud”un tekstoloji tədqiqi. Doktorluq avtoreferati, Bakı, 1985, s. 45; T.Hacıyev, F.Ələmdarı. Dresden nüsxəsinin son səhifəsi. “Ədəbiyyat və incəsənət” qəzeti, 4 aprel 1986; T.Hacıyev – Redaksiyaya məktub. “Ədəb. və inc.” qəzeti, 18 aprel 1986). Bu fakt da var ki, mərhüm qorqudqüşünəsimiz H.Arası ümumi şəkildə belə bir fikir söyləmişdir: “Oğuz qəbilələrinin Azərbaycana göldiyi əsrlərin tarixi hadisələri ilə səsleşən müxtəlif dastanlar (boylar nəzərdə tutulur – hər boy bir dastan sayılır – T.H.) XI əsrda biziş məlum olmayan bir şəxs tərəfindən yazıya köçürülmüşdü ki, indi “KDQ” adı ilə məşhurdur” (Bax: Azərbaycan ədəbiyyatı tarixi. I c., Bakı, 1960, s. 50). Görünür, ak. H.Arası həmin rəqəmi oxuduğundan məhz XI əsrin adını çəkmışdır. Ancaq 50 illərdə bu dastanı müdafiə etdiyi üçün təhdidlərə məruz qalmış alim rəqəmə işarə etməkdən çəkinmişdir. Yəqin bu işarələri rəqəm kimi oxumaq və onu tarix saymaq elmi ədalət sayılmalıdır. Bu tarixin XI əsrin 70 illəri olması və məhz uyğur yazı üsuluunu eks etdirməsi də təsadüfi deyil. Bu dövr türk tarixində uyğur mədəniy-

yətinin renessansıdır. Y.Balasaqunlunun “Kutadğu biliq” dastanı, M.Kaşqarlıının “Divani lügatit-türk” kimi monumental əsərləri də məhz həmin onilliyə aiddir. Deməli, uzun əsrlər boyu ya şıfahi yaşıyan bu oğuzname həmin yüksəlişlə bağlı yazıya ilk dəfə alınmış, ya da daha əvvəllərə aid bir nüsxədən yenidən köçürülmüşdür.

Tofiq Hacıyev

**YEGNƏK, QAZLIQ QOCA OĞLI BƏG YEGNƏK** – Daş Oğuzdan Büğdüz Əmənin bacısı oğlu, iç Oğuz bəyi. KDQ-də onun epitetləri. “Çaya baqsa çalımlı, çal qaraqış ordəmlü, qurqurma quşaqlı, qulağı altın kübəli, Qalın Oğuz bəglərini bir-bir atından yiğici” şəkildə sadalanır. “Qazılıq qoca oğlu bəg Yegnək boyı” onun adı ilə bağlıdır.

**YUXU VƏ YUXUYOZMA** –Türk xalqlarının dastan və nağıllarında yuxu və yuxuyozma mühüm yer tutur. KDQ-də yuxugörmənin şüuraltı sezzgiləri, duyuşları, bir sıra cəalarları öz əksini tapmışdır.

Yuxuların yozumu xalqın psixologiyası, tarixi təcrübəsi və etnik dünyagörüşü ilə bağlıdır. Yuxu və yuxuyozma insan təsəvvürünün, mənəvi aləminin, şüuraltının dərinliklərindəki gizli dünyamı aşkar eleyən dəyərlər sistemidir. İnsanın ilk mifi, dünyaqurumu və dünyaduyumudur. Məs., “Gecə yatırkən Qaracıq Çoban qara qayğulu vaqıə gördü. Vaqıəsindən sərmərdi uru durdu.

...Ulaş oğlu Salur Qazan qara qayğılı vaqıə gördi. Sərmərdi uru durdu, aydır: Bilürmisin, qarındaşım Qarağıñə, düşündə nə görindi? Qara qayğulu vaqıə gördüm, yumruğumda talbinan şahin bənim quşumı alur gördüm, göğdən ildirim ağban evim üzərinə şaqır gördüm, düm qara pusarıq ordumun üzərinə tökilür gördüm, quduz qurtlar evimi dələr gördüm, qara dəvə ən-

səmdən qarvar gördüm, qarğı kibi qara saçım uzanır gördüm, uzanuban gözümü örtər gördüm, biliğimdən on barmağımı qanda gördüm. Necə kim bu düşi gördüm, şundan bərə ağlım-ussum dərə bilmən. Xanım qardaş mənim bu düşümü yorğıl manal!”- dedi.

Qaragiñin aydır: “Qara bulut dedigin sənin dövlətindir. Qar ilə yağmur dedigin ləşkərindir. Saç qayğudur. Qan qaradır. Qalanıñ yora bilmən, Allah yorsun!” dedi.

Və yaxud: “Qazanı küçicik ölüm tutdi, uyudu. Məğər xanım, Oğuz bəğləri yedi gün uyurdu. Anunçun “küçicik ölüm” derlərdi.

O zamanda Oğuz yigitlərinə nə qəza gəlsə, uyxudan gəlürdü. Qanturalının uyxusı gəldi, uyudu.

Dün qatmış, üç gün dünli yortmış yigit, qarannuli gözin uyxu almış yigit atının çilbərini biləginə bağladı, yatdı-uyudu.

Yenə uyxusın yenməyüb, yerinə varub yatdı-uyudi.

Uyxusın yenəmədi, gerü yatdı-uyudi.

Bir məhbub, ala gözlü gənc yigit burcuq-burcuq dərləmiş, uyur.

Qarıplığa gələn yaturmu olur?“.

Verilmiş nümunələr KDQ-də yuxu və yuxuyozmaların mənzəresini ifadə edir.

### Ədəbiyyat:

Vəliyev K. Elin yaddaşı, dilin yaddaşı. B., 1988.

Nağıyev C. “Kitabi-Dədə Qorqud”da psixologizm. BDU-nun Elmi əsərləri. № 4, 1975.

Kamil Vəli Nərimanoğlu

**YUM, YOM** – KDQ-də I-V VII və IX boyların sonunda (D-35; 65; 122; 154; 169; 212; 253) “boy boylayıb, soy soylayan”, qazi ərenlər başına nə gəldiyini söyləyən və oğuznamələri düzüb qoşan Dədə Qorqudun dilindən verilən ifadə-

də “yum verəyin, xanım” tərkibində işlənir. “Dədəm Qorqud gəlübən boy boyladı, soy soyladı. Bu oğuznamə Yegnənin olsun! dedi. Yum verəyin, xanım...” (D-212) və s.

Sözlüklerdə yum sözünün “alqış, xeyir-dua” mənaları bildirdiyi göstərilir. Qədim dini ritual hərəkətləri, şaman xeyir-duası ilə müalicə olunmaq mənasında bu sözə Oğuz atalar sözü olan “Oğuznamə”də (XV-XVI əsrlər) da rast gəlinir (“Yuma-səmə inanma, yumsuz-səmsiz də qalma”).

Buradakı atalar sözləri sırasında rast gəlinən “Oğuz yumundan bayılmışdır” məsəlinin məzmununda isə oğuzlarda qamların (həkim – şamanların) xeyir-dua mərasimində iştirakına işarə olunmuşdur.

Türk xalq ağızlarında “uğur, tale, yaxşı xəbər” məzmunları ifadə edərək yom tutmaq “xeyrə yozmaq, düşümlü saymaq”, yom vermək “uğur getirəcəyinə inanmaq” və yom yormaq “gələcəkdən xəbər vermək, olacaqları söyləmək” deyimlərində qorunub qalmışdır.

Qırğız türkçəsində qəhrəmanlıq dastanlarına və ya qəhrəmanlıq məzmu-nu olan bu tipli dastanlara comok, həmin dastanları söyləyen ozana isə comokçu deyilir ki, bu sözlər də yum//yom (y-c dialekt fərqidir) sözü ilə bir kökdəndir (əslində “qazi ərenlər də başına nə gəldiyi” söylənilən oğuznamələr qəhrəmanlıq ruhundadır).

Yum//yom Volqaboyu türklərindən tatarların, başqurduların dilində nağıl, hekayət, əfsanə anlamları ifadə edən yomak/yumak sözünün də əsasında dəyanır. Şamanizm termini kimi “o biri dünyada azarlıının canı başına gələnlər haqqında əfsanə və ya hekayət” demək olan yum//yom sözünün KDQ-dəki semantik çalrı xeyirduadır. Yum vermək – boyları, oğuznamə deyilən dastanları xeyir-dua diləyi ilə bitirmək mənasına gəlir.

Dədə Qorqudun “yum verdiyi” zamanı: “Yerlү qara tağların yıqılmasun! Kölgelice qaba ağacın kəsilməsün! Qamın aqan görklü suyun qurumasun” (D-35; 65; 154; 169) deyə söylədiyi sözlərdə əski Türk din düşüncəsindəki üç əsas anlayışın – “qara dağların”, “kölgelice qaba ağacın” və “görklü suyun” bir yerde xatırlanması da ayrıca diqqəti çəkir.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Oğuznamə. B., 1987.

Ögel B. Türk kültür tarahine giriş, c.9, Ankara, 1991.

Aхметьянов Р. Обшая лексика духовной культуры народов Среднего Поволжья, М., 1981.

Cəlal Bəyidili

**YUNESKO** – YUNESKO-nun “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında qərarı.

YUNESKO-nun 1997-ci il 21 oktyabr – 12 noyabr tarixində Parisdə keçirilmiş XXIX sessiyasında “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileyinin qeyd olunması barədə qərar qəbul edilmişdir. (YUNESKO-nun XXIX sessiyası. Paris. 21 oktyabr-12 noyabr 1997. Baş konfransın aktları. Qətnamələr. C 1. Maddə 59. səh 112).

**YURD, YURT** – “Salur Qazanın evi yağmalandığı boy”da Qazanın dağıdılmış və talan olunmuş yurdunda rastlaşıdı mənzerənin təsvirində və onun dilindən söylənən soylamada “xaraba” mənasında işlənən bir söz: “...Ağban evim dikilində yurdı qalmış (D-44). Vatikan nüsxəsində bu cümle “Ağban evüm dikiləndə yurdum qalmış” (V-57).

Cümlələrdəki yurd sözü “yaşayış yeri, ev-eşik, məskən” mənası deyil, “xaraba, viranə” mənası ifadə edir. Tonyukuk abidəsində də yurd sözünə bu ikinci mənada təsadüf edilir.

M.Kaşqarlı divanında yurt sözünün “xaraba, bina qalıqları” mənası göstərilir. E.Pekarski yakut dilində yurt sözünün surt fonetik variantında “həm yaşayış yeri, məskən”, həm də “köhnə yaşayış yerinin qalıqları, xaraba” mənasında işləndiyini qeyd edir.

“Yurd” sözünün “xaraba, viranə” anlamına Yunus Əmrənin dilində (“Neçələrün əslin-kökin yurd eyləyüb boza durur”) rast gəlinir. Azərbaycan dilində də yurt “xaraba” sözünün izləri qalmaqdadır; Qazax dialektində yurd olmaq birləşməsi “viran qalmaq”, “xaraba qalmaq” mənası ifadə edir. Yurd sözü “xaraba, viranə” mənasında Azərbaycan türkçəsindən taliş dilinə də keçmişdir.

#### Ədəbiyyat:

Azərbaycan dilinin dialektooji lügəti. B., 1964.

Koşgariy M. Devonu luğatit turk. Toşkent, 1967.

Пекарский Е. Словарь якутского языка, М., 1950.

Zahidoğlu V. KDQ leksikası haqqında bəzi qeydlər. Azərb. EA Xəbərləri. Ədəb., dil və inc. ser., 1998, №1-2.

**YÜZÜK, ÜZÜK** – Oğuzlar arasında həm kişi, həm də qadın bəzəyi. “Beyrok Baniçeyə müraciətə: “Düğün qanlı olsun, xan qızı!” – deyə barmağından altun yüzüğü çıqardı, qızın parmağına keçürdü” (D-80<sup>3</sup>); Yaxud: “gümüş kimi ağ biləgin açdı, əlin çıqardı. Beyroğın keçürdügi yüzük görindi” (D-115<sup>5</sup>).

Qədim zamanlardan bəri oğuzlar arasında mehr-məhəbbət rəmzinə çevrilmiş və bu səbəbdən də “nişan üzüyü” adlanan “altun yüzük” həm də tilsim, amulet məqsədi ilə istifadə olunurdu: “Dəpəözün pəri anası gölüb oğlanın parmağına bir yüzük keçürdi”. “Oğul, sana ox batmasun, tənünü qlıç kəsməsün! dedi” (D-217<sup>11</sup>).



**ZAMAN VƏ MƏKAN** – KDQ-nin poetikasında zaman və məkan birliliyi (xronotop) janrı, təhkiyə şəklini, süjet-kompozisiya strukturunu açmaqdə mühüm rol oynayır. Bu dastanlar uzun formallaşma dövrü keçdiyindən qapalı mifoloji zaman və məkanın spesifik əlamətləri ilə yanaşı, əsasən, epik zaman-məkan kontiniumu dominant mövqedədir. Epik məkan və zaman tarixi düzxətli, geri dönməz, real lokalizasiyası olan anlamlı xəyalı aləm, ternar bölgü, geri dönərlilik, öz oxu ətrafında dövr etmə kimi keyfiyyətlərə malik mifoloji xronotop kateqoriyası arasında orta bir mövqə tutur. Hər halda KDQ-də zaman və məkan özünün tarixi gerçeklik parametrləri ilə çıxış etmir. Belə olsaydı bir çox amillər, məsələn, döyüş, onun aparılması, hadisələrin gedisi, kafir-Oğuz münasibətləri, xəstəlik, qocalma, ölmə və s. fiziki gerçeklik kimi qavranılmalı idi. Ozanın məqsədi ol zamanda və ol məkanda (hətta bu məkan coğrafi toponimlərə üst-üstə düşsə də) Qalın Oğuz bəylərinin yaşamını, bu dünyaya gəlib getmələrini, qəhrəmanlıqlarını gələcək nəsil-lərə mənəvi tarix kimi göstərməkdədir.

Oğuz eli, onun sərhədləri bir qədər konkretliyə malidirə də, bunu kafir dünyası haqqında demek mümkün deyildir. Bu dünya Oğuza yad və düşməndir. Həm də kafirlərin yaşadıqları yerin parametrləri bir-birinin eynidir, sanki vahid bir məkanın çoxvariantlılığıdır. Belə bir zaman-məkan kontiniumunda Oğuz qəhrəmanları taleyin, qədərin, qismətin əlində passiv

vəziyyətdə təsvir edilmirlər. Ancaq KDQ-də hadisələrin bir çoxu zamanın aniliyi ilə ilişgilidir. Bu halda zaman və məkan qəhrəmanların üzərində həm hakimdir, həm də hakim deyildir. Qəhrəmanların zamanda dəyişmələri, zamanın axarlığı və donuqluğu, məkanın kiçikliyi və böyükülüyü, məsafənin qısalığı və uzunluğu özü- özlüyündə avtoxtondur. Ancaq qəhrəman hadisələri dəyişməkdə, öz xeyrinə həll etməkdə aktivdir və bu anlamda zaman və məkan onun üzərində hakim deyildir. Oğuz ərənlərinin aktivliyi xronotopda bəlli bir missiya ilə hərəkət etmələrindədir. Bu missiya dünyanın nizamını qorumaq (kafirləri haqq dinə dəvət etməklə, kilsələri məscidlərə çevirməklə, düşməni məhv etməklə reallaşır) və tarazlığı bərpa etməkdir. Oğuz dünya modelinin əsasında zamanın və məkanın özümləşdirilməsi durudından xronotopun hadisələrə uyğunlaşdırılması gedir, yəni oğuzlar dünyani qorumaq missiyasını öz üzərlərinə götürürərlər.

Epik şürə Oğuz qəhrəmanlarının qarşısında ədalət, məqsəd, ideal, kamillik, təbiətlə harmonik əlaqə və s. kimi aktivlik tələb edən və Oğuz zaman və məkanında gerçekleşən funksiyalar qoyur. Oğuz qəhrəmanlıq zamanı əski ədalət və həqiqət anlayışlarının hələ hakim olduğu mifoloji, qismən də epik zaman və kontiniumudur. Təbii ki, tarixi zamana, real məkana kecid KDQ boylarında hələ başlamamışdır. Oğuz qəhrəmanlarının tekbaşına çoxsaylı düşmən qoşununa eləcə də mifoloji varlıqlara, qalib gəlmələri və s. tarixi

zaman və məkan anlayışının dastanda reallaşmadığını isbatlayır.

Epik zaman və məkan fərdi və kollektiv keyfiyyətlərə malikdir. KDQ-də təsvir edilən cəmiyyət bunu təsdiqləməkdədir. Oğuzların kafirlərlə döyük səhnəsini göstərən anlar hamı üçün zamanın ümumi, məkanın isə birincili olduguunu bildirir. Bu tip kollektiv döyük səhnələrində zaman həm kafirlər, həm də Oğuz ərənləri üçün sanki yığılmış, sürətlə irəliyə gedən hadisələrlə doludur. Məkan özünün kiçikliyi, darlığı ilə seçilir. Həm də məkan döyükşün getdiyi yerin hüdudları içərisindədir. Ozanın obrazlı şəkildə dediyi: "Ol gün cıqərində olan ər yigitlər bələrdi. Ol gün naməndlər sapə yer gözətdi. Bir qiyamət savaş oldu, meydan doli baş oldu. Qiyamətin bir günü oldu. Bəg nökərdən, nökər bəğdən ayrıldı" (D-152) zamanın məkanı birləşərək mərdlə namərdi, bəyle nökəri seçir, çünki qiyamət başlamışdır. Bu esxatoloji zaman ozanın geridəki minilliliklərə, qayıdışdır. Ozan "ol zamanın" döyükşünü təsvir etməklə retrospektiv zaman anlayışından istifadə edirə, qiyaməti xatırlamaqla, perspektiv zaman anlayışından yararlanmaqla məchul gələcəyi xatırladır. Bu, kollektiv döyük səhnələrində ozanın klişelərdən istifadə etməklə zamanın eyni müstəvidə, eyni məkan daxilində təkrarlandığını göstərir.

Fərdilik ayrı-ayrı Oğuz qəhrəmanlarının zaman-məkan yerləşməsində də görünməkdədir. Fərdi döyükşlərdə zaman və məkan bir variantın coxvariantlılığı təsiri bağışlaşdır. Basatin Təpəgözü öldürdüyü döyük səhnəsi mifoloji zamanda və məkanda baş verir və bu keyfiyyəti ilə Qanturalının döyükşünü təsvir edən səhnədən zaman-məkan münasibətino görə forqlonır.

Ümumilikdə, KDQ obrazlarının təsviri dinamik planda verilmişdir.

Məsələn, gözəllik sadəcə statik planda təsvir edilmir, ayrı-ayrı hadisələrlə bağlanır, hadisələr zəncirində təqdim edilir. Klişeləşmiş (artıq statik zaman və məkan səciyyəsi almış) epitetlər də ozanın informasiyasından göründüyü kimi, süjet axarında verilir. Selcan xanının gözəlliyi konkret zaman və məkan daxilində reallaşır.

KDQ-də təsvir edilən dünya təbii ki, epik dünyadır. Onu hidronimlərlə, oyrонимlərlə, toponimlərlə qarşıdırmaq olmaz. Oğuz eli coğrafi baxımdan bütün oxşar, yaxın cəhətləri ilə bərabər ozanın təfəkküründə canlanan epik məkanıdır. Bu epik məkanın real və eyni adlı coğrafi yerlərdən principial forqi var. Hər ikisini qarşıdırmaq, eyniləşdirmək dastanın daxili strukturunu, spesifikliyini, dastan informasiyasının özünəməxsusluğunu nəzərə almaq deməkdir. Paradoksal da olsa, epik yaradıcılıq üçün xarakterik olan məkan və zaman real dünya, fiziki zamanla bağlıdır və birinin o birinə keçməsi nəinki mümkündür, həm də dastanın başlıca özelliyindən biridir. Dastanın söylənmə prosesində ozanın real dünyani epik məkana gətirməsi, epik məkanı real cizgilərlə zənginləşdirməsi, həmcinin dilləyicilərin de təsəvvürlərində real məkan konturlarını epik məkanın hesabına genişlətməsi, bütövlükdə epik yaradıcılıq üçün bir qanuna uyğunluqdur. Epik məkan və zaman ən azı real dünya ilə ona görə eyni deyildir ki, bu dünya onu söyləyən ozanın və dinleyənlərin mövcud olduqları aləmdən və zaman-dan ayrı və uzaqdır və ikincilərdən müxtəlif epik distansiyalarla ayrılmışdır. Ozanın söhbət açdığı dünya oğuzuların qəhrəmanlıqla dolu simvollu gerçəkliliklə uydurmanın, doğru ilə xəyalı olanın, adı ilə fövqəladənin yanaşı olduğu bir aləmdir.

KDQ-də ol zaman sakral zamandır. Ol zamanda baş verən hadisələr zamanın məkanı da adı deyildir. Bu məkan qəhrəmanlıqla dolu Oğuz ərənlərinin məkanıdır. Oğuz alp ərənlərinin hərəkətləri, davranışları ol zamanı, yəni orta çağ əxlaqının məqbul saydığı, qəbul etdiyi dəyərlərdir. Bu, təkcə oğuzların keçmişİ deyil, obraz və predmetlərin, əşya və hadisələrin semiotik dəyər qazandığı epik zaman və məkan kontinuumdur. Oğuzların idealizə edilib tarzlığın keşiyində duran kimi göstərilməsi, kafirlərin isə destruktiv mövqeyi dastan məntiqinə görə ol zamanın başlıca göstəricisidir. Haqq və “yucalardan yuca” Allah oğuzların tərəfindədir. Ol zamanın oğuzları Tanrı dostları, haqq adamlarıdır. Buna görə də görklü Tanrıını öyməklə qırx ərin gücünə sahib olur, yüz qırx il özür alırlar. Ol zamanın oğuzlarının alqışı alqış, qarğışı qarğışdır. Haqq Təala yalnız Oğuz ərlərinin və onların seçilmişisi olan Dədə Qorqudun könlüñə ilham edir. Bu idealizə epik əsərin poetik arxitektonikasında əsas elementdir.

KDQ mətninin “Rəsul-əleyhis-səlam zamanına yaqın” cümləsi ilə açılması ol zamanın və məkanın ozanın yaddaşında və şübhəsiz ki, süründa uğurlu, ideal, xeyirli, dəyərli olmasını təmin edir. Bu başlangıç qalan zaman və məkan hadisələri üçün (ozanın süründə həm də perspektiv zaman üçün) bir uğur mənbəyi, bir ideal cəmiyyət nümunəsidir. Ozan öz zamanından baxdığı üçün ol zamanın və məkanın əzəmətini görə bilir. Dədə Qorqudun qaibdən xəbər verməsi də mütləq ol zaman-məkan kontiniumunda baş verir və bu zamanın həm ozanın yaşadığı zamanla, həm də məkanla heç bir əlaqəsi yoxdur. Bu epik informasiya (yəni Qorqudun adından verilən qai-

xəbərləri) KDQ metni üçün xarakterikdir, çünkü ol zamanın qəhrəmanlığı ilə yanaşı, ol zamanın müdrikiyi, qövmün bilicisi olması da sakral Oğuz zamanında və məkanındadır. Ondan kənarda nə qəhrəmanlıq, nə qaibdən xəbər vermək var. Mətnin bu qatında Oğuz təfəkkürü İslam mədəniyyəti, müsəlman düşüncəsi üzərinə gətirilir. Təbii ki, bu, dünyani dərk etmənin Oğuz modeli, Oğuz fəlsəfəsidir. Oğuzun ol zamanı boylardan göründüyü ki- mi mütləq keçmiş və ya, mütləq uğurlu zaman deyildir. Qorqud Atanın ozanın ol zamanından da əvvəlki başlangıç, ilkin bir zaman və məkan kateqoriyasına daxil olan bəy ərənlərin yaşamından, qəhrəmanlığından, əxlaqından, fütuhatından səhbət açması simvolik fəlsəfi anlamda başlangıçın daha şöhrətli, daha əzəmətli olduğunu isbat edir. Zaman dəyişsə də, Oğuz dünyası babaların əmanətinin zaman-məkan parametrləri içində yaşarlığını davam etdirir. Ozanın da məqsədi dinləyicini bu əbədi yaşarlığa yönəltməkdir. Ozanın tez-tez “Bir gün yerindən durmuş idi” zaman klişesini təkrarlaması başlangıç, mifoloji zamanın qalıntısı kimi keçmiş zaman konkretləşdirir və hadisələrin məkanda cərəyan etməsini təmin edir. Oğuz zamanının bir günlə, bir səhərlə başlaması birlərdən formallaşan sonsuzluğa işarətdir.

KDQ-də zaman retrospektivdir. Onun alt qatında perspektiv zaman anlamı yatır. Ozan söylədiyi, təsvir etdiyi hadisələri retrospektiv planda verir, yəni məntiqi baxımdan ol zaman və məkan geriyə dönməzdir. Ancaq ozan hadisələri oğuzların gələcəyinə yönəltdiyindən (qövmün gələcəyindən qorxu hissi keçirdiyindən) perspektiv zaman mətndə məntiqi olaraq “görünür”. Boylar xronoloji ardıcılıqla düzülmə-

diyindən hadisələr bir süjet zamanına təbe edilməmişdir. Ancaq zaman fasiləsi yoxdur. Zamanın durması, zahiri statikliyi heç də süjet zamanının fasiləliliyi deyildir. Hadisələr Oğuz makroməkanında baş verdiyindən başlanmış hadisə zamanı sona qədər davam etdirilir. Oğuz makroməkanı ayrı-ayrı mikroməkanlardan – Qazan xanın yurdu, Bayburanın eli, Baniçiçeyin yurdu, Alp Aruzun yaşayış yeri və s. təşkil olunmuşdur. Bu yurdalar makroməkanda eyni hüquqludurlar. Məkanda fasıl olmadığı kimi zamanda da fasıl yoxdur. Hadisə bir mikroməkandan digərinə keçir, zaman fasılısızlıyi yaranır. Ozan hərəkət zamanını məkanın üzərində qurmaqla zaman-məkan bütövlüyü yaradır.

#### Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Бахтин М. Литературно-критические статьи. М., 1986.

Гуревич А. Пространственно-временной континуум. «Песни о Нibelунгах». Традиция в истории культуры. М., 1978.

Пространство и время. Киев, 1984.

Молчанов Ю. Четыре концепции времени в философии и физике. М., 1977.

Гуревич А. Категории средневековой культуры. М., 1984.

Füzuli Bayat

**ZOONİMLƏR** – KDQ-də çoxlu heyvan, quş adları və heyvandarlıqla bağlı söz və terminlər vardır. Bunların bir çoxuna həm müasir ədəbi dilimizdə, həm də dialekt və şivələrimizdə, müəyyən bir qismına təkcə dialektlorımızdə rast gəlinir. KDQ-də rast gəlinən zoonimlər ev və çol heyvan və quşlarının adlarından ibarətdir. Dastanlarda quş adları azdır və demək olar ki, müasir ədəbi dilimizdəki fonetik tərkibdə özünü göstərir. Bunlara qaz, toyuq//tavuq,

sahin, ördək sözlərini misal göstərmək olar; məs.: “Uçardan qaz, tavuq; yürüdən keyik, tavşan bu hovlaya doldurub Oğuz yigitlərinə buni dam etmişdi” (D-255<sup>4</sup>); “Şahin pərvaza ağdı. Gözlədilər, sahin Tumanın qalasınə endi” (D-272<sup>6</sup>); “Ala ördək, qara qazın uçurmaya”.

KDQ-də sahin sözündən düzələn şahinçi: “şahin saxlayan, şahin təlimçisi” leksemi də müşahidə edilir: “Bir gecə yeyüb oturarken şahinçibaşına aydır...” (D-272<sup>2</sup>) Keçmişdə quş ovuna çox vaxt təlim görmüş şahinlə gedilərdi. Odur ki, varlılar şahina təlim verdirdilər. Bu baxımdan dastanda şahinçi sözünün işlənməsi töbuidür.

Boylarda bir sıra çol heyvanlarının adlarına da təsadüf olunur. Bunların arasında həm ət yeyən, həm də əti yeyilən heyvan adları vardır. Ət yeyənyirtici heyvanların adlarına qurd//canax-var, aslan, qaplan sözlərini misal göstərmək olar: “Sudan keçdi, bu gəz bir qurda tuş oldı” (D-45<sup>9</sup>); “Canvərlər sərhəngi dəvədir” (D-185<sup>8</sup>); “Qara qaplan qopdu Dəpəgöz; Qara-qara dağlarda çevirdim, alımadım, Basat!; Qağan aslan qopdu Təpəgöz; Qalın sazlar da çevirdim alımadım, Basat!” (D-224<sup>9</sup>); “Aslan ənigi yenə aslandır...” (D-242<sup>4</sup>).

Tovuz və Qazax rayonlarında ənix “küçük, it balası” sözü qeydə alınmışdır. “Azərbaycan dilinin izahlı lügəti”ndə ənix sözünün izahı belə verilmişdir: yirtıcı, sərt heyvan balası. Hər iki məxəzdə ənix sözünün mənəsi bala ilə bağlıdır və KDQ-dəki mənəya tam uyğundur. Maraqlıdır ki, “Azərbaycan dilinin dialektoloji lügəti”ndə verilən misal da dastandakına uyğundur. Müqayisə et: İtin ənisi it olar; Aslan ənigi yenə aslandır.

Əti yeyilən (insan və ya yirtıcı heyvanlar tərəfindən) çol heyvanlarının

adlarından boylarda keyik, sığın, qulan, dovsan sözləri işlənmişdir: “Getdikdə yerin otlaqların keyik bilür; Genəz yerlər çəmənlərin qulan bilür” (D-5<sup>2</sup>); “...av avlayalıım, qus quslayalıım, sığın – keyik yiğalmı...” (D-36<sup>12</sup>); “...yürürdən keyik, tavşan bu holvlaya doldurub...” (D-255<sup>4</sup>)

H.Arası qulun sözünü “çöleşşəyi” kimi vermişdir. “Azərbaycan dilinin izahlı lügəti”ndə qulun sözü üçün qulun sözünə baxmaq qeyd olunur. Qulun sözü isə “körpə at balası” kimi izah olunub. “Azərbaycan dilinin dialektoloji lügəti”ndə də qulun və qulun sözləri, demək olar ki, sinonim mənada (at balası...) izah edilmişdir. İndiki dövrde qulun və qulun sözləri eyni məna daşısa da, görünür, dilimizin keçmiş dövrlərində bu sözlər semantik cəhətdən fərqlənmişdir. Bunu dastandakı cümlə də (Genəz yerlər çəmənlərin qulan bilir) təsdiqləyir, çünki atın körpə balası gənəz çəmənlərin yerini bilməz, ancaq qulun “çöleşşəyi” bilər. Deməli, tərtibçi qulun sözünün mənasını dəqiq vermişdir.

Dastanın boylarında ev heyvanlarının adlarına tez-tez rast gəlinir. Eşşək sözü dastanda iki transkripsiyada (eşək//eşşək) işlənmişdir; məsələn: “Qara eşək başına uyan ursan qatır olmaz” (D-3<sup>6</sup>); “Ol Nuh peygəmbərin eşşəgi əslidür” (D-9<sup>11</sup>).

Dastanda qatır sözünün ekvivalenti kimi bəsərək sözü də işlənir: “Altuna-aqcəmə istər? Qatır-bəsərəkmə istər?” (D-174<sup>7</sup>) Saatlı rayonu şivəsində bəsərəq sözünün pəsərəq variantı işlənir.

Dastanın ayrı-ayrı boylarında müasir ədəbi dilimizdə müşahidə olunan aşağıdakı ev heyvanları adlarına da təsadüf edilir: dəvə, köpek, at, aygır, qoyun, qoç, buğa, keçi, toğlu, qulun, köşək, quzu, donuz, təkə//erkəc, cöngə.

Məsələn: “Atdan – ayğırdan, dəvədən buğra, qoyundan qoç öldürgil!” (D-14<sup>5</sup>); “...gördü kim, oğru köpəki yekə dana evini bir-birinə qatmış...” (D-8<sup>10</sup>); “Bir buğa öldürmiş, sənin oğlun adı, Buğac olsun” (D-18<sup>6</sup>); “Ala başlı keçimcə gəlməz mana; Hey ana! Ərəbi atlar olan yerdə; Bir qulunu olmazmı olur? Qızıl devələr olan yerdə; Bir köşəgi olmazmı olur? Ağca qoyunlar olan yerdə; Bir quzıcığı olmazmı olur?” (D-54<sup>10</sup>); “Qara donuz damında yatur degil!” (D-144<sup>3</sup>); “Toğlıçıqlar, dövlətim saqar qoç, gəl keç! dedi” (D-227<sup>9</sup>); “...Bayındır xanın... bir dəxi buğrası vardi” (D-15<sup>9</sup>).

Misallardakı saqar, simiz, buğra sözləri müasir ədəbi dilimizdə işlənmir. Simiz sözünə dastandakı “kök, yağı” mənasında Dərbənd dialektində rast gəlinir. Qazax dialektində “ağalınlı, təpəl” mənasında saqqar sözü özünü göstərir. Qaqauz dilində başında ağ qaşqası olan bugaya sakar deyilir. Buğra sözünə nə ədəbi dilimizdə təsadüf edilir, nə də hələlik dialekt və şivələrimizdə qeydə alınmışdır. İki hörküclü erkək dəvə mənasında Salyan şivəsində bigir, Qazax dialektində isə bugur leksemi qeydə alınmışdır. A.M.Şerbak buğra sözünün izahını “törədici erkək dəvə” kimi vermiş və onu monqol dilində eyni mənada işlənən bur sözü ilə müqayisə etmişdir. Buğra sözü Altay qazax (bur-a), qaraqalpaq, noğay, özbək (dialektlərində) (buvrı), qırğız, Tuva (bura), özbək (buğra) dillərində, eləcə də yazılı abidələrdə “törədici-erkək dəvə” mən-sında müşahidə olunur.

Dastandakı maraqlı sözlərdən biri buzov mənasında işlənən buzağı sözüdür: “Buğa, buğa!” dedikləri qara inək buzağısı degilmidir?” (D-181<sup>9</sup>).

KDQ-də işlənən ən maraqlı dil vahidlərindən biri siğır leksemidir:

“...gördi kim, oğrı köpək, yekə dana evini bir-birinə qatmış, tavuq komasına, sığır damına dönmiş” (D-8<sup>10</sup>).

Q.Vamberi inək mənəsində işlənən sığır sözünü sağ-felinin indiki zamanı ilə əlaqələndirir. A.M.Şerbak da onun bu fikrini qəbul edir. Tarixən də inək mənəsində işlənmiş sığır sözü müasir türk dillərindən türkmən (cifip), qaqauz (cip), uyğur (cijip), qazax, qaraim, qaraqalpaq, qumuq, noğay, tatar (cijip), başqırd (hijip) dillərində də eyni mənəni daşıyır. Türk dilində sığır sözü üç mənada işlənir: buğa, öküz, inək. Maraqlıdır ki, iri-buyuzlu mal-qaraya da türk dilində sığır deyilir. Qaraim dilində öküz və inək sözləri sözün ortasındaki samitin dəyişilməsi vasitəsi ilə fərqləndirilir: cifip “öküz” cijip “inək”.

Dialekt və şivələrimizdə sığır sözü müxtəlif mənalar daşıyır. Şəki dialektində sığır sözü “naxır” sözünün sinonimi kimi işlənir. Azərbaycan dilinin bir çox başqa dialekt və şivələrində sığır inəyə deyirlər. Şəki dialektində sığır sözündən sığırçı sözü də yaranmışdır və bu, naxırçı sözü ilə parallel şəkildə işlənir. Sığırçı sözü burada yalnız inək otaran deyil, bütün iribuyuzlu malları (inək, camış, öküz, buğa) otaran məfhumunu daşıyır. Eyni xüsusiyyət Qax rayonu şivələrində də özünü göstərir. İsmayıllı, Yardımlı və Cəlilabad rayonları şivələrində isə sığır sözü yalnız inək mənəsində qeydə alınmışdır. Q.Bağırəv Ermənistən SSR-in Sisyan rayonunun Azərbaycan şivələrində sığır sözünün qaramal mənəsində işləndiyini verir. Cümlədən isə həmin sözün naxır mənəsində işləndiyi görünür: “Sığır gələn vədədə ona iras gəldim”. Qazax dialektində sığır sözünə sığırbuğa “iki yaşlı camış düyesi”, sığır damı “mal tövləsi”, sığır sidiyi “çicəyinin rəngi qaramalın sidiyinin rənginə ox-

şayan bitki”, sığırxana “qaramal saxlanan yataq”, sığırçı “naxırçı” kimi mürəkkəb və düzəltmə sözlərin tərkibində təsadüf olunur. Dialekt və şivələrin qərb qrupunda sığırboğan “üçyaşar camış balası” leksemi də işlənir.

Ermənistən Qafan rayonunun Azərbaycan şivələrində sığır sözünün “məşədə yaşayan vəhşi heyvan” mənəsi daşıdığı göstərilmişdir. Yəqin ki, həmin vəhşi heyvan ya maral, ya da vəhşi öküzdür. Türk dillərində “vəhşi öküz” mənəsində saçlı cifip, türkmən dilində isə “maral” mənəsində dere çifipi leksemərinə rast gəlinir. Kürdəmir rayonunda sığır sözü ilə bağlı Sığırlı yaşayış məntəqəsi adı da vardır.

KDQ-də bədəvi “köhlən, sağlam, qaçağan at” sözü həm isim, həm də sıfət kimi işlənmişdir: Bədəvi atlar issini görüb oğradıqda” (D-11<sup>4</sup>); “Göy bədəvisin tutdırdı, Qazan bəegin qarındaşı Qaragünə bindi”. (D-37<sup>8</sup>)

Dastandakı alaca sözü Şəmkir rayonu şivələrindəki alaşa “zəif, ariq at” leksemində uyğun gəlir: “Altındagli alaca atın nə öğərsin? Ala başlu keçimcə gəlməz mana!” (D-41<sup>1</sup>).

Saatlı rayonu şivəsində “qamışdan tikilmiş ağıl” mənəsində ağıyalı leksemi işləndilir. Həmin söz dastandakı ağıyalı sözü ilə uyğunluq təşkil edir: “Ağayıldan təmən qoyun gedərsə mənim gedər” (D-32<sup>5</sup>).

Dastanda heyvandarlıqla bağlı keçə, ilxıcı, çoban, tovla, şahbaz at, ət, süd, penir, qaymaq sözlərinə rast gəlinir: “Qara keçə altına döşədilər. Qara qoyun yaxnısından öninə götürdülər” (D-11<sup>10</sup>); Uru, durdu, tovladan bir şahbaz at çıxardı, əyərlədi; Qaraqoçum güdəndə ilxçimmişan?; Ağaylim güdəndə çobanımmişan?; “Südü-peniri bol, qaymaqlı çoban” (D-40<sup>4</sup>); “Dəpə kibi ət yiğ...” (D-14<sup>8</sup>).

Müasir ədəbi dilimizdə müşahidə edilən yüyən sözü dastanda “y”-siz işlənmişdir: “Kafirin arxasına əyər saldı, ağzına uyan urdu. Qoulanını çəkdi, sıçradı, arqasına bindi” (D-276<sup>7</sup>). Ədəbi dilimizdəki yəhər sözü əvəzinə işlənən əyər sözündən düzələn əyərlər – “yəhərləmək” fəlinə də rast gəlinir: Atların əyərig alıb, geyimlərin çıxardılar; ...at çıxardı, əyərlədi.

Dastandakı maraqlı sözlərdən biri də duşaq leksemidir: “Vəli mana sən yaman yerde duşaq oldun, oğul!” dedi (D-128<sup>1</sup>); Ayağına ət tuşağın urun! – dedi”. (D-260<sup>5</sup>)

Şamaxı dialektində “atın qabaq ayaqlarını cidarlamaq üçün kəndir” mənasında tuşax sözü işlənir. Bu leksem dastandakı duşaq sözünün fonetik variantından başqa bir şey deyildir.

Dastanda qatıq mənasında yoğurd//yoğurt leksemində rast gəlinir: “...əlin-yüzün yumadan doquz bazlamacı ilən bir küvlək yoğurd gəvəzlər, doyunca tiqa-basa yer, əlin bögrinə urar, ayıdar...” (D-7<sup>12</sup>).

Dialekt və şivələrin qərb qrupunda yoğurt, Dərbənd dialektində yoğurd//yoğurt dastandakı mənada işlənir. Dastandakı qızıız (...göl kimi qızıız sağdır!) sözünə Balakən rayonu şivələrində eyni fonetik tərkibdə “mayasız süd”, “üzsüz süd” mənalarında təsadüf edilir. Həmin söz “Azərbaycan dilinin izahlı lüğəti”ndə belə izah edilmişdir: “Qızıız – turşumuş at (bəzən dəvə) südündən hazırlanmış qidalı içki”.

Materiallardan göründüyü kimi, KDQ-də maldarlıqla bağlı zəngin sözlər vardır ki, bunların araşdırılması tək-

cə dialektologiya yox, dil tarixi baxımdan da maraqlı doğurur.

#### Ədəbiyyat:

Ağayev Ə. Azərbaycan dilinin Cəlilabad rayonu şivəsi (nam. diss.). – B., 1975.

Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. – B., 1967.

Azərbaycan dilinin dialektoloji lüğəti. – B., 1964.

Azərbaycan dilinin izahlı lüğəti. – B., 1964, I cild.

Azərbaycan dilinin izahlı lüğəti. – B., 1980, II cild.

Azərbaycan SSR inzibati-ərazi bölgüsü. – B., 1961.

Bağirov Q. Ermənistən SSR Sisyan rayonu azəri şivələri (nam. diss.). – B., 1966.

İslamov M. Azərbaycan dilinin Nuxa dialekti. – B., 1968.

KDQ. – B., 1962.

Mollazadə S. Azərbaycan SSR-in Qazax rayonu şivələri (nam. diss.). – B., 1966.

Hacıyev İ. İsmayıllı rayonunun şivələri (nam. diss.). – B., 1948.

Həmzəyev T. Azərbaycan dialektologiyasına aid materiallar. – B., 1983.

Cəfərli Ə. Azərbaycan dilinin Qazax dialekti (nam. diss.). – B., 1961.

Древнетюркский словарь. – Л., 1969.

Турецко-русский словарь. – М., 1977.

Xaciev Z. Термины животноводства в западной группе диалектов и говоров азербайджанского языка. – АКД. Б., 1976.

Шербак А. Названия домашних и диких животных в тюркских языках. – Историческое развитие лексики тюркских языков. М., 1961, с.82-172.

Əlimuxtar Ağayev

**DƏDƏ QORQUD KİTABI**  
*Ensiklopedik lügət*

“ÖNDƏR NƏŞRİYYAT”

BAKİ-2004

Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Texniki redaktor	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Alianna Duxanina</i>
Korrektorlar:	<i>Sadiq Hüseynov</i> <i>Elmira Teymurova</i> <i>Aysel Qarayeva</i>

Yığılmağa verilmiştir 30.07.2004. Çapa imzalanmıştır 22.11.2004.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 23. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 156.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küç., 17.